

RAFIQ İSGƏNDƏROV

HEYƏTİN
İDARƏ EDİLMƏSİ

(dərslik)

Dərslik Azərbaycan Respublikası
Təhsil Nazirinin 21 noyabr 2002-ci il
1075 sayılı əmrinə əsasən nəşr olunur.



Elmi redaktor: iqtisad elmləri doktoru,
professor **Abbasov İ.M.**

Redaktor: iqtisad elmləri namizodi,
dosent **Aslanzadə İ.A.**

Rəsmi roycılar:

B.A.Xankisiyev,
Azərbaycan
Respublikasının əməkdar
iqtisadçısı, professor;

M.X.Həsənli,
iqtisad elmləri
doktoru,
professor;

Q.Y.Əbdülsəlimzadə,
iqtisad elmləri doktoru,
professor

İsgəndərov Rafiq Əlisgəndər oğlu. «Heyətin idarə edilməsi».
Bakı: - 2003.- 404 s.

Cəmiyyət özünün bütün tarixi dövrlərində idarəetmə fəaliyyətinin önəmli formalarından istifadə etməklə, ictimai-sosial durumu tənzimləyərək, onu daima inkisafə doğru istiqamətləndirir. Idarəetmə təcrübəsinin zaman keçidkəro daşa geniş yayılmış, bilavasitə onun osasını təşkil edən və aparıcı qüvvəsi olan canlı insanlar indi əvvəlkindən daha yüksək biliyi, əhatəli intellektual səviyyəyə malik olmaları vacibdir. Idarəetmə prosesi ilk növbədə qarşıda duran məqsədlərə çatmaq, əvvəlkindən əhəmiyyətli dərəcədə fərqlənen və müsbət noticələrin qazanılmasını təmin edən, eləcə də müsəs nozər, elmi-təcrübəvi bülklərlə silahlanmış insanların istirak etdiyi dinamik prosesləri əhatə eñtr.

Idarəetmə fəaliyyətini həyata keçirən canlı insanlar bilavasito idarəetmə heyətinin rəhbərliyi və iştirakı ilə müəssisələrdə, təşkilatlarda bütün fəaliyyət sahələrinin səmorəli təşkili və idarəolunmasının həyata keçirir. Heyətin idarə edilməsi problemi məsələlərinə həsr olunmuş dörslik bu sahədə mövcud olan ədəbiyyat çatışmamazlığını qismən həll etmək məqsədi ilə qələmə alınmışdır. Dörslik haqqında bütün rəy və təkliflər müallif tərəfindən ən dəyərli vasitə kimi qəbul edilməklə onlardan yeni işləmələrdə istifadə olunacaqdır.

0604020101 – 18
091 – 2002 Qrifli nəşr

© «Biznes Universiteti» nəşriyyatı 2003

MÜQƏDDİMƏ

Azərbaycan Respublikasının iyirminci əsrde ikinci dəfə müstəqillik qazanması və bazar iqtisadiyyatı münasibətlərinin qurulması ölkə miqyasında yeni idarəetmə formalarının tətbiqini günün ən vacib məsələsinə çevirmişdir. Müasir sosial-iqtisadi şərait bütün xalq təsərrüfatı sahələrinin məqsədyönlü idarəedilməsi və bu istiqamətdə əsaslı inkişaf perspektivlərinin təmin olunması həyati reallıqlarla tənzimlənməlidir. Idarəetmə fəaliyyəti ictimai və kollektiv maraqları əhatəli şəkildə təmin etmək yalnız bazar münasibətləri və yeni iqtisadi qanuna uyğunluqları dərindən dərk edən idarəetmə heyətinin mövcudluğu şəraitində həyata keçirilə bilər. Idarəetmə proseslərinin aparılması iştirakçı olan heyət üzvləri artıq dünənki tələbatlar səviyyəsində kifayətlənməyərək, cəmiyyət üzvlərinin artmaqda olan fiziki və hüquqi tələbatlarının ödənilməsində yerinə yetirəcəkləri əmək fəaliyyətinin əsas məqsədlərini təşkil edir. Həmin gəniş miqayışlı məqsədlərə nail olunması isə müasir idarəetmə heyətindən xüsusi təcrübə, bilik və kollektiv əmək vərdislərinin nümayiş etdirməsi tələb olunur. Deməli, müəssisə, təşkilat üzrə idarəetmə heyətinin səmərəli fəaliyyəti təkcə əlaqədişləri iş sahələrində deyil, həm də cəmiyyətin əsas inkişaf istiqamətlərini əhatə etməklə, əcəvək idarəetmə üsulları vasitəsilə onlara vaxtaşırı təkmilləşdirilməlidir. Buna nail olmaq üçün idarəetmə proseslərini həyata keçirən canlı insanlar, eləcə də bütün heyət üzvləri dinamik idarəetmə fəaliyyəti aparmalı və bütün istehsal və qeyri-istehsal sahələrinin qarşılıqlı əlaqə və xüsusiyyətlərdən irəli gələn əcəvək idarəetmə üsulları işləyib hazırlanmalıdır. Bu işi isə ilk növbədə mövcud əmək və hüquq qanunvericiliyini daha yaxşı bilən, geniş idarəetmə təcrübəsinə malik olan bacarıqlı insan tərəfindən həyata keçirilə bilər. Digər tərəfdən müəs-

sisənin, təşkilatın perspektiv inkişafını həyata keçirən idarəetmə heyəti yalnız istehsal-təsərrüfat fəaliyyəti ilə deyil, həm də ən başlıcası bütün iş sahələrində çalışan işçilərin kollektiv səylərinin vahid lider tərəfindən və ya mərkəzləşdirilmiş idarəetmə heyəti vasitəsilə aparılmasına nail olmalıdır. Göstərmək lazımdır ki, bütün ictimai-iqtisadi quruluşlarda hökm süren siyasi-sosial durumdan asılı olan idarəetmə prosesləri insanlar tərəfindən həyata keçirilmiş və bu prosesi indiki bazar münasibətləri şəraitində xüsusiilə daha aktual əhəmiyyətə malikdir. Bu baxımdan idarəetmə fəaliyyətinin əsas təşkilatçısı və ilhamverici qüvvəsi olan canlı insanlar əvvəlki dövrlərə nisbətən daha bacarıqlı olmaqla şüurlu-yaradıcı əmək fəaliyyətinin adı iştirakçısından, sayılıb-seçilən və hamı tərəfindən qəbul edilən vahid liderə, kollektiv rəhbərinə çevrilmişdir. Bütün heyət üzvləri tərəfindən aparılan idarəetmə fəaliyyəti yüksək səmərəlik göstəricilərinə malik olmaqla, sağlam inkişaflı fərdi və kollektiv perspektivlərə malik olmaq mümkündür. Heyətin idarəetmə fəaliyyəti canlı insan amilləri ilə six surətdə bağlı olduğunu nəzərə alaraq onun daima yeniləşməsi və cəmiyyətin həyatında aparıcı mövqə tutması istər sosial-siyasi baxımdan, istərsə də iqtisadi inkişaf baxımdan olduqca yüksək əhəmiyyətli və zəruri prosesdir.

Dərsliyin hazırlanmasında ixtisas ali təhsil müəssisələrində tədris olunan heyətin idarə olunması və menecmentin əsasları dərs proqramlarına uyğunluq prinsipləri əsas götürülmüşdür. Bununla bərabər, qeyd edilən dərslik iqtisadi və təsərrüfat fəaliyyətinin müasir tələblərə uyğun şəkildə idarə edilməsini həyata keçirən iş adamlarının, idarəetmə üzrə mütəxəssislərin maraq dairəsini nəzərə almaqla işlənmiş və o, geniş oxucu auditoriyası tərəfindən istifadə oluna bilər.

1. İDARƏETMƏ ANLAYIŞI, VƏZİFƏLƏRİ VƏ PRİNSİPLƏRİ

1.1. İDARƏETMƏ HEYƏTİNİN VƏZİFƏLƏRİ VƏ İŞ PRİNSİPLƏRİ

Adətən hər bir müəssisənin, təşkilatın işlədiyini dedikdə adamların istehsalat, xidmət və digər sahələr üzrə müəyyən faydalı işlər aparmalarını nezərdə tutulur. Adamların çoxu gün ərzində öz fəaliyyətini planlaşdırır, sonra da ehtiyatlarını təşkil edir ki, bu da planlaşdırmanın yerinə yetirilməsi üçün lazımlıdır. Müəyyən istiqamət üzrə hərəkət etdikdə bu qabaqcadan qəbul olunmuş məqsədə uyğun olmaqla tapşırıqları yerinə yetirdikdən sonra alınmış nəticə ilə ilkin səviyyə müqayisə edilir. Beləliklə hər bir gündəlik fəaliyyət müəyyən idarəetmə funksiyalarının olmasına dəlalət edir, yəni idarəetməyə dövri proses kimi baxmaq lazımdır. Müəssisədə idarəetmə heyətinin fəaliyyətinə daxil olan işlərin konkret növləri idarəetmə funksiyaları ilə uyğunluq təşkil etməklə bütün proses boyu formalaşır.

İdarəetmə heyətinin funksiyaları - idarəetmə fəaliyyətinin dəqiq növü olmaqla, xüsusi fənd, bacarıq, üsul və təcrübə işlətməklə həyata keçirilir, bütün fəaliyyət sahələrində müntəzəm olaraq idarəetmə işlərinə nəzarəti həyata keçirilir.

Deməli, heyətin idarəedilməsinin əsas tərkib hissələri onların əməli funksiyasıdır, yəni bu və ya digər növ işlərin yerinə yetirilməsi üçün əvvəlcəden işçi heyəti təyin etmək lazımdır. Daha sonra hansı nəticələrə nail olmaq üçün işi necə təşkil etmək, əmək fəaliyyətini motivləşdirib və onun yerinə yetirilməsinə nəzarət etmək lazımdır. Bu da idarəetmə heyətinin başlıca funksiyası olmaqla, vaxt keçdikcə idarəetmə texnikası dəyişildikcə idarəetmə üzrə ilkin və zəruri

funksiyalar əsasən dəyişilməz qalır.

Heyətin idarəetmə funksiyasının özünə məxsus xüsusiyətləri vardır, onların əsas tərkib hissələri müstəqil yerinə yetirilə bilər. İdarəetmə həlqələri arasında əlaqəsizliyin aradan qaldırılması və həmçinin möhkəm əlaqəli olub hətta bir-birini tamamlayan qarşılıqlı münasibətlərin tənzimlənməsini həyata keçirər. Məsələn, nəzarət funksiyasının yerinə yetirilməsi ilə əldə edilmiş məlumatlar, idarəetmə heyətinə, müəssisə qarşısına qoyulmuş vəzifələrin öhdəsindən gəlmək üçün hansı idarəetmə üsullarından istifadə olunması prosesində daha səmərelisini seçməyə imkan verir. Müasir iqtisadi münasibətlər dairəsində fəaliyyət göstərən idarəetmə heyəti işlediyi təşkilatın əmin-amanlığını istəyirsə, o daima bütün idarəetmə funksiyalarını yaradıcı surətdə həyata keçirməlidir. Bu işə müəssisə fəaliyyətinin planlaşdırmasından başlamaqla, hər bir sahədə iş həcmi idarəetmə heyəti tərəfindən ciddi nəzarət götürülməklə, hər bir mərhələsi ayrı-ayrılıqla təhlil edilməklə tənzimlənməlidir.

Müəssisədə çalışanların əmeyinin keyfiyyəti onlara təklif olunmuş, yüksək dərəcədə həvəsləndirmə motivlərindən asılıdır. Digər tərəfdən müəssisə planlarının dəqiq yerinə yetirilməsini təmin etmək üçün idarəetmə rəhbərinin özünün də işçilərin əmək prosesinə nəzarət etməsi lazımdır. Göründüyü kimi, göstərilən funksiyalar qarşılıqlı əlaqəli olmaqla, bütün idarəetmə heyətinin birgə fəaliyyətinin nəticəsi kimi ərsəyə gəlir. Beləliklə, idarəetmə funksiyasını qarşılıqlı əmək prosesinde idarəçilik növlərini idarə olunan obyektdə təsirin bağlılığı kimi də mülahizə etmək olar. Yəni idarəetmə heyətinin rəhbərliyi altında həyata keçirilən bütün tədbirlərin əsas məqsəd və istiqaməti üzrə əvvəlcədən müəyyən olunmuş konkret vəzifələrə nail olmaqdır. Heyət tərəfindən idarəetmə prosesinin yerinə yetirildiyi vaxt əsasən aşağıdakı mərhələlərə üstünlük verilir:

1. İdarəetmə fəaliyyətinin planlaşdırması.

2. İdarəetmənin təşkili.

3. Fəaliyyətin motivləşdirməsi.

4. İdarəetmə işlərinə heyət tərəfindən nəzarətin həyata keçirilməsi.

Heyətin idarəedilməsi üzrə qeyd edilən funksiyalardan biri xüsusilə müəssisə üçün olduqca vacibdir, çünkü planlaşdırma idarəetmə funksiyası kimi başqa vəzifələrin əsasını təşkil etməklə, onların ən vacibi sayılır. Heyətin idarəolunma prosesində təşkilatın gələcək strateji ve taktiki planları işlənib hazırlanaraq heyət üzvləri tərəfindən həyata keçirilir. Bu zaman tədbirlər planının hər bir mərhələsi motivləşdirilməklə bərabər, onların icrasına nəzarət mexanizmi də işlənib hazırlanır. Buraya daxildir:

1. Heyətin iş fəaliyyətinin planlaşdırılması.

2. Müəssisə üzrə təşkilati işlərin yerinə yetirilməsinin gedisiñin mərhələlər üzrə yoxlanması.

3. İdarəetmə heyəti tərəfindən həyata keçirilən vəzifələrin əsaslandırılması və ya motivləşdirilməsi.

4. İdarəetmə heyəti tərəfindən, müəssisə fəaliyyəti ilə bağlı qəbul edilmiş qərar və sərəncamların reallaşdırılmasına nəzarətin təşkili və aparılması idarəolunması.

İdarəetmə heyətinin əsas xüsusiyyətlərinə heyətə işinin planlaşdırmasında hər bir vəzifəyə uyğun funksiyaların müəyyənənşdirilməsi daxildir. Heyətə birlikdə planlaşdırma prosesində elə qərarlar qəbul edilir ki, onlarda təşkilatın məqsədlərinə tamamilə uyğun gələn məsələlər ön plana çəkilməklə, heyət üzvlərinin hər birinin ne etməli olduğunu əvvəlcədən bildirir. Bu günün plan hazırlığı sabahki günə onu müəyyənənşdirir ki, müəssisədə işçilər hansı işləri necə yerinə yetirmək lazımlı olduğunu xeyli əvvəl bilməlidirlər.

Heyətin idarəolunma planı təşkilatın mürekkebə sosial iqtisadi modelinin gələcək vəziyyətini göstərir. İdarəetmə

prosesinə daxil olan mərhələlər müxtəlif olsa da əsasən universalıdır. Ancaq dəqiq idarəetmə üsullarına və strategiyalarla baxdıqda, onlar biri-birindən seçilir. Adı halda təşkilat idarəetmənin ümumi fəaliyyəti üçün vahid plan hazırlayır, ancaq onun çərçivəsində ayrı-ayrı mərhələlərdə heyət üzvləri son məqsədlərə çatmaq üçün işçilər arasında qarşılıqlı münasibətləri yaxşılaşdırmaq üçün müxtəlif üsullardan istifadə edirlər. Beləliklə, idarəetmə heyəti tərəfindən təşkilatın konkret vaxtda keçəcəyi yol xəritəsi tərtib olunur.

İdarəetmədə planlaşdırma üçün hər hansı bir vəziyyətə uyğun işçi kütəsini yaratmaq üçün vahid plan yoxdur. Planlaşdırma prosesində rəhbərin iştirakı ilə aparılan planlaşdırma və ona əsaslanma məhz heyət üzvünün müəssisənin təşkilatlılıq işində tutduğu səviyyədən asılıdır, yeni işçi fəaliyyətinə aid olan planlaşdırmanı işçilərin ixtisaslarına uyğun olduğu səviyyədə aparmalıdır. Beləliklə, heyət işlərin strateji planlaşdırması yüksək səviyyədə olmasa, bu təşkilatın uzunmüddətli inkişaf perspektivinə malik olmasını problemə çevirəcəkdir. İdarəetmə heyəti tərəfindən vəziyyəti düzgün qiymətləndirməklə, işçilər arasında diqqətəlayiq xüsusiyyətləri nəzərə almaqla, idarəetmə fəaliyyətini getdikcə daha çox təkmilləşdirməklə, mütləq xərclərə əhəmiyyətli dərəcədə qənaət olunmasına nail olmaq olar. Müəssisədə fəaliyyətin idarəetmə heyəti tərəfindən daimi nəzarətdə saxlanması məhz idarəetmə işlərinin planlaşdırma səviyyəsində, müasir iqtisadi durumun xüsusiyətlərini nə dərəcədə nəzərə alınmasından xeyli asılıdır və ya təşkilat daxili bazarda özünü necə aparır və onun inkişaf perspektivini təmin edən amillərin əsas istiqamətləri nədən ibarətdir və s.

Bir sıra hallarda orta səviyyəli idarəetmə heyətləri də təktiki planlaşdırma ilə məşğul olurlar, yeni strateji məqsəd və tapşırıqlara çatmaq yolunda aralıq məqsədləri təyin edir-

lər. Taktiki planlaşdırma, strateji planlar kimi həll olunur, məsələn, müəssisədə on bölmə rəisi vardırsa, onlardan hər biri fəaliyyətini o birilərlə uyğunlaşdırmalıdır. Bu hal kifayət qədər tənzimlənmədikdə idarəetmə həlqələri arasında çəviklik itir və bəzən idarəetmə xərcləri artır.

Heyətə iş planlaşdırma təşkilatın aşağı səviyyələrindən başlayaraq aparılır, burası operativ planlaşdırma daxildir. Bu planlaşdırma heyət tərəfindən idarəetmənin əsası sayılır. Çəvik idarəetmə planlarına daxil olan mərhələlərin hər biri müəssisənin əsas və ümumi məqsədlərinə çatmayı idarəetmə heyətinin ali vəzifə borcuna çevirir.

Heyət üzvlərindən heç kim öz məqsədlərini təkbaşına təyin etmir və onlara çatmaq üçün şəxsi yolunu seçmir. Hər idarəetmə işçi rəhbərlik tərəfindən tərtib edilmiş çəvik plan əsasında gündəlik qısa müddətli taktiki planlar vəsittəsilə idarəetmə işinin güclü və zəif yerlərini təyin etməklə bütün heyət üzvlərini düzgün sefərbər edir. Belə yanaşma şəxsiyyətin daimi inkişafı üçün yaxşı şərait yaradır, bu da idarəetmə işlərinə gələcəkdə ixtisaslı kadrları cəlb etməklə, vaxt itgilərini xeyli aşağı salmağa səbəb olur.

Heyət üzrə hər üç növ planlaşdırma təşkilat fəaliyyətinin baş idarəetmə planının tərkib hissəsinə daxil olmaqla vahid idarəetmə heyəti tərəfindən həyata keçirilməsi təmin olunur.

1.2. HEYƏT ÜZRƏ İDARƏETMƏ FƏALİYYƏTİNİN MAHİYYƏTİ

Müəssisə və təşkilatda işin səmərəliyi əməyin şaquli bölünməsinin iqtisadi mahiyyətindən asılı olmaqla, söhbət idarəetmə sahəsində rəhbər işinin quruluş bölmələrinin fəaliyyəti və icrasından gedir. İdarəetmə prosesinin təşkilatda fəaliyyət prinsipinə aşağıdakılardır:

a) idarəetmənin əsas məqsədlərinin işləniş hazırlan-

ması;

- b) idarəetmə qərarların hazırlanması və həyata keçirilməsi;
- c) heyətin idarə olunma prinsiplərinin müəyyən edilməsi;
- ç) heyət üzvlərinin vəzifə yararlığının yoxlanması;
- d) idarəetmə ilə bağlı məlumatlar bankının yaradılması;
- e) heyətin dinamikası və fəaliyyəti ilə bağlı qərarların işlənilən hazırlanması;
- ə) idarəetmə qərarının icraçılara çatdırılması mexanizminin dəqiqliyinin təmin edilməsi;
- f) idarəetmə qərarlarının qəbulu ilə bağlı dinamik fəaliyyətə bütün idarəetmə heyətinin cəlb edilməsi;
- g) idarəetmə heyəti tərəfindən işçilər arasında münasibətlər, istehsal şəraiti - vəziyyəti haqqında çevik məlumat hazırlamaq;
- ğ) idarəetmə üzrə qərarların ötürülməsi və onların yerinə yetirilməsi üzərində daimi nəzarət;
- h) heyət üzvləri ilə bağlı idarəetmə sahəsində qazanılmış təcrübənin tətbiqi sahələrinin genişləndirilməsi və s.

İdarəetmə əməyi ictimai əməkdden xüsusi kateqoriyaya kimi ayrıılır. Bunun nəticəsində idarəetmə fəaliyyəti digər əmək proseslərindən seçilməkə bərabər, heyətin idarəetmə fəaliyyəti birgə əmək prosesini həyata keçirir. İdarəetmənin geniş mənası - müəssisədə iş prosesinin planlaşdırılması, fəaliyyətin motivi və nəzarətin təşkili vasitəsilə kollektivlərin möqsədinə çatmasını həyata keçirməkdir. Belə ki, idarəetmə əməyi konkret iş olub, məqsədyönlü şəkildə tapşırıqları yerinə yetirmək, ayrı-ayrı sahələrin iş prosesini birləşdirmək və ümumi kollektiv münasibətləri daima yüksək seviyyədə saxlamaqdan ibarətdir.

Məhz bu səbəbdən idarəetmə əməyini spesifik xüsusiyyətlərə ayırmak mümkünündür:

1) İdarəetmə fealiyyəti işçilərinin zehni əməyi olmaqla, o özü də üç tərkib hissəyə ayrılır:

a) təşkilatçı-inzibati olmaq qabiliyyəti - məlumatın verilməsi və qəbulu, qərarların icraçılara çatdırılması, onların yerinə yetirilməsinə nəzarətin təşkili;

b) idarəetmə sahəsində məlumatların çevik dərk edilməsi və lazımi qərarların hazırlanması ilə bağlı konstruktiv fəaliyyətə bütün idarəetmə heyətini cəlb etmək;

c) heyət üzrə sənədləşdirmə, tədris, təcrübəvi və formal məntiqi əməliyyatlardan ibarət texniki məlumatlandırma vasitəsilə idarəetmə işlərini gücləndirmək.

2) İdarəetmə heyətinə daxil olmayan şəxslərin iştirakı ilə idarəetmə qərarlarının hazırlanması və maddi nemətlərin yaradılmasında iştirak etmək.

3) Heyətin idarəetmə əməyinin əşyası (predmeti) - məlumatlar mənbəyi.

4) İdarəetmə əməyinin təşkilatı və texniki vasitələri.

5) Heyət üzrə idarəetmə əməyinin nəticəsi - idarəetmə qərarlarının hazırlanması və həyata keçirilməsi.

Hər bir müəssisənin idarəetmə funksiyasından asılı olaraq idarəetmə heyəti: yuxarı rəhbərlik, bölmə rəhbərlərinə və aşağı idarəetmə işçilərinə ayrırlırlar.

İdarəedənlərin əməyi ən yüksək idarəcilik pilləsi sayılır, onlar təşkilatın fəaliyyətində vacib qərarlar qəbul edirlər və aşağı idarəetmə bölmələrin işlərini əlaqələndirib tələb olunan əsas istiqamətlərə yönəldirlər. İdarəetmə sahəsində mütəxəssislər heyət üzrə idarəetmə qərarlarını hazırlayıb həyata keçirirlər. Onların digər vəzifəsi aşağı idarəetmə pilləsində müəssisə fəaliyyəti ilə bağlı ilkin məlumatları toplamaq və aidiyyatı üzrə lazımi idarəetmə layihələrini işləyib hazırlamaqdan ibarətdir. Aşağı idarəetmə heyətinə daxil olan işçilərin əsas vəzifəsi texniki icraçılardır kimi iş yerlərində vaxtaşırı meydana çıxan vəziyyətə dair məlumat

toplamaqla zəruri idarəetmə qərarlarını hazırlamaqdır.

İdarəetmə fəaliyyətində işləyənlər, mühüm əlamətlər üzrə seçilir və o mütləq surətdə idarə edəcəyi kollektivin ictimai mühitini başa düşməlidir. Həmin şəxs idarəetmə sisteminde tutduğu vəzifəyə uyğun gələn şərtlərə görə idarəetmə heyəti üzrə rəhbərlər yüksək, orta və aşağı səviyyədə idarəetmə səlahiyyətlərinə malik olurlar.

1.3. İDARƏETMƏ NƏZƏRİYYƏLƏRİNİN YARANMASI VƏ ƏSAS İDARƏETMƏ MƏKTƏBLƏRİ

Bu gün heç kəs deyə bilməz ki, idarəetmənin sənəti və elmi necə və nə vaxt yaranıb. Müasir idarəetmə təcrübəsi cəmiyyətin üç əsəs inkişaf mərhələsində insanların işlədikləri yerlərdə heyətin idarəedilməsi müxtəlif formalarda fəaliyyət göstərir.

Sosial-siyasi cəhət - qruplarda ilkin idarəetmə heyəti ilə bağlı olan qaydanın yaradılması, təkmilləşdirilməsi və inkişaf etdirilməsi.

Maddi-iqtisadi cəhət - maddi nemətlər ehtiyatlarının axarılması, onların istehsalı və yaradılan məhsulların idarəetmə qurumları tərəfindən paylanması.

Özünü təmin-müdafia etmə cəhəti - rəqiblərdən, eləcə də hər cür gözlənilməz, təbii və qeyri-standart anomanal vəziyyətlərdən çıxış istiqaməti tapmaq məqsədilə adamların idarəedilməsi.

İşçi qruplarının fəaliyyətinin məqsədə uyğun yönəldilməsi və idarəedilməsi üçün aparıcı şəxsiyyətlər hətta ən qədim cəmiyyətlərdə tələb olunub. Məsələn, Misir piramidaları - bu o vaxtnın idarəetmə sahəsində insanın həyata keçirdiyi ən nadir incəsənət abidəsi olmaqla, eyni zamanda bu gözel sənət incisinin tikilməsi ilə bağlı planlaşdırılmada böyük dəqiqlik tələb edirdi. Bu isə çox böyük sayı İnsanların

işinin təşkilini və onların fəaliyyətinin idarə olunmasını tələb edirdi. Ümumiyyətlə, idarəetmə nəzəriyyəsinin inkişafı və idarəetmə təcrübəsi bir neçə tarixi dövrü əhatə edir.

Onlardan I dövr - qədim dövr. İdarəetmənin birinci inkişaf dövrü olmaqla, ən uzunmüddətli olub - təxminən 9-7 min il eramızdan əvvəl başlayaraq XVIII əsrə qədər olan dövrü əhatə edir. Sərbəst bilik səviyyəsinə malik olmaq üçün insan cəmiyyəti minilliklərlə idarəetmə təcrübəsini damla-damla yiğib. O vaxt idarəetmə işləri ayrı-ayrı şəxslərin deyil, bütün qəbilənin və nəsilin yetkin yaşlı üzvlərinin məsləhəti ilə yerinə yetirilirdi. Nəsil və qəbilələrin ağ-saqqalları və başçıları həmin dövrün qanunlarını bilavasitə yaradıcları olmaqla bərabər, özləri də onların qərarlarını həyata keçirirdilər. Bizim eradan əvvəl IX-VII əsrlərdə yaxın şərqi ölkələrinin bəzi tayfaları özlərini ərzəq məhsulları ilə təmin etmək üçün o dövрə görə səciyyəvi sayılan kollektiv istehsal formasına keçidilər (məsələn, ovçuluq, meyvə yığımı və s.). Həmin istehsal ərzəq əldə etmək prosesində iştirak edən insan kütləsini öz arxasında bacarıqlı və səriştəli rəhbərlər yaranmağa başladı ki, sonradan onlara idarəedənlər deyirdilər. Heyət üzvlərinin və idarəetmə heyətinə daxil olan insanların fəaliyyətinin başlangıç mərhələsi istehsal münasibətlərinə keçid dövrü sayılır, beləliklə, insanlar istehsalat rəhbərlik etməyə başladılar.

Qədim Misirdə dövlət təsərrüfatı sahələrində idarəetmənin böyük təcrübəsi toplanmışdır. Eramızdan 3000-2800 il əvvəl həmin dövrün yüksək dərəcədə dövleti idarə edən aparat və onlara qulluq edən təbəqə - məmurlar, yazarlar və s., bir sözə çoxsahəli işçi heyəti yaranmışdı.

Yunan filosofu Sokrat birinci olaraq idarəetmənin xüsusi fəaliyyət formasını xarakterizə etmişdir (e.e. 470-399 il). O, idarəetmənin müxtəlif formalarını təhlil edərək, bunun əsasında idarəetmənin universal prinsiplərini aşkar etdi.

Diger dahi mütəfəkkir Platon (e.ə. 428-348 il) isə dövlət idarəetmə formalarının siniflər üzrə ardıcılığını verdi, idarəetmə təşkilatlarının funksiyalarını təsnifatlaşdırmağa cəhd etdi.

Makedoniyalı İskəndər (e.ə. 350-323) qanunların idarəetmə praktikasını və nəzəriyyəsini inkişaf etdirməklə, özünün hökmədar olduğu ərazilərdə onlardan bacarıqla istifadə etdi.

Lakin adı çəkilən klassiklərin təcrübəsi bütün hadisələr və tarixi dövrləri tam əhatə etmir. Bu və ya digər idarəetmə işləri sahəsində təcrübə yiğimi prosesini xarakterizə etmək üçün yalnız qısa bir dövrün deyil, insan cəmiyyətinin inkişafına səbəb olan digər dövrləri də geniş təhlil etmək vacibdir. Çünkü həmin dövr sonrakı mərhələ üçün idarəetmə işlərinin həm baza, həm də start mövqeyidir.

İdarəetmənin II dövrü sənayeləşmə dövründür (1775-1890). Dövlət idarəetməsinin yaranmasının və inkişafının tədqiqi bu dövrdə A.Smitə məxsusdur. O, nəinki siyasi iqtisadiin klassik nümayəndəsidir, həm də idarəetmənin mahir bilicisi və mütəxəssisidir, belə ki, o əməyin müxtəlif formalarının geniş təhlilini vermiş, dövlətin və dövlət başçısının işini bütün incəliklərinə qədər izah etmişdir.

İndiki vaxtda idarəetmə elmi sahələrinin və mənbələrinin formallaşmasında R.Ouenin böyük təsiri olmuşdur. Onun istehsalatın humanist idarə edilməsi, istehsalatda mütləq təhsil, fəhlələrin əməyinin və məişət sahələrində idarəetmə ideyaları bu günük güne qədər öz aktuallığını qoruyub saxlaya bilmışdır. İdarəetmə nəzəriyyəsində və praktikasında birinci çevriliş hesablayıcı texnikanın əmələ gelməsi ilə bağlıdır. 1933-cü ildə ingilis riyaziyyatçısı Ç.Vebbic analitik maşın tipini icad etdi. O, indiki hesablayıcı maşınlara olunduqca çox uyğun idi. Onun köməkliyi ilə idarəetmədə məsələlər daha çevik həll olunurdu və xeyli miqdarda idarə-

etmə işçilərini başqa sahələrə keçirməyə imkan verirdi.

İdarəetmənin III dövrü sistemləşdirmə dövründür (1895-1960). İdarəetmə haqqında elm daimi hərəkətdədir. Yeni istiqamətlər, məktəblər, axınlar formalasılır, elmi heyət deyیişir, idarəetmə prosesləri müasirleşdirilir və nehayət ix-tiraçıların özlerinin de baxışları deyیişir. Vaxtaşırı idarəetmə heyəti öz fəaliyyətində idarəetmə fəndlərinin öyrənilmesi üçün müəssisə və təşkilatlarının tələblərinə uyğun olaraq öz yaradıcılıq istiqamətlərini deyیişdirirlər. Onlardan bəziləri öz idarəetmə problemlərini keçmişdə mövcud olan müxtəlif üsullarda yaşadıqları dövrə uyğun dəyişikliklər aparmaqla həll etməyə səy göstərirlər. Digər tərəfdən də ix-tiraçılar idarəetməyə dair sistemləşdirilmiş yollar axtarırlar. Vaxtı ilə onların çox adı görünən və gərgin əmək prosesində təkbaşına qazanılmış nailiyyətləri və ya məğlubiyyətləri bu günkü idarəetmə heyəti üçün böyük məktəb ola bilər.

Bu gün bizim idarəetmə kimi adlandırdığımız menecment XIX əsrde sənaye inqilabı vaxtı yaranmışdır. İlk in-tehsalat sahəsi olan fabriklərdə, böyük qrup adamların işlə təmin olunması onu göstərirdi ki, təkbaşına sahibkarlar özləri bütün işçilərin işinə nəzarət edə bilmirdilər. Bu məqsədə xüsusi seçilmiş idarəedici işçilər sahibkarın xeyrinə iş yerlərində nəzarət və digər onunla bağlı işlər yerinə yetirməyə başladılar. Həmin dövrdə onlar ilk idarəetmə heyəti - menecerlər idilər.

İdarəetmə heyətinin ilk səlist təşkilatı forması klassik məktəblə üzvü surətdə bağlılıq şəraitində yaradılıb. Həmin dövrdə mövcud olan idarəetmə heyətini əsasən istehsalın səməreliyi narahat edirdi. Məhz buna görə onlar öz fəliyyətlərini bütün fəhlələrin adaptasiyasına yönəltməklə, sahibkarlar üçün daha çox izafi əmək sərfinə nail olmağa çalışırlar. Bütün bunlarla yanaşı, istehsal sahələrini idarəedən heyət üzvləri həmin dövrə uyğun işçi maşınlarını və

onları daha məhsuldar işlədən şəxslər seçimdə müstəqil hərəkət etməyə tam səlahiyətə malik idilər. İdarəetmə işçiləri tərəfindən bu məqsədlə iş yerlerinin dizaynı yaradılırdı, müxtəlif əməliyyatlara sərf olunan vaxt öyrənilir və yeni mütərəqqi iş üsulları tətbiq olunurdu.

Müasir dövrdən xeyli əvvəllər yaşamış o vaxtin adamları idarəetmə fəaliyyətini incəsənət kimi təsəvvür edirdilər. İdarəetmə heyəti haqqında belə fikir yaranması ondan irəli gəldi ki, bəzi işçilər doğrudan da öz xarici görünüşlərlə rəhbər vəzifəyə yaraşdırıldılar. Qabaqcıl işçilərin özünəməxsus xassələri və bacarığı olduğunu nəzərə alan mütxəssisler idarəetmə işində şəxsiyyəti xarakterik cəhətdən öyrənirdilər. Həmin dövr üçün yeganə çətinlik zəruri məlumatların qitligi üzündən bəzən daha yüksək idarəetmə bacarığına malik olan şəxsləri müəyyənləşdirmək üçün çoxlu vaxt axtarışlara gedirdi. Belə tədqiqatlar göstərdi ki, xarakter cizgilərinə görə parametri təyin etmək mümkün deyil, bəzi hallarda bilikli və ağıllı olmaq idarəetmədə yüksək dərəcəli mənə verə bilməz. Buradan belə nəticəyə gəlmək olar ki, şəxsiyyətin tamamlanan xasiyyət konsepsiyası yoxdur və bu sahədə mükəmməl idarəetmə məktəbi və ya elmi mövcud deyildir.

İdarəetmənin o zaman bir elm kimi baxılmasına F.Teylor tərəfindən olduqca cəsarətli addım atılmışdır (1856-1915). O, həmçinin bu elmi hərəkatı idarə etmişdir. O, insanın səmətəliyini yox, müəssisənin, təşkilatın fəaliyyətinin səmətəliyi ilə maraqlanmış və bu sahədə elmi idarəetmə məktəbinin əsasını qoymuşdur. F.Teylor öz tədqiqat obyekti kimi idarəetmənin sərbəst bir elmi sahə kimi çoxcəhətli konsepsiyasını araşdırmışdır. F.Teylor (1903) "Fabrikin idarəolunması"ni və (1911) "Menecmentin elmi prinsipləri" adlı işlərində əməyin elmi təşkili ile bağlı idarəetməni sadələşdirən əmək vasitələrini və fəndləri standartlaşdırmış-

dir. Öz dövrünə görə F.Teylorun ən geniş yayılmış əsas idarəetmə prinsipləri istehsal sahələrində ən zəruri insanları seçmək, sonra elmi əsaslara söykənməklə onları hazırlamaq, şəxsi inkişafə həvəsləndirməkdən geniş istifadə olunmasıdır. Bu sahədə F.Teylorun əsas yeniliyi ondadır ki, o elmi idarəçilik məktəbinin əsasını qoyma, əmək normasına aid ilkin anlayışı yaratdı, işçi əməliyyatlarını standartlaşdırdı, fəhlə əməyini qiymətləndirdi və elmi seçmə istiqamətlərini yeniləşdirdi. F.Teylorun ən böyük işi ondan ibarətdir ki, idarəetmə sahəsində inqilab yaratmağa müvəffəq oldu. İdarəetmə elmi F.Teylorun və L.Cilbertonların adı ilə bağlıdır. Uzun illər onlar işçinin əmək hərəkətlərinin tədqiqatını apardılar, xronometraj metodunu təkmilləşdirdilər və iş yerini elmi şəkilde təşkil olunma prinsiplərini işlədilər.

Müxtəlif ölkələrdə aparılan əməli işlər keçən əsrin əvvəllərindən başlayaraq bütün istiqamətlərin formallaşması şəraitində müxtəlif illərdə "elmi idarəetmə", klassik idarəetmə və adət şəklini almış ilk elmi məktəbə çevrilərək müsərliyə qədəm qoyma.

Klassik idarə məktəbinin müxtəlifliyi "idarəetmənin sahəvi məktəbi" olmaqla o, idarəetmə heyətinin rolu və vəzifələrini öyrənməklə məşğuldur. Həmin təlimə əsaslanmaqla göstərmək olar ki, idarə edilən fəaliyyət edən qarşıya qoymuğu məqsədi tam biləndə onun yerinə yetirilməsi üçün səmərəli iş üsullarını təyin etmək çətinlik yaratır. Bu ideyanı irəli sürən ilk pionerlərdən biri A.Fayol (1841-1925) olmuşdur. O bütün idarəetmə prosesini beş əsas mərhələyə bölməklə, idarəetmədə misilsiz dəyişikliklər apardı. Təxminən yüzəlli il bundan əvvəl onun tərəfindən ilk dəfə təklif olunan heyətin idarəetmə mərhələləri bu gün də öz əhəmiyyətini qoruyub saxlaya bilməşdir. Onların bezilərinin biz indiya kimi heyətin idarəetməsində tətbiq edirik: bunlar - planlaşdırma, təşkilatçılıq, seçmə və kadrların yaradıl-

məsi, rəhbərlik və nəzarətdir. Firmanın quruluşunun təşkilati anlayışını vahid qurum kimi təşkil edən idarəetmənin funksional elementlərini A.Fayol hələ keçən əsrin 20-ci illərində apardığı şəxsi çoxsaylı müşahidələrinin və tədqiqatları nəticəsində formalasdırdı.

A.Fayolun təklifi etdiyi idarəetmə prinsipləri sərbəst idarəetmə nəticəsi kimi qəbul olunmaqla, indi hər bir şəxsin çox tez-tez işlətdiyi inzibatçı sözü və ya - "inzibatçılıq məktəbi" yarandı. İdarəetmə sahəsində həmin dövr üçün doğrudan da inqilab sayılan həmin inzibatçılıq məktəbi, inkişaf etməkdə olan ölkələr üçün əsl tapıntı idi. Məhz buna görə də amerikalılar, fransız A.Fayolu idarəetmənin atası adlandırdırlar və onlar heç də öz fikirlərində səhv etmirdilər. A.Fayolun irəli sürdüyü əsas idarəetmə prinsipləri budur: işə görə əməyin bölünməsi; dövlətin nüfuzu və cavabdehliyi; intizam; vahid rəhbərlik; xüsusi marağın ümumi marağın tabe olması; əməyə görə tətqiq; mərkezləşmə və qeyri-mərkəzləşmə arasında balans; eyni səviyyədə olan idarəetmə heyəti üzvlərinin işlərinin əlaqələndirilməsi; qaydalar; düzgünlik; yaxşılıq; işçilərin dayanıqlığı; işgüzarlıq keyfiyyətlərini qiymətləndirmək və s.

O dövrün inzibatçılıq məktəbinin digər nümayondələndən M.Biqfildi (1917) ayırmak olar ki, o da idarəetmə işçilərinin fəaliyyət konsepsiyasını yaratmışdır. İşçi qüvvələrinin idarəedilmesi daha çox irəli gedən tədqiqatçı Ş.Veber (1921) "Rasional bürokratiya" əsərində idarəetmənin dinamikası: əyişən konsepsiyasını təklif etmişdir. O, sahibkarlığın ideal formasını vermiş və təklifi etdiyi idarəetmədə bürokratiya qaydalarının ən səmərəli üsullarından istifadə etməklə insanlıca idarəetmənin təşkilatı qaydalarını vermişdir.

"Klassik məktəbin" (elmi və inzibatçı) əsas xətti ondan ibarətdir ki, iştirahətin ən səmərəli idarəetmə yolunun hər

iki istiqamətini vahid məqsədə doğru yönəldikdə, daha çox faydalı olduğunu təsdiqləyir. Ona görə də klassik idarəetmə məktəbinin əsas məqsədi vahid idarəetmə üsulunu təpib aşkar etməkdir. Klassik məktəb dünya idarəetmə məktəbinin özül daşı olsa da, həmin dövrədə idarəetmə fikrinin inkişaf etdirilməsində bu yeganə hal sayıla bilmez. Çünkü insan cəmiyyəti özünün inkişaf mərhələsinin digər sahələri kimi idarəetmə sahəsinin bir daha inkişafında "insan münasibətləri məktəbi"nin keçən əsrin 30-cu illərində yeni idarəetmə üsullarının yaranmasında böyük rolu oldu. Bu dövrdən başlayaraq psixologiya və sosiologiyadan idarəetmənin elmi çərçivəsində əsas diqqəti işçiyə yönəldilməklə, insan faktoru daha çox qiymətləndirilirdi.

XX əsrin əvvəllərində insanı iş prosesində öyrənenlər, iştirahətin həcminin artmasında maraqlı olanlar "klassik" idarəetmə heyətindən geri qalmırdılar. Onlar bilirdilər ki, fəhlənin marağını artırmaqla onun əmək qabiliyyətini yüksəltmək olar. İnsanlar canlı maşın olduğuna görə, onların hər birinə idarəetmə heyəti tərəfindən xüsusi qayğı lazımdır. R.Ouen bu mənada idarəetmə işinin əsl yenilikçi idi ki, məhz buna görə özündən əvvəlki sələflərindən xeyli irəli getməklə xüsusi olaraq adamlara diqqətlə yanaşdı. R.Ouenin ideyası belədir ki, firma maşın və dəzgahlara qulluq üçün (təmir, yağlama və s.) çox vaxt aparmaqla, işçilərə az fikir verilir. Buna görə düzgün olar ki, işçilərə də (canlı maşınlara) heç olmazsa onların xidmət etdiyi texniki vaxt qədər imkan yaradılsın. Bu isə işçilərə idarəetmə heyəti tərəfindən onların yaşayışı üçün yaxşı şərait yaratmaq, iştirahətlərini yaxşı təşkil etmek və s.-dən ibarətdir. Yalnız bu zaman arxayı olmaq olar ki, adamların "təmirə" ehtiyacı olmaz və onlar uzun müddət ərzində yüksək işlək formada olacaqlar.

İnsan münasibətlərinin idarəetmədə əsaslı tədqiqini apa-

ran E.Meyor "insanların ünsiyet məktəbi" adlı əsərində göstərirdi ki, fəhlə qrupu sosial sistemdir və onun özünün ayrıca nəzarət sistemləri vardır. Belə sistemdə qarşılıqlı möhkəm əlaqə yarandıqda, idarəetmədə əməyin nəticəsini yaxşılaşdırmaq olar.

İnsanların ünsiyətinin genişləndirilməsi nəticəsində idarəetmə elmi güclü inkişaf etmiş oldu. İnsanlararası ünsiyətlərin yaxşılaşması, işçilərə qayğı göstərmək səviyyəsi, elmi idarəetmə fealiyyəti və istehsalata qulluğun təşkilindən asılıdır. Bu ideyanın əsl məhiyyəti odur ki, adamlara müsbət diqqət yetirdikdə əmək məhsuldarlığını kifayət qədər qaldırmaq olar. Burada söhbət idarəetmə üzrə təşkilati işin səmərəliyinin insanın sosial-yaşayış şəraitindən çox asılı olmasından gedir. Həmin dövrün idarəetmə sahəsində en çox tanınmış mütəxəssis M.P.Folietinin əməyi diqqəti cəlb edir. O, rəhbərlik üsulunu təhlil edərək, liderlik nəzəriyyəsinin əsas müddəalarını açıb göstərməyə müvəffəq oldu.

Avropanın alim - bixeviristləri keçən əsrin 40-60-cı illərində bir neçə motivasiya nəzəriyyəsi tərtib ediblər (behaviour - əxlaq, ing.). Hələ, XIX əsrin 40-60-cı illərində idarəetmə elmi ile bağlı meydana çıxan mütərəqqi fikirlər getdikcə daha çox dəqiqləşdirilərək, yeni çalarlar alırdı. Bunlardan biri Maslounun iearxik tələbat nəzəriyyəsidir. O şəxsi tələbat üzrə aşağıdakı təsnifatlaşdırmanı təklif etmişdir:

- 1) işçinin şəxsi fizioloji xüsusiyyətləri;
- 2) fərdi yaşayışın təhlükəsizliyi;
- 3) sosial (mehribanlılıq yaratmaq, özünə qarşı diqqətli olmaq, başqalarına qayğı göstərmək), kollektiv münasibətlərini yaxşılaşdırmaq;
- 4) samballıq (şəxsi nüfuz, xidməti status, özünəhörmət, özünə inam hissi) keyfiyyətinə malik olmaq;
- 5) özünütəqdimetmə, öz bacarığını bütövlükdə göstər-

mə, şəxsi inkişafla bağlı əsas məqsədə çatmaq uğrunda daima çalışmaq.

D.Makreqorun (1960) XX əsrin ortalarında təqdim etdiyi "İnsanların ünsiyəti məktəbi" əsəri öz dövrünə görə az populyar deyil. Onun "x" və "y" nəzəriyyəsinin əsasında aşağıdakı işçi kateqoriyalarının xassələri durur.,

"x" nəzəriyyəsi - orta işçi, o az kütdür, əməkdən qaçmaq istəyir, ona görə onu həmişə faydalı işə məcbur etmək lazımdır, nəzarət altında saxlamaq, öz işinə yönəltmək zoruridir. Bu kateqoriyalı adamlar cavabdehlikdən qaçır, ancaq öz təhlükəsizliyini qoruyur, çalışır ki, kiminsə daimi rəhbərliyi altında olsun.

"y" nəzəriyyəsi - bu adamların passivliyi təbiətdən deyildir, yəni anadangəlmə olmayıb onlar təşkilatda mövcud idarəetmənin təsiri ilə belə olublar. Bu kateqoriyalı işçilərde fiziki və əqli əməyə, münasibət istirahətdə keçirdikləri vaxt kimi təbii və mənalı sayılır. Belə adam nəinki cavabdehliyi üstüne götürür, həm də ona can atır. Ona kənardan nəzarət etmek lazım deyil, o özü özünü idarə etməyi bacarır və hətta zəruri hallarda idarəetmə işlərinə digərlərindən daha yaxşı uyğunlaşır. Öz dövrünə görə idarəetmə sahəsində D.Makreqorun təlimi R.Bleyn QRİD idarəetmə şəbəkəsinin modernləşdirilmiş variantıdır.

İdarəetmənin IV dövrü - məlumatlar dövründür (1960-ci ildən bu günə qədər). Yüksek sürətli inkişaf etməkdə olan istehsal münasibətləri özünün yeni idarəetmə nəzəriyyəsini kəmiyyət məktəbləri nümayəndələri tərəfindən hazırlanıb. Bu məktəblərin əmələ gelməsi idarəetmədə riyaziyyatdan və kompüterlərdən istifadə edilməsinin nəticəsidir. Onun nümayəndələri idarəetmə prosesinə riyazi göstəricilər kimi baxırlar. Keçən əsrin 60-cı illərində idarəetmənin konpensasiyasının geniş tərtibi başlanır, bu riyazi üsullardan istifadə olunmasına arxalanır, ən düzgün nəticə

isə riyazi integrasiya təhlili və heyətin subyektiv qərarı ilə əldə edilir. Bununla yanaşı heyətin idarəetmə vəzifələri əməyin müqayisəsi və EHM təşkilatların quruluş sistemlərinə yenidən baxılmasını tələb etdi. Firmadaxili planlaşdırmanın elə yeni elementləri əmələ gəldi ki, o idarəetmə qərarlarının modernləşdirilməsi məlum olmadığı şəraitdə, riyazi qymətlərinin təminatını çoxməqsədli idarəetməyə keçidi daha məqsədəyən hesab etdi.

Müasir şəraitdə riyazi üsullardan idarəetmə elminin bütün sahələrində praktiki istifadə olunur. İdarəetmə müasir iqtisadi qanunauygunluqların məntiqi davamı olmaqla bir proses kimi tədqiqatın və təhlilinin aparılması yeni üsulların geniş yayılmasına götərib çıxartdı. Heyətin idarəedilməsinə sistemli yanaşma, idarəetmə məsələlərinin həlli üçün ümumi nəzəriyyənin tətbiqi ilə bağlıdır. Bu həm də, rəhbərliklə təşkilat üzvləri arasında canlı və fasilesiz əlaqələr birliyi, yəni adamlardan ibarət idarəetmə heyəti ilə texnologiyalar və resursların birliliyi kimi baxılmanın yeni formalarının axtarılıb tapılması deməkdir.

Sistem nəzəriyyəsinin əsas - aparıcı ideyası odur ki, idarəetmədə heç bir hərəkət, digərindən kənar qəbul olunmur və hər bir qərarın bütün qurum üçün nəticəsi var. İdarəetmədə sistemli yanaşma, digər sahələrdə fəaliyyətin məqsədönlü təşkili ilə bağlı mərhələlərin yerine yetirilməsinə və sahədə yaranan problemlərin vaxtı-vaxtında aşkarlanmasına geniş imkan yaradır.

İdarəetməyə elmi yanaşma sisteminin bazasında bir neçə istiqamətdə idarəetmə məqsədləri meydana çıxa bilər ki, bu da nəzərə alınmamış idarəetmə vəziyyəti nəzəriyyəsini yaratmış oldu. Onun əsas mahiyyəti ondan ibarətdir ki, idarəetmə heyətinin düşdürüyü hər bir vəziyyət, ona bənzeyən digər vəziyyətlərə uyğun gele bilər. Amma bu zaman idarəetmə heyətinin həmin uyğunluqda unikal xüsusiyyətlər

görmək və seçmək bacarığının olması vacibdir. İdarəetmə heyətinin əsas işgüzarlıq qabiliyyəti ondan ibarətdir ki, idarəetmə ilə bağlı bütün faktorları ayrı-ayrılıqla təhlil etsin və daha güclü asılılığı ortaya çıxaraq, ümumi idarəetmə məsələlərini həll etsin. Bu ideyanın cəmiyyət həyatında önəmli əhəmiyyətə malik olduğunu nəzərə alaraq idarəetmədə keçmiş əsrin 70-ci illərində açıq sistem ideyası yarandı. Təşkilat, müəssisə açıq sistem kimi çoxşaxəli daxili mühitə uyğunlaşmaq meyillərinə malikdir. Belə sistem idarəetmə işləri sahəsində özünü təmin etmək qabiliyyətində olmayıaraq xaricdən gələn məlumatlara böyük ehtiyac duyur və ondan asılıdır. Müəssisə fəaliyyətinin idarəedilməsi ilə bağlı idarəetmə heyətinə lazım olan məlumatların alınması, iş yerlerinə bilavasitə fəal təsir göstərməklə, xarici mühitin kollektiv maraqlara uyğun dəyişdirilməsi üçün real şərait yaradır. Beləliklə, sistem nəzəriyyəsinə əsaslanmaqla təsəvvür etmək olar ki, hər hansı formal idarəetmə fəaliyyəti təşkilatın funksional sistemini yarada bilər. Həmin idarəetmə sistemi təşkilati xüsusiyyətlərinə görə işçilərin qrup şəklində hərəkətini tənzimləməklə, heyətə rəhbərlik çərçivəsində düzgün və məntiqi qərarlar çıxarılması ilə davam etdirilməlidir.

Müəssisə fəaliyyətində idarəetmə işlərinə vəziyyətdən asılı olan yanaşmanın məqsədi ondan ibarətdir ki, idarəetmə heyətinin fəaliyyət stili yaranmış vəziyyətdən asılı olaraq qəbul olunan - üsullar, formalar, sistemlər üzrə hərəkət etməklə bütün qüvvəni yaranmış vəziyyəti nəzarət altında saxlamağa sərf etməkdir. Konkret vəziyyətin idarəetmə heyəti tərəfindən vaxtında öyrənilməməsi nəticəsində həmin vaxtda həll edilməmiş idarəetmə məsələləri təşkilatla güclü təsir göstərir. Başqa sözə desək, idarəetmə üzrə təkliflərin məqsədi müasir tələblərə sistemli yanaşmaq və təşkilatın məqsədönlü idarə olunması ilə bağlı problemləri

həll etməkdir. İdarəetmə heyəti bu zaman çalışmalıdır ki, konkret vəziyyətdə müxtəlif idarəetmə üsullarının tətbiqi yaranıb olsun. Heyət üzvləri tərəfindən mövcud münasibətləri tənzimləmə istiqamətində təsərrüfat fəaliyyəti ilə bağlı yanaşma idarəetmə nəzəriyyəsinin inkişafında böyük əhəmiyyətə malikdir. Təşkilatın daxilində xarici mühitin təsiri ilə bağlı yaranmış vəziyyətdə çıxməq üçün idarəetmə sahəsində konkret elmi yeniliklər tətbiq edilməlidir. Konkret vəziyyətdə təşkilatın məqsədine çatmaq üçün hansı səmərəli üsullardan və vasitələrdən istifadə olunma istiqamətləri idarəetmə heyəti tərəfindən seçilir. Hər bir halda idarəetmə işçilərinin malik olduğu nəzəri və təcrübəvi biliklərindən aslı olmaqla, müəssisə fəaliyyətində qazanılacaq nailiyyətlərin kəmiyyəti dinamik xətt üzrə hərəkət trayektoriyasına malik olacaqdır.

1.4. İDARƏETMƏNİN ÜMUMİ PRİNSİPLƏRİ

İdarəetmə prinsipləri müəssisədaxili işçi qüvvəsinin idarəedilməsinin yeni qurumlarının tətbiq olunmasında vacib rol oynayır. Amerika firmalarında firma işçilərinin yüksək idarəetmə səviyyəsinə cəlb edildikdə direktorlar şurası komitésinin yaradılması kimi formalarından istifadə edilir. Bu komitələrə bütün kateqoriyalı işçilər daxil edilməklə, heyət üzvləri yaranmış vəziyyətlə bağlı idarəetmənin yeni qurumlarının hazırlanması və istifadəsi mərhələlərini müəyyənləşdirirlər. Bir sıra firmalarda məşğulluğun stabillaşması programında, işçilərin gəlirlərinin bölüşdürülməsində iştirakı ilə bağlı məsələlərin həlli üçün müvəqqəti işçi qrupları yaradılır.

Cənubi Avropa ölkələri firmalarında (Almaniya, İsvəçrə) işçilərinin nümayəndələrinin direktorlar şurasına daxil edilməsi təcrübəsindən geniş istifadə olunur və onlar qərarların qəbulunda iştirak etmək imkanına malik olmaqla hər

şeydən əvvəl firmanın sosial siyasetin ve planlaşdırmanın daha geniş formada əhatə olunmasına üstünlük verirler.

Yaponiyada direktorlar şurasında işçilərin nümayəndəsi yoxdur. Bununla birləşdə Yapon əməkdaşlığı qurumu sahibkarlarla işçilər arasında daha demokratik münasibət forması hesab olunmaqla, birgə məsələlərin aparılmasına və konensus əsasında qərarların qəbuluna güclü təkan verir. Bu ölkədə korporativ özünümaliyyələşdirmə meyli biznesin idarəedilməsi prinsiplərini dəyişdirir. Gözənlənməz hadisələr baş verdikdə, eləcə də obyektiv səbəblər üzündən idarəetmə heyətinin vəzifəsini peşəkar menecerlər və həmsöhbət-sahibkarlar müvəffəqiyyətlə əvəz etmişdilər. Doğrudur, idarəetmə heyətinin bu formada əvəz olunması təcrübəsi kifayət qədər iqtisadi səmərəliyə malik olmasa da, lakin nəzərə almaq vacibdir ki, firma fəaliyyəti ardıcılığı və fəsilesizliyə meyllidir.

Təqdim olunan nəzəri vəsait heyət tərəfindən müəssisə fəaliyyətinin idarəedilməsi kompleks sistem kimi nezərdən keçirilir, heyətin idarəetmə fəaliyyəti minimal xərclərlə optimal son nəticənin əldə edilməsi istiqamətlənir. İdarəetmənin səmərəliyi həllədici dərəcədə firmanın imkanlarından aslı olmaqla, idarəetmə heyətinin müvafiq idarəetmə qərarlarının qəbulunda sahibkarlıq mühitinə uyğunlaşmasını ön plana çəkir.

Burada əsas vacib rolu dövlət və dövlətlərəsərəfədə sahibkarlıq fəaliyyətinin nizamlanması və temiminin təşkili oynayır. Müəssisələrərası bazar münasibətlərinin nizamlanması istiqamətində hazırlanmış tədbirlerin təhlili və sahibkarlıq fəaliyyətinin nizamlanması onun inkişafında məraqlı tərəflərdən daimi diqqət və xüsusi öyrənmə tələb edir.

Sahibkarlıq fəaliyyətinin dövlət nizamlanması vasitələri hər bir ölkədə öz əsaslarına malikdir. Ayri-ayrı ölkələrin təcrübəsinə və xüsusiyyətlərinə görə heyətin idarəetmə fəaliyyətinə uyğunlaşması və təbəqələşməsi xüsusi yanaşmanı

tələb edir. Bununla birlikdə regional səviyyədə müəssisənin fəaliyyətinin səmərəli nizamlanması sistemi mövcuddur. Avropanın ölkələri çərçivəsində, idarəetmə heyətlərinin təcrübəvi fəaliyyətində idarəetmə ilə bağlı məlumatların uçoğu, öyrənmənin fasiləsizliyi təmin edilir. Bu ona görə vacibdir ki, idarəetmə heyətinin diqqətindən yayınmış ən kiçik təfərrüat belə firmalararası münasibətlərin yaradılmasında qeyri-obyektivliyə səbəb olmaqla, qarşılıq etimada ciddi xələl getirəcəkdir.

1.5. HEYƏTİN İDARƏETMƏ PRİNSİPLƏRİ

Müəssisə və təşkilatda heyətin idarəetmə prinsipləri, idarəetmə prosesinin quruma, quruluşa və heyətə olan təlebatlarını teyin edir. Yəni təşkilatın idarəedilməsi ilkin formallaşma şərtləri və qaydaları ilə birbaşa həyata keçirilir. Müəssisədə, təşkilatda bütün səviyyələrdə olan idarəetmə heyətinin fəaliyyəti müvafiq vəzifə bölgüləri əsas götürülməklə, ayrı-ayrı mərhələlərdə reallaşdırılır.

Bələliklə, idarəetmə prinsiplərini əsaslandırıcı ideyalar, rəhbərlərin qanunçuluğu və davranış qaydaları idarəetmə funksiyalarının həyata keçirilməsi kimi təqdim etmək olar.

İdarəetmə prinsiplərinə dünya təcrübəsində bir neçə yanaşma vardır. Onların daha dolğun təfərrüati Q.Kunçin və S.O.Donnellin "İdarəetmə prinsipləri: idarəedici funksiyaların təhlili" kitabında göstərilir.¹ Müəlliflər öz tədqiqatlarında idarəetmə təcrübəsinə aid on - planlaşdırma; on beş - təşkilat; on - motivləşmə və on dörd - nəzarət prinsiplərini araşdırırlar və sonda öz dövrünün iqtisadi, sosial şəraitinə uyğun gələn heyət üzrə idarəetmə variantları təklif edirlər.

Keçən əsrədə birinci dəfə rassional idarəetmə prinsipləri

¹ Q.Kunçin və S.O.Donnel. "İdarəetmə prinsipləri: idarəedici funksiyaların təhlili". M., 1981.

ni 1912-ci ildə amerikalı menecer Q.Emerson "İstehsalatın on iki prinsipləri" kitabında qeyd edib. Bununla yanaşı əməyin elmi cəhətdən ilk dəfə nəzəri müddəalarını "müdiriyət nəzəriyyəsi" kimi qiymətləndirən A.Fayola görə idarəetmə prinsiplərinin sayı məhdud deyil. Bu fikir mahiyət etibarı ilə ona görə düzdür ki, idarəetmə prinsipləri arasında heyətin rəhbərinin şəxsi fikirleri əsas aparıcı qüvvə olmaqla, digər heyət üzvlərinin bu istiqamətdə fəaliyyət dairəsini təşkil edir. İdarəetmə fəaliyyətində qazanılan müsbət nəticə məhz liderin tutduğu mövqeyin səmərəliyini göstərir.

Bununla bağlı idarəetmə prinsiplərini iki istiqamətdə qruplaşdırılır - ümumi və xüsusi. Ümumi qruplaşdırma istiqamətinə - sistemlilik, çoxfunksiyalılıq, ineqrassiya, qiymətləndirmə təməyülli prinsipləri daxil olmaqla, ümumi idarəetmə prinsiplərini təşkil edir.

Ümumi idarəetmə fəaliyyətində qərarların tətbiq olunma prinsipi - müəssisədə işləyən bütün əməkdaşların özü-nəməxsus fəaliyyəti üçün, eləcə də fərdi və ya şəxsi əmək prosesinə hər bir işçinin özünün nəzarəti və cavabdehliyi nəzərdə tutulur.

İdarəetmə fəaliyyətində sistemlilik prinsipi - heyət üzvləri arasında xarici və daxili qarşılıqlı əlaqələri, qarşılıqlı asılılıqları, müəssisənin idarəələnmə prinsiplərindən irəli gələn idarəetmə heyətinin ixtisas tərkibindən və perspektiv inkişaf istiqamətləri ilə üzvü surətdə bağlıdır.

Heyətin idarəetmə fəaliyyətində çoxfunksiyalılıq prinsipi - əmək fəaliyyətinin müxtəlif cəhətlərini özündə eks etdirir, buraya material ehtiyatları, müxtəlif xidmətlər, iş yerlərində əməyin təşkili məsələlərini və heyətin qarşıya qoymuğu məqsədlərə çatma istiqamətləri göstərilir.

Heyətin idarəələnməsində ineqrassiya prinsipi - müəssisə daxilində zəruri işçi münasibətləri yaratmaqla, kollektiv üzvlərinin ümumi idarəetmədə iştirakını, aktivləşməsini təmin etməlidir. İdarəetmə heyətinin müəssisədən kənar fə-

liyyəti isə hər kəs tərəfindən özlərinin maraq dairələrinə uyğun aparıla bilər.

İdarəetmə heyətinin fealiyyətinin qiymətləndirme prinsipi - heyət üzvlərinin müəssisədə vicdanla xidmət etmək, öz vəzifə səlahiyyətlərinə uyğun olaraq, idarəetmə fealiyyətini həyata keçirməklə, yüksək nəticələrə nail olmaqdır. Heyət üzvlərinin idarəetmə fealiyyətində qiymətləndirme prinsipi təkcə hesabat dövrü üçün zəruri göstərici sayılmalıdır, o eyni zamanda idarəetmə heyətinin müəssisənin gələcəkdə daha yaxşı idarə olunması və bu istiqamətdə çəkilən xərcləri xeyli ixtisar etməyə geniş imkan yaradılması na xidmət edir.

{ Müəssisə fealiyyətinin idarə olunmasının xüsusi prinsipi - idarəetmə işlerində mərkəzləşdirmə və qeyrimərkəzləşdirmədə optimal oxşarlıq prinsipidir. İdarəetmədə qərarların qəbul edilməsində heyət üzvlərinin mərkəzləşdirilmiş və ya qeyri-mərkəzləşdirilmiş şərtdə bütün hazırlıq mərhələlərində iştirakını təmin etmək üçün optimal şəraitin yaradılması əsas şərtlərdir. Bu prosesin təşkili və aparılmasında əsas vəzifə mərkəzləşdirmə və qeyri-mərkəzləşdirmənin müqayisəli forma və prinsiplərindən istifadə etməklə, idarəetmədə vahid başçılıq və kollegialı üsullarından bacarıqla istifadə olunmaqla, bütün iştirakçıların maraqlarını təmin edən qərarlar işlənilər hazırlanmaqdır. İdarəetmə fealiyyətində vahid başçılığın mənası ondan ibarətdir ki, konkret iş sahəsinin rəhbəri bütün məsələləri tek həll etmək iqtidarındadır və ona belə səlahiyyət verilir. Mənaca bu təşkilatın bütün idarəetmə heyətinin iş sahələrində idarəetmenin lazımı funksialarının şəxsi cavabdehliyi ilə yerinə yetirilməsi üçün vacibdir. Müəssisənin idarəolunmasında heyət üzvlərinin kollegiallığı - müxtəlif səviyyədə olan rəhbər işçilərin fikirləri əsasında kollektiv qərar çıxarmaq həmçinin konkret qərarların həyata keçirilməsini təmin etməkdir və bu zaman aralıq mərhələlərdə idarəetmə işlərinə ehtiyac qalmır.

İdarəetmə heyətinə vahid rəhbərlik və kollegialığın düzgün nisbəti idarəetmənin vacib məsələlərindən biri olmaqla, qarşıya qoyulan vəzifələrin düzgün həllindən, heyətin işinin səmərəliliyi və fealiyyət dərəcəsindən çox asılıdır. Müəssisənin idarəolunmasını həyata keçirən fealiyyətinin elmi əsaslarla təkmilləşdirilməsi prinsipləri iş sahələrində sosial-iqtisadi dəyişikliklərin planlaşdırmasında elmi uzaqgörənliyi nəzərdə tutur. Bu prinsipin əsas mahiyyəti ondan ibarətdir ki, idarəetmə heyəti tərəfindən idarəetmə fealiyyəti elmi üsullar və yanaşmalar əsasında həyata keçirilsin və bu prosesdə iştirak edən işçilərin sayı istenilən qədər çox olması onların gələcəkdə reallaşdırmasını xeyli sürətləndirə bilər.

İdarəetmənin elmi əsaslanması o mənəni verir ki, idarəetmə qərarlarını təkcə elmi məlumatlardan istifadə etmək-lə yox, həmçinin mövcud təcrübələri və ehtiyatları hərtərəfli, dərindən öyrənməklə bərabər, işçi əmeyində əsas məqsəd yüksək məhsuldarlıq səviyyəsinə nail olmaqdır. İdarəetmə fealiyyətinin əmək fealiyyətində planlıq prinsipinin mənası ondan ibarətdir ki, gələcəkdə müəssisənin ayrı-ayrı mərhələlər üzrə inkişaf etməsində əsas aparıcı istiqamətləri təyin etsin. Cari və perspektiv planlar vasitəsilə müəssisənin bütün iş sahələri əhatə olunur və plan gələcəkdə iqtisadi və sosial məsələləri kompleks şəkildə həll etmək üçün idarəetmə fealiyyətində müəyyən edə bilər.

Heyət üzvlərinin hüquq, vəzifə və cavabdehlik prinsipinin müqayisəsi zamanı nəzəre alınmalıdır ki, hər icraçı (işçi) onun üzərinə düşən tapşırıqları yerinə yetirməlidir və mütemadi olaraq onların yerinə yetirilməsi haqqında hesabat verməlidir. Təşkilatda hər kəsin öz konkret hüquqları vardır, digər tərəfdən işçi öz üzərinə düşən tapşırıqların yerinə yetirilməsi üçün hüquqi cəhətdən məsuliyyət daşıyır. Müasir dövrün iqtisadi-sosial inkişafı, eləcə də insanların sürünlərində baş verən sivil keyfiyyət dəyişiklikləri, müəssisədə

əmək kollektivlərinin müstəqilliyini artırmaqla, bazar münəsibətlərinə keçidini sürətləndirmiş oldu. Deməli, bu şəraitdə işçi kollektivinin özünüidarəetmə prinsipləri də ciddi dəyişikliklərə uğrayaraq, heyətin idarəolunmasında yeni əsərlərin tətbiqi zərurəti meydana çıxır.

Müəssisə fəaliyyətində xüsusi sərbəstlik və azadlıq prinsipi - mövcud qanunçuluq çərçivəsində öz teşəbbüsü ilə sərbəst işləyən əmək kollektivləri müəssisənin bütün idarəetmə funksiyalarında iştirak edirlər. Azad təsərrüfat fəaliyyətində yüksək professionallıqla səciyyələnən idarəetmə heyətinin təşkil olunması və müəssisənin təsərrüfat fəaliyyətinin birgə işçi maraqlarına cavab verən heyət üzvlərinin seçiləməsi böyük əhəmiyyət kəsb edir. Bazar iqtisadiyyatı şəraitində idarəetmə heyəti ierarxiya və əks əlaqə prinsipinə əməl etməklə, çoxpilləli idarəetmə quruluşu yaradılır, aşağı səviyyəli idarəetmə heyəti nisbətən yuxarı səviyyəli rəhbərlərin nəzareti altında fəaliyyət göstərirlər. Ümumiyyətdə bütün müəssisə kollektivinə onun nəticələri üçün maddi və mənəvi maraqlarını qoruyan vahid lider rəhbərlik edir. Həmin şəxs ya müəssisədə çalışan işçilərin özləri tərəfindən seçilir, ya da müəssisənin tabe olduğu yuxarı idarəedici təşkilat tərəfindən təyin edilir.

İdarəetmə fəaliyyəti müəssisənin bütün iş yerləri üzərində daimi nəzaret əks əlaqə əsasında həyata keçirilir. İdarəetmə heyəti tərəfindən idarəolunan obyektin inkişafı idarəetmə prosesinə olan münasibəti ilə bağlıdır. Əks əlaqə kanalı ilə idarə olunan sistemin işi haqqında məlumat idarəedən sistemə daxil olur və gələcəkdə ümumi idarəetmə prosesinin gedisətinə təsir edə bilir. İdarəetmə heyətinin fəaliyyətində motivləşmə prinsipi mühüm əhəmiyyət kəsb etməklə, işçilərin müəyyən nəticələrə görə mükafatlandırılması və ya tənbəh olunması işində çəvik qərar qəbul etməyə əsas verir. Heyət üzvləri tərəfindən qəbul edilən bu tipli idarəetmə qərarları müəssisə fəaliyyətini yüksək

məhsuldarlığa çatdırın işçi heyəti ilə təmin etməyə tam əsas verir.

Müəssisə fəaliyyətində müasir idarəetmə heyətinin seçilməsinin vacib prinsiplərindən biri idarəetmənin demokratikləşdirilməsidir, yəni təşkilatın idarəedilməsində bütün əməkdaşların iştirak etməsidir. Müəssisənin idarəolunmasında işçilər müxtəlif formalarda iştirak edə bilərlər. Məsələn, müəssisənin özəlləşdirilməsinə işçilərin aksiyalara qoyulmuş pul vəsaitləri; birgə inzibati idarəetmə işlərində işçilərin iştirakı, fiziki şəxslərin maliyyə dəstəyindən bəhrələnmək; idarəetmə qərarlarının kollegial qəbul edilməsi və onların reallaşdırılması üçün birgə səy göstərmək və s.

Müəssisənin yaradılma prinsiplərinə əsasən idarəetmə sistemləri firmanın hüquqi-təşkilatçılıq forması dövlət qanunvericilik tələblərinə cavab verməlidir. Hazırkı, iqtisadi münasibətlər şəraitində fəaliyyət göstərən müəssisənin idarəetmə sisteminin dayanıqlığı və mobilliyinin dinamikliyini təmin etmək məqsədilə, xarici və daxili mühitdə baş verən dəyişiklərə, uyğun idarəetmə heyətinin iş planında köklü dəyişiklər aparılmalıdır və onun mahiyyəti, baş vermə səbəbləri bütün icraçılara vaxtında çatdırılmalıdır.

İdarəetmə heyətinin dayanıqlığı hər şeydən əvvəl strateji planların keyfiyyətli və idarəetmə heyətinin çəvikkiliyi, idarəetmə işlərində kənarlaşmala yol verilməməsi üçün xarici mühitdə baş verən dəyişiklərə uyğunlaşma tempindən aslıdır. Bu hal xüsusilə müstərək müəssisələrin idarəolunmasında mühüm əhəmiyyət kəsb edir.

1.6. İDARƏETMƏ FƏALİYYƏTİNİN TƏŞƏKKÜLÜ PROSESİ

İdarəetmə elminin inkişafı Rusiyada XVIII əsrənən başlayaraq, o vaxt vilayətlərin və knyazlıqların birləşməsi ilə parçalanmış regional bazarların vahid ümummilli bazarda formallaşması baş verdi.

Dövlət idarəetmə sisteminin inkişafında əsas rolu A.L.Ordin-Naşokin (1605-1680) oynamışdır və o Rusyanın qərbi sərhədyanı böyük yaşayış mərkəzlərində şəhər özünü idarəetməsini tətbiq etməyə cəhd göstərmişdir. Bununla belə, A.L.Ordin-Naşokin ilk rus idarəedicilərindən biri sayılır və bu təşəbbüs yalnız strateji planda yox, həmcinin taktiki (mikrosəviyyədə) menecmentin inkişafı ilə əlaqədar olmaqla öz dövrünə xas olan olduqca aktual məsələləri qoymuş və onları həll etməyə istiqamətlənmüşdür.

Rus imperatoru I Pyotr'un "iqtisadiyyatın idarəedilməsinin inkişaf etdirilməsi" islahatları Rusiyada idarəetmə elinin inkişafının xüsusi dövrünü təşkil edir. I Pyotr'un idarəetmə fəaliyyətinin daireisi çox geniş idi - bunlar təqvim ilinin dairəsindən yeni dövlət idarəetmə aparatinin təşkili ilə bağlı bütün mərhələləri əhatə edirdi. I Pyotr'un hökmdarlıq dövrünün idarəetmə məsələləri detallaşdırılaraq konkretləşdirildi. Bu zaman yeni yaradılan mərkəzi və yerli idarəetmədə fəaliyyətində aşağıdakı səciyyəvi cəhətləri qeyd etmək olar:

- iri sənayenin inkişafı və sənətkarlığın dövlət tərəfinən dəsteklənməsi;
- kənd təsərrüfatının inkişafına köməklik;
- maliyyə sisteminin möhkəmləndirilməsi üçün bütün vasitələrdən istifadə etməyə icazə verildi;
- xarici və daxili ticarətin inkişafının canlandırılması və azad sahibkarlığın dövlət tərəfindən müdafiə olunmasına tam şərait yaradıldı.

I Pyotr'un qanunverici aktları - fərmanlar, məhdudlaşdırıcı sərəncamlar, telimatlardır və onların icra edilməsinə nəzarət - dövlətin müxtəlif sahələrindəki fəaliyyətinin tənzimlənməsi əsl mənasına görə dövlət idarəetməsi idi.

Digər rus sənayeçisi İ.Q.Posoşkovun (1652-1726) idarəetmə ideyaları diqqətə layiqdir. İ.Q.Posoşkovun original ideyalarında varlılığın maddi və qeyri-maddi sahələrə bö-

lünməsini misal göstərmək olar. Birincidə - o, dövlətin (xəzinə) və xalqın varlığını, ikincidə - ölkənin səmərəli idarəedilməsi və humanist qanunların olmasını nəzərdə tuturdu. İ.Q.Posoşkovun iqtisadiyyatın idarə edilməsinin yaxşılaşdırılması prinsipleri, dövlətin təsərrüfat proseslerinin idarəedilməsində həllədici roluna əsaslanır. O, təsərrüfat həyatının ciddi sərhədləndirməsinin tərəfdarı olmaqla, bütün idarəetmə fəaliyyətinin düzgün istiqamətlənməsində heyət üzvlərinin böyük təsir qüvvəsinə malik olmasını xüsusilə dəyərləndirirdi. XVIII əsrin birinci yarısı I Pyotr'un iqtisadiyyatın idarəedilməsində, həm makro, həm də mikro səviyyədə islahatlar dövrü idi. I Pyotr tərəfindən Rusiyada yaradılmış idarəetmə qurumunun geri dönməz xassələri vardır. Həmin dövrde Rusiya dövlətinin idarə edilməsi ideyaları öz əksini A.P.Volinskiyin yaradıcılıq işlərində tapmışdır (A.P.Volinskiy - 1689-1740). Təhkimçilik ideyalarının davamçısı V.N.Tatişev Rusyanın idarəetmə işlərinin təşkil edilməsi sahəsində həmin dövrde (1686-1750) xüsusi mənəni maliyyə siyasetinin idarə edilməsinə verirdi. O vaxt V.N.Tatişev belə hesab edirdi ki, dövlət təsərrüfat proseslərinə baxmaq yox, onu Rusiya mənafeyinə uyğun surətdə tənzimləməlidir və bütün idarəetmə məsələləri məhz bu istiqamətdə aparılmalıdır.

XVIII əsrin ikinci yarısında idarəetmə fikri II Yekatrina-nın islahatı ruhunda inkişaf edirdi. Rusyanın iqtisadiyyatının idarə edilməsinin təkmilləşdirilməsi istiqamətində II Yekatrinanın göstərişi ilə "Rusyanın quberniyalarının idarəetmə idaresi" yaradılmışdı və idarəetmə işlərində dövlətin bilavasitə yaxından iştirak etməsi zəruri sayılırdı. Bu tədbir nəticəsində dövlət xəzinessinə maliyyə vəsaitlərinin daxil olmalarının kəmiyyətini artırmaqla, eyni zamanda böyük şəhərlərin, nisbətən uzaq və kiçik ərazilərini idarəetmə qurumları vasitəsilə daimi təsir dairesində saxlamaq işləri xeyli ucuz başa gəlirdi. XIX əsrin başlangıcında rus dövlətinin

idarə edilməsi köhnə əsrden qalma üsullarla idarəedilməsi müşkül vəzifəyə çevrilmişdi. Yuxarı səviyyədə idarəetmədə dəyişiklərin aparılmasını zəruri saymaqla, bütün sahələrdə baş verən dəyişikləri məhz dövlət idarəələri tərəfindən öz məcarasına yönəldilməsi günün ən vacib məsələsinə çevrilmişdi. İqtisadi idarəetmədə əsas dəyişikliklər XIX əsrin əvvəllərində çar I Aleksandrın dövründə aparılmışdır. 1801-ci ildə nazirliklərin yaranması haqqında manifest qəbul edilmişdir, burada idarəetmə işlərində şəxsi hökmranlıq və cavabdehlik prinsipləri əsasında ayrı-ayrı nazirliklər miqyasında vəzifə səlahiyyətlərini həyata keçirilərlər.

Rusiyada dövlət və təsərrüfat fəaliyyətinin idarəetmə sahəsinin inkişafında M.M.Speranskinin (1772-1839) xüsusi rolü olmuşdur. Dəyişikliklərin əsas məqsədini o konstitusiyalı monarxiyanın xarici formasının qanuni gücünə arxalanmasında görürdü. M.M.Speranski dövlətçilik sistemini üç yerə bölməyi təklif etdirdi: qanunverici təşkilat, idarəedici qurumlar və mehkəmə. Burada qanunvericilik məsələləri Dövlət Dumasının səlahiyyətinə, hüquqi məhkəmələrin işinə nəzarət isə senatın ixtiyarına, dövlət idarəciliyi məsələləri Dövlət Duması qarşısında cavabdeh olan nazirliklərin səlahiyyətinə verilməsi öz dövrünə görə səciyyəvi sayıyla bilərdi. XX əsrin əvvəllərində idarəetmə fəaliyyətində köklü dəyişikliklər S.Y.Vitte (1849-1915) və A.S.Stolipinin (1862-1911) rəhbərliyi altında həyata keçirilərdi. A.S.Stolipinin islahat programı vahid dövlət ilərəciliyinin bütün sahələrini əhatə edirdi və onun həyata vəsiqə alma müddəti iyirmi ilə hesablanmışdı. Burada söhbət əsasən Rusiya idarəciliyinin mərkəzləşdirilməsindən və bütün ucqar ərazi-lərin müstəmləkə qurumuna daxil olma prinsipi əsasında idarəolunmasından gedirdi. Daha sonralar bolşeviklərin həkimiyətdə olduğu dövrə şura tərəfindən əsas idarəetmə fəaliyyəti 1917-ci ildən başlayır. Ümumrusiya mərkəzi ida-

rəedici komitəsi qeyri-kapitalist idarəetmə sistemini, mikro və makrosəviyyələrdə bir sıra qərarverici təşkilatlar vasitəsilə həyata keçirilirdi ki, onlardan əsasları aşağıdakılardır:

- a) fəhlə nəzarətini yaratmaq;
- b) xalq təsərrüfatının ali şurasını yaratmaq;
- c) iqtisadi təşkilatların yerli formasını yaratmaq.

"Hərbi kommunizm" dövrü yuxarıdan aşağı direktiv komanda üsulu idarəetməsi ilə xassələnir. Yeni iqtisadi siyaset dövründə bolşeviklər idarəetmə fəaliyyətində heç bir dünya təcrübəsinə əsaslanmayan idarəetmə mərhələlərini üç səviyyəyə ayırmalı - ali, orta və aşağı, artıq bu mühüm sahəni şəxsi nüfuz dairəsinə çevirdilər. Məhz həmin illərdən başlayaraq uzun bir dövr ərzində həyata keçirilən mərkəzləşdirilmiş idarəetmə fəaliyyəti demokratik prinsiplərin kobud şəkildə pozulmasının acı nəticələri indi hamının gözü qabağındadır.

Bələliklə, idarəetmə tarixi, fəaliyyəti planlaşdırın adamlar, təşkil edən şəxslər, kadr seçeneklər, rəhbərlikdici və nəzarətedici işçilərin tarixidir.

Azərbaycan Respublikasının uzun bir müddət ərzində Rusiya və daha sonralar Sovet İttifaqının tərkibində olması, müstəqil idarəetmə məktəbini yaratmaq imkanlarından məhrum etmişdir. Məhz bu səbəbdən Rusiya idarəetmə üsulları əgər özünün reallıq səviyyəsinə görə ölkə iqtisadiyyatı üçün tez bir zaman ərzində güclü inkişafa səbəb olacaqsası, onlar Mərkəzi və Qərb ərazilərində ilk növbədə tətbiq edilirdi. Yeni idarəetmə üsullarının sınaqdan çıxarılması zərurəti yarandıqda isə Rusiyadan uzaq ucqar ərazilərdə, o cümlədən Azərbaycanda tətbiq edilirdi. Bu ögəy-dərgəməlik rus şovinizmin milli azlıqlara qarşı apardığı ikili standartlar ve strateji xassəyə malik olan çap-tala idarəetmə siyaseti iki əsrən artıq bir dövrü əhatə edir. Dündür, keçən iki əsr ərzində Azərbaycanın görkəmli şəxsiyyətləri

Z.A.Tağıyev, M.Nağıyev, A.A.Bakıxanov, M.F.Axundov və daha sonralar N.M.Nərimanov, M.Ə.Ibrahimov və başqaları o vaxtkı cəmiyyətdə tutduğu mövqe və nüfuz dairəsindən Azərbaycanın müstəqil idarə olunmasına səy göstərmişlər. Bu ideyalar özlərində dövrünə görə mütərəqqi fikirlər daşımaqla, milli azlıqların idarə olunmasında mərkəzin rolunu aradan götürmək məqsədi daşıyır. Məhz bu səbəbdən həmin tarixi şəxsiyyətlərin böyük qurtuluşla bağlı müstəqil idarə olunma arzuları güclü hərb və iqtisadi təzyiq maşınının təsiri altında özünü uzun müddət reallaşdırıa bilməmişdir.

Lakin tarixi bir həqiqətdir ki, azadlıq verilmir, onu gərgin əmək və yenilməz qüvvə ilə əldə etmək lazımdır. Məhz belə bir qüvvə Azərbaycanda XX əsrin 70-ci illərində meydana gəlməklə, yeni idarəçilik məktəbinin temələsini çox dahi uzaqqörənlilikə aramla ucaltmağa başlandı. Həmin illərdə nəhəng idarəetmə maşınınından ayrılmış haqqında düşünmək ən azı öz gələcək həyatını böyük və sağalmaz zərəbə altında qoymaq demək idi. Lakin şahidi olduğumuz bu tarixi dövrə səkkiz milyonluq xalq içərisində həmin yenilməz şəxs H.Ə.Əliyev yetişmiş və nəyin bahasına olursa olsun Respublikanın müstəqil idarə olunması uğrunda ölüm-dürüm mübarizəsinə girişmişdir. Bütün məhrumiyyətlərə və çətinliklərə baxmayaraq, H.Ə.Əliyev Azərbaycan Respublikasını rus imperiyasının cəngindən qopararaq, yeni müstəqil dövlətə çevirməklə, ümumxalq xilaskarına və dünyaşöhrətlə tarixi şəxsiyyətə və idarəedəne çevrilmişdir.

Azərbaycan Respublikasının H.Ə.Əliyev tərəfindən məqsədyönlü idarəedilməsi nəticəsində tez bir zaman kəsiyində dünyanın eksəri aparıcı dövlətləri, müstəqilliyimizi tanımaqla diplomatik əlaqələr yaratmış və bu sahədə faydalı nəticələr qazanılmışdır. Respublikanın güclü inkişafına təkan veren bir sıra mühüm idarəetmə məssələləri «XX əsrin neft müqaviləsi» «Traseka» programı, «Böyük İpek yol»unun bərpası Azərbaycan Respublikasının Avropa Şu-

rasına üzv qəbul edilməsi və yüzlərlə digər mühüm dövlət əhəmiyyətli tədbirlər, müqavilələr və sazişlərin bağlanması dünya şöhrəti və tarixi şəxsiyyət H.Ə.Əliyevin böyük idarəetmə fealiyyətinin nəticəsidir. Onun idarəetmə sahəsində uzaqqörən, strateji siyaseti ölkəmizin inamlı bazar münasibətlərinə qoşulmasını reallaşdırır.

1.7. HEYƏTLƏ İŞİN PLANLAŞDIRMA PRİNSİPLƏRİ VƏ TEXNİKASI

Heyətin idarəetmə fealiyyətinin planlaşdırılmasının səmərəliyi idarəetmə funksiyalarının hansı tərkibdə idarəetmə heyəti ilə həyata keçirilməsindən əhəmiyyətli dərəcədə aslidir. Tələb olunan səmərəliyin əldə olunması üçün aşağıdakı mərhələlər üzrə nəticələri nəzərə almaq işin xeyrinə ol bilər:

1. Heyətlə işin planlaşdırmasının kompleksliyi - planlaşdırında müəssisə kollektivinin perspektiv inkişafı üçün əhəmiyyətli olan bütün zəruri mərhələlər və vəziyyətlər nəzərə alınmalıdır.

2. Heyətlə işin planlaşdırmasının dəqiqliyi - idarəetmə prosesində planların tərtib olunması və proqnozların dəqiqliyini təyin edən müasir üsullar, işçi münasibətləri, təcrübəvi gedişlər və heyətlə bağlı müxtəlif əməliyyatlar, kadr yerdəyişmələrin və s. həyata keçirilməsi.

3. Heyətlə işin planlaşdırmasının aydınlığı - idarəetmə işlərinin əsas məqsədi və istiqamətləri sadə və asan başa düşülən olmalıdır ki, həm idarəetmə heyətinin sırvı üzvləri, həm də həmin qərarların icraçıları onları düzgün saymaqla qısa zaman kəsiyində yerinə yetirsinlər.

4. Heyətlə işin planlaşdırmasının fasılıyi - heyətin idarə olunması adı akt deyil, fasılısız proses olmaqla heyət üzvləri və işçi kollektivi tərəfindən həmişə yeniləşdirilməlidir.

5. İdarəetmə işlərinin planlaşdırmasında qənaətlili-

yin təmin edilməsi - yeni idarəetmə xərcləri tərkibində qeyri-səmərəli xərclərin mümkün qədər ixtisara salınmasına şərait yaratmalıdır.

Heyətlə işin planlaşdırması müxtəlif üsul, taktika və proseduralardan istifadə edərkən nəzərə almaq lazımdır ki, idarəetmə fəaliyyətinin əvvəlcədən proqnozlaşdırılması olduqca vacib mərhələdir. Planlaşdırma texnikasının bütün növləri baza üsulları kimi ənənəvi istiqamətlərdə əvvəl-kindən daha mürəkkəb - modelləşdirmə, planların tərtibatı və ya onların ayrıca bölmələrinin işgüzar oyunları nəzəriyəsi və sinaq layihələri əsasında araşdırılmalıdır. İdarəetmədə belə planlaşdırma texnikasından istifadə etmək qəbul ediləcək proqnozun dəqiqliyinə və qeyri-müəyyənliyinin azaldılmasına səbəb olmaqla, idarəedənlərin plana təsir edən faktorların öyrənilməsinə və daha sonra onların hərtərəfli təhlil edilməsinə kömək edir. Heyətlə iş üzrə planlaşdırında işlədilən ən geniş yayılmış üsullardan biri - əvək idarəetmə üsuludur. Onun köməkliyi ilə müəssisənin bütün işçisi qüvvəsi gözlənilməz böhran vəziyyətindən çıxmış üçün əvək qərarlar vasitəsilə işdə ciddi kəmiyyət və keyfiyyət dəyişiklikləri yaradırlar.

Keçən əsrin ortalarında idarəetmə sahəsində iş həcmiinin artması yeni köməkçi vasitələrin tətbiqini tələb edirdi. Elə bu səbəbdən də operativ tədqiqat kimi planlaşdırma texnikası geniş tətbiq olunurdu. Söhbət idarəetmə məsələləri ilə bağlı problemin təhlili və mümkün qərarların qıymətləndirilməsi üçün idarəetmə texnikasından elmi istifadə edilməsindən gedir. Həmin idarəetmə bölmələrinə - növbə, oyun, imitasiya modelləşdirilməsi nəzəriyyəsi daxildir. Planlaşdırma prosesində bu və ya digər modelin tətbiqi obyektiyiv toplanmış məlumatların təhlilolunma səviyyəsindən asılıdır. Bütün hallarda idarəetmə planına fəaliyyət sahəsinə aid məlumat lazımı həcmidə və tələb olunan vaxtda daxil olmalıdır. Nəzərə almaq lazımdır ki, planlaşdırmanın bütün malıdır.

üsullarının bir məqsədi vardır - təşkilatın gələcək inkişafının dəqiq təminatını vermək üçün heyət üzvlərinə kömək etmək. Belə ki, idarəetmə fəaliyyətində daima gözlənilməyən hadisələr baş verir və onların əvək həlli kollektivdən səy və bacarıq tələb edir. Buna görə də təşkilatlar uzunmüddətli idarəetmə planları hazırlayırlar və burada alternativ variantlarını da elementlərini təyin etməyə çalışırlar.

İdarəetmədə planlaşdırma funksiyasının köməyi ilə heyət üzvləri təşkilatda ehtimalı gözlənilən problemləri əvvəlcədən həll edirlər. Planlaşdırma idarəetmə heyətinə tam aydın olmayan sahələrə daha diqqətlə yanaşmağı və istehsal fəaliyyətində rast gəlinən çatışmamazlıqların öhdəsindən gəlməyə kömək edir. Ona görə də yadda saxlamaq lazımdır ki, qeyri-müəyyənlik şəraitində təşkilatın heyət tərəfindən yaxşı idarə olunması üçün daxili və xarici mühitdə baş verən dəyişiklikləri nəzərə almaqla, qəbul edilmiş qərarlar daha effektiv təsir göstərir.

İdarəetmənin təşkilati funksiyası. Hər hansı müəssisədə həmişə heyətlə iş bölmələrinin planlaşdırması son məqsədlərə çatmaq üçün real əmək şəraitinin yaradılması ilə qazanmaq mümkündür. Təşkilati idarəetmə funksiyası kimi texniki, iqtisadi, sosial-psixoloji və hüquqi tərəfləri heyətin işində ardıcılıq yaratmağı təmin edir. İdarəetmə heyətinin təşkilati funksiyası onların gündəlik fəaliyyətinin programı olmaqla, icraçıların səlist iş prinsiplerine yönəldilir. Əgər bütün işi adamlar yerinə yetirirsə, idarəetmə vəzifələri təşkilati mərhələlər üzrə bölgündürüməklə, hər bir icraçının hansı tapşırığı yerinə yetirməli olduğunu və bunun üçün hansı zəruri şərtlərə əməl olunması heyətin idarəolunması rəhbəri tərəfindən müəyyən edilməlidir. İdarəetmə sahəsində planlaşdırma funksiyasına heyət tərəfindən gələcəkdə hansı işləri görmək və hər bir quruluş məsələsində nə etmək, necə etmək məsələləri durursa, onda təşkilati funksiyaya idarəetmə qərarlarını kim, necə və

hansı müddətdə yerinə yetirəcəyi də əvvəlcədən müəyyən-ləşdirilir.

İdarəetmənin təşkilati xüsusiyyətləri, yəni iri idarəolunma məsələlərin və səlahiyyətlərin bölgündürülməsi daha sonra ümumiləşdirilməsi aparılmaqla bərabər, hər bir təşkilatda idarəetmə fəaliyyəti məqsədyönlü olmalıdır. İdarəetmədə tətbiq edilən fəndlər və strateji məsələlər heyətin öz məqsədlərinə çatmaq üçün bir vasitədir. İdarəetmədə təşkilati məsələlərin qoyuluşunda mahiyət etibarı ilə təcrübənin iki formasından istifadə olunur:

1) Müəssisədaxili hüquqi münasibətlərə giren, eyni istiqamət və məqsəd naminə birgə əmək prosesinə könüllü surətdə cəlb edilən işçilərin birləşməsini yaranan təşkilati idarəetmə fəaliyyəti.

2) İdarəetmə heyəti tərəfindən tənzimlənmə elə təşkilati prosesidir ki, onunla müxtəlif idarəetmə quruluşları yaradılıb saxlanılır və tələb olunan təqdirdə onun təkmilləşdirilməsi aparılır.

İdarəetmədə heyətlə işin motivləşdirmə funksiyası. İnsanın davranışları və istəkləri həmişə motivləşir, o, həvəslə, yüksək yaradıcılıqla iş prosesinə qoşula bilər və ya tamamilə işdən ayrıla da bilər. İdarəetmə heyətinə daxil olan hər bir şəxs digərlərindən fərqli olaraq xüsusi əmək motivinə malikdirlər və onlar gələcəkdə şəxsi inkişafə daha çox meylliyyə üstünlük verirlər.

| İdarəetmə heyətinin motivləşməsi onun şəxsi və təşkilat məqsədlərinə çatmaq üçün özünü və başqalarını faydalı fəaliyyətə yönəltmə prosesi olub, dinamik xassəyə malidir. |

Müəssisədə idarəetmə heyətinin hər bir üzvü tərəfindən xidməti vəzifələrinə yaradıcı-təfəkkürlü münasibət olmalıdır. Eyni zamanda idarəetmədə motivləşməyə ənənəvi yanaşmaqla ilk növbədə işçilər arasında qarşılıqlı inama

əsaslanmaqla idarəetmə sahəsində onları səmərəli işləməyə sövg etmek lazımdır. Bazar münasibətlərinə keçidlə əla-qədar olaraq, bizim cəmiyyət getdikcə mürəkkəbləşir, texniki inkişaf əməyə və gündəlik yaşayışa olan münasibəti radikal dəyişir. Nəticədə idarəetmə sahəsində əməkdaşların fəaliyyətinin motivləşdirmə problemi ilə hər gün üzləşir və onların yaradıcılıq enerjisini kollektiv maraqlara sərf etmək üçün yeni-yeni üsullardan istifadə etmək tələb olunur.

| İdarəetmə heyətinin əmək motivlərinin düzgün istiqamətlənməsi işin məhsuldarlığını yüksəltmək üçün əsas məqsəd sayılmaqla, növbəti mərhələdə işçiləri daha geniş tərkibdə səfərbər edir. Müasir iqtisadi şəraitdə idarəetmə heyətinə tabe olanların şəxsi sərbəstliyinin artması, onlarda sahibkara əvvərilmək inamını xeyli artırır. İşçi nə qədər sərbəst olursa, bir o qədər də aydın başa düşür ki, çoxlu gəlir əldə etmək üçün onu nə məcbur edir və hansı istiqamətlərdə daha yüksək nəticələrə nail olmaq mümkündür. Ümumiyyətlə, insan təhsil və ixtisasına uyğun istehsalat və həyat təcrübəsində aldığı bilik və bacarığını əmək prosesində tətbiq etmək istəyir. Bunu nə qədər çox edə bilirsə, bir o qədər də özünün əməyindən razı qalır, bu isə əməyə uyğun motivləşmənin səviyyəsini yüksəltir. Bu halda işçi işlədiyi təşkilatın məqsədini öz fəaliyyətinin tərkib hissəsi sayımaqla, qarşıya qoyulmuş bütün vəzifələri vaxtında və keyfiyyətlə yerinə yetirməyə çalışır. |

Məhz bu səbəbdən insanların öz işi üçün can yandırması şübhəsizdir, əsas vəzifə isə iş yerlərində idarəetmə heyətinin bilavasitə istehsalat işçilərinə lazımı şərait yaratmalıdır ki, onların əməyi yüksək səmərəli olsun. İdarəetmə heyəti - işçilərin zəruri maraqlarını təmin etməklə, onların əmək fəaliyyəti prosesində daha yüksək səviyyədə bacarıq və istedad göstərmələri üçün onlarda əməyə motivləşmə meyllerini düzgün təşkil etməyi tələb edir.

Cəmiyyətin qanuna uyğun şəkildə inkişaf istiqamətləri

İdarəetmə heyətinin yeni şəraitlə bağlı və maddi maraqları təmin edən fərdi motivasiyanın rolü olduqca əhəmiyyətlidir. İdarəetmə işlərində heyət üzvlərinin əməyini səciyyələndirən motivasiya amili özünün tarixi keçmiş ilə həmişə diqqəti cəlb etmiş və müxtəlif nəzəriyyələrlə bu prosesi əsaslandırmışdır.

İdarəetmə fəaliyyətində müasir motivləşdirmə nəzəriyyəsi əsasən iki müxtəlif istiqamət üzrə formallaşmaqla, psixoloji və təşkilati iqtisadi qruplara üstünlük verilir. Belə ki, A.Maslou, F.Qertberq və digərlərinə görə motivləşmədə şəxsiyyət daxili oyanışına görə, onlar özlərini məcbur etməklə, öz tələbatlarının təmin olunması üçün əmək və idarəetmə proseslərində iştirak edirlər.

Digər tərəfdən motivləşdirmə nəzəriyyəsinin inkişafı daha müasir olmaqla, birinci növbədə ona əsaslanır ki, adamların tərbiyə və qavramalarından asılı olaraq özlərini necə apardıqlarını göstərir. Təcrübədə buna gözləmə və ya ədalət nəzəriyyəsi kimi Porter-Loulenin motivləşmə modeli də deyirlər.

Göstərilən hər iki nəzəriyyə müəyyən hallarda mənaca ayrılsalar da mahiyyətə bir-birlərini inkar etmir. Nəzərə almaq lazımdır ki, insan tələbatı onun təşkilatda tutduğu yeri və ya əvvəl əldə etdiyi bilik və təcrübə sayəsində özünün əməye münasibətini məhz uyğun şəkildə qəbul edərək fəaliyyətə qoşulur. Bəzi adamlar üçün motivləşdirmə bir iş sahəsində sərfəlidirsə, bəziləri üçün də yararsızdır və bu zaman həmin şəxs ona daha çox uyğun gələn əmək prosesinə qoşulması daha faydalıdır.

Motivləşdirmənin məzmunu və nəzəriyyələri. İdarəetmə heyəti üzrə ierarxiya tələbləri həmişə mövcuddur və onlar məzmun etibarı ilə silsiləvi xassəyə malik olurlar. İdarəetmə heyəti üçün olduqca zəruri olan müxtəlif tələbatlardan bəzilərinin hər bir şəxs tərəfindən yadda saxlanması vacibdir və bunlara aiddir:

- 1) Şəxsi fizioloji tələbatlar.
 - 2) Gələcəkdə təmin ediləcək həyat tərzi və şəxsi təhlükəsizliyə əmin olmaq.
 - 3) Sosial tələbatların ödənilməsi, kollektiv tərəfindən dəstəklənmə, yaşayış səviyyəsinin yüksəlməsi.
 - 4) Müəssisə kollektivinin hörmətinə layiq olmaq, sayılıb, seçilmək.
 - 5) Kollektiv üzvləri arasında xüsusi hörmətə, mövqeyə malik olmaq.
- Bunun üçün heyət üzvü aşağıdakılara nail olmalıdır:
- Özünü yaxşı cəhətdən göstərmək imkanını qazanmaq;
 - Bütün işçilərin hörmətinə layiq olmaq, kollektivə təmənnasız hörmət etmek;
 - Kollektiv və fərdi sosial tələbatların ödənilməsinə tam arxayın olmaq;
 - Heyət üzvlərinin fizioloji tələbatlarının ödənilməsi və gələcəkdə şəxsi inkişafa inamlılıq;
 - Gələcək fəaliyyət üçün təhlükəsizlik təminatı və fərdi hüquqların qorunması və s.

İdarəetmə heyətinin rəhbərlik etdiyi əmək kollektivinin hər bir üzvünün tələbatları ierarxiya quruluşuna müvafiq olaraq, yüksək və aşağı həddlərə malikdirlər. Deməli, heyət üzvləri tərəfindən aşağı səviyyədə işləyən işçilərin tələbatının yerinə yetirilməməsi onların mənəviyyatına olduqca pis təsir edir, beləliklə, motivləşmənin kollektiv üzvlərinə təsir etmə səviyyəsi aşağı düşür. Neticədə idarəetmə heyətinin rəhbəri başa düşməlidir ki, onun bütün qərarları insanları hansı aktiv və çevik fəaliyyətə gətirə bilər. Digər tərəfdən getdikcə bu tələbatlar dəyişir, hər dəfə məqbul sayılan halda motivləşmə gözənlənilmədən başqa vaxtlarda səmərəli olmur və buna görə də idarəetmə heyəti bəzi çətinliklərə rastlaşmalı olurlar. Hər hansı bir tələbatın ödənilməsi avtomatik olaraq sonrakı səviyyədə insanın fəaliyyətinin motivləşməsini tələb edir.

Bəzən heyətin idarəolunmasında işçilərin şəxsi xüsusiyyətləri nezərə alınmır, ancaq rəhbər bilməlidir ki, her bir işçi fəaliyyət dairəsində müxtəlif vəzifə və ya mükafat almayı nəzərdə tutur. Ona görə də heyətin idarəolunması işçilərin öz məqsədlərinə çatmaq üçün onların tələbatları ödənilməlidir. Bu səbəbdən Mak-Kiellandın tələbatlar nezəriyyəsi əhəmiyyətlidir. İdarəetmə heyəti konkret hallarda işçilərin yüksək səviyyəli tələbatına əsas dayaq olur. Bundan asılı olaraq üç növ tələbat irəli çıxır: hakimiyyət, müvəffəqiyət və idarəetmə fəaliyyətində iştirak meyli.

Şəxsi hakimiyyət tələbatı - başqa adamlara təsir etmək istəyi. Bu neqativ mənada idarəetmə vasitəsilə hakimiyyətə can atan vəzifəbazlıq deyil, digər işçilər üzərində özünün təsirini göstərmək istəyi və ya digərlərindən üstün olmaq tələbatıdır.

Əmək fəaliyyətində müvəffəqiyət qazanmaq tələbatı - hər bir işçinin şəxsi fəaliyyətində müvəffəqiyət eldə etmək istəyi ilə bağlı olub, həmin müəssisədə onun çalışığı konkret dövr üçün nəzərdə tutulur. İşçi həmin səviyyəni eldə etdikdən sonra, onu yeni mərhələyə ucalmaq tələbatı meydana çıxır.

Sahənin oxşar idarəetmə işlərində iştirak etmə tələbatı - Bu əlamət işçilərdə o zaman yaranır ki, idarəetmə heyətinin fəaliyyəti idarəolunanlar tərəfindən yaxşı qəbul edilmir və onlar digər müəssisələrdə çalışanların təcrübəsindən istifadə etməyə meyilli olmaqla əmək fəaliyyətini davam etdirirlər.

Keçən əsrin ortalarında Avropanın qabaqcıl ölkələri heyətin idarəolunması prosesində Qertsberqin iki - amillik nəzəriyyəsi özünü geniş təsir dairəsində eks etdirməyə başlandı. İdarəetmə işlərində ikiamillik faktoru, mahiyyət etibarı ilə heyət üzvlərinin özlerinin də maraqlarına uyğun gəlirdi. Qertsberqin ikifaktorlu nəzəriyyəsi müəssisədə çalış-

şanların başlıca tələbatlarına əsaslanan modeli tərtib etməyə imkan verir və bu zaman aşağıdakı amillərə daha çox diqqət yetirilməlidir:

- motivləşmə (qaneolunma faktorları);
 - idarəetmə fəaliyyətinin təfərrüati;
 - idarəetmə işinin özü-özlüyündə qiyməti;
 - idarəetmə heyətinin əmək şəraiti;
 - heyət üzvünün cavabdehlik səviyyəsi;
 - idarəetmədə sosial münasibətlər;
 - idarəetmə işində müvəffəqiyətin təsiri;
 - heyətin fəaliyyətinə rəhbərlik stil;
 - idarəetmədə buraxılan səhvləri boyнuna almaq;
 - idarəetmə işlərində müasir üsulların tətbiqinin çətinliyi və alternativ variantın seçilməsi;
 - müəssisədə idarəetmə heyətinin mükafatlandırma şəraiti və bu amildən istifadənin geişləndirilməsi;
 - heyətlə işin müsbət göstəriciləri;
 - idarəetmə fealiyyətinə təsir edən mənfi göstəricilər və onların təsnifləşdirilməsi;
 - heyətin fəaliyyətindən razı olmaq;
 - idarəetmə heyətinin işindən qane olmamaq;
 - idarəetmə fealiyyətindən narazılıq üçün əsas yōxdur;
 - heyətin idarəetmə qərarlarından qane olmamaq.
- İdarəetmə fəaliyyətinin təfərrüati** - firmanın siyaseti, iş şəraiti, əmək haqqı, şəxsiyyətlərlərəsi münasibətlər və işə birbaşa nəzarət dərəcəsinə əsaslanmaqla reallaşır.

Motivləşmənin meylliliyi - müvəffəqiyət qazanmaq, xidmətdə, vəzifədə yüksəlmə, idarəetmə qərarlarının hazırlanması üçün iş nəticələrinin qəbul edilməsi və təsdiqlənməsi, cavabdehlik səviyyəsi, fərdi yaradıcılıq şəraiti və vəzifədə yüksəlmənin mümkünlüyü başa düşülür.

İdarəetmə fəaliyyətində ikileşmə nəzəriyyəsi (amili) mövcud olsa da, bəzən müəssisə fəaliyyəti ilə bağlı yaranmış böhran vəziyyətinin aradan qaldırılması üçün idarəetmə

heyeti tərəfindən onun tələblərinə ciddi əməl olunmur və aralıq mərhələlər üzrə qərarlar qəbul edilir.

Heyətin idarəolunması prosesində qərarların icrası ilə bağlı qarşıya çıxan maneələrin həll edilməsinə istiqamətlənmiş təhlil prosesində işçinin konkret məqsəd üçün öz gücünü necə bölüşdürməsi və onun davranışını araşdırılmalıdır. Bu halda idarəetmə heyətinin özlərinin fərdi tələbatları səviyyəsində yaşaması ilə kifayətlənməyərək, digər sosial və mənəvi cəhətdən motivləşməni də nəzərə almaq lazımdır. Heyətin idarəetmə prosesinin motivləşməsinin üç əsas istiqaməti müasir dövr üçün səciyyəvi sayıyla bilər:

- gözləmə vəziyyətində idarəolunma;
- ədalət prinsipi əsasında heyətin idarəolunması;
- ış yerlerine uyğun idarəetmə heyətinin seçilməsi.

Gözləmə vəziyyətində idarəolunmanın mahiyyəti ondadır ki, onun seçdiyi idarəetmə qərarları heyətin istədiyinə nail olmaq üçün mütləq şəraitin yaranmasını tələb edir. Digər tərəfdən gözləmə prosesi özü müəyyən hadisənin idarəetmə heyəti tərəfindən şəxsi qiymətləndirilməsi üçün vacib mərhələdir.

İdarəetmədə gözləmə prosesi üç qarşılıqlı mərhələnin əlaqələndirilməsindən ibarətdir:

1) Heyət üzvlərinin əməyinin sərfi və onun nəticələrinin nəzərə alınması.

2) Heyət üzvlərinin qazanılmış əmək nəticələrinə müvafiq mükafatlandırılması.

3) İşçilərin mükafatlandırma qurumundan razı qalması.

Müəssisə qarşısında qoyulmuş məqsədlərə çatmaq üçün insanlar öz güclərini istiqamətləndirib və bölüşdürməklə, idarəetmə heyətinin düzgün və qərəzsiz fəaliyyətinə cavab verir. Söhbət ondan gedir ki, işçilər sərf etdikləri canlı əməyə görə özlərinin mükafatlandırılması üçün subyektiv şərait yaradırlar, daha sonra isə müəssisədə işləyən digər idarəetmə heyətinin nail olduğu müvəffəqiyyətləri ilə mü-

qayisələndirirlər. Əgər müqayisələndirmədə ədalətsizlik və qeyri-bərabərlik bölgü yaranırsa, işçidə psixoloji gərginlik əmələ gelir. Bu halda həmin vəziyyəti imandırıcı faktlarla motivləşdirmək vasitəsilə gərginliyi götürmək və ədalət namənə tarazlığı təmin etmək lazımdır.

Müəssisənin işçi heyəti arasında gələcəkdə baş verə biləcək her hansı bir münaqışəni, ixtilafları və fərdi münasibətlərdəki narazılığı aradan qaldırmaq üçün heyət üzvlərinə verilən mükafatın kəmiyyətini qaldırmaq lazımdır. Belə olmazsa, idarəetmə heyətinin işi əsasən kiçik əhəmiyyətli məsələlərin həllinə yönəldilməklə, iş sahələrində əmək mehsuldarlığının aşağı düşməsinə səbəb ola bilər. Lakin bəzən idarəetmə heyəti tərəfindən şəxsi mənafelər baxımından əməyə görə maddi həvəsləndirmə prinsiplərinə ciddi əməl edilməməsi üzündən fərdi əmək göstəriciləri aşağı düşür və təşəbbüskarlıq itir. Heyətlə işdə ədalət prinsiplərinə əməl olunması idarəetmə heyəti üçün ona görə vacibdir ki, rəhbərlik etdikləri əmək kollektivi əmin olmalıdır ki, işçilərin əməyi kəmiyyətinə və keyfiyyətinə görə haqqı ödəniləcək və heç bir tərzdə heyət üzvlərinin hüquqları pozulmayacaq. İdarəetmə heyəti nəzərə almalıdır ki, ədalət qiyməti nisbidir, mütləq xarakterli deyil, burada "mən" şəxsi hissiyatı daha önemli rol oynayır. İdarəetmə sahəsində tanınmış mütəxəssislər L.Porter və E.Louner motivləşdirmə kompleksi prosessual nəzəriyyəsini tərtib etdilər. Tədqiqat materialları gözləmə nəzəriyyəsi ilə birlikdə ədalet nəzəriyyəsinin elementlərini əlaqəli şəkildə əhatə edir. Porte-Louner modelində beş dəyişən əsas istiqamət tədqiq olunur: bunlar işçi tərəfindən sərf olunan güc, qavrama, əməyin nəticələri, mükafatlandırma, əməyin göstəricilərinin qane etmə dərəcəsi müxtəlif səviyyələrdə araşdırılır.

Porter-Louner modelinə görə, alınmış nəticələr işçilərin sərf etdiyi gücən, onun bacarığından və xarakterik xüsusiyyətindən və həmçinin öz vəzifə borclarını dərk etməsindən

asılıdır. Tutaq ki, işçinin nail olduğu nəticələr üç dəyişəndən asılıdır: onlar sərf olunan gücdən (3)¹, bacarıq və xarakterik xüsusiyətindən (4) və həmçinin əmək prosesində öz rolunun dərk olunmasından (5). Sərf olunan gücün səviyyəsi mükafatlandırmaqın qiymətindən, həmçinin sərf olunmuş güc ilə mükafatlandırma arasında möhkəm əlaqədən və işçinin inamından asılıdır (2). Teləb olunan nəticənin səviyyəsini əldə etmek həm daxili (7) - qane olunmaq və özüne hörmət hissiyyatı və s., həm də xarici (8) - rəhbərin yüksək əmək nəticələrinə görə işçinin tərifleməsi və daha çox mükafata layiq görülmə, xidmətdə yüksəlmə amillərdən asılı olmaqla təyin olunan mükafatlandırma həcmini müəyyənləşdirir. Qane olunmaq (9) - bu xarici və daxili mükafatlandırma ədalətlili nəticəsidir. Qaneedilik onu göstərir ki, mükafatlandırma nə qədər qiymətlidir, bu qiymətləndirmə işçinin gələcəkdə daha yaxşı çalışmasına təsir göstərəcəkdir. Bütün tədqiqatların məqsədi əməyin nəticələrindən, işçinin qane olma motivlərini daha geniş planda aşkarlamadan ibarətdir. Mütəxəssislərin fikrincə, görünmüş işin hiss edilməsi qaneçilik yaradır və əməyin məqsədönlüyünü artırmağa kömək edir. İdarəetmə təcrübəsi, o fikri təsdiqləyir ki, heyət üzvlərində yüksək məqsədyönlülük onların fəaliyyətini ardıcılıqlı olmaqla tam qane olmanın təşkil edir. İdarəetmə fəaliyyətində işçinin öz əməyinin nəticələrindən qane olmasında motivləşmənin müxtəlif istiqamətləri idarəetmə heyəti tərəfindən seçilərək tətbiq olunmalıdır və bu sahədə:

Birinci, işçinin əxlaqına güclü təsir göstərən meyarlar sistemini təyin etməli. Burada seçilmiş meyarlar vasitəsilə konkret işcidi şəxsi maraqlara söykənməklə kollektiv münasibətlərə uyğun gələn əxlaq-davranış normaları və fəndləri işlənib hazırlanır. İdarəetmə heyəti öz şəxsi fəlsəfəsini

¹ Göstərilən maddələrə müvafiq şərti təyin olunmuş bal sistemi

müəyyənleşdirməklə, müəssisədə işlek faydalı mühit yarada bilərlər ki, bu da iş yerlərində həmkarların motivləşməsinə səbəb ola bilər. Müəssisədə mövcud əlverişli mühit və ya təşkilati işlər də, heyət üzvlərinin işe yanaşmasına böyük təsir göstərir, təşkilatın iş qaydaları və fəaliyyətini daha asan qarvayan həmkarlara - heyət üzvlərinə təsir edir və nəticədə idarəetmənin səmərəliyi artır;

İkinci, idarəetmə heyəti tərəfindən aşağı pillədə çalışanlarda öz əməyini qiymətləndirmə bacarığı yaratmaq və onları heyətin idarəolunması proseslərinə daha çevik sürtdə cəlb etmək;

Üçüncü, idarəetmə heyəti üzvlərinin fəaliyyəti ciddi motivləşməyə əsaslanmaqla daxili imkanlarına görə dəqiq müəyyənleşdirməlidir ki, onlardan nə gözleyirlər. Bu ona görə vacibdir ki, idarəetmə heyətinin öz tabeliyində olanları şəxsi motivlərə uyğun fəaliyyət sahələri ilə təmin etməklə və istehsalat-təsərrüfat xüsusiyətlərini nəzərə almaqla, kollektivin, müəssisənin əsas məqsədləri yerinə yetirilsin. Bu proses də rəhbərlə birbaşa əlaqə dialoqu və danışq, bütün işlərin eyni səviyyədə sərfəli olmasına təsdiqləyir və bu zaman eks əlaqə motivləşmə üçün möhkəm zəmin təmin edir. Bununla bərabər idarəetmə heyətinin rəhbəri tərəfindən idarəetmə heyətinin əməyinə olan tələblərin dəyərləndirilməsində aşağıdakı göstəricilərə üstünlük verilmelidir:

- mükafatlandırma səviyyəsinin dəqiqləşdirilməsi;
- qabiliyyət və xarakterlərə uyğun işlə təmin olunma;
- ədalətlili təyin olunmuş mükafatlar verilməsi;
- işi yerinə yetirən qüvvələrin balansının tənzimlənməsi, onların əsas məqsədlərə istiqamətlənməsi;
- görülmüş işlərin nəticələrinin öyrənilməsi;
- xarici mükafatlandırmalar kanallarından istifadə;
- işin nəticələrindən razı qalmaq;
- daha yüksək müvəffəqiyyət qazanmaq, yaxşı nəticənin əldə edilməsi ehtimalının qiymətləndirilməsi;

- işçi rolünün qiymətləndirilməsi və inkişafı;
- daxili mükafatlandırma qurumundan istifadə olunma.

İdarəetmə heyəti tərəfindən idarəolunma sahəsində aparılan nəzarətin vəzifələri.

Müəssisənin təşkilati quruluşu tamamile formalşıldıqdan sonra işçi heyəti müəyyənləşdirilir. Heyət üzvləri müəssisənin əsas məqsədlərinə uyğun tərkibdə seçilir və onların fəaliyyətlərinə idarəetmə heyəti tərəfindən mütəşəkkil surətdə idarəetmə nəzarəti də təşkil edilir. Nəzarət, bir qayda olaraq hakimiyyətə, "əmrlə", "hökəm etmək"lə, "təzyiq etmək" kimi təsnifatlandırılır. Nəzarət haqqında belə yalnız təsəvvür nəzarət funksiyasının tərif olunmasına və işçi heyəti arasında normal münabətlerin yaradılmasında bir sıra arzuolunmaz maneələrin tövəməsinə səbəb olur. "Nəzarət" anlayışı idarəetmə fəaliyyətinin əsas meyarı olmaqla, idarəetmə heyətinin gündəlik fəaliyyətini eks etdirən mühüm mərhələdir. Özlüyündə idarəetmə heyəti tərəfindən həyata keçirilən idarəolunma nəzarəti birdəfəlik olmur. Bu proses daimidir, idarəetmə tapşırığının yerinə yetirilməsini yüngülləşdirmək, təşkilatın fəaliyyətinin müxtəlif növlərini nizamlamaq üçün daha hansı mütərəqqi idarəetmə formalarından istifadə etməklə, yaxşılaşdırmaq mümkün olduğunu yəqinləşdirir.

Səmərəli idarəetmə sistemi onun strateji planlaşdırma mərhələlərinin qarşılıqlı bağlılığı əsasında yaradılır. Bu xüsusi ilə idarəetmə heyəti üzvlərinin strateji planların vaxtı-vaxtında yerinə yetirilməsini təmin etməklə lazım olduğunu idarəetmə qərarları vasitəsilə tənzimləmə ölçüləri tətbiq edilir. Ümumilikdə idarəetmə heyətinin fəaliyyətində nəzarət, planlaşdırmanın faktiki nəticələrini mərhələlər üzrə müqayisə aparmaq vasitəsilə idarəetmə seviyyəsini müəyyənləşdirir. İdarəetmə fəaliyyətində nəzarət işçilərə əmrlərin verilməsindən ibarət olmayıb, təşkilatın nəzərdə tutduğu planların yerinə yetirilməsindən, xarici və daxili mühitin tələblərinin yerinə yetirilməsinə qədər bütün is-

tehsalat və təsərrüfat fəaliyyətini əhatə edir.

Bazar iqtisadiyyatına keçidən əvvəl nəzarət sözü təşkilatın təsərrüfat fəaliyyətini praktiki olaraq mühasibat-maliyyət sahəsində işlənilirdi. Yalnız zəruri hallarda idarəedicilərin və biznes nəzəriyyəcilərin bəziləri bu ifadədən istifadə edirlər.

Klassik menecmentdə nəzarət funksiyasını idarəcilik fəaliyyətinin əsas növü kimi başa düşmək lazımdır. Nəzarət üsullarına əsasən təşkilatda lazım olan halda əmək fəaliyyəti göstəricilərinin qəbul olunmuş standartlara uyğunluq seviyyəsini müqayisə etmək üçün aparılır. Təcrübədə bəzi təşkilatlar idarəetmə fəaliyyətində nəzarət sistemi vasitəsilə istehsal sahələrində real planlaşdırma göstəricilərile nəzarət sistemi göstəricilər arasında eks əlaqəni təyin edirlər. Bu zaman əsas kimi heyətin idarəolunması planları ilə müəssisənin təsərrüfat fəaliyyətlərinin yekun göstəriciləri təhlil üçün seçilir.

İdarəetmə fəaliyyətində dəqiq nəzarət sisteminə malik olan heyət üzvlərinin yaşamağa böyük şansı vardır. İdarəetmə işlərdən heyət üzvlərinin konkret planları olduğu kimi, müxtəlif növdə nəzarətətəmə üsulları mövcuddur. Lakin bütün nəzarət sistemləri həmişə eks əlaqə ideyaları üzərində əsaslanırlar. Deməli, idarəetmə fəaliyyətində heyət üzvlərinin əldə etdikləri real nailiyyətləri proqnozu verilənlərlə müqayisə edirlər. Nəticədə idarəetmə heyətinin işində müəyyən əyintilər tanılır ki, həmin neqativ hallar aradan qaldırılmaqla gələcəkdə idarəetmə işlərində nöqsanlara yol verilmir.

İdarəetmə heyəti tərəfindən aparılan nəzarət prosesindəki aşağıdakı suallara cavab almaq olar:

1. Nəyi biz öyrəndik?
2. Gələn dəfə nəyi ayrı cür etmək lazımdır?
3. Nəzərdə tutulmayan kənarlaşmanın səbəbi nədir?
4. Nəzarətin gedişində yeni qərarların qəbul olunmasına

hansı amil təsir göstərmişdir?

5. Heyət tərəfindən aparılan nəzarətin təsiri pozitiv və ya neqativ olmuşdurmu?

6. Yeni idarəetmə qərarları tərtib etmək üçün hansı nəticələr çıxarmaq lazımdır?

Bazar iqtisadiyyatlı müəssisədə heyətin idarəetmə təc-rübəsində aşağıdakı nəzarət mərhələləri diqqəti cəlb edir:

- idarəetmə fəaliyyətinin əsas nəzarət mərhələləri;
- nəzarət konsepsiyanının seçilməsi;
- nəzarətin məqsədinin təyin olunması;
- nəzarətin normalalarının müəyyən edilməsi;
- nəzarət üsullarının təyin olunması;
- nəzarətin əhatə sahəsi, həcmi və dövr müddəti.

İdarəetmə heyəti nəzarəti müvafiq sistem, proses və ya fərdi yoxlamalar aparmazdan əvvəl nəzarətin məqsədi və fəndləri, nəzarəti həyata keçirən bölmə, işçini müəyyən-ləşdirməlidir.

Növbəti mərhələdə nəzarətin məqsədə uyğunluğu, nəzarətin müntəzəmliyi və səmərəliyi və düzgün nəticələr çıxarılması istiqamətləri təyin edilir.

İdarəetmə heyəti tərəfindən etiki, hüquqi, istehsaledici istiqamətli nəzarətə daha çox üstünlük verilməlidir.

Bir sıra zəruri hallarda təqribi, diaqnostik, cari və yekunlaşdırıcı qərarların qəbulu üçün nəzarət keçirilməsi məqsədə uyğundur.

Ətraflı, qismən seçmə mahiyyətli, məhsulun keyfiyyəti və əməyin məhsuldarlığının yaxşılaşdırılması ilə bağlı idarəetmə qərarlarının qəbulu üçün nəzarətin aparılması bir qayda olaraq sağlam mühit formalasdırmağa kömək edir.

İdarəetmə sahəsində hansı nəzarət texnologiyasının tətbiq olunmasının daha əhəmiyyətli olmasını təyin edərkən heyət üzvləri nəzəri biliklərinə və şəxsi təcrübələrinə əsaslanmaları tövsiyə olunur. Bütün nəzarət sistemi aşağıdakı təleblərin ödənilməsini təmin etməlidir:

1) heyət üzvləri tərəfindən həyata keçirilən nəzarətin səmərəliyi, işdə müvəffəqiyət, nəzarətin faydalığı təyin olunur (nəzarət prosesinin çatışmamazlıqlarını müəyyən edib aradan qaldırılması, idarəetmə xərclərinin azaldılması, nəzarəti həyata keçirən işçilərin sayının təxirə salınması, nəzarət texnikasının tekmilləşdirilməsi və s.);

2) işçilərə nəzarət prosesinin səmərəsi - suali aydınlaşdırılır, işlədilen nəzarət texnologiyası işçilərdə müsbət, neqativ, stres hallarının və əməyin demotivləşməsinin baş verməsi və onun səmərəliyinin artırılması;

3) idarəetmə fəaliyyətində nəzarət tapşırıqlarının yerinə yetirilməsi. Nəzarət mərhələləri üzrə təşkilatın idarəetmə quruluşunda uyğunluq səviyyəsi, kənarlaşmaların təyini və aradan qaldırılmasına kömək eden səmərəli idarəetmə qərarlarının qəbul edilməsi;

4) idarəetmə fəaliyyətində nəzarət sərhədlərinin təyinatı - yəni nəzarət tədbirləri qeyri-məhdud miqdarda və istənilən vaxtda keçirilə bilməz. Heyət üzvlərinin idarəetmə fəaliyyətində həyata keçirilən nəzarət normalarını qüvvədə olan qanunçuluq çərçivəsində aparmaqla, bir tərəfdən onların reallaşdırma dərəcəsini artırmaqla, digər tərəfdən isə onların iqtisadi və ictimai əhəmiyyətində kollektiv maraqların tarazlaşdırılması və s.

Müəssisənin idarəetmə heyəti tərəfindən aparılan nəzarətin növləri aşağıdakı kimi təsnifatlaşdırılır:

A. **Qabaqcadan nəzarət**, bu üsulun böyük hissəsi suyun altında qalmış aysberqi xatırladır. Bu onunla bağlıdır ki, nəzarətin bəzi cəhətləri idarəetmənin başqa funksiyaları ilə əlaqəli olub, onların arasında gizlənə bilər. İdarəetmədə fəaliyyətində heyət tərəfindən qabaqcadan nəzarət üsulları və qaydaları həmin işlərin faktiki başlanğıcına qədər yaranır. Qabaqcadan nəzarətin həyata keçirilməsinin əsası müəyyən olmuş qaydaların, əməliyyatların və proseslərin reallaşdırılmasıdır. Müəssisənin idarəetmə fəaliyyətində

heyət üzvləri tərəfindən aparılan qabaqcadan nəzarət üç əsas sahədə istifadə olunur; humanistlik, maddilik və maliyyə təminatlığının yaradılması. Humanizmliyin gözlənilməsi sahəsində nəzarət prosesində işçilərin işgüzar və professional, bılık və bacarıqlarının öyrənilməsi sayəsində müəssisənin işçi heyətinin seçilməsi və onların vahid məqsədlər üzrə demokratik sivil idarəetmə işlərini həyata keçirən güclü heyətin təşkili durur. Müəssisənin idarəolunmasında maddilik prinsiplərinə ciddi əməl olunması, hər şeydən əvvəl idarəetmə heyəti tərəfindən iş yerlərində bütün maddi ehtiyatlara, vəsaitlərə məqsədönlü yanaşmaqla istifadə etmək, qənaət rejimini gözləməklə, itkilərin qarşısının alınmasında işçi maraqlarının tamamilə stimullaşdırılmasından istifadə etmək və s. Maliyyə təminatlığı sahəsində heyətin qabaqcadan nəzarət mexanizmi müəssisənin bündə vəziyyətinin yaxşılaşdırılması üçün təkcə idarəetmə heyəti deyil, eyni zamanda müəssisədə çalışan bütün işçilər məsuliyyət daşımaqla, həm də maraqlı olsunlar.

Qabaqcadan nəzarət prosesində müxtəlif vaxtlarda standartlardan kənarlaşmaları üzə çıxarıb, əvvəlcədən görmək mümkündür, bunu adətən daha etibarlı olan diaqnostik və terapevtik nəzarət qaydasında təşkil etmək faydalıdır.

İdarəetmə heyətinin bütün istehsal-təsərrüfat sahələrdə fəaliyyətin gedisi izləmək üçün aşağıdakilar həyata keçirilməlidir:

- nəzarətə olan tələbatların meyarları dəqiqləşdirmək;
- həyata keçirilən nəzarətin səmərəliyini hesablamaq;
- nəzarətin işçilərə təsir etmə səviyyəsini təyin etmək;
- nəzarətin əsas məqsədləri və vəzifəsini açıqlamaq;
- nəzarətin aparılma vaxtı və sərhədləri müəyyən etmək;
- işçi öhdəciliyinin yerinə yetirilməsi, çatışmamazlıqların qarşısının alınması üçün tədbirlər hazırlamaq;
- baş vermiş çatışmamazlıqların aradan qaldırılması istiqamətlərinin müəyyənləşdirilməsi;

- müəssisədaxili idarəolunma qaydalarına əməl etmək, şəxsi hüquqlarını, fəaliyyət müstəqilliyini təmin etmək;
- nəzarət prosesində çatışmamazlıqların aradan qaldırılması və onunla bağlı xərclərin azaldılmasını təmin etmək və qənaət olunmuş vəsaitləri digər sahələrə yönəltmək;
- çatışmamazlıqların səviyyəsinin qiymətləndirilməsi;
- çatışmamazlıqların kəmiyyətinin qiymətləndirilməsi və dəyər ifadəsində həcmının müəyyən edilməsi;
- çatışmamazlıqları doğuran səbəbləri təsnifatlaşdırmaq və onları aidiyyatı sahələrə ayırmaqla, onların aradan qaldırılması üçün zəruri tədbirlər planını işləyib hazırlamaq və reallaşmasına nail olmaq.

Müəssisənin idarəolunması işlərində heyət üzvləri tərəfindən aparılan diaqnostik nəzarətə aşağıdakı kateqoriyalar daxildir: ölçü-tənzimləyici göstərici etalonlar, standartlar və ilkin məlumatlar - bunlar təşkilatın fəaliyyətində baş verən çatışmamazlıqları vaxtında müəyyən etməyə kömək edir. Terapevtik idarəetmə nəzarəti normativdən kənarlaşmaları üzə çıxarıb, onları aradan qaldırmaq üçün əvvəl idarəetmə qərarları işləyib hazırlamağa tam əsas verir.

B. Müəssisə fəaliyyətində idarəetmə heyəti tərəfindən aparılan cari nəzarət. Bu, bilavasitə iş prosesində həyata keçirilir. İdarəetmə heyətinə daxil olan işçilər, artıq vaxt itkilərinə yol vermədən idarəetmə rəisin birbaşa tapşırıqlarını yerinə yetirilməsinə çalışır. Həmin şəxs öz hərəkətlərində oyintilərə yol vermir və bir qayda olaraq, yüksək nəticəyə nail olur. Heyət tərəfindən cari nəzarəti həyata keçirmək üçün idarəetmə aparatına əks əlaqə vacibdir. Bütün əks əlaqə sistemlərinin əsas məqsədi ondan ibarətdir ki, zəruri ehtiyatlardan bacarıqla istifadə etməklə, digər tərəfdən təyin olunmuş məqsədlərdən yayılmalara ciddi nəzarət qaydasında bütün kənarlaşmaların qarşısının alınmasına müvəffəq olmaq mümkündür.

C. İdarəetmə heyəti tərəfindən aparılan yekunlaş-

dırıcı nəzarət. Belə nəzarətin məqsədi gələcəkdə mövcud səhflərin aradan qaldırılmasıdır. Yekunlaşdırıcı nəzarət çərçivəsində eks əlaqə idarəetmə qərarlarının yerinə yetirilməsindən sonra həyata keçirilir. Tamamlama nəzaretin son məqamda həyata keçirilməsinə baxmayaraq problemlərin əmələ gelməsinə vaxtında reaksiya vermək, bu halların gələcəkdə idarəetmə fəaliyyətində əmələ gelməsini əvvəlcədən rəhbərliyi məlumatlandırmaqla, həmin halların baş verməməsi üçün idarəetmə heyətini səfərbər edir.

İdarəetmə heyəti tərəfindən aparılan nəzarət işləri öz-ləri də üç tərkib mərhələdə formalasılır:

1. İlk mərhələdə standartların təyin olunması baş verir. Standartlar - bu dəqiq məqsədlərdir, çünki idarəetmə fəaliyyətindən baş verən irəliliyişləri onun vasitəsilə ölçmək olur. Verilən məqsədlər planlaşdırma prosesində etraflı göstərilir. Birinci mərhələdə işin qiymətləndirilməsi üçün müvəqqəti çərçivələri və dəqiq idarəetmə meyarlarını təyin etmək vacibdir. Bu idarəetmə heyətinin fəaliyyəti ilə bağlı səmərəlik göstəricisini təyin edir və qoyulmuş məqsədlərə çatmaq üçün idarəetmə heyətinin müəyyən dövrə qazanmış olduğu nəticələri və ya səviyyəni göstərir.

2. Müəssisənin, təşkilatın fəaliyyətinin idarəetmə heyəti tərəfindən idarəolunmasının növbəti mərhələsində idarəetmə qərarlarının tətbiqi nəticəsində alınmış nəticələri mövcud və ya qüvvədə olan standartlarla müqaişələndirmə prosesini ardıcıl surətdə göstərir.

Bu mərhələdə idarəetmə heyətinin hər bir üzvü qəbul edilmiş idarəetmə qərarlarına əməl etmə nəticəsində alınmış nəticələri standartlarla müqaişələndirməklə realliga nail olmaq mümkündür.

Kənarlaşmalarının miqyasını təyin edərək onlardan qısa müddət ərzində yaxa qurtarmaq üçün yeni standartlara və məlumatlara əsasən vəziyyəti tənzimleyən idarəetmə qərarları hazırlayıb, həyata keçirmək lazımdır.

İdarəetmə fəaliyyətinin bu mərhələsində hər bir heyət üzvü öz şəxsi təcrübələrinə görə təyin etməlidir ki, alınmış nəticələr onun gözlədiyinə nə qədər uyğun gəlir. Bütün variantlar nəzərdən keçirildikdən sonra ən vacib qərar çıxarmaq lazımdır: standartlarda hansı kəmiyyətdə və istiqamətdə kənarlaşmalara nə qədər yol verdikdə onlar tehlükəsiz olurlar. Bu idarəetmə heyəti fəaliyyətinin ən gözə çarpan cəhətidir. Digər tərəfdən isə heyətin əsas məqsədlərdən yayınmalarının səbəblərinin müəyyən olunması, idarəedilme işlərinin səviyyəsini öyrənməklə heyətin fəaliyyətini düzgün qiymətləndirməyə əsas verir.

3. İdarəetmə heyəti tərəfindən müəssisənin idarəolunma fəaliyyətindən baş verən kənarlaşmaların təsir dairəsini məhdudlaşdırmaq üçün yeni səmərəli idarəetmə qərarları qəbul etmək və daha sonra onların qısa vaxt ərzində həyata keçirilməsini təmin etmək lazımdır. Qəbul edilmiş idarəetmə qərarlarını reallaşdırmaq üçün lazım gəldikdə hətta yeni idarəetmə heyətinin seçilməsində məqsədə uyğun sayılı bilər. Mürəkkəb və qeyri-müəyyənlik şəraitində heç bir tədbir görməmək, əyintiləri aradan qaldırmaq, standarta təkrarən baxmaqla qəbul edilmiş yeni idarəetmə qərarları iqtisadi və sosial cəhətdən daha səmərəli olmaqla, icraçılar tərəfindən dəqiq yerinə yetirilir. Müəssisə və təşkilatın ümumi iqtisadi inkişafında oynadığı roldan asılı olaraq heyət üzvləri tərəfindən aparılan nəzarət vacib olduğu kimi, o çox gərəkli və qiymətli ola bilər. Buna görə de nəzarətin hansı tipini tətbiq etmək haqqında qərar, ciddi müzakirə tələb edir. Bununla bağlı bütün təşkil etmədə və nəzarətin aparılmasında bir sıra faktorları nəzərə alıb və müvafiq məsələləri aydınlaşdırmaq vacibdir: Məsələn, idarəetmə heyəti hər hansı bir qərarın icrasında məşğul olan bütün işçilər təşkilatın məqsədini başa düşürmü və müəyyən olunmuş ölçüləri təyin etmək üçün nəzarət sistemi seçilərək layihələşdirilmişdir? Bunun üçün idarəetmə heyətinə daxil

olan vəzifeli şəxslər tərəfindən hansı yeni nezarət tədbirləri işləniləb hazırlanmışdır? Heyət üzvü tərəfindən qəbul edilmiş idarəetmə qərarlarının mahiyəti, onun icraçılarına vaxtlı-vaxtında çatdırılması təmin olunurmu və s. Şübhəsiz ki, idarəetmə heyəti tərəfindən gələcəkdə nəzarət sistemində yeni üsullar, fəndlər öyrənilmək, tətbiq olunsa da, idarəetmə fealiyyəti müəssisə və təşkilatın əsas təsərrüfat xüsusiyyətlərinə oxşar olan ilkin idarəetmə prinsiplərinə uyğun surətdə təşkil olunur.

Nəzarət funksiyası təşkilatın bütün idarəetmə prosesinin axırıncı mərhələsi olmadığını digər reallıq şəraitində də görmək mümkündür. Cənki hər bir idarəetmə funksiyası özündən əvvəlki idarəetmə fealiyyəti ile hərəkətə getirilir, yeni özünəməxsus sosial-iqtisadi əhəmiyyətli dairevi hərəkət yaranır. Məsələn, nəzarət prosesində alınmış məlumat, növbəti planlaşdırma mərhələsində çıxarılan idarəetmə qərarlarının motivləşməsi prosesinə tətbiq oluna bilər.

Müasir iqtisadi münasibətlər və sosial mühitə yaxşı bələd olan ixtisaslı idarəetmə heyəti öz iş vaxtlarının böyük hissəsini planlaşdırma və nəzarət funksiyalarına sərf edirlər. Yuxarı idarəetmə rəhbəri öz qiymətli vaxtında aşağı idarəetmə heyəti üzrə lazımi ixtisaslı işçi kadrları seçmək və iş yerlərində onların əməyini təşkil etməklə məşquldurlar. Onlar idarəetmənin bütün səviyyələrində müvafiq qaydada idarəetmənin bütün dörd funksiya işləyib və yerinə yetirilər, yəni idarəetmə işlərini planlaşdırmaq, təşkil etmək, motivləşdirmək və nəzarəti ardıcıl suretdə aparmaq işlərinə də bilavasitə özləri rəhbərlik edirlər. Bu tipli idarəetmə fealiyyəti aşağı səviyyəli əmək göstəricilərinə getirib çıxarır. İdarəetmə heyətinin fealiyyətini qiymətləndirərkən iki keyfiyyət göstəricisindən təcrübədə geniş istifadə olunur: a) idarəəolunmada arzuolunan nəticəyə çata bilmək; b) ən kiçik xərclərlə idarəetmə fealiyyətinin səmərəlik səviyyəsini yükseltmək və idarəetmə heyətinin sayını ixtisar etmək.

2. HEYƏTİN İDARƏEDİLMƏSİNİN TƏŞKİLİ PRİNSİPLƏRİ VƏ ELEMENTLƏRİ

2.1. HEYƏTİN İDARƏETMƏ PROSESİNİN TƏŞKİLİ

İctimai istehsalın yüksək inkişaf səviyyəsi müasir istehsalın elmi əsaslarla idarə edilməsi imkanlarını şərtləndirir-melidir. Bu imkanın vacib şərtə çevriləməsi, ictimai istehsalın maddi əsasından yaranan, əsas istehsal vasitələrinə görə xüsusi mülkiyyətin bərqərar olmasına.

Müəssisə fealiyyətinin idarəedilməsi istehsal vasitələri üzərində sahibkar mülkiyyətinə əsaslanır. Bununla bərabər firma istehsalının idarəedilməsi xüsusi mülkiyyətin vacib əlaməti olması sayəsində vahid idarəetmə mərkəzi əmələ gəlir. Heyətin idarəetmə işləri xüsusi və dövlət mülkiyyətinin xüsusiyyətlərinin həyata keçirilmə mexanizmində asılı olmaqla mülkiyyətin təbiətini və xassələrini özünün nəzarətinə cəlb edir.

Müəssisənin idarəedilməsi, məqsədli istehsalın xüsusiyyətlərinin vacib cəhətlərini əhatə etməklə xalq təsərrüfatının məqsədyönlü mərkəzləşdirilmiş obyekтив iqtisadi zəruri qanunlarla tənzimləyir. Müəssisə fealiyyətinin idarəedilməsi, keçid dövrünün bütün obyekтив iqtisadi qanunlar qurumunun təleblərini realizə edən mexanizm olub, hər şeydən əvvəl iqtisadi qanuna və ictimai istehsalın məqsədyönlü inkişafına əsaslanmalıdır.

Müəssisə kollektivinin idarəedilməsi, briqada üzvlərinin müstəqil, hərtərəfli inkişafi və tam rifah halının təmin olunması istiqamətində şüurlu fealiyyətidir. Müəssisə fealiyyətinin və ilk növbədə onun tərkibinə daxil olan istehsal sahələrinin idarəedilməsinin obyekti kimi bütün ictimai istehsalatlar, məcmu xalq təsərrüfatı və həmçinin onun tərkib hissə-

lərindən, sahələr; ərazi istehsal özəklərindən ibarətdir. Müəssisə üzrə idarəetmə fəaliyyəti prinsipial məsələlərin həlli ilə bağlıdır və bütün mərhələlərdə heyət tərəfindən fasiləsiz həyata keçirilir.

Müasir şəraitdə istehsalın idarəedilməsinin əsas məsələsi texniki tərəqqi əsasında ictimai istehsalın təsirləri artumını təmin etmək və bununla əlaqədar ictimai əmək məhsuldarlığı artırılması ilə bağlı idarəetmə heyəti üzvlərinin maddi-rifah halının artırılması probleminin uğurlu həllinə imkan yaratmaqdır. Öz tərkibinə görə istehsalın idarəedilməsi xalq təsərrüfatı, sahələrarası və müəssisələr arası məsələlərin idarəedilməsi problemi, ictimai istehsalın sahələri və qeyri-istehsal dairəsinin idarəedilməsi problemlərinin həlli ilə bağlıdır. Vaxtı ilə K.Marks yazırdı: "İstehsalın ictimai formasının necə olmasından asılı olmayaraq işçilər və istehsal vasitələri həmişə onun faktoru kimi qalır. Lakin bir-birindən ayrılmış vəziyyətdə mövcud olmaqla, hər ikisi ancaq imkan daxilində onun faktoru olur". Müəssisə fəaliyyəti ilə bağlılıq şəraitində istehsalın məqsədyönlü idarəedilməsi - işçilərin istehsal vasitələri ilə birləşdirilməsinin şüurlu təşkilinin spesifik üsuludur. Müasir mərhələdə hər bir müəssisədə ictimai istehsal dairəsi ilə onun sahələri arasında mütənasibliyi müəyyən etmək vacibdir. K.Marksa görə "...Müəyyən olunmuş mütənasibliyi əsaslanmaqla ictimai əməyin bölgündürülməsi vacibdir, çünki ictimai istehsalın müəyyən olunmuş forması heç bir şəkillə məhv edilə bilməz..."

Müəssisə təsərrüfatının məqsədi idarəedilməsi - ilk növbədə müəssisə ehtiyatlarının vacib sayılan istehsal sahələri üzrə bölgündürülməsinin bazar iqtisadiyyati ilə bağlı üsuludur. Bu istiqamətdə bütün mərhələlər arasında daimi, şüurlu idarəetmə işlərinin təşkili, daha sonra isə onların yerinə yetirilməsi vacibdir.

İnkişaf etmiş istehsal sahələrində geniş təkrar istehsalın

aparılmasını zəruri hesab etməklə özünə aid müvafiq yeni idarəetmə üsullarının tətbiqini tələb edir. Yeni iqtisadi şəraitdə geniş təkrar istehsal prosesində istehsal vasitələrinin istehsali ilə istehlak şəyərinin istehlaki arasında lazımı obyektiv münasibətlərin tarazlığı olmalıdır. İstehsalın idarəedilməsi- geniş təkrar istehsalının genişləndirilməsi prosesi üzərində planlı və şüurlu rəhbərlikdir ki, bunlar da ixtisaslı geniş təcrübəyə malik idarəetmə heyəti tərəfindən həyata keçirilə bilər.

Müəssisədaxili ehtiyatlar hesabına təkrar istehsalın hə-yata keçirilməsi, kəmiyyət və keyfiyyətə görə xalq təsərrüfatının tələbatlarını ödəyən məhsul buraxılışı, texniki inkişafın həyata keçirilməsi, vacib texniki inkişaf siyasətin aparılması, idarəetmə heyəti üzrə kadrlarının ixtisasının artırılması səmərəli təşkili müasir iqtisadi şəraitə uyğun işləməklə tətbiq edilməlidir.

Müəssisənin idarəedilməsi - həm də ictimai istehsalın müxtəlif dairələrində əmək fəaliyyətinin təşkilinə görə şüurlu planlaşdırılmış fəaliyyətdir. Diger tərəfdən müəssisənin inkişafı ərazi kompleksinin yaradılmasını tələb edir. İstehsalının idarəedilməsi mərhələlərinə müvafiq olaraq ərazi kompleksinin fəaliyyətində mövcud olan problemlərin həlli və həmçinin müəssisə təsərrüfatının müstəqil hissələri ilə bağlı sahələr fərqləndirilir. Müəssisənin idarəedilməsi tərkibinə ilk, istehsal özəyinin fəaliyyətinin idarəedilməsi problemləri də daxil edilir. İdarəetmə heyətinin üzvləri istehsal özəklərinə ayrılmış ehtiyatlardan səmərəli istifadəni, maksimum yüksək keyfiyyətli məhsul buraxılışını və məhsul vahidinə minimum xərcləri təmin etmək istiqamətində əmək kollektivləri ilə daima canlı əlaqə yaratmaqla, hər bir işçiyə əməyin son nəticələrinə hədsiz maraq hissələrini aşırılaşdırmağı bacarmalıdır.

Müəssisə fəaliyyətinin idarəedilməsində ən vacib yeri

işçi maraqları ile bağlı qeyri istehsal sahələrinin idarəedilməsi tutur - yəni təhsil, səhiyyə, mədəniyyət və digər sahələr. İdarəetmənin hər bir obyekti - ister sahə, ərazi kompleksi və ya müəssisə mürəkkəb quruluşu ilə xassələnir. Heyətin idarəedilməsinin məzmununa və tərkibinə müvafiq problemlərin texniki, təşkilati-istehsal, iqtisadi və sosial həlləri kompleksi daxildir.

Müəssisənin idarəedilməsinə onun gələcək inkişafı ilə əlaqədar vacib amillər kimi kadr və texnik təminatları daxildir. Kadrların və əmək ehtiyatlarının idarəedilməsi, işçi artımı, təhsil və ixtisaslı kadrların hazırlanması, onların peşəkarlıqlarının yüksəldilməsinin təşkili problemlərinin həlli mərhələlərindən asılıdır. Müəssisə fəaliyyətinə cəlb olunmuş hər bir texniki vasitenin idarəedilməsi, dövlətin elmi siyasetinin aparılması, elmi-texniki tərəqqinin son naliyyətlərindən istifadə edilməsi məsələləri vahid mərkəzdən idarə olunması, iqtisadi səmərəlik cəhətdən olduqca önəmlı olmaqla, idarəetmə heyətinin gündəlik dinamik fəaliyyətinin yüksək səviyyəsi ilə müəyyənləşdirilir.

2.2. HEYƏTİN İDARƏETMƏ QURUMUNUN ƏSAS ELEMENTLƏRİ

İdarəetmənin başlangıç mərhəlesi heyət üzvləri tərəfindən idarəetmə məqsədlərinin formalaşması və seçilməsidir. Dövlətin iqtisadi siyasetinin aparılmasında idarəetmə qurumları tərəfindən aşağıdakı əsas mərhələlər: iqtisadi, təşkilati-texniki, maliyyə-kredit, sosial və digər perspektiv inkişafla bağlı istehsal və qeyri-istehsal sahələri önəmlı yer tuturlar.

Bu baxımdan heyət üzrə idarəetmə qurumunun təşkilati hissəsi kimi idarəetmənin prinsip və üsullarından ən mütərəqqi vacib xassələri seçilərək işlədilməlidir. İdarəetmənin

əsas prinsipləri: demokratik mərkəzləşmə, idarəetmədə dövlətin aparıcı rolu, məqsədyönlük və elmilik istiqaməti daha çox diqqəti cəlb edir. İstehsalın idarəedilməsinin əsas üsulları kimi bazar iqtisadiyyatlı özünümaliyyələşdirmə, təsərrüfat hesabı, dövlət təşkilatları hüquqi məsuliyyət daşımaları ilə şərtləndirilir. İdarəetmə fəaliyyətinin təsirinin yüksəlməsi istiqamətində riyazi iqtisadi üsullardan, təsərrüfat fəaliyyəti nəticələrinin təhlillərindən geniş istifadə etmək və iqtisadi şəraitə daha çox uyğun gələn idarəetmə fəndlərindən istifadə olunması bir çox məsələlərin həllini süretləndirir. Müasir şəraitdə idarəetmənin statistik quruluşunu dinamik proses kimi nəzerdən keçirməklə eldə edilmiş nəticələrə əsasən müəssisə üzrə idarəetmə heyətinin tərkibində kəmiyyət dəyişiklikleri ilə bərabər mühüm keyfiyyət göstəricilərinin baş verdiyini görmək mümkündür.

Müəssisənin idarəetmə heyəti onun yuxarı idarəetmə təşkilatı tərəfindən və ya hüquqi müstəqil şəxs kimi müəssisə tərəfindən təsdiq olunur. Müəssisə fəaliyyəti üzrə idarəetmə işinin əsasını yuxarı idarəetmə təşkilatları həmin istehsal sahəsinin gələcək perspektivlərini nəzərə almaqla mükəmməl texniki-iqtisadi hesablamalara əsasən müəyyənləşdirilir. Yuxarı idarəetmə təşkilatı müəssisə üçün zəruri idarəetmə kadrlarını formalasdıraraq - rəhbərləri, onun müavinlərini müxtəlif sahələrə başçılıq edəcək heyət üzvlərini və idarəetmə prosesində ehtiyat rəhbər kadrların təşkili niheyata keçirir. Müəssisədə idarəetmə prosesi - işçi və bölmələrin fəaliyyəti prosesidir və onun yaradıcılıq səviyyəsi müəssisədə olan texniki vasitələrin və işçilərin ixtisaslaşması cəhətlərilə xassələndirmək olar. İdarəetmə quruluşunda ən vacib yeri idarəetmə heyətinin özünün fəaliyyətinin yaxşılaşdırılması durur. Məqsədyönlük idarəetmənin əsasıdır və mərkəzləşdirilmiş rəhbərlik məsələləri - idarəetmənin əsas məsəlesi olmaqla idarəetmə prosesinin mövcud

səviyyəsinə bu və digər istiqamətdə təsir göstərir. Heyətin idarə edilməsi məsələlərinin müasir inkişaf mərhələsinə uyğunluğunu, onların birgə fəaliyyətlərinin iqtisadi səmərəliyi vasitəsilə aşkarlanır.

2.3. İDARƏETMƏ QURUMLARININ FORMALAŞMASI

Iqtisadiyyatın bazar mexanizminin qanunlarına əsaslanaraq inkişaf etdirilməsi prosesində istehsalın idarə olunması qurumlarının formallaşması böyük əhəmiyyət kəsb edir. Dövlətə məxsus olan torpaqların əhaliyə paylaşıldığı, müəssisələrin özəlləşdirildiyi və səhmdar cəmiyyətlərinin yaranlığı bir dövrdə xalq təsərrüfatının - onun sahələrinin ilk növbədə ayrıca müəssisə və təşkilatların idarə olunmasının optimal variantlarının tapılması tələb edir. İdarəetmə qurumları sosial aspektdə xalqın az təminatlı hissələrinin mənafəini güdmək prinsipinə əsaslanaraq formallaşmalıdır.

Heyətin idarəetmə quruluşu dedikdə nəyi başa düşürük? İdarəetmə quruluşu istehsalın idarə olunmasında əmək bölgüsüdür. Heyətin idarəetmə quruluşu isə ümumi idarəetmə sisteminin əsas hissəsi kimi qəbul edilir. Heyətin idarəetmə quruluşlarını karbon atomlarının düzülüş qəfəsi ilə, yəni molekul quruluşu ilə müqayisə etmək olar. Ən optimal və ən müterəqqi düzülüş qaydasında karbon atomları bərk alması təşkil edir, başqa cür düzüldükdə boş kömür kütləsi alınır.

Heyətin idarəetmə qurumunun səmərəliliyinin artırılması üçün idarəetmə quruluşlarının funksiyaları ümumi sistemin son məqsədinə uyğun formalasdırılmalıdır.

İdarəetmə quruluşunu təşkil edən ünsürləri şaquli (yəni aşağıdan yuxarı tabeçilik) və üfiqi (yəni eyni səviyyəli ün-

sürlərin əlaqəsi) qütbələr eyni hüquqlu bölmələrə ayrıılır. Məsələn, zavod direktorunun müavinlərindən biri baş mühəndisdir və o, birinci müavin sayılır. Birinci müavin səviyyəcə digərlərindən üstün sayılır, bu şaquli tabeçilik əlaqəsidir. Qalan müavinlər (istehsal, sosial, iqtisadiyyat, ekologiya, təchizat və s. məsələlər üzrə) eyni səviyyədə idarəetmə səlahiyyətlərinə malik rəhbərlər hesab edilir və onların xidmət quruluşları üfiqi əlaqələr, yəni bir-biri ilə iş əlaqələri üzrə fəaliyyət göstərirler. İdarəetmə heyətinin quruluş bölmələrinin tipindən asılı olaraq aşağıdakı əsas qruplara bölündür:

- a) rəhbərlik;
- b) sahə quruluş bölmələri;
- c) vəzifə səlahiyyətləri üzrə quruluş bölmələri;
- ç) köməkçi və xidmətedici quruluş bölmələri.

Bu qruplar zavodun idarəetmə heyətinin quruluşuna uyğun olaraq belə təsnifatlaşdırılır:

- a) direktor, baş mühəndis - müavinlər;
- b) şö'bələr, bölmələr, büro rəisləri;
- c) sexlər, iş sahələri, köməkçi xidmət rəhbərləri;
- ç) köməkçi sexlər, yeməkxana, məşət evi, istirahət güləşlərini bilavasita idarə edən rəhbərlər və s.

İdarəetmə qurumları haqqında müxtəlif mülahizələr, mühakimələr və çoxlu fikirlər mövcud olsa da, onlar bir-birilə ziddiyyət təşkil etmirlər və tələb olunan hallarda onlardan kompleks şəkildə istifadə olunur.

Heyətin idarəetmə quruluşu və qurumları arasında əlaqələr konkret şəraitdən asılı olaraq müxtəlif olur:

a) xidməti formada - bu əlaqə üfiqi xətt halında aşağı və yuxarı təşkilatın vəzifəli şəxslərinin en çevik və fasiləsiz əlaqələrin qurulması və aparılması;

b) vəzifə səlahiyyətləri əlaqə formasında - burada yuxa-

rı təşkilat məsələni birbaşa həll etmir, yaranmış vəziyyətlə bağlı məsləhət verir;

c) texniki əlaqə forması - eyni vəzifəni icra edən texniki idarəetmə heyəti işçiləri arasında zəruri əlaqələri yaradır və tənzimləyir;

ç) məlumatlarla təmin olunmanın əlaqə forması - bu idarəedən və idarəolunan qurumla bölmə və vəsilələr arasında ki məlumatlar əldə etmək sahəsində mövcud ola biləcək əlaqələdir.

İdarəetmənin ünsürləri aşağıdakılardan hesab edilir: əmək kollektivləri, maddi və texniki resurslar, işçi kollektivin və əmək alətlərinin müəyyən formada əlaqələndirilməsi, müəssisənin məhsuldalar qüvvələri, idarəetmə üzrə təşkilati bölmələri, vəsilələri və s.

Heyətin idarəetmə prinsipləri, iqtisadi münasibətlərə əsaslanmaqla, insanların şüurlu, məqsədli fəaliyyət sahələrini əhatə edən münasibətlərdən ibarətdir. Bu münasibətlər insanların yaşaması və inkişaf etməsi üçün olduqca zəruri həyat təlabatıdır. İqtisadi həyatın tənzimləyicisi olan idarəetmə fəaliyyəti bir yerdə donub qala bilməz. O, dəyişən şəraitə uyğun olaraq inkişaf edir və ictimai-iqtisadi sosial həyatda baş verən kəmiyyət və keyfiyyət irəliləyişlərinə uyğunlaşmaqla, daha mütərəqqi formada həyat tsiklinə çevirilir.

Maddi nemətlərin istehsalı, bölgüsü, mübadiləsi və istehlaki yeni iqtisadi şəraiti nəzərə alan əvvəl idarəetmə heyətləri tərəfindən araşdırılmaqla, insan və cəmiyyət təlabatlarının tam həcmində öyrənilməsini təmin edir. Məhz düzgün idarəetmə fəaliyyəti insanların şüurlu, məqsədli iqtisadi-sosial tarazlığının reallaşması üçün vasitə olmaqla bərabər, yaxın gələcəkdə geniş inkişaf perspektivlərinin yüksək səmərəliliyini təşkil və nizamlamaqdan ibarətdir.

2.4. HEYƏTİN İDARƏETMƏ QURULUŞUNUN YARADILMASI PRİNSİPLƏRİ

Məlumdur ki, heyətin idarəedilməsinin xüsusi prinsipləri vardır. Bununla yanaşı heyət üzrə idarəetmə quruluşunun təşkil edilməsi üzrə konkret prinsipləri mövcuddur. Bu prinsiplər idarəetmə quruluşunun qanuna uyğunluğunu müəyyənləşdirir. Bu prinsiplər əsasən ümumiləşdirilərək birləşdirildikdən asılılıq formasında verilir. Heyətin idarəedilməsi quruluşun idarəetmə mexanizmində aşağıdakı amillər - məqsədlər, tətbiq edilmə üsulları və yerinə yetiriləcək idarəetmə vəzifələrinə görə müəyyənləşmə və s. daxildir.

Heyətin idarəetmə quruluşunun idarəetmə obyektinin xassələri və xüsusiyyətlərinə uyğunluğu prinsipinin gözlənilməsi vacibdir. Bu prinsiplər fəaliyyət prosesində dəqiqlişdirilərək özündə aşağıdakı mərhələləri əhatə edir:

1. Xətti - vəzifə səlahiyyətləri prinsiplərlə proqram məqsədli prinsipin əlaqələndirilməsi.

2. Quruluş bölmələrinin məqsədlərinin idarəetmə quruluşun son məqsədlərinə uyğunluğu və əlaqəsinin təmin edilməsi.

3. Mərkəzləşdirilmiş və qeyri-mərkəzləşdirilmiş idarəetmə sistemlərinin əlaqələndirilməsi və səlahiyyətlərin məqsədyönlü bölünməsi.

4. Heyət üzrə idarəetmənin məqsədli prinsipi. Yaradılan təşkilati qurulus həmin qurumun yaratdığı ünsürlərinin integrasiyasıdır. Hər hansı idarəetmə quruluşu yaradılarkən bu prinsiplər nəzərə alınmalıdır, istehsalın sahəsinə uyğun gələn müvafiq mərhələlər əsas götürülməlidir. Məsələn, yeyinti sahəsi üzrə (şirniyyat istehsalı və s.) qurulan idarəetmə quruluşu, maşınqayırma sahəsi üzrə idarəetmə quruluşu ilə eyni ola bilməz və heyətlə idarəetmə işlərinin qurulma prinsipləri də fərqli olmalıdır. Qeyd etmək yerinə düşərdi ki,

müasir dövrümüzde Azərbaycanda özelləşdirmə gedir, mövcud müəssisələr satılaraq özəl firmalar, səhmdar cəmiyyətlər yaradılır. Bu prosesdə idarəetmə quruluşlarının təşkil edilməsi üçün, respublikamızda sinanmış elmi konsepsiya olmadığından xarici şirkətlərin təcrübələrindən istifadə edilir. Ölkədə yaradılmış birgə müəssisələrin idarəetmə quruluşlarından nümunə kimi istifadə edilir, lakin bütün bunlar optimal variant kimi qəbul edilə bilməz.

Ümumiyyətlə, işçi fəaliyyətində idarəetmə quruluşları olduqca çevik, yığcam, sadə və məqsədyönlü formada təşkil edilməlidir. Belə ki, qurum daxilində olan ayrı-ayrı idarəetmə quruluşlarının və yaxud ayrı-ayrı sahə təşkilatlarının arasında təbəçilik əlaqələri ya tamamilə aradan qalxır, ya da müəyyən miqdarda idarəetmə heyəti ixtisar olunur. Məsələn, kənd təsərrüfatı nazirliyinin müxtəlif rəhbərlik pillələri hər hansı bir kəndli təsərrüfat kooperativinə hansı konkret rəhbərliyi aparmaqla göstərişlər verə bilər? Burada yalnız məsləhət qaydası ilə hökumət qərarlarının icrasına nəzarətə rəhbərlik etməkdən səhbət gedə bilər.

Bazara doğru istiqamətlənən müəssisə fəaliyyətində idarəetmə quruluşlarında xüsusi təşkilati münasibətlər mövcud olur. Elmi-texniki tərəqqi yüksəldikcə, sahələrarası münasibətlər və əlaqələr dəyişidikcə, idarəetmə quruluşlarında təşkilati münasibətlər daha da mürəkkəbələşir. Bütün bunlar heyətin idarəetmə quruluşunun ahengdar və əlaqəli fəaliyyətini tələb edir. Bunlara görə idarəetmə quruluşu təşkil edilərkən məhsuldar qüvvələrin inkişafı, iqtisadi və sosial münasibətlərdəki konkret dəyişikliklər nəzərə alınmalıdır. İdarəedici heyət obyektiv zərurət üzündən subyektdə baş verən dəyişiklikləri nəzərə almalıdır. İdarəetmə heyəti idarəetmə quruluşunda vahid bir təşkilat olmaqla idarə edən və idarə olunan işçilər məcmusundan ibarətdir. İşçi heyəti ilə bağlı idarəetmə quruluşları təşkil edilərkən, hüquqi və şəxsi

məsuliyyət münasibətləri də nəzərə alınmalıdır. Hər bir işçinin öz vəzifə borcları çərçivəsində və eyni zamanda rəhbərlik qarşısında olan məsuliyyət bu baxımdan böyük əhəmiyyət kəsb edir. İdarəetmə heyətinin tərkibi müəyyən edilərkən bütün bu münasibətlər ierarxiyasının aparıcı xassələri nəzərə alınmalıdır. Başqa sözlə, heyətin idarəedilməsi mərhələləri olduqca çoxşaxəli olur.

İdarəetmə heyəti quruluşunun təşkil olunması elə optimal olmalıdır ki, o gələcəkdə normal fəaliyyət göstərmək qabiliyyətinə malik olsun. Buna görə də idarəetmə quruluşunun tətbiqində bir sıra zəruri tələblər nəzərə alınmalıdır. Bu tələblər müəssisənin müxtəlif fəaliyyət sahəsinin xüsusiyyətlərini nəzərə almaqla hər bir xassəyə və formaya uyğun olan idarəetmə quruluşu irəli sürülərken onlar aşağıdakı tələblərə cavab verməlidir:


- heyətin idarəetmə quruluşu optimal olmalıdır;
- heyətin idarəetmə quruluşu çevik və bacarıqlı işçi-lərdən seçiləlməlidir;
- heyətin idarəə aparatının fəaliyyətinin etibarlılığı təmin olunmalıdır;
- heyətin idarəetmə quruluşuna daxil olanlar bütün sahələrdə qənaətcil olmalıdır.

Irəli sürürlən tələblər başqa cəhətləri də əhatə edə bilər. Bunların əsasını idarəetmə obyektlərində olan münasibətlər və məlumatlarla təmin olunma əlaqələri təşkil edir. Göstərişlən tələblərin mühüm əlamətlər üzrə təsnifatlandırmaqla, hər biri ayrı-ayrı mərhələlərdə həll olunmaqla hüquqi, subordinasiya, işçilərin sayı tərkibi müəyyənləşdirən məsələlər irəli sürürlür. Müxtəlif idarəetmə qurumlarında, yəni istər ölkədaxili və istərsə də ölkə xaricində fəaliyyət göstərən müəssisə və firmalar üzrə bu tələblər müxtəlif xassələrə malik ola bilər. Bunun üçün idarəetmə heyətinin işçiləri həmin ölkəyə məxsus olan idarəetmə təcrübəsini əhatəli şe-

kildə öyrənməklə, onları olduğu kimi deyil, müəssisənin yerləşdiyi ərazi və kollektiv maraqlar dairəsində heyətin iş planlarına daxil etməsi məqsədəuyğundur.

İdarəetmə heyətini təşkil edən aparatın təsnifati

Bütün dövrlərdə cəmiyyətdə iqtisadi quruluş dəyişikcə idarəetmə təşkilatlarının heyət üzrə əmək bölgüsü formalaşması sürətlənir. Əvvəllər idarəetmənin təşkilatı forması xətti və funksional əlaqələr formasında olmuşdur. Sonralar bu formalar əlaqələndirilirək qarışiq - xətti-funksional idarəetmə tipləri meydana gəlmişdir. Bu baxımdan idarə aparatı iki kateqoriyaya - xətti və vəzifələr bölgüsü üzrə idarəetmə aparatına və ya idarəetmə tipinə ayılır. Xətti idarəetmə aparatına misal olaraq müasir sənaye müəssisəsinin quruluşunu göstərmək olar. Baş direktor, onun müavini, baş mühəndis və onun müavini, sex rəisləri və onların müavini, baş usta və istehsal sahəsinin ustası və s. Onlar öz fəaliyyətinin əhatə dairəsində, səlahiyyətlər çərçivəsində istehsala rəhbərlik edirlər. Bunu sxematik şəkildə verək:



Bu sxem üzrə idarəetmə xətti idarəetmə aparatının tipik forması ola bilər. Müasir vəziyyətdə şəxsi və yarı dövlət mülkiyyəti olan müəssisələrdə daha müasir idarəetmə

şxemləri qurulur ki, onların əsas iş xüsusiyyətləri, minimum idarəetmə heyəti ilə kiçik xərclərlə bütün istehsal, satış fəaliyyətinin tənzimlənməsini həyata keçirməkdən ibarət olur və iqtisadi şəraitə uyğunlaşdırılır.

Vəzifə səlahiyyətlərinə əsaslanan idarəetmə principləri

Bu idarəetmə aparatı xətti idarəetmədən müəyyən qədər fərqlənir. Vəzifə səlahiyyətinə əsaslanan idarəetmə aparatı tam müstəqil idarəetmə fəaliyyətini həyata keçirə bilir. Bu formada idarəetmə üsulu iş yerində meydana çıxan konkret əmək bölgüsü nə əsaslanır. Belə əmək bölgüsü üzrə təşkil olunan idarə aparatı nisbətən müstəqil bölmələrə ayrılmışdır. İdarə aparatı üfüqi və şaquli istiqamətlərdə iş sahələrinə görə idarəetmə heyəti yaradılır. Üfüqi istiqamətdə isə idarəetmə mərhələləri formalıdır. Vəzifə səlahiyyətləri üzrə idarəetmə aparatının daha dəqiq başa düşmək üçün hər hansı bir maşınqayırma müəssisənin quruluşuna müraciət edək.

Müəssisənin idarəetmə aparatı xətti idarəetməyə daha yaxın olmaqla bir sıra vəzifələri əhatə edən müxtəlif xidmətlər sahəsi fəaliyyət dairəsinə qoşulur. Burada baş direktor, onun müavini, sex rəisləri ilə yanaşı baş mexanik, baş texnoloq, baş konstruktur idarəetmə heyətinin aparıcı üzvü kimi aidiyiyati şöbələrin işlərinə cavabdeh olmaqla müstəqil fəaliyyət göstərir, buraya daxildir:

- Baş direktor (prezident);
- Baş mühəndis (I müavin) (Viçe prezident);
- Təchizat üzrə müavin (Viçe prezident);
- İstehsalat üzrə müavin (Viçe prezident);
- İqtisadiyyat üzrə müavin (Viçe prezident);
- Sosial sahələr üzrə müavin (Viçe prezident);
- Baş texnoloq şöbəsi; təchizat şöbəsi; istehsalat dispeçer şöbəsi; plan-iqtisad şöbəsi; baş konstruktur şöbəsi; əmək və əmək haqqı şöbəsi; baş mexanikin şöbəsi; emal sexi №1;

yığma sexi №2; alət sexi №3; qaynaq sexi №4; rəngləmə sexi №5 və s.

Baş direktor adətən nazirliyin, şirkətin direktorlar şurasının üzvü olmaqla, rəhbəri olduğu kollektivin fəaliyyəti ilə bağlı bütün idarəetmə qərarlarının işlənilər hazırlanmasında iştirak edir.

Bazar iqtisadiyyatının ictimai heyatda müəyyən dəyişikliklərə səbəb olması nəticəsində heyət üzrə idarəetmə qurumlarını dəyişdirərk müasir istehsal və istehlak formalarına uyğunlaşdırılır. İdarəetmə heyətinin xətti və funksional vəsilelərinin məcmusu ilə onlar arasındaki əlaqə və asılılığı müəssisənin idarəetmə quruluşunun mahiyyətini müəyyən edir. Müəssisənin idarəetmə quruluşu onun istehsal sahələrinin quruluşundan asılıdır. Xətti quruluş müəssisə rəhbərinin əlində idarəetmə üzrə bütün vəzifə və səlahiyyətlərin cəmləşməsini nəzərdə tutur. Yuxarı vəzifəli rəhbərin, idarəetmə heyətinin tərkibində isə hər hansı xətti rəhbərin səlahiyyətlərini nisbətən aşağı vəzifəli bir neçə rəhbər həyata keçirir. Burada xətti rəhbərlər eyni zamanda vəzifə səlahiyyətlərinə görə ümumi bölmə üzrə rəhbərə tabe olurlar. Məsələn, baş texnoloq həm baş mühəndisə, həm də direktora tabe olur. Bu cür daxili quruluşa malik olan formalarda əlaqələrin təmin olunması başlıca məsələlərdən hesab olunur. Göstərilən idarəetmə üzrə quruluş əlaqəsi prosesində aşağıdakı məsələlərin həll edilməsi gözlənilə bilər:

- bölmələrin və xidmət qurumunun tərkibi, qarşılıqlı əlaqəsi və tabeçiliyinin dəqiqliyi müəyyən edilməsi;
- bölmələr arasında xətti və funksional münasibətlərin tam təsəvvürünün yaradılması;
- hər bir bölmənin səlahiyyətləri və vəzifələrinin konkret həddlərinin müəyyən edilməsi;
- bölmələr üzrə idarəetmə aparıcı heyətinin tərkibi, onların qarşılıqlı əlaqəsi və tabeçiliyi mərhələləri.

Bu baxımdan idarəetmə qurumunun quruluşu idarəetmə təşkilatının quruluşu kimi meydana çıxır. Belə halda, onların keyfiyyət və kəmiyyət xassələrini müəyyən edən normativ sənədlərin tərtib edilməsi zərurəti yaranır. Həmin normativ sənədlər aşağıdakılardır:

- idarəetmə səlahiyyətlərinin forma xüsusiyyətləri;
- quruluş bölmələrinin tabeçilik pillələri;
- istehsalat-təsərrüfat fəaliyyət dairəsinə müvafiq işçi heyətinin seçilməsi;
- təşkilatın daxili quruluş bölmələri haqqında əsasnamə və vəzifə telimətləri;
- idarəetmə heyətinin səlahiyyətləri üzrə işçi normativləri;
- xətti və vəzifələr üzrə bölmələrin tərkibində hüquqi normativlərə əsaslanmaqla sexlərdə, sahələrdə, şöbələrdə, bürolarda çalışacaq işçi heyətinin seçilməsi;
- bölmələrin, xidmət sahələrinin təsərrüfat rəhbərləri və icraçı işçilərin gündəlik iş rejimi, iş qrafiklərinin əvvəlcədən müəyyən edilməsi.

Bütün bunlar idarəetmə heyətinin qarşısında qoyulan məqsədlərin ayrı-ayrı vəzifələr üzrə, eləcə də xətti bölmələr arasında mütənasiblik gözlənilməklə böülüsdürülmesinə və digər məsələlərin həllinə imkan verir. Təcrübədə heyətin idarəetmə quruluşunda fəaliyyət göstərən şəxslər iki formada səlahiyyətlərini reallaşdırırlar. Onlardan biri mərkəzləşdirilmiş surətdə, digəri isə qeyri-mərkəzləşdirilmiş qaydada idarəetmə fəaliyyətinin həyata keçirilməsində heyət üzvləri iştirak edirlər. Bu səlahiyyətlərin əlaqələndirilməsi demokratik mərkəziyyət prinsipindən irəli gəlir. Demokratik mərkəziyyətin mühüm təzahür formalarından və tələblərdən biri istehsal birliklərinə və müəssisələrinə yuxarı idarəetmə qurumları tərəfindən rəhbərlik edilməsinə baxmayaraq müəssisələrin iqtisadi müstəqilliyinin təmin

edilməsidir. İdarəetmə quruluşunda mərkəzləşdirilmiş və qeyri-mərkəzləşdirilmiş proseslərin əlaqələndirilməsi bütün səlahiyyətləri təkcə vahid rəhbərlikdə deyil, onlardan bəzilərini aşağı təşkilatlara rəhbərlik edən idarəetmə heyətinə verilməklə konkret dövr üçün müvafiq iş həcmini xeyli artırmaq mümkündür.

Bazar iqtisadiyyatı prinsipi üzrə işləyən müəssisələrdə iqtisadi müstəqillik əvvəlkilərdən köklü şəkildə fərqlənir. Çevik iqtisadi münasibətlərə əsaslanan belə müəssisələrdə istehsalın və satışın həcmi proqnozlaşdırılıb istiqamətləndirilir. Müəssisənin idarəetmə programı əmək fəaliyyətinə müvafiq olan kateqoriya kimi götürülərək, konkret məqsədlə xassəyə malik olmaqla, çevik iqtisadi fəaliyyət sahələri üçün nəzərdə tutulur. Məsalən, hər hansı yeni bir məhsul və ya texniki vasitə yaradılırsa həmin müəssisədə müvəqqəti axtarış-layihə qrupu və ya yeni bir funksional xidmət bölməsi yaradılır. İqtisadi dəyişiklərin dinamik istiqamətlərinin tərkib hissəsi kimi "matrisa" adlanan bu idarəetmə qurumlarından geniş istifadə olunmalıdır. Bu cür idarəetmədə funksional xidmət bölməsində hər bir işçi üçün müəyyən konkret iş sahələri müəyyənləşdirilərək işçi heyəti arasında bölüşdürülrə. Müəssisənin idarəetmə heyəti tərəfindən bütün sahələrinin nəzərə alınması program məqsədli idarəetməyə daxildir. Bir sıra zəruri hallarda müəssisə üzrə idarəetmə heyətinin işinin aktivləşdirilməsi üçün əlaqələndirici aralıq komissiyaların yaradılması məqsədə uyğundur. Bu komissiyalar tərəfindən məhsul istehsalı ilə bağlı idarəetmə məsələlərində əsas xidmət şöbələrinin fəaliyyətini gücləndirmək məqsədi daşıyır.

Qərb ölkələrində firma və istehsal birliklərində olan idarəetmə quruluşu tamamilə başqa forma və məzmunla malik olmaqla ilk növbədə sahibkar maraqlarına xidmət edir. Belə idarəetmə quruluşları səhmdar cəmiyyətlərinin idarə

olunma quruluşuna bənzəyir, lakin yüksək pillədə idarəetmə səhmdarların yox, onların özlərinin seçdikləri istehsalçı menecerlər şurasının əlində cəmləşir.

Heyətin idarəetmə quruluşuna təsir edən amillər

Heyətin idarəetmə quruluşu bir qayda olaraq müəyyən amillərin təsiri altında formalasır. Həmin quruluşun formalasmasında başlıca rol oynayan amillər bunlardır:

- a) müsir şəraitdə fəaliyyətdə olan istehsal qurumu;
- b) bazar münasibətləri ilə formalasan insan amili.

Bu amillərlə əlaqədar olan digər amillər qrupu idarəetmə quruluşuna müxtəlif təsirlər göstərir. Bu amillər çoxsa-həli olmaqla aşağıda göstərilən mərhələləri özündə birləşdirir:

1) İstehsal sahələrində tətbiq ediləcək elmi-texniki tərəqqinin xassələrini öz istehsallarına uyğunlaşdırmaq və istiqamətləndirmək.

2) Firmanın inkişafı ilə bağlı istehsalın yeni sahələrdə yerləşdirilme imkanları.

3) Bazar iqtisadiyyatında aparıcı və daimi mövqeyə malik olmaq üçün təşkilati-texniki amillərdən səmərəli istifadə etmək bacarığı və təcrübəsi.

4) Əmtəə bazarlarına daha çox məhsul çıxarmaq məqsədilə istehsalın ixtisaslaşması və təmərküzləşməsinə nail olmaq.

5) Sosial-siyasi amillərin təsir dairəsini genişləndirmək, işçi fəallığını artırmaq.

6) Firmanın istehsal sahələrində məhsuldarlığın artırılması, canlı işçi qüvvəsi ilə bağlılıq şəraitində idarəetmənin təşkilinini yeni formalarını axtarılıb tətbiq edilməsi.

7) İdarəetmə quruluşunun qurulması qanuna uyğunluğu dairəsini genişləndirmək yeni fəndlərə üstünlük vermək.

- 8) Bazar iqtisadiyyatına yaradıcı münasibət bəsləyən

heyətin idarəetmədə iştirakı formalarını yeniləşdirmək.

9) Mövcud iqtisadi və texniki inkişaf istiqamətlərinə görə mərkəzləşdirilmiş və qeyri-mərkəzləşdirilmiş idarəetmə formalarından qarşılıqlı surətdə istifadə olunmasına çalışmaq.

10) İstehsal dairəsində qazanılmış mövqeyi əldən verməmək üçün idarəetmədə əməyin mexanikləşdirilməsi və avtomatlaşdırılması səviyyəsini iqtisadi yüksəlişə səfərbər etmək və s.

Bütün göstərilən amillər məcmusu idarəetmə aparati quruluşuna müxtəlif istiqamətlərdə təsir edir, onlardan bəziləri idarəetmədə bilavasitə, bəziləri isə dolayı yolla iştirak edirlər. İstehsal səviyyəsinin və iqtisadi durumun əvvəl dəyişməsini nəzərə almaqla qeyd etmək lazımdır ki, idarəetmə quruluşuna əsasən heyətin idarəetmə səlahiyyətləri təsir göstərir. Müxtəlif idarəetmə qurumlarında idarəetmə quruluşu dəqiq və mütləq vəzifə səlahiyyətinə malik olduqda, heyət üzvlərinin əməyinin səmərəlilik dərəcəsi də yüksək olur.

Müəssisədə çalışan işçilərin tərkibi olduqca müxtəlif insanlardan ibarətdir ki, bu səbəbdən sosial-siyasi vəziyyət mürekkeb olur. Çoxpartiyalı qurum şəraitində siyasi motivlər idarəetmə quruluşuna təsir edir. Bəzi hallarda idarəetmə heyətində asılı olmayan subjektiv səbəbler üzündə müəssisə fealiyyətinin xətti və funksional rəhbərlik pillələrində ayrı-ayrı zümrələrə məxsus olan işçilərinin birgə çalışmaq, ümumi fikrə gəlmək prinsipi çətinləşir, bunun da nəticəsi kollektiv üçün heç də həmişə yaxşı olmur.

Heyətin idarəedilməsinin təşkilati-texniki amilləri əsasən iş yerinin qurulması ilə başlayır və yaxşı olar ki, iş qrafiki optimal variantda rəhbərliyin istehsal nöqtələrinə daha yaxın olan idarəetmə məntəqələrində yerləşdirilsin. Bu nöqtəyi-nəzərdən idarəetmə heyətinin üzvlərinin özlərinin

seçdiyi ən optimal variant əldə olunmalıdır ki, idarəetmə işlərində vaxt itkilərinə yol verilməsin. Bu zaman paralel olaraq istehsalın yerləşmə xassələri də bir amil kimi seçilmiş optimal formaya uyğunlaşdırılmalıdır.

İdarəetmədə əməyin mexanikləşdirilməsi və avtomatlaşdırılması amilinin idarəetmə aparatının quruluşuna olduqca böyük təsiri vardır. Adətən istehsalın özündə əməyin mexanikləşdirilməsi həmişə planda müstəqil bölmə kimi göstərilməlidir. Əməyin mexanikləşdirilməsi faizi (məs.: 65-70%) yüksəldikcə işdən azad olanların sayının artması ilə bərabər, əl əməyinə olan tələbat aradan qalxır. Bu proses idarəetmə heyətinin tərkibinin də ixtisarına səbəb olur. Hesablama maşınları, kompüterlər, fərdi rabitə vasitələri, sürətli liftlər və s. mexanizmlər vasitəsilə əl əməyini mexanikləşdirmək və avtomatlaşdırmaqla idarəetmə heyətinin fealiyyətinə müsbət təsir etmək mümkündür. Beləliklə, müxtəlif amillərin təsirini optimallaşdırmaqla, həmin təsirləri idarəetmə heyətinin işində müsbət nəticələr alınması istiqamətinə yönəltmək zəruridir. Heyətin idarəetmə quruluşunun formalşılması proseslərini araşdırarkən bir sıra mülahizələri qeyd etmək məqsədəyən olardı.

Müsəir şəraitdə heyətin idarəetmə quruluşunun yaradılması prinsipləri bazar iqtisadiyyatı əsasında formallaşır. Hal-hazırda dövlət mülkiyyətinin özəlləşdirilməsi və yaradılan müxtəlif müəssisələrin hansı mülkiyyətə - şəxsi, dövlət, sehmdar cəmiyyətlərinə uyğun struktur qurulmasını tələb edir. Bele idarəetmə qurumlarının yaradılması respublikada bazar iqtisadiyyatına keçid dövrü şəraitində öz müsbət rolunu oynaya bilər. Zaman keçdikcə ictimai və dövlət mülkiyyəti özəlləşdirilərək xüsusi və qarşıq mülkiyyət formalarına çevrilməklə idarəetmə heyəti qarşısında duran bəzi prinsipial idarəetmə məsələləri aradan götürülməyə doğru gedəcəkdir. Çünkü yeni iqtisadi münasibətlərə uyğunlaşan

idarəetmə heyətlərini yetişdirmək və yeni mülkiyyət formasını idarə etməyi onlara etibar etmək lazımlı gələcəkdir. İdarəetmə heyətinin quruluşunun müxtəlif növlərinin təhlili göstərir ki, bu tərkiblərin mühüm hissəsi içərisində müasir Azərbaycan iqtisadiyyatı üçün ən əlverişlisi vəzifə səlahiyyətlərinə görə idarəetmə heyətinin yeni nəslə yetişdirilməsidir.

Heyətin idarəetmə quruluşuna təsir edən amillər istənilən iqtisadi əmək təşkilinin formasında (ister dövlət mülkiyyət forması olsun, ister özəl) öz təsirini müxtəlif sinanmış formalarda göstərə bilər. Ona görə də heyətin idarəəolunma quruluşuna təsir edən amilləri daima nəzarətdə saxlamaq və onun əvək idarəetmə quruluşuna malik olmasına çalışmaq lazımdır. Göstərilən istiqamətdə əhəmiyyətli irəliləyiş matrisa üsulundan istifadə etməklə iqtisadi cəhətdən səmərəli sayılan, bütün hallar üçün əvək idarəetmə heyətləri seçilib əməli fəaliyyətə qoşula bilər. Onlar öz səmərəli fəaliyyət dairəsinin mümkün həddlərinə nail olduqdan sonra, zərurət üzrə digər idarəetmə sahələrinə yönəldilir və ya tamamilə ləğv oluna bilərlər.

2.5. İDARƏETMƏ PROSESİNİN TƏŞKİLİNƏ SİSTEMLİ YANAŞMA

Heyətin idarəetmə prosesi daim dinamikada olan idarəetmə qurumudur. Digər tərəfdən canlı insan fəaliyyəti olmaqla, heyət üzvlərinin idarəetmənin müxtəlif üsul və prinsiplərindən istifadə etməklə, işçilərin məqsədlərə çatmaq istiqamətində müvafiq fəaliyyəti prosesidir. İdarəetmə prosesini ümumi baxımdan həm təşkilati, həm də texnoloji tərkib nöqtəyi-nəzərindən xarakterizə etmək olar. Bütün hallarda idarəetmə prosesinin aparılması qaydaları idarəədən heyət üzvləri tərəfindən verilir. İdarəetmə prosesinin

tərkibini texniki, istehsalat, iqtisadi və sosial aspektlərə ayırmak olar.

Texniki baxımdan idarəetmə prosesi bu və ya digər məhsulun əldə edilməsi məqsədi ilə təbiət maddələrinin formalasdırılmasının idarəedilməsi prosesidir. İstehsalat planında bu - sex, sahə, müəssisələrin qarşılıqlı əlaqəsi və istehsalın təşkili prosesidir. İqtisadi planda idarəetmə işləri - əsas və dövriyyə fondlarının təkrar istehsalının heyət üzvləri tərəfindən idarə edilməsidir. Həmçinin işçi qüvvəsinin və bütün istehsal münasibətlərinin tənzimlənməsi və integrasiyasıdır. Sosial planda idarəetmə prosesi - kollektiv, ictimai münasibətlərin inkişafı və təkrar istehsalın idarəedilməsidir.

İdarəetmə prosesinin təşkilati cəhətdən xassələndirilməsi - bu hər şeydən əvvəl əmək fəaliyyətində olan iştirakçıların fərdi və kollektiv xassələridir. İdarəetmə tsikli - məqsədin qoyuluşunu, əvək idarəetmənin, uçot və nəzarətin, idarəetmə prosesi təşkilatı bölməsinin tərkib hissələri kimi qəbul edilməlidir.

İdarəetmə prosesinin və siklinin dərin əsası ictimai təkrar istehsalın planlı axıcı prosesi olmaqla, ayrı-ayrı proseslər özünün müvəffəqiyyətli nəticəsinə malikdir. Misal üçün, xalq təsərrüfatının perspektiv planının hazırlanması prosesi əsas istiqamətlərin müəyyənləşməsi, plan üzrə direktivin hazırlanması, planın özünün hazırlanmasını əhatə edir. Bu mərhələlərin hər biri alt mərhələdən ibarətdir: direktiv layihəsinin hazırlanması, direktivin müzakirəsi, daha sonra direktivin təsdiqi və əməli işə başlamaq. İdarəetmə prosesinin texnoloji xarakteristikası - bu prosesi hər şeydən əvvəl qərarları qəbulu və realizəsi fəaliyyəti kimi təsvir edir.

Müəssisədə texnoloji xassələr haqqında məlumatların formalasdırılması kimi idarəetmə prosesinin təhlili də aparılmalıdır. İdarəetmə heyətinin formalasdırılması və qorunması

yekun mərhələsinə bütün aspektləri daxil edir.

Müəssisə texnologiyası üçün məlumatlarının xassələrinin formallaşmasında idarəetmə mühüm əhəmiyyətə malikdir. İdarəetmə heyəti tərəfindən lazımi məlumatların formallaşmasının yaradıcılıq və rəsmi prosesləri fərqləndirilir. Yaradıcılıq prosesi nəticəsində daha keyfiyyətli məlumat növləri yaranır, lakin bu o demək deyil ki, idarəetməyə dair məlumatların rəsmi formallaşması vacib deyil. Riyazi modellərdən istifadə etməklə məlumatların rəsmi formallaşması heyətlə bağlı optimal qərarları əldə etməyə imkan verir.

Müəssisədə istehsalın texnoloji xassələrinin tərkibinə əməliyyat planındaki idarəetmə prosesinin təhlili də daxildir. İdarəetmə prosesinin əməliyyat xassələrinin texnologiyasına idarəetmə işçiləri tərəfindən yerinə yetirilen bütün növ fəaliyyət və xidmət göstəriciləri daxildir. İdarəetmə heyətinin fəaliyyət sahələrinin tərkibinə idarəetmə işçilərinin fəaliyyətinin təşkili problemləri əsas yer tutur. Söhbət idarəetmə əməyinin elmi təşkili və heyət üzvlərinin işinin təşkili ilə bağlı qarşıya çıxan problem məsələlərdən gedir. Burada əməyin təşkili, bələşdürülməsi və kooperasiyası, normallaşdırılması, işgüzar əmək şəraitinin yaradılması mərhələlərinin tədqiqi də aparılmalıdır.

İdarəetmə heyəti tərəfindən texnoloji xassələndirmənin digər elementi - müəssisə iqtisadiyyatının idarəedilməsində müxtəlif qərarların qəbulunda texniki səviyyə göstəricilərindən istifadə etmək üsludur. Texnoloji göstəricilər vəsítənilə idarəetmə heyəti müəssisənin gündəlik fəaliyyət sahələrinə daha yaxın olan idarəetmə qərarlarını qəbul edir və həyata keçirir.

İdarəetmə prosesinin təşkilinin kompleks üsulu istehsal sahələrinə aid məlumatların işlənib hazırlanması sisteminin avtomatlaşdırılmasıdır, yəni idarə sisteminin avtomatlaşdırılmasıdır. Avtomatlaşdırmanın idarəetmə qurumu müəs-

sisədə təşkilati və texnoloji xassələrə əsaslanmaqla istənilən idarəetmə prosesində istifadə olunur. İdarəetmə prsesi idarəetmə sisteminin digər sahələri ilə müqayisədə köməkçi xassə daşıyır. Burada iştirakçı elementləri və prinsipləri ayırmak çətindir, məhz bu səbəbdən hadisə faktoru böyük əhəmiyyətə malikdir. Buna görə idarəetmə prosesinin təhlilində, əsasən idarəetmə kadrlarının fəaliyyətinin göstəriciləri böyük əhəmiyyət kəsb etməklə idarəetmə prosesinin psixoloji meyarlarını aşkarlamağa geniş imkan yaradır. Heyət üzvləri tərəfindən idarəetmə prosesinin təşkili psixologiyası bu prosesin həyata keçirilməsi üçün hüquqi vasitələrin istifadəsi ilə six bağlıdır.

İdarəetmə prosesinin hərtərəfli təhlilinin sadələşdirilmiş makroprosesləri bütün xalq təsərrüfatı miqyasında və daha lokal miqyasda - sahədə, ərazidə istehsaldaxılı təşkilati formada aparılması məqsədə uyğun olmaqla bərabər idarəetmə fəaliyyətində yeni, mütərəqqi və səmərəli olan idarəetmə heyəti formallaşdırmağa imkan yaradır. Heyətin "idarəetmə texnologiyası" anlayışı kifayət qədər geniş olmaqla bərabər buraya sənədlərlə işlənmə, qərar qəbulu prosesindən önce aidiyiyati məlumatların təhlili prosesinin aparılması daxildir. İdarəetmə texnologiyası elementi kimi idarəetmə heyəti tərəfindən qərarların qəbulu və onların həyata keçirilməsi prosesi dedikdə nələri nəzərdə tutmaq vacibdir. İlkinc mərhələdə heyətin idarəetmə fəaliyyəti kollektiv üzvlərinin qarşılıqlı əlaqələri kimi nəzərdən keçirilir və idarəetmə prosesinin mahiyyəti aydınlaşdırılır. Daha sonra idarəetmə prosesində heyətin və onun texnoloji vasitələrinin iştirakı ilə idarəetmə texnologiyasının işçilər tərəfindən düzgün başa düşülməsi olduqca əhəmiyyətli olub, kadrlarla iş mərhələləri aydınlaşdırılır. İkinci mərhələdə idarəetmə qərarlarının başlıca elementləri və qərarın mahiyyətini nəzərdən keçirilməklə, idarəetmə hey-

ətinin qəbul etdiyi qərarlarda idarəetmə heyətinin fəal cəlb olunma xüsusiyətlərinin sosial-iqtisadi mahiyəti dərk edilməlidir. Bu cür yanaşma, əlbəttə, bütün düzgün idarəetmə qərarlarını tamamlamır. Düzgün qərar qəbulu - bu hər şəydən əvvəl problemin obyektiv surətdə aparılan təhlillərin nəticəsidir. İdarəetmə qərarlarının qəbulunun təşkilinin gedisi və qərar üzərində işin texnoloji qaydasının gözlənilməsi qarşıda duran tapşırıqlar üzrə cavabdeh olan idarəetmə heyətinin işini xeyli yüngülləşdirir.

Bununla belə dəqiq idarəetmə texnologiyası idarəetmənin tam səmərəliliyindən danişmağa əsas vermir. Məhz bu-na görə idarəetmə texnologiyası problemi müəssisə istehsalının idarəedilməsi mərhələlərinin vacib tərkib hissəsi kimi heyət üzvlərinin daim diqqət mərkəzində olmalıdır.

2.6. İDARƏETMƏ FƏALİYYƏTİNƏ NAMİZƏDLƏRİN QİYMƏTLƏNDİRİLMƏSİ VƏ QƏBULU

Heyətin idarəedilməsi qurumuna layiqli namizədin seçilməsində daxili və xarici işçi qüvvəsi bazarından istifadə olunur. Müəssisə fəaliyyətində fasilesiz iş prosesinə cəlb edilən işçilər daxili bazarı təmsil edir, mütəxəssis çatışmazlığından başqa sahələrdən idarəetmə işlərinə cəlb edilənlər isə xarici bazarı təmsil edirlər. Burada vacib cəhətlərdən biri təşkilatın perspektiv istiqaməti irəliləyişini təmin edəcək heyət üzvlərinin işçi qüvvəsi bazarından hansı üslurlarla cəlb edilməsini müəyyənləşdirməkdir.

Müəssisə fəaliyyətinin müvəffəqiyyətli idarə olunması üçün daxili bazar əmək ehtiyatlarından istifadə etmək məqsədə uyğundur. Cənki, müəssisədə çalışan hər bir işçi özü təşkilatın əmək şərtini yaxşı mənimməseyib və idarəetmə fealiyyətinin əsas inkişaf istiqamətlərini kənardan qəbul edilənlərə nisbətən daha yaxşı yerinə yetirəcəklər. Gös-

tərmək lazımdır ki, hər bir işçi çalışır ki, daha qısa vaxt içərisində geniş inkişaf etməkdir. Müəssisənin idarə olunmasında daha yaxından iştirak etməklə, xidməti inkişaf üzrə irəliləmək və yüksəlmək perspektivi işçini maraqlandıran vacib amillərdir.

Əgər müəssisənin yuxarı idarəetmə həlkələri tərəfindən yaradılan iş şəraiti heyət üzvlərinin minimum qanuni ehtiyaclarına cavab vermir, bu sahədə lazımi təminatlar yaradılmır, onda yaxşilar müəssisədən gedəcəklər. Məhz belə bir ehtinasızlığın müəssisə üçün olduqca mənfi nəticələrə səbəb olacağını nəzərə alaraq heyətin seçilib hazırlanmasında bazar şəraitinin öyrənilməsi böyük əhəmiyyət kəsb edir. Burada baş verə biləcək səhvleri minimuma endirmək üçün çevik surətdə mövcud işçi bazarında şəxsi seçiləməsi amilləri öyrənmək tələb olunur və aşağıdakılara xüsusi diqqət yetirmək zəruridir:

- əmək bazarı istiqamətləri və onların masstabı;
- müəssisə daxilində işçi qüvvəsi bazarı;
- müəssisədən kənar işçi qüvvəsi bazarı;
- ümumi müəssisə miqyasında işçiye olan tələbatlar;
- müəssisədaxili şöbələrdə artıq ştat vahidləri;
- ölkənin işçi qüvvəsinin vəziyyəti, səviyyəsi;
- cəlb edilən işçilərin ümumi kəmiyyəti;
- yerli ərazidən cəlb edilə biləcək heyət;
- ərazidən kənar işə qəbul olunan işçilər;
- ixtisas məktəblərindən, ixtisas artırma kurslarından və ali ixtisas məktəblərindən gələnlər;
- elana görə əmək birjalarından gələnlər;
- işə qəbul haqqında elanlar vasitəsilə işləmək istəyənlər;
- iş yerini dəyişmək istəyənlər, əmək birjasından gələnlər, işləmək üçün qəzetə müstəqil elan verənlər, aktiv iş axtaranları və passiv iş axtaranları və s.

Bir qayda olaraq xaricdən müəssisəyə işçi cəlb etmək müəssisəyə baha başa gələcəyi hesab edilir. Tamamilə aydınlaşdır ki, əger başqa təşkilatdan olan işçiye iş teklif etmək məcburiyyəti ortaya çıxmış olarsa, bunun müəssisəyə neçəye başa gələcəyini əvvəlcədən hesablamamaq tələb olunur çünki, idarəetmə işlərində artıq xərclərə yol verilməsi iqtisadi cəhətdən qeyri-səmərəlidir.

Təcrübədən məlumdur ki, rəhbər vəzifəyə hər bir təşkilatda əməkdaşlar var. Əksərən bu işçilər məhz özlerinin bu vəzifəyə layiq olduğunu hesab edirlər, bu isə psixoloji baxımdan kollektiv üzvlərində özünə inamın güclənməsini göstərir.

Müəssisənin idarəetmə heyəti üzrə ştatda boş olan vəzifəni tutmaq iddiyasında olan hər bir kəs təbii olaraq fikirləşir, əger mənİ bu işə götürməsələr, onda bu barədə həmkarlar, yuxarı rəhbərlik nə fikirləşər? Əlbəttə, vəzifədə yüksəliş gözləyən işçi, onu əldə edə bilmirsə, onda onun əmək göstəriciləri aşağı düşür, bu halda rəhbərlikle işçi arasında yaranan inciklik və narazılıq əmək fəaliyyətinin səmərəliyini azaldır. Belə bir səhv fikir formalaşır ki, müəssisə üçün can yandırmaqla nə qədər əmək fəaliyyətinin səmərəliyini artırısaq da, nə qədər çox işləsək də təşəkkür bir dəfədir və onsuza da rəhbər vəzifələri tutmağa onların imkanı olmayacaqdır. Məhz bu amildən müəssisədə iş vaxtının əhəmiyyətli hissəsi - qeyri-səmərəli keçməklə istehsalat nəticələrinə mənfi təsir göstərir. Belə ki, müəssisədə çalışan təcrübəli və bacarıqlı - güclü işçiləri deyil, kənardan götürülmüş işçi vəzifəyə qəbul edilirsə, onda onun gələcək fəaliyyəti çox da səmərəli olmayıacaqdır.

Müəssisə fəaliyyətini idarə etmək üçün kənar mənbələrdən qəbul edilmiş məsul vəzifəli şəxs yerli əmək kollektiv ilə tam temas yaratmağa nail olmadığı üçün, ümumi tərazlığın pozulmasına səbəb olmaqla, həmçinin müəssisədə-

xili psixoloji mühiti gərginləşdirəcəkdir. Daha sonra əgər kənardan götürülmüş iddiaçı vəzifəsinə münasibdirse, səmərə hər seydən əvvəl onun heyətin idarə edilməsi sahəsində digər təşkilatda toplanılmış iş təcrübəsi hesabına əldə edilir. Bəzən kənardan qəbul olunmuş şəxsin işə başladığı müəssisədə ilk vaxtlar bir sıra uyğunsuzluqlar baş verir, bu da sonradan onda həmin kollektivə qarşı marağı söndürür. Nəticədə yeni vəzifəli şəxs müəssisənin idarəetmə heyətində öz nüfuzunu itirir. Buna görə də elə işçi götürmək lazımdır ki, o, istehsal texnologiyasını mükəmmələşdirir və müəssisənin ümumi inkişafında əhəmiyyətli irəliləyişi təmin edir.

Göründüyü kimi müxtəlif əmək bazarlarından işçi seçiminin bir sıra üstünlüyü və çatışmamazlığı mövcuddur. İstənilən halda müəssisədə, idarəetmə heyətinə iddiaçını seçmək, bu sahədə böyük təcrübəyə malik olan vahid standart meyarlara əsasən qəbul edilməsinə üstünlük verilməlidir.

2.7. İDARƏETMƏ HEYƏTİNƏ ŞƏXSLƏRİN SEÇİLMƏSİ

İşçilərin istehsala yaradıcı münasibəti görüləcək işə görə onların sərbəstliyini və cavabdehliyini şərtləndirmişdir. İdarəetmə qərarlarının qəbulunda aktiv iştirak etmək, əməyin nəticəsini daha çox yüksəltmək və bununla bağlı işçiləri yeni məna kəsb edən mühüm idarəetmə fəndəri düşünüb tətbiq etməyə sövq edir. Həmin fəndlərin işlənib hazırlanmasında firmada çalışan işçinin qiyməti, təhsil səviyyəsi, professionallığı, şəxsi mədəniyyəti və işçi etikası ciddi surətdə nəzəre alınmalıdır. İnsanlara təşkilatın ən qiymətli ehtiyatı kimi baxılır, və hər bir işçinin fərdi inkişafına xüsusi diqqət yetirilir. Müəssisənin məqsədlərinə uyğun gələn plan hazırlanıqdən və ideal idarəetmə quruluşu layihələndirildikdən sonra idarəetmənin vacib funksiyasının (yerinə yetirilməsi) istehsal və satış prosesinə rəhbərlik

edən idarəetmə heyətinin müəyyənləşdirilməsi prosesi həyata keçirilir.

Bu işin vacibliyi aydındır, idarəetmə heyətinin kadrlarla xidməti işinin əsas tərkibini aşağıdakı mərhələlər təşkil edir:

- müəssisənin idarəetmə kadrlarının formallaşması, planlaşdırılması, seçmə üsulu ilə işçi heyətinin müəyyənləşdirilməsi gedişinin təhlili;

- işçilərin inkişafı (professional meyllik və əvvəlcədən hazırlama, attestasiya, şəxsin əməyinin qiymətləndirilməsi, təşkilatda xidmət üzrə irəliləyiş);

- təhlükəsiz əmək şəraitinin yaradılması və əməyin nəticələrinə görə həvəsləndirmənin həyata keçirilməsi və s.

Müəssisədə insan ehtiyatlarının idarəetilməsinə dair idarəetmə heyəti tərefindən cari dövr üçün strategiya işlənib hazırlanması da vacibdir. Bu strategiyada şəxslərdən istifadə üçün perspektiv üstün istiqamətlərinin təyin edilməsi, onun yeniləşdirilməsi, motivasiyanın inkişafı məsələləri tam əsaslandırılmış surətdə həyata keçirilməlidir.

Heyət üzvlərinin idarə edilməsi qurumu dörd mühüm əlamət üzrə təsnifatlandırma bilsət:

1. Texniki-texnoloji, burada ilk növbədə istehsalat sahələrində istehsal proseslərinin dəyişilməsi ilə bağlı məşğulluğun forması: heyət üzvlərinin diferensiasiyası və təkmilləşdirilməsi;

- idarəetmə heyətinin fasiləsiz ixtisaslaşmasının aparılması və yeni şəraitə uyğun idarəetmə işçilərinin hazırlanması;

- işin keyfiyyətli olmasını təmin edən idarəetmə heyəti sahə kompleks qurumunun yaradılması.

2. Heyət üzvlərinin şəxsi inkişaf meyarı:

- müəssisə fealiyyətində çalışan heyətin məşğulluq principlarına baxılma, idarəetmənin fərdi formalarının yeniləşdirilməsində şəxsi təşəbbüsün genişləndirilməsi;

- fasiləsiz kadr təhsili qurumunun yaradılması və ida-

rəetmə heyətinin onun işinə cəlb edilməsi;

- idarəetmə qərarlarını qəbul etmə qurumuna sövq edilməsi prosesinin həvəsləndirilməsi, yeniliklərin idarəetmə qərarlarında daha çevik əks etdirilməsi;

- idarəetmə işlərində rəhbərlik fəndlərinin dəyişdirilməsi və "korporativ idarəetmə mədəniyyəti" rolunun yüksəlməsini təmin edən tədbirlərin işlənib hazırlanması;

- müəssisədə işçi ehtiyatlarının yenidən hazırlanmasına kompleks yanaşma, əsas kadrların inkişafı və möhkəmləndirilməsi üçün tədbirlər planı hazırlanmaq və s.

3. Siyasi və iqtisadi-sosial meyarlar:

- işçilərlə yeni formalı konstruktiv əməkdaşlığın yaradılması və tətbiqi, ictimai həmkarlar təşkilatlarının və ərazi icra qurumları ilə qarşılıqlı əlaqələrin elastikliyinin təkmilləşdirilməsi;

- dövlət təşkilatları və digər kadr hazırlığı xidmətlərinin qarşılıqlı fealiyyətlərinin güclənməsi və dünya təcrübəsində bəhərələnmək;

- müəssisədə işçi əməyinin idarə edilməsinin ümumi dövlət sosial siyasətinə uyğunlaşması istiqamətində maksimum yaxınlığın yaranmasına çalışmaq və s.

4. İdarəetmə təcrübəsinin genişləndirilməsi:

- idarəetmə heyətinin və ayrı-ayrı şəxslərin idarəetilməsində tam "görmə"nin formallaşması;

- müəssisənin səmərəli və perspektivli işinin təmin cəunmasında heyətin hər bir üzvünün rolunun başa düşülməsi və daxili ehtiyatlarından istifadə;

- idarəetmə heyətinin əmək ehtiyatlarından və intellektual bacarıqlarından istifadəyə görə xüsusi həvəsləndirilmə formalarının tətbiq edilməsi və s.

Bununla belə bir sıra hallarda işçinin şəxsi məlumatına görə, həmin müəssisədə çalışan yaxınlarının məsləhətinə görə, məşğulluq və işə götürmə büroları tərefindən verilən

elanlara görə işə qəbul edilə bilərlər. Müəssisənin idarəetmə heyətinin tərkibində sınaq müddətində səmərəli idarəetmə üsullarından istifadə etməklə yüksək təşkilatlılıq bacarığını göstərmiş namizədləri də idarəetmə heyətinin tərkibinə götürürərlər. Sınaqdan çıxmış metodikanın olmaması üzündən kadrların seçilməsi prosesinin mərhələlər üzrə həll edilməsinin ləngiməsinə səbəb olur. İdarəetmə heyətinə seçilmək üçün münasib şəxs olmadıqda, mütləq həllədici qərar qəbul edənə qədər həmin vəzifənin boş qalması, bu vəzifəni uyğun olmayan işçi tərəfindən tutulmasından daha məqsədəyənəndur. Bu mənada növbəti mərhələdən başlayaraq dəqiq iş forması, funksiyaları müəyyən etməklə, heyət üzvünün fəaliyyət dairəsində funksional öhdəliklərin keyfiyyətlə yerine yetirilməsi üçün lazımi ixtisasa malik insanların seçilməsi prosesini davam etdirmək mümkündür. İdarəetmə heyətinə yeni namizədin seçilməsi o zaman səmərəli ola bilər ki, yeni seçilmiş heyət üzvünün namizədləyi müəssisə fəaliyyəti ilə bağlı olan meyarların düzgün qiymətləndirilməsinə əsaslanır.

Əməkdaşların seçilməsi məsuliyyəti müəssisə rəhbəri ilə eyni səviyyədə kadr seçimində maraqlı olan sahə rəhbərinin üzərinə düşür. Kadrların seçilməsi prosesi istənilən digər idarəetmə işi kimi çətin və dəqiqdır. Gələcək işlərin mahiyyətini iddiaçıya başa salmaq və müəyyən etməklə idarəetmə heyətinin rəhbəri başçılıq etdiyi əmək kollektivində sosial tarazlığın əsasını yaratmış olur. Əks təqdirdə lazımi ixtisası olmayan işçilərin idarəetmə heyətinə qəbul edilməsilə nəinki zəruri işçi münasibətlərinin pözulmasına, eləcə də müəssisə üzrə iqtisadi nəticələrin aşağı düşməsinə səbəb olacaqdır.

Kadrların seçilməsi dairəsində kadr siyasetinin ən başlıca məqsədi işə qəbul etmənin prisiplərinin müəyyən edilməsindən, işçilərin vəzifə borclarına müvafiq surətdə ən

mütərəqqi idarəetmə üsullarının keyfiyyətlə yerinə yetirilməsindən, şəxslərin professional inkişafının möhkəmləndirilməsindən ibarətdir. Kadrların seçilməsi idarəetmənin alt funksiyası kimi nəzərdən keçirməklə, müəssisə fəaliyyətində şəxsa münasibətdə realizə edilir. Müəssisənin idarəetmə heyətinin tərkibinə şəxsin seçilməsi aşağıdakı şəkildə göstərilmişdir:

Təşkilatın idarəetmə heyətinin tərkibinə şəxslərin seçilməsi

Şəkil 2.



Heyətin idarəedilməsində eks əlaqə mərhələlərinə qərarların ardıcılıqla qəbulu prosesinə: qərarın qəbul edilmə qaydaları, qərar layihəsinə əlavələr etmək, idarəetmə heyətinin tərkibinə qəbul ediləcək namizədlə yekun söhbətin təşkili və aparılması daxildir. Bunlarla bərabər idarəetmə heyətinin rəhbəri və ya onun tərəfində xüsusi olaraq təyin edilmiş məsul şəxs idarəetmə heyətinə yeni üzvün qəbulu zamanı digər heyət üzvləri ilə ilkin məsləhətləşmələr apar-

maq vasitəsi, namizədin fəaliyyətə başlamazdan xeyli əvəl əsas işçi heyətinə təqdim etmiş olur. Bu üsulun böyük əhəmiyyəti ondan ibarətdir ki, idarəetmə heyətinə qəbul ediləcək şəxs artıq digər heyət üzvləri tərəfindən qeyri-rəsmi surətdə qəbul edilməklə, başlanğıc mərhələlərində həmin şəxslərin təcrübəsini qısa müddətdə öyrənmək imkanı əldə edir. Məlumdur ki, bütün hallarda qeyri-rəsmi təqdimat, tanışlıq prosesində insanlar daha yaxın ünsiyyət qurmaqla bir-birlərini yaxşı başa düşərək həmkarlara çevirirlər. Bu zaman heyət üzvlərinin idarəetmə quruluşunun yuxarı pillələri tərəfindən məqsədönlü idarə olunması prosesi daha yüksək perspektivə malik olur. Müasir bazar münasibətləri ilə tənzimlənən iqtisadi şəraitdə bu hal olduqca mühüm əhəmiyyət kəsb edir. Çevik idarəetmə prosesində heyət üzvlərindən iş vaxtından daha səmərəli istifadə etmək, idarəetmə heyətinin fəaliyyət sahəsində hər bir şəxsdən idarəetmə işlərinin öhdəsindən qısa müddətdə gəlmək tələb olunur. Uzun illərin tədqiqatları göstərir ki, idarəetmə fəaliyyətinin düzgün təşkili və aparılması məhz yeni şəraitdə insanların qısa vaxt çərçivəsində məqsədönlü adaptasiy়ə olunması sayəsində mümkündür. Bununla bağlı idarəetmə heyətinə qəbul edilən fərdin özünün fitri istedadı və bacarığı ilə yanaşı, ona artıq formallaşmış idarəetmə sistemində uzun illər fəaliyyət göstərən ixtisaslı işçilərin hərtərəfli köməyi zəruridir.

3. HEYƏTİN İDARƏEDİLMƏSİNİN TƏŞKİLATI QURULUŞU

3.1. HEYƏTİN İDARƏEDİLMƏSİNİN TƏŞKİLATI FORMALARI

İdarəetmə fəaliyyəti öz aktuallığı ilə müxtəlif mülkiyyət formalı müəssisənin işçi heyətini cəlb edir.

Bazar münasibətləri şəraitində işleyən müəssisə və təşkilatın idarəetmə heyətinin bütün ştat vahidinin müəyyən ediləsi, iş yerlərinin ilkin layihələndirilməsi prosesi ilə başlayaraq sonrakı mərhələlərdə daha da təkmilləşdirilir.

Heyət üzrə təşkilatlıq quruluşu təşkilatın idarəedilməsinin əsas elementlərindən biridir. O təşkilatın bölmələrinin arasında məqsəd və istiqamətlərin idarəedilməsinin hər bir iş sahəsinə görə bölüşdürülməsində xarakterizə olunur. İdarəetmə quruluşu - heyət üzvlərinin əmək bölgüsünün təşkilati forması kimi idarəetmə qərarlarının qəbul edilməsi və heyata keçirilməsi və əmək bölgüsünün aparılması mərhələsini əhatə edir. Bununla belə, idarəetmənin təşkilati quruluşu altında idarəetmə bölmələrinin məcmusu kimi başa düşmək lazımdır. İdarəetmə heyətinin üzvləri arasında yalnız ciddi qarşılıqlı əməli münasibətlər şəraitində idarəedən ilə idarəolunan qurumlar arasında bağlılığın tam təmin olunması düzgün kadr siyaseti aparmağa imkan verir.

İdarəetmənin təşkilatlı quruluşunun daxili görünüşünü, onun ön mərhələlərinin tərkibi, bölmələrərəsi bağlılığı, ilk mövqeləri və ayrı-ayrı qarşılıqlı əlaqələri təşkil edir. O, əsas etibarilə təşkilatın ayrı-ayrı alt bölmələri arasında dəqiq qarşılıqlı əlaqələrin yaradılmasına, işçilər arasında hüquq və məsuliyyətlərin bölüşdürülməsinə xidmət edir. Təşkilatın heyət tərəfindən idarəetmə quruluşu aşağıdakı tərkib hissələrə ayrılır: şöbələr və bölmələrin idarəetmə səviyyələri (pillələr) - üfüqi və şaquli idarəetmə əlaqələri.

İdarəetmə bölmələrinə müəssisənin quruluş alt bölmələri və ayrı-ayrı idarəetmə işlərində təcrübəli mütəxəssislər daxildir. İdarəetmə bölmələrinə digər sahələrdə geniş istehsalat təcrübəsinə malik olan qabaqcıl işçiləri cəlb etməklə alt bölmələrinin fəaliyyətlərinin tənzimlənməsini və əlaqəlendirilməsini həyata keçirir. Təşkilatda rəhbərin təşəbbüsü ilə zəruri idarəetmə bölməsinin yaradılmasının əsasında bölmənin konkret idarəetmə vəzifələrinin yerinə yetirilməsi durur. Belə bölmələr arasında yaranan idarəetmə əlaqələri üfüqi xassə daşmaqla və istənilən vəziyyətdə şaquli əlaqə formasına qoşulmaqla qarşıya qoyulmuş məqsədlərə çata bilər.

Heyət tərəfindən idarəetmənin səviyyəsi altında idarəetmə bölməlerinin cəmi başa düşülür, hansı ki, təşkilatın idarəetmə sistemində müəyyən pilləni tutur. İdarəetmənin pillələri bir-birinə ierarxiyaya görə tabedir və onlar mütləq şəquli asılılıqda yerləşir: daha yüksək səlahiyyətli heyət üzvləri qərar qəbul edir, onların icra mexinzərmini dəqiqləşdirir və aşağı idarəetmə bölmələrdə yerləşənlərə çatdırılır. Buradan da müəssisə və təşkilatların heyət üzvlərinin idarəedilməsində piramidal quruluşu yaranır.

Şəkil 3.



Müəssisə tipindən və təşkilati quruluşlardan, eləcə də idarəetmə səviyyəsindən asılı olaraq, bəzən primidal tərkib

aşağıdakı kimi də formalaşdırıla bilər, bu da öz növbəsində yaradılma məqsədlərinə mütləq uyğunluq təşkil etməlidir:

1. Prezident (və ya rəis, baş direktör).
2. Vitse-prezident (rəis müavini, direktör).
3. Xidmət direktorları (müavinlər).
4. Şöbə və bölmə rəisləri, müdirləri.
5. Sex rəisi (sahə rəhbəri).
6. Funksional şöbə rəhbərləri.
7. Sahə üzrə tanınmış ixtisaslı mütəxəssislər.
8. Baş ustalar (növbə rəisi, ustalar).
9. Briqadırlar (ixtisaslı texniki işçilər).
10. İstehsalat qabaqcılları (peşələr üzrə).

Bazar iqtisadiyyatı şəraitində idarəetmənin təşkilatı quruluş formaları böyük müxtəlifliyi ilə seçilir. Bu təkcə idarəetmə heyətinin ixtisas, bilik və təcrübəsindən asılı olmayaraq, ilk növbədə təşkilatın özünün fəaliyyət dairəsindən, sahə xüsusiyyətlərindən və istehsalat və iş yerlərində mövcud olan bir sıra forqləndirici əlamətlərə bağlıdır. Buraya həmçinin təşkilatın istehsal-kommersiya fəaliyyətinin məcmusu, istehsal yönümü, iqtisadi müsteqilliyinin səviyyəsi, heyətin vahid mərkəzdən idarə edilməsi daxildir. Bəzən müəssisələrin idarəetmə durumuna başçılıq edən təşkilatın tərkibinə bir neçə kompaniya daxil ola bilər və onlara ümumi idarəetmə heyəti sistemi daxilində birləşirlər.

Bazar iqtisadiyyatına keçid bir sıra yeni idarəetmə təşkilatlarının yaranmasına getirib çıxardı. On geniş idarə forması kimi yayılmış icarə forması olmaqla onların yaranması ilə mərkəzləşdirilmiş idarəetmə heyəti məhdudlaşdırılmış kəmiyyətlərlə müəyyən edilməli oldu. Bu onunla bağlıdır ki, belə qurumların təşkilati quruluşlarının işçi heyətinin özünü tamamilə maliyyələşdirməsi və idarəetməsi nəzəre alınması şəraitində fəaliyyət göstərirler.

Dünya təcrübəsi göstərir ki, bazar iqtisadiyyatı şera-

itində müəssisənin idarəetmə heyəti maliyyə mənbələrinin çatışmazlığı üzündən borc kapitalın geniş cəlb edilməsi əsasında işləyirlər və hər bir manatdan maksimum səmərə götürməyə çalışırlar. Bununla belə məhdud məsuliyyətli cəmiyyətlər kimi təşkilatların müxtəlif formaları yaranır. Onlar təsərrüfat fəaliyyətinin həyata keçirilməsi məqsədi ilə hüquqi şəxslər və vətəndaşlar tərəfindən qoyuluşların (pul, kapital, torpaq) birləşdirilməsi yolu ilə təşkil olunur. Bu isə birləşmiş idarəetmə heyətinin yaradılmasına səbəb olmuş və idarəetmə xərclərini xeyli ixtisara salmağa imkan yaradır.

Yeni idarəetmə forması olan birgə müəssisələr daxili və xarici tərəfdəşlarının kapital qoyuluşu əsasında yaradılır, təsərrüfat fəaliyyətini, təşkilatın idarəedilməsini və gəlirin bölgündürülməsini işçi kollektivləri birgə həyata keçirirlər. Birgə müəssisələrin yaradılması indiki iqtisadiyyata yeni avadanlıq və texnologiya növlərini, material və maliyyə ehtiyatlarını, həmçinin idarəetmə təcrübəsini getirir. Bazarın keyfiyyətli mallarla təminatı; məhsulun rəqabət bazarlarında sabit dayanıqlığını artırmaq üçün birləşmiş idarəetmə heyətinin bacarıq və təcrübəsindən xeyli asılıdır.

İdarəetmənin çevik forması kimi səhmdar cəmiyyəti - hüquqi şəxslərin və vətəndaşların birliyinin təsərrüfat fəaliyyətinin bir təşkilat daxilində eyni məqsədlər uğrunda çalışan və kollegial yanaşma qaydalarından çıxış edən, lakin hər bir işçinin maraqlarının bərabərliyinə əsaslanma formasıdır. Səhmdarlar cəmiyyətinin nizamnamə fondu onların idarəetmə heyətinin qərarı ilə müəyyən hissələrə bölünməklə, heyət üzvləri bütün əmlak üçün cavabdehlik daşıyır. Səhmlərin ümumi qiyməti nizamnamə fondunu təşkil edir və heyət üzvləri tərəfindən onun səviyyəsi dəyişdirilə bilər.

Holding kompaniyaları - saxlayıcı kompaniyalardır və onların, idarəedən heyətin məqsədi əsasən sənaye firmaları-

nın qiymətli kağızlarını əldə edib nəzarət paketlərini əldə saxlamaqdır. Bu halda kompaniyanı idarə edənlər nəzarət funksiyasını əldə edir, sənaye kompaniyasının fəaliyyətinə əvvəlcədən razılışdırılmış şərtlər daxilində maliyyə kredit təşkilatlarının idarəetmə heyətləri ilə birlikdə lazımi məlumatlar əldə etməklə, həm də bir növ onları idarə edirlər.

Çevik bazar iqtisadiyyatlı ölkələrdə yuxarıda göstərilən idarəetmə formalı təşkilatlarla bərabər, hökumət təşkilatları səviyyəsində ali idarəetmə qurumları vasitəsilə mərkəzləşdirilmiş şəkildə idarə olunur. Buna görə müəssisənin təşkilati quruluşu və onun heyət tərəfindən idarə olunması üslub və fəndlərin özləri də daima dəyişir, təkmilləşir, xarici mühitə görə yaxşılaşır və inkişaf edir.

3.2. İDARƏETMƏ HEYƏTİNİN TƏŞKİLATI QURULUŞ NÖVLƏRİ


Təşkilatın idarəetmə bölmələri arasında əlaqələrin xassələrindən asılı olaraq aşağıdakı tərkib quruluşuna malik olması səciyyəvidir: bunlar xətti, funksional, xətti-qərargahlı və matris formalı idarəetmə qurumlarından ibarətdir.

Xətti təşkilati idarəetmə quruluşu ümumiyyətə, heyət üzvləri tərəfindən idarəetmənin təşkilati quruluşlarının ən sadəsidir. Bu onunla xassələnir ki, hər istehsal bölməsinin başında tek rəis dayanmaqla, ona rəhbərliyin bütün səlahiyyətləri verilib, o, tabeliyində olan işçilər üzərində idarəcilik səlahiyyətlərini öz əlində saxlayır.

Təşkilatın fəaliyyətinin məqsədyönlü təşkili və idarə olunması prosesində xətti idarəetmədə hər bir bölmənin tərkibinə daxil olan işçilərin rəhbəri vardır. Onun tərəfindən işçilərə yuxarı idarəetmə səviyyəsində qəbul edilmiş bütün əmrlər çatdırılır. Bu halda idarəedici bölmələr, obyektin fəaliyyəti üçün cavabdehlik daşıyır. Söhbət alt obyektin rəhbət

bərlərindən gedir, onların hər biri müxtəlif işləri yerinə yətirir, obyektdə idarəetmə heyəti ilə bağlı qərarlar qəbul edir. Xətti təşkilati idarəetmə heyətinin quruluş fəaliyyəti hərəkət istiqamətinə görə üçbucaq şəklində olur. İdarəetmənin xətti quruluşunda heyətlə bağlı verilən qərarlar zəncirvari olmaqla yuxarıdan aşağıya doğru hamı üçün məcburidir. Aşağı bölmənin idarəə rəhbəri özündən yüksək rəhbərliyə tabedir, beləliklə, idarəetmə işlərində özünəməxsus ierarxiya formalasır (məsələn, şöbə rəisi, müəssisə direktoru və yaxud sahə ustası, mühəndis, sex reisi, birliyin baş direktoru). Bu halda yuxarı pillədə yerləşən rəislik prinsipi təsiri ni göstərir, əsas məsələ işçilərin vahid rəhbərin idarəetmə üzrə qərarlarını yerinə yetirməsidir. Yuxarı idarəetmə rəhbərinin bilavasitə işçilərə birbaşa göstəriş verməsi məqsədən uyğun olmadıqından, aşağı idarəetmə heyətinə bu qərarı ancaq onların müvafiq rəisləri verə bilərlər.

Xətti idarəetmə quruluşu sxemi şəkil 4-də göstərilir:



Müəssisənin fəaliyyət sahələrinin başlıca məqsədlərinə uyğun olaraq, xətti idarəetmə quruluşuna daxil olan hər bir sahənin rəisi vardır, hər bir rəhbərin tabeçiliyində bir neçə

nəfər işçi vardır. Belə idarəetmə heyəti kiçik təşkilatlarda tətbiq edilərək, məsələn müəssisənin bölmələrində idarəetmə işçilərinin zəruri sayını, kollektiv qarşısında baş idarəetmə rəhbərliyi tərəfindən müəyyən edilmiş iş həcmində müvafiq təyin edilir.


Müəssisədə xətti idarəetmə sisteminin quruluşunun təşkil olunması istehsalat əlamətinə və istehsalat sıxlığının texnoloji xüsusiyyətləri və buraxılan məhsulların çeşidlərinə görə təşkil olunur. Müəssisənin təsərrüfat fəaliyyətində xətti idarəetmə sistemi daha çevik olmaqla, daima gözə görünən kadrlar fəallığı ilə bərabər az xərc tələb edir. Hər rəhbər işçi məhdud sayıda səlahiyyətə malik olmaqla, ona etibar edilmiş ixtisaslı idarəetmə heyəti vasitəsilə müəssisə qarşısında duran problemləri həll etmək tələb olunur. Göstərişlənlər yanaşı xətti idarəetmə fəaliyyətinin təşkilatı quruluşun özündə ehtimal olunan üstün və çatışmayan cəhətləri aşağıdakı amillər üzrə təsnifatlaşdırılmışdır (cədvəl I).

Cədvəl I.

Üstünlükleri	Çatışmazlıqları
1) Sərəncamların birliliyi və dəqiqliyi.	1) Rəhbərə olan böyük tələbat, idarəetmənin bütün funksiyaları üzrə səmərəliyi təmin etmək üçün heyətin hazırlıqlı olması.
2) İcraçıların hərəkətlərinin rəziləşdirilməsi.	2) Qərarların hazırlanması üçün əlavə və mənbənin olmaması.
3) İdarəetmənin sadəliyi (bir kənallı əlaqə).	3) Məlumatların yoxluğu, işçilərlə rəhbərin, yuxarı və başqa təşkilatlarla əlaqələrin zəif qurulması.
4) Dəqiq göstərilmiş cavabdehlik	4) Mərhələlər üzrə əlaqələrin yaradılmasının çətinliyi.
5) Qərarların qəbul olunmasında çeviklik.	5) Yuxarı idarəetmədə səlahiyyətlərin çoxluğu.
6) Bölmə fəaliyyətinin son nəticəsində rəhbərin şəxsi cavabdehliyi.	

Müəssisənin idarəetilməsinin təşkilati sxemi

Şəkil 5.



Funksional idarəetmə müəssisədə bir neçə bölmənin konkret fəaliyyət sahələrində xətti idarəetmə heyəti tərəfindən ixtisaslaşdırılmış işlərin aparılması üçün lazımi qərarların qəbulu və yerinə yetirilməsi proseslərindən ibarətdir. Bu zaman əsas zəruri məqsəd ondan ibarətdir ki, ayrı-ayrı işlər üçün konkret məsələləri yerinə yetirmək bilavasitə ixtisaslı mütxəssislərin üzərinə düşür, yəni hər bir idarəetme heyəti ayrı-ayrı ixtisaslar çərçivəsində iş sahələrinə bilavasitə rəhbərlik edirlər.

Müəssisə və təşkilatda bir qayda olaraq, hər ixtisas kateqoriyası üzrə mütxəssislər ixtisaslaşmış quruluş bölmələrində birləşirlər, məsələn marketing şöbəsi, planlaşdırma şöbəsi, müsahibat şöbəsi və s. Beləliklə, rəhbərlik tərə-

findən ümumi tapşırıqlar bilavasitə idarəetmə heyətlərinə onların ixtisas səviyyələrinə görə verməklə, həm də rəhbərlik edəcəkləri iş bölmələrinin fəaliyyət xüsusiyyətləri nəzərə alınır.

Bəzən funksional idarəetmə - xətti idarəetmə ilə eyni vaxtda fəaliyyət göstərir ki, bu da idarəetmə heyəti üçün ikiqat tabeçilik yaradır. Bunun nəticəsində eyni bir iş sahəsində istehsal fəaliyyəti ilə bağlı idarəetmə işçilərinin sayının artması baş verir ki, bu da ümumi idarəetmə xərc-lərin həcmini yüksəldir. Bazar iqtisadiyyatına istiqamətlənmiş müəssisə üçün göstərilən amil heç bir əsasla məqbul sayıla bilməz.

Müəssisə və təşkilatların bazar münasibətləri şəraitində işlədiyini nəzərə alsaq xətti idarəetmə quruluşu kimi funksional idarəetmə quruluşun özünün də üstün və çatışmayan cəhətləri var (cədvəl II).

Cədvəl II.

Üstünlüyü	Çatışmazlığı
1) Konkret işlərin yerinə yetirilməsində mütxəssislər yüksək səlahiyyətə malik olurlar.	1) "Öz" bölmələrində tapşırıq və məqsədlərinin yerinə yetirməyə böyük maraq olması.
2) Xətti idarəetmənin bəzi xüsusiyyallardan azad edilməsi (maliyyə).	2) Funksional xidmət bölmələri arasında qarşılıqlı əlaqələrin yaradılmasının çətinliyi.
3) İdarəetmə işlərində proqnozlardan və standartlardan istifadə imkanı.	3) Həddindən artıq mərkəzləşdirməyə meylin olması.
4) İdarəetmə işlərində paralellik və təkrarlanmanın olmaması.	4) Qərarların qəbul olunmasında vaxt itkilərinə yol verilməsi.
5) Geniş ixtisaslı mütxəssislərən köhnəlmiş təşkilatlılıq formasına meyillik.	5) Dəyişikliklərə çətinliklə əmək

Müəssisə fəaliyyətində xətti və funksional idarəetmə quruluşların çatışmayan cəhətləri xətti-funksional idarəetmə quruluşları vahid bir bölmə daxilində birləşdirməklə, hər iki bölmə üzrə idarəetmə xərclərini də əhəmiyyətli dərəcədə ixtisar etmək mümkündür. Lakin bəzi hallarda istehsal xüsusiyyətlərindən asılı olaraq heyətin idarəəolunması xətti-funksional (qərargahlı) idarəetmə quruluşuna uyğunlaşdırmaqla həyata keçirilir. Müəssisələrin təsərrüfat sahələrinin xüsusiyyətlərindən asılı olaraq iş yerlərinin idarəetmə quruluşunda heyətə başçılığı xətti rəhbər öz üzərinə götürür. Həmin iş sahələrin fəaliyyəti ilə bağlı müəyyən məsələlərin və plan programlarına aid olan qərarların tərtib edilməsində xüsusi funksional bölmə kimi şöbə, bölmə, büro rəhbərə köməklik göstərir. Bu halda funksional bölmə quruluşlarına daxil olanlar, baş xətti rəhbərlərin tabeliyində olur. Bu zaman müəssisə üzrə idarəetmə heyətinin rəhbəri istehsalatla bağlı qərarlarını həyata keçirmək üçün ya xətti rəhbərdən, ya da ayrı-ayrı idarəetmə mərhələləri üçün xüsusi olaraq heyətin tərkibində seçilmiş şəxslərdən istifadə edirlər. Beləliklə, xətti-funksional idarəetmə quruluşu özündə müəssisənin istehsal-təsərrüfat programını yerinə yetirməyə kömək edən xüsusi bölmə rəhbərlərini vahid idarəetmə rəhbəri ətrafında birləşdirir.

Xalq təsərrüfatı sahələrinə daxil olan idarə, müəssisə və təşkilatlarda heyətin idarə edilməsinin xətti-funksional quruluşunda müsbət və nöqsanlı cəhətlər vardır. Bunu aşağıdakı (cədvəl III) məlumatlardan görmək mümkündür.

Üstünlüyü	Çatışmazlığı
1) İşçilərin ixtisaslaşması ilə bağlı qərarların və planların daha dərin-dən hazırlanması.	1) İstehsalat bölməmələri arasında üfüqi səviyyədə six qarşılıqlı əlaqə və qarşılıqlı hərəkətlərin olmaması.
2) Baş xətti idarəetmə rəhbərinin problemlərin ilkin təhlil edilməsin-dən azad olunması.	2) Dəqiq cavabdehliyin olmaması, belə ki, hazır qərarlar həmişə həyata keçmir.
3) Məsləhətçilərin və ekspertlərin idarəetmə heyətinə daxil edilməsinin lüzumsuzluğu.	3) Şəquli istiqamətdə hərəkət həddindən artıqdır, ierarxiya üzrə təbəciliş baxımından mərkəzləşməyə çox yer vermək.

3.3. İDARƏETMƏNİN MATRİSLİ TƏŞKİLATÇILIQ QURULUŞU

Müəssisədə matrisli idarəetmə quruluşu onun tərkibinə daxil olan iki quruluş bölmələrinin birləşməsindən əməl gəlir; bunlar xətti və program məqsədli idarəetmə üsullarına əsasən fəaliyyət göstərənlərdir. Program məqsədli idarəetmə quruluşu ilk növbədə müəssisənin əsas təsərrüfat fəaliyyəti ilə əlaqədar olan tapşırıqların yerinə yetirilməsinə yönəlmüşdür, bu prosesdə müəssisənin bütün bölmələrinin işçiləri iştirak edirlər. Matrisli idarəetmədə bütün istehsal və xidmət sahələri üzrə plan və tapşırıqları nəzərdə tutulmuş programla sonuncu məqsədə çatmaq istiqamətində heyət üzvləri sərbəst hərəkət etməklə, idarəetmə ierarxiya münasibətlərində asılı olmadan fəaliyyət göstərirler.

Matrisli idarəetmə prinsipləri aşağıdakı idarəetmə heyəti tərəfindən reallaşdırılır:

- səhmdarlar cəmiyyəti və istehsalat birliyi;

- cəmiyyətin və ya birliyin prezidenti;
- şaquli idarəetmə mərhələləri;
- üfüqi idarəetmə mərhələləri;
- elmi-tədqiqat layihə-konstruktiv işlər;
- istehsalatın heyət tərəfindən idarə olunması;
- cəmiyyətə aid satışın idarəolunması;
- cəmiyyətin ehtiyaclarının təmin edilməsi;
- idarəetmə programının direktoru;
- rəhbərin müavini və ya köməkçiləri (statdan kənar);
- idarəetmə heyətinin üzvləri - icraçılar;
- yeni dövr üçün idarəetmə layihələri;
- idarəetmə layihəsinin rəhbəri;
- rəhbərin məsləhətçiləri;
- layihəni yerinə yetirən heyət üzvləri.

Müəssisənin istehsalat və təsərrüfat fəaliyyətinin heyət üzvləri tərəfindən məqsədönlü idarəedilməsi prosesində əsas diqqəti bölmələrin yeniləşdirilməsinə yox, bütün fəaliyyətlərin integrasiyasına, iş şəraitinin yaxşılaşdırılmasına və sərfəli proqramları yerinə yetirmək üçün yaxşı normal işçi münasibətlərinin yaradılmasına yönəltmək lazımdır. Bütün hallarda programın reallaşmasını təmin edən rəhbər qəbul ediləcək idarəetmə qərarlarının keyfiyyəti olmasına, heyət üzvlərinin idarəetmə funksiyalarını yerinə yetirməsi-ne cavabdehdir. Müəssisədə idarəetmə heyətləri mövcud xətti quruluşa görə (şaquli istiqamətdə) təsnifatlaşmaqla ayrı-ayrı müstəqil iş sahələrinin: istehsalat, satış, təchizat və s. bölmələrin tərkibində fəaliyyət göstərilərlər.

Müəssisədə program məqsədli quruluşlar eyni zamanda (üfüqi istiqamətdə) proqramlı idarəetmə formasında təşkil olunur (layihələrlə, mövzularla). Burada göstərilən formalardan göründüyü kimi xətti-funksional quruluşda müvəqqəti və ya daimi xüsusi qərargah bölməsi yaradılır. Buraya daxil olan idarəetmə heyəti üfüqi idarəetmə əlaqələ-

rin konkret program layihəsini yerinə yetirir, bu halda idarəetmə quruluşuna aid olan şaquli münasibəti saxlanılır. Yuxarı idarəetmə rəhbərləri tərəfindən təsdiq edilmiş idarəetmə programları xüsusi təyin olunmuş şəxslər tərəfindən icra olunur və onlar program üzrə əlaqələrin saxlamasını yekun nəticələrinə vaxtında nail olmaq üçün cavabdehdir. Bu halda yüksək rütbəli rəhbər işçilər gündəlik məsələlərin həllindən azad olunurlar. Nəticədə orta və aşağı səviyyədə idarəetmə heyətinin çəvikliyi və cavabdehliyi konkret əməliyyatları aparmaq üçün artır, yeni xüsusişdirilmiş bölmələrin dəqiq program üzrə rəhbərlərinin rolü yüksəlir.

Matrişli idarəetmə quruluşuna əsasən baş idarəetmə rəhbəri mütəxəssislərle deyil, konkret programları yerinə yetirmələri üçün xətti rəhbərlərlə işləyirlər. Xətti rəhbərlər isə hər hansı bir işin kim tərəfindən yerinə yetiriləcəyini müəyyənəşdirməkə digər idarəetmə işlərinə rəhbərlik edir. Matrişli idarəetmə quruluşun özünün tərkibində bir sıra üstün və çatışmayan cəhətlər vardır (cədvəl IV).

Cədvəl IV.

Üstünlükleri	Çatışmazlıqları
1) Təşkilatın daxili və xarici şəraitin dəyişilməsinə idarəetmə heyətinin təz bir zamanda uyğunlaşması.	1) Tabəciliyin mürekkeb quruluşu olması və buna görə bəzi məsələlərin həllində vaxt itkiyinə üstünlük verilməsi müxtəlif problemlər yaradır.
2) Proqramlı bölmələrin yaradılması, funksional quruluşların aktiv qarşılıqlı tosiri hesabına idarəetmə heyətinin yaradıcılıq imkanlarının artması.	2) Program rəhbərləri arasında mübahisəli qeyri-sağlam "mühitin" olması.
3) Müxtəlif ixtisaslaşdırma hesabına kadrların iş vaxtından səmərəli istifadə olunması mümkünlüyü artır.	

Cədvəl IV ardı	
4) İdarəetmənin qeyri-mərkəzləşdirilməsi və demokratik rəhbərlik prinsiplərinin gücləndirilməsi hesabına fəaliyyətin motivliyinin yüksəldilməsi.	3) Məqsədə uyğun idarəetmə məsələlərinin həlli üzörində daimi nözarətin vacibliyinin təmin olunması.
5) Heyot tərəfindən ayrı-ayrı idarəetmə tapşırıqları üzörində nözarətin gücləndirilməsi.	4) İş üçün vacib olan yeni programların öyrənilməsinin çoxlılığı.
6) Müəyyən solahiyyətləri başqalarına verməkəl yüksək səviyyəli rəhbərlərin yüksəknün azaldılması.	5) Yuxarı idarəetmə rəhbərliyinin aşağı mərhələlərlə əlaqələri getdikcə zəifləyir.
7) Programı ümumilikdə və hissə-hissə yərino yetirilməsində şoxsi cavabdhılıyın artması.	

İdarəetmədə matris formasından istifadənin zəruriliyi o zaman məqsədə uyğun sayılır ki, qısa vaxt ərzində yeni müəkkəb məhsulun hazırlanmasını mənimsemək üçün əvvəl idarəetmə qərarları hazırlamaq mümkündür. Bazar mühitinin dəyişməsinə tez bir zamanda qiymət vermək, bununla bərabər yeni texnologiyani tətbiq etməklə bağlı idarəetmə qərarlarında matris üsulu əhəmiyyətli rol oynayır.

Müəssisənin xətti funksional təşkilatının quruluşuna matris idarəetmə quruluşunun əlavə olunması, əvvəl program malik olan istehsalın idarəedilməsində, məhsul keyfiyyətinin yüksəldilməsi istiqamətində böyük imkanlar yaradır. Xətti və matris üsullu idarəetmədə əsas məqsəd rəhbərliyin yaradıcılıq inkişafına yönəldilir. Sonrakı idarəetmə mərhələlərində həmin üsullardan istifadə etməklə müəssisədə çalışılan mütəxəssislərin ixtisaslarının yüksəlməsinə və istehsalın iqtisadi səmərəliyinin artırılmasına nail olmaq mümkündür.

3.4. HEYƏTİN TƏŞKİLATI QURULUŞUNA OLAN TƏLƏBLƏR VƏ ONLARIN LAYİHƏLƏNDİRİLMƏSİ

İdarəetmənin təşkilati quruluşlarının layihələndirilməsi haqqında qərar o vaxt qəbul olunur ki, fəaliyyətdə olan idarəetmə quruluşu öz səmərəliliyini itirir. Layihələndirmə prosesində elə idarəetmə quruluşu təşkil etmək qarşıya qoyulur ki, təşkilatın məqsədini və vəzifələrini hər tərəfli əhatə etmək mümkün olsun. Söhbət təşkil olunan idarəetmə heyətinin xarici mühitlə əlaqələndirilməsi ən müasir formada və məhsuldar olmaqla, işçi qüvvəsini məqsədə uyğun istiqamətləndirməklə, istehsalat tələbatının yüksək səmərəliyini təmin edə bilsinlər.

Təşkilatın idarəetmə quruluşunun layihələndirilməsi prosesi üç əsas mərhələdən keçməkə formalıdır:

1. Təşkilatın əvvəlki idarəetmə quruluşunun təhlili.
2. Yeni idarəetmə quruluşunun layihələndirməsi işinin aparılması.
3. İdarəetmə quruluşunun səmərəliliyinin qiymətləndirilməsi.

Birinci mərhələ - mövcud idarəetmə quruluşunun təhlili prosesində fəaliyyətdə olan müəssisənin idarəetmə quruluşu xüsusiyyətləri müəyyən edilməlidir. Gələcəkdə müəssisə fəaliyyətinə rəhbərlik edəcək idarəetmə heyəti bütün tələblərə cavab verməyi bacarmalıdır. Yəni əvvəlcədən müəyyən olmuş qiymətləndirmə meyarlarına əsasən idarəetmə quruluşu müasir tələblərə tam uyğun gəlməklə bərabər, digər idarəetmə keyfiyyətlərinə görə bir sıra üstünlük'lərə malik olmalıdır.

Qiymətləndirmə meyarlarına aşağıdakılardan daxildir:

- **idarəetmənin aparılma prinsiplərində** - mərkəzləşdirilmiş və qeyri-mərkəzləşdirilmiş rəhbərlik arasında nisbətləri müəyyən etməklə aşağı idarəetmə səviyyəsində nə

qədər, necə və hansı qərarlar qəbul olunur, həmin qərarlar nə ilə nəticələnir və bu zaman hər idarəetmə mərhələsinə düşən nəzarət funksiyasının kəmiyyəti və onların baş verməsi tezliyinin müəyyən edilməsi prosesləri nəzərdə tutulur;

- **idarəetmə heyəti** - bölmələrin yenidən qruplaşdırılması, qarşılıqlı əlaqələrin dəyişdirilməsi, səlahiyyətlərin və cavabdehliklərin bölünməsi, müəyyən bölmələrin sərbəst quruluşlara ayrılması, şöbələrarası əlaqələrin xassələrinin dəyişilməsi, idarəetmə aparatında ara bölmələrin yaradılması iştirakçıları başa düşülür;

- **idarəetmə heyətinin vəzifələri** - strateji planlaşdırmanın gücləndirilməsi, eyni zamanda "biznes-plan"ın tərtib olunması, məhsul keyfiyyətinə nəzarətin gücləndirilməsi, yeni yaradılan fəaliyyət sahələrində çalışan işçilərin idarəetməyə cəlb olunması, heyətin idarəetmə əməyinə məqsədönlü yanaşmasının dəyişdirilməsi həyata keçirilir.

Fəaliyyətdə olan idarəetmə heyətinin iş üsullarının hərtərəfli təhlili nəticəsində heyətin fəaliyyətində çatışmayan cəhətləri aşkar etmək olar. Bu idarəetmə işlərində heyətin özündən asılı olmayan paralellik, xarici mühitdə olan dəyişikliklərin təşkilatın istehsal-təsərrüfat fəaliyyətinə bilavasitə hərtərəfli təsiretmə dərəcəsindən asılıdır.

İkinci mərhələ - yeni idarəetmə quruluşunun layihələndirilməsi

Yeni idarəetmə quruluşunun layihələndirilməsinə üslub baxımından şərti olaraq dörd əsas istiqamət üzrə aparılan araşdırmalardan istifadə edilir:

1) Oxşarlıq - yeni yaradacaq idarəetmə heyəti oxşar təşkilatların idarəetmə quruluşlarından nümunə kimi layihələndirme təcrübəsindən istifadə etmək olar.

2) Ekspert rəyləri əsasında idarəetmə heyətinin seçiləməsi - ekspert kimi qəbul edilmiş mütəxəssislərin təkliflərini əsas götürməklə optimal idarəetmə heyətinin seçiləməsi. Onlar nəzərdə tutulan məsələlərdən asılı olaraq ya özləri idarəetmə quruluşunu layihələndirmək variantlarından, ya da ki, artıq digər sahələrdə sınaqdan çıxarılmış idarəetmə heyətini müəyyən etməklə, təşkilata uyğun olan tərkibi müəyyən etmək.

3) Yeni yaradılan təşkilatın məqsədlərini nəzərə almaqla idarəetmə quruluşunun müəyyənəşdirilməsi, burada təşkilatın fəaliyyət sahələri nəzərə alınır, layihələndirilən idarəetmə quruluşu ilə uyğunlaşdırılır. Bu halda təşkilat quruluşunun idarəedilməsi mərhələləri ayrı-ayrılıqda deyil, yetkin formada uzun perspektiv dövr üçün yaradılır.

4) İdarəetmə heyətinin təşkilati modernləşdirmə proseslərinə uyğunluğu təşkilatlıq qərarlarını özünün həqiqi qiyməti ilə dəqiq formalasdırımağa şərait yaradır. Burada məqsəd ondan ibarətdir ki, formalasdırılmış hüquqi təribatda, heyət üzvlərinin səlahiyyətlərin və cavabdehliyin hüdudları müəyyən edilsin.

İdarəetmənin təşkilatı quruluşunun layihələndirmə prosesində, bir qayda olaraq, aşağıdakı məsələlər həll olunur:

- 1) İdarəetmə quruluşunun tipini təyin olunması.
- 2) İdarəetmə səviyyəsinə görə bölmələrin sayının və tərkibinin dəqiqləşdirilməsi.
- 3) İnzibati idarəetmə heyəti işçilərinin sayı.
- 4) Təşkilat bölmələrinin arasında tabeçiliyin xassələri.
- 5) İdarəetmə heyətinin saxlanılması üçün maddi-maliyyə mənbələrin yaradılması və s.

Sonuncu mərhələdə hər bir qurulus bölmələri üçün idarəetmə funksiyaları məlumatlarla təmin olunma axımı idarəetmə heyəti üzrə qarşılıqlı əlaqə və sənəd dövriyyəsi, vəzifə səlahiyyətləri, cavabdehlik, heyət üzvlərinin hüquq-

ları normativ qanunvériciliyə görə müəyyənləşdirilir.

Bununla bərabər idarəetmənin yeni təşkilati quruluşu la-yihələndirdikdə yaradılacaq təşkilat quruluşdan və onların meydana gəlmə prinsiplərindən irəli gələn digər tələbləri də mütləq nəzərə almaq lazımdır. Gələcəkdə müəssisənin idarəetmə heyəti ilə bağlı, uyğunsuzluqların meydana çıxmaması üçün, onun formallaşmasında bir sıra zəruri tələbatların yerinə yetirilməsi lazım gəlir. Sonrakı idarəetmə prosesində, təşkilatın özündə gedən quruluş dəyişikləri ilə əlaqədar olaraq idarəetmə işlərində aşağıdakı dəyişiklər baş verə bilər.

1. İdarəetmə heyətinin seçilməsi optimallığı. İdarəetmə quruluşu o vaxt optimal sayılır ki, bölmələr və şöbələr idarəetmədə bütün səviyyələrdə minimum idarəetmə pillələrindən istifadə etməklə səmərəli əlaqələr yaradılsın, kiçik heyətlə maksimum idarəetmə işləri aparılsın və idarəetmə xərclərinə qənaət edilsin.

2. İdarəetmə heyətinin çevik iş aparma bacarığı. Bu tələbin əsası ondan ibarətdir ki, idarəetmə fəaliyyəti ilə bağlı verilən qərarların yerinə yetirilməsinə qədər idarəetmə işlərində əsaslı quruluş dəyişiklikləri əmələ gəlməmiş, heyət üzvlərinə lazım olmayan qərarların həyata keçirilməsinə yol verilməsin.

3. İdarəetmə aparatı quruluşunda məlumatların verilməsinin dəqiqliyinə töminat verməli, idarəetmə emrlərinin və zəruri məlumatların verilməsində kiçik də olsa xətalara yol verilmədən, idarəetmə sistemində daimi işçi əlaqələri tömin etməlidir.

4. İdarəetmə işlərində qənaətçilik prinsiplərinə ciddi riayət edilməsi. Burada əsas məsələ ondan ibarətdir ki, idarəetmə sahəsində heyət tərəfindən minimum xərclər müqabilində lazımı səmərə alınsın. Bu maliyyə vəsaitlərinin sərfinin aşağı salınması ilə qazanılan iqtisadi səmərə arasın-

da nisbətin kəmiyyət etibarı ilə artırılmasını nəzərdə tutur.

5. İdarəetmə fəaliyyətilə əlaqədar üslub dəyişikliyi. Xərici mühitin dəyişilməsindən asılı olaraq idarəetmə heyətinin fəaliyyətində müsbət istiqamətli keyfiyyət dəyişiklərinə nail olmaq qabiliyyətini nümayiş etdirmək.

6. İdarəetmə heyətinin uzun ömrlüyü. Müxtəlif xərici və daxili mənfi təsirlərdən əsas idarəetmə xüsusiyyətinin saxlanması, idarəetmə sisteminin və onun tərkib hissələrinin fəaliyyətinin bütövlüyü və əhatəli şəkildə həyata keçirilməsinin tömin olunması.

İdarəetmədə təşkilatçılıq quruluşunun yeniləşdirilməsi müəssisə fəaliyyətində və bazar iqtisadiyyatının inkişaf etdiyi indiki müasir şəraitdə baş verən mühüm yeniliklər nəzərə alınır. Belə ki, idarəetmə işlərin yeniləşdirilməsində özünün əhatə dairəsinə görə əvvəlcə aşağıdakı pillələr üzrə təşkilatçılıq fəaliyyətinin aparılması tələb olunur:

a) idarəetmədə məqsədə uyğun bölmələrin sayı və ən yüksək rəhbərlikdən icraçıya qədər məlumatın gedisi vaxtının maksimum azaldılması;

b) təşkilat üzrə idarəetmə quruluşu mərhələlərin dəqiqliyi, heyət bölmələrin tərkibi, məlumatlar axınının çevikliyinin tömin edilməsi;

c) idarəetmə sistemində baş verən dəyişikliklərə idarəetmə heyəti tərəfindən tez və düzgün qiymət vermək bacarığının olması;

ç) idarəetmə məsələləri ilə bağlı daha çox məlumat məlik olmaq və digər idarəetmə qurumlarından tez və düzgün qərarlar qəbul etmək, vəziyyəti sabitləşdirmək bacarığının olması;

d) müəssisənin tərkibinə daxil olan bütün bölmələrin idarəetmə heyətləri fəaliyyət göstərdikləri iş sahələrində daxili və xərici mühitlə əlaqəli şəkildə baş verən bütün dəyişiklərə fərdi suretdə tez və səmərəli uyğunlaşmağı

bacarmaları vacibdir.

Nəzərdə saxlamaq lazımdır ki, ayrı-ayrı təşkilatlarda müxtəlif idarəetmə quruluşundan istifadə etməklə idarəetmə sirrləri qorunur və heyətin fəaliyyətini bütövlükdə kollektiv maraqlara uyğun şəkilde tənzimləmək rehbərdən daha çox səy tələb edir. Beləliklə, təşkilatın idarəetmə quruluşunun layihələndirilməsi prosesində üç dövrü xüsusişlə qeyd edilməlidir. Bunlar idarəetmə işinin qurulmasında mövcud təcrübənin öyrənilməsi, yeni idarəetmə quruluşun layihələndirilməsi üçün seçilmiş yeni idarəetmə quruluşun iş yerlərində həyata keçirilməsi və mövcud idarəetmə quruluşlarının təkmilləşdirilməsini tələb edir.

3.5. İDARƏETMƏNİN TƏŞKİLATI QURULUŞUNUN SƏMƏRƏLİYİNİN QİYMƏTLƏNDİRİLMƏSİ

İdarəetmədə təşkilati quruluşun yenileşdirmə dərəcəsi təşkilatda idarəetmə quruluşunun tez təsiriliyi və onu fəaliyyət sahələrinə tətbiqi ilə yüksək nəticələr əldə etməsində özünü göstərir. İdarəetmənin səmərəliyinin qiymətləndirilməsi heyət terəfindən tapşırıqların yerinə yetirilmə səviyyəsinə görə, idarəetmə qurumunun mükəmməlliyi və heyət üzvlərinin təşkilatçılıq bacarığı, idarəetmə qərarlarının optimallı və zəruri olması ilə fərqlənlərlər. İdarəetmənin təşkilatı quruluşunun ayrı-ayrı mərhələlərinin səmərəliyinin iş sahələrinin malik olduğu xüsusiyyətləri və bəzi seçimə amillər üzrə müəyyən əmsallardan istifadə etməklə təyin etmək olar. Məsələn:

1) Fərqləndirici bölgü əmsalı vasitəsilə:

$$F_{b.əms.} = \dot{I}_{böl.say.}/N_{opt.böl.say.}$$

burada $\dot{I}_{böl.say.}$ - fəaliyyətdə olan müəssisənin idarəetmə bölgə

mələrinin sayı; $N_{opt.böl.say.}$ - idarəetmənin yeni təşdirilməsi ilə əlaqədar bölmələrin optimal sayı.

2) Sahə üzrə idarəetmə işlərin mərkəzləşdirilmiş və ya mərkəzləşmə əmsali aşağıdakı göstəricilər nisbəti ilə müəyyənləşdirilməsi məqsədə uyğundur:

$$K_{t,k} = P_{pr.f}/P$$

$$\dot{I}_{mərk.əms.} = F_{müs.say.}/T_{seq.var.}$$

burada $F_{müs.say.}$ - sahə üzrə idarəetmə təşkilatların sayı, o cümlədən hesablama aparılan təşkilatın özü də bu fəaliyyət dairəsində işləyir; $T_{seq.var.}$ - seçilmiş variantda idarəetmə təşkilatlarının sayı, fəaliyyət sahələri.

İdarəetmənin təşkilati quruluşunun səmərəlik əmsali aşağıdakı göstəricilərin nisbətlərini aşkarlamaya imkan verir:

$$K_e = R_p/Z_u$$

$$\dot{I}_{təş.qur.} = N_{ye.x}$$

burada $N_{ye.x}$ - idarəetmə heyətinin təşkilati quruluşunun yeniləşməsindən sonra alınan səmərəlik göstəricisi; Z_u - idarəetmə işçilərinin əmək haqqı fondu, binaların saxlanması, avadanlığın alınması və təmiri üçün, idarəetmə məlumatlarının qəbul edilməsi - ötürülməsi ilə bağlı idarəetmə xərcləri.

Nəzərə almaq lazımdır ki, idarəetmənin təşkilati quruluşu ilə idarəçilik fəaliyyətinin nəticələri arasında qarşılıqlı əlaqələr çox mürəkkəb olur. Bəzi hallarda təşkilat quruluşunun vəziyyətini və səmərəliyini müəssisənin idarəetmə fəaliyyəti ilə xassələndirirlər. Bu zaman idarəetmənin səmərəliyi I_s ilə göstərərək, daha sonra müəssisədə idarəetmənin qənaətliliyini S ilə işaret etməklə, alınan

iqtisadi səmərəliyə I_a nisbəti kimi qəbul etmek olar. I_s , A_u şərti işarə olmaqla bütün idarəetmənin xərclərinin cəmi ilə hesablanır və əsas istehsal fondlarının ilkin qiyməti ilə idarəetməyə qoyulmuş xərclərin cəmi bir yerdə göstərir. Şərti qəbul olunmuş əmtəəlik məhsulun həcmi (S_i) sənaye istehsalat işçilərinin sayına bölünməsi ilə təyin olunur və onlar adambaşına istehsal olunan məhsulun miqdarı ilə göstərilir:

$$I_s = \frac{C}{H_a} = \frac{(A_y / d)}{(U_m / C_T)}$$

Müəssisədə çalışan idarəetmə heyətin işinin iqtisadi səmərəliyi K_{fu} ineqrasiya göstəricisindən istifadə etməklə daha düzgün təyin etmək olur:

$$K_{fu} = 1 - \frac{\left(Q_y / L_m \right)}{\left(F_t / E_{of} \right)}$$

K_{fu} - idarəetmənin səmərəlik əmsali; Q_u - idarəetməyə və idarəetmənin bir işçisinə sərf olunan xərc; L_m - ümumi işçilərin tərkibində idarəetmə işçilərinin sayının xüsusi çəkisi; F_t - bir işçinin üzərinə düşən əsas və dövriyyə xərclərinin kəmiyyəti; E_{of} - fondverimi - əsas və dövriyyə fondunun hər manatına düşən şərti təmiz məhsul.

İdarəetmə heyətinin təşkilati quruluşunun səmərəliliyini artırmaq üçün göstərilən variantlarla yanaşı, digər əlaqə pərametrlerindən istifadə etməklə daha mütərəqqi idarəetmə formaları tətbiq etmək mümkündür (cədvəl V).

İdarəetmənin təşkilat quruluşunun layihələndirilməsində görülmən işlərin adları	tədbirlərin sayı	Nöticələr (göstəricilər)			
		tədbirlərdə xərcənin vəsaiti, mln manat	tədbirlərin artırması, mln manat	işçilərin sayıları nüsbəti %	istehsalın artımı %
1. Təşkilat quruluşu və idarəetmə formasının təkmilləşdirilməsi	6	248,6	9,420	0,28	0,34
təşkilatın böyüdülməsi	10	82,0	94,30	0,06	0,08
idarəetmə bölmələrin ixtisarı	4	03,2	4,840	0,002	0,01
qurulus bölmələrində tərkib dəyişikliyi	2	0,486	0,668	0,014	0,08
əməyin bölünməsi və koopərasiyası	20	1,230	1,824	0,020	0,10
2. Texniki və məlumat bazasının təkmilləşdirilməsi.	18	0,692	0,866	0,006	0,02
3. İdarəetmə üsullarının təkmilləşdirilməsi.	12	1,218	1,640	0,08	0,16
4. İdarəetmə funksiyalarının dəyişdirilməsi və s.	26	0,820	1,160	0,12	0,22

Müəssisə fəaliyyəti ilə bağlı idarəetmə işlərinin yeni iqtisadi şəraitə uyğun heyətlə həyata keçirilməsi idarəetmə fəaliyyətinin səmərəliyinin yaxşılaşdırılmasına səbəb olur.

4. HEYƏTİN İDARƏETMƏ HƏDDLƏRİ, İDARƏETMƏ ƏMƏYİNİN FORMALARI

4.1. İDARƏETMƏNİN TƏŞKİLATI PROSESLƏRİ VƏ ELEMENTLƏRİ

Heyətin idarəolunması mərhələlərin səmərəli işləməsi üçün yaxşı olar ki, onun müvafiq pillələri yaradılsın və onlar vasitəsilə bütün idarəetmə fəaliyyəti həyata keçirilisin. İctimai həyat durumu dəyişdikcə idarəetmə işləri ilə bağlı olan anlayış da bir sıra dəyişikliklərə məruz qalır. Başlangıç mərhələdə idarəetmə üzrə işlər hər hansı bir qurumun tərkibi kimi təsvir edilir. İdarəetmə bir elm kimi sərbəst fəaliyyət sahəsinə ayrılmıqla müəssisə və təşkilat miqyasında müxtəlif məqsədlərin əldə edilməsi ilə bağlı fəaliyyətin həyata keçirilməsinə xidmət edir. Təşkilat dedikdə, müəssisə, firma, idare miqyasında və əmək kollektivlərinin birləşməsini başa düşmək olar. Təşkilat çox-cəhətli xüsusiyətlərə malik olmaqla müasir iqtisadi şəraitdə aşağıdakı təsnifata malikdir:

1. Təşkilatçılıq bir proses kimi idarəetmə sisteminin idarəedilən quruluşunu yaradır və inkişaf etdirir.

2. Təşkilat bütövlükdə birgə əmək prosesində qarşılıqlı işçi münasibəti, hüquq, vəzifə məqsədlərinə görə fəaliyyət nəhələrinə ayırrı.

3. Təşkilat ümumi məqsədlərə çatmaq istiqamətində idarəetmə heyəti vasitəsilə insan qruplarının fəaliyyətinə nəzarət edir.

Hər hansı formada təşkilat sayılmaq üçün hüquqi şəxs kimi o, bir sıra mühüm tələblərə cavab vermelidir.

1. On və daha çox adəmin iştirakı ilə yaradılan dövlət və qeyri-dövlət tabeli müəssisə, idarə, büro və s. nəzərdə tutulur.


2. Cəmiyyət üçün hər hansı bir ictimai faydalı fəaliyyətin həyata keçirilməsi məqsədini daşımmalıdır.

3. Hamının maraqlarına cavab verən məqsədə çatmaq üçün, bir yerde işləyən qrup üzvlərinin toplanması zəruridir.

Göstərilənlərə müvafiq olaraq aşağıdakı sxemi qurmaq mümkündür:

Təşkilatın elementləri

Şəkil 6.



Övvəller söylənilən fikirləri yekunlaşdıraraq belə bir nəticəyə gəlmək olar ki, təşkilat elə bir canlı insan qrupudur ki, ümumi məqsəd və ya məqsədlərə çatması üçün onların səmərəli fəaliyyəti əlaqələndirməklə müstəqil fəaliyyət göstərir.


Təşkilatın həyatı insanın həyatına oxşayır. Onun öz fəzaları və inkişaf xüsusiyətləri vardır. Təşkilatın həyat tsiklinin konsensiyası onun yaradılmasından başlayaraq bütün fəaliyyəti bir neçə dövrən keçir, güclü çıxıklənmədən fəaliyyətinin qeyri-səməreli sayılmasına qədər və ya köklü modernləşdirilməsini keçir. Yeni yaradılan təşkilat beş əsas fazadan ibarət dövrü keçməklə onların hər birinin ayrıca məqsədi, görkəmi, rəhbərlik stil, əmək tapşırığı və təşkilatı

quruluşu vardır.

Qeyd edilən fazalar təşkilatın fəaliyyətində mühüm rol oynamaqla, ümumilikdə aşağıdakı mütləq göstəricilərin olmasına istiqamətlənir:

1. Təşkilatın programı.
 - 1a. böyük iş həcmi.
 - 1b. kiçik iş həcmi.
 2. Təşkilatın yaşı, faktiki ömür müddəti.
 - 2a. cavanlıq dövrü, çıçəklənmə dövrü.
 - 2b. qocalıq dövrü, artıq inkişaf yoxdur.
 3. Rəhbərlik üslubunun böhranı, yeni idarəetmə üsulu yoxdur.
 4. Heyətin yaradıcılıq hesabına artması, şəxsiyyətin inkişafı.
 5. Məhdud dairəli böhran, heyətin durğun vəziyyəti.
 6. Rəhbərliyin şəxsi istedadı hesabına artma.
 7. Nəzarət tam həcmidə aparıla bilməz, çünki imkanlar məhduddur.
 8. Nümayəndə göndərmək hesabına vəziyyəti yaxşılaşdırmaq, idarəetmə qərarlarının vacibliyini izah etmək.
 9. İdarəetmə qərarlarının vacibliyini izah etmək.
 10. İdarəetmə işlərində bürokratiyaya uymamaq, ara mərhələlərini ləğv etmək.
 11. İdarəetmədə əlaqələndirmə hesabına artma, digər-lərin təcrübəsindən istifadə meyli.
 12. Obyektiv və subyektiv səbəbli böhran vəziyyəti ləğv etmək.
 13. İdarəetmə sahəsində kollektivizm ruhunun yüksəlməsi sayəsində inkişafa və yaradıcı fəaliyyətə üstünlük vermək və s.
- Bütün göstərilən amilləri nəzərə almaqla böhran və inkişaf dövlərlərini ehatə edən dinamik forma-üslub dəyişiklərini izləmək olar (şəkil 7).

Şəkil 7.



Təşkilatın əsas fəaliyyət mərhələləri

Təşkilatın yaradılmasında bilavasitə iştirak edən hər bir mərhələ özünəməxsus məqsəd və funksiyalara malikdirlər.

I Faza - təşkilatın yaranması. Onun üçün aşağıdakılardır xarakterikdir: baş məqsədin təyini, yaşayış inkişaf etməkdir; rəhbərlik üslubunun böhranı; əsas məsələ issə bazarə sərbəst çıxməkdir; əməyin təşkili prosesində maksimum gəlirə nail olmaqdan ibarətdir.

II Faza - körpəlik və gənclik. Bu dövrün əsas seçilən xüsusiyyətləri aşağıdakılardır: - qisa müddətdə gəlir eldə etmək və güclü inkişafa nail olmaq; güclü rəhbərlik üslubu hesabına genişlənmək; bazarda öz yerini tutmaq və möhkəmləndirmək; əməyin səmərəli təşkili - gəlirin planlaşdırılması, qazancın və əmək haqqının artırılmasında işçi ma-

Şekil 8.



Sxemdə eks olunan təşkilati quruluşun tərkib hissələri aydınlaşdırmaqla onların hər birinin zəruriliyi müəyyən olur.

Təşkilatın malik olduğu bütün növ ehtiyatlar. Bütün təşkilatların əsas məqsədi ehtiyatların yaradılması və bu istiqamətdə öz taktika və strateji fəaliyyətini təşkil edir. Əsas ehtiyatlar insanlardan ibarət olmaqla, əsas və dövriyyə vəsaitləri, texnologiya və məlumatlar bankı güclü təsirə malikdir.

2. Xarici və daxili mühitdən asılılıq. Bu təşkilatın ən əhəmiyyətli xassələrinən biridir. Heç bir təşkilat tecrid olunmuş şəraitdə fəaliyyət göstərə bilməz və onlar daxili və xarici mühitdən asılıdırlar. Bu ətraf mühitdə yaranmış, təşkilatın fəaliyyətdən asılı olmayaraq, ona bu və ya digər mənada təsir göstərən, əlaqələrdən asılı olmaqla həyata keçirilir. Təşkilatın vaxtaşarı təkrar olunan və hər bir mərhələdə müxtəlif məqsədlərə uyğun surətdə dəyişən əlaqələri aşağıdakı sxemdə göstərilir (şəkil 9):

raqlarının tam təmin edilməsi.

III Faza - yetkinlik. Başlıca məqsəd - sistematik, balanslaşdırılmış inkişaf və şəxsi imicin formalasdırılması; idarəetmə rəhbərliyinin bəzən aşağı qurumlara həvalə etməklə səmərəliyi artırmaq: digər əsas məsələ - müxtəlif istiqamətlərdə inkişaf, bazarın mənimsənilmesi, bütün məraqların qeydə alınması; əməyin təşkilində elmi-texniki tərəqqi vasitəsilə yüksək məhsuldarlığa malik olmaq, şəxsi nailiyyətlərə görə müükfatlandırmaın bütün növlərindən düşünülmüş surətdə istifadə etmək.


IV Faza - təşkilatın qocalması. Mənaca bu onun yetkinliyinin yüksək pilləsidir. Təşkilatın inkişafında əsas məqsəd - əldə etdiyi nəticələri qoruyub saxlamaq; rəhbərlik və işçi fəaliyyətlərinin əlaqələndirilməsi sayəsində yüksək səmərəliyə çatmaq, iqtisadi sabitliyi təmin etmək, əməyin təşkilinin müxtəlif müasir formalarından istifadə etməklə, müəssisənin bütün fəaliyyət sahələrində yüksək gəlirliyi təmin etmək və s.

V Faza - təşkilatın yenidən törəməsi. Bu inkişaf faza-sında başlıca məqsəd bütün funksiyalarda canlanmanın təmin edilməsinə tam şərait yaradılmasıdır. Təşkilatın böyüməsi - kollektiv üzvlərinin əməyinin təşkilində elmi tərəqqinin son nailiyyətlərindən istifadə olunması və kollektivin müükfatlandırmasına böyük əhəmiyyət verilməsi zəruridir.

4.2. TƏŞKILATIN ÜMUMİ XASSƏLƏRİ

Bütün təşkilatlar yaradılma və fəaliyyət dövründə müxtəlif cəhətlərinə görə bir-birindən seçilir (idarəetmənin funksiyaları, metod və prinsipləri, əməliyyatların çətinlikləri və s.). Bununla belə, bütün təşkilatlar ümumi forma üzrə aşağıdakı xassələrinə malikdirlər (şəkil 8):

Şəkil 9.



Xarici mühitin təşkilata olan təsirinə baxarkən, qətiyyətlə demək olar ki, onların təsiri eyni deyil. Ona görə də xarici təsirin əsas faktorlarını seçməklə ona təsir edən ən səmərəlilərini müəyyənləşdirmək lazımdır. Bu zaman mövcud şəraitdə heç bir dəyişikliyə yol vermədən, əldə olan faktiki məlumatlara əsasən təşkilatın daxili mühiti; təşkilatın məqsədləri; təşkilatın quruluşu; həll edilməli məsələlər; texnologiyadan istifadə etmə imkanları və əmək ehtiyatlarından istifadə olunmaq imkanlı ciddi surətdə öyrənilməlidir.

Təşkilatın daxili mühiti dedikdə, təşkilatın daxilində mövcud olan vəziyyətlə bağlı faktorları başa düşürür. Əgər təşkilatlar özünü insanların yaratdığı sistemlər kimi təqdim edirəsə, onda onların daxili faktorları əsasən idarəetmə qərarlarıyla nəticələnir. Mənaca bu təşkilatın fəaliyyətinin

idarəetmə organizmini eks etdirən quruluşdur. Bununla əlaqədar təşkilatın idarəetmə prosesini həyata keçirən idarəetmə heyəti tərəfindən aşağıdakı istiqamətlər üzrə iş aparılır:


- xarici əlaqələrin etibarlılığının saxlanması;
- cəmiyyət və ətraf mühit haqqında məlumatların fasiləsizliyi;
- ictimaiyyətlə əlaqələrin geniş müstəvi də aparılması;
- xarici aləmə uyğunlaşmanın dinamikliyi;
- müəssisədəxili uyğunlaşmanın tezləşdirilməsi;
- müəssisədə qurulmuş dəyişikliklərinin tezləşdirilməsi;
- idarəetmə prosesinin xüsusiyyətlərinin təkmilləşdirilməsi;
- istehsalatla bağlı məsələlərin kollektiv müzakirəsi və həlli;
- daxili problemlərin həll edilməsi sürətləndirilməsi;
- qərarların qəbulu və icrasında heyət üzvlərinin aktiv iştirakı;
- idarəetmə məsələləri haqqında məlumatların fasiləsiz alınması;
- işçilər, əsas material və istehsalat tələbatı haqqında məlumatların obyektivliyi etimadının qazanılması;
- marketing və satış fəaliyyətinin aparılması;
- alıcıların təyini və onlara istiqamətlənmədə səhv etməmək;
- maliyyə mənbələrinin artırılması və sərmayəçilərin cəlb edilməsi;
- texniki inkişaf mərhələlərinin dəqiqləşdirilməsi;
- kadrlar seçiminin düzgün aparılması və şəxsi inkişafa imkan yaratmaq, işçiləri etibarlı yüksəltmək;
- istehsalat prosesinin perspektiv inkişafına şəxslərdə inam yaratmaqla mükafatlandırmaq;
- istehlakçılar dairəsinin genişləndirilməsinə nail olmaq.

Yuxarıda göstərilənlərin tezliklə reallaşdırılması üçün əvvəlcədən bir sıra zəruri aralıq mərhələlərinə daxil olan məsələləri aydınlaşdırmaq lazımlı gəlir. Məsələn:

Təşkilatın məqsədlərinə - təşkilatın yaradılmasında qarşıya qoyulmuş məqsədə çatmaq vasitəsi kimi baxmaq lazımdır. Məqsədlər - bu əmək kollektivinin istənilən istiqamətdə birgə fəaliyyət ilə istehsal, iş və xidmətlər göstərilməsi vasitəsilə gəlir əldə etmək perspektivi daşıyır.

Təşkilatın həmişə bir kiçik də olsa ümumi məqsədi var ki, ona çatmaq üçün bütün əmək kollektivi çalışır. Təc-rübədə tək-tək hallarda təşkilatlara rast gəlinir ki, onun bir məqsədi olur. Bir-birindən asılı bir neçə məqsədi olan təşkilatlara, mürəkkəb təşkilatlar deyilir. Əsas məsələ odur ki, əmək kollektivinin qoyduğu məqsəd real və yerinə yetirilən olsun. Təşkilatın həyata keçirmək istədiyi istiqamətlər üzrə məqsədinin mərhələləri aşağıdakı ardıcılılıqdan ibarətdir:

Şəkil 10.



Təşkilatın məqsədlərinin həyata keçirilmə prosesi


Müasir səviyyədə fəaliyyət göstərən müəssisənin idarəetmə heyətinin rəhbəri planlaşdırma prosesinin məqsədini araşdırır və onu təşkilatın bütün üzvlərlə qarşılıqlı surətdə müzakirə edirlər. Bu proses bir tərəfli olmayaraq, idarəetmə heyətinin rəhbərlərinin iştirakı ilə taktiki məqsədlərin müəyyən olunmasında bütün kollektiv üzvləri iştirak edirlər.

Əsas məqsədin birgə təyin olunması prosedurası təşkilatın əlaqələndirici gücə deməkdir, yalnız belə olduqda təşkilatın hər bir üzvü hansı məqsədlər uğrunda çalışdığını bilir.

Heyətin idarəolunmasının növbəti mərhələsində idarəetmə üzrə rəhbər şəxsi biliyi və təcrübəsinə əsaslanmaqla bir sıra suallara cavab tapmağa səy göstərməlidir, məs., mən işçimə hansı məqsədləri düzgün sayımaqla, onların yerinə yetirilməsini tövsiyə edə bilərəm və ya mənim rəhbər kimi təklif etdiyim hansı məqsəd, tabelikdə olanların mənafelərinə tam surətdə cavab verəcəkdir və s.

Araşdırma prosesində məqsədləri birgə təyin olunması ardıcılılığında qarşılıqlı əlaqəni müəyyənəşdirirək ona aşağıdakı mərhələlərə üstünlük verilməlidir (şəkil 11):

Şəkil 11.



Araşdırma prosesində məqsədlərə qısa vaxt və az məsrəfələ nüvə olmaq istiqamətlərinin birgə təyin olunması


İdarəetmənin təşkilati quruluşu - bu idarəetmə səviyyəsərinin və funksional sahələrin mənqi ünsiyəti olmaqla, onlarda təşkilatın məqsədlərinə hərtərəfli və vaxtında çatmaq üçün köməklik göstərir.

İdarəetmə fealiyyəti - bu qabaqcadan nəzərdə tutulan program və ya onun bir hissəsi olmaqla yanaşı, əvvəlcədən müəyyən olmuş vaxtda və təyin olunmuş üsulla yerinə yetirilməlidir. Texnoloji baxımdan idarəetmə məsələləri işçiyə yox, vəzifəyə uyğun müəyyənləşdirilir. Təşkilatın quruluşundan asılı olaraq idarəetmə heyətinə bu vəzifəyə uyğun müəyyən tapşırıqlar verilir və onların yerinə yetirilməsi idarəetmə heyəti üzvlərinin bilavasitə iştirakı ilə təşkilatın öz məqsədlərinə çatması aşağıdakı ilkin məhələlərinin yerinə yetirilməsi üçün vacib sayılır:

1. İdarəetmə heyətinə daxil olan işçilərin müəssisə fealiyyəti ilə bağlı məqsədləri.
2. Müəssisə üzrə qarşıda duran vəzifələrin öhdəsindən gələcək idarəetmə heyətinin quruluşu.
3. Hər bir idarəetmə işçisinin vəzifə səlahiyyətləri ilə öhdəsinə düşən məsələlər.

İdarəetmə texnologiyası dedikdə - bu işçilərin əmək qabiliyyətlərinin, avadanlığın, alətlərin, infrastrukturun və fərdi biliyin müqayisəsi olmaqla, tələb olunan hallarda məlumatlar vasitəsilə insanlarda istənilən dəyişiklikləri aparmaq üçün istifadəsi başa düşülür. İdarəetmə üzrə tapşırıq və texnologiya bir-birindən asılıdır. Hər bir tapşırığı yerinə yetirmək üçün konkret idarəetmə texnologiyasından istifadə olunur (şəkil 12-ə bax:).

Şəkil 12.




Müasir şəraitdə bazar münasibətləri ilə tənzimlənən müəssisə-təşkilat təsərrüfat fəaliyyətində asılı olaraq özünü reallaşdırmaq məqsədlərinə malik olmalıdır.

Heyətin idarəolunma texnologiyası vasitəsilə heyət üzvlərinin qarşıya qoyduğu məqsədlər yerinə yetirilməlidir. Bu zaman müəssisənin idarəetmə heyətinin təşkilati quruluşu əsas götürülməklə onlara verilmiş tapşırıqlar və yerinə yetiriləcək idarəetmə işləri bütün quruluş bölmələri üzrə əlaqələndirilməlidir.

Heyətin idarəolunmasında başlıca kapital olan insanlar (əmək ehtiyatları), bu təşkilatın daxili mühitində ən başlıca və ən vacib hərəkətverici qüvvədir. Təşkilatın idarəetmə məqsədləri insanların əməyi ilə həyata keçirilir. Bu onu göstərir ki, idarəetmədə bütün daxili elementlər bir-birindən ayrılıqda baxıla bilməz. Göstərilən elementlərin birisində dəyişiklik baş verərsə, o, başqalarında öz təsirini göstərəcəkdir. Təşkilatın daxili elementlərinin qarşılıqlı əlaqəsi - məqsədlərin, strukturun, məsələlərin, texnologiyanın və insanların qarşılıqlı əlaqəsi aşağıdakı sxemdə ayrı-ayrı bölmələr üzrə göstərilib (şəkil 13):

Şəkil 13.



Təqdim olunan sxem üzrə göstərilən dinamika müəssisə çərçivəsində idarəetmə heyətinin müəyyən edilməsində təşkilat mərhələlər olmaqla genişləndirilə bilər. Bu proses ilk növbədə heyət üzvlərinin seçilməsi texnologiyasına əsaslanır.

Burada idarəetmə heyətinin formallaşdırma möqsədləri və əsalları vasitəsilə idarəetmə heyətinə bacarıqlı və tərübəli şəxslərin seçilməsinə üstünlük verilir.


Bu sahədə mövcud təşkilat fəaliyyətini həyata keçirən idarəetmə heyətinin ilkin quruluşu konkret varianta uyğunlaşdırmaqla əsas işçi kollektivinin fəaliyyət dairəsinin bütün parametrləri müəyyənləşdirilir. Təşkilatın fəaliyyət dövründə obyektiv və subyektiv səbəblər üzündən baş verən mütləq dəyişiklərə uyğun surətdə idarəetmə heyəti tərəfindən düzəlşlər aparılması qısa vaxt kəsiyində olmalıdır. Haqqında bəhs edilən idarəetmə heyətinə xas olan başlıca əlamətlər, təsəvvürlər formal qruplara aiddir. Bununla bərabər idarəetmə təcrübəsində qeyri-formal təşkilatlar da müəyyən rol oynayırlar.

4.3. FORMAL VƏ QEYRI-FORMAL QRUPLAR

Hər bir əmək kollektivində kollektiv üzvlərinin arasında formal idarəetmə quruluşu ilə bərabər qeyri-formal qarşılıqlı münasibətlər də vardır. Əgər formal münasibətlər xüsusi əmrlərlə, sərəncamlarla tənzimlənirsə, qeyri-formal təşkilatlar heç bir idarəetmə heyəti tərəfindən və heç nə ilə tənzimlənmir. Buna görə də nəzərə almaq lazımdır ki, belə hallarda idarəetmə prosesi formal təşkilatın yaranması möqsədlərini nəzərə almaqla aparılır. Göstərmək lazımdır ki, bütün formal təşkilatların daxilində bəzən qeyri-formal təşkilatlar yaranır ki, bu da əsas aparıcı təşkilatın siyasetinə təsir göstərir. Belə demək olar ki, əmək kollektivinin hər

bir üzvü eyni zamanda müxtəlif qruplara aid ola bilərlər. Formal və qeyri-formal qrupların əmələ gelmə mexanizmin nümunəvi forması kimi aşağıdakı quruluşu qəbul etmək olar (şəkil 14):

Şəkil 14.



Müəssisədə idarəetmə heyətinin apardığı təşkilatçılıq prosesinin gücləndirilməsi möqsədile heyətin rəhbərliyi tərəfindən planlaşdırılmış şəkildə formal təşkilatlar (qruplar) yaratmaqla, istehsal nəticələrini süni surətdə yüksəltməyə çalışır.

Bununla yanaşı, özbaşına qarşılıqlı təsir nəticəsində yaradılan (rehbərliyini nəzərə almadığı) qruplarda meydana

gəlməklə heyətin idarəolunması məsələlərinə yerli-yersiz müdaxilə etməyə cəhd edirlər.

Həmin qrupların yaradılması səbəbləri idarəetmə heyəti tərefindən vaxtında aydınlaşdırılmadığı təqdirdə onlar idarəetmə sahəsində yaranan qeyri-formal qruplara çevrilirlər.

Heyətin idarəetməsi üzrə təşkil olunan ictimai əsaslarla işləyən bürolar kifayət qədər feallıq göstərmədiyikdə, idarəetmə heyətinin fəaliyyətsizliyindən istifadə edərək, güya işçi heyətinin idarəolunmasının yaxşılaşdırılması məqsədi ilə qeyri-resmi (formal) qruplar meydana gəlir ki, onların əsas məqsədi şəxsi mənafələrin qeyri-qanunu surətdə təmin olunmasıdır (rəhbərlik meyllərinin genişləndirilməsi).

Bir çox hallarda heyətin idarəetmə rəhbərinin təşəbbüsündən kənar yaradılan qeyri-formal qruplar ümumi idarəetmə işlərinə ciddi surətdə əks təsir etmə qüvvəsinə malik olurlar, bu isə heyətin idarəolunması üçün bir sıra çətinliklər yarada bilər. Bəzən idarəetmə təcrübəsində həmin prinsip üzrə təşkil olunmuş qruplar özlərinin dekonstruktiv hərəkətləri ilə rəhbər üçün gözlənilməz və çətin problemlər yaradır.

Şəxsi təşəbbüskarlıq səviyyəsində yaradılan xüsuslu işçi qrupları heyətin idarəolunmasında rəhbərlik tərefindən qəbul edilmiş idarəetmə qərarların yerinə yetirilməsində əhəmiyyətli köməklik göstərə bilər. Müəssisə və təşkilatda işçi heyətinin idarəedilməsinə cavabdeh olan şəxsin və ya rəhbərliyin istəyi ilə təşkilatın gələcək məqsədi üçün yaradılan insan qruplarına formal qruplar deyilir. Belə qrupların yaradılmasında əsas istiqamət təşkilatın məqsədinə çatması üçün onların səylə çalışmalarıdır. İnsanlar arasında münasibətlər normativ sənədlərlə tənzimlənir. Məsələn, müvafiq qanunlarla, qərarlarla, əmrlərlə, sərəncamlarla və s. Həç bir əmr, göstəriş olmadan, lakin könüllük prinsipinə əsasən yığılmış bir qrup adam müəyyən məqsədə nail olmaq üçün

vaxtaşırı iş görürərsə, buna qeyri-formal qrup deyilir və onlar kortəbii xassəyə malik olurlar.

Qeyri-formal qrupun üzvləri arasındaki əlaqələr şəxsi münasibətləri əsasında formalaşır və belə hal qrupun üzvləri ümumi baxışları və maraqları ilə bağlıdır. Burada kollektiv üzvlərinin biri-digərindən ashılılığı olmadan mütləq surətdə razılışdırılmış ictimai maraq prinsipləri əsas mayar kimi çıxış edir.

Qeyri-formal və ya köməkçi qruplar hər bir təşkilatda vardır. Onlar dostluq münasibətlərindən və təşkilatın özünün fəaliyyətində yaranan və davam edən münasibətlərlə dəyişərək yeni formalarda təzahür edir. İdarəetmə heyətinin rəhbəri üçün vacibdir ki, qeyri-formal qruplar hakim mövqe tutmasın, çünki rəhbərliyin bölünməsinə səbəb ola bilər.

Şəxsi əlaqələrin, dəstluğun dəyərləndirilməsinin formal münasibətlərlə və səlahiyyətlə heç bir ümumiliyi yoxdur, amma onlar formal qrupların qərar qəbuletmə mövqeyinə və işinə təsir göstərə bilər. Belə qruplara böyük miqdarda idarəetmə heyətinə cəlb etdikdə, həmin təşkilatın və müəssisənin idarəetmə heyətinə rəhbərlik edənin etinasızlığı üzündən qeyri-rəsmi qrupun müdaxiləsi güclənir. Belə rəhbərlikdən sui istifadə etmənin geniş yayılmış forması qeyri-rəsmi ünsiyyətdir (gizli məlumatların yayılması). Uzun illərin həyat təcrübəsi göstərir ki, şəxsi və ictimai həyatda baş verən bütün yeniliyi qeyri-formal kanaldan başqa tez çatdırın ikinci rabitə vasitəsi mövcud deyildir.

Bu qeyri-formal qrupun uzun müddət fəaliyyət göstərəməsi üçün bir yoldur və onlar öz iddialarını həyata keçirmək üçün həyət rəhbərliyinin fəaliyyətinin və ya fəaliyyətsizliyini qrup üzvlərinin seçdiyi yolla fəaliyyət göstərilməsində istifadə edilir. İdarəetmə təcrübəsində çoxlu misal göstərmək olar ki, idarəetmə heyətinin rəhbəri və üzvləri qeyri-formal qrup tərefindən uzun müddətli çəkişmələrə sövq edilməklə,

bəzən onların tutduğu vəzifədən və səlahiyyətlərdən kənarlaşmalarına səbəb olur.

İdarəetmə heyətinin rəhbərlik etdiyi işçi kollektivi ilə razılaşdırılmamış istehsalat fəaliyyətinin qeyri-formal qruplar tərəfindən qəsdən təhrif edilməsi adamlara neqativ (pis) təsir göstərir. Bununla bərabər bəzi qeyri-formal qruplar normal qruplardan daha çox əvvəlcə göstərməklə təşkilatın fəaliyyətini gücləndirirlər. Əsas məsələ ondan ibarətdir ki, qeyri-formal qrup təşkilatı inkişaf etdirə bilər və ya kollektivin inkişafına ciddi mane ola bilər. Bunun üçün idarəetmə heyətinin əsas vəzifəsi ondan ibarətdir ki, belə qeyri-formal qrupların təsirini zəiflədib onu lazımi istiqamətə yönəltməklə müəssisədaxili münasibətlərin yaxşılaşmasına xidmət etsin.

Qeyri-formal qrupların fəaliyyətini nəzərətdə saxlamaq olar, bunun üçün idarəetmə heyəti qeyri-formal qrupun işini dəqiqlik bilməlidir. İdarəetmə heyətinin rəhbərində qeyri-formal qrupun işçi funksiyası haqqında dəqiqlik məlumat olsa, o lazımi strateji araşdırma apara bilər. Əvvəlcə idarəetmə rəhbəri başa düşməlidir ki, qeyri-formal qruplar insan psixologiyalarına görə əmələ gelir: adamlar bir-biriyle six ünsiyətdə olduqca, onlarda müəyyən istiqamətdə fikir formalaşır və inkişaf edir. Onlar adətən ilkin kiçik qruplar şəklində fəaliyyətindən başlamaqla gələcəkdə həmin işçilərin qarşılıqlı hərəkəti qeyri-formal qrupların güclü bazasına çevrilir.

Birəlliklə, adamlar qeyri-formal təşkilatlarda birləşərək kollektivin xeyrinə və ya ziyarınınna işləyə bilərlər. Əsas məsələ odur ki, onu necə məcbur etmək lazımdır ki, kollektivin xeyrinə işləsin?

Birinci, heyəti idarə edən rəhbər o faktla razı olmalıdır ki, qeyri-formal təşkilat mövcuddur və onu nəzərdən kənarlaşdırmaq olmaz.

İkinci, idarəetmə heyətinin rəhbəri yaddan çıxarmamalıdır ki, qeyri-formal təşkilatlardan bəziləri idarə heyətinə öz məqsədinə çatmaq üçün kömək edə bilər. Məhz buna görə rəhbər bütün bacarığını ona sərf etməlidir ki, onları vaxtında müəssisə kollektiv maraqlarına uyğun istiqamətləndirsin.

Üçüncü, qeyri-formal qrupların rəhbərlərini vaxtında tanımaq və onları idarə etməklə, əsas idarəetmə heyətinə əməli işdə köməkliyi artırmaq olar.

Dördüncü, bütün hallarda çalışmaq lazımdır ki, vahid məqsəd üçün, idarəetmə heyətinin rəhbəri formal və qeyri-formal təşkilatları birləşdirməklə, lüzumsuz vaxt itkilərinə tezliklə son qoysun.

Beşinci, idarəetmə heyətinin rəhbəri başa düşərək razi olmalıdır ki, onun iş keyfiyyətlərində asılı olmayaraq qeyri-formal təşkilatlar yaşamaqdə davam edirlər və onlarla hesablaşmaq lazımdır.

İdarəetmə heyətinin rəhbəri təşkilatın əsas məqsədlərinin mahiyyətinə görə qarşılıqlı münasibəti aşağıdakı kimi qruplaşdırmaq olar:

1. Məxsusluq hissi. Məxsusluq hissində tələbatın ödənilməsi - insanların ən güclü emosional tələbatlarından biridir. Formal təşkilatların çoxu bilərkən insanları sosial münasibətlər yaratma imkanından məhrum etdikdə, işçilər məcburiyyət üzündən qeyri-formal təşkilata müraciət etməklə öz istək və sorğularına cavab tapmağa çalışırlar.

2. Qarşılıqlı kömək. Bu istiqamətdə işçi iş yerlərində formal qruplara kömək almaq üçün müraciət edə bilər. Çünkü bəzən işçi elə bilir ki, idarəetmə rəhbəri onlar haqqında mənfi fikirdədir və ona qarşı düzgün mövqə tutmur və ya sadəcə olaraq, işdə yol verdiyi nöqsanlara görə tənqid-dən qorxur və s. Bu və ya digər vəziyyətlərdə işçilər idarəetmə rəhbərinə müraciət etməkdənəsə, həmkarlarının

köməyinə arxalanmayı üstün tuturlar.

3. Qorunma. İstehsal mühitində çalışan insanlar həmişə birlərlər ki, güc birlikdədir. Qeyri-formal təşkilata məhz şəxsi uğursuluqdan qorunmaq üçün pənah gətirmək və ya öz fikirlərinə tərəfdəş tapmaq ümidi əsas səbəb olmaqla qeyri-formal qrup üzvləri tərəfindən başa düşülərək qəbul ediləcəyinə şübhə etmirlər.

4. Ünsiyyət. Adamlar istəyirlər bilsinlər ki, onların ətrafında nə baş verir. Formal təşkilatlar qurumunda müəssisənin daxili əlaqələri zəif olur, bəzi hallarda rəhbərlik öz işçilərindən müəyyən məlumatları gizlədir. Belə hallarda qeyri-formal təşkilatlar idarəetmə heyətinin rəhbəri tərəfindən gizlədilmiş, lakin o qədər də böyük əhəmiyyət kəsb etməyən məlumatları öyrənməklə işçilərə özlərinin mənafələrinə uyğun tapşırıqlar verirlər.

5. Hüsn-rəğbət. Adamlar bəzi hallarda qeyri-formal təşkilata, orada olan və bəzi şəxsi keyfiyyətlərinə görə seçilən, bir adama hüsn-rəğbətə görə yaxınlıq edir və onlara qoşularaq, bütün tədbirlərdə iştirak edirlər.

Heyətin idarə olunması prosesini çətinləşdirməmək üçün yaxşı olar ki, rəhbərin şəxsi təşəbbüsü ilə müəssisədə mövcud olan hər bir qeyri-formal qurumun xasiyyətnaməsi öyrənilsin. Qeyri-formal təşkilatlar eyni zamanda formal təşkilatlara oxşaya da bilər, oxşamaya da bilər. Buna görə də qeyri-formal təşkilatın fəaliyyətini xassələndirən bir sıra mühüm əlamətləri ayırmalı onların səciyyəvi cəhətlərini təsnifatlaşdırmaq tələb olunur:

1. Sosial nəzarət. Qeyri-formal təşkilatlar öz üzvləri üzərində sosial nəzarət aparırlar. Məsələn, qrup üzvlərinin əxlaqi üzərində etalon qrupu şəklində normaların tətbiq olunması. Təbiidir ki, əxlaq davranış normalarını pozanlar bu təşkilatdan kənarlaşdırılmaqla buraya yeni üzvlər qəbul olunur.

Bununla əlaqədar rəhbər bilməlidir ki, qeyri-formal qruplarda sosial nəzarətin düzgün istiqamətlənməsi formal təşkilatın məqsədinə çatmağa müsbət təsir göstərir.

2. Heyətin idarə olunması ilə bağlı dəyişikliklər müqavimət göstərmək amili. Bəzən müəyyən subyektiv səbəblər üzündən qeyri-formal təşkilatlarda heyətlə bağlı aparılan dəyişikliklərə müqavimət hiss olunur. Bu, xüsusən heyət tərəfindən qəbul ediləcək dəyişikliyin qeyri-formal təşkilatın gələcək fəaliyyətinə ciddi təhlükə yaratması ilə müşahidə edilə bilər.

3. Qeyri-formal liderlər. İdarəetmə rəhbərinin fəaliyyətini dəstəkləməyən qeyri-formal təşkilatların öz liderləri vardır. Onları digərlərindən fərqləndirən əsas cəhət budur ki, formal qrupların lideri tutduğu vəzifəsindən asılı olaraq ona verilən səlahiyyətlərdən istifadə edib, konkret sahədə özünün nüfuz dairəsindən asılı olaraq hərəkət edir.

Qeyri-formal liderin dayağı qrupun onu tanımışdır. Qeyri-formal liderin təsir dairəsi formal təşkilatın rəhbərlik dairəsindən kənara çıxa bilər. Adətən qeyri-formal lider iki istiqamət üzrə iş aparır: birincisi - həmin şəxs öz məqsədlərinə çatmaq üçün qrupa köməklik göstərir, ikincisi - o, qeyri-formal qrupun ayrı-ayrı üzvlərinin təcrübəsizliyindən istifadə etməklə bilavasitə özünün yerinə yetirməli olduğu işləri onlara icra etdirir.

Müasir iqtisadi durum və sosial şəraitlə bağlı olaraq rəhbər idarəetmə heyəti və onların iştirakı ilə fəaliyyət göstərən hər hansı bir müəssisədə, təşkilatda qeyri-formal qrupların olması normal haldır. Belə qruplar əsasən əmək kollektivini möhkəmləndirir və formal rəhbər də onları dəstəkləməlidir. Məsələn, "Korqinq qlass" firması (ABŞ) bina-da eskalatorlar (liftlərin əvəzinə) quraşdırıb ki, əməkdaşlar arasında qeyri-formal əlaqələri çıxaltsın, "MMM" firması (ABŞ) klublar təşkil edir ki, əmək vaxtı və işdən kənar

vaxtlarda aparılan söhbətlərlə müəyyən məsələlərin həllinə kömək etsin. Müəssisənin idarəetmə heyəti tərəfindən bu kimi düşünülmüş tədbirlər kollektivə qarşı hissiyyatı artırır və qeyri-formal qrupların çoxalması ehtimalı ləğv edilir. Burada işçilərin birliyi və həmfikirliyi işdə və istirahət vaxtı yaranır. İş vaxtı və ondan sonra yoldaşlıq əlaqələri yaranır ki, bu da təşkilatın içinde sağlam psixoloji iqlim yaradır.

4.4. İDARƏETMƏDƏ ƏMƏYİN ÜFÜQİ VƏ ŞAQULI İSTİQAMƏTLƏRİ

Heyətin idarəedilmə prosesində heyətin yerinə yetirdikləri vəzifə funksiyalarından və müəssisəsə-təşkilatın istehsal - idarəetmə sistemindən asılı olaraq, işçilər arasında müvafiq əmək bölgüsü aparılır. Onlardan:

Əməyin üfüqi bölünməsi. Əməyin elmi əsaslarla obyektiv formada bölünməsi, işçilərin ayrı-ayrı işlər üzrə ixtisaslara, əməliyyat növlərinə bölünməsi kimi başa düşülür. Əməyin üfüqi istiqamətində iş prosesi iştirakçıları arasında ixtisas əlamətləri üzrə bölünür. İşçinin fərdi biliyindən və ixtisas üzrə sənətkarlığından asılı olaraq onların əməyinin səmərəliklilik səviyyəsi müəyyən olunur. Əməyin üfüqi bölünməsi bir qayda olaraq, funksional, sahəvi-məhsul və ixtisaslaşdırılmış əlamətlərə görə aparılır.

Əməyin funksional bölüsdürülməsi öz əksini işçilərin xüsusişdirilmiş fəaliyyət prosesində tapır. Bu halda əsas idarəetmə vəzifələri dəqiqləşdirilir və işləri yerinə yetirmək üçün müvafiq işçilər ayrılır.

Əməyin sahələr üzrə bölünməsi xüsusişdirilmiş və məhdudlaşdırılmış konkret əmək əməliyyatlarının yerinə yetirilməsini nəzərdə tutur. Məsələn, hər hansı əməliyyat sahəsində işlərin ixtisaslaşdırılması; mürəkkəb işçi maşınınan ancaq bir hissəsinin təmiri ilə bağlı mərhələlərdə yüksək

ixtisaslı işçi əməyinin tətbiqi və s.

Əməyin ixtisaslar üzrə bölünməsi əmək fəaliyyətinin konkret növünün təyin olunması, işin mürekkebliyindən və ixtisaslaşmanın səviyyəsindən irəli gəlir. Bu səbəbə görə seçmə prinsipi pozulmamalıdır və heç bir yüksək ixtisaslı fəhlə aşağı ixtisasə aid olan işləri yerinə yetirmək üçün cəlb edilməməlidir. Bu prinsipin pozulması görülən işin qiymətini artırır və ixtisaslı işçi ehtiyatlarının tükənməsinə səbəb ola bilər.

İdarəetmə əməyinin şaquli bölünməsi. Əgər təşkilatın fəaliyyəti ayrı-ayrı tərkib hissələrə bölünərsə, həmin işlər vahid rəhbər tərəfindən əlaqələndirməlidir ki, nəticə müvəffəqiyyətli olsun. Bu halda ön plana təkmilləşdirilmiş idarəetmə prosesi keçir ki, o da məqsədyönlü integralləşdirilmiş fəaliyyətin bütün sahələrini əhatə edir. Bu zaman idarəetmə heyətinin rəhbəri tabeçiliyində olan heyət üzvləri ilə birlikdə müəssisə işini planlaşdırmaqla, mərhələlərarası işi əlaqələndirib və fəaliyyətə nəzarət qurumunu yaratmalıdır. Bu zaman idarəetmə heyəti tərəfindən intellektual səviyyədə idarəetmə qərarının hazırlanıb, qəbul edilməsi və idarə olunanlar tərəfindən onların tam şəkildə yerinə yetirilməsini təşkil etmək lazımdır.

Göstərilən idarəetmə mərhələrinin daha çətinini idarəetmə üzrə əmək fəaliyyətinin həyata keçirilməsidir. Bu birinci növbədə idarəetmə işinin böyük müxtəlifliyində asılıdır. Ayrı-ayrı funksional istiqamətlərə idarəetmə fəaliyyətini məqsədyönlü bölməklə əmək prosesini daha səmərəli təşkil etmək mümkündür.

İdarəetmə əməyinin şaquli istiqamətlər üzrə bölünməsi aşağıdakı mərhələləri əhatə etməsi məqsədəyəygündür:

Heyətə ümumi rəhbərlik - təşkilatın fəaliyyətində əsas idarəetmə planının hazırlanması və həyata keçirilməsi prosesini əhatə edir.

İstehsalat fəaliyyətinə texnoloji rəhbərliyin əsas və zifəsi - texnoloji proseslərin əvvəl hazırlanması və həyata keçirilməsindən ibarətdir. Bu istehsalın səmərəli proseslərinin komplekslərinin seçilməsi və bütün iş sahələrinin avtomatlaşdırılmış idarəetmə üsulu ilə aparılmasını nəzərdə tutur. Bu zaman idarəetmə xərcləri xeyli dərəcədə aşağı düşür ki, bazar iqtisadiyyatı dövründə bu mühüm əhəmiyyət kəsb edir.

Iqtisadi rəhbərlik - strateji və taktiki planlaşdırma idarəetmə fəaliyyətinin iqtisadi təhlili, təsərrüfat hesabının tətbiqi və müəssisənin rentabelli işinin təmin olunması proseslərini özündə əks etdirir.

Çevik idarəetmə - çevik istehsalat planını mikrokollektivə, hər bir əməkdaşa çatdırmaq, onları iş yeri üzrə bölmək, idarəetmə heyətini təlimatlaşdırmaq və istehsal prosesinə ardıcıl olaraq nəzarət etmək kimi işləri əhatə edir.

Rəhbər tərəfindən heyətin idarə olunması - təşkilatın, müəssisənin əmək ehtiyatlarının seçilməsi, təyinatı və inkişaf prespektivini müəyyən etmək ən çətin və başlıca mərhələdir. Bu mərhələdə rəhbərin düzgün kadr seçimi sonrakı dövrlərdə tarazlaşdırılmış fəaliyyət üçün olduqca vacibdir.

Bələliklə, təşkilatın daxilində iki formada əmək bölgüsü vardır. Bir tərəfdən - idarəetmə əməyinin ayrı-ayrı tərkib hissələrə bölünməsi, bu ümumi fəaliyyətin əsas hissəsi olmaqla əməyin üfüqi bölünməsidir. İkinci - idarəetmə əməyinin şəquli istiqaməti kimi müəssisə və onun yuxarı idarəetmə təşkilatının bütün heyət üzvlərinin işini əlaqələndirməsidir. İdarəetmənin əsas məqsədi adamların fəaliyyəti ni əlaqələndirməklə, müəssisə qarşısında duran məqsədlərə yüksək nəticələrlə nail olmaqdan ibarətdir.

4.5. HEYƏT ÜZRƏ İDARƏETMƏ HƏDDLƏRİ

Müəssisənin, təşkilatın işçi heyəti üzrə rəhbərləri idarəetmə fəaliyyəti aparmalarına baxmayaraq, onların hamısı cinsi səviyyədə əmək fəaliyyətinə qoşulurlar. Ayri-ayri idarəetmə rəhbərləri digər bölmə rəhbərlərin işinin əlaqələndirilməsinə şəxsən özləri vaxt sərf etməli olurlar. Yuxarı idarəetmə pilləsində dayanan rəhbər tərəfindən fasiləsiz olaraq, onun tabeliyində olan orta və aşağı səviyyəli idarəetmə işi bilavasitə mərkəzləşdirilmiş qaydada əlaqələndirilir. Heyətin idarəəolunmasına cavabdeh olan rəhbərin əməyinin yuxarıdan-aşağı (şəquli) bölünməsi, bir qayda olaraq idarəetmə səviyyəsini əmələ gətirir və buraya daxildir:

- ümumi rəhbərliyin mütəşəkkilliyyinə nail olmaq;
- heyət üzrə idarəedici səviyyənin optimallaşdırılması;
- heyətin idarəəolunmasının texniki səviyyəsinin yüksəldilməsi;
- əsas heyətin idarə edilməsi mərhələlərin müəyyən edilməsi;
- aralıq, orta işçi heyətin idarə edilməsi prinsiplərin yaradılması;
- köməkçi işçi heyətinin idarə edilməsi xüsusiyyətlərini onların hər birinin başa düşəcəyi dərəcədə sadələşdirilməsinə çalışmaq və s.

Heyət üzvlərinin təşkilatı idarəetmənin yüksək səviyyəsində, direktorlar şurasının sədri və ya prezident və vitse-prezident təmsil edə bilərlər. İdarəetmə işçilərinin bu qrupu müəssisədə çalışan bütün işçilərin marağını və tələblərini təmin edən, təşkilatın siyasetini tərtib edir və onun həyata keçirilməsinə cavabdehdirlər. Bununla belə, ali idarəetmə heyətinin fəaliyyətini iki yerə bölmək olar: səlahiyyətli idarəetmə işçiləri və ümumi rəhbərliyi həyata keçirən şəxs və

ya kollegiya üzvləri.


Heyət üzrə idarəetmənin orta səviyyəli rəhbərləri, yüksək səviyyəli rəhbərlərinin bilavasitə iştirakı ilə tərtib olunmuş təşkilatın heyət üzvlərinin funksiyalaşma siyasetinin reallaşmasını təmin edir və daha əcəvik idarəetmə məsələlərin həllinə cavabdehdir. Bu qrupa daxil olan idarəetmə sahəsinin mütəxəsisləri böyük səlahiyyətlərə malik olmaqla, hər hansı bir məsələnin həllində müstəqil rəy söyləməklə qarşıya qoyulan işin hansı heyətə yerinə yetirilməsinin məqsədə uyğunluğunu düzgün müəyyənləşdirir. Bu şəxslər sahə rəhbərləri və sahəyə daxil olan müəssisələrin direktorları, funksional bölmələrin rəisləridir.

İdarəetmənin köməkçi heyəti məhdud səlahiyyətli idarəetmə işçilərindən ibarət olmaqla, onlar az ixtisaslı və xidmətədici iş sahələrində çalışırlardır. Köməkçi heyət məhdud səlahiyyətli idarəetmə heyətindən ibarət olmaqla, onlar az ixtisaslı və xidmətədici iş sahələrində çalışırlar üzərində rəhbərlik etməklə fəaliyyət göstərirler. Nisbetən yüksək səviyyəli ixtisaslı ustalar, briqadirlər, nezərətçilərin idarəolunması prosesinə onları birləşdirən qrup rəhbərləri başçılıq edirlər. Heyətin idarəolunmasının əsas funksiyalarını vaxt sərfi üzrə aşağıdakı əsas mərhələlərdən keçərək təmamlanır:

1. Heyətlə idarəetmə işinin əvvəlcədən planlaşdırılması.
2. İdarəetmə məsələlərinə aid təşkilati işin müəyyən edilməsi və onun icrası mexanizmini işləmək.
3. İdarəetmə qərarlarının yerinə yetirilməsinə nəzarətin təşkili və aparılması üsullarını müəyyənləşdirmək.
4. Aşağı mərhələlərdə idarəetmə işinin aparılması.
5. Aralıq-orta səviyyədə idarəetmə heyətin təyin olunması və rəhbərlik tərəfindən nəzarətdə saxlanması.
6. Müəssisə miqyasında əsas idarəetmə heyətin seçiləməsi.

7. Bütün idarəetmə səviyyələri üzrə vahid rəhbərliyin yaradılması və digər idarəetmə qurumlarının fəaliyyətinin əlaqələndirilməsini təşkil etmək və s.

Göstərmək lazımdır ki, heyətin idarə edilməsində cavabdeh olan rəhbərlər bütün idarəetmə səviyyələrində təkcə rəhbərlik fəaliyyətini yox, həmçinin icraedici qismində əhəmiyyətli işlər görürələr. Lakin rəhbər işçilər vəzifə pillələrində yüksəldikcə onların icraetmə funksiyalarının xüsusi çəkisi azalır belə ki, təcrübələr göstərir ki, yüksək səviyyədə icraetmə idarəetmə rəhbərinin ümumi iş vaxtının 10%-ni, orta idarəetmə rəhbərlərin 50%-ni, aşağı idarəetmə rəhbərlərin iş vaxtının 70%-ni əhatə etdiyini nəzərə alaraq, aşağıdakı cədvəli tərtib etmək olar (şəkil 15):



Şəkil 15.

Heyətin idarəolunmasının bütün səviyyələrdə ümumi iş vaxtının bölüşdürülməsi iki istiqamətdə aparılmaqla, yəni idarəetmə işlərindən ibarət funksiyaların və ixtisasla əlaqədar xüsusi idarəetmə funksiyalarının daha səmərəli yerinə yetirilməsinə əhəmiyyətli təsir edir. Bu o deməkdir ki, bütün səviyyələrdə rəhbər işçilər müəyyən zəruri vaxt kəmiyyətini heyət üzvlərinə onların ixtisası ilə əlaqədar olan izahatların verilməsinə aşağı idarəetmə işçilərini cəlb etməklə vaxt itgilərini minimuma endirə bilərlər.

İdarəetmə heyəti tərəfindən işçi fəaliyyətilə bağlı izafı vaxt itgiləri adətən, ierarxiya qaydasında daha yuxarı pillədə duran səlahiyyətli rəhbərin işe qarışması nəticəsində tez bir zamanda əhəmiyyətli səmərə əldə edilir. Lakin bu heç də o demək deyil ki, orta səviyyəli idarəedən şəxslə birlikdə aşağı mərhələni idarə edən şəxslər təsirli tədbirlər görə bilməzlər, eksinə onlara verilən səlahiyyətlər daim artırılmalıdır. Heyətlə bağlı idarəetmə mərhələlərində yerinə yetiriləcək əsas işlərə görə tapşırıqlar bütün rəhbərlik səviyyəsində tənzimlənməlidir, belə olduqda onun əhəmiyyət dairesi daha geniş olur.

İdarəetmə heyəti üzvlərinə yerinə yetirdikləri işlər üzrə ixtisasə bağlı tapşırıqların verilmesi vahid idarəetmə rəhbəri tərəfindən vaxtında və kifayət qədər detallaşdırılmış variyantlarda verilməlidir.

Burada göstərmək lazımdır ki, idarəetmə səlahiyyətləri artdıqca idarəetmə üzrə ixtisasə sərf olunan zəruri vaxtin xüsusi çəkisi azalır və heyət üzvlərinin ümumi idarəolunma işlərdə iştirakı müvafiq surətdə genişlənir. Gösterilən təsnifat səviyyəsi ümumi idarəetmə mərhələləri olmaqla, eyni zamanda təşkilatın növbündən, ölçülərindən, onun fəaliyyət sahəsi və təsərrüfat xüsusiyyətlərində asılı olmaqla idarəetmə heyətinin fəaliyyətində ciddi dəyişiklər aparılmasını tələb edir.

İdarəetmənin obyekti və subyekti

Heyətin idarəolunma prosesi idarəetmə üzrə konkret obyekti və subyekti olmasını tələb edir. Bu onu göstərir ki, hər hansı təşkilatın fəaliyyəti iki alt sistemli idarəetmə işlərindən ibarət olub, onlardan biri idarəolunan, digəri isə idarəedən adlanır. Hər iki halda əsas məqsəd idarəedilən və idarəedən hüquqi şəxs - adamların qarşılıqlı münasibətlərini tənzimləmək, yüksək əmək göstəricilərinə nail olmaqdır. Beləliklə, idarəetmə obyekti ya ayrıca istehsalat quruluşu kimi, ya da ümumilikdə vahid təşkilat kimi idarəetmə heyəti vasitəsilə qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün işçiləri olan hüquqi şəxs başa düşülür. İdarəetmə subyekti - idarəetmə heyətinin fəaliyyətinin aparılması üçün istifadə olunan iş sahələridir.

Bazar iqtisadiyyatı şəraitində təşkilatın eyni quruluşlu idarəetmə obyekti və subyekti ola bilər. Məsələn, müəssisə fəaliyyətində altsistemli idarəedici rəhbərlə bir yerdə idarəedənlər hesab olunursa, onun bütün şöbələri isə idarəolunandır. Öz növbəsində şöbə müdürü altsistemli idarəedən şəxs, işçilər isə idarəolunandırlar. Eyni vaxtda müəssisə müdürüyyəti özündən yuxarı təşkilatın tapşırığını yerinə yetirdikdə idarəedənlər kateqoriyasından idarəolunana çevrilir. Eyni prinsiplər əsasında fəaliyyətdə olan idarəedici subyektlər kimi ali qanunverici təşkilatlar və bütün məhkəmə, hüquq təşkilatlarını göstərmək lazımdır.

İdarəolunan obyektlər kateqoriyasına dövlət və məhkəmə qurumu və hüquq qanunları ilə tənzimlənən aşağıdakı əlamətlərlə fərqlənən mərhələlərdə daxildir:

- ümumi respublika, sahələr, region, firmalar miqyasında həll olunan məsələlərin səviyyəsinə görə;
- maliyyə-kredit sahələrində - gəlirlər, kapital qoyuluşu, qiymətlər, müxtəlif bazarlar üzrə idarəetmə fəaliyyəti;
- müxtəlif fondlar, elmi tədqiqat mərkəzləri, təhsil

müəssisələri və xüsusi təyinatlı kompaniyaların idarəetmə fəaliyyətləri və s.

4.6. İDARƏETMƏ HƏYƏTİN YENİDƏN HAZIRLANMASINDA MƏQSƏDLƏRİN DƏYİŞDİRİLMƏSİ

İdarəetmə heyətinə daxil olan işçilərin ixtisasların yüksəlməsi müəssisədə kadrların yenidən hazırlanması quruluşuna və prinsipinə müvafiq olmalı və tam surətdə sahələrəsi yenidən hazırlamağa istiqamətlənməlidir. Müasir iqtisadi münasibətlər şəraitində müəssisənin idarə olunmasında sırr deyil ki, yaxın keçmişdə idarəetmə heyətinin ixtisaslarının yüksəldilməsi üzrə məşğulluq ancaq sərf bilik verilişi ilə üst-üstə düşürdü. Bu gün yeni şəraitdə idarəetmə heyəti üzvlərinin hazırlanmasına bu cür yanaşma bazar münasibətlərinə uyğun gələn idarəetmə heyətinin yenidən hazırlanması tələblərinə cavab vermir. Buna görə yenidən hazırlanmanın məqsədi öyrətmənin çox tədbirli sistem kimi nəzərdən keçirməyi tələb edir. Yeni idarəetmə heyətinin öyrədilməsinin əsasında biliklərin inkişafı dayanır. İşçi qabiliyyətləri və vərdişləri aparıcı mərhələlərdə özünü göstərməsi - yəni fikirləşmə (mən nə bilmək istəyirəm), hissiyat, motivasiya (nə üçün mən təhsil alacam və ya yenidən öyrənəcəyəm), gündəlik həyatda və biliklərin təcrübədə tətbiqində mən nə etmək istəyirəm, nə kimi məqsədlərə nail olmağa çalışıram fikri hər bir heyət üzvünü düşündürməsi təbii sayılmalıdır. Müasir iqtisadi təsərrüfat və idarəetmə xüsusiyyətləri nəzərə almadan, yenidən hazırlanma bir çox şəxsi meyillərin vərdişə əvvəlki tətbiqini göstərir, bu səbəbdən öyrətmə prosesində heyət üzvləri tərəfindən lazımı səviyyədə idarəetmə biliyi mənimsinənilmir. Yeni iqtisadi şəraitdə biliklərin mübadiləsini genişləndirməklə iş yerlərinin müasir mühitə uyğunlaşdırılması idarəetmə heyətinin qəbul edə-

cəyi qərarlardan da asılılığı labüddür. Məhz buna görə idarəetmə heyətinin yenidən hazırlanması əsas məqsəd kimi qarşıya qoyulur.

Müəssisə fəaliyyətində idarəetmə heyətinin çevik iş prosesində vaxt keçidkəcə "üsul" anlayışı müxtəlif cür qəbul olunmaqla şərh edilir. Öyrətmə üsulu köməkçi vasitə və tədris proseslərinin idarə edilməsi vasitəsi kimi müəyyənləşdirilir. Hal-hazırda idarəetmə üsulu adı altında idarəetmə heyətinin fəaliyyətinin planlı şəkildə həyata keçirilməsi başa düşülməlidir. Digər tərəfdən idarəetmə heyətinin yeni tələblərə uyğun gələn tədris prosesinin təşkilində müvafiq dəyişiklərin köməyilə optimal formada idarəetmə heyətinin yenidən hazırlanma proseslərindən istifadə olunmalıdır. İdarəetmə heyətinin hər bir üzvünün müəssisə fəaliyyəti ilə bağlı yaranmış şəraitdə düzgün qərarlar qəbul etmələri, istehsal nəticələrini əvvəlki dövrə müqayisədə əsaslı surətdə yüksəldilməsinə imkan yaratmalıdır. Heyət üzvünün öyrədilməsi üsulunun dəyişdirilməsi və bu sahədə mövcud texniki vasitələrdən istifadə mexanizmi biri digəri ilə six əlaqəlilik şəraitində həyata keçirilməklə, aşağıdakı ardıcılığın gözlənilməsi tələb olunur.

1. İctimai dəyişiklər və peşəkar fəaliyyətin məzmunu ilə daha çox sərbəstlik göstərməklə heyət üzvünün idarəetmə qərarları qəbul etmək bacarığı və yaradıcılığı yüksəldilməlidir.

2. İşçilərin şüurundakı, onların niyyətindəki, əmək nəticələrinin qiymətləndirilməsində olan dəyişmələri idarəetmə həyəti üzvlərinin vaxtında hiss etmək, görmə və nəzərə alma bacarığı olmalıdır.

3. İdarəetmə heyəti üzvünün yenidən hazırlanma məqsədləri və nəticələri haqqında təsəvvürə malik olmaq, onları vaxtında və düzgün qiymətləndirmək lazımdır.

Hələ bu yaxınlara kimi belə bir fikir söylənirdi ki, yaxşı rəhbər tədricən əmək proseslərini formalasdırmağı bacardığı üçün ona lazımı təcrübə və intuisiya ilə zənginləşmək, eləcə də təhsilini artırmaq üçün xüsuslu lüzum yoxdur. Təcrübə göstərir ki, idarəetmə işlərini daha səmərəli tətbiq etmək bacarığı "sınaq və səhv" üsullardan alınmış biliyi heç bir dərs əvəz edə bilməz - fikri bazar iqtisadiyyatında əsaslı deyil. Belə fikir ona görə formalasılır ki, idarəetmə heyətinin yenidən hazırlanma proseslərində öyrətmənin passiv üsullarına meyillik mövcuddur. Passiv öyrətmə üsulu özü nün sosial-iqtisadi cəhətlərinə görə aşağıdakı iki istiqamətlər üzrə təsnifatlaşdırılıb bilər (cədvəl VI):

Cədvəl VI.

passiv cavab yığımında	aktiv cavab axtarışında
1. Rəhbərin nozarəti altında öyrətmo.	1. Sərbəst öyrətmo prosesindən istifadəni genişləndirmək.
2. Mərkəzləşdirilmiş, simetrik öyrətmo.	2. Qeyri-mərkəzləşdirilmiş öyrətmo prosesini yeniləndirmək.
3. Məhdudlaşdırılmış, qəbul edilmiş programlı hazırlıq.	3. Öyrətmənin açıq sistemini döyişdirmək və müasir idarəetmə fondları tətbiq etmək.
4. Problemsız məlumatlardan istifadə.	4. Problem və vəziyyəti əlaqəli şəkildə öyrətmələr, üsullardan bəhrələnmək.
5. Qisaxüelasoli məlumatları seçməklə öyrətməni asanlaşdırmaq.	5. Ümumi geniş höcmli məlumatata yiyolnmək və onları tətbiq etmək.
6. Müasir idarəetməyə aid cəhətlərin öyrənilməsinə soy göstərməmək.	6. Vəziyyətə bağlı bütün kompleksin öyrənilməsi.

Cədvəl VI ardı	
7. İdarəetmə qorarlarında yeni ifadələri tətbiq etmək imkanlarından istifadə etməmək.	7. İnkışafa yönəldilmiş, öyrətmənin aktiv üsullarını müqayisəli şəkildə öyrənilməsi.
8. Yeni idarəetmə üsullarının sistem kimi qəbulunda bigamalıq.	8. Səhə üzrə mövcud idarəetmə üsullarını öyrənmək və təkmiləşdirmək.
9. İdarəetmə sahəsində standart biliklərin tətbiqini öyrətmək.	9. Bacarıq və vərdiş üsullarının müxtəlifliyinə çalışmaq.
10. Məxsusi kitab mətnlərindən istifadə etməklə kifayətlənmək.	10. Öyrətmənin texniki vasitələrinin səmərəlisiini seçmək və sərbəst qərar qəbul etmək bacarığı.

Heyətin yenidən hazırlanması müasir üsulların köməyi-lə, öyrənmənin müxtəlif texniki vasitələrindən istifadə etməklə aparılması idarəetmə heyəti tərəfindən sərbəst qərar qəbul etmə qabiliyyətləri və sistemli idarəetmə fikri formalaşmağa kömək edir. Fəaliyyət prosesində sərbəstlik səviyyəsini aktivləşdirməklə, idarəetmə heyətinin hər bir üzvünün fərdi inkişafına güclü zəmin yaradılmış olur.

İdarəetmə heyətinin yenidən hazırlanmasını şərtlərinin dəyişməsi ilə əlaqədar olaraq və mövcud şəraitlə bağlı idarəetmə tələbatların dəyişməsi də baş verir. Buna görə idarəetmə işləri üzrə qərar qəbul etməzdən əvvəl, əmək fəaliyyətilə bağlı konkret situasiya nəzərə alınmaqla onların həlli mərhələləri öyrənilir. İdarəetmə kadrlarının yenidən hazırlanmasında öyrətmənin çəvik üsullarından istifadə heyət üzvlərinin üzərinə düşən vəzifələri səmərəli və keyfiyyətlə yerinə yetirmək bacarığını artırmağa kömək edir.

Heyətin idarə edilməsi problemi birdəfəlik prosesdən ibarət olmayıb, o işçinin əmək fəaliyyəti təsklisinin bütün mərhələlərində dinamik xassəyə malik olmaqla aşağıdakı

xüsusiyyətlərə malik olur:

- əmək prosesində insanın davranışının həmişəlik verilir, fərdi inkişafla bağlı daxili və xarici amillərin təsirindən asılı olaraq dəyişilir;

- heyətin peşəkar inkişafı əsasən məxsusi səmtləşmə və kollektivdə uyğunlaşmanın yüksək seviyyəsinə nail olmaqla əməyin nəticəsindən işçinin razı qalmasına çalışmaq, hər bir işçinin xidmət üzrə irəliləyişə olan ümidi lərini tezliklə doğrultmaq;

- bütün hallarda idarəetmə heyəti tərəfindən işçinin fərdi inkişafı onun işə qəbul olunmasından başlayaraq, sonrakı istehsalat dövrlərində də ardıcıl davam etdirilməlidir;

- idarəetmə kadrlarının hazırlanması firma fəaliyyətilə bağlı xidməti vəzifə olmaqla ümumi kollektiv tapşırıqların yerinə yetirilməsi ilə tamamlanır;

- idarəetmə sahəsində hər bir rəhbər işçinin ixtisasının artırılması, onun biliyinin yeniləşdirilməsinin daimi prosesi olmaqla, baş veren bütün ictimai-sosial və iqtisadi dəyişiklər nəzərə alınmalıdır.

Bazar münasibətlərinə keçid firmanın idarəetmə heyətinin hazırlığı üzrə köhnə öyrətmə sistemindən kadr təhsilinin sahələrarası qurumunun dəyişməsini tələb edir. Çünkü heyətin idarəetmə fəaliyyətində və idarəetmə heyətinin peşəkar inkişafı prosesində, eləcə də hazırlıq quruluşunda, idarəetmə məqsədlərinin qoyuluşunda və qəbul edilmiş qərarlarin yerinə yetirilməsi prosesinde əsaslı dəyişiklər baş verir. Deyilənlər onu göstərir ki, bazar münasibətlərinə keçid dövrü idarəetmə kadrlarının ixtisaslarının artırılması üçün zəruri dinamiki tədbirlər planın işlənməsini tələb edir. Buna nə bağılı idarəetmə heyətinin yenidən hazırlanması principinə, quruluşuna, məqsədlərinə və ərazi-sahə xüsusiyyətlərinə aid olan bütün dəyişiklər nəzərə alınmalıdır.

İş günü ərzində idarə rəhbəri öz işinə və eləcə də tabe-

liyində olanların fəaliyyətinə bu və ya digər dərəcədə təsir edən 10 mindən-20 minə qədər sözdən istifadə edir. Rəhbərin işlətdiyi sözlər, ifadələr və işaretlər əbəs yerə itirilməməsi üçün aşağıdakı amillərə ciddi əməl edilməsi olduqca vacibdir:

- söhbət etdiyiniz həmsöhbətinizin malik olduğu xassələri dərindən və hərtərəfli öyrənməyə çalışmalı;

- həmsöhbətinizin düz gözlərinə baxmaqla söhbətinizi davam etdirin, belə etdikdə o, sizin sözlerinizə daha böyük maraqla qulaq asır və söhbətin aparılmasından lazımi nəticələr çıxarmış olur;

- göstəriş və digər xassələri söhbətlərdə əsas mövzu üzrə istiqamət müəyyənləşdirildikdən sonra, ondan yayılmamaya çalışmaqla daha yüksək nəticələr qazanmaq olar;

- həmsöhbət kimi seçdiyiniz şəxslərə böyük hörmət və nəzakətlə yanaşın, çünkü həmin şəxs onun üçün olduqca vacib olan məsələni həll etmək üçün gəlmışdır;

- səbrli olmağa çalışın, həmsöhbətiniz olan şəxsi heç vaxt tələsdirməyin və onu əsəbləşdirməyə səbəb ola biləcək sözlərə, işaretlərə, hərəkətlərə də qətiyyən yol verməyin.

Göstərilən şərtlərə əməl etməklə idarəedən, rəhbər, lider öz fəaliyyətində nəzərdə tutulandan da artıq yüksək nəticələrə nail olması mümkündür.

İdarəetmə mərhələsinin yüksək pilləsində duran rəhbərin gündəlik fəaliyyəti prosesində müxtəlif səbəblər üzündən bəzi uğursuzluqlar baş verə bilər. Belə uğursuzluqlar bir qayda olaraq təkcə idarə olunanların fəaliyyətinə deyil, ilk növbədə idarəedənin şəxsi əhvalruhiyyəsinə və onun rəhbərlik etdiyi müəssisənin istehsalat nəticələrinə mənfi təsir göstərə bilər. Həmin uğursuzluqlar adətən, idarəedən tərəfindən aşağıdakı qrup hərəkətlərə yol verildikdə baş verir:

a) idarəedən şəxsin fəaliyyət göstərdiyi sahədə yüksək

iş aparma xüsusiyyətlərinə malik olmaması;

b) idarəədən şəxsin fəaliyyət göstərdiyi sahələrinin inkişaf perspektivlərini görməməsi və bu sahədə müstəqil mülahizələr apara bilməməsi;

c) idarəədən şəxsin - rəhbərin öz fəaliyyət dairəsində işlə əlaqədar yetkin fikrə malik olmaması və idarəəolunanlar arasında istehsalat təsərrüfat fəaliyyətilə bağlı geniş miqyaslı təsəsuratlara malik olmaması;

ç) idarəədən rəhbərin idarəəolunanlar arasında özünü nümunəvi apara bilməməsi, tabelikdə olanlarla kobud və nəzakətsiz hərəkətlərə yol verməsi, işçilərlə birləşməyə və birləşməyə qaydalarına ciddi əməl etməməsi və bu səbəbdən şəxsi nüfuzun aşağı olması.

İdarəetmə mərhələsinə başçılıq edən şəxs - rəhbər bir qayda olaraq bütün fəaliyyəti boyu unutmamalıdır ki, onun liderlik etdiyi əmək kollektivinin hər bir üzvünün əmək fəaliyyətinin son həddinin keçidkə, onların əmək məhsuldarlığını yüksəltmək xeyli çətinləşir. Vəziyyəti düzəltmək üçün daha ağıllı və uzaqgörənliliklə idarəəolunanların hər birinin qayğısına qalmaqla, onlarda müvafiq kollektiv və şəxsi maraqların yüksək səviyyədə təmin olunmasına bütün bacarığını və təcrübəsini sərf etməlidir. Bu sahədə müvəffəqiyətlərin daha çox və təsirli olması üçün idarəetmə qurumlarına başçılıq edən şəxsin özünün nüfuz dairəsini daha da genişləndirməyə (nəzəri və təcrubi biliklərini artırmağa) borcludurlar.

Heyətin idarə olunması şahmat oyunu qədər mürəkkəb, mürəkkəb olduğu qədər də maraqlıdır. Sivil cəmiyyətlərdə idarəetmə təkcə fəaliyyət sahəsi kimi deyil, həm də maraqlı tədqiqat sahəsi kimi mütəmadi olaraq öyrənilir.

Heyətin idarəetmə bacarığı və məharəti, etika və mədəniyyətə malik olmaq, sərbəst fəaliyyət göstərmək, müstəqil qərar qəbul etmək və ən başlıcası isə uğur qazanmaq iqtisadi-

diyyatda inkişaf yolunun tələbi və ehtiyacı kimi çıxış edir. Bu yol bilik və savad, yüksək mədəniyyət, yorulmaz fəaliyyət və bacarıq, dözüm və düzlük, çevik manevretmə, strateji proqnozlaşdırma, ən nəhayət bazar münasibətlərinə bələdçilik tələb edir. Yalnız bu zaman müasir müəssisə fəaliyyətinin səmərəliyi fərqlidir. Məsələn, müəssisənin fəaliyyəti yüksək nəticəli olur desək səhv etmərik.

Müəssisədə idarəetmə heyəti ilə qarşılıqlı əlaqəyə başlamaq çoxlarının başa düşdüyü primitiv şəkildə idarəetmə ilə məşğul olmaq demək deyildir. İdarəetmə heyətinin zaman və məkan daxilində rəqabət qabiliyyəti çoxcəhətli səmərəli fəaliyyətdir. Daimi rəqabət qabiliyyətli fəaliyyət isə yaradıcılığı sevir. Davamlı yaradıcı və gərgin fəaliyyət olmadan iş adamının bazar mühitində uğur qazanması, fikrimizcə, mücərrəd bir məsələdir. Müəssisə fəaliyyətində idarəetmə işləri ilə məşğul olmaq istəyənlər üçün yaradıcı mühitin ilkin şərtlərini yaratmaq eyni zamanda dövlətin işidir. Bu mühitin yaradılması və onun qorunması əslində cəmiyyətin inkişaf yolundan start vəziyyətinə getirilməsi deməkdir. İş adamının idarəetmə fəaliyyətinə gəlişi onların hər birinin qarşısına qoyduğu məqsədin həyata keçirilməsi istəyindən irəli gelir.

İdarəetmə işlərinə nəzarət edən rəhbər çoxlu sayıda obyektiv və subyektiv amillərlə şərtlənən problemlərlə qarşılaşır. Respublikanın mövcud iqtisadi durumunda bu problemlər həddindən artıq çoxdur. Buraya iqtisadi xassəli problemlərlə yanaşı siyasi, sosial infrastruktura, ekoloji, ərazi xüsusiyyətləri ilə əlaqədar problemlər də daxildir. Göstərilən sahələrinin ümumi xalq təsərrüfatı miqyasında idarə olunması üçün bazar iqtisadiyyatını dərindən bilən və müəssisə fəaliyyətində yüksək istehsal-satış nəticələrini qazanan müasir idarəetmə heyətinin hazırlanması böyük məsrəflər, vaxt və canlı əmək sərfi hesabına əldə edilir.

5. İDARƏETMƏ QƏRARLARI VƏ ONLARIN SƏMƏRƏLİYİNİN ÖYRƏNİLMƏSİ

5.1. HEYƏTİN İDARƏETMƏ QƏRARLARININ XÜSUSİYYƏTLƏRI

İctimai həyatda təsərrüfat əlaqələrin, habelə mütəşəkkilliyyin təmin edilməsində idarəetmə bir fəaliyyət növü olaraq çoxdan mövcuddur. Lakin əslər boyu idarəetmə prosesi sərf emprik xassə daşımış və elmi əsaslara malik olmamışdır. İdarəetmə ictimai-iqtisadi münasibətlərin konkret məqsədə uyğun təşkil edilməsi üsulu olmaqla tam bir sistemin ayrı-ayrı hissələri, ünsürləri arasındaki əlaqəni təşkil edən bir prosesdir.

İdarəetmə əvvəlcədən nəzərdə tutulmuş və dərk edilmiş məqsədə nail olmaq, nəticələr əldə etmək üçün hər hansı konkret obyektdə məqsədə uyğun təsir etmə vasitəsidir. İdarəetmə bütün obyektiv qanunlar sisteminin tələblərinin, habelə müasir cəmiyyətə xas olan ictimai, kollektiv, şəxsi mənafelərin həyata keçirilməsi mexanizmidir. Elmi idarəetmə əslində idarəetmə təcrübəsinin keyfiyyətini səciyyələndirən bir anlayışdır. Elmi idarəetmə şüurlu idarəetmə ilə bilavasitə əlaqədardır. Şüurlu idarəetmə ilk növbədə cəmiyyətin və təbiətin obyektiv qanunlarını, sosial iqtisadi inkişafın mövcud və strateji təmayüllərini nəzərə almağı tələb edir.

İdarəetmədə ən başlıca məqsəd və vəzifə cəmiyyətin obyektiv imkanlardan istifadə olunmasını təmin etməkdir. O, əslində cəmiyyətin potensialından istifadə etmənin mü hüüm amili olmaqla, həm də insanların əmək fəaliyyətinin təşkil edilməsi imkanlarını səfərbərliyə alınmasının başlıca formasıdır.

Müasir cəmiyyət özü mürəkkəb bir qurumdur. İqtisadi,

sosial, mənəvi inkişafın əlaqələndirilməsi, ayrı-ayrı kollektivlərin fəaliyyətinin istiqamətləndirilməsi, cəmiyyətdə baş veren bir çox sosial-iqtisadi münasibətlərin qaydaya salınması müəyyən problemlərin həlli ilə əlaqədardır. Bu kimi məsələlər idarəetmə elminin istifadə olunmasına, öyrənilməsinə olan tələbatı əhəmiyyətli dərəcədə artırır. Müasir texnikanın, mürəkkəb elmi proseslərin, texniki sistemlərin, qurğuların, axın xətlərinin, müasir elmi-texniki tərəqqinin də təşkil olunmağa və idarə edilməyə böyük ehtiyacı vardır.

İdarəetmə elminin üsullarına, qanunlarına, prinsiplerinə, bütün müddəalarına yalnız elmli insanlar deyil, hər bir istehsalçı, təsərrüfat rəhbəri eyni dərəcədə əməl etməlidir. Yalnız bu prinsiplərə ciddi əməl etdikdə idarəetmə sahəsində sözə işin vəhdətliyi mühüm səmərəli nəticəni təmin edə bilər. İdarəetmə canlı və cansız təbiətin, ictimai həyatın bütün hadisələrinə xas olan bir prosesdir. Bununla əlaqədar olaraq, idarəetmənin üç növü fərqləndirilməlidir:

a) cansız vasitələrin idarə edilməsi. Məsələn, maşınların, texnoloji proseslərin canlı adamlar tərəfindən idarə edilməsi;

b) canlı varlıqların, insanların organizminin idarə edilməsi. Məsələn, yalnız insanlara xas olan fizioloji, biokimyəvi, biofiziki amillərin iştirakı ilə idarəetmənin təşkili və aparılması;

c) uzunmüddətli tarixi dövr üçün yüksək intellektə malik insanlar tərəfindən cəmiyyət üzvlərinin şüurlu, iqtisadi-sosial istiqamətli idarə edilməsi.

Hər bir idarəetmə növü öz növbəsində müxtəlif sahələrə ayrılır. Belə ki, iqtisadi-sosial idarəetmə fəaliyyətinə cəmiyyətin, ictimai istehsalın idarə olunması, dövlətin idarəetmə qurumları, ictimai təşkilatların idarə edilməsi mərhələləri daxildir.

Bütün idarəetmə qurumu üç mühüm istiqaməti əhatə

edir:

- siyasi idarəetmə üzrə fəaliyyət sahəsi;
- iqtisadi məcələlərin idarəedilməsi mərhələləri;
- dövlət qurumlarının fəaliyyətində idarəçilik prinsiplərinin təşkili və aparılması.

Cəmiyyətin varlığını maddi nemətlər istehsalı təşkil edir, ona görə də bütün istehsal və qeyri-istehsal sahələrinin idarəedilməsi idarəetmə elminin obyektidir. İdarəetmə elmi müəssisələrdə, istərsə də bütün cəmiyyət miqyasında maddi istehsalı və onun bölgüsünü tənzimləyir. İdarəedən qurum planauyğun və ardıcıl fəaliyyət sahələrini əhatə edir və bütün idarəetmə prosesləri canlı insanlar tərəfindən həyata keçirilir, yeni zəruri idarəetmə üsulları yaradılır.

Heyət üzrə idarəetmə qərarları idarəetmə prosesində başlıca yer tutur. Həmin qərarlar ayrı-ayrı adamların gündəlik həyatda qəbul etdikləri qərarlardan əhəmiyyətli dərəcədə fərqlənir. Bu birincisi qərarların obyektlərinin müxtəlifliyindən, ikincisi isə həmin qərarların qəbul olunması prinsip və üsullarından irəli gəlir.

Heyətin idarəetmə qərarlarının zəruriliyi müəyyən problemlərin, vəzifələrin həll edilməsi və əvvəl surətdə həyata keçirilməsi ilə əlaqədardır. Heyət üzrə idarəetmə qərarları müntəzəm olaraq dəqiqləşdirilməli və onun işlənib hazırlanması texnologiyası müasir real vəziyyətlə əlaqədar olduğunu nəzərə alaraq, onun bütün mərhələlərinə daima yüksək səviyyədə əməl olunmalıdır. Heyət üzrə idarəetmə qərarları heyətin idarəetmə sahəsində fəaliyyəti ilə üzvi şəkildə bağlıdır. Bu üzvi əlaqə məlumatlarının əvvəl surətdə təhlil edilməsi, müəyyən qərarların qəbulundan əvvəl mümkün səmərəli variantlarının işlənib hazırlanması, idarə olunan obyekta həmin qəbul edilmiş qərarlar vasitəsi ilə təsir edilməsi, mövcud vəziyyətin qaydaya salınması zərurətindən irəli gəlir. Rəhbərlik tərəfindən qəbul edilmiş idarəet-

mə qərarları istehsal mərhələlərində idarəetmənin müxtəlif məqsədləri ilə də bağlıdır. Məqsədlər müxtəlif və çoxcə-həli olduğu kimi, qərarlar da həmin vəzifələrin yerinə yetirilməsini tezlişdirməlidir. Qərarların başlıca məqsədi təkcə hər hansı bir problemi həll etmək deyil, eyni zamanda müəssisə-firma kollektivinin üzvləri arasında uzun müddətli inkişaf perspektivi üçün qarşılıqlı inam və etimad yaratmaqdan ibarətdir. Heyətin idarəetmə qərarları dövri bir prosesdir, bu dövr qərarların hazırlanması və əsaslandırılmışından başlayaraq tətbiqinə qədər olan mərhələləri əhatə edir.

Müəssisənin təsərrüfat fəaliyyətinin həyata keçirilməsinə cavabdeh olan vahid rəhbərlik qurumunda qəbul edilən idarəetmə qərarları istehsalat fəaliyyətinin hər hansı bir sahəsində idarəetmə məqsədlərinin və bu məqsədlərə çatmaq üçün müxtəlif vasitə və üsullarının tətbiqi ilə yüksək nəticələrə nail olmaqdır. Yüksək səviyyədə düşünülmüş və elmi cəhətdən əsaslandırılmış idarəetmə qərarları firmanın sosial-iqtisadi inkişafının sürətlənməsi ilə bərabər istehsalat fəaliyyətinin bazar iqtisadiyyatı şəraitində daha geniş təşəkkül tapmasına ciddi yardım etmiş olur.

Heyət üzrə idarəetmə qərarlarının səviyyəsi idarə aparatının və idarə rəhbərinin şəxsi keyfiyyətini müəyyənləşdirmək üçün mühüm bir meydardır. Hər bir rəhbər işçi, qəbul edilmiş qərarların keyfiyyətinə, onların hər zaman real faktlara əsaslanmaqla qəbul edilməsinə ciddi fikir verməlidir. Bir qayda olaraq bütün hallarda qəbul edilmiş qərarların elmi-texniki, iqtisadi-sosial, texnoloji və siyasi durum üzrə mövcud səviyyənin daha da yaxşılaşdırılmasını nəzərdə tutmalı və bu sahədə geniş inkişafi təmin etməlidir.

Heyətin idarəetmə qərarları qarşıda duran idarəetmənin vəzifələrini əhatə edən mərhələlərlə, həmçinin idarəetmə icra mexanizmi ilə sıx əlaqədardır. Yerinə yetirilməsi zəruri olan qərarlar idarəetmənin məqsədlərinin və ona nail olmaq

vasitələrinin icraçıların özləri tərəfindən dərk edilməsilə fəaliyyət və iş yerlərində yüksək nəticələr əldə etmək istiqamətində təkmilləşdirilə bilər.

Yadda saxlamaq lazımdır ki, həmin qərarlar birinci növbədə ayrı-ayrı işçilər tərəfindən şüurlu olaraq dərk edilməlidir, çünki qəbul ediləcək qərar müəyyən fəaliyyət növü və məqsədiə bağlı olur. Eyni zamanda həmin qərar hər bir rəhbər işçinin, idarəetmə heyətinin iradəsini ifadə edir və ayrı-ayrı rəhbər qurumlar tərəfindən müxtəlif istiqamətdə işləniş hazırlınan.

Müəssisənin müasir şəraitə bağlı istehsalat fəaliyyətini inkişaf etdirmək istiqamətində rəhbərliyin qəbul etdiyi bütün idarəetmə qərarları həll edilməli olan problemlər sahəsində qərarların yerinə yetirilmə müddətinə, qərarların məhiyyətindən asılı olaraq tə'siretmə obyektinə görə, eləcə də əhatə etdiyi məsələlərin əhəmiyyətinə və mözmununa görə təsnifatlaşdırılır. Burada əsas məqsəd icra müddətinə və iqtisadi əhəmiyyətinə görə qruplaşdırma aparmaq vasitəsilə strateji əhəmiyyətli olan problemləri ilk növbədə həll etməklə idarəetmə qərarlarının səmərəliyini yüksək həddə qaldırmaqdan ibarətdir. Bu qaydalara əsasən idarəetmə qərarlarının təsnifatını üç mühüm vaxt göstəricisi ilə səciyyələndirmek mümkündür. Onlardan - qısa, orta və uzun müddətlə qərarlar təcrübədə daha tez-tez işlədir. Bu, birinci növbədə özünü firmanın fəaliyyətinin tənzimlənməsinə yönəldilmiş sahələr üzrə qəbul edilmiş qərarlarda göstərir.

Heyət üzrə idarəetmə qərarları təsiretmə baxımından, xarici təsirli, yəni müəssisədən kənar və daxili təsirli, yəni bilavasitə müəssisədəxəli istehsal fəaliyyəti ilə bağlı qərarlardan ibarətdir. Xarici, yəni müəssisədən kənar fəaliyyət üzrə qəbul olunmuş qərarlar idarəetmə orqanları və subyektləri ilə əlaqədar olan müxtəlif yuxarı təşkilatların verdiyi əmrlərdən, sərəncamlardan, təlimatlardan, göstərişlərdən

ibarətdir. Xarici qurumlardan da müəssisə üzrə idarəetmə qərarları daxil ola bilər. Belə qərarlar əsasən inzibati ərazi bölgüsü üzrə müəssisənin yerləşdiyi iqtisadi rayon rəhbərliyi tərəfindən daxil ola bilər. Daxili qərarlar müəssisələrin, birliliklərin, təşkilatların, daxili bölmələrinin iyerarxiya qaydasında, ərazinin, sahənin, müəssisənin özünün iqtisadi inkişafından irəli gələn məsələlərin həll edilməsi ilə əlaqədardır.

Məhz buna görə həmin yuxarı idarəetmə qurumlarından daxil olan idarəetmə qərarları vəzifə səlahiyyətlərinə görə plan-iqtisadi, nəzarətedici, əlaqələndirici, texniki, texnoloji, maliyyə-kredit, inzibati, təşkilatlı, maddi-həvəsələndirici, sosial-təyinatlı idarəetmə qərarlardan ibarət ola bilər. Adları sadalanan qurumlardan daxil olan qərarlar əhatə dairəsinə görə ümumi və xüsusi qərarlara, idarəetmə mərhələlərinə, iyerarxiya səviyyəsinə, hazırlanma üsullarına görə evristik, qrafik, riyazi-statistik təyinatlı və s. istiqamətli ola bilər. Qərarların qəbul edilmə yerindən, vaxtından və hansı səviyyəli idarəetmə rəhbəri tərəfindən verilməsindən asılı olaraq bir sıra xüsusiyyətlərə malik olmaqla aşağıdakılardan həyata keçirilməsini təmin etməlidir:

1. Müəssisə-firma fəaliyyətinin bütün sahələrində çalısan işçilərin mənafeyini ifadə etməlidir.

2. İdarəetmə qərarları ünvanlı xassə daşımmalıdır və hər bir idarəetmə obyekti tərəfindən mütləq icra üçün qəbul edilməlidir.

3. Yuxarı səviyyəli təşkilatların idarəetmə qərarları aşağıdakılardan təşkilatların qərarları ilə uyğunluq təşkil etməlidir.

Müəyyən obyektiv və subyektiv səbəblərdən heyətin idarəetmə qərarları həmişə bütün amilləri nəzərə almaqla tərtib olunmur. Belə hallarda həmin qərarlar özünü doğrultmur və bəzi xoşagelməz nəticələrə getirib çıxarır. Ona görə

də idarəetmə qərarlarına qarşı bir sıra tələblər qoyulur və icra olunma prosesində onlardan kənarlaşma arzu olunmazdır. Qəbul edilən idarəetmə qərarları dövlətin siyaseti ilə bağlı olmaqla vahid sosial-iqtisadi inkişaf tələblərinə uyğun gəlməlidir. Çünkü bu siyaset özlündə əhalinin bütün təbəqələrinin mənafeyini müdafiə etməklə bərabər bu qərarlar dövlətin ümumi iqtisadi inkişaf xəttinə uyğun gəlməlidir, dəhə doğrusu aşağıdakı tələblərə cavab verməlidir:

- heyətin idarəetmə qərarları cəmiyyətin hər bir üzvünən qəbul etdiyi mövcud qanunlara uyğun olmalıdır və dövlət intizamının, ümumi inkişafın təmin edilməsinə şərait yaratmalıdır;

- heyətin idarəetmə qərarları elmi xassə daşımalıdır, iştehsalat və satışla bağlı mürəkkəb məsələlərin həllinə kömək etməlidir. Idarəetmə üzrə müasir inkişafın daha əlverişli səviyyəsinə nail olmaq üçün elmi-texniki tərəqqi ilə bağlı hər hansı yenilik qərarların qəbul edilməsi üçün əsas baza olmalıdır;

- heyətin idarəetmə qərarları müəssisə və təşkilatdakı şəraiti və xüsusiyyətləri də yaxşı əks etdirməlidir;

- hər bir idarəetmə təşkilatı, heyəti yalnız öz səlahiyyəti çərçivəsində qərarlar qəbul etməlidir;

- heyətin idarəetmə qərarları obyektiv məlumatlara əsaslanmaqla, lazımı nüfuza malik olmalıdır ki, adamların ona inam və etimadı daha güclü olsun;

- heyətin idarəetmə qərarları ayrı-ayrı idarəetmə obyektləri üçün differensialşdırılmalıdır;

- heyətin idarəetmə qərarlarının məzmunu aydın və yiğincam olmalıdır. Ona görə də bu cəhətlər idarəetmə qərarlarının layihəsi zamanı nəzərə alınmalıdır;

- heyətin idarəetmə qərarlarında məqsədə uyğunluq, optimallıq, mütləq surət öz əksini tapmalıdır;

- heyətin idarə olunması üzrə verilən qərarların kəmiyyət

yət və keyfiyyət müəyyənliyinə malik olması, həvəsləndirici və təsireddi xassələrinin daha qabarlıq şəkildə əks etdirilməsi mühüm əhəmiyyətə malikdir.

Heyətin idarəetmə qərarlarının əsaslandırılması birinci növbədə mövcud problemin xassələrindən, onun meydana gəlməsi mənbələrindən, iqtisadiyyatın dinamik inkişafından, daxili ziddiyyətlərin həlli zərurətindən meydana gəlir. Heyətin idarəetmə qərarları, təsərrüfat problemləri və yaranmış vəziyyət arasında üzvi əlaqələri nəzərə almaqla qəbul etməli və burada iştirakçıların hamisinin maraqları əsas götürülməlidir.

Müəssisənin idarəetmə problemləri, bir qayda olaraq, təşkilatın idarəetmə qərarlarının vaxtında və düzgün istiqamətləndirməsini tələb edir. Bu xüsusən, müxtəlif mürəkkəb təsərrüfatlıq situasiyalarına, problemlərinə aiddir. Həmin problem və situasiyaları aradan qaldırmaq üçün müxtəlif idarəetmə təşkilatlarının yaranmış çatışmazlıqları aradan qaldırmaq üçün konkret fəaliyyəti sağlamlaşdırmaq iqtidarında olan mühüm idarəetmə sahəsində çalışan heyət üzvlərinin qərarlarını tələb edir. Belə ki, mühüm elmi-texniki keşflər, ərazi problemləri, sahə və sahələrarası problemləri hər hansı bir müəssisə rəhbərinin və işçi heyətinin qərarları ilə tənzim oluna bilməz. Deməli, hər bir halda problemlərin həll edilməsi onu yaratmış müəssisə-təşkilatın işçi heyətinin və ya rəhbərliyinin qəbul edəcəkləri idarəetmə qərarları vasitəsilə həll edilməlidir.

Müəssisə fəaliyyəti ilə bağlı sosial-iqtisadi situasiyalara, hadisələrə, onların baş vermə səbəblərinə vahid qurum hələndə yanaşma konkret tarixi məkana görə olmalıdır. Hadisələrə bu qaydada yanaşma prinsipi ilə, əvvəllər mövcud olan ziddiyyətlərin səbəblərini aşkar etmək, həmçinin qəbul edilmiş qərarların yerinə yetirilməsi ilə bağlı alınacaq nəticələri konkret müəyyən etmək olar. Heyət üzrə idarəetmə

qərarlarının düzgün dərk edilməsi və onun xüsusiyyətlərinin hərtərəfli öyrənilməsi həmin qərarlara müasir iqtisadi-sosial şəraitlə bağlı amillərə əsaslanmaqla yanaşmanı tələb edir. Müəyyən amillərə görə yanaşma idarəetmə qərarlarının elmi cəhətdən əsaslandırılması üçün də vacibdir.

Hər bir elmi sahə üzrə elmi-texniki yeniliklər heyət üzvləri tərəfindən idarəetmə qərarlarının işlənib hazırlanmasında və qəbulunda mütləq nəzərə alınmalıdır. Heyətin idarə edilməsi qərarlarının qəbulu və yerinə yetirilməsi məzmun və mahiyyət etibarı ilə onlarda siyasi, iqtisadi, sosial, psixoloji, hüquqi, təşkiletmə cəhətlərinə ciddi yanaşılmalıdır.

Siyasi-mənəvi səpkili məssələlər mahiyyət etibarilə idarəetmə qərarları vasitəsilə heyata keçirilir. Hər bir qərarda, onun məzmununda nəzərdə tutulmuş istiqamətə əməl olunmalıdır. Təsərrüfat fəaliyyəti ilə bağlı qərarlarda bütün işçilərin maraqlarını daha çox əhatə edən istiqamətlər özünü göstərməlidir. Heyətin idarəetmə qərarlarında iqtisadi aspektlərin özüne də yetkin qurum halında yanaşmaq lazımdır. Çünkü, idarəetmə qərarlarında ən başlıca cəhət iqtisadi istiqamətdir, yəni hər bir briqadada, sexdə, müəssisədə işçilər, habelə yarımqrumlar arasında meydana çıxan münasibətlər quruluşunda iqtisadi münasibətlər əsas rol oynayır. Belə tərkibli qərarlar iqtisadi idarəetmə qərarları olmaqla, müəssisə fəaliyyətinə aid olan konkret məqsədləri, vəzifələri müəyyən edir. Bu birinci növbədə ölkənin, əraziinin uzunmüddətli iqtisadi inkişaf planlarında öz eksini tapır. Planlaşdırma, plan göstəriciləri idarəetmə qərarlarının qəbul edilməsi üçün mühüm mənbələrdir. Plan göstəricilərinə əsasən qəbul edilmiş qərarlar idarəetmə heyətinin qərarları ilə üzvi şəkildə bağlıdır.

Heyətin idarəetmə qərarlarının başlıca mahiyyəti idarəetmənin iqtisadi üsulları, əcvik təsərrüfat rəhbərliyi, tə-

sərrüfat hesabının möhkəmləndirilməsi və bazar münasibətlərinin daha geniş miqyaslarda tətbiqinə şərait yaratmaqdan ibarətdir. Məhz buna görə, işçiləri əmək fəaliyyətində, texniki yaradıcılığında və digər təşəbbüskarlıq formalarında idarəetmə qərarlarının sosial əlamətləri özünü daha çox göstərir. Heyətin idarəetmə qərarları qəbul və icra edilərkən istehsalat kollektivlərində sosial fəallığın, işçinin fərdi bilik səviyyəsi də vacib, mühüm meyar kimi qiymətləndirilməlidir. Çünkü iqtisadi inkişafın sosial amilləri ən güclü mənbələrdən ibarət olub, bu hal kollektiv maraqlara daha çox təsir göstərir. Heyətin idarəetmə qərarlarının hüquqi cəhətləri xüsusi əhəmiyyət kəsb etməklə dövlət maraqlarını inzibati tənzimləmə və təsərrüfatla bağlı hüquqların təmin olunmasının gözlənilməsi şərti ilə qəbul edildikdə onların icrasının səmərəlik səviyyəsi olduqca yüksəkdir.

Heyət üzrə qərarlar qəbul edilərkən hüquqi norma və normativlər vasitəsilə idarə olunma münasibətləri hüquqi səviyyədə tənzimlənərək qaydaya salınmalıdır. Eyni ilə müəyyən bir təsərrüfat qərarları qəbul edilərkən fəaliyyət sahəsinə aid hüquqi qaydalar və həmin firmanın sahə xüsusiyyətlərini eks etdirən normativ aktlar əsas götürülməlidir. İdarəetmə qərarları xüsusi hal üzrə və geniş tərkibli məqsədlərin həll edilməsi üçün bir-biri ilə bağlı olan amillərlə əlaqələndirilməklə dəqiq təhlil materiallarına əsaslanmalıdır. Qurumlu təhlil idarəetmə qərarlarının elmi səviyyəsinin yüksəldilməsi və kollektiv fəaliyyətlə bağlı mürəkkəb problemlərin obyektiv həlli üçün mühüm şərtidir. İdarəetmə heyətinin qəbul etdiyi qərarlara, müəyyən qurumlara əsaslanmaqla qiymətləndirmək və onların məqsədli təhlili idarəetmeye əcvik qaydada yanaşmanın bir hissəsidir. Burada bir-biri ilə bağlı qərarlar quruluşunun qiymətləndirilməsi, onun qurulus təhlili, qərarların formallaşması və həyata keçirilməsinə müəyyən quruma söykənməklə yanaşma əhəmiyy-

yətlidir. Bu üsul xüsusi olaraq, iqtisadi problemlərin həlli üçün vacibdir, məhz bu səbəbdən idarəetmə heyətinin seçdiyi qurumlara müvafiq aparılan: a) evristik; b) riyazi-iqtisadi; c) ekspert-qiyəmtləndirmə və s. üsullarından istifadə etmək məqsədə uyğundur.

Yadda saxlamaq lazımdır ki, qərarların qəbul edilməsi hələ onun icra olunması demək deyil. Ona görə də ən başlıca məsələ qərarların hazırlanması, qəbul edilməsi, həyata keçirilməsi arasında vəhdətliyin təmin edilməsidir. Yuxarıda adları çəkilənlər heyətin idarəetmə qərarları qurumunda ən başlıca cəhət olmaqla, həm də son mərhələni əhatə edir.

Heyətin idarəetmə qərarlarının yerinə yetirilməsində həmin qərarların vacibliyinin, müəssisə və təşkilatlar, xalq təsərrüfatı sahələri üçün onun dəyərliyinin və əhəmiyyətinin dərk edilməsinin böyük səmərəsi vardır. Hər hansı bir qərar tətbiq edilməzdən əvvəl onu yerinə yetirəcək icraçılar tərəfindən başa düşülməli, onun icrası istiqamətində işçilərdə daxili inam hissi yaradılmalıdır. Yerinə yetiriləcək qərarlar həm də geniş miqyasda təbliğ edilməlidir ki, onun nəticələri müvəffəqiyyətli olsun.

Heyət üzrə idarəetmə qərarları yalnız onların layihəsinin hazırlanması və qəbulu ilə bitmir, burada qərarların icrası da mühüm əhəmiyyət kəsb edir. Heyətin idarəetmə qərarlarının icrası ilə bağlı müxtəlif tələblər irəli sürürlür, idarəetmə heyətinin qəbul etdiyi qərarların icrası icraçının yaradıcı təşəbbüsünü tələb edir, digər tərəfdən isə həmin qərarların vaxtı-vaxtında icraçılara çatdırılması, onun həyata keçirilməsinin kompleks planlarının hazırlanmasını mütləq zərurətə çevirir. Qəbul edilmiş qərarların icrasını tam şəkildə həyata keçirməyə nail olmaq məqsədilə müəssisədə çalışın işçilərə onun ictimai mahiyyəti bütün amillər üzrə aşkarlanmalıdır. İdarəetmə qərarları vaxtı-vaxtında, gecikmədən həyata keçirilməlidir. Belə olmadıqda orada qarşıya

qoyulan məsələlərin çəvik həll olunma ehtimalı azaldığı üçün onların iqtisadi-ictimai əhəmiyyəti xeyli dərəcədə aşağı düşür və yeni idarəetmə qərarlarını hazırlamaq zərurəti meydana çıxır.

Heyətin idarəetmə qərarları təcrübədə bəzən bir sıra köməkçi mərhələlər üzrə tədbirlərin həyata keçirilməsi ilə icra edilir. Bunun üçün təşkilati-texniki tədbirlər planı tərtib edilir. Həmin tədbirlər planında ilk növbədə həmin qərarların tətbiq edilmə sahələri və onların iqtisadi mahiyyəti göstərilir, bu da bütün maraqlara tam surətdə uyğun gelir.

Heyətin idarəetmə qərarlarının əhatə dairəsi onların ümumi və xüsusi qərarlara aid olmasından çox asıldır. Yerinə yetiriləcək tədbirlər perspektiv planda idarəetmə qərarları yerinə yetirilmə müddəti və konkret icraçılar üzrə təyin edilir. Heyətin idarəedilməsi məsələləri üzrə seçilmiş icraçılar qarşı xüsusi tələblər irəli sürürlür. Qərarları yerinə yetirən işçi və ya idarəetmə heyəti nəzərdə tutulan məsələnin həlli üçün nəzəri və təcrübi biliklərə malik olmaqla, geniş səlahiyyətlərə malik olmalıdır. İdarəetmə qərarları icraçılar tərəfindən yerinə yetirilərkən onların bir çox prinsipləri nəzərə alınır və bunlar da mahiyyət etibarilə aşağıdakı texniki-iqtisadi mərhələləri özündə əks etdirməlidir: səmərəlik, komplekslilik, qənaətcillik, etibarlılıq və s.

Heyətin idarəetmə qərarlarını həyata keçirən rəhbər icra prosesində çəvik hərəkət etməklə kifayətlənməyib lazım gəldikdə mürekkeb idarəetmə qərarlarının öyrənilməsi üçün zəruri hazırlıq - təlimat işləri də görməlidir.

Heyət üzrə idarəetmə qərarlarının yerinə yetirilməsi üçün yuxarı rəhbərlik tərəfindən nəzarət qoyulmalıdır. Nəzarət qərar müddəalarının yerinə yetirilməsi, qərardan əvvəlki və sonrakı vəziyyətin təhlili, icranın neticələrinin müqayisə edilməsi, istehsalat mühiti üzrə tələb olunan vəziyyətdən kənarlaşma hallarının aradan qaldırılması, onun baş-

verməsinin konkret iştirakçılarının, eləcə də texniki-iqtisadi-sosial səbəblərinin araşdırılmasını nəzərdə tutur.

Heyətin idarəetunması üzrə qərarların icrası üzərində nəzarət müxtəlif təşkilatlar tərəfindən həyata keçirilir. Buraya sahə, inzibati müəssisədaxili bölmələr tərəfindən xüsusi olaraq ayrılmış şəxslər aid edilir. Hər bir idarəetmə obyektində icraçılar tərəfindən yerinə yetirilən qərarların, icraçıların xüsusi uçotu aparılmalıdır. Heyət tərəfindən qərarlar onların icrası zamanı zəruri hallarda işlə əlaqədar olaraq dəyişdirilə də bilər. Bütün burlara baxmayaraq qeyd edək ki, bu qərarların dəyişməsi həmişə istehsalat fəaliyyətinə heç də müsbət irəliləyiş göturmır və bunu nəzərə alaraq heyətin idarəetunma qərarlarının dəyişdirilməsində tələsliklik və kənar təsirin mövcudluğu olduqca zərərlidir.

İdarəetmə qərarlarında dəyişiklik-obyektiv və subyektiv səbəbdən ola bilər, bu səbəb qərarın özündən də irəli gələ bilər. Eyni zamanda müəyyən müddət keçidkən sonra istehsalatla bağlı şəraitin dəyişməsi yeni idarəetmə qərarının qəbul edilməsini tələb edir. Məhz bu şəraitdə idarəetmə heyəti tərəfindən istehsalatla əlaqədar baş verən kəmiyyət və keyfiyyət fərqlərini əsas götürməklə, işçi amillərinə söyklənməklə zəruri halda yeni qərar da qəbul etmək olar.

Mövcud şəraitlə əlaqədar yeni qəbul edilmiş qərarların yerinə yetirilməsi hər bir rəhbər və sıravi işçinin psixoloji mexanizmindən və onların şəxsi keyfiyyətindən çox asılıdır.

Heyətin idarəetmə qərarlarının icrasında kollektiv fikir, əhval-ruhiyyə, səsioloji-psixoloji amillər, kollegiallıq və aşkarlıq səviyyəsi, tapşırılmış iş üçün tam məculiyət hissi, iş şəxsi və kollektiv maraq səviyyəsi mühüm rol oynayır. Müəssisənin inkişaf perspektivi ilə bağlı optimizm, yuxarı və aşağı rəhbərlik həlqələri arasında normal işçi münasibətləri, işdə qarşılıqlı inam və tutduğu mövqə, işçilərin öz qabiliyyətinə uyğun əmək fəaliyyətinə cəlb edilməsi mühüm

sosial əhəmiyyət kəsb edir.

Heyət üzrə idarəetmənin ayrı-ayrı mərhələlərində idarəetmə qərarlarının müxtəlif variantlarının seçilməsinə xüsusi diqqətlə yanaşmaq zəruridir. Burada başlıca məsələ istehsal fəaliyyətinə dair optimal idarəetmə qərarlarının seçilməsidir. Bu zaman müxtəlif üsullardan istifadə edilir. Məsələn, əməliyyatların tətbiqi üsulu vasitəsi ilə idarəetmə qərarlarının hazırlanmasında kəmiyyət göstəricilərindən istifadə olunmaqla qəbul edilmiş qərarlar həmişə yerinə yetirilir. Kəmiyyət üsulları xüsusən firma fəaliyyəti ilə bağlı qurumlarin təhlildə və xalq təsərrüfatının inkişaf etdirilməsinin mühüm problemləri üzrə məqsədli proqramlarının tərtib edilməsində geniş istifadə olunur. Həmin üsul şəxsi müşahidə məlumatlarını deyil, konkret faktlar və zəruri məlumatları əsas götürür. Eyni zamanda idarəetmə rəhbəri tərəfindən məlumatların ümumiləşdirilməsində, yaranmış vəziyyətlə bağlı şəraitdən müəyyən nəticələrin çıxarılmasında şəxsi təcrübəyə və məntiqə uyğun təfəkkürün səviyyəsi qəbul ediləcək qərarların keyfiyyətinə təsir edir.

Heyət üzrə idarəetmənin ən vacib məsələlərindən biri optimal qərarların hazırlanması ilə optimal idarəçilik fəaliyyətinin düzgün qiymətləndirilməsidir. Növbəti mərhələdə isə həmin qərarların əlaqələndirilməsi və həmçinin optimal fəaliyyət üçün zəruri şəraitin yaradılmasıdır. Məhz buna görə idarəetmə subyektinə tabe olan bütün idarəetmə subyektlərinin vəziyyətinin düzgün qiymətləndirilməsi, texniki-iqtisadi-sosial problemlərin, ayrı-ayrı işçi kateqoriyası üzrə vəzifələrin dəqiqləşdirilməsi mühüm əhəmiyyət kəsb edir. Ən vacib məsələlərdən biri də optimal idarə qərarlarının hazırlanması və qəbul edilməsində firmadaxili istehsalat şəraitinin müasir vəziyyətinin bütün cəhətlərinin nəzərə alınmasıdır.

Heyət üzrə idarəetmə qərarları yüksək səviyyədə hazırl-

lanmalıdır. Qərarların yüksək səviyyədə hazırlanmasında təsərrüfat rehbərinin ixtisasının artırılmasında işgüzar oyunlarının keçirilməsi üsullarının tətbiqi böyük əhəmiyyət kəsb edir. İşgüzar oyunlarının keçirilməsi yalnız qərarların hazırlanması üçün deyil, həm də təsərrüfat rəhbərləri və mütəxəssislərinin ixtisasının artırılması üçün təcrübə qurumdur. İşgüzar oyunun obyekti müxtəlif səviyyəli, eləcə də çoxcə-hətli istehsal proseslərini əhatə edən problemlərdən ibarətdir ki, buraya konkret biliklərə və idarəetmə təcrübəsinə malik olan yüksək ixtisaslı idarəetmə kadrları cəlb edilməlidir. İşgüzar oyun konkret problemin, situasiyanın və s. hər-tərəfli təhlilinə əsaslanır. İşgüzar oyunlar nəticə etibarilə konkret materialların nəzəri nəticələrinin həllini tələb edir. Gərgin fəaliyyətlə əldə edilən məlumatlar mövcud idarəetmə və iqtisadi qanuna uyğunluğun müddəələri əsasında ümumiləşdirilir, müvafiq qərarların qəbulu üçün baza rolunu oynayır.

Heyətin idarə olunması üzrə qərarların hazırlanmasında işgüzar oyunun müxtəlif formalarından istifadə olunur və onlardan daha tez-tez rast gelenin sadə növləri aşağıdakı mərhələlərdən ibarətdir:

1. Yuxarı idarəetmə səviyyəsində dayanan şəxsin tabe-ciliyində olan heyət üzvlərinə nümunə göstərmək məqsədi-lə keçirilən işgüzar oyunları.
2. Firma fəaliyyətində baş verən mömkün olan vəziyyətlərin əyani surətdə nümayiş etdirilməsi.
3. Yarana biləcək vəziyyətin aradan qaldırılması üçün tədbirlərin yerinə yetirilməsi tapşırığı.
4. Yaranmış vəziyyətin qiymətləndirilməsi üçün mütəxəssis reyinin əldə edilməsi.
5. Firma fəaliyyəti ilə bağlı problemlərin həll edilməsi-nin işçilərin iştirakı ilə təhlil edilməsi.

Heyətin idarə olunması sahəsində daha düzgün idarə-

etmə qərarlarının çıxarılmasında istifadə olunan hər bir iş-güzar oyunun özləri də müxtəlif variantlara malikdir. Optimal variantın seçilməsində iqtisadi-riyazi təhlil üsullarından istifadə etmək olar. Nəzərə almaq lazımdır ki, işgüzar oyunun özünün xüsusi təhlil üsulu yoxdur. İşgüzar oyunun aparılmasında başlıca məqsəd konkret vəziyyətin, onun səbəblərinin aydınlaşdırılması, heyətin idarəedilməsi üzrə müvafiq təkliflərinin irəli sürülməsidir.

Heyətin idarəedilməsi qərarlarının hazırlanmasında ekspert üsulu vasitəsilə qiymətləndirilmə aparılmasının böyük əhəmiyyəti vardır. Bu üsuldan hər hansı hadisə və proseslərin riyazi hesablama qaydasında həll edilməsinin mümkün olmadığı hallarda, ekspert rəyindən istifadə bir qayda olaraq mürəkkəb və xüsusi xassə daşıyan məsələlərin həllində istifadə olunur. Bu məsələlərin həlli üçün xüsusi elmi və texniki biliyə malik olan mütəxəssislərdən ibarət xüsusi komissiya yaradılır. Ekspert qiymətləndirmə üsulunda müxtəlif statistik və riyazi qiymətləndirmə üsullarından, fəndlərindən geniş istifadə olunur.

5.2. HEYƏT ÜZRƏ İDARƏETMƏNİN QURULUŞU VƏ TƏŞKİLİ

Müəssisələrdə idarəetmə heyətinin müəyyən edilməsi istehsal proseslərinin əsasında aparıldığı məlumdur. Bəzən "idarəetmənin quruluşu və müəssisənin təşkili" anlayışlarından da istifadə olunur ki, bu da idarəetmə quruluşu və təşkili mövhumu ilə yaxınlaş təşkil edir. İdarəetmə heyətinin müəyyən edilməsi prosesində fəaliyyət sahələrinin təşkiline məxsusi yanaşmadan istifadə etməklə heyət üzrə konkret işçi kateqoriyaları müəyyənləşdirilməlidir. Bu mərhələdə perspektiv dövr üçün idarəetmə heyətinin tərkibini müəyyən etmək istiqamətində ilk növbədə müəssisə miqyasında

əlaqələri təsnifatlaşdıraraq daha səriştəli və perspektivli idarəetmə heyətini təşkil etmək mümkündür.

Bu qənaətə gəlməmişdən qabaq nəzərə almaq lazımdır ki, müəssisədə cəreyan edən bütün əlaqələrin hamısı heç də müəssisənin idarəetmə quruluşunda eks olunmur. Belə ki, müəssisədə işçilərin hərəkətini tənzimləməklə bərabər sənəd dövriyyəsi və istehsalatla əlaqədar xidmətlərin koordinasiyası həyata keçirilir. Bu isə idarəetmə işlərinin yerinə yetirilməsi ilə bağlı hər bir işçiyə verilmiş səlahiyyətlərin xüsusiyyətlərindən və onların icrası üçün düzgün paylanmasından asılı olmaqla, aşağıdakı tərkib hissələrin yerinə yetirilməsini zəruri edir:

a) idarəetmə üzrə sənədlərin hərəkəti. Dövlət əhəmiyyətli sənədlər özlərinin daimi dinamik dövriyyəsi ilə fərqlənirlər. Məsələn, sifarişlərin qəbulunda onlar ilk növbədə qeydiyyatdan keçirilməklə münasib qurulus bölmələrinə və istehsal xidmətinə verilir. Müxtəlif sifarişçilərdən alınan tapşırıqlara uyğun sənədlər və blanklar heyət tərəfindən icra üçün qəbul edildiyindən heyət daxili asılılıq əlaqələrinin həyata keçirilməsinə ehtiyac qalmır. Müəssisə fealiyyəti ilə bağlı icra sənədlərinin hərəkətinin bu forması müəssisələrdə sənəd dövriyyəsinin sadələşdirilməsinə götirir, bu isə müəssisənin işinin səmərəli təşkil və idarə edilməsinə zəmin yaradır. Bəzən seriyalı istehsalı həyata keçirmək üçün sifarişlərin qruplaşdırılması lazım gəlir. Hər hansı bir müəssisə rəhbəri sifarişçi ilə razılışdırılmış sənəddə göstərilmiş miqdarda məhsul istehsal etməyi öhdəsinə götürsə, bu zaman özündən aşağıda duran idarəetmə heyətinə vəzifə səlahiyyətlərinə görə tapşırıq verir ki, bu da idarəetmə proseslərinin kommersiya xidmətinə yaxınlaşdırır;

b) heyət üzrə idarəetmə işlərində çalışanların canlı şəxsi əlaqələrinin tənzimlənməsi. Bu prosesdə idarəetmə quruluşunun daxili mahiyyətini eks etdirən və formal xassə daşı-

mayan müəssisədaxili, eləcə də müəssisədən kənar əlaqələr məcmusu nəzərdə tutulur. Qarşılıqlı əlaqələri təhlil edərək bu nəticəni çıxarmaq olar ki, istehsal zamanı hər hansı bir materiala olan ehtiyacı ödəmək üçün işçi hansı adamlarla qarşılıqlı əlaqədə olmalıdır. Bunun ən yaxşı sxemi formal quruluşdan ibarət ola bilər, burada söhbət "qeyri-formal" təşkilatlardan yox, istehsal prosesində hər bir işçinin fərdiliyinin və istehsal prosesi ilə əlaqədar müəssisənin özündə yaranan vaxt itkilərinin azaldılmasını aradan qaldırmaqdan ibarətdir;

c) istehsalat və idarəetmə fealiyyəti ilə bağlı bütün məlumatların əlaqələndirilməsi və müxtəlif xassəli məşvərətçi qarşılıqlı əlaqələrin yaradılması. Bu mərhələdə heyət üzrə ştab xidməti daima idarəetmənin bütün qurumları ilə qarşılıqlı əlaqədə olur (onlar əsasən çox vaxt informasiya və məsləhət xassəsi daşıyır). Ən əsası odur ki, heyət üzrə idarəetmə işləri vahid liderə xüsusi təqdimat xətti formasında çatdırılmaqla, rəhbər yaranmış vəziyyəti özünün fərdi bacarığını nümayiş etdirməkli tənzimləyir. Idarəetmə heyətinin rəhbəri yaranmış çətinliyi aradan qaldırmaq üçün bilavasitə bütün sahələr üzrə müəyyən olunmuş işi yerinə yetirmək üçün sahə və ya müəssisə rəhbərindən sərəncam xassəli tapşırıq almaqla idarəetmə işlərini davam etdirir. Hər hansı bir işi yerinə yetirmək üçün müəssisə rəhbərliyi məlumatlar (məsələn, statistik məlumatı) almalıdır. Bu isə idarəetmənin quruluşunda müəssisə fealiyyətindən asılı olaraq çoxsaylı əlaqələrin meydana gəlməsinə səbəb olur.

ç) birləşmə problemləri - bu heyətin idarə olunmasında mühüm və ya kiçik əhəmiyyətli qərarın səmərəli icrasını təmin etmək məqsədilə onları sahə və məkana görə qruplaşdırılması nəzərdə tutulur. Bir sıra hallarda müəssisələrin idarəetmə fealiyyətində tabelilik əlaqələri meydana çıxır və onlar mərhələlər üzrə orqanıqramlar vasitəsilə reallaşdırılır.

Bütün qəbul edilmiş qərarlar idarəetmənin formal quruluşdan kənarda deyil, məhz heyətlə iş aparma vaxtında həyata keçirilməlidir.

Heyətin idarəetmə quruluşu vahid müstəqil hakimiyyət quruluşu kimi özündə əmr, göstəriş və sərəncam verməklə tabeliklərində olanlardan bütün görəcəyi işlərin yerinə yetirilməsi haqqında məlumatları əks etdirir. Heyət üzrə idarəetmə əməkdaşlarının xasiyyətləri yalnız idarəetmə səlahiyyətinin səviyyəsindən və xassələrindən asılı olaraq müxtəlif formalarda təzahür edirlər. Bunlar aşağıdakı formalarda təşəkkül tapa bilər:

1. Heyət üzrə idarəetmə işçilərinin müəssisə fəaliyyəti ilə bağlı səlahiyyətin xassələri. Müəssisənin bölmələrində rəhbər işçilərin tutduqları vəzifə ilə bağlı prinsipdən asılı olaraq səlahiyyətlər bölüşdürürlər. Məsələn, əgər bölmə ərazi prinsiplerine əsaslanırsa, ərazi liderinin rəhbərin səlahiyyəti yerləşdiyi iqtisadi-coğrafi erazinin ümumi xassələrini nəzərə almaqla müəyyənləşdirilir. Əgər müəssisənin rəhbərlik bölməsi funksional prinsipə əsaslanırsa, bu halda kommersiya və texniki işlər üzrə direktorun səlahiyyəti xüsusi idarəetmə xassəsinə malik olacaqdır.

2. Heyət üzrə idarəetmə səlahiyyətlərinin ötürülmə dərəcəsi. Bu bir qayda olaraq idarəetmə işləri ilə əlaqədar olan uyğun göstəricilərdən asılıdır. Müəssisənin əsas aparıcı idarəetmə heyəti adətən əsas iş vaxtının iş zamanı maşın və mexanizmlərin düzəldilməsinə, sıfarişlərin qəbuluna sərf etmir, o ancaq ümumi direktiv göstərişlər verir. Bu qayda ilə sərəncamın verilməsi yuxarıdan aşağıya doğru olur və hər bir mərhələdə dəqiqləşmələrə məruz qalır. Beləliklə, məlumatlar qurumu detallaşdırılmışaqla qruplaşdırılır və mərkəzləşdirilmiş formada heyətin fasiləsiz ahəngdar iş prosesini idarə etmək üçün müəssisə rəhbərinə təqdim olunur.

Yuxarı idarəetmə qurumları tərəfindən müəyyən edil-

miş tapşırıqları yerinə yetirmək üçün əgər çoxsaylı idarəetmə heyəti tələb olunursa, nisbətən az məsuliyyətli işləri aşağı idarəetmə heyətinin ixtiyarına vermək lazımdır. Məsələn, əgər hər hansı bir dərzgahda dəyişiklik aparmaq lazımdırsa, bu barədə məlumatı istehsalın genişləndirilməsi və tədqiqatlar bürosunun rəhbərliyinə və ya həmin proseslərdə maraqlı olan xidmət işçilərinə bildirmək lazımdır.

Müəssisələrin təşkilati idarəetmə işləri müəyyən məhdudiyyətlərə məruz qala bilər, bu zaman qarşıya çıxan məsələləri idarəetmə quruluşundan kənarda deyil, aralıq idarəetmə mərhələlərində həll edilməsi vacibdir. Müasir şəraitdə heyətin idarə edilməsinin təşkilində istifadə olunan çoxlu fəndlər vasitəsilə canlı insanla maşınlar arasında münasibətlərin tam yaxınlığının təmin edilməsi böyük əhəmiyyətə malikdir. Bu zaman heyətin idarə edilməsi prosesini daha çevik surətdə həyata keçirmək məqsədi ilə lazımi texnoloji vasitələri seçib müəyyənləşdirmək tələb olunur.

5.3. HEYƏTİN TƏŞKİLATI QURULUŞUNUN İQTİSADI SƏMƏRƏLİK GÖSTƏRİCİLƏRİ

Bazar iqtisadiyyatı şəratində fəaliyyət göstərən müasir tipli müəssisənin təşkilati quruluşu aşağıdakı amilləri daha önəmli etmişdir:

- a) iqtisadi səmərəlilik;
- b) vahid rəhbərə tabe olan işçilər;
- c) əsaslandırılmış əmək bölgüsü.

Funksiyaların zəruriyinin təyin olunması və müəssisə rəhbəri düzgün qərar qəbul etməyi bacarması, olduqca vacib olmaqla həmin qərarlar çevik idarəetməyə tam uyğun gəlməli və məsələlərin həllində daha çox fayda vermelidir. Həmin qərarlar qurumu vacib prinsipial xassə daşımaqla aşağıdakı zəruri cəhətləri hərtərəflü əhatə etməlidir:

- idarəetmə heyəti üzrə tabeçiliyin çox pilləliyinin mütəşkəlliyini təmin etmək;
- rəhbər tərəfindən idarəetmənin vahidliyi
- işçilər arasında six əməkdaşlığın təmin edilməsi üçün məsuliyyət daşımaq, cavabdeh olmaq;
- vəzifə səlahiyyətlərinə uyğun əmək şəraitində bərabərliyinin təmin edilməsi;
- heyət üzvlərinin idarəetmə işlərində çevik əmək fəaliyyətini təşkil etmək;
- fasiləsizliyə nail olmaq, istehsal və qeyri istehsal dairəsinin proporsional surətdə idarə olunması;
- bütün fəaliyyət sahələrində heyət tərəfindən idarəetmənin uyğunluğunu təmin olunması.

Heyət üzrə idarəetmənin düzgün təşkili eyni zamanda kollektivlər və müəssisələr arasında əlaqənin təmin olunmasıdır. İdarəetmə işləri müəssisələrin istədiyi məqsədə çatması üçün ən az məsərə sərf etməsi şərtlərinə uyğun gəlməlidir. Təşkilati quruluş optimal çevikliyə malik olmalı və bütün hallarda idarəetmə fəaliyyəti istehsal dairəsində çalışanların şəxsi xüsusiyyətlərinə uyğun qurulmalıdır, yəni:

1. Heyətin idarəedilməsinin təşkilati quruluşu sosial baxımdan öz qarşısına əsas istehsal sahələrində işləyənlərlə idarəetmə heyəti arasında qarşılıqlı əlaqələr nöqtəyi nəzərindən əlverişli şəraitin yaradılması üçün möhkəm zəmin yaratmalıdır. Yaxşı qarşılıqlı əlaqələrin qurulması heyətlə idarəetmənin quruluşunda müstəsna əhəmiyyətə malikdir. Heyətin idarəetmə quruluşunun kollektiv formalı işə əsaslandığı və yaxşı qarşılıqlı əlaqə üzərində qurulmuş firmada bir qayda olaraq əmək göstəriciləri həmişə yüksək olur. Yaxşı qarşılıqlı əlaqə zamanı idarəetmənin digər mərhələləri də bu münasibətə uyğun qurulur. Çoxsaylı psixoloji tədqiqatlar göstərir ki, belə olduqda kollektiv üzvləri arasından ümumi razılıq və ciddi tələbkarlıq şəraitində aparılan

idarəetmə fəaliyyəti daha yüksək iqtisadi səmərəlilik yaradır.

2. Heyətin idarəetmə fəaliyyəti ilə bağlı xərclər və iqtisadi səmərəlilik. Müəssisələr qarşısında duran əsas məsələlərdən biri də səmərəlilikdir. Bu isə öz növbəsində ciddi və yüksək məsuliyyətli sənədləşmənin aparılmasını tələb edir. Məsələn, belə sənədləşmə maddi ehtiyatları daha tez vaxtda aşkarlamağa imkan yaratmaqla onlardan istifadənin səmərəliliyini artırmaqla həmçinin lazımi statistik verilənləri təyin edir. Bu əməliyyatlar təsərrüfat fəaliyyətində bütün izafə xərcləri aşkarlamaq və daha sonra isə onları tamamilə aradan qaldırmaq məqsədini güdür.

Müəssisədə xərclərlə bağlı olan məsələlər onlara daha diqqətlə yanaşmayı tələb edir, çünki bu məsələlər vacib olduğu qədər də mürəkkəbdir. Belə ki, xərclərə iki aspektdən yanaşmaq lazımdır - birbaşa xərclər və əsaslı xərclər baxımından. Hər iki xərc amilləri üzrə idarəetmə heyəti özünün fəaliyyət dərəcəsini, yəni rəhbərlik işlərinin səmərəliyini təyin etmək imkanına malik olurlar.

Nisbətən kiçik və orta həcmli müəssisələrdə yol verilmiş məsəflərin iqtisadi səmərəliliyinə istinad edərək daha iri müəssisələrdə iqtisadi idarəetmə quruluşu və heyətlə iş üzrə əlaqələr qurulur.

Bununla bağlı idarəetmə fəaliyyətində bir sıra qeyri-mərkəzləşdirilmiş idarəetmə əməliyyatları aparılır, razılaşdırmaların zəruriliyi təmin edilir və mərkəzi mühasibatlar kiçik xərclərə nəzarət edir. Aydındır ki, bu zaman qeyri-istehsal təyinath xərclərin zəruri həddindən kənara çıxmasa na imkan verilmir, ona görə bu xərclər hesablanarkən birbaşa xərclərdən az olur. Bunu rəhbər tərəfindən seçilmiş əsas məqsəd müəyyən edir və idarəetmə heyətinin uzunmüddətli əsaslandırılmış müşahidələrinin nəticəsi burada əhəmiyyətli rola malikdir.

İdarəetmənin təşkilati quruluşunun digər cəhəti idarəetmə sahəsində əmək fəaliyyətinin tətbiq olunma növündən asılıdır. Dövlət və şəxsi müəssisələrdə təşkilati formalar bir-birindən fərqlənir və onların arasında müxtəlif idarəetmə heyətini müəyyənləşdirmək lazım gəlir. İdarəetmə heyəti müəssisələrin genişlənmə siyasetini təmin edir, lazımı işlərin elmi tədqiqat laboratoriyalarında yerinə yetirilməsini, kommunikasiya xidmətini, sərmayə qoyuluşu programını həyata keçirir. Heyət üzrə idarəetmə xidməti eyni zamanda ixtisaslaşmış digər qeyri-istehsal sahələrinin fəaliyyətini əhatə edir. Idarə olunan obyektlərin ölçüsündən asılı olma-yaraq təşkilati quruluşda rəhbərlik mərkəzləşdirilmiş idarəetmə prosesi formasında çevik quruma malik olmaqla ciddi nizam-intizama əsaslanmalıdır. Bazar iqtisadiyyatı şəraitində müəssisələr daima inkişaf vəziyyətində olur və heyət üzrə təşkilati quruluş onun tələblərinə uyğun olaraq inkişaf edir.

3. Tərtibatların çevikliyi. Heyətin idarəolunmasının təşkilati quruluşunun digər əsas əlamətdar cəhəti onun çevikliyidir. Q.Fordun fikrincə, heyət üzrə idarəetmə işləri xırdalaşdırıldıqda müəssisənin təşkilati quruluşunun çevikliyi itir. Mükəmməl işlənmiş təşkilati quruluşda dəyişikliklər etmək çətinlik törədir. Dəyişiklik o zaman edilir ki, təşkilati quruluş rəsmiyyətçilik nöqtəyi-nəzərindən məhdud olur. İdarəetmə heyətinin formallaşması prosesində hər hansı subyektiv sebəb üzündən yol verilmiş kiçik çətinliklər təşkilati quruluşda çox perspektiv inkişaf istiqamətində getməyə imkan vermir. Əməkdaşlıqla qarşılıqlı münasibətlər də-qıq müəyyənləşdirməyə imkan verir ki, idarəetmə heyəti üzvlərinin qarşılıqlı münasibətlərində heç bir əngəl sonradan meydana çıxmışın. Göstərmək lazımdır ki, "qeyri-formal" şəraitdə idarəetmə quruluşu həmişə dəqiqləşdirilmiş olmur. Bu o hallarda baş verir ki, şəxsi xasiyyətlərin müəs-

sisə fəaliyyəti ilə bağlı əlaqələndirilmiş şəkildə nizama salınması üçün kifayət qədər çox əmək sərf edilir. Digər tərəfdən isə mürekkebələşmiş xarakterlər təşkilati quruluşun çevikliyini azaldır. Belə "əyintilər" qeyri-dəqiqliklərə və başqa çatışmazlıqlara səbəb olur və ya əksinə onların ikişməsi (təkrarlanması) baş verir. Burada təqribi olaraq belə nəticəyə gəlmək olur ki, idarəetmənin quruluşu müəssisə və ya firmadakı rəhbərliyin psixologiyasından asılıdır.

Heyət üzrə ümumi təşkilati idarəetmə quruluşu işləyər-kən qurumda yarana biləcək bütün dəyişiklikləri nəzərə almaq lazımdır, çünki bu dəyişikliklər heyətin idarəetmə amillərinin sürətinin artmasından irəli gəlir. Müəssisənin genişlənməsi, ümumi konyukturanın və istehsal üsullarının dəyişməsi, kommersiya üsullarının müxtəlifliyi və məlumatlarla təmin olunma, eləcə də idarəetmə formaları və idarəetmə heyəti üzrə kadrların hazırlanması ilə bağlıdır. Məsələn, müəssisə böyüyərsə və xüsusiləşmiş xidmət əsasında qurularsa, o zaman müəssisənin təyin olunmuş funksiyalarını həyata keçirmək üçün yeni tərkibli idarəetmə heyəti seçmək tələb olunur. Göstərilən kəmiyyət və keyfiyyət dəyişikliklərini nəzərə almaqla belə qərara gəlmək olur ki, idarəetmə heyətinin müvafiq hazırlığı şəraitində belə idarəetmə quruluşunu müəssisə fəaliyyətində qarşıya çıxan çətinliklərə uyğun olaraq dəyişməyə qadirdir, təcrübədə isə həmin vəziyyət dinamiki orqaniqram adlandırılır.

4. İdarəetmənin quruluşu və rəhbər işçilərin şəxsi müstəqilliyi. Burada iki tendensiya üzrə mülahizə aparmaq mümkündür, onlardan biri müəssisənin təşkilati quruluşu yüksək ixtisaslı rəhbər kadrlara əsaslanmaqla idarə olunmasıdır. İkinci mühüm istiqamət kimi heyət üzrə idarəetmənin təşkilati quruluşu müəssisənin idarəetmə rəhbərliyi inzibati cavabdehliyə əsasən qurulması və idarəetmə heyəti üzvlərinin şəxsi məsuliyyətinin də müəyyənləşdirilməsidir. Bu

tendensiyalardan birincisi idarəetmə üzrə şəxsi heyətin yüksəlmesi və hazırlanmasında çətinliyin mövcud olması və onların aradan qaldırılmasından ibarətdir. Digər tendensiya isə ondan ibarətdir ki, müəssisənin idarəetmə heyəti ilə təmin olunması siyasetində yüksək rəhbər işçilərin tapılmasında çətinlik hiss olunmur, çünkü müəssisənin özünün ehtiyatında kifayət qədər yararlı, ixtisaslı mütəxəssislər vardır ki, onlardan da idarəetmə heyətini seçmək mümkündür.

Təcrübədə bu iki baxış arasında barişmaz əksliklər olmur. Ən əsası odur ki, müəssisələrdə heyət üzrə təşkilati quruluşu yaradarkən (idial orqaniqramları) müəssisənin inkişafı üçün tələbatları müəyyənləşdirmək lazımdır. Əgər müəssisə rəhbəri bu idial orqaniqramların qurulmasına başlayarkən təqaüdçülər üçün xərci, əmək haqqı sahəsində dəyişilmələri, kadr hazırlığını, yeni heyət yığılmını və s. nəzərə almaqla bu zaman, rəhbər mütləq öz orqaniqramına, yəni faktiki idarəetmə qurumuna əsaslanmaqla başçılıq etdiyi müəssisə üzrə idarə heyətini təyin edir. Bunun üçün rəhbər bütün fəaliyyət sahələrində çalışan adamları çox dəqiq bölməsi vacibdir, çünkü bu bölgü eyni ixtisaslı mütəxəssislərin sərbəstliyi üçün maksimum şərait yaratmaqla bərabər, digər tərefdən də insani əlaqələrin təmin olunmasına möhkəm zəmin yaratmalıdır. Belə üsullarla mütəmadi olaraq kadr quruluşunda müxtəlif fəndlərə keçidlər mümkündür, nəticə etibarı ilə müəssisə fəaliyyətinə daha çox uyğun gələn idarəetmə kadrları seçməklə yüksək məhsuldarlığa nail olmaq olar. Həmişə nəzərə almaq lazımdır ki, bu anlayışın mütləq formasında əvəz olunma və ya təkrarsız idarəetmə heyəti mövcud deyildir və buna görə həmişə təkmilləşdirici tədbirlərin ehtiyat variantı olmalıdır.

Bizə yaxşı məlumdur ki, idarəetmə quruluşunun bütün səviyyələrində müxtəlif səlahiyyətlər-vəzifələr strukturuna rast gəlinir. Əgər sex səviyyəsində və ya direktorluq səviyy-

yəsində səlahiyyətlər üzrə idarəetmə quruluşu vardırsa, o adətən son mərhələdə vahid xətti rəhbərliyin olmasını tələb edir. Funksional rəhbər tərəfindən səlahiyyətləri heyət üzvləri arasında bölüşdürülməklə onların ixtisasına uyğun idarəetmə heyətini müəyyənləşdirir.

Bazar iqtisadiyyatının genişləndirilməsi istiqamətində müasir şəraitdə firmanın idarəetmə fəaliyyətinin təşkilində aşağıdakı tərkibdə statin təmin edilməsi daha önemlidir:

- müəssisənin baş direktoru;
- ştab köməkçisi (bilavasitə vahid liderə tabedir);
- idarəetmə ştabı (idarəetmə fəaliyyətinə elaqələndirir);
- baş inzibatçı (qəbul edilmiş qərarların icrasına cavabdeh olan məsul şəxs);
 - heyət üzrə idarəetmə ştabı (yüksək ixtisaslı işçilər);
 - istehsal üzrə baş inzibatçı;
 - təchizat üzrə baş inzibatçı;
 - satış üzrə inzibatçı;
 - maliyyə üzrə inzibatçı;
 - ərazi müəssisələri üzrə direktor;
 - istehsal üzrə ərazi inzibatçısı;
 - təchizat üzrə reklam inzibatçısı;
 - satış üzrə ərazi inzibatçısı;
 - maliyyə üzrə ərazi inzibatçısı;
 - istehsal-təchizat-marketing üzrə baş direktor;
 - istehsal üzrə direktor;
 - təchizat üzrə direktor;
 - kommersiya direktoru;
 - digər əlaqələndirmə işləri üzrə inzibatçı.

İqtisadi münasibətlərin inkişaf meyilliyi idarəetmə heyətini dinamik fəaliyyətdə olmasını tələb etməklə eyni zamanda birbaşa əlaqə istiqamətlərini müəyyən edir. Daha sonra idarəetmə heyəti məsləhət və məlumat xassəli əlaqələrin yaradılmasını və xüsusi siləşdirilmiş səlahiyyətlərin ötü-

rülməsi istiqamətlərini əvvəlcədən müəyyənləşdirməklə idarəetmə sahəsində heyətin çəvikliyini əhəmiyyətli dərəcədə artırır.

Təklif olunan idarəetmə quruluşunda baş inzibatçının (satış üzrə) ştab funksiyası olur (məşvərətçi hakimiyət) və o satış üzrə digər direktorlarla funksional və ya xüsusi səlahiyyətli ərazi direktorları ilə birbaşa əlaqədə ola bilir. İdarəetmə sahəsində toplanmış təcrübə göstərir ki, bu münasibətlər heç də məlumat almaq və məsləhətçi əlaqələrdən böyük deyildir. Digər tərəfdən ərazi direktoru baş inzibatçıdan sərəncam ala bilər, məsələn, satış üzrə baş inzibatçıdan. Göstərilən vəziyyətdə xətti və məsləhətçi idarəetmə pilləsində istehsal fəaliyyəti ilə bağlı olaraq xüsusişdirilmiş səlahiyyətlərin aşağı idarəetmə pilləsinə verilmesi nəticəsində əlavə əlaqələrin yaranması baş verir.

Göstərilən idarəetmə quruluşunda aydınlaşdırıcı istiqamətlərdə qırıq xətlərlə idarəetmə əlaqələrini görürük. Bu əlaqələr məlumatlar və məşvərətçi (məsləhət) xassəyə malik olan daimi istiqaməti göstərməklə, müəssisədə idarəetmə işlərində qarşılıqlı əlaqələrin mövcud olmasını zəruri sayır. Belə funksional xidmət firmada idarəetmə quruluşunun səviyyəsinin müəyyən edilməsilə aşkarlanı biler. Heyət üzrə idarəetmə fəaliyyətində üç mühüm birləşmə forması verilərsə istənilən müəssisə üçün şəxsi heyətin təşkilati quruluşunun orqaniqramını həmin firmanın istehsalat fəaliyyətinin əsas istiqamətlərinə uyğun olaraq idarəetmə heyətini təyin etmək mümkündür. İdarəetmə heyətinin iş fəaliyyəti müəssisə iqtisadiyyatının tərkib hissəsi olmaqla, eyni zamanda onların maddi və mənəvi maraqlarının baza təşkilati haqqında təliminin əsas hissəsidir. Digər tərəfdən idarəetmə heyəti təkcə müəssisənin kadrları siyasetini deyil, eləcə də dövlətin bu sahədə ardıcıl olaraq həyata keçirdiyi iqtisadi-sosial kadr təminatı ilə bağlı programının tərkib his-

səsidir. Müəssisələrdə idarəetmə heyəti - ümumi işçi heyətinin idarə olunması qurumlarının yaradılmasını və di-namik surətdə onların təkmilləşdirilməsini tələb edir. Sonrakı mərhələdə heyətin idarə edilməsi qurumunun forma-laşması və inkişafının əsas istiqamətlərinin idarəetmə heyəti tərəfindən iqtisadi və ictimai qanuna uyğunluqlara, idarə olunma prinsiplərinə uyğun tədbir proqramının hazırlanması həyata keçirilməlidir.

5.4. HEYƏTİN İDARƏETMƏ QURULUŞUN SƏMƏRƏLİYİNİN TƏYİNİ

Heyət üzrə idarəetmə pilləsi ümumi idarəetmə quruluşundan asılı olub onun daxili formasını əks etdirir. Heyətin idarəetmə quruluşunun ünsürləri bir-biri ilə üzvi şəkildə əlaqədar olmaq sayəsində bütöv, vahid bir qurum kimi istehsalın idarə edilməsi mərhələlərini əmələ gətirir. İdarəetmə quruluşu obyektiv olaraq onun təşkil olunma xassələrini də müəyyənləşdirir. Heyət üzrə idarəetmə quruluşu dəqiq əmək bölgüsünə müvafiq olaraq müəyyən vəzifələri diferensiallaşdırır və idarəetmə funksiyaları avtomatik olaraq həyata keçirilir. Bunun üçün idarə edən heyət təşkil olunur, idarə edən heyət isə idarə aparatının, idarəetmə təşkilatının formalşması ilə əlaqədardır. Burada ən başlıca məsələlərdən biri idarəetmənin funksiyası ilə onun quruluşu arasındakı düzgün əlaqənin təmin edilməsi, idarəetmə vəzifələrinin ayrı-ayrı bölmələr üzrə optimal şəkildə bölüşdürülməsidir. Bu prosesin səmərəli həyata keçirilməsi istər istehsalın, istərsə də idarəetmə quruluşunun səmərəliliyinin artırılmasına mühüm təsir göstərir.

Heyət üzrə idarəetmə quruluşu ierarxiya qaydasında qurulur. Ona görə də həmin qurulus ünsürləri yuxarı, aşağı, eyni hüquqlu-səviyyəli bölmələrə ayrılır. Heyətlər arasında

müəyyən, zəruri əlaqələr mövcuddur, bu əlaqələr tipi üfüqi-rəhbərlik, təbəcilik əlaqəsi və şaquli və eyni hüquqlu ünsür-lərin kooperasiya və koordinasiya əlaqələri formasında olur. Üfüqi əlaqə idarəetmə həcmini, idarəolunma miqyasını, şaquli əlaqə isə idarəetmə prosesində müəyyən əlaqədə olan adamlar arasında münasibəti və keyfiyyəti işçilərin kəmiyyəti ilə bağlıdır.

Məhz buna görə idarəetmə quruluşunun təşkilati formaları xətti və funksional əlamətə görə təsnifatlandırılan əlaqə formasına malikdir. İdarəetmə təşkilatında bütün quruluş bölmələri təşkilati fəaliyyət tipindən asılı olmayaraq aşağıdakı əsas qruplara bölünür:

- a) yuxarı idarəetmə mərhələlərinə makro rəhbərlik;
- b) istehsal fəaliyyətinə daxil olan sahə quruluş bölmələrinə orta rəhbərlik;
- c) vəzifə səlahiyyətləri üzrə quruluş idarəetmə bölmələri mikro rəhbərlik;
- d) köməkçi və xidmətedici sahələrin işini idarə edən bölmələri üzrə idarəedici şəxslər və s.

Burada heyətin idarəedilməsi bölmələri ilə idarəetmə proseslərinin əlaqələndirilməsi zəruri mərhələ olmaqla onlar da öz növbəsində aşağıdakı əlaqə formalarından istifadə etməklə qarşıya qoyulmuş vəzifələri həyata keçirirlər:

1. İdarəetmə mərhələlərində cari fəaliyyətin və aralıq işlərin təşkili və aparılması.
2. İdarəetmə işçilərinin fəaliyyətinin reqlamentləşdirilməsi məsələlərinin dəqiqləşdirilməsi.
3. İdarəetmə heyətinin fəaliyyətdə məsuliyyət həddinin müəyyən edilməsi.
4. Büttövlükdə idarəetmə təşkilatlarının fəaliyyətinin təşkili quruluşunun müəyyənləşdirilməsi və həyata keçirilməsi.

Bunlarla yanaşı heyət tərəfindən idarəetmənin səmərəli

təşkili, idarəetmənin obyekti ilə subyektinin səmərəli əlaqələndirilməsi, müxtəlif idarəetmə qurumları arasında ierarxiya əlaqələrinin təmin edilməsinin həyata keçirilməsi addır. Daha sonra ayrı-ayrı idarəetmə işlərinin icra edilməsi qaydasını, hər hansı bir idarəetmə təşkilatında müxtəlif quruluş bölmələrinin fəaliyyətinin əlaqələndirilməsi məsələləriTİ də nəzərdə tutur.

Heyətin idarəetmə quruluşundakı əlaqələr formasının xassələri, əksər hallarda tətbiqi sahələrinə müvafiq olaraq aşağıdakı mərhələləri əhatə edir:

- a) xidməti əlaqələrin tənzimlənməsi. Bu əlaqə üfüqi xətti halında, aşağı və yuxarı bölmələrin vəzifəli şəxslərin rəsmi və qeyri-rəsmi əlaqələri formasında həyata keçirilir;
- b) funksional fəaliyyət formasında əlaqə aşağı və yuxarı bölmələrin vəzifəli şəxslərin qarşılıqlı münasibətləri halında həyata keçirilir. Lakin bu zaman hər iki tərəf arasında sərəncam verən və icra edənlər arasında xətti əlaqə formasından fərqli olaraq yuxarı idarəetmə heyəti müəyyən məsləhətlər verir, nəzərdə tutulmuş idarəetmə məsələlərini birbaşa həll etmir, bu isə yaranmış şəraitdə heyətin idarəetmə qararlarının işçilərə çatdırılmasını xeyli ləngidir.

İdarəetmə heyəti tərəfindən texniki əlaqə forması vəsítəsilə eyni vəzifəni icra edən ayrı-ayrı işçilər və vəsilələr arasındaki əlaqələr tənzimlənir və bu zaman ara icraetmə işləri asanlaşır. İdarəetmə heyətinin lazımı çevik məlumatlarla təmin olunma formalarından istifadə etməklə bütün hallarda idarəedən və idarə olunan qurumlar, qurum daxili bölmə və vəsilələr arasındaki məlumatların çatdırılması təmin olunmalıdır.

İdarəetmə heyəti tərəfindən istehsal proseslərinin fasiləsizliyinin təmin edilməsi istiqamətində idarəetmə ünsürləri tərəfindən əmək kollektivlərinin hər bir üzvünün, istehsal ehtiyatlarının və əmək alətləri ilə təminin, işçi fəaliyyətinin

zəruri formada əlaqələndirilməsi, idarəetmə təşkilatların bölmələri və vəsilələri ilə təmasda yaradılmalıdır.

İdarəedən qurumları müəyyənləşdirən zaman istehsal və təşkilati quruluş ilə idarəetmə fəaliyyəti arasında six əlaqə xüsusiyətləri nəzərə alınmaqla idarə aparıcı yaradılır. Buraya mütəxəssislər - müxtəlif mühəndislər, iqtisadçılar, funksional və xətti işçi qrupları daxildirlər. Onları arasındaki fəaliyyətin əsas dairəsi üzrə cari əlaqələrinin optimallaşdırılması və təşkil edilməsi idarəetmədə ən başlıca cəhətdir.

İdarəetmənin təşkilati quruluşu həmin quruma daxil olan ünsürlərin integrasiyasıdır və müəyyən məqsədlərin həlli ilə bağlıdır. Ona görə də idarəetmənin təşkilati quruluşu təhlil edilərkən aşağıdakılar nəzərə alınmalıdır:

a) idarəetmənin təşkilat quruluşunun idarə olunan obyektin məqsəd və xüsusiyətlərinə uyğunluğu, eləcə də idarə edən və idarə olunan qurumların məntiqi və dialektik əlaqəsi, idarəetmə təşkilatlarının fəaliyyətinin təhlili və s.;

b) idarəetmə heyətinin iyerarxiya və funksional quruluşunun təhlili (idarəetmə mərhələləri üzrə təsərrüfat fəaliyyəti üzrə qərarlarının əvvəlcisi və vaxtı vaxtında icra edilməsi, idarəetmə mərhələlərinin ixtisas edilməsi, işin keyfiyyətinə xələl gətirməməkələ ixtisara salınan mərhələlərin tərkibi, miqdarı və ixtisas olunan məsələlər arasındaki əlaqə formaları və müvafiq əmək bölgüsü, səlahiyyətlərin tam surətdə icrası və s.);

c) idarəetmə aparatının bölmələri arasındaki qarşılıqlı əlaqənin araşdırılması, yeni xarici amillərin təsiri, idarəetmə heyəti və idarə obyekti arasında, idarəetmə heyətinin üfüqi və şaquli əlaqələrinin kəmiyyətcə təhlili və s.

Heyətin idarəetmə mərhələləri silsiləvi xassəyə malik fəaliyyət prosesidir, ona görə də idarəetmə quruluşunun ixtisaslaşmış vəsilələri arasında müəyyən əlaqə formaları mövcuddur. Elmi-texniki tərəqqi sürətləndikcə, sahələrarası

və sahələrdaxili əlaqələrin tərkibi mürəkkəbləşdirikcə, idarəetmə quruluşunun məzmunundan irəli gələn təşkilati münasibətlər də ona mütənasibləşdirilməlidir. Bütün bunlar heyət üzrə idarəetmə qurumunun ahəngdar və əlaqəli fəaliyyətini tələb edir. Ona görə də idarəetmə quruluşunun ünsürləri və vəsilələrinin fəaliyyət mexanizminin daha da genişləndirilməsi nəticəsində idarəetmə heyətinin məsuliyyəti artır. Bu bir tərəfdən artıq formalasılmış əmək bölgüsü və kooperasiyası ilə, digər tərəfdən isə idarəetmə qurumu və onun ayrı-ayrı mərhələləri qarşısında qoyulmuş müasir sosial-iqtisadi vəzifələrlə əlaqədardır. Həmin səbəbdən idarəetmə quruluşu formalasarkən məhsuldalar qüvvələrin keyfiyyətcə inkişafı, iqtisadi və sosial münasibətlərdəki konkret dəyişikliklər obyektiv reallıqla nəzərə alınmalıdır. Habelə idarəetmənin təşkilati quruluşunun yenidən qurulmasını zəruri edən müqəddəm şərt olmalıdır. Burada ietimai istehsalın quruluşunu əmələ getirən (istehsalın ixtisaslaşması, kooperasiyası və təmərküzləşməsi) amilləri ilə idarəetmənin təşkilati quruluşunu müəyyən edən amillər vəhdət təşkil etməlidir.

Təşkilati münasibətlər idarəetmə funksiyalarını, fəaliyyətin əlaqələndirilməsini və vəhdətliyinin təmin edilməsini zəruriləşdirir. Təşkilati münasibətlər həmçinin sahə və sahələrarası idarəetmə təşkilatlarının istehsal daxili bölmələrinin bir-biri ilə qarşılıqlı təsiretmə proseslərinin öyrənilməsi ilə üzvi surətdə bağlıdır. İdarəetmədə idarə edən qurumla idarə olunan qurum arasındaki münasibətlər də qutuluş baxımından çox mürəkkəb və ierarxiya xassələrinə malik olan bir prosesdir.

Elmi-texniki tərəqqi, idarəetmədə əmək bölgüsü və əmək kooperasiyası idarəetmə proseslərinin bir-birindən yarılmasına, yeni vəsilələrin meydana gəlməşinə, idarəetmə təşkilatının formalasmasına səbəb olmuşdur. İlk dəfə qəsəbə

idarəetmənin təşkilati quruluşu xətti və funksional əlaqələr formalarında baş vermişdir. Sonralar isə xətti və funksional səlahiyyətlərin əlaqələndirilməsi nəticəsində qarışq, xətti-funksional idarəetmə tipləri meydana gəlmişdir. İri maşınlı istehsalın hakim mövqə tutması istehsalata bilavasitə rəhbərlikdən azad edilmiş rehbər işçilərn, müəyyən texniki və digər funksiyaların icrası üzrə xüsusi qrup işçilərinin meydana gəlməsinə imkan vermişdir. Belə ki, idarəetmə funksiyaları və idarəetmə quruluşu bir-biri ilə əlaqədar olan vahid bir prosesi ifadə edir, həmçinin işçilərin istehsalın idarə edilməsində iştirak etmə xassələrini göstərir. Bu baxımdan idarə aparatı iki kateqoriyaya - xətti və funksional idarə aparatına və ya idarəetmə növünə ayılır.

Müasir iqtisadi və təsərrüfat fəaliyyətini əsas götürmək-lə müəssisənin xətti idarəetmə aparatı aşağıdakı heyətdən ibarət olar bilər: direktor və onun müavinləri, sex reisləri və onların müavinləri, baş usta və istehsal sahəsinin ustası. Onlar öz fəaliyyətlərinin əhatə dairəsində zəruri vahid rehbərlik və ondan irəli gələn səlahiyyətlər çərçivəsində istehsalat fəaliyyətində ümumi rehbərliyi həyata keçirirlər.

Funksional idarəetmədə idarə aparatının funksional bölmələrinin, məsələn, baş mexanik, iqtisadi xidmət bölmələrən, baş texnoloq və digərlərinin fəaliyyəti nəzərdə tutulur. Funksional idarəetmə növünü, yaxud idarə aparatını tam müstəqil idarəetmə quruluşu kimi qiymətləndirmək olmaz. Ona görə ki, funksional idarəetmə aparatı xətti idarəetmə aparatına xidmət edir, onun üçün müvafiq texniki-iqtisadi və sosial məlumatlar əsasında idarəetmə qərarları işləyib hazırlayır.

Heyət üzrə funksional əmək bölgüsü idarəetmə sahəsində təzahür edən əsas əmək bölgüsü formasıdır. Məhz funksional əmək bölgüsü sahəsində idarəetmə təşkilatları meydana gəlmiş və istehsalatla bağlı olaraq idarəetmə aparatı

nisbətən müstəqil bölmələrə ayrılmışdır. Daha sonra heyətin idarə aparatı üfüqi və şaquli istiqamətlərdə inkişaf etmişdir. Üfüqi istiqamətlərdə əsasən idarə aparatının vəsiləlli, şaquli istiqamətdə isə idarəetmə mərhələləri formalaşmışdır. Nəticədə, idarəetmə aparatının daxili təşkilatları və mərhələlərinin idarə aparatının ayrı-ayrı vəzifəli işçi tərkibi, onların yerləşdirilməsi, işçilər arasında təbəcilik və qarşılıqlı əlaqələr formalaşmağa başlamışdır.

İdarəetmənin xətti quruluşu təsərrüfat rehbərinin əlində idarəetmə vəzifələrinin cəmləşməsini nəzərdə tutur, çünki hər bir istehsalat və idarəetmə kollektivinə xətti rehbərliyi o, həyata keçirir. Funksional idarəetmə quruluşunda isə hər hansı bir xətti rehbərin funksiyasını bir neçə aşağı səviyyəli rehbər həyata keçirir. Bu zaman aşağı mərhələdəki işçilər, o cümlədən xətti rehbərlər bir neçə funksional rehbərə tabe olur. Xətti funksional idarəetmə quruluşunda xətti və funksional idarəetmə üzvi şəkildə birləşir. Bu halda xətti rehbərlik mütəxəssislərin, funksional qərargahların köməyi ilə həyata keçirilir. İdarə aparatının bu quruluş növləri istehsalın xüsusiyyətlərindən - tipindən, mürəkkəbliyindən, mexanikləşmə və avtomatlaşdırma səviyyəsindən, idarəetmə fəaliyyətinin xüsusiyyətlərindən və əmək bölgüsündən asılı olaraq formalaşır.

Heyətin kompleksli və qurumlu idarəetmə prosesi program-məqsədli idarəetmədir. Program anlayışı, birinci növbədə, planlaşdırma ilə əlaqədar olan kateqoriya və sənəddir. Ona görə də idarəetmədə programlılıq bu və ya digər problem həllinə planlı yanaşmanın tətbiqini tələb edir. Məqsədli program planla müqayisədə məqsəd və vəzifənin əhatə dairəsini, habelə bir-biri ilə qarşılıqlı əlaqədə olan tədbirlər qurumunu nəzərdə tutur. Bazar iqtisadiyyatı şəraitində program - məqsədli üsul son vaxtlar idarəetmə sistemlərində, onların müxtəlif mərhələlərində geniş tətbiq edilir. Bu bi-

rinci növbədə idarəetmə üzrə mühüm zəruri qərarların qəbul edilməsində tətbiq edilir.

Müəssisə-firma fəaliyyətində program-məqsədli idarəetmə quruluşu idarəetmə işlərində çəviklik tələb edir. Məsələn, yeni texnikanın, texnologiyanın mənimşənilməsi məqsədile bir sıra hallarda müəssisələrdə müvəqqəti layihə qrupu, yaxud zəruri xidmət növləri yaradılır. Ona görə də bu tipli dəyişmələr müəyyən müddət üçün idarəetmə quruluşuna təsir edə bilər. Bundan başqa ayrı-ayrı məhsul istehsalı üzrə əlavə idarəetmə heyətinin funksional xidməti yaradıla bilər. Onların faydalılıq mərhələsi tükəndikdən sonra fəaliyyətlərinə xitam verməklə idarəetmə heyətinin genişləndirilməsi zamanı yol verilmiş idarəçilik xərcləri əsaslı surətdə azaldılar. Son vaxtlar matrisa idarəetmə quruluşu da geniş surətdə yayılmağa başlamışdır. Bu idarəetmə quruluşunda funksional xidmət daxilində hər bir işçi üçün müəyyən konkret mövsumi və zəruri işlər planlaşdırılır. Məsələn, konstruktur, istehsalat, planlaşdırma, təchizat və digər funksional şöbələr üçün belə konkret vəzifələri həmin üsuldan geniş istifadə etməklə müəyyənləşdirmək mümkündür. Göstərilən idarəetmə quruluşları program-məqsədli idarəetmənin variantlarıdır. Program-məqsədli idarəetmənin variantlarından biri də əlaqələndirmə komissiyasıdır. Bu komissiyalar layihə və məhsul üzrə idarəetmə məsələlərinin əlaqələndirilməsini həyata keçirir.

Müəssisələrin idarəedilməsində istehsal prosesinin təşkili həllədici rola malikdir. İstehsal prosesləri obyektiv olaraq müəyyən əmək bölgüsünü, istehsal bölmələrini və onların idarəetmə aparatının yaradılmasını tələb edir. İstehsal prosesləri kimi istehsal bölmələri də müvafiq olaraq əsas, köməkçi və xidmətədici bölmələrə ayrılır. Həmin bölmələrin məcmusu, onların tərkibi və qarşılıqlı əlaqəsi müəssisələrin istehsal quruluşunu təşkil edir. İstehsal quruluşu, bir

qayda olaraq, istehsal proseslərinin xassələrindən, istehsalın özünün həcmindən, sex və müəssisələrin ixtisaslaşma səviyyəsindən və s. amillərdən asılı olur.

Müəssisənin istehsal və idarəetmə quruluşu bir-biri ilə əlaqədardır, xüsusən bazar münasibətlərinə daha çox üstünlük verilən indiki inkişaf dövründə bu səbəbdən heyətin idarə olunması quruluşunda çox müxtəliflik vardır. Elmi-texniki tərəqqi və digər amillərlə əlaqədar idarəetmə quruluşunda mühüm dəyişikliklər baş verir. Müəssisənin idarə edilməsi quruluşu həmin qurumun müxtəlif pillərində yerləşən və kollektivin fəaliyyətini təmin edən bir-biri ilə əlaqədar olan idarəetmə təşkilatlarının məcmusundan ibarətdir. Burada idarəedən heyət idarəetmə aparatının bütün mərhələlərini təmsil edir, bu ilk növbədə xətti-idarəetmə heyəti ən sadə təşkilat quruluşu kimi, onun idarəetmə funksiyalarını bir idarə və ya bölmə rəhbərinin əlində mərkəzləşdirilməsini məqsədə uyğun sayır. Belə rəhbərlik quruluşu birbaşa rəhbərlik əlaqələrini yaradır, fəaliyyət sahələri üçün şəxsi məsuliyyəti artırmaqla, həm də etibarlı və qənaətcil təşkilatlılıq xüsusiyətlərinə malik olur. Təsərrüfat rəhbəri bütün sahələrə bələd olan universal mütəxəssis olmaqla müəssisənin fəaliyyətinin bütün cəhətlərini əhatə edən geniş təcrübəyə malik ola bilməsi bir sıra amillərdən asılıdır. Belə amillər istehsalat fəaliyyətinin bütün mərhələlərində zəruri idarəetmə funksiyaların icrasını, həmin vəzifələrin yerinə yetirilməsini təmin edən uyğun şöbələrin yaradılmasını tələb edir.

Elmi-texniki tərəqqi, özünün dinamik inkişafı ilə bağlı istehsal proseslərinin mürəkkəblişməsi nəticəsində heyətin bütün idarəetmə funksiyalarında müəyyən konkret dəyişikliklər edir. Bu dəyişikliklər rəhbərlik qaydasını, idarəetmədə yeni funksional təşkilat quruluşu əmələ getirir. Nəticədə funksional şöbələrin rəislərindən hər biri özünə aid səlahiyy-

yəti çərçivəsində istehsal daxili bölmələrdə həmin dəyişikliklərə uyğun tədbirlər programının işlənilər hazırlanması üçün müvafiq sərəncam verirlər. Lakin mahiyyət etibarı ilə bu dəyişikliklər çox vaxt müxtəlif əlaqələr yaradılmasını tələb edir. Funksional rəhbərlik üsulu idarəetmə proseslərinin ixtisaslaşması, heyət üzrə idarəetmə qərarlarının mütəxəssis baxımından yüksək səviyyədə hazırlanmasına təsir göstərməklə, onların icrasını xeyli tezleşdirir.

Heyət üzrə idarəetmədə xətti qərargah üsulundan istifadə etməklə idarəetmə funksiyalarının dərinləşməsi, bir qayda olaraq, ona uyğun idarəedici şöbələrin, büroların yaradılmasına səbəb olur. Həmin istiqamətdə planlaşdırma, uçot və nəzarət kimi məsələri daha ixtisaslı və yüksək səviyyədə həll etməyə imkan verir. Bununla yanaşı, bu qaydalı rəhbərlikdə təsərrüfat, istehsal və digər məsələlər üzrə qərarların qəbul edilməsində xətti rəhbərlerin idarəcilik fəaliyyətinə həddindən artıq nüfuz etməsi özünü mənfi nəticələrə səbəb olmasında göstərə bilər.

Bazar iqtisadiyyatının geniş vüsət aldığı indiki iqtisadi münasibətlər şəraitində xətti-funksional idarəetmə quruluşu geniş yayılmışdır. İdarəetmənin bu təşkilat quruluşu həm xətti, həm də funksional qurumların yaxşı cəhətlərini özündə birləşdirmişdir. İstehsal proseslərinin avtomatlaşdırılmış idarə edilməsi şəraitində məhsul buraxılmasına qədər bütün mərhələlərə nəzarət edirlər. Sex miqyasında idarəetmə heyətinə eyni zamanda əməyin elmi təşkili üzrə mühəndis, sex üzrə iqtisadçı, əmək və əmək haqqı şöbəsinin rəhbərləri də daxil olmaqla idarəetmə işlərində iştirak edirlər.

Müəssisənin əsas istehsal təsərrüfat vahidi sex, yaxud istehsal sahəsidir. Orta idarəetmə heyətinə daxil olan sex rəisi ona həvələ olunmuş kollektivin bütün istehsal, texniki və təsərrüfat fəaliyyətini təşkil edir, planların yerinə yetirilməsinə və digər məsələlərə görə tam məsuliyyət daşıyır. Sex rəisini bilavasitə sex üzrə istehsal sahələri, sex plan şöbəsi və sex təsərrüfat sahələri tabedir. Sexin istehsal qu-

rułuşunun aşağı həlqəsinin ayrı-ayrı istehsal sahəsi təşkil etməklə ona usta rəhbərlik edir. O, bilavasitə istehsalın təşkilatçısı olmaqla istehsal nəticələrinə tam cavabdehdir. İri həcmli zavodlarda hər bir sexin bir neçə istehsalat binası olur. Belə şəraitdə sex rəhbərliyindən başqa aşağı idarə heyəti kimi onun müavinləri ilə yanaşı texnoloji prosesləri, plan, uçot və digər funksiyaları yerinə yetirən idarəetmə həlqələri də təşkil olunur və onlar arasında dəqiq əmək bölgüsü müəyyən edilir. Sexlərin iş programının həcmindən asılı olaraq onun rəhbərinin bir neçə müavini ola bilər, həm də onlar müvafiq olaraq istehsalın hazırlıq işlərində başlayaraq hazır məhsul buraxılmasına qədər bütün mərhələlərə nəzarət edirlər. Sex miqyasında idarəetmə heyətinə eyni zamanda əməyin elmi təşkili üzrə mühəndis, sex üzrə iqtisadçı, əmək və əmək haqqı şöbəsinin rəhbərləri də daxil olmaqla idarəetmə işlərində iştirak edirlər.

Müasir dövrə sexin idarəetmə quruluşunun təkmilləşdirilməsi istiqamətində yuxarı idarəetmə heyəti tərəfindən rəhbərlik edilmə üslubuna keçidin böyük əhəmiyyəti vardır. Seksiz idarəetmə quruluşuna keçidə əmək proseslərinin və istehsalın səmərəli təşkili, inzibati-idarəetmə işçilərinin ixtisas edilməsi, ustaların istehsal prosesindəki rolunun və müsətəqilliyyinin artmasına mühüm təsir göstərir. Bazar iqtisadiyyatına uyğun surətdə özünü maliyyələşdirmə şəraitində işləyən istehsal sahələrinin seksiz idarəetmə quruluşuna keçmək üçün bir sıra zəruri hazırlıq işlərini yerinə yetirmək tələb olunur, yəni:

- istehsalın texniki hazırlığı səlahiyyətlərinin müəssisənin texniki idarəetmə heyətinə həvalə etmək;
- məhsul istehsalı ilə bağlı bütün texnoloji proseslərin yeniləşdirilməsi, yeni istehsal sahələri üzrə yenidənqurma işlərini ixtisaslaşdırılmış büro və laboratoriyalara rəhbərlik edən idarəetmə heyəti vasitəsi ilə həyata keçirmək;

c) iqtisadi münasibətlərin müasir vəziyyətinə uyğun olaraq çəvik fəaliyyəti təmin etmək məqsədilə bütün plan-maliyyə-uçot, əmək haqqının hesablanması və ödənilməsi işlərinin ayrı-ayrı şöbələr tərəfindən deyil, vahid idarəetmə heyəti tərəfindən icra edilməsi olduqca səmərəli olmaqla, kollektiv maraqlara daha çox uyğunluq təşkil edir.

5.5. İDARƏETMƏ FƏALİYYƏTİNİN SƏMƏRƏLİLİYİNİN TƏMİN OLUNMASINDA KADRLARIN ROLU

Heyətin idarəedilməsi - bu müəssisənin məqsədlərinə çatması üçün təşəbbüskarlığın, yaradıcı əməyin optimal şəraitinin təmin olunması istiqamətində kollektivlərə və ayrı-ayrı işçilərə kompleks, məqsədönlü təsirdir.

Məlum olduğu kimi istenilən müəssisənin idarəedilməsi iki əsas aspekti (istiqaməti) ehtəsi edir. Birinci - bu təşkilatın məqsədlərinin müəyyən edilməsi, təşkilati tədbirlərin həyata keçirilməsi üçün onların işlənməsi və fəaliyyət sahələri üzərində nəzarəti həyata keçirmək və s. Konkret şəraitdə idarəetmənin maddi məntiqi məsələsinin həllinə, müəssisədə istehsal xassəli tədbirlərin təşkili və onların idarəedilməsi heyət üzvlərinin vəzifə səlahiyyəti müəyyən etməkdir. İkinci istiqamət isə müəssisəyə rəhbərlik etmək, həmçinin insanları idarə etmək fəaliyyətini həyata keçirməkdir. Müəssisə və təşkilatda işləyən işçilərin tələbatlarının ödənilməsi ən vacib məqsədlərdən biri olmaqla, işçinin səmərəli işinin təminini üçün bütün şərait yaradılmasıdır. Təşkilatın fəaliyyətində əldə edilən müvəffəqiyət ilk növbədə, əməkdaşların hayat tələbatlarını təmin edir.

İdarəetmənin birinci və ikinci cəhətləri bir-biri ilə sıx əlaqədardır, ona görə də onları qarşı-qarşıya qoymaq və ya hər hansı birinə üstünlük vermək heç bir məna kəsb etmir.

Bu strateji idarəetmənin məqsədləri ilə bağlıdır, ona görə də, müəssisəni idarəedən bir tərəfdən düzgün maddi-məntiqi qərarlar qəbul etməlidirsə, digər tərəfdən müəssisənin məqsədine nail olmasında öz işçilərinin fəaliyyətinin stimullaşmasını istiqamətləndirməlidir. Təşkilata rəhbərlik etmək əslində yuxarı idarəetmə qurumları tərəfində qoyulmuş məqsədin yerine yetirilməsi istiqamətində işçilərin tam səfərbərliyini təmin etməklə öz vəzifə səlahiyyətlərinin həyata keçirilməsi deməkdir.

Bazar münasibətlərinə kecid, məhsul keyfiyyətinə dair önəmlı məsələlər və onun rəqabət qabiləyyətinin təmin olunması, müəssisənin - idarəetmə işçilərinə tələbləri dəyişdirmiş, əməyə yaradıcı münasibəti və yüksək peşəkarlığın əhəmiyyətini artırmışdır. Bu şəxslərin idarəedilməsi prinsiplərinə, üsullarına və psixoloji vəziyyətinə də zəruri dəyişiklik göttürmiş, təşkilatda onların rolunu artırmışdır.

İdarəetmə sahəsində yüksək təcrübəli və öz işini bilən idarəetmə kadrlarında dərin keyfiyyət dəyişmələri baş vermişdir. Bu onunla bağlıdır ki, yuxarıdan gələn əmrləri yeri-nə yetirən şəxs sərf inzibatçıdan yaradıcı şəxsiyyətə çevirilir. Hazırkı, bazar münasibətləri şəraitdə rəhbərin fəaliyyətinin əsası, istehsal və satışla bağlı motivlərin reallaşmasına istiqamətləndirilir. Motivasiya siyasəti kollektiv əmək təşkilatının genişləndiyi (icarə kollektivləri, səhmdar cəmiyyətləri və s.) və bütün əməkdaşların idarəetməyə cəlb edildiyi şəraitdə ümumi məqsədlərin əldə edilməsi üçün işçilərlə idarəetmə heyəti arasında əməkdaşlığın inkişafına yönəlmüşdür. Bu idarəetmə işçilərini yeni idarəetmə formalarını axtarmağı, potensial qabiliyyətləri inkişaf etdirməyi, səmərəli işləməyi, əmək prosesinə yaradıcı yanaşmayı tələb edir.

Heyət üzvlərinin istehsalata və idarəetməyə yaradıcı yanaşmaq tələbi onların sərbəstliyini və görüləcək işə cavab-dehliyin güclənməsini şərtləndirmişdir; yeni idarəetmə qərarlarının qəbul edilməsində fəal iştirak etməklə, kollektiv əməyin nəticələrində daha çox məhsuldarlığa nail olmaqdır.

İnsan resurslarının idarəedilməsi təşkilatın fəaliyyətində ən vacib istiqamətlərdən biridir və onu iqtisadi müvəffəqiyətin əsas meyari hesab edilməlidir. Əgər əvvellər əsas diqqət texniki tərəqqinin mükəmməlləşdirilməsinə, təşkilatın quruluşunun yeniləşməsinə veriliirdi, indiki zamanda insan faktoruna üstünlük verilir, başqa sözlə biznesin mahiyyətini və səmərəsini canlı insanlar müəyyən edir. Beləliklə, uğurlu biznes fəaliyyətinin açarını kadrların idarəedilməsi təşkil edir. İdarəetmə kadrları ən səciyyəvi və real iş potensialı əmək mühitini formalasdırmaqla reallaşdırılır, şəxsi qabiliyyətlər inkişaf etdirilir. Bu zaman insanlar gördükleri işdən və özlərinin əldə etdikləri nailiyyətlərin nəticələrindən həzz alırlar. Ona görə də şəxslərin idarəedilməsi sahəsində tədricən məqsədyönlü texnokratik yanaşmanın reallaşması baş verir. Sonrakı mərhələdə heyət üzvlərinin əmək prosesinin tenzimlənməsi ciddi qaydaya salınır, sistemli yanaşma əsasında idarəetmə sahəsində əmək ehtiyatlarının səmərəliyi artır və uzun müddəti inkişaf baş verir.

Kadrların seçilməsində bir qayda olaraq onların peşəkarlığı daima öyrənilməlidir. Münasib idarəetmə fəndləri vaxtı-vaxtında aşkarlanmalıdır, idarəetmə heyəti fərdi səriştəliyi və bacarığı idarəedənin vacib keyfiyyətinə çevrilməlidir. Adətən müəssisə rəhbərliyi yuxarı təşkilatın nümayändəsi kimi çıxış edir və öz fəaliyyətini onların əmr, sərəncam və göstərişlərini yerinə yetirməyə istiqamətləndirir. İqtisadiyyat sahəsində baş verən dəyişikliklər insan resurslarını id-

rəetmə sahəsinə yanaşmanı kökündən dəyişdirir. Yeni tip idarəetmə rəhbərləri meydana çıxır, onların təfəkkür və iş üslubu müəyyən olunmuş ölçüdə yeni tapşırıqlara və inkişaf mərhələlərinə uyğunlaşdırılmalıdır. Bu zaman əhəmiyyətli dərəcədə kadr xidmətinin rolu artır, heyətin idarəedilməsi istiqamətine təşkilatın strategiyasının reallığına və hazırlıq prosesinə olan tələblərin səviyyəsi əsaslı surətdə dəyişir. Heyətin idarəetmə fəaliyyətinə qoyulan tələblərin kəmiyyəti artmaqla, onların keyfiyyətinin ciddi surətdə yaxşılaşması əsas məqsədə çevrilir. Heyətin idarə edilməsində maksimum nəticələrin qazanılması təkcə idarəetmə işçilərinin əməyindən asılı olmayıb, bu prosesdə iştirak edən bütün işçi heyətinin birgə və qarşılıqlı əməyi ilə əldə edilə bilər. Qeyd edilən səviyyəyə nail olmaq üçün idarəetmə heyətinə daxil olan şəxslərdən sərf inzibati-amirlik mövqeyində deyil, yalnız ümumi maraq və kollektiv inkişaf baxımından yanaşmaq tələb olunur. Yalnız kollektiv həmrəylik və düşüncə tərzini əsas tutan əmək kollektivlərinin və onları idarə edən idarəetmə heyəti üzvlərinin ümumi səyləri birləşdikdə müəssisədə nəzərdə tutulmuş bütün tapşırıqlar vaxtı-vaxtında, ən əsası isə keyfiyyətə yerinə yetiriləcəkdir.

6. HEYƏTİN İDARƏOLUNMA ÜSULLARI VƏ MEXANİZMLƏRİ

6.1. HEYƏTİN İDARƏEDİLMƏ ÜSULLARININ TƏSNİFATI

İdarəetmənin əvvəller baxılmış funksiyaları və prinsiplərinin reallaşması müxtəlif üsullarını tətbiq etməklə həyata keçirilir. Heyətin idarəetmə üsulu - təşkilatın qarşısına qoyulmuş məqsədlərinə çatmaq üçün idarəedilən obyekta təsir göstərən fəndlərinin cəmidir. Mahiyyət etibarı ilə "üsul" sözü yunan dilindən əmələ gəlib, mənası hər hansı məqsədə çatmaq yolunu göstərir və heyətin idarəcilik fəaliyyətinin əsas məzmununu təşkil edir. Bu əslində heyətin idarəcilik fəaliyyəti vasitəsilə təşkilatın nəzərdə tutduğu məqsədlərinə çatmaq üçün işlədilən yoldur, bu da müxtəlif olduğu kimi həmişə önməli sayılır. İdarəetmənin və ya digər məsələlərinin həlli üçün tətbiq edilən bütün idarəcilik üsulları konkret məqsədlərə qulluq edir. İdarəetmə heyətinin qəbul edilmiş əmək normativlərinə uyğun seçilmesi, kollektivin əsas məqsədlərinə çatmaq üçün vaxt itgilərinin qarşısını almağa, artıq heyət üzvlərinin saxlanması lüzumsuz edir. Bu isə müasir şəraitdə insan amilindən daha səmərəli istifadə etməyə sövq edir. Araşdırduğumuz üsullar əmək kollektivlərinə və ayrı-ayrı işçilər üçün, tətbiq olunur, ona görə buna əmək kollektivi və işçiye idarəcilik üsullarının təsiri kimi baxmaq lazımdır. Belə yanaşmaq idarəetmənin ümumi konsepsiyasının idare olunan obyektlərə məqsədyönlü təsiri ilə bağlanır, bu halda müəssisələr, təşkilatlar, birliklər və əmək kollektivləri nəzərdə tutulur.

Müəssisə fəaliyyətinin idarəetmə heyəti tərəfindən məqsədyönlü idarəolunmasına müxtəlif yanaşmalar və üsullar tətbiq olunduğu nəzərə alaraq, heyət üzvlərinin idarə-

etmə tapşırıqlarını konkret həll etmək üçün, onlardan hansının daha səmərəli olduğunu seçmək, mürekkeb təhlillər vasitəsilə müəyyən etmek olar. Müəssisədə idarəetmə üsullarının müxtəlifliyi və sayının genişlənməsi tendensiyası onların kəmiyyətini müəyyən olunmuş meyarlara uyğun olaraq, təsnifatlaşdırılıb qaydaya salınmasını tələb edir. Bu sonralar idarəetmə heyətinin optimal variantlarının müəyyənləşdirilməsi üçün baza rolunu oynaya bilər.

İdarəetmə üsullarını xarakterizə edəndə, təşkilatın formasını, mövzusunu və istiqamətini açıqlamaq lazımdır. Heyətin idarəetmə üsullarının seçilməsi, idarəetmə obyektiinin həcmindən, onun sahə xüsusiyyətlərindən və mövcud sosial-ictimai durumla sıx əlaqəlik təşkil edir.¹ Müəssisə fəaliyyətinin idarəetmə heyəti tərəfindən tənzimlənməsi, onların nəzəri biliklərinin təcrübəvi məzmununa uyğunluq şəraitində həyata keçirməsinə nail olmaqdan ibarətdir. İdarəetmə heyətinin işində təşkilatçılıq forması - konkret əmələ gələn vəziyyəti öyrənmək və ona təsir etməkdir, bu isə birbaşa və ya dolayı yolla həyata keçirilə bilər.

Bəzən heyətin idarəetmə təcrübəsində bir qayda olaraq eyni vaxtda müxtəlif üsullardan və kombinasiyalardan istifadə olunur. Onu da qeyd etmək lazımdır ki, iqtisadi ədəbiyyatlarda əmək kollektivlərinin özünüidarəsi və idarəetmə üsullarının təsnifati haqqında geniş açıqlama yoxdur. Bu səbəbdən idarəetmə heyətinin fəaliyyətinin məqsədyönlü qəbul etməklə, bəzi müəlliflər tərəfindən idarəetmə üsullarının məzmunundan asılı olaraq təşkilatçılıq formalarını əslində iqtisadi və sosial, müdürüyyətin idarəetmə sisteminə təsiri kimi qəbul edilir. Digər müəlliflər idarəetmə heyətinin iş üsullarını kollektivə təsir fəndləri kimi xarakterizə edir. Bu və ya digər halda, idarəetmə üsulları daimi dinamik səviyyədə olub bir-birlərini tamamlamalıdır.

Heyətin idarəetmə üsulları həmişə müxtəlif əmək fə-

liyyəti ilə məşqul olan işçilərə istiqamətlənməklə, onların əmeyinin səmərəlik göstəricilərini artırmalıdır. Bundan belə nəticə çıxarmaq olar ki, konkret idarəetmə üsulu məzmun, istiqamət və təşkilatlılıq formalarına uyğun olaraq bir-birilə əlaqələndirilmə prosesi deməkdir. Bununla bağlı olaraq aşağıdakı idarəetmə üsullarından geniş istifadə olunur: direktiv göstərişlərlə əsaslandırılmış idarəəolunma; kollektiv maraq-ların iqtisadi həvəsələndirməsinə istiqamətlənən idarəedilmə; əməkdaşların sosial aktivliyinə arxalanan idarəetmə və müəssisədə sosial-psixoloji mühitə əsaslanan idarəetmə fəaliyyətinin aparılması üçün işçi heyətinin yaradılması və s.

6.2. İDARƏETMƏNİN İQTİSADI MEXANİZMİ

İdarəetmə qərarı - idarəetmə heyətinin konkret idarəetmə fəaliyyətinin nəticəsidir. Qərarların qəbulu idarəetmə işlərinin əsasını təşkil edir. İdarəetmə fəaliyyətində qərarların hazırlanması mərhələsində hər bir bölmə rəhbərinin şəxsi iştirakı ilə aşağıdakı proseslərin həyata keçirilməsi təşkil edilməlidir:

- idarəetmə məqsədlərinin qoyuluşu və hazırlanması;
- əldə edilmiş məlumatlar əsasında heyətlə bağlı vəziyyətin öyrənilməsi;
- qəbul olunan idarəetmə qərarların səmərəlik dərəcəsinin müəyyən edilməsi, ona uyğun alternativ variantın seçilməsi;
- idarəetmə fəaliyyətinin həllində müxtəlif variantlarının mütəxəssislərlə müzakirəsinin təşkil olunması;
- optimal idarəetmə qərarın formallaşması və seçilməsi;
- idarəetmə heyəti tərəfindən idarəetmə qərarının qəbulu;
- heyətin idarəetmə qərarlarının konkretləşdirilməsi apərilməqla icraçılar üçün icra prosesində yarana biləcək çə

tinlikləri həllinin alternativ layihəsini hazırlamaq.

İdarəetmə texnologiyası idarəetmə qərarlarının mövcud olmasına üç mərhələdən ibarət olan proses kimi nəzərdən keçirir, bunlar: idarəetmə qərarların hazırlanması, qərarın qəbulu, qərarın yerinə yetirilməsi üzrə hazırlıq tədbirləri və onların icra mexanizmindən ibarətdir.

İdarəetmə qərarlarının hazırlanması mərhələlərində hadisələrin mikro və makro səviyyədə iqtisadi təhlilin aparılması vacibdir. Məlumatların işlənib hazırlanması dövründə heyət tərəfindən bütün idarəetmə fəaliyyəti ilə bağlı meydana çıxa bilecek problemlər formalaşır və aydınlaşır.

Qərarın qəbulu mərhələsində fəaliyyətin istiqaməti, qərarların hazırlanması və qiymətləndirilməsi həyata keçirilir. Aparılan çoxvariantlı hesablamalar əsasında optimal idarəetmə qərarları səmərəlik meyarlarına görə ən yaxşı idarəetmə qərarının seçilməsi ilə yekunlaşdırılır.

Müəssisə qarşısında qoyulmuş tapşırıqların realizə olunması mərhələsinə qərarın konkretləşməsi və onun icraçırlara çatdırılması üçün konkret vaxt müəyyən olunmaqla, onun yerinə yetirilmə gedisinə nəzarət həyata keçirilir, lazımı düzəlişlər aparılır. Heyətin idarəetmə qərarlarının yerinə yetirilməsində əldə edilən nəticələrə yuxarı idarəetmə rəhbəri tərəfindən qiymət verilir. Hər bir idarəetmə qərarı özünün konkret nəticəsinə malikdir, ona görə də idarəetmə fəaliyyətinin məqsədi bütün forma, üsulların və adətlərin tənmişası təşkil edir, çünki onlar konkret şəraitdə optimal nəticələrin əldə olunmasına kömək edə bilər.

İdarəetmə qərarları qəbul edilən iqtisadi təhlil əsasında və çoxvariantlı hesablamalara, şəxsi təcrübəyə əsaslanı bilər və bu da işçinin vaxtına qənaət edir, lakin tələsiklik üzündən özündə səhv ehtimalları və qeyri-müəyyənlikləri də eks etdirə bilər. Bunu nəzərə alaraq heyətin idarəetmə qərarlarının həllinə təsir göstərən proqnozların doğruluğuna,

bütün amillərin təhliline əsaslanmış məlumatlara uyğun olan göstəricilərin vaxtı-vaxtında işlənib hazırlanması zəruridir.

İşçilər müəssisənin idarəedilməsində istehsal sahələri, sex, müəssisə çərçivəsində iştirak edirlər. Bir sıra müəssisələrdə istehsalat çərçivəsində işə qəbul üzrə məsləhət büroları yaradılır. Onlar işçilərin işə götürülməsi və işdən azad edilməsi, iş rejimi, texniki təhlükəsizlik qaydaları haqqında əvvəlcədən məlumat verirlər. İşçi fəaliyyəti üzərində nəzarətin idarəetmə heyəti tərəfindən ciddi surətdə təşkili və aparılmasında firmanın öz işçilərinin iştirakına Avropa ölkələri üzrə Avropanın xüsusi komissiyasının direktivi həst edilmişdir. Həmçinin Avropa kompaniyalarının hamısında nizamnamənin ayrı-ayrı tezisləri vasitəsilə dövlət qurumları bütün zəruri hallarda işçilərin hüquqlarının tam müdafiəsi istiqamətində konkret tədbirlər görürərlər. Avropa kompaniyalarının strateji inkişafında və idarəetmədə iştirak etmək hüququnu verən idarəetmə orqanlarının üzvləri Avropa kompaniyasının nümayəndələri və işçiləri sıralarından seçilərək təyin olunur.

Avropa kompaniyalarında işçiləri, xidmətçiləri təmsil edən müstəqil şuranın (müşavirə) yaradılması imkanlarına əvvəlcədən baxılır. Bu şuranın üzvlərinin sayı və təlimatın təfsilati, onların seçilməsinin və təyinatının tənzimlənməsi, işçilərin nümayəndələrlə etraflı məsləhətləşmələrdən sonra firmanın nizamnaməsi ilə müəyyənləşdirilir. Müstəqil şura hər 3 aydan bir kompaniyanın fəaliyyətinin nəticəsi haqqında məlumat almaq hüququ var. Nəzarətdə olan kompaniyalar və onların gələcək inkişafı haqqında xəbərlər daxil olmaqla firmanın idarəedilməsinə dair aktual problemlərini əhatə edən qərarların hazırlanması Şura üzvlərinə tapşırılmışdır. Bu istiqamətdə daha geniş iş aparan ABŞ-da keçən əsrin 70-80-ci illərdə yalnız peşəkar menecerlərdə

qərarların qəbuluna görə bütün funksiyaların bir yerdə cəmlənməsini fərz edən idarəetməyə avtokratik yanaşma mövcud idi. Cənubi Avropa ölkələrində fərqli olaraq ABŞ-da direktorlar şurası səviyyəsində fəhlələrin iştirakı təcrübələrindən getdiçə daha geniş miqyasda istifadə olunur. Lakin bù quruma daxil olan bəzi ölkələrdə heyətin idarəetmə məsələlərinin həllində işçilərin səs hüququ yüksək deyil. Qanuna görə, xüsusi firmalarda işçilərin nümayəndəsi məhdud sual dairəsində qərar qəbul etmək hüququna malikdir: məsələn, firmanın ləğvi, digər firma ilə birləşdirilməsi və ya firmanın əsas fəaliyyətinin dəyişdirilməsi və s.

Firmanın idarəedilməsində iştirak və nəzarət hüququ, firmanın idarəetmə heyəti tərəfindən formallaşan xüsusi komitəyə verilir, burada həmkarlar ittifaqının nümayəndələri iştirak edir. Komitə Beynəlxalq əmək təşkilatları programı çərçivəsində müqavilə bağlanmasında iştirak edirlər. Heyətin idarəetmə təşkilatlarında muzdalu heyət işçilərinin rəsmi nümayəndələri iştirak etməklə onların apardığı işlər böyük əhəmiyyətə malikdir.

ABŞ-da aşağı istehsal həlqəsində idarəetmə prosesinə işçilərin cəlb olunmasının milli formalarından istifadə olunur. Söhbət kiçik problem qruplarından deyil, daha geniş işçi heyətinin ümumilikdə zavod işçilərinin 15%-dən çox hissəsinin iştirakından gedir. Belə qrupların fəaliyyəti hər şeydən əvvəl konkret istehsal proseslərinin həyata keçirilməsinə, texniki problemlərin həllinə, işçilərin ixtisasının yüksəlməsinə yönəldilir. Amerika kompaniyası üçün yeni forma Yapon firmaları götürülmüş keyfiyyət dərnəyi üslublardır. Hazırda Amerika firmalarında 360-a yaxın keyfiyyət dərnəyi fəaliyyət göstərir.

Problem qrupları kimi keyfiyyət dərnəkləri texnoloji səviyyədə, istehsalın idarəedilməsi prosesinə işçilərin cəlb edilməsi əvvəlcədən nəzərdə tutulur. Hər şeydən əvvəl bu-

raxilan məhsulun keyfiyyətinə nəzarət prosesində idarəetmə heyəti tərəfindən vaxtında və düşünülmüş şəkildə həyata keçirildikdə onların yerinə yetirilmə səviyyəsi yüksək olmaqla, iqtisadi səmərəliliyi isə bütün gözlənilən nəticələrdən də yüksək olur.

6.3. İDARƏETMƏNİN TƏŞKİLATI-İNZİBATİ ÜSULLARI

Müəssisə və təşkilatın gündəlik fəaliyyətinin idarəolunması forma üsullarından obyektiv əsaslarla istifadə olunması təşkilatçılıq münasibətləri və idarəetmə mexanizmine hərtərəfli təsir edir. Bu əsasən ona görə baş verir ki, heyət üzvlərinin daxili əlaqələri ilə idarəetmənin vacib funksiyalarından biri reallaşır. İdarəetmənin funksiyası vasitəsilə inzibati-təşkilati əmək fəaliyyəti təbe olanların hərəkətlərinin əlaqələndirilməsini təşkil olunur. Bəzən inzibati idarəetmənin tətbiqini düzgün olaraq tənqid edirik və tənqid edəcəyik də, amma nəzərə almaq lazımdır ki, heç bir iqtisadi, inzibati təşkilati idarəetmə üsulu təsirsiz həyata keçirilə bilməz, çünki onlar dəqiqlik, nizam-intizam və kollektivin ardıcıl tənzimlənən iş qaydasını təmin edir. İdarəetmə heyəti tərəfindən inzibati təşkilati və iqtisadi üsulları səmərəli surətdə uyğunlaşdırıb, onların maksimum optimallığı təyin etmək lazımdır.

İdarəetmə heyətinin inzibati-təşkilati üsullarından geniş miqyasda istifadə olunması prosesində iqtisadi üsullarının heyət üzvləri tərəfindən sıxışdırılmasına yol verilməməlidir. Çünki bunu elmi cəhətdən düzgün qəbul etmək olmaz ona görə ki, onların təsir mexanizmləri bir-birindən güclü surətdə seçilir. Heyətin idarəedilməsinin təşkilati-inzibati üsulların tətbiqində rəhbərlik hüququna malik olan hüquqi şəxsin özünün nümunəvi nizam-intizamı və cavabdehliyi

daha təsirli vasitədir. Bu zaman rəhbər, hakim subyekt kimi idarəetmə heyətinin fəaliyyətini kollektiv tərəfindən ona verilmiş hüquqi normativlərə uyğun surətdə idarə edir. Amma inzibati idarəetmə üsulları vasitəsilə idarəetmə rəhbərliyini iradəli, çevik və subyektiv rəhbərlik üsulları ilə eyni-ləşdirmek olmaz, çünki onların hər biri mühüm təsir göstərmə xüsusiyyətinə malikdir.

Müəssisədə təşkilati-inzibati üsulları idarə edilən heyət üzvlərinə əmrələr, sərəncamlar, çevik göstərişlər, yazılı və şifahi surətdə verilən idarəetmə qərarlarının yerinə yetirilməsi prosesini əhatə edir. Burada idarəetmə heyətinə daxil olanın şəxsi nizam-intizamının yüksək səviyyədə olması heyət üzvlərinə birbaşa təsirini artırır, işçi əməyinin daha səmərəli nəticələnməsinə təşkilati təminat verir. Bu üsullar vasitəsilə təsərrüfat fəaliyyəti və əmək intizamı qarşılıqlı surətdə idarəetmə heyətinin gündəlik nəzarət dairəsini əhatə edir. Müəssisənin idarəetmə heyətinin gündəlik nəzarət prosesi özündə aşağıdakı məqsədlərin həyata keçirilməsinin təmin olunmasını birləşdirir:

1. Ayri-ayri iş sahələrində idarəolunanların əmək münəsibətlərini tənzimləməsini.
 2. Əmək hüquqları çərçivəsində müəssisənin bütün işçi-lərinin hüquqlarının müdafiəsi.
 3. Heyət üzvlərinin fərdi inkişafının yüksəldilməsi və s.
- Heyətin idarəedilməsinin müəssisə çərçivəsində inzibati-təşkilati idarəetmə üsullarının əsas üç formasından təcrübədə geniş istifadə oluna bilər:
- a) əmr, qadağanlar formasında mütləq yazılılanlar;
 - b) məsləhətlər, güzəştlər formasında razılışdırılmalardan və tövsiyyələr;
 - c) təkliflər, arzular, müxtəlif aydınlaşdırılmalar, təhlil məlumatları, ünsiyyətləri əks etdirən şifahi və yazılı bildirişlər və s.

Bir qayda olaraq, əmrlər yuxarı idarəetmə təşkilatlarının birbaşa tapşırıqları və sərəncamları olmaqla, hökmən icra olunma istiqamətində rəhbərin tabeolənlərə birbaşa təsiridir. Digər tərəfdən mütləq əmrlər idarəetmə fəaliyyətinin normallaşdırılması üçün rəhbərlərin qanunlara və qərarlara, göstərişlərə və sərəncamlara vaxtlı-vaxtında riayət etmələrinin dair axırıncı xəbərdarlıq həddidir. Müəssisənin idarəolunmasının inzibati-təşkilati üsulları digər formalardan direktivlərin dəqiq ünvanlığı, göstərişlərin mütləq yerinə yetirilməsi ilə fərqlənir. İdarəetmə heyəti tərəfindən həmin əmrlərin vaxtında yerinə yetirilməməsi idarəetmədə nizam-intizamın pozulması kimi birbaşa qiymətləndirilir və nəticə etibarı ilə əmrin icrasını pozan şəxslər cəzalandırılırlar. Buna görə idarəetmə əmrləri mütləq müəyyən olunmuş vaxtda yerinə yetirilməlidir, hətta həmin qərarlar onun icrası üçün sərfəli olmasa da icra olunmalıdır. Deməli, inzibati-təşkilati idarəetmə üsulu heyət üçün məcburi olmaqla əsas hayatı tələbata çevrilənə qədər onlar öz güclərini qoruyub saxlayır. Göstərilən xüsusiyyətləri nəzərə alıqda, inzibati-təşkilati idarəetmə üsulları iki bərabərqiyəmtli elementlərin cəmi kimi təqdim etmək olar. Müəssisədə heyətin idarəetmə qurumunun fəaliyyətinin aydınlaşdırılması və normallaşdırılması bir tərəfdən, müəssisə fəaliyyətində heyət üzvlərinin idarəetmə qərarlarının hazırlanması, onların qəbulu və yerinə yetirilməsinə daimi nəzarət prosesinin təşkili və aparılmasını digər tərəfdən həyata keçirilir.

Bir çox hallarda idarəetmə heyətinin quruluşunda təşkilati təsiretmə, təşkilati reqlamentləşdirmə, normalasdırma, təşkilati idarəetmə - üslub göstərişlərindən də istifadə olunur. Heyətin idarəolunmasında tez-tez rast gəlinən bu üsulan geniş yayılmasının əsas səbəblərindən biri odur ki, müəssisənin özünün yuxarı idarəetmə təşkilatlarından uzaq

olması və ya yaranmış vəziyyətdə yüksək idarəetmə rəhbərindən lazımi göstərişlərin alınmasının qeyri-mümkünlüyü şəraitində iş yerində olan idarəetmə heyəti tərəfindən qərar qəbul etməklə vəziyyəti qısa müddətdə tənzimləməkdən irəli gəlir. Ola bilsin ki, sonradan həmin idarəetmə heyətinin qərarları bir daha yuxarı idarəetmə rəhbəri tərəfindən yenidən istiqamətlənsin. Əslində, rəhbər işçinin əmrləri kollektiv və şəxsiyyətə yönəldilmiş ən təsirli üsuldur. Rəhbərliyin sərəncam vermək zərurəti idarəetmə qurumunda başlangıç iş rejimindən kənarlaşma hallarının qarşısının alınması vacibliyi, həmcinin obyektiv faktorlar əsasında heyətin idarəetmə fəaliyyətində keyfiyyət dəyişikləri aparmaq məqsədini daşıyır.

Müəssisədə rəhbərliyin kollektivdə apardığı idarəetmə üsullarından asılı olaraq işçilər arasında müəyyən tabeolunma ardıcılığı yaranır. Məlumatdurdur ki, heyətin idarəetmə fəaliyyətində birinin digərinə tabe olunma prosesi gedir və bu da onlar arasında vəzifə səlahiyyətlərini müəyyən edir. İdarəetmə heyəti üzvləri arasında tabeçilik forması xeyir-xahlıq əhvalı-ruhiyyə malik olması, kollektivdə inkişafa kömək etməli, heç kəsədə alçalmaq, hirslenmə, əsəb, stres qıcıqlanmaları yaratmamalı, idarəedici ilə idarəolunan heyət üzvləri arasında heç bir qarşılıqlı əmək və sosial tarzlığı: pozmamalıdır.

Müəssisənin işçi heyətinin idarəetmə fəaliyyətində inzibati idarəetmə üsulunda üç tipik əlaqə xüsusilə diqqəti cəlb edir:

1. İdarəetmə fəaliyyətində xoşagelməyən tabeçilik mərhələləri "yuxarıdan" təzyiq kimi başa düşülür və vaxt keçdikcə bu fikir daxili və xarici amillərin təsiri ilə genişlənir.

2. Heyətin idarəetmə qərarlarının qəbul edilməsində maraqlı olanların passiv mövqə tutması və ya istənilən

idarəetmə qərarı ilə razılaşmaq.

3. Daxili hissyyata və təcrübəyə əsaslanan qavrama ilə qərarların dərk edilməsi.

Bütövlükdə idarəetmə fəaliyyəti rəhbərliyin inzibati-təşkilati üsulları əsasən təşkilatçılıq və sərəncamlılıq formasında fəaliyyət göstərir və heyət üzvlərinin hamısı bu prosesdə iştirakı sosial baxımdan faydalıdır. Idarəetmə heyətinin fəaliyyətində yuxarı idarəetmə rəhbərliyinin təşkilati sərəncam üsuluna üstünlük verməsi ilk növbədə onun tek rəhbərliyə meyl etməsilsə izah oluna bilər. Təşkilatçılıq inzibati təsir özündə aşağıdakı amilləri cəmləşdirir:

- a) təsirin növləri və tipləri;
- b) idarəetmə üzrə tapşırığın qoyulması;
- c) təsir göstəriləcək iş sahələri və heyət üzvləri;
- ç) onların qarşısında duran idarəetmə qərarlarının yerinə yetirilməsi meyarları;
- d) şəxsi cavabdehliyin təyin olunması;
- e) ilkin təbeolanların müəyyənlendirilməsi və s.

İdarəetmə heyəti tərəfindən tətbiq edilən bu üsullar istehsalat prossesinə və işçilərin əməyinə birbaşa təsir edən amildir və onların hər biri müxtəlif funksiyaların və ümumi tapşırıqların yerine yetirilməsinə şərait yaratdır. Bu idarəetmə heyətinin təkmilləşməsinə və inkişafına, idarəetmə obyektiyinə məqsədyönlü təsir göstərmək üçün yaxşı imkan yaradır. Müəssisənin idarəetmə heyətinin rəhbəri ilə ona təbeolanların birbaşa əlaqəsi müəssisədə kollektiv münasibətlərin əynəni səviyyəsini göstərir. Ümumilikdə, birbaşa təsir əmək fəaliyyətində təbeolanların passivliyinə, bəzi hallarda isə gizli və qeyri-rəsmi təbeolmağa getirib çıxarır. Ona görə də idarəetmə heyəti öz fəaliyyətlərində idarəetmə qərarlarında icraçıların iştirakını təmin etməklə, onun stimulasiyadırıcı xüsusiyyətlərini idarəolunanlara bütün mümkün vasitələrlə izah etməlidirlər.

6.4. İDARƏETMƏNİN İQTİSADI ÜSULLARI

Bazar iqtisadiyyatına üstünlük verilən ölkələrdə, müəssisə fəaliyyətinin heyət üzvləri tərəfindən idarəedilməsinin iqtisadi üsullarına mərkəzi yer ayrıılır. Bu onunla bağlıdır ki, idarəetmə münasibətləri birinci növbədə iqtisadi münasibətlər və onun əsasında insanların obyektiv maddi tələbatları ilə müəyyən olunur. Məhz buna görə müəssisədə kollektiv münasibətləri prinsipial əhəmiyyət daşımaqla, idarəetmənin iqtisadi üsullarının seçilməsi vasitəsilə onlardan daha səmərəlisi təşkilatin idarəolunmasında işlədirilir. Müəssisə üçün iqtisadi cəhətdən səmərəli sayılan heyətin idarəetmə üsulunun köməkliyi ilə bütövlükdə kollektivin tələbatını ödəyən inkişaf səviyyəsinə çatmaq olur. Başqa sözlə desək, qoyulmuş məqsəd idarəetmə heyəti üzvləri tərəfindən idarəolunan obyektdə iqtisadi təsir göstərməklə eldə olunur və bu zaman qarşılıqlı anlaşmanın en yüksək səviyyədə olması müşahidə olunur.

Iqtisadi idarəetmə üsullarının təsirli olmağı üçün, təşkilatın heç olmasa iqtisadi dəsteklərə uyğunluğunu təmin etmək lazımdır. Çünkü bunsuz müəssisənin genişlənməsi və təşkilatın özünüümaliyyətələşdirməsi mənasını itirir, bu isə bazar münasibətlərinə uyğunluq yaratmır.

Müasir iqtisadi dəyişiklər dövründə, müəssisənin özü-nüidarəsinin genişləndirilməsi və demokratik elmi idarəetmə prinsiplərinə keçid idarəetmə heyətinin yeni şəraitə uyğun surətdə formalasmasını tələb edir. Bu da öz növbəsində işçilərin sərbəstliyinin genişlənməsi kollektivlərin təsərrüfat fəaliyyətinin müxtəlif formalarının və iqtisadi rəhbərlik üsullarının tətbiqinin əhəmiyyətini artırır. Ancaq mükəmməl sərbəstliklə, iqtisadi üsullardan istifadə etməklə, kollektiv rəhbərliyə keçid mümkündür: kollektiv üzvləri material fondlardan istədiyi kimi istifadə edir, qazandığı gə-

lrlə, əmək haqqı ilə öz iqtisadi maraqlarını təmin edir. İdarəetmənin iqtisadi üsulları yeni imkanları, ehtiyatları üzə çıxarmağa və bazar münasibətlərinə keçməyə köməklik göstərir. Söhbət istehsalat prossesinde iştirak edənlərin iqtisadi-maddi maraqlarını onların xeyrinə dəyişməsindən gedir. Burada başlıca problem iqtisadi üsulların həqiqi və məqsədönlü olmayı üçün şərait yaratmaqdır.

Müəssisənin heyət tərəfindən idarəetlməsi ilə bağlı bütün problemlərin mürükkebliyi təsərrüfat əlaqələrinin kompleks təminatında və əmək kollektivinin təşkilatlarla, idarəelerle və başqa xalq təsərrüfatı quruluşuna daxil olan komplekslərinin əmək kollektivləri ilə üzvlərinin təsərrüfat və iqtisadi əlaqələrin tarazlaşdırılmasıdır. Bu əlaqə sisteminde hər hansı bir bölmənin sıradan çıxması və ya zəifləməsi iqtisadi rəhbərliyin idarəetmə fəaliyyətində səmərəliyi aşağı salır və rəhbərin şəxsi nüfuzu xeyli zəifləyir.

Müəssisənin istehsal və satış fəaliyyətinin idarəetmə heyəti tərəfindən tənzimlənməsi planlaşma mərhələlərinin iqtisadi stimullaşmaya və idarəetməyə əsasən iqtisadi mexanizmin yenidən qurulmasını bazar şəraitinə uyğun olan sosial-iqtisadi inkişaf programının reallaşmasında eks olunmalıdır. Bunun üçün əsas normativ üslub kimi metodoloji və texnoloji cəhətdən idarəetmə heyəti ilə fəaliyyətin planlaşdırılması kökündən dəyişdirilməlidir. Yeni idarəetmə normativlərini nəzərə alaraq yuxarı dövlet idarəetmə təşkilatları, aşağı idarəetmə idarəələri ilə qarşılıqlı münasibətləri müasir dövrə uyğun qurulmalıdır. Sabit əmək normativlərin tətbiqi müxtəlif iqtisadi və sosial məsələlərin həlli üçün müəssisənin sərəncamında qalan maliyyə vəsaitlərindən sərbəst istifadə etməyə imkan yaradır. Özünüdərəetmə prinsipi üzrə işləyən müəssisələr mütləq xərclərini və ödənişlərini yerinə yetirdikdən sonra gelirlərdən bündəcəyə ayırmalar və mərkəzləşdirilmiş ehtiyat fondlarının yaradılması

üçün yuxarı idarəetmə təşkilatlarına ayırmaları həyata keçirirlər. Yeni müəssisələrin yaradılması və inkişafı üçün tədbirlərin maliyyələşdirilməsi fondlarına ayırmalar müəssisənin özünün istehsalat və səssial, inkişafın və əməyin ödəniş fondlarına köçürmələr işçi heyətinin maraqlarına toxunmamalıdır. Bazar iqtisadiyyatı şəraitində işləyən bəzi müəssisələrde bu fondlar yaradılmışdır və əldə edilmiş gəlir əmək kollektivinin qərarına görə istehsalat və material sahələrinin inkişafı üçün istifadə edilir.

Bu istiqamətdə aparılan bütün işlərin mənası rəhbərlik və əmək kollektivlərin vahid məqsəd ətrafında səfərbər etməklə, ümumi idarəcilik və istehsalat fəaliyyətlərinin iqtisadi nəticələrini maksimal səviyyəyə qaldırmaqdan ibarətdir. Beləliklə, təsərrüfat mexanizminin dəyişdirilməsinin əsas mahiyyəti ondan ibarətdir ki, idarəetmə heyəti tərəfindən iqtisadi və yüksək təşkilatçılıq şəraiti yaratmaqla, müəssisə fəaliyyətində ümumilikdə qarşıya qoyulan bütün funksiyaları ən yüksək səviyyədə yerinə yetirə bilmək üçün heyət üzvlərini səfərbər etməkdir.

Son onilliklərə qədər hökm sürən amirlik-idarəcilik qurumundan fərqli olaraq iqtisadi üsullarla idarəetmə rəhbərliyi plan-iqtisadi göstəriciləri və onlara nail olmaq vasitələrini tam şəkildə nəzərə alır. Bu təsərrüfat münasibətlərində özünə məxsus iqtisadi mexanizm olmaqla, idarəetmə işlərində iqtisadi həvəsləndirmə vasitəsilə işçi fəaliyyətini daha çevik üsulları ilə aparılmasına gətirib çıxaracaq. Deməli, yeni iqtisadi və sosial şəraitdə əmək kollektivi və onun üzvlərinin səmərəli fəaliyyəti inzibati təsirlə deyil, müxtəlif iqtisadi vasitələrlə idarəolunması təqdirəlayıqdır. Yeni bazar iqtisadiyyatı şəraitində müəssisə kollektivinə rəhbərlik üsulları daha da inkişaf edəcək, onların təsir sahələri genişlənəcək. İqtisadi stimulların idarəetmə heyətinə təsiri yüksələcək, bunlar hər bir işçini və kollektivi iqtisadi

şəraitə uyğunlaşmağa kömək etməklə, heyət üzvlərinin şəxsi marağını ümumdüvlət maraqları ilə çulgalışmasına geniş imkanlar yaradar. Heyət üzvünün şəxsi iqtisadi maraqlarını düzgün istiqamətləndirməklə, dövlət digər tərəfdən müəssisə qarşısında qoyulmuş iqtisadi və sosial məqsədlərə nail olmağa səfərbər edir.

Müəssisədə iqtisadi dəstəklərin konkret formalarının təsiri idarəolunan sistemin xüsusiyyətləri ilə müəyyən olunur. Bununla əlaqədar olaraq idarəetmə təcrübəsində iqtisadi üsullar içerisinde daha çox aşağıdakı formalardan: heyətin idarəetmə fəaliyyətinin ilkin planlaşdırması, idarəetmə fəaliyyətinin təhlili və qiymətləndirilməsi, yeni idarəetmə fəndlərin maliyyələşdirilməsi və istifadəsi müasir şəraitlə uyğunluq teşkil edir.

Müəssisənin idarəolunmasında iqtisadi məsələlərin həlli üçün iqtisadi riyazi üsullardan geniş istifadə olunur. İqtisadi məsələlərin həll edilməsində əsas xüsusiyyətlərinin çoxlu miqdarda möhdudiyyətlərinin olması və idarəetmə məsələlərin mürəkkəbliyi üzündən hər bir konkret halda orijinal idarəetmə qərarlarının qəbul edilməsini tələb edir. Heyət tərefindən müəssisənin idarəedilməsində, tələb olunan iqtisadi-riyazi üsulların görkəmliyi ilə bu və ya digər iqtisadi hadisələrin səmərəli həllinə dəqiq idarəetmə mexanizmini tətbiq etmək olar. Burada özüne məxsus eks əlaqə meydana çıxır, idarəetmədə istifadə edilən riyaziyyatın özü də iqtisadiyyatda riyaziyyatın inkişafına köməkliyidir və yeni-yeni idarəetmə formalarını yaradır. Bu sahədə hələlik iqtisadiyyatın tələbatı riyaziyyatın imkanlarını qabaqlayır. Məhz bu səbəbdən iri həcmli iş sahələrində əvvəlki idarəetmə heyətilə fəaliyyət yüksək səmərə vermir.

İdarəetmə heyəti tərefindən çox vaxt müxtəlif iqtisadi məsələləri həll etmək üçün xətti modellərdən istifadə olunur, cünki müəssisə fəaliyyətində bütün asılılıqlar qeyri-

xəttidir. İdarəetmə heyəti üzvləri arasında müəssisə fəaliyyətində iqtisadi proqnozlaşdırma bir çox hallarda tamamilə özünü doğrultmur.

Bu səbəbdən heyətin idarəolunmasına dair nümunəvi, təcrübəvi işgüzər oyunlar bütün idarəetmə heyətinin iştirakı ilə keçirilməsi daha vacibdir. Müəssisə işçilərinə idarəetmə mərhələlərinin həvalə edilməsi, idarəetmə heyətinin ehtiyat üzvlərindən istifadə, heyət tərefindən aparılan idarəetmə əməliyyatların tədqiqi və müvafiq nəticələrin çıxarılması geləcək üçün etibarlı baza yaradır.

Müasir mərhələ üçün xarakter olan iqtisadi dəstəklərin və stimulların roluñun güclənməsilə bərabər gərgin plar tapşırıqları yerinə yetirmək üçün mərkəzləşdirilmiş idarəetmə üsullarının tətbiqi səmərəli ola bilər. Bununla yanaşı heyət üzvlərinin bir sıra zəruri hallarda onlardan istifadə olunmasını məhdudlaşdırmaq deyil, yeni iqtisadi şəraitə uyğun surətdə istifadə etmək hətta məqsədə uyğun sayıla bilər.

6.5. HEYƏTİN İDARƏEDİLMƏSİNİN SOSİAL-PSİKOLOJİ ÜSULLARI

Xalq təsərrüfatı sahələrində aparılan çoxillik təcrübələr göstərir ki, əməyin nəticəsi həmişə bir sıra sosial-psixoloji üsullarla sıx bağlıdır. Sosial-psixoloji üsulların köməkliyi ilə ayrı-ayrı işçilərə məqsədə uyğun təsir etməklə, idarəetmə rəhbəri kollektivi vahid məqsəd və tapşırıqları yerinə yetirməyə sövq edir. Sosiooloji tədqiqatlar onu göstərir ki, əgər təsərrüfat müvəffəqiyətləri on beş faiz rəhbərliyin professionallığından asılıdırsa, 85% onun adamlarla işləmək bacarığından asılıdır.

İdarəetmə heyətinin rəhbəri öz şəxsi təcrübəsinə əsasən hər bir adamın əxlaq və xarakterinin xüsusiyyətlərini bildik-

də, işçinin kollektivdə lazımi istiqamətdə işini planlaşdırmaq olar. Bu onunla bağlıdır ki, hər qrupa xas olan psixoloji iqlim mövcuddur. Buna görə əmək kollektivlərinin yaranması və inkişafının əsas şəraiti, psixo-fizioloji eyniliyin prinsiplərinə riayət etməkdir. Yapon sosioloqları təsdiq edirlər ki, işçinin əhvalı onun işləmək həvəsi və həm də kollektivlik psixoloji vəziyyəti əmək məhsuldarlığını 1,5 dəfə artırır bilər və yaxud bir neçə dəfə azalda bilər. İdarəetmə heyəti tərəfindən müəssisə fəaliyyətində sosial və psixoloji amillərə diqqət yetirməmək kollektivdə qeyri-sağlam münasibət yaradır ki, bu da müəssisədə əmək məhsuldarlığını azaldır. Təcrübə göstərir ki, kollektivdə sağlam psixoloji iqlim, şəxsi tərbiyə və yoldaşlıq köməkliyindən daha çox bəhrələnən əmək kollektivləri bazar iqtisadiyyatı şəraitinə daha çəvik uyğunlaşmaqla, yüksək istehsal nəticələri qazanırlar. Bu məqsədlə aparılan sosioloji tədqiqatlar üzrə rəyi soruşulanların 91%-i hesab edirlər ki, əmək kollektivlərində qarşılıqlı tələbat və cavabdehlik atmosferi yaranıb, əmeyə münasibət yaxşılığa doğru deyişir, əmək haqqı düzgün aparılır. Rəyi soruşulanların 82%-i öz həmkarlarının işi ilə maraqlanırlar və onların müvəffəqiyətlərinə sevindiklərini bildirirlər. Beləliklə, kollektive təsirin nəticəli olması üçün təkcə ayrı-ayrı işçilərin psixoloji xüsusiyyətlərini, ayrı-ayrı qrup və kollektivlərin sossial-psixoloji xarakterini bilmək kifayətlənməyib, həmcinin idarəetmə qərarların təsirini də həyata keçirmək lazımdır. Bunlar vəziyyətdən asılı olaraq şəxsi xarakterin tətbiq etdiyi fəndlərlə həyata keçirildikdə, işçilər tərəfindən daha tez başa düşülür, şəxsi nümunə, fərdi hörmət səviyyəsi həm kəmiyyətə, həm də keyfiyyətə xeyli artır.

Göstərilən üsulların tətbiq olunmasının əsas məqsədi kollektivdə müsbət sosiyal-psixoloji iqlim yaratmaq və bununla bərabər təşkilati və iqtisadi tapşırıqları yerinə yetir-

məkdir. Başqa sözlə desək kollektiv qarşısında qoyulmuş məqsədlərə çatmaq üçün heyətin idarəetmə fəaliyyətində insan faktoru vacib səmərəli meyar ola bilər. Bu vəziyyəti nəzərə alaraq idarəetmə rəhbəri işçi kollektivə məqsədyönlü təsir etməklə, əmək fəaliyyətini yüksəltməyə imkan verən sosiyal-psixoloji mühiti sağlamlaşdırın idarəetmə heyəti yarada bilər. Kollektivə əsas təsir növü - inamdır, birgə fəaliyyət prosesində rəhbər, işçilərini inandırmaq üçün insan əxlaqının təbiətini və insanlıq münasibətlərini maksimum nəzərə almalıdır. Rəhbərin, şəxsiyyətin daxili dünyasını və təbiətin biologiyasını bilməsi kollektivin effektiv birliyini və aktivliyini artırmağa kömək edir.

Əmək kollektivində sosiyal-psixoloji mühit idarəetmə rəhbərinin işçilərə obyektiv münasibətdən və idarəetmə heyəti üzvlərinin qarşılıqlı əlaqələrindən asılıdır. Heyətin idarəetmə təcrübəsində rəhbərlik sosiyal-psixoloji üsullarından istifadə edərkən, iş vaxtında fəaliyyətin motivlərini və işçilərin tələbatını nəzəre alırlar, perspektiv dəyişikliklərin konkret vəziyyətini görür və idarəetmədə optimal qərarlar qəbul edirlər. Heyətin idarəolunmasında sosiyal-psixoloji təsir fəndləri rəhbərin təkcə şəxsi hazırlığı ilə deyil, eyni zamanda ona verilmiş səlahiyyətlər dairəsindən təşkilatçılıq bacarığından və sosiyal-psixoloji təcrübəsindən və fərdi biliyindən asılıdır. Müəssisənin idarəetmə heyəti o zaman yüksək işgüzarlıq səviyyəsinə malik olur ki, həmin kollektivin başçısı tamamilə bacarıqlı, müxtəlif idarəetmə sahələrində nəzəri və təcrübəvi biliyi olan adam kimi tanınır. Rəhbərin idarəetmə fəaliyyətinin müvəffəqiyəti bu sahədə ondan asılıdır ki, o nə dərəcədə düzgün sosiyal-psixoloji mühit yaratmaq istedadına malik olmaqla, sağlam işçi münasibətləri yaradır. Sosiyal-psixoloji idarəetmə üsulları kimi aşağıdakılardı məsləhət görmək olar:

a) əmək kollektivlərinin sosiyal-inkişaflarının planlaşdır-

rılması;

- b) işçiləri öz gücünə inandırma üsulu;
- c) tərbiyə və şəxsiyyətin formallaşması üsulu;
- ç) müasir iqtisadi yarışlar;
- d) tənqid və özünütənqidin genişləndirilməsi və s.

Yuxarıda qeyd edilən üsullar hər biri idarəetmə heyəti üçün vacib olmaqla, müəssisə fealiyyətində idarəetmə rəhbəri ilə işçi kateqoriyaları arasında sağlam sosial-psixoloji münasibətlərin tənzimlənməsini həyata keçirir.

6.6. İDARƏETMƏDƏ HEYƏTİN ÖZÜNÜİDARƏ ÜSULU

Müəssisənin və onun işçi kollektivinin inkişafında vacib məsələlərdən biri - işçilərin öz bacarığını göstərmək üçün lazımi şərait yaradılması üçün bütün daxili təsərrüfat bölmələrinə geniş sərbəstlik və hüquqlar verilməsidir. Eyni zamanda əmək kollektivlərinin özünüidarə və tam cavabdehlik şəraitində yüksək nəticələr qazanmaq üçün inkişaf üsullarının formalarını seçməklə demokratik idarəetmə prosesini həyata keçirmək istiqamətində geniş səlahiyyətlər verilir və bu proses daima genişlənməlidir.

Müəssisə fealiyyətinin idarəetmə heyəti tərəfindən tənzimləməsi vaxtı müəyyən suallar ortaya çıxır, yəni heyət üzrə idarəetməni necə başa düşmək olar və onun hansı daxili və xarici formaları vardır? İndiki şəraitdə heyətin özünüidarəsinin hansı inkişaf istiqamətləri vardır? Planlaşdırma sistemi, müəssisə quruluşu, təsərrüfat hesabına münasibət, əmək haqqı və altsistemli idarəetmə qurumları özünüidarənin inkişafından necə asılıdır? və s. İqtisadi mühitdə heyətin özünüidarə prosesi idarəetmənin demokratikləşməsi kimi hallanmaqla, heyətlə bağlı qərarların qəbul edilməsində işçilərin iştirak etməsini və təşkilatın işinə təsir etməyini

nümayiş etdirir. Tamamilə özünüidarəedən qurum dedikdə, istehsal vahidinin kollektiv üzvləri tərəfindən heç bir kənar müdaxilə və göstəriş olmadan müstəqil surətdə idarəolunur. hüquqi şəxs (müəssisə) başa düşülür.

Bəzən müəssisə özünü müəyyən səviyyədə müstəqil idarəetsə də, o, daha mürekkeb ierarxiya quruluşuna malik olduğu üçün yuxarı idarəetmə quruluşuna daxil olmaqla fəaliyyətdə olur. Bu formada özünüidarəetmənin dərəcəsi mərkəzləşdirilmiş ölçülü olmaqla, yuxarı idarəetmə idarəsi tərəfindən və daxili idarəetmə quruluşunun subyektiində irəli gələn idarəetmə qərarları vasitəsilə həyata keçirilməklə aparılır.

Beləliklə, müəssisə heyətinin özünüidarəetməsinin hər hansı səviyyəsində insanın, bütün əmək kollektivinin idarəetmə fealiyyəti obyektində onun subyektinə çevriləməsi prosesi kimi təsvir edilir. Bu idarəetmə heyətinin xüsusi variantı olmaqla, özü komplektləşdirmə vasitəsilə kollektiv quruluşların tərkibini müəyyən edir və fərdi əmək funksiyaların əmək haqqlarını bölüşdürür. Söhbət ən sadə işçi kollektivdən, istehsalat birliliklərindən, işçilərin istehsalat və əmək vəsaitlərinin bölgüsündən və yəni iqtisadi-təşkilati proseslərinin həyata keçirilməsindən gedir. İdarəetmə heyətinin özünüidarəsi bu mənada özündə əmək və onunla bağlı olan prosesləri birləşdirir, başqa sözə, sosial-iqtisadi münasibətlər dairəsində bərabərhüquqlu subyektlərin birgə əmək fealiyyəti idarəetmə heyətinin yeni formasını əmələ getirir. Belə münasibətləri şərti olaraq "aşağıdan" yanaşma adlandırmaq olar, yəni təşkilatda, müəssisədə çalışanların hamısı müəyyən asılılıq şərtləri daxilində aşağıdan yuxarıya doğru idarəolunanlar və idarəedən heyətlərdən ibarətdirlər.

7. İŞÇİ QÜVVƏSİ BAZARI, KADRLARIN PEŞƏKARLIĞININ İNKİŞAFI İSTİQAMƏTLƏRİ

7.1. İŞÇİ QÜVVƏSİ BAZARI

İdarəetmə heyəti üzvlərinin qiymətləndirilməsi prosesində daxili və xarici işçi qüvvəsi bazarından istifadə olunur. Bu əsasən müəssisənin öz ştatına daxil olan işçilərdən, ya da kənar müəssisədən dəvət olunmuş işçilər idarəetmə fəaliyyetine cəlb edilir. Təşkilatın işçiləri daxili bazarı təmsil edir, kənardan dəvət olunanlar isə xarici bazarı təşkil edir. Daxili və xarici bazarda şəxsin seçilməsi qaydaları ardıcıl olaraq əvvəlki bölmələrdə göstərilmişdir. Burada əsas məqsəd idarəetmə heyətinə təşkilatın daxili və xarici bazarından seçimin necə olacağını müəyyən etməkdir. Fərz etmək olar ki, daxili bazardan müəssisə üçün müsabiqə yolu ilə idarəetmə heyətinə üzv seçmək məqsədəyəyündür, çünki müəssisədə işləyənləri yaxşı tanır və onlar müəssisənin əmək şəraitinə artıq uyğunlaşmışlar. Onların əsas məqsədi və başlıca arzusu xidmət ierarxiyasına görə irəliləməkdir. Bu isə karyera yaratmaq üçün olduqca böyük şansdır. Əgər müəssisə bu cür imkanları öz işçilərinə yaratırsa, onda yüksək ixtisaslı işçilər çıxıb gedəcək. Buna baxma yaraq, yeni işçi seçimində daxili bazara qarşı tələb olunan başlıca dəlilləri öyrənməklə, müəssisə fəaliyyətinə daha çox yararlı olan idarəetmə heyəti seçilir və bu seçim prosesində aşağıdakı aralıq mərhələlərini nəzərə almaq vacibdir:

- bütün ixtisas və bilik sahələrinə malik olan işçilərin yerləşdiyi əmək bazarı;

- müəssisə daxilində işçi qüvvəsi bazarı (kadr ehtiyati);
- müəssisə xaricində işçi qüvvəsi bazarı;
- ayrı-ayrı müəssisələrdə tələb olunanlardan artıq işçi qüvvəsindən istifadə olunması;

- müəssisənin digər şöbələrində ixtisaslı işçi qüvvəsi ehtiyati mövcuddur və onlardan istifadə etmək mümkündür;

- müəssisə, birləş və ya şirkətlərdə yerləşdirilən ixtisaslı kadrlar kifayət qədərdir, onlar heyətə kömək edə bilərlər;

- respublikadaxili və ölkədən kənar ərazidə digər müəssisələrin kadr ehtiyatından istifadə etmək olar;

- müsabiqədə qalib gəlməkə işə qəbul olunanlar, digər müəssisələrə keçməkə iş yerini dəyişmək isteyənlər və s.

Müsabiqədən keçməkə işə qəbul olunmuş idarəetmə heyəti, bir sıra hallarda təbii olaraq psixoloji uyğunsuzluq üzündən yeni kollektivə uyğunlaşa bilmir və idarəetmə prinsipləri pozulur. Ayrı-ayrı işçilərin professional səriştəsizliyi üzündən əvvəlki idarəetmə fəaliyyəti zəifləyir, vəziyyətin daha çox pisləşməməsi üçün belə işçilərdən vaxtında xilas olmaq lazımdır. Məhz bu prosesə xarici ölkə vətəndaşları ile bir sıra iqtisadi, siyasi, sosial məsələlərin çətinliyi yarandığı üçün bu aspektdə daxili bazarda seçilmiş işçiye üstünlük verilməsi hər bir cəhətdən daha əlverişli olmaqla daha tərifəlayıq sayılır.

Digər terəfdən nəzərə almaq vacibdir ki, həmişə xarici bazarda seçimin müəssisəyə baha başa gələcəyi hesab edilir. Tamamilə aydındır ki, əgər biz başqa təşkilatdan olan işçiye iş teklif ediriksə, onda bununla bərabər yüksək əmək haqqı da teklif etmək lazımdır, deməli idarəcilik xərcləri sünü surətdə artırılmış olacaqdır. Məlumdur ki, müəssisə fəaliyyətində uzun müddət işləmiş şəxslər rəhbər vəzifəyə

yalnız özlərinin layiq olduğunu hesab edirlər, bu işə psixoloji fenomendən başqa bir şey deyil. İdarəetmə heyəti tərkibinə qəbul olunmağa çalışan iddiaçını müxtəlif qeyri-obyektiv fikirlər təqib edir. Məsələn, əgər məni bu işə götürməsələr, onda bu barədə həmkarlarım, yuxarı rəhbərlik nə fikirləşər? Əlbəttə, xidmətdə yüksəliş gözləyen insan onu əldə edə bilmirsə, onda onun əmək məhsuldarlığı aşağı düşür. Bu halda yaranan inciklik, narazılıq əmək fəaliyyətinin səmərəliliyini azaldır. Məhz bu fikirlərin təsiri altında idarəetmə heyətinə seçilmədiyinə görə belə bir fikir formalaşır "nə qədər çox işləsən də təşəkkür almaq çox çətindir və idarəetmə işlərinə cəlb olunmaq yalnız şəxsi tanışlıq hesabına baş verə bilər". Kənardan götürülmüş işçi işə mü-nasib deyilsə, onda onun gələcək fəaliyyəti uğurlu olmaya bilər, çünki onun köhnə iş yerinə qayitma imkanı olduqca azdır. O, əvvəlki iş yeffhə qayıtsa da ona uğursuz, yarımaz işçi kimi baxacaqlar və bütün hallarda uğursuz şəxsi işlə təmin etməyən müəssisə haqqında psixoloji və sosial baxımda mənfi rəy yaradacaqdır. Bu hal uzun müddət ərzində davam edərsə həmin müəssisə ərazi əhalisi içərisində malik olduğu nüfuz dairəsi qismən mehdudlaşdırılmış olacaqdır.

Müəssisənin idarəetmə heyətinin tərkibinə ciddi sınaq tədbirlərindən keçməklə kənardan götürülmüş iddiaçı mü-nasibdirə, səmərə hər şeydən əvvəl digər təşkilatda toplanmış iş təcrübəsi hesabına əldə edilir. Həmin iddiaçı artıq öz şəxsi təcrübəsinə əsaslanmaqla, işə aid məlumatlardan istifadə etməklə, idarəetmə heyətinin tərkibinə qəbul olunmaq istədiyi təşkilatın problemləri necə həll ediləcəyini asanlaşdırır. Buna görə də idarəetmə heyəti üzvlüyüünə seçimdə elə şəxsə üstünlük verilməlidir ki, o idarəetmə texnologii-

yasını mükəmməlləşdirməklə müəssisənin inkişafına dair əməli təkliflər verə bilsin.

Göründüyü kimi, müxtəlif əmək bazarlarında yığım öz üstünlüğünə və çatışmazlığına malikdir. İstənilən halda iddiaçının qiymətləndirilməsi standart meyarlarla müəyyən-ləşə də sonrakı zərurətlə bağlı detallaşdırıla bilər.

İdarəetmə heyəti tərəfindən müəssisə və təşkilatda çalışan işçilərin inkişafı ilə əlaqədar olaraq aşağıdakı qiymətləndirmə meyarlarından istifadə etməklə, növbəti mərhələ üzrə tədbirlər hazırlamaq olar, buraya daxildir:

1. Təhsil və istehsalat təcrübəsi haqqında xülasə:

- təhsil səviyyəsi göstəriciləri;
- istehsalat təcrübəsinə malik olmaq;
- əl əməyi vərdişlərini təkmilləşdirmək bacarığı;
- idarəetmə sahəsində müstəqil iş aparmaq bacarığı;
- istehsalın gecikdirilməsinə görə məsuliyyət daşımaq, cavabdeh olmaq;

- iş sahələrində çalışanların idarəetmə heyəti tərəfindən idarəedilməsində yeni üsulların tətbiqinə çalışmaq və s.

2. Davranış (dözüm, mədəniyyət və nəzakətin gözlənilməsi) vərdişlərinə əsaslanan işçi münasibətləri:

- münaqişə yaranan halda zahiri görünüşü əvvəlki səviyyədə saxlamaq bacarığı;
- öz gücünə inam, inandırıcılıq, sərbəst hərəkət etmək bacarığına malik olmaq, özünəinamlıq;
- işçilərlə əlaqə yaratmaq və onlarla ünsiyyətə girmək bacarığı və uzun müddət ərzində yaşıx fəaliyyətdə olmaq;
- səbatlıq, öz iş xüsusiyyətləri ilə digərlərinə nümunə olmaq, qabaqcılalar hərəkatına başlılıq etmək;
- ədalət və düzgünlük prinsiplorina bütün hallarda eyni

dərəcədə əməl etmək və şəxsi prinsipiallığı gözləmək;
- müasir elmi irəliləyişi hiss etmək, ona müvafiq fealiyyəti dəstəkləmək, korporativ qabiliyyət.

3. Müəssisə fealiyyətində çalışmanın məqsədyönlülüyü, şəxsi inkişafa səy göstərmək, bunun üçün ilk növbədə:
- xidmətə görə yüksəlmə arzusu (vazife tutmaq);
- istehsalat-təsərrüfat fealiyyətində şəxsi təşəbbüskarlıq hesabına yeni idarəetmə üsulları yaratmaq və tətbiq etmək;
- kənar təsirdən asılı olmadan müəssisə üzrə tapşırıqları yerinə yetirməyə həmişə hazır olmaq bacarığı;
- üzvü olduğu kollektivin fealiyyət nəticələrini həmişə yüksəltməyə çalışmaq;
- gələcəkdə təhsilini artırmaq istəyi və digər şəxsi maraqlar işcidə həmişə mövcud olduğunu nəzərdən qaćırmaq qəti yolverilməzdür.

4. İdarəetmə heyətinin fitri qabiliyyətlərinin zəruri məhələləri, buraya daxildir:

- başqalarından fərqli olan fərasət (diqqətli, yaddaşlı);
- müəssisə fealiyyətinin yüksələn xətt üzrə inkişafını təmin etmək istiqamətində fikirləşmə qabiliyyəti (abstrakt fikirləşmə qabiliyyəti);
- başqalarının hərəkətini mənalandırmaq bacarığı; kollektiv işçi münasibətlərin tənzimlənməsi prosesində şəxsi mühakimə səviyyəsi.

5. İdarəetmə heyətinin fealiyyəti ilə bağlı məxsusi fərdi danişq qabiliyyətinə malik olmaq:

- zəruri halda obyektiv hazırlıq göstərmək bacarığı və düzgün məntiqi nəticə çıxarmaq istedadı;
- özündən asılı olmadan və ya qəsdən uzunçuluğa, sözçülüyə yol vermək, müxtəlif mövqedən çıxış etmək;

- bütün qərarların qəbulunda fikrini aydın ifadə etmək bacarığını nümayiş etdirmək.

6. Müəssisə fealiyyəti ilə bağlı iqtisadi-sosial şəraitə görə heyət üzvünün digər xüsusiyyətləri:

7. Heyətin idarəetlənməsində professional yararlıq göstərmək və bu sahədə nəzəri biliklərə malik olmaq:

- şəxsi bilik və təcrübəyə uyğun yararlıq nümayiş etdirmək, digərlərinə yardım etməyə hazır olmaq;
- xüsusi səy göstərmək, idarəetmə prinsiplərini həyata keçirmək və kollektivin reğəbatinin qazanılması.

İdarəetmə heyəti tərəfindən yeni üzvlərin seçilməsinin iqtisadi səmərəliliyinin təyin edilməsində müxtəlif amillərən istifadə olunur, o cümlədən:

- kadr seçiminin intiisiya üsulu bazar tipli əmək kollektivinin təşkili üçün şəxsi təcrübəyə əsaslanmaq;

- şəxsin seçiləməsi sahəsində kadr siyaseti həmişə çəvik surətdə dəyişməlidir;


- idarəetmə heyəti ciddi plan əsasında və istehsalat fealiyyətinə uyğun seçiləməlidir;

- əmək ehtiyatlarının planlaşdırılmasında gələcək kadra tələbat müəyyən edilir və onların inkişaf programı müəyyənləşdirilir;


- idarəetmə heyətinin seçiləməsində daxili və xarici iş qüvvəsi bazarlarından istifadə olunması üçün məqsədə uyğun tədbirlər işləyib hazırlanmaq və s.

Bununla əlaqədar idarəetmə heyətinin tərkibinin müəyyənləşdirilməsi prosesi mahiyyət etibarı ilə bir sıra mühüm aspektlərinə görə fərqlənir və bunu aşağıdakı cədvəl məlumatlarından görmək mümkündür (cədvəl VII).

**Müəssisənin daxilində və xaricində heyətin seçilməsinin
çatışmazlıqları və üstünlükleri**



Heyətin seçilməsi üsulları



Müəssisənin idarəetmə heyətinə yeni işçilərin cəlb edilməsinə görə xüsusi kompaniya keçirmək vasitəsilə iddiacılari işə cəlb etmək olar. Bu zaman qəbul edilmiş ərləzlərə görə iddiacıları qiymətləndirmək lazımdır. Hənsi namizədin tələb olunan iş sahəsinə layiq olduğunu müəyyən etmək

üçün müxtəlif səviyyəli fərqləndirici üsullardan istifadə olunmalıdır.

Məsələn, əgər maşın hər hansı bir əməliyyatda düzgün seçilmirsə və ya düzgün istifadə edilmədiyinə görə avadanlıq sınırsız, bu vaxt adətən avadanlıqlardan düzgün istifadə edilmədiyinə görə onu işlədən insanlar cavab verir. Düzgün olmayan heyət seçilibsə, həmin şəxs tezliklə müəssisədən gedirə, her şeydə onun özünün günahkar olduğunu deyirik: "O, idarəetmə heyətinə aid olan vəzifələri yerinə yetirmədi; kollektivə uyğunlaşa bilmədi; heyətin işini aparmağa qadır olmadı" və s. Bəzən gec də olsa özümüzün kadr seçimində səriştəsiz hərəkət etdiyimizi görərək heyət üzvünü seçməkdə tələsikliyə yol verdiyimizi görürük. Lakin nəzərə almaq lazımdır ki, hər bir kadr seçimində yol verilmiş səhv həm müəssisənin fəaliyyətinə, həm də işçi kollektivinə olduqca mənfi təsir göstərir. Təşkilatın rəhbərliyi həmişə başa düşməlidir ki, onlar insanların düzgün seçilməsinə cavabdehdirlər. Müəssisənin strategiyasını həyata keçirmə imkanına malik olan idarəetmə heyəti kollektiv mühitində qərar qəbul etmələrində hərəkətlərdən sərbəst olduqları qədər, onların nəticələri üçün də daha artıq məsuliyyət daşımalarıdır.

Heyətin qiymətləndirilməsinin ən etibarlı yolu vəzifə tələblərinə müvafiq işgüzarlıq və şəxsi keyfiyyətlərin müəyyən edilməsinin məqsədyönlü prosesi vasitəsilə həyata keçirilməsidir.

Heyətin qiymətləndirilməsi üsulları özünü təcrübədə üç əsas istiqamətdə reallaşdırır:

1. Proqnozlaşdırma üsulu. Bu üsuldan geniş istifadə olunur. Bunlar anket məlumatlarından, yazılı şəkildə tərtib olunmuş xasiyyətnamədən, birbaşa söhbətlərdən, psixoloji

testlərdən ibarət olur.

2. Təcrubi-sınaq üsulu. Təcrubi-sınaq işinin nəticələri əsasında xidməti vəzifələrin yerinə yetirilməsində işçinin həmin vəzifəyə yararlığı yoxlanılır və işə qəbul olunmaq haqqında yekun rəyi tərtib olunur.

3. İmitasiya üsulu. İdarəetmə işlərinin oxşar mərhələsi-nə uyğun olan məsələ iddiaçıya konkret vaxt çərçivəsində həll etmək təklif olunur və onun icrası üçün bütün imkanlar təqdim edilir.

Göstərilən mərhələlərin yekununda ekspert qiymətinin müəyyənləşdirilməsi və iddiaçının işgüzar keyfiyyətinin öyrənilməsi prosesi başlayır. Hər bir konkret halda qiymətlər üzrə meyarların kəmiyyəti iddiaçı tərefindən yerinə yetirilmiş işin keyfiyyətindən və tərkibindən aslı olmaqla qiymətləndirmə nəticələri boş vəzifəni tutmaq üçün əsas sayıla bilər. Bu zaman üstünlük ya professional, ya da şəxsi keyfiyyətə görə verilə bilər. Sınaq qaydasında iddiaçının idarəetmə işlərinə cəlb edilməsi üslulundan məqsədə uyğun istifadə etməklə, iddiaçının səmərəli əmək fəaliyyətinin göstəriciləri müəyyən edilir. Burada böyük çətinlik ekspertlərdən obyektiv qiymətin alınması üçün vahid qiymətləndirme meyarının olmamasıdır. İddiaçı tərefindən yerinə yetirilmiş təcrubi-sınaq işləri qiymətləndirilərkən beş mühüm meyara daha çox əhəmiyyət verilməlidir:

1. Əməyin kəmiyyəti yerinə yetirilmiş işin həcmi, eldə edilən nəticə, əməyin intensivliyi norpasından istifadə edilməsi ilə müəyyən olunur.

2. Əməyin keyfiyyəti iddiaçı tərefindən yerinə yetirdiyi işdə yol verdiyi sehvələri və müəssisəyə dəymış zərərin kəmiyyəti ilə müəyyən edilir. Bu zaman əsas göstərici sınaq dövründə idarəetmə heyətinə qəbul olmaq iddiasında olan

şəxsin rəhbərliyi altında istehsal olunan məhsulun keyfiyyəti və onun ən yaxşı məhsul nümunələrinə uyğunluğu mütləq surətdə nəzərə alınmalıdır.

3. İşə münasibət - iddiaçının işdə böyük ağırlığa dözmək qabiliyyəti, müxtəlif hadisələrə uyğunlaşma xüsusiyyətlərinə yeniliklərdən bəhrəlmək bacarığına diqqət verilməlidir.

4. İşdə çalışqanlıq - istehsal vasitələrinə münasibət, onların səmərəli istismar edilməsi, müəssisə əmlakından, materiallardan optimal istifadə, iş yerində izafə xərclərin azaldılması üçün yeni mütərəqqi istehsal üsulları və idarəetmə fəndlərini tətbiq etmək bacarığını nümayiş etdirmək.

5. Müəssise daxilində əməkdaşlığı hazırlıq, zəruri məsələlərin həllində işçilərin birgə iştirakı, kollektivdə daxili münasibət, kollektiv işdə iştirak etmək bacarığı, başqalarının fikirlərinə diqqətlə yanaşma, şəxsi keyfiyyətlərin düzgün qiymətləndirməsi və s.

Cədvəl IX.

İddiaçının əməyinin qiymətləndirilməsi

Qiymətləndirmə göstəricisi	Meyarların inkişaf dərəcəsi					Yekun bal
	A	B	C	D	E	
1. Əməyin kəmiyyəti (istehsalat göstəricisi)	16	10	24	22	28	100
2. Əməyin keyfiyyəti	25	22	15	29	9	100
3. İşə münasibət	14	16	21	34	15	100
4. İşdə çalışqanlıq	11	23	17	31	18	100
5. Əməkdaşlığı hazırlıq	19	14	20	34	13	100

Qeyd: A - meyarlar kifayət deyil, B - meyar tələblərə

nisbətən uyğundur, C - meyar tam həcmde tələblərə uyğundur, D - meyar daha böyük həcmde fəaliyyəti əhatə edir, E - meyar heyət üçün olduqca əhəmiyyətli olmasından irəli gəlir.

Cədvəl 9 məlumatlarında istifadə edilən meyarlara əsasən idarəetmə heyətinin tərkibində olan işçinin qiymətləndirilməsi mümkündür. Lakin bu o demək deyil ki, onları genişləndirmək lazımdır. Deyil, bu müəssisə fəaliyyətində asılı olaraq müxtəlif kəmiyyət göstəricilərini əhatə edə bilər. İdarəetmə heyətine iddiaçılardan seçilməsinin sonuncu mərhələsində iddiaçılardan hər biri müəyyən kəmiyyətə qiymətləndirilərək yekunlaşdırılır (məs., balla). Bal qiyməti işçilərə aid edilmiş meyarların hansının daha üstün olduğunu müəyyən etməyə imkan verir. Müəssisə üzrə aparılan həmin tədqiqatın hər bir tədbirdə meyarın qiymətləndirilməsinin məqsədini nəzərə almaq üçün hər bir parametr çəkisinə əmsal əlavə edilir. Məsələn, əgər əmək məhsuldarlığının artırılması məsələsi qoyulursa, onda bu parametr dövrləri ilə müqayisədə faktorun ən yüksək çəkisinə malik olacaq və üstünlük məhz həmin şəxsə verilməlidir.

Müəssisə fəaliyyətində çalışan işçinin qiymətləndirilməsinin əsas məqsədini idarəetmə heyətine daxil edilən şəxslərin əmək prosesində baş verə biləcək neqativ halların karşısını vaxtında almaqdır.

İdarəetmə heyətinin qiymətləndirilməsinin əsas məqsədləri aşağıdakılardan ibarətdir:

- inzipati-təşkilat bacarığını aşkarlamaq;
- sonrakı istehsal və idarəetmə mərhələləri üçün lazımı məlumatlar hazırlanmaq;
- qiymətləndirmə prosesi vasitəsilə müəssisədaxili əmək ehtiyatlarını səciyyələndirməklə yeni idarəetmə heyəti hazırlamaq və s.

İdarəetmə heyətinin qiymətləndirilməsinin intellektual

vasitələri kimi bunlar öyrənilməlidir:

- idarəetmə heyətinə daxil olan işçinin sənədlərin qiymətləndirilməsi və təhlili;
- ərize, tərcüməyi-halın və fotosəkilin öyrənilməsi, şəxsi məlumatların araşdırılması;
- test aparma növlərinin seçilməsi, vəzifə borcunu yeriňe yetirməyə görə, intellekt səviyyəsini müəyyənləşdirməyə görə tətbiq edilən test formaları;
- müsahibə-söhbətlərin təşkili və aparılması zəruriliyi
- heyət üzvünün öz fikrini ifadə etmək bacarığı təhlil olunur, natiqlik məharəti öyrənilir.

İdarəetmə heyətinin qiymətləndirilməsinin texniki vasitələri aşağıdakı tərkib bölmələrinin:

- sınaq işi bilavasite təşkilatın özü tərəfindən seçiləmkələ, onun aparılma vaxtı, müddəti və lazımlı gəldikdə köməkçi heyət müstəqil surətdə seçilərək işə başlayır;
- laboratoriyyada işin sınağı, sınaq yerdəyişməsi, əmək prosesinin daha vacib əlamətlərinin qiymətləndirilməsi iddiaçı tərəfindən qruplaşdırılır və bu iş üçün zəruri avadanlıqların tərkibi müəyyənləşdirilir.

Bütün bunların davamı kimi iddiaçı tərəfindən təqdim olunmuş bütün sənədlər toplusu ətraflı öyrənilərək, onun sahibi haqqında mükəmməl məlumatlı rəy hazırlanır. Çıxarılmış yekun məlumatları idarəetmə heyətinə seçilən namizədin qəbul olunmasında müstəsna əhəmiyyət kəsb edir.

7.2. İDARƏETMƏ HEYƏTİNƏ SEÇİLMƏK ÜÇÜN İDDİAÇILARLA MÜSAHİBƏLƏRİN APARILMASI QAYDALARI

Sualların təxminini məzmununun aşağıdakı ardıcılıqla göstərilməsi məqsədəyənəqəndur:

1. Müsahibə aparan öz vəzifə xüsusiyyətlərini yaxşı bil-

məlidir, eks halda o idarəetmə heyətinə layiqli namizədi seçə bilməyəcək.

2. Müsahibə aparmamışdan əvvəl namizədin sənədlərinin öyrənilməsini həyata keçirmək vacibdir, yəni ərizənin məzmunu və formasına baxmaqla (davranış mədəniyyəti sahəsində digər müəssisədə köçürülmə sənədində özündə və ya surətdə səhv varmı) iddiaçı haqqında təqdim olunmuş məlumatların, sənədlərin tamlığı müəyyən etməyə imkan verəcəkdir. İddiaçının tərcüməyi-halı nəzərdən keçirilərkən ən əsaslarına diqqət yetirməklə, iş yerlərinin deyişmə səbəbləri və ailə vəziyyəti haqqında rəsmi məlumatın dəqiqliyini müəyyən etmək vacibdir.

3. İddiaçı barəsində bütün ilkin məlumatlar müsbət rəy yaradırsa və müəssisənin idarəetmə heyətinin tərkibi təcili surətdə tamamlanmalıdır, bu zaman iddiaçı ilə rəsmi olmayan danışığın keçirilməsi məsləhətdir.

4. Bir neçə fazanı birləşdirən söhbətin quruluşunu formalasdırmaqla müsahibənin aparılmasından əvvəl iddiaçıya uyğunlaşma imkanı verilir. İddiaçı ilə müsahibə aparan zaman onun məhz bu vəzifəni tutmaq motivasiyası inandırıcı olduqda firmanın strategiyası ilə təmələş səviyyəsi müəyyənləşdirilməlidir. İdarəetmə heyətinin tərkibinə yeni üzv qəbul etmək haqqında qərarın müzakirəsində əmək müqaviləsinin ümumi aspektləri qeyd olunmaqla iddiaçının idarəetmə işlərinə dair keyfiyyətləri ayrıca göstərilməlidir.

5. İddiaçı ilə aparan müsahibədən sonra nəticə çıxarmaq və bütün məlumatları yazmaq məsləhətdir. Belə olduqda vəzifə üzrə həmin işçinin irəliləyişi (və ya əksinə) mümkün olduqda həmin məlumatlar baza rolunu yerinə yetirmiş olacaqdır.

6. Yadda saxlamaq lazımdır ki, bir neçə namizədlə müsahibənin aparılması müəssisə haqqında ictimai fikrin mənfi istiqamətdə formalasmasına səbəb olmaqla müsahibə apa-

ranın işinə ciddi xələl getirə bilər.

İdarəetmə heyəti tərkibində boş olan vəzifəni tutmaq iddiasında olanlarla müsahibə prosesinin aparılmasında bir sıra problem də mövcuddur. Bu müsahibədə iştirak edənin emosional və psixoloji parametrlərini ciddi surətdə öyrənməkələ iddiaçı haqqında qəbul ediləcək qərarlardada səhv, əsassız fikirlərin özünə yer tapmamasına çalışmaq lazımdır ki, iddiaçı söhbətin gedişindən razı qalsın.

Heyətin qiymətləndirilməsinin şəxsi vasitələr qrupunda ən böyük çətinliyi müsahibə-söhbətin aparılması üsulunun seçilməsi təşkil edir. Seçilmiş üsulun tətbiqində iddiaçının, şəxsi qiymətləndirilməsini yeganə ideal vasitə hesab etməyərək, prosesi digər üsullarla tamamlamaq lazımdır. Söhbətin əsas məqsədi namizədi boş vəzifə hansı dərəcədə məraqlandırması və o, bu vəzifəni keyfiyyətlə yerinə yetirmək bacarığını müəyyən etməkdir.

Bir çox hallarda müxtəlif səbəblərdən müsahibənir. Aparılmasında bəzi səhvlərə yol verilir. Müsahibənin gedisində baş verə biləcək daha tipik səhvlər aşağıdakı kimi təsnifatlandırılır:

1. Mövhumi - müsahibə verənin davranışına və fəaliyyətinə dair məlumatlara qeyri-obyektiv yanaşma, etimadsızlıq mövqeyindən çıxış etmək.

2. Müsahibəyə cəlb edilmiş şəxsə müsahibə aparanın öz həyatını nümunə kimi təqdim etmək vərdişləri yol verilməzdir.

3. Müsahibəyə mənəvi və psixoloji cəhətdən tam hazır olmadığıda iddiaçı ilə əlaqənin nəticəsi həmişə müraciət edənin isteyinin eksinə olur. Bu amilin özü də müəssisə imicinə xeyli ziyan vurur və iddiaçılardan sayının xeyli azalmasına səbəb olur.

4. Namizədin davranışının effekti - namizədin davranışın səviyyəsi müsahibə aparanın xoşuna gəlmirsə və namizəd

buñu hiss edirsə, onda aydınlaşdır ki, müsbət nəticə əldə edilməyəcək və keçirilmiş müsahibə haqqında subyektiv qərai çıxarılacəq.

5. İddiaçının fərdi qabiliyyət və imkan effekti - yəni iddiaçı heyətə görə daha çox təcrübəyə malik olması ilə fərqlənir və müsahibə vaxtı sualın qurtarmasını gözləmədən ona ətraflı cavablar verir, müəssisə fəaliyyəti ilə bağlı digər faktlara da toxunur. Bu hal müsahibə aparan tərəfindən qiymətləndirilməlidir.

6. İddiaçının həddən artıq təsir bağışlaması istəyi - yəni bütün vasitələrdən istifadə etməkələ iddiaçı üçün olduqca vacib olan vəzifəni qazanmaq arzusu və s. Bu isə müsahibə aparanın xoşuna gəlməyə bilər və iddiaçı digər keyfiyyətləri ilə həmin vəzifəni tutmağa layiq olsa belə, ona vəzifəye qəbul olunmamaq haqqında rədd cavabı veriləcəkdir. Bununla bərabər nəzərə almaq lazımdır ki, idarəetmə heyətində vəzifə almaq üçün iddiaçı özünü birinci hesab edir və müsahibənin nəticələrinin onun xeyrinə müsbət həll ediləcəyinə ümidi bağladıq üçün mənasını heç özü də bilmədən belə hərəkətlərə yol verir.

7. Ziddiyət effekti - müsahibəyə yaxşı hazırlaşmaq üçün yaxşı olar ki, bir gün əvvəl bu barədə iddiaçıyla xəbər verilsin, daha doğrusu bütün imkanlardan istifadə olunsun.


8. Bədbinlik effekti - əgər müsahibənin əvvəlində hər iki tərəfin nəsə xoşuna gəlmirsə, onda müsahibənin nəticəsi müsbət alınmayaçq və çalışmaq lazımdır ki, tərəflər arasında qarşılıqlı etibarlı pozulması.

9. Özünü hissətmə effekti - əgər təyin olunmuş vaxtda müsahibədə iştirak edənlərdən hər hansı biri müəyyən səbəbdən müsahibəyə gəlməyəcəksə, onda bu haqqda məlum kanallarla biri digərinə mütləq xəbər verməlidir.

İdarəetmə heyətinə namizədlə müsahibənin aparılması gedisi bir neçə mərhələni birləşdirir, iş barədə söhbətin

açılışı, mümkün variantların müzakirəsi, işə qəbulla əla-qədar mövcud problemlərin həlli, iddiaçıya əlavə vaxt vermək və işə qəbul edilməmək haqqında qərarı bütün təfərrüati ilə ona başa salmaq, müəssisə imicini hörmətdən salmamaq, müsahibə aparanın istedadından asılıdır (şəkil 16).

Şəkil 16.



Müəssisənin idarəetmə heyətinin tərkibində boş olan vəzifəni tutmaq üçün təşkilatçı tərəfindən müsahibənin aparılmasını qrafiki fazalar üzrə konkretləşdirməkələ ayrı-ayrı mərhələlərə bölünməsi məqsədə uyğundur. Buraya daxildir:

- müsahibənin başlanğıcında (salamlaşmaqla söhbətin

səbəbin aydınlaşdırmaq, xoşməram və etimad nümayiş etdirmək);

- müxtəlif mümkün istiqamətlərin müzakirəsi (keçən il-lə müqayisədə müəssisə üzrə göstəricilərin yaxşılaşmasını qeyd etmək);

- müəssisənin idarəetlənmə fəaliyyəti ilə bağlı müvəq-qəti çətinliklərdən danışmaq və bu zaman yaranmış vəziyyəti sağlamlaşdırmaq üçün özünüzün təəssüratınızı söyləmək;

- işin yaxşılaşdırılması yollarının tapılması və bu mü-nasibətlə öz fikirlərinizin hər iki tərəf üçün məqbul sa-yılması amillərini təsnifatlaşdırmaq lazımdır;

- idarəetmə heyətinə yeni üzv qəbul edərkən, iddiaçının tələsdirmək bir o qədər də təqdirə layiq hesab etmək olmaz;

- iddiaçıya öz fikrini ətraflı ifadə edə bilmək və fikirləş-mək üçün vaxt verilməsi gözlənilən nəticənin səmərəsini xeyli artırma bilər. Əgər namizədin təklifi varsa, onda bu tək-lifi onun yanında qeyd etmək və həmin təklifin rəhbərlik tə-rəfindən baxılacağına söz verməkələ vəzifəyə qəbul edil-dikdən sonra onun məsuliyyətini daha çox artırılmış ola-caqdır;

- müsahibənin sonunda isə tərəflər qarşılıqlı surətdə xoş işçi atmosferin yaranması, müsahibəyə görə təşəkkür etmesi gələcəkdə idarəetmə işlərinin müvəffəqiyyətli davamı üçün möhkəm zəmin yaradır.

Heyətin qiymətləndirilməsinin texniki vasitələri qrup-punda xarici qiymətləndirmə təcrübəsi geniş yayılmasına baxmayaraq, bu sahədə xüsusi olaraq ixtisaslaşmış və yüksək cəvikkilik dairəsinə malik olan mərkəzlerin xid-mətlərindən istifadə olunmasına üstünlük verilməlidir. Söhbət xüsusi təşkil olunmuş mərkəzlərdə, idarəelərdə heyətin üzvlərinin fəaliyyətlərinin qiymətləndirilməsindən gedir. Həmin mərkəzlərdə cəvik alınmış məlumatlar kifayət qədər

obyektiv olmaqla namızədin fəaliyyətinin qiymətləndirilməsi üsulları köhnə qiymətləndirmə çərçivəsindən çıxmışına imkan verir. İddiaçının keçmiş fəaliyyəti haqqında verilən məlumatlar obyektiv və subyektiv xüsusiyyətlərin və amillərin mahiyyəti nəzərə alınaraq yekunlaşdırılır. Bundan başqa həmin mərkəzlərdə əvvəlcədən seçilmiş üsullar vasitəsilə şəxsin ayrı-ayrı keyfiyyətlərini qiymətləndirmək istiqamətində beynəlxalq təcrübədən istifadə imkanları geniş olmaqla, ətraflı rəy çıxarmağa əsas verir. Ümumiyyətlə, sahə xüsusiyyətlərini eks etdirən məlumatla silahlanmış qiymətləndirmə mərkəzləri idarəetmə məsələləri ilə bağlı iki əsas tapşırığı yerinə yetirir:

1. Müəssisəni, firmani uzunmüddətli inkişaf perspektivi üçün sinanmış idarəetmə qabiliyyətli heyət üzvlərini müəyyən edir.

2. İxtisaslaşdırılmış mərkəzlər tərəfindən idarəetmə qabiliyyətli namızədlər aşkarla çıxarmaqla, onlar üçün müstəqil fərdi telim proqramları da işləyib hazırlayırlar, heyəti gələcəkdə perspektiv inkişafaya doğru istiqamətləndirir.

Bələ mərkəzlər bir qayda olaraq iddiaçılardan qiymətləndirilməsi prosesi idarəetmə quruluşunda boş olan vəzifələrin sayından asılı olaraq bir neçə saatdan başlayaraq bir neçə günə kimi davam edə bilər. Qiymətləndirmə prosesində aşağıdakı aralıq mərhələlər üzrə ilkin məlumatların təhlili həyata keçirilir:

- iddiaçının axırıncı fəaliyyət dairəsində idarəetmə fəaliyyətinin yerinə yetirməsi haqqında məlumatlar;

- mərkəzdaxili bölmələrdə idarəetmə heyətinə üzvlərin seçiləməsi problemlərin kiçik qrupda müzakirəsinin təşkili. İdarəetmə heyəti tərkibində boş vəzifənin məhdud olmasına baxmayaraq iddiaçılardan sayı çox olduqda münaqişəli vəziyyətlərin həlli. İdarəetmə heyətinə seçiləcək iddiaçı üçün hazırlanmış qərar layihəsinin müzakirəsi;

- idarəetmə heyətinə seçilmiş şəxs üçün işgüzar məktubun hazırlanması və s.

İdarəetmə işçilərinin tərkibini gücləndirmək məqsədilə müzakirə edilən namızədin işgüzar keyfiyyətləri nəzərə alınmaqla ekspert qiymətləri əsasında iddiaçının məhz hansı idarəetmə sahələrində daha səmərəli idarəetmə fəaliyyəti göstərə bilməsi məsləhət qaydasında dəqiqləşdirilir. Subyektivizmin və şərtiliyin mühüm amilləri gözlənməklə qiymətləndirmə prosesinə ciddi münasibət göstəriləməlidir. Ekspertlərin qiymətləndirmə prosesinə heç bir aslılıq və təzyiq etmədən idarəetmə heyətinə iddiaçılari yüksək doğruluqla qiymətləndirməyə səbəb olur. Bu da sonrakı iş prosesində işçilər arasında yaranan biləcək müxtəlif tərkibli münaqişələrin əvvəlcədən həll edilməsi deməkdir.

İddiaçının rəhbər vəzifəyə seçiləməsində qiymətləndirilmənin mahiyyəti ondan ibarətdir ki, qiymətləndirmə ayrı-ayrı funksiya və səlahiyyətlərə aid xüsusiyyətlər üzrə aparılır və onlar biri-birindən asılı olmayaraq müstəqil surətdə qiymətləndirilir (məs., balla). Sonrakı mərhələdə iddiaçının bütün qazanmış olduğu qiymətlərin əsasında gələcək rehberin əmək keyfiyyətləri və digər əlavə göstəricilər araşdırıldıqdan sonra onun yararlığı haqqında yekun sənədi tərtib olunur.

İdarəetmə heyətinin əmək fəaliyyətinin səmərəliliyinin qiymətləndirilməsinin gedişində iki əsas amil üzrə tədqiqat işi aparmaq lazımdır:

1. Qiymətləndirmənin hansı meyarlar və əlamətlərə görə aparılacağının əvvəlcədən müəyyən etmək.

2. Əməyin təsirliliyinin müəyyən edilməsi üsullarını tapmalı (xüsusi, bazar münasibətlərinə keçid dövründə). İnzibati komanda idarəetmə qurumu öz yerini iqtisadi və sosial psixoloji idarəetmə üsullarına keçid mübahisəli olmuş-

dur. Məhz bu səbəbdən hazırda idarəetmə heyətinin əməyinin təsirliyinin müəyyən edilməsi daha çox əhəmiyyət kəsb edir.

Bu sahədə aparılmış tədqiqat məlumatları göstərir ki, əmək kollektivi onlara rəhbərlik edən idarəetmə heyətinin fəaliyyətini aşağıdakı ümumi meyarlara görə qiymətləndirməsini məqsədə uyğun sayırlar:

a) idarəetmə heyəti tərəfindən məsələnin qoyuluşu, qərarların qəbulu, planlaşdırma, proqnozlaşdırma, çox zəhmət tələb edən layihələrin mexanikləşdirilməsi və avtomatlaşdırmasına daha çox üstünlük verilməsi;

b) idarəetmə sahəsində müasir şəraitlə bağlı peşəkar səriştəlilik göstərmək bacarığını nümayiş etdirmək;

c) kollektiv fəaliyyət prosesində bir rəhbər kimi demokratik mərkəziyyət prinsipi və üsulları ilə iş aparmaq qəbiliyyətinə malik olmaq;

ç) müxtəlif idarəetmə mərhələlərində şəxsi nümunə keyfiyyəti və təşkilatçılıq qəbiliyyəti göstərmək və s.

Müəssisəsinin idarəetmə heyətinin əmək prosesinin öyrənilməsi və ona müvafiq olan qiymətləndirmə meyarları aşağıdakı ardıcılıqla təsnifatlaşdırıla bilər:

1. Plan tapşırıqlarının yerinə yetirilməsi.
2. Müəssisə şəraitində hökm süren intizam.
3. Hər bir sahədə dərin biliyə, geniş məlumatata, istedəda malik olmaq.
4. Yerinə yetirilən işin keyfiyyətinə fikir vermək.
5. Yaradıcı təşəbbüsə malik olmaq.
6. İctimai tədbirlərdə iştirak etmək və onların yerinə yetirilmə keyfiyyətini daima yüksəltmək.
7. Əmək intizamının saxlanmasına tələbkarlıq.
8. İdarəetmə heyəti tərəfindən əmək neticəsinə nəzarət.
9. Verilmiş tapşırıqları yerinə yetirmək üçün normativ iş

qaydalarından istifadə etmək bacarığı.

10. Kollektiv fəaliyyətə rəhbərlik usulbu.
11. Münəqişli məsələləri aradan qaldırmaq bacarığı.
12. İdarəetmə prosesində zəhmətsevərlik, düzgünlük prinsipinə əsaslanmaqla işləmək vərdişi.
13. Kollektivi tərbiyələndirmək bacarığı, insanlara rəhbərlik etmədə şəxsi nümunəni əks etdirmək.
14. Prinsipiallıq, işgüzarlıq, mütəşəkkillik, güzəştə getmək bacarığı və işçilərlə mehriban rəftar etmək.
15. Təmkinlik, müvazinə saxlamaq və insanlarla yola getmək istəyini ilkin olaraq göstərmək.
16. Başqaları ilə hörmətlə davranışmaq, sayıqliq göstərmək, insanlara diqqətlə fərdi yanaşma.
17. Səlahiyyətləri bölüşdürmək və planlaşdırmaq bacarığı, digərlərin qabaqcıl təcrübəsindən istifadə.
18. Sifarişçilərlə danişq aparmaq bacarığı.
19. İş vaxtından səmərəli istifadə etmək və əmək atmosferi yaratmaq bacarığı.
20. Yüksək zehni intellektual inkişaf dərəcəsinə malik olmaq və bunu praktiki işdə əyani göstərmək və s.

Bütün adları çəkilən meyarların məcmusu faizlə və ya vahid ədəd şəklində yekunlaşdırıla bilər. Məzmunca hər bir meyarın mənasının müxtəlif olduğunu nəzərə almaqla, faktorun çəki əmsalına uyğun gələn ekspert qiyməti əsasında 10 ballıq qurumdan istifadə edilməklə hesablamalar aparılır:

1-ci meyar	10 bal	8-ci " " 7 bal	15-ci " " 6 bal
2-ci " "	8 bal	9-cu " " 5 bal	16-ci " " 7 bal
3-cü " "	5 bal	10-cu " " 6 bal	17-ci " " 9 bal
4-ü " "	10 bal	11-ci " " 7 bal	18-ci " " 8 bal
5-ci " "	7 bal	12-ci " " 9 bal	19-cu " " 10 bal
6-ci " "	6 bal	13-cü " " 8 bal	20-ci " " 8 bal
7-ci " "	8 bal	14-cü " " 5 bal	21-ci " " 6 bal

Müəyyən edilmiş meyarlaşa müvafiq gələn integral əmsalın köməyi ilə qiymətləndirmə göstəricilərini hesablaşmaq olar:

$$n = \frac{k_1 Y_{\phi_1} + k_2 Y_{\phi_2} + \dots + k_n Y_{\phi_n}}{Y_{\phi_1} + Y_{\phi_2} + \dots + Y_{\phi_n}},$$

burada n - rəhbər vəzifə üçün namizədin əmək keyfiyyəti və səmərəliliyinin yekun göstəricisi; k_1, k_2, \dots, k_n - idarəetmə heyətinə namizədin işinin qiymətləndirmə meyari; $Y_{\phi_1}, Y_{\phi_2}, \dots, Y_{\phi_n}$ - faktorun çəki əmsali.

Heyətin qiymətləndirilməsi daha sadələşdirilmiş sxemi ni aşağıdakı tərkib hissələrə ayırmaqla, detallaşdırma və sitəsində yüksək yəqinlik əldə etmək mümkündür.

Heyət üzvünün əməyinin qiymətləndirilməsinin nəticəsini əks etdirən məlumatlar:

- işgüzər və şəxsi keyfiyyətlərin qiymətləndirilməsi;
- idarəetmə işçisinin digərlərinə təsir etmə bacarığının qiymətləndirilməsi;
- heyətin idarəedilməsində əməyin mürəkkəbliyi;
- heyətin idarəedilməsində əməyin qənaətliliyi;
- heyətin idarə olunması sahəsində xüsusi bılıkların səviyyəsi;
- idarəetmə heyətinə daxil olan üzvün şəxsi keyfiyyətin onun əmək fəaliyyətinə təsirinin nəticəsi;
- idarəetmə heyəti əməyinin nəticəsinin müəssisə miqyasında ümumi fəaliyyətin nəticəsinə təsiri;
- idarəetmə heyətinin hazırlığının səviyyəsi və heyət üzvlərinin ümumi fitri qabiliyyəti və s.

Aparılmış tədqiqat məlumatlarına söykənməklə aşağıdakı düsturdan istifadə edib müəssisənin idarəetmə heyətində boş olan vəzifəni tutmaq üçün namizədin ümumi qiymətləndirmə səviyyəsini müəyyən etmek olar:

$$y = 0,4x_1 + 0,1x_2 + 0,5x_3,$$

burada x_1 - iddiaçımı iqtisadi bilik qabiliyyəti - balla, x_2 - texniki iş qabiliyyəti - balla, x_3 - inzibati iş qabiliyyəti (təşkilatçılıq) - balla.

Təhlildən alınmış nəticələr iddiaçı haqqında məlumatlar bankının doldurulması (yığılması) üçün istifadə olunur. Daha sonra həmin göstəricilər vasitəsilə optimal rəhbərin ilk obrazının formalasdırmaq, həmçinin onun uğurlu fəaliyyətini proqnozlaşdırmaq mümkündür. İşin bu hissəsində məqsəd rəhbər vəzifədə istifadə edilən bu və ya digər iddiaçının məqsədə uyğunluğunu və perspektivliyi haqqında məlumat toplamaqdan ibarətdir. Ekspert qiyməti alınmış nəticənin normativ göstəricilərə uyğun surətdə tarazlaşdırmaqla əldə edilir. Məs., hər bir heyət üzvündə yaxşı inkişaf etmiş keyfiyyətlər 5-6 bal, orta - 3 bal, inkişaf etmiş keyfiyyət - 4 bal və zəif inkişaf etmiş keyfiyyət - 1 bal, yüksək inkişaf keyfiyyət 7 balla qiymətləndirilir. Göstərilən qiymətləndirmə qaydasında aşağıdakı cədvəl məlumatlarından istifadə etmək olar:

Cədvəl X.

Rəhbərin şəxsi əlamətlərinin səciyyəsinin qiymətləndirilməsi

Şəxsi və peşəkar parametr	Göstəricilər səviyyəsi			
	əşəq	orta	yaxşı	ə'la
1. Səriştəlilik	0	0	0	7
2. Kommunikabellik	0	3	0	0
3. Emosional davamlılıq, döyümlülüyü	0	0	6	0
4. Cəsarət (cür'ət)	1	0	0	1

Cədvəl X ardı				
	6	0	0	0
5. E'tibar (inam)	6	0	0	0
6. İnadkarlıq	0	0	5	0
7. Şəxsi cəzibə	0	4	0	0
8. Qeydə qalmaq qabiliyyəti	0	0	0	7
9. Natiqlik	4	0	0	0

Cədvəl X məlumatlarını yekunlaşdıraraq idarəetmə heyətinin qiymətləndirilməsi prosesində ən çox diqqəti cəlb edən amilləri seçmək olar;

- bir-birini tamamlayan üsullardan ibarət qurum tətbiq olunur;
- - heyət üzvlərinin fərdi intellektual keyfiyyətlərinə uyğun olaraq əməyin nəticəsi qiymətləndirilir.

İdarəetmə heyətinə daxil olan işçilərin müəssisədə fəaliyyətinin daha geniş qiymətləndirilməsində şəxsi və texniki qiymət vasitələrindən də istifadə edilə bilər:

- şəxsi vasitə qruplarında əsas rolu boş vəzifəni tutmaq iddiasında olanlarla aparılan müsahibə oynayır. Heyətin qiymətləndirilməsinin texniki vasitəsi özü də iki istiqamətdə nəzərdən keçirilməsi məqsədə uyğundur, yəni;
- işçinin tutduğu vəzifəyə münasibətə görə və müəssisənin xarici imicinə görə.

İdarəetmə heyətinin ekspert qiymətləndirilməsi əsasında qiymətləndirmə meyarının mütləq kəmiyyət sayına görə istinad etmək mümkündür.

Ekspert qiymətləndirilməsi ekspertin özünün yüksək ixtisası malik olmasına və peşəkarlığını tələb edir, çünki onlar bitərəf şəxs kimi iddiaçıya daha sərbəst və obyektiv qiymət vermə prosesinin önündə gedir.

7.3. İDARƏETMƏ HEYƏTİNƏ QƏBULETMƏ PRİNSİPLƏRİ VƏ PEŞƏKAR İNKİŞAFIN PROBLEMLƏRİ

İdarəetmə heyətinə yeni üzvlərin seçilməsi sahəsində tətbiq olunan qiymətləndirmə prosedurasının nəticələri araşdırıldıqdan sonra heyət üzvlüyünə layiq görülmüş şəxslə müəssisəsinin idarəetmə qurumuna daxil olan xətti idarəetmə rəhbərin razılığını almaqla kontrakt bağlanır. Bu əmək müqaviləsi xüsusisi əhəmiyyət kəsb etməklə tərəflər arasında razılışdırılmış qarşılıqlı təhəddüdlərin səviyyəsini əks etdirməklə bütün fəaliyyət dövrü üçün əsas sənəd sayılır.

Nəzərə almaq lazımdır ki, müqavilələrin müzakirəsi işə qəbul olunma prosesinin bir hissəsidir və bu işə hər iki tərəfin yüksək məsuliyyət və cavabdehlik hissi ilə yanaşması vacibdir. Heyətin idarəetmə üzvlüyünə namizəd ilə aparılan müsahibənin gedişində müzakirə olunan məsələlər kontraktın bir hissəsi hesab edilir. Müsahibəni aparan firma iddiaçıya idarəetmə heyəti tərkibində geləcəkdə hansı vəzifəni təklif edəcəyini dəqiq bilməlidir.

İşə götürənlə işə qəbul olunanlar arasında müqavilə sənədləri iki tərəf arasında hüquqi vəziyyətlərin rəsmiləşməsi, razılıq deməkdir. İşə qəbuletmə haqqında müqavilə hər iki tərəfin razılığı ilə müddətli hesab edilməklə vəzifə səlahiyyətlərinin yerinə yetirilməsi haqqında yuxarı rəhbərliyin təklifləri qəbul edilir.

İdarəetmə heyətinin tərkibinə daxil olan işçilərə təqdim olunmalı müqavilənin müddəti və şərtləri haqqında məlumatların minimal həcmi aşağıdakı məlumatları özündə əks etdirir. Tərəflərin adı - işə götürən və işə qəbul olunanlar, yerinə yetiriləcək işlər, işə başlama vaxtı (müqavilənin qurtarma müddəti, əgər müqavilə müddətlidirsə), tarif stavkası və ya göstərilən əməyin ödəniş üsulu, əməyin ödənişinin dövriyi (həftəlik, aylıq və ya adı iş vaxtı), bayram günləri

ve onların ödənişi, bədbəxt hadisələrlə və ya xəstəliklə əla-qədər buraxılan günlərin rəsmiləşməsi qaydası və onların ödənişi, şikayət etmək qaydaları və digər məsələlərlə bağlı bütün bəndlər ayrıca şərt kimi müqavilədə göstərilməlidir.

İdarəetmə heyətinin peşəkar fəaliyyəti sosial-iqtisadi üsul kimi müəssisənin, əmək kollektivlə qarşılıqlı təmasda nəzərdən keçirilir. Bu onunla əlaqədardır ki, peşəkar fəaliyyətin əsasını təşkil edən əlamətlər bir tərəfdən onun sosial-iqtisadi xassəyə malik olması və işçilərin iqtisadi inkişafaya münasibətilə, digər tərəfdən də şəxsi inkişafla bağlı olan maraqları ilə six surətdə əlaqədardır.

Heyət üzvlərinin peşəkar inkişafi, işçilərin özünə müsbət təsir göstərir. İxtisası artırmaqla idarəetmə işçiləri yeni vərdiş və biliklər əldə etməklə əmək bazarında rəqabət qabiliyyətli olur və peşəkar yüksəlik üçün müəssisə daxilində olduğu kimi, xaricində də geniş imkanlar əldə edir. Peşəkar hazırlıq prosesində əldə olunmuş yeni biliklər, insanın ümumi intellektual imkanlarının yüksəlməsinə kömək edir, onur erudisiya və ünsiyyət dairəsini genişləndirir, özünə inamlılığı möhkəmləndirir. Buna görə də şəxsi firmalarda peşəkarlıq baxımından yüksək göstəriciyə malik işçilərə üstünlük verilməklə onların işə qəbuluna müsbət təsir göstərir. İdarəetmə heyətinin səriştəliyinin artırılmasına kapital qoyuluşu isə peşəkarlıq baxımından idarəetmə işçilərini və bütün cəmiyyəti yüksəldir. Müəssisədaxili peşəkar inkişafdan heç bir xərc çəkmədən bütün cəmiyyət udur. Yüksək ixtisaslı işçi, qüvvəsinin iştirak etdiyi müəssisədə yüksək əmək məhsuldarlığı nümunələrinin adı hala çevirilməsi müəssisə üzrə idarəetmə heyətinin peşəkarlığının artmasını sübut edir.

Çoxtəyinatlı bazara daxilolma bir çox dəyişmələr və iqtisadi mexanizmin bazar münasibətləri şəraitinə uyğunlaşması ilə bağlıdır. İdarəetmə kadrlarının ixtisaslaşması vasi-

təsilə təşkilati-iqtisadi mexanizmi dəyişdirərkən insan özü də müsbət mənada dəyişir. Buna görə idarəetmə heyətinin əmək prosesinin intensivləşməsilə yanaşı əsas diqqəti birləşdirən əmək fəaliyyətində şəxsin fəaliyyətini və davranışını müəyyən edən faktorların öyrənilməsinə istiqamətləndirmək tələb olunur.

Bir sıra müəssisələrin idarəetmə heyətinin gündəlik fəaliyyətində onların peşəkar inkişaf prosesinin sırrı kadrların irəliləyişi, onların yeni idarəetmə fəndlərini öyrənməsi və ixtisasın yüksəldilməsilə tutduqları vəzifələrin öhdəsindər gelməsindən ibarətdir. Bütün bunlar peşəkar idarəetmə fəndlərini öyrətməklə bağlı olub, dinamikada nəzərdən keçirilir. Öyrətmə intellektual, psixoloji, fizioloji cəhətləri əhatə etməklə heyət üzvünün davranışının dəyişdirilməsi prosesidir.

Yeni tərkibli idarəetmə heyətinin hazırlanmasının məqsədi müasir iqtisadi şəraitdə çoxcəhətli müəssisə fəaliyyətinə uyğun olan idarəetmə heyəti formalasdırmaqdır. Ətraf mühitdə baş verən dəyişikliklər, cəmiyyətdə, iqtisadiyyatda və ictimai heyatda mövcud olan qanunların avtomatik surətdə dəyişməsinə səbəb olur. Bununla əlaqədar öyrətmənin əsas və əlavə məqsədini tələb olunan zəruri şəkilde qisaca və dürüst ifadə etmək mümkündür.

Öyrətmə prosesində idarəetmə heyəti ilə bağlı məqsədləri ifadə etmək üçün müxtəlif motivlərdən istifadə etmək lazımdır. Məqsədlərin qoyuluşu və planlaşdırılması onların strateji cəhətdən tam vahid qurum kimi nəzərdən keçirilməklə, ixtisasın yüksəldilməsində onların inkişafının qanunauyğunluğunu nümayiş etdirir. İdarəetmə kadrların ixtisasının artırılması məqsədləri aşağıdakı istiqamətlərdən ibarətdir:

- əsas - xidmət etdiyi sahədə daha yüksək vəzifə almaq;

- yakın perspektivdə düşünülmüş səviyyəni əldə etmək;
- əlavə olaraq özünün nüfuz dairəsini genişləndirmək və maddi vəziyyətini yaxşılaşdırmaq;
- əsas məqsədin konkretləşməsi və detallaşmasına nail olmaq;
- müəssisə miqyasında idarəetmə pilləsinin ən yüksək səviyyəsini qazanmaq;
- öyrətmə prosesində mənimsdəyi bütün yeniliklərdən maksimum bəhərənmək və digərlərin nümunə olmaq və s.

Müəssisədə idarəetmə sahəsində uzunmüddətli təcrübəyə malik olan heyət üzvlərinin yeni idarəetmə üsullarının və fəndlərinin öyrədilməsi nisbətən çətinlik yaradır.

Ona görə də təbii olaraq sual yaranır: geniş həyat təcrübəsi olan böyükləri necə öyrətməli? Peşəkar inkişaf bir qayda olaraq böyüklərin öyrədilməsi istiqamətində baza həzirlıq sistemindən istifadə olunan üsullarına daha çox istinad edir. Bunu öyrətme prosesində böyüklərin davranışının müxtəlif faktorların təsiri ilə kəskin dəyişməsində görürələr. Müəssisədə uzun müddət işləyən təcrübəli işçinin öyrədilme prosesinə cəlb edilmə xüsusiyyətləri digərlərindən əsasi surətdə fərqlənir. Məsələn:

- öyrədilən yaşca nə qədər böyükdürsə, bir o qədər onun öyrətmə prosesinə fərdi yanaşması və dərs konsepsiyası güclü çalışmayı, yeniləşməyi tələb edir;
- öyrədənin rolu baza həzirlıq dövründə böyüklərin rolu ilə çox pis uzlaşır və əlaqə yaratmaq çətindir;

- böyüklər öyrətmənin fəal forması ilə təcrübədə tanış olsalar da, əvvəlki idarəetmə üsulundan kənar vəziyyətin reallığını ciddi şəkildə qəbul etmirlər. Beləliklə, idarəetmədə heyət tərəfindən zəruri qərarların qəbulu süni olaraq ləngiyir.

İdarəetmə heyətinin peşəkar öyrətmə bir neçə mərhələni əhatə edərək özündə kompleks şəkildə fasiləsiz davam edən prosesləri əks etdirir. Heyət üzvlərinin peşəkar inkişaf dəyişən əlamətlər sırasına malikdir. Artıq qəbul edilmiş təcrübə üsullarının və məlumatların fəal işlədilməsi ilə xassələnən öyrətmə prosesi idarəetmə işçisinin davranışının qismən dəyişməsi prosesidir. Öyrətmə prosesi isə öz növbəsində aşağıdakı mərhələlərin yaradılması ilə qarşılıqlı əlaqədə reallaşdırıla bilər:

- öyrətmə üzrə programın məzmununun müəyyən edilməsi və öyrədilənlərə onların çatdırılması;
 - öyrətməyə dair tələbatların müəyyən edilməsi;
 - öyrətmə büdcəsinin formalşılması;
 - öyrətmənin məqsədlərinin müəyyən edilməsi;
 - öyrətmənin texniki vasitələrinin seçilməsi;
 - qiymətləndirmədə öyrətmə amilinin müəyyən edilməsi, onun optimallığının dəqiqləşdirilməsi;
 - öyrətmə üsulunun seçilməsi;
 - öyrətmə prosesinin qiymətləndirilməsi;
 - peşəkar bilik və vərdişlərin təsdiqlənməsi və s.
- Peşəkar öyrətmə prosesi müasirlik nöqtəyi-nəzərindən dinamik xarakter daşımır və təşkilatın məqsədlərindən asılı olaraq, müxtəlif istiqamət üzrə dəyişir. Belə ki:

- Öyrətmə subyektiv və ya obyektiv yeni idarəetmə fəndlərinin məzmununun mənimsənilməsi prosesinin məqsədyönlü formalarında baş verir.

- İdarəetmə heyətinin hər bir yeni üzvünün idarəetmə fəndlərinin öyrədilməsi beynəlxalq inkişaf planına müvafiq olaraq aparılmalıdır.

İdarəetmə fəaliyyətində öyrətmə müəssisədə hökm süren təbii və psixoloji mühitindən asılı olmaqla dinamik

xassəyə malik olmalıdır. İdarəetmə üzrə heyətin inkişaf konsepsiyasının hazırlanması üçün deyilənlərdən başqa aşağıdakı amillərin reallaşdırılması zəruridir:

- idarəetmə fəaliyyəti ilə məşğul olanlar, yaş səviyyələrində asılı olmayaraq öyrətmə və öyrənmə prosesine cəlb edilməlidirlər;

- kiçik qruplarda idarəetmə heyətinin yeni idarəəolunma qaydalarına keçidin intensivləşməsində yaxın gələcəyir parametrlərini görmək vərdişiñə yiyələnmək prosesi təşki edilməlidir;

- idarəetmə heyətinin öyrətmə prosesi müəssisənin real həyatdan götürülmüş faktlar üzrəndə qurulmalı və müəyyən problemin həllini həyata keçirməlidir. Bu zaman hər ikisi tərəfin marağının tələbatı eyni səviyyədə təmin edilməlidir;

- idarəetmə heyətinin üzvlərinin yeni idarəə fəndlərinin və üsullarının öyrədilməsilə bərabər onlara işgüzər səriştəliyin bütün aspektlərini əyani suretdə izah edilməlidir. İdarəetmə heyətinin yenidən hazırlanmasında mövcud olan idarəetmə təcrübəsindən istifadə müəssisənin özündə mövcud öyrətmənin səmərəliliyini artırır. Heyətin öyrədilməsi üzrə dünya təcrübəsinə əks etdirməyə imkan verən öyrətmə özü ümumi konsepsiyasının çevikliyini tələb edir və o həmişə dinamik xassə daşıyır.

İdarəetmə üsullarının mənimşənilməsində heyət üzvünün təhsilə olan marağı az əhəmiyyət kəsb etmir, çünki yeni idarəetmə qaydaları hər bir şəxs dən ardıcıl olaraq idarəetmə sahəsində biliklərini artırmağı tələb edir. Çünki öyrədənlər tədris prosesində köməkçi rolunu oynadıqlarına görə məhdud dairəli məsuliyyət daşıyırlar. İdarəetmə heyətinin təhsilinin artırılmasında öyrətmə konsepsiyasının mərkəzi elementi təlimin transferi hesab olunur. Təlimin tərəfəsi kimi

öyrətməni sürətləndirən cəhətləri daha geniş əhatə etməklə, ona mane olanlardan imtina etmək lazımdır.

Yeni biliklərin öyrədilməsi prosesində əldə edilmiş nəticələrin təcrübədə tətbiq etmə imkanı olduqca onu çevik surətdə ya tədris bazasında, ya da öyrənənin özünün fəaliyyət göstərdiyi müəssisədə aparılması məqsədə uyğunudur. Öyrənmə prosesində heyətin idarəə edilməsi üçün hazır variant almaq haqqında təsəvvürlər yanılış olduğu qədər də həyatın bütün hallarında bir o qədər sadədir. Bunu aşağıdakı səbəblər üzrə aydınlaşdırmaq olar: birincisi istehsal prosesi öyrənilənlər iş yerlərində qalmışqla, yeni texnologiya tətbiq edilmir, təşkilatın quruluşu dəyişilmir. Bunun nəticəsində işçilər "köhnə qayda üzrə" işləməyə məcburdur. İkincisi öyrənmə prosesində əldə edilmiş yeni biliklər öyrənilərin daimi fəaliyyət göstərdiyi müəssisə və təşkilatlarda sınaqdan keçirmək imkanı yoxdur. Təcrübə ilə nəzəriyyə arasında birbaşa əlaqə yoxdur, buna görə təcrübəyə istiqamətlənmiş öyrətmə prosesi o, müəssisə quruluşunda özünü təsdiqləyir ki, orada hamı həmkardır və qarşılıqlı ünsiyyətdə iş davranışlarını yalnız bir istiqamətdə - müəssisə fəaliyyətinin düzgün idarəə olunmasına çalışmaqla, yüksək səmərəliliyə nail olmaq üçün çalışırlar.

Bələ bir tarazlığın alınmasına müxtəlif yanaşmalarda baxmaq vacibdir, çünki peşəkar inkişaf prosesində hər bir əməkdaş üçün ixtisasın saxlanılması və artırılması üzrə təşkilatın məqsədlərinin həyata keçməsi zəruridir. Bu fərdin şəxsi inkişafı ilə bağlı indiki və ya gələcək vəzifə öhdəliklərini yerinə yetirməyə aparan əsas istiqamətdir. Əmək prosesinin dəyişilməsini çevik surətdə idarəə etməklə, əməkdaşların iş görmə qabiliyyətinin inkişafı həmişə vacibdir. Bu idarəetmə heyətinin vəzifə borcları olmaqla, müəssisə kol-

lektivini nə dərəcədə peşəkarlıqla idarə olunmasını göstərən ən mühüm amillərdəndir.

7.4. KADRLARIN PEŞƏKAR İNKİŞAF İSTİQAMƏTLƏRİ

Heyətin məqsədyönlü peşəkar inkişafı mövcud və ya əldə edilən məlumatların tamlığı, dəqiqliyi və aktuallığından asılıdır. Müəssisədə əməkdaşların potensial inkişafını təmin edən qaydaların təkmilləşdirilməsi şəraitində heyətin idarə olunması həyata keçirilir. İşçinin idarəetmə ixtisasının yüksəldilməsi əsasında peşəkar səriştəlilik durur, onlar da zəngin biliq, sosial və şəxsi səriştə ilə fəaliyyət prosesində təkmilləşir.

Müəssisədə peşəkar idarəetmə işçisini digərlərindən fərqləndirən amillər bunlardır:

- idarəetmə heyətinin üzvü bütün sahələrə dair biliklərə malik olmalıdır;
- başqalarından fərqli olaraq o daha yüksək bacarığa malik olmalıdır;
- müəssisə fəaliyyəti ilə bağlı geniş təcrübəyə malik olmalıdır;
- bütün hallarda öz davranışçı ilə başqalarına nümunə olmalıdır;
- ən müasir idarəetmə üsullarını tətbiq etmək bacarığını göstərməlidir;

Göstərilən amillərlə yanaşı heyətin idarəolunması şahəsində metodiki hazırlıq mərhələlərini əvvəlcədən müəyyənləşdirmək və qarşıya çıxan problemləri sərbəst həll etmək bacarığını nümayiş etdirməyi bacarmalıdır.

İdarəetmə heyəti üzvünün səriştəliliyinin başlıca keyfiyyətləri aşağıdakılardır:

- sosial inkişaf istiqamətlərini əsaslandırmaq;

- konstruktiv dəlillərlə sosial şəraitin mahiyyətini işçilərə inandırıcı surətdə izah etmək;

- komunikativlik qabiliyyəti olan müxtəlif səlahiyyətliləşçilərlə eyni münasibətdə olmaq;

- idarəetmə həyətinin hər bir üzvünün işdə özüne reai qiymət verməklə və tabeliyində olanlarla qarşılıqlı inam şəraitində işləmək.

Müəssisəyə təzə gəlmış işçi əldə edilmiş müəyyən təcrübəyə, biliklərə, baxışlara malik olsa da həmin funksiyalar təşkilatın fəaliyyət normasına bəzən tam surətdə uyğunluq təşkil etmir. İşçinin yeni iş yerində gözlədiyinin həmişə reallıqla üst-üstə düşmədiyi şəraitdə işçiyə bir neçə müddət adətətmə və uyğunlaşma lazımdır. Bunun nəticəsi olaraq təşkilatın ondan nə istədiyini işçi yaxşı başa düşməli, rəhbərlik işə işçinin nəyə can atdığını və məqsədlərinin nə ilə bağlı olduğunu dəqiq bilməlidir.

İşçinin adaptasiya prosesinin az zərərli olması üçün müxtəlif fəndlər və üsullardan istifadə etmək olar. Ona görə şəxs haqqında həqiqi, məqsədə uyğun məlumatlar əldə etmək hər şeydən əvvəl əməyin ödənilməsi dərəcəsi haqqında, həmkarın işə və idarəetmə heyətinə münasibəti bütün mərhələlər üzrə ciddi surətdə düşünülmüş idarəolunma qərarları çəvik surətdə tənzimlənməlidir.

Cədvəl XI.

İşçinin şəxsi keyfiyyətinin inkişaf dərəcəsi

№	Keyfiyyət	Keyfiyyətin inkişaf dərəcəsi				Cəmi bal
		Güclü	Orta	Zəif	Müəyyən edilməyib	
		X ₁	X ₂	X ₃	X ₄	
1.	Qarşılıqlı cavabdhılık	9	53	34	4	100

Cədvəl XI ardı						
	Tələbkarlıq	16	38	42	4	100
3.	Qarşılıqlı kömök	23	40	31	6	100
4.	Üzürlülük	10	46	36	8	100
5.	Maraq: kollektivin işinə, şəxsi iş, iş üzrə həmkarlarına	34	28	24	14	100

Balların cəmlənməsinin aşağıdakı düstur vasitəsilə hesablanması məqsədə uyğundur:

$$V = X_1 + X_2 + X_3 + X_4.$$

Alınmış nəticə göstərir ki, hansı istiqamətdə şəxsin uğurlaşmasının gücləndirilməsi daha səciyyəvi olmaqla idarəetmə heyətinin tərkibi ixtisaslı işçilərlə zənginləşdirilə bilər.

İdarəetmə heyətinə, eləcə də müəssisə və təşkilata tələb olunan kadrların seçilməsi, daha sonra isə onların malik olduğu bilik-bacarığa uyğun yerləşdirilməsi idarəetmə fəaliyyətində on çətin və məsuliyyətli vəzifələrdən-dir. Bu bir tərəfdən müəssisə-təşkilatın malik olduğu ixtisas quruluşu ilə, digər tərəfdən isə kadrların ixtisas tərkibi və onlara qarşı qoyulan tələblərdən irəli gəlir. Müəssisənin kadr təşkilatında on vacib məsələlərdən biri də, işçilərin zəruri sayını düzgün müəyyən edən iqtisadi-texniki hesablamaların vaxtılı-vaxtında aparılmasıdır. Məsələ ondadır ki, idarəetmə heyətinə daxil olan işçilər tərəfindən, təşkilatın uzunmüddətli fəaliyyət və inkişaf perspektivlərini əvvəlcədən görməklə, düzgün qiymətləndirmə vasitəsilə heyət üzvlərinin idarəetmə əməyinin təşkil olunma səviyyəsi çox asanlıqla müəyyənəşdirilir. Bu hər şəydən onçə təkcə idarəetmə heyətinə daxil olan işçilər arasında olan münasibətlərlə deyil, on başlıcası müəssisə-təşkilat üzrə

fəaliyyət göstərən müxtəlif ixtisas, vəzifə, yaş və bilik səviyyəsinə malik olan işçilər arasında böyük yaradıcılıq atmosferinin olması zəruridir. Daha sonra nəzər salmac lazımdır ki, bir sıra obyektiv və subyektiv amillərin təsiri ilə müəssisənin, təşkilatın özündə asılı olmadan baş verən dəyişikliklər kadr tərkibinə ciddi yanaşmanı tələb edir. Ona görə də müxtəlif müəssisə və təşkilatlarda idarəetmə heyətinin düzgün seçiləməsi ümumi və ya fərdi keyfiyyətlə üzrə deyil, kompleks aspektləri ətraflı araşdırmaqla aparılmalıdır. Yalnız bu zaman idarəetmə heyətinə qəbul edilmiş şəxs uğurlu seçim sayılmaqla bərabər, həm də müəssisə-təşkilat həmin ixtisas, vəzifə üzrə bacarıqlı idarəetmə işçisini əldə etmiş olacaqdır. Bununla yanaşı, işçi axtarışına sərf edilən vaxta ciddi qənaət etməkə, heyətin idarəolunması sahəsi çox güzel tənzimlənən canlı mexanizmə çevriləcəkdir. Heyətin idarəolunması prosesində mütəxəssislərlə olan tələbatın müəyyən edilməsi sahəsində səhvə yol verdikdə müəssisə və təşkilatın fəaliyyəti ilə bağlı xərcləri artır, bu isə bazar iqtisadiyyatı şəraitində qəti yolverilməzdir. Belə olduğu halda idarəetmə heyətinə qəbul edilən şəxs əvvəlcədən iddia etdiyi vəzifəyə görə irəli sürürlər tələblərə, onun nəyi bilməsi, məcmu bacarığı və çalış-qanlılığını xarakterizə edən cəhətləri rəhbər tərəfindən dəqiq öyrənilməlidir. Əgər müəssisənin, təşkilatın özünün bu sahədə konkret şərtləri və sinanmış usulları varsa, heç bir vaxt itkilərinə və əlavə xərclərə getmədən, həmin çərçivəyə uyğun gələn fiziki şəxslər seçilərək idarəetmədə mövcud olan problemi qısa vaxt ərzində həll etmək lazımdır. Bəzən bu mümkün olmadiqda, idarəetmə heyətinin, çatışmayan üzvünün koorporativ qaydada və ya müəssisədaxili ixtisaslı əmək ehtiyatları hesabına seçiləməsi mümkündür. Birinci halda müəssisə, təşkilat idarəetmə heyətinə yeni işçisinin seçiləməsi ilə bağlı xərcləri birdəfəlik xarakter

daşlığı halda, ikinci üsilden istifadə etmək məcburiyyətində qaldıqda, həmin idarəetmə işçisinin ixtisas dərəcəsinin və bilik səviyyəsinin artırılmasında əlavə xərclerin baş verməsi mümkün olduğu kimi, həm də həmin işçinin müvəqqəti də olsa müəssisənin idarəetmə fəaliyyətindən kənarlaşması baş verir.


7.5. HEYƏTİN ÖYRƏNİLMƏSİ FORMALARI

Hər şeydən əvvəl insan sosial uyğunlaşma və peşəkar sistemləşmə prosesində başa düşür ki, onun üzərinə düşən funksiyaların keyfiyyətlə yerinə yetirməsi üçün onun biliyi çatdırır. Bu tam normal və qanuna uyğun olmaqla, bugünkü və sabahki iqtisadi, sosial və ekoloji problemlərin öhdəsinin gəlmək, təkcə təfəkkür tərzini deyil, həmçinin heyətin öyrədilməsi üsullarını dəyişməklə, sabahki gün üçün bacarıqlı idarəetmə heyəti yaratmaq lazımdır. Prinsipcə, istenilən öyrətmənin məqsədi ondan ibarətdir ki, yaranmış şəraitlə bağlı təsirli idarəetmə qərarlarını qəbul etmək iqtidarından olan idarəetmə heyəti üzvlərini yetişdirəsən. Söhbət ondan gedir ki, mövcud biliklər əsasında hadisəni tez qiymətləndirmək və fəaliyyətin optimal variantını seçmək məhz səriştəli idarəetmə heyətinə malik olan kollektivdə mümkündür. Başa düşmek lazımdır ki, təhsil artırmaq fasılısız prosesdir. İnsan da təşkilata daxil olanda və ya onu yeni vəzifəyə təyin edəndə yeni iş sahəsinə dair təbii ki, işçinin lazımı verdişləri çatır.

İnsanın necə təhsil alacağı təbiət tərəfindən müəyyən edilməyib, onun təhsil alma zərureti isə dəyişilməzdir. Hər bir şəxş fərdi öyrənmə strategiyası seçilər və idarəetmə sahəsində təşkil olunan ixtisasartırma üsulları vasitəsilə yeni idarəetmə fəndlərinə yiylənir (şəkil 17).

Yenidən öyrətmənin şərti sxemi

Şəkil 17.



Heyət üzvlərinin idarəetmə sahələrində gələcəkdə daha məhsuldar işləmələri üçün peşəkar öyrətmə təşkilatda və ondan kənardə aparıla bilər. Hər şey öyrətmə prosesinin məqsədindən asılıdır. Bunun üçün müvafiq məqsədlərlə öyrətmənin əsas istiqamətləri müəyyən edilir. Öyrətmə formaları olduqca çoxdur, ona görə bu prosesin heyət üzvlərinin tutduğu vəzifəyə uyğunluğu lazımdır. İdarəetmə heyəti üzvlərinin yeni şəraita uyğunluğu eyni zamanda aşağıdakı mərhələlərdən keçməklə formalşdırılır.

Motivasiya. İxtisaslaşma üçün öyrətmənin motivasiyası lazımdır, bu isə öz növbəsində aralıq mərhələlərində həyata keçirilən tədbirlər kompleksində yerinə yetirilir və konkret hallarda dəyişdirilə bilər:

Müəssisə daxilində öyrətmə prosesi mahiyyət etibarı ilə bir neçə aralıq mərhələlərindən ibarətdir.

Şəxsi-fərdi məqsədlər hər bir işçinin maraqlarına uyğur gələn iş yerinin saxlanılması; əmək şəraitinin yaxşılaşdırılması imkanları, gələcəkdə vəzifədə yüksəlmə, şəxsi nüfuzun formallaşması və yüksəldilməsindən ibarətdir.

Müəssisənin məqsədlərinə aşağıdakılardaxildir:

- idarəetmə təcrübəsində, fərdi qabiliyyətin yüksəlməsinin təmin olunması, yeni işçilərin öyrədilməsi vasitəsilə ixtisas artırma ilə bağlı zəruri xərcləri aşağı salır;
- işçilərin yeni biliklər əldə etməsi hesabına mütərəqqi idarəetmə fəndlərinin və texnologiyaların tətbiq edilməsi.

Ictimai-sosial məqsədlər: dedikdə ilk növbədə müasir öyrətmə formalarının aktiv tətbiqi ilə dövlət və qeyri-dövlət qurumlarının idarəetmə kadrlarına gələcəkdə olan tələbatların vətli-vaxtında ödənilməsinə nail olmaqdır. Yenidən öyrətmənin aşağıdakı formalarından istifadə etməklə, idarəetmə heyətinin əmək fəaliyyətini müasir tələblər səviyyəsinə çatdırmaq mümkündür:

- a) öyrədənin bilavasitə rəhbərliyi ilə öyrədilmə;
- b) öyrədənin iştirakı epizodikdir və müstəqil öyrənmə;
- c) fərdi öyrənmə qaydasında biliklərini artırmaq;
- ç) tərəf-müqabili tərəfindən öyrədilmə, müasirleşmə;
- d) qrupdaxili öyrənmə qaydasında təcrübə qazanmaq;
- e) xüsusi formada öyrədilmə prosesindən istifadə;
- ə) digər sahə xüsusiyyətlərini təkmilləşdirmək;
- f) xarici ölkələrin analoji öyrətmə üsullarını tətbiq etmək.

Göstərilən amillər XII-XIII cədvəl məlumatları ilə uyğunluq təşkil edir.

Öyrətmə amillərinin qiymətləndirilməsi

Amillər	Amillor üzrə qiymətləndirmə			
	Əhəmiyyəti yoxdur	kiçik əhəmiyyəti var	orta əhəmiyyəti var	böyük əhəmiyyəti var
İş stajı, peşəkar hazırlıq	10	20	50	100
Təşkilatçılıq qabiliyyəti, siyasi hazırlıq, idarəetmə sahəsində hazırlıq	12-15	25-30	45-60	100
Rəsmi olmayan yaxşı münasibətlər	5-10	40-45	50-55	100
Şəxsi keyfiyyətlər	100	100	100	100
Sağlam vəziyyət	25-50	60-70	100	100

Heyətin bılık sahəsinə tələbatları

Bılık sahəsi	Tələbatın səviyyəsi		
	zəruri	böyük	böyük olmayan
Siyasi	+	-	-
İqtisadi	+	+	+
Texniki	-	+	-
Hüquqi	-	-	+
Psixoloji	+	+	+
Xüsusi	-	-	+
Xarici təcrübə	+	+	+


Cədvəl XIII-də idarəetmə heyətinin üzvülərinin öyrədilmə prosesində tələb olunan fərdi keyfiyyət mərhələləri aşağıda kılardır:

- öyrətmənin şərti. Öyrətmə üçün münəsib iqlimi yaratmaq lazımdır (auditoriyalar, xüsusi mərkəzlər);
- öyrətmənin mərhələliyi. Öyrətmə prosesində əldə olunan bilikləri ardıcıl mərhələlərə ayırmaq lazımdır (sadədən mürəkkəbə doğru);
- əks əlaqənin mövcudluğu. Tədris prosesində və öyrətmədən sonra təhsil alanlar əks əlaqəni hiss etməlidirlər, öyrətmə nəticəsində vəzifədə inkişafə görə (konkret tapşırığı həll etmək bacarığı, yüksək vəzifə səviyyəsini hiss etmək).

İdarəetmə heyətinin öyrətmə prosesində iştirak edən ər mühüm amilləri üzə çıxarmaq olduqca vacibdir. Həmin amillərdən istifadə etməklə peşəkar fəaliyyətin uğurlu keçməsinə təsir göstərərək idarəetmə heyətinin hər bir üzvünün fəaliyyət dairəsini genişləndirmək mümkündür.

Ümumiləşdirilmiş formada öyrətmə texnikası aşağıdakı ardıcıllıqla təsnifatlaşdırılır (şəkil 18):

Şəkil 18.



7.6. İDARƏETMƏ HEYƏTİN İXTİSASININ ARTIRILMASI DİNAMİKASI VƏ TƏKMİLLƏŞDİRİLMƏSİ

Əvvəlki bölmələrə qədər tədqiqatların əsas istiqamət idarəetmə kadrların baza hazırlığı mahiyyətinə görə aparılırdı. Əgər nəzərə alsaq ki, baza bilikləri köhnəlmək meylərinə malikdir, onda hər bir heyət üzvünün yenidən öyrədilməsinə ehtiyacı meydana çıxır, onların əsas məqsəd: işçilərin ixtisasının yüksəlməsi təşkil edir.

Ixtisasın yüksəldilməsi - bu fərdi biliyin daima təzələnməsi prosesi olmaqla, heyət üzvüləri tərəfindən istehsal fəaliyyətində elmi təcrübəyə əsaslanmış idarəetmə üsullarını tətbiq etməyə geniş imkanlar yaradır.

Heyətin idarəedilməsində dəyişikliklər cəmiyyətdə, iqtisadiyyatda, həyat tərzimizdə, bizim özümüzün davranışımızda yeniləşməni tələb edir. Bazar münasibətlərinin inkişafı yeni təşkilat formalarının yaradılmasına gətirib çıxarı ki, bu da heyətin hazırlanması səviyyəsinə olan yüksək tələbləri xeyli irəli çəkir.

İdarəetmə heyəti üzvüləri arasında baş verən sosial-iqtisadi irləliyi bütün işləyənlərin istehsal fəaliyyətini canlandırır. Bu gün baş verən dəyişikliklər köhnə eyni ölçülü kadr hazırlanması sisteminin çoxcəhətli, sahələrarası təhsil sistemlə əvəz etməyi tələb edir. Baş verən dəyişikliklər idarəetmə heyətinin iş prinsipinə, idarəetmə quruluşuna, məqsədin qoyuluşuna əsaslı təsir göstərir. O digər tərəfdən idarəetmə kadrlarının ixtisasının yüksəlməsinə münasibətdə yeni iqtisadi-sosial şəraitlə bağlı müxtəlif dəyişiklər özləri

də mühüm ictimai əhəmiyyət kəsb edir.


Bazar münasibətləri sahələrarası təşkil olunmuş peşəkar idarəetmə heyəti üzvlərinin yenidən hazırlığını əsas məqsəd kimi qarşıya qoyur. Yenidən öyrətmə prinsipləri heyət üzvlərinin baza hazırlıq səviyyəsini müasir təlabatlara cavab verən pilləyə qaldırmaqdır. Bu istiqamətdə idarəetmə heyətinin hazırlıq prosesinin motivasiyası ondan ibarətdir ki. işçilər öyrənmə prosesində yeni biliklər əldə etməklə gələcəkdə daha az xərclərlə öz vəzifələrini icra etməklə bərabər yüksək nəticələrə nail olsunlar.

Bir qayda olaraq idarəetmə heyəti ixtisasın yüksəldilməsinə meylli olmaqla başlanğıc və son həddə malik olmalıdır. bu səbəbdən hər iki səviyyə göstəriciləri mahiyyət etibarı ilə aşağıdakı istiqamətlərlə xassələndirilir (cədvəl XIV).

Iqtisadi münasibətlərin idarəetmə fəaliyyətinə geniş in-teqrasiyası heyət üzvlərinin yenidən hazırlanma quruluşunda əsaslı dəyişikliklər aparmağı tələb edir.


Heyət üzvlərinin ixtisasının təkmilləşdirmə prosesi bazarın artıq bütün tələblərinə müvafiq olmalıdır. Bütün islahatların əsas mahiyyəti demokratik idarəetmədə nüfuzlu və bacarıqlı işçilərin müəssisə kollektivinə rəhbərlik etməyinə əlaqədardan ibarətdir. İdarəetmə fəndlərinin və heyət üzvlərinin yenidən hazırlanması quruluşunun dəyişdirilməsi sxemini aşağıdakı (cədvəl XV) məlumatlara istinadən göstərmək olar. Bu prosesdə əsas etibarilə öyrətmənin gedisiində iki mühüm istiqamət: mövcud bilik səviyyəsi ilə kifayətlənmə və perspektiv inkişafa daha çox meyillilik nəzərdə tutulur.

Cədvəl XIV



İdarəetmə quruluşuna daxil olan heyət üzvülərinin yenidən ixtisaslaşmasının qütb'ləri (cədvəl XV):

Cədvəl XV.



dən hazırlığa istiqamətlənməlidir.

Sırr deyil ki, yaxın keçmişdə ixtisasın yüksəldilməsi üzrə bütün öyrətmə prosesi ancaq təmiz bilik verilişi ilə üstüste düşürdü. Bu gün yenidən hazırlığa bu cür yanaşma bazarın yenidən hazırlıq tələblərinə cavab vermir. Buna görə də yenidən hazırlığın məqsədi öyrətməni çoxtədbirli sistem kimi nəzərdən keçirməkdir. Onun əsasında isə növbəti mərhələ kimi təcrubi biliklərin inkişafı dayanır. Qabiliyyətlər və vərdişlər üç mərhələdə: fikirləşmə, yəni mən nə bilmək istəyirəm, hissiyyat, yəni mən nə üçün təhsil alacağam, motivasiya, yəni gündəlik həyatda və biliklərin idarəetmə sahələrində tətbiqində, mən heyətin idarəedilməsində nəyi bacarıram amilləri vasitəsilə reallaşır.

İdarəetmə heyətinin yenidən hazırlığı çox meyilli idarəetmə biliklərin vərdişə və ustalığa keçidini göstərir. Bu hal özlüyündə idarəetmə heyəti üzvüləri arasında biliklərin mübadiləsini zəruri etməklə, onların malik olduğu təcrübədər idarəetmə heyəti ilə bağlı problemlərin həllində geniş istifadə olunmasını şərtləndirir. Digər tərəfdən gündəlik fəaliyyətə bağlı idarəetmə və istehsal proseslərində heyətin sonraqı öyrətmə istiqaməti yeni şəraitdə meydana çıxan mühüm idarəetmə məsələlərini vaxtında həll etməyə imkan yaradır.

İdarəetmə-heyəti üzvülərinin ixtisasın yüksəlməsinə görə seçilmiş tədris qurumu kadrların yenidən hazırlıq quruluşuna və prinsipinə müvafiq olmalı və sahələrarası yenili-

8. HEYƏTİN SEÇİLMƏSİNDƏ QİYMƏTLƏNDİRİMƏ MEYARLARI

8.1. HEYƏTİN QİYMƏTLƏNDİRİLMƏSİ TEXNİKİ VASİTƏLƏRİ

İşçi heyətinin səviyyə göstəricilərinin düzgün müəyyən-ləşdirilməsi məqsədilə aşağıdakı müasir vasitələrdən istifadə olunur:

1. İnzibati-idarəetmə sahəsində xidməti yüksəliş, aşağı vəzifəyə keçirilme və ya digər vəzifəyə köçürmə, yeni əmək müqaviləsinin bağlanması. Bir çox halda işçinin qiy-mətləndirilməsi idarəetmə heyətinin üzvlərinə qarşı inzibati qərarların qəbulu üçün aparılır. Əgər həmin şəxs tərəfindən vəzifəyə tam yararsızlıq müşahidə edilirsə, vaxtında qəbul edilmiş hər hansı idarəetmə qərarı təkcə müəssisə üçür deyil, həm də həmin şəxsin özünün düzgün nəticə çıxarmasına və yenidən vəzifədə yüksəlməsinə səbəb ola bilər.

2. Məlumatlardan istifadə etməklə - qiyəmtləndirmə vasitəsilə idarəetmə heyəti üzvlərinin yerinə yetirdikləri işin səviyyəsi haqqında məlumat almaq imkanı yaradır. Nəticədə işçilər öz əmək fəaliyyətinin güclü və zəif tərəflərin biləcəklər ki, sonradan həmin məlumatlara uyğun olaraq, hər kəs öz idarəetmə fəaliyyətini daha da yaxşılaşdırmağa səy göstərəcəkdir.

3. Baş vermiş hadisənin səbəbinin - qiyəmtləndirmənin nəticəsi özü insanları davranışında motivasiyanın vacib vasitələrini əks etdirir. Güclü işçiləri müəyyən edib onları ob-yekтив mükafatlandırmaq olar və bu da onlarda idarəetmə fəaliyyətinə olan maraq dairəsini genişləndirəcəkdir.

Adı çəkilən məqsədlər xidmət pilləsində yüksəlmə haqqında idarəetmə heyətinin müsbət qərar qəbul etməsilə əla-qədar olmaqla, heyət üzvünü daha yaxşı işləməyə mativasi-

ya etməlidir.

İdarəetmədə iddiaçının qiymətləndirilməsi və seçiləş-üsulları və vasitələri boş vəzifə yerləri üçün daha tez-tez şəxsi və texniki qiymətləndirməni tələb edir.

Seçim üzrə texniki mərhələdə idarəetmə heyətinin qiy-mətləndirilməsi iki istiqamət üzrə səciyyələrin:

Birinci mərhələdə - idarəetmə sahələrində heyət tərəfindən tutduğu vəzifəyə münasibət, fəaliyyətin qənaətbəxş olması və vəzifə səlahiyyətləri dairəsində işçinin yerinə yetirilməli olduğu öhdəliklər; taktiki və strateji məsuliyyət hissələri dəqiqətlə öyrənilir. Daha sonra idarəetmə işçisinin fəaliyyət göstərdiyi təşkilata münasibət səviyyəsinə uyğun onun əmək fəaliyyətinin müəssisə reallığından kənarda tə-səvvür etməmek və özünün gələcək inkişafını kollektiv in-kişafda görmək isteyinin uzun ömürlüyüne inam yaranır.

İkinci mərhələdə - heyətin qiyəmtləndirilməsinin şəxsi vasitələr qrupunda ən böyük çətinliyi müsahibə- söhbətin aparılması teşkil edir.

Müsahibə - söhbət iddiaçının şəxsi qiyəmtləndirilməsi-nin ideal üsulu olmadığı üçün o, digər üsullardan istifadə etməklə yetkin formaya çevrilir. Söhbətin əsas məqsədi iddiaçı haqqında daha mükəmməl suallar vermək və onlara etraf-lı, səhvsiz qəbul edilə bilən cavab almaqdır.

Hazırkı iqtisadi münasibətlər şəraitində müəssisədə kadr fəaliyyətini heyata keçirən idarəetmə heyətinin hər birinin qiyəmtləndirilməsi böyük əhəmiyyət kəsb edir. Bu isə ilk növbədə idarəetmə heyətini təşkil edən fiziki şəxslərin yaradıcı funksiyasına olan zəruri tələbatla bağlı olub, onun intellektual səviyyəsindən, əsaslı suretdə asılıdır. Həmin prosesin həyata keçirilməsində idarəetmə heyəti tərəfindən sərf edilən əməyin məzmununda baş verən dəyişikliklər, o cümlədən əsas fəaliyyət sahələrində yeni və məhsuldar texniki vasitələrin tətbiqi və elmi son nailiyyət-

lərinin kompyüter-internet şəbəkəsindən istifadənin və yenidarəetmə fəndlərinin, texnologiyasının heyət üzvləri tərəfindən geniş tətbiqini tələb edir.

Müsəir tipli müəssisənin, təşkilatın heyət tərəfindən idarəedilməsi keçmiş komanda inzibati idarəetmə üsullarından imtina etməklə vəzifə səlahiyyətlərinə tam uyğunluc şəraitində aparılması, hər bir işçidə şəxsi məsuliyyət və cavabdehlik hissələrini artırmaqla, yeni idarəetmə priyollarının tətbiqində ədaletsizliyə qarşı kəskin mövqə aydınlığı tələb edir.

Digər tərəfdən idarəetmə heyətinin iştirakıcı olduğu istehsalat və qeyri-istehsal sahələrində makroiqtisadi amillər ön plana çıkmakla, çevik bazar tələbatlarına daha çox lazımlı olan və yüksək rəqabət qabiliyyətli məhsul buraxılışına nail olmaqla, istehlak-satış bazarlarında mövqeləri genişləndirir.

Heyətin idarəolunmasında sosial fəaliyyət prinsipləri əhəmiyyətli rol oynamamaqla, işçilərin mədəni davranışın şərətinin yüksəldilməsinə, demokratik mövcudluq şəraitində fərdi inkişafın təmin edilməsinə səbəb olur.

Heyətin idarəolunması prosesi təkcə müəssisə iqtisadiyyatının tərkib hissəsi olmayıb, o ümumilikdə bütün xalq təsərrüfatı qurumlarına daxil olan idarə və təşkilatların məqsədyönlü inkişafının əsas amili kimi nəzərdə tutur. Bunur üçün təkcə dövlət qurumlarının deyil, eyni zamanda ayrı-ayrılıqla hər bir istehsal müəssisəsinin, idarə və təşkilatlarının bacarıqlı işçilərlə təmin olunmasını və ya uzun müddəli kadrlar siyasetini formalasdırır.

Deməli, heyətin idarəedilməsi məsələləri kimi müxtəlif müəssisə və təşkilatların malik olduğu ştat quruluşu onur təşkili dəmədə məqsəd və prinsiplərinə əsaslı surətdə uyğunlaşdırılmalıdır. Məhz buna görə idarəetmə heyətinə işçilərin seçiləsində o şəxslərə daha çox üstünlük verilməlidir ki,

həmin namızədlər müəssisə-təşkilat fəaliyyətinə daha çox integrasiya etməyə hazırlırlar və öz fəaliyyətlərində yenilik əhval-ruhiyyəsini daha çevik və qabarlıq əks etdirə bilirlər. Bunun üçün idarəetmə heyətindən müəssisə-təşkilatdaxili əmək ehtiyatlarından səmərəli istifadə olunmasını, hər bi amildən bacarıqla və maksimum səviyyədə iqtisadi səmərə alınması tələb olunur. Göstərilən proseslərin müvəffəqiyyəti olması, idarəetmə heyətinə daxil olan işçilərdən, bütün sahələrdə əmək üzrə motivləşməni, idarəetmə fəaliyyətinə mütərəqqi konsepsiyanın tətbiqi və təkmilləşdirilməsi, fasiləsiz surətdə heyət üzvlərinin bilik dairəsinin genişləndirilməsi və idarəetmə fəaliyyətinin keyfiyyətinin yüksəldilməsi vacibdir.

8.2. İDARƏETMƏ HEYƏTİNƏ NAMİZƏDİN SEÇİLMƏSİ XÜSUSİYYƏTLƏRİ

İdarəetmə heyətinə layiqli iddiaçıların seçiləsindən əvvəl həmin təşkilatın maraqlarını təmsil edən şəxsin özünün aşağıdakı mərhələləri bilməsi vacibdir:

1. İddiaçı ilə səhbət edən öz vəzifə xüsusiyyətlərini bilməlidir və o, bunu aşkar formada biruzə verməlidir.

2. İddiaçı ilə müsahibə aparılmamışdan əvvəl namızədin sənədlərinin öyrənilməsinə - ərizənin məzmunu və formasına baxmaqla, iddiaçı özü haqqında bütün məlumatların sənədlərlə uyğunluğuna inam yaratmaq.

3. İddiaçının tərcüməyi-halını nəzərdən keçirərkən əsas cəhətlərə daha çox diqqət vermək vacibdir; məsələn, o, axırıncı iş yerində neçə il, hansı sahələrdə işləmiş və ən uzun iş dövrü nə qədər müddəti əhatə edir. Son iş yerindən getmə səbəblərinin həqiqətə uyğun olmasını iddiaçıdan soruşmadan dəqiqləşdirilməsinə nail olmaq. Bu istiqamətdə işə girmək istəyənlə rəsmi olmayan səhbətin keçirilməsi məs-

ləhətdir, bu üsuldan istifadə etməklə daha geniş məlumat toplamaq mümkündür.

4. İdarəetmə heyətinin tərkibdə boş olan vəzifəni tutmaq istəyən şəxsin həyatına ciddi müdaxiləyə yol vermədən səhbətin aparılması zamanı iddiaçılarla xoş münasibət yaratmaqla daha dürüst cavablar almaq mümkündür. İşə düzəlmək istəyən müsahibənin vaxtı 35-60 dəqiqədən çox olmayan vaxt ərzində aparılmaqla yeni vəzifəyə keçmə səbəblərinin aydınlaşdırılması üçün 5-10 dəqiqədən artıq vaxt sərf edilməsi məqsədə uyğun deyildir. Boş vəzifəyə iddiaçının seçilməsində məsul şəxslər tərəfindən iddiaçı ilə gələcək fəaliyyət perspektivləri haqqında həqiqətə heç də uyğun olmayan səhbətlərin aparılmasına qəti yol verilə bilməz. Səhbətin nəticələri müsbət olduqda vəzifəyə qəbul olunma haqqında tərəflər arasında qarşılıqlı razılışmada əmək müqaviləsinin ümumi cəhətləri aydınlaşdırılmaqla, işə başlama müddəti razılaşdırılır.

5. İdarəetmə heyətinin tərkibinin tamamlanmasında məsul olan hüquqi şəxslər tərəfindən veriləcək suallar konsensiyasını hazırlamaq lazımdır ki, bu müsahibə vaxtından daha səmərəli istifadə etməyə imkan yaradır. Bütün səhbətin gedisi bərədə nəticə çıxarmaq və alınmış məlumatları qeyd etmək məsləhətdir, çünki bəzi mühüm məlumatlar yaddar çıxa bilər. Bu da heyətin formallaşması prosesinə pis təsih göstərəcəkdir.

6. Bir neçə namizədle müsahibə ayrı-ayrı müddətlərdə aparmalı və idarə heyətinə layiq olan şəxslərə üstünlük verilməlidir. Boş vəzifələrə iddiaçıların seçilmə prosesində aparılmasında bir sıra emosional və psixoloji amillər iştirak edir. Buna görə müsahibə prosesində səhvən qaćmaqla müəssisə fəaliyyətinə hər cəhətdən uyğun gələn bacarıqlı idarəetmə kadrlarının seçilməsi üçün səhbət aparanın yüksək intellektuala malik olması olduqca vacibdir.

İxtisaslı idarəetmə heyətinin seçilməsində məsul olan hüquqi şəxslər tərəfindən aparılan müsahibə üsullarının tətbiqində aşağıdakı səhv'lərə də rast gəlmək mümkündür ki. onları vaxtında aşkarlamaqla heyətin tərkibinə idarəetmə işlərinə daha bacarıqlı şəxslər getirilir:

a) müsahibə verənin davranışın və fəaliyyətinə dair yazıldarda eks olunmuş faktları düzgün qiymətləndirməklə, boş rəhbər vəzifəni tutmaqdə ona yardımçı olmaq və onun ən qısa vaxt ərzində işə başlamasını təmin etməyi hər cəhətdən xeyirlidir;

b) müəssisənin malik olduğu ideal şəraitdən istifadə, bu üsuldan müəssisənin yerləşdiyi sahədən xeyli uzaqda yerləşən yaşayış məntəqəsinin sakini istifadə edir. Həmin şəxsin əsas məqsədi daha çox məvacib almaq yox, daha böyük müəssisədə işləməkdir;

c) müsahibəyə tam hazır olmadıqda idarəetmə heyətinə iddiaçının seçimini aparmamaq, ən yaxşısı budur ki, onu başqa vaxta keçirməklə bu bərədə iddiaçıya işə girmək istəyənə olduqca mədəni şəkildə məlumat çatdırılması hər iki tərəf üçün xeyrli ola bilər. Çünkü tərəfləri yenidən müsahibəyə daha hazırlıqlı başlamağa imkan verir və bu da yeni heyət seçimində səhər yolu verməməyə kömək edir;


ç) idarəetmə heyətinə seçilək iddiasında olan fiziki şəxsin davranışının qiymətləndirilməsi - yəni namizədin davranışın tərzi və bəzi adətləri xoşunuza gəlmir və iddiaçı bunu qeyri-ixtiyari şəkildə edirəsə, onda aydınlaşdır ki, idarəedici heyət üzvü kimi şəxsin rəhbərlik etdiyi iş sahələrində çalışanlarla onun arasında ciddi fikir ayrılığı yaranacaqdır. Çünkü, bu zaman idarəetmə heyətinə layiqli namizədi seçmək nisbətən çətin olur;

d) müəssisənin idarəetmə heyətinin rəhbəri heyətə görə daha böyük təcrübəyə malik olmalıdır. O, idarəetmə heyətinin fəaliyyətini daha dinamik etmək üçün yeni-yeni fəndlər

tətbiq etməklə, fərdi rəhbərlik imkanlarının yüksəldilməsi hesabına heyətin idarə olunması sahəsində önməli nəticələrə nail olmaq bacarığını nümayiş etdirməyə hər an hazır olmalıdır.

İddiaçı ilə müsahibənin aparılması ilkin təsnifatı

Şəkil 19.



Müsahibənin aparılması qrafiki fazalar üzrə konkretləşdirmək və detallaşdırmaq lazımdır. Müəssisənin idarəetmə heyətinə yeni üzvlərin seçilməsində arzu olunmaz xətalara yol verməmək məqsədilə, heyətin idarə olunması üçün cavabdeh şəxslər tərəfindən elmi-nəzəri və təcrübəvi biliklərə arxalanmaqla iddiaçılara müsahibə bir neçə mərhələdə aparmaqla, daha düzgün seçimi müəyyən etmək olar. Bu işə müəssisənin idarəetmə heyəti təmin olunması işlərinə səri ediləcək izafə xərclərə xeyli qənaət etməyə imkan yaradır. Müsahibənin təşkili mərhələləri aşağıdakılardır səciyyələnir:

- söhbətin başlangıcı - müsahibəyə dəvət olunanı salamlamaq, söhbətin səbəbini aydınlaşdırmaq və onu açıq danışğa çağırmaq;
- yaranmış mənfi halların müzakirəsi, iddiaçida işə tənqid yanaşma bacarığını aşkarlamaq;
- kollektiv rəylərin heyət üzvləri tərəfindən nəzərə alınması və bu sahədə həmsöhbətin təcrübəsini aydınlaşdırmaq;
- idarəetmə heyəti ilə bağlı kadrlar üzrə işin yaxşılaşdırılması üsullarının iddiaçı ilə müzakirə etmək;
- heyətin idarə edilməsinin yaxşılaşdırılması sahəsində heyət üzvlərinin öz fikrini icraçılara çatdırmaq bacarığına malik olmaq. Əgər namizədin bu istiqamətdə təklifi varsa, onda bu təklifi onun yanında qeyd etmək və həmin teklifin rəhbərlik tərəfindən baxılacağına onu əmin etmək lazımdır;
- müsahibənin sonunda aparılmış söhbətin nəticələrinə görə xoş təəssüratın yaradılması, müsahibəyə görə təşəkküti etmək və tezliklə daha səmimi şəraitdə görüşmək arzusundə olduğunuzu etiraf etmək həmin şəxsədə özünə hörmət hissələrini daha da yüksəltmək mümkündür.

İdarəetmə heyətinin qiymətləndirilməsinin texniki vəsiti tərəfindən xarici qiymətləndirmə təcrübəsinin geniş yayılmış forması olmaqla ən böyük səmərəni qiymətləndirmə mərkəzləri verir. Buradə müəssisə fealiyyətinə uyğun

olaraq müxtəlif meyarlara əsaslanmaqla hər bir işçi vəziyyətin geniş təhlilinə imkan verən xüsusi təşkil olunmuş mərkəzlərdə heyətin iş qabiliyyətinin qiymətləndirilməsi gedir. Alınmış məlumatlar kifayət qədər obyektiv olması, həmin mərkəzdə namizədin qiymətləndirmə metodikası müasir idarəetmə tələblərinə uyğun aparılmışından asılıdır. İddiaçının keçmiş fəaliyyəti haqqında məlumatlara əsaslanmaqla, onun təhsil səviyyəsində və subyektiv xüsusiyyətin də yeni müəssisənin idarəetmə heyətinə xas olan əlamətlərin olması iddiaçının müsahibədən arzuedilən nəticə qazanmasına şərait yaradır. Göstərilən qiymətləndirmə mərkəzdə müəssisənin idarəetmə heyətində vəzifə tutmaq istəyən şəxsin ayrı-ayrı göstəriciləri və intellektual səviyyəsinin əks etdirən testlərdən istifadə etdikdə iddiaçı haqqında daha dolğun və obyektiv nəticələrə gəlmək mümkündür.

Müəssisənin idarəetmə heyətinə qəbul olunmuş işçinin qiymətləndirmə mərkəzləri iki əsas prinsipi yerinə yetirir:

1) Sınanmış üsullar vasitəsilə heyət üzvünün idarəetmə qabiliyyətlərini elan edir.

2) İddiaçida aşkar çıxarılmış idarəetmə qabiliyyətinin inkişafı və təşkilat mədəniyyəti qiymətləndirmə mərkəzi tərəfindən hazırlanmış fərdi telim programlarında nəzərdə tutulmuş meyarlar üzrə müəyyən edilir.

Müəssisənin idarəetmə işçilərinə olan ehtiyaclarından əsili olaraq iddiaçılardan qiymətləndirilməsi prosesi bir neçə saatdan bir neçə günə qədər uzana bilər və bu zaman heyət üzvlərinin seçilməsində təsadüfi səhvlərdən yaxa qurtarmaq üçün aşağıdakı mərhələlərlə bağlı təqdimatları öyrənəmək vacibdir:

a) müəssisədə idarəetmə fəaliyyətinin yerinə yetirilməsi xüsusiyyətləri, müəssisədə idarəetmə problemlərin kiçik grupdə müzakirəsi;

b) müəssisədə heyətin idarəolunması ilə əlaqədar mey-

dana çıxan münaqişəli vəziyyətlərin həlli istiqamətləri və üsulları;

c) müəssisənin idarəolunması ilə bağlı şəxsi heyətlə işin yaxşılaşdırılması və idarəetmənin keyfiyyətinin yüksəldilməsi məqsədilə hazırlanmış layihənin bu işdə maraqlı tərəflərin iştirakı ilə müzakirəsi;

ç) müəssisədə heyət tərəfindən idarəolunma işlərinin yaxşılaşdırılması məqsədilə rəhbər tərəfindən işgüzar qərarların hazırlanması və həyata keçirilməsi.

Yuxarıda qeyd edilən bütün mərhələlər üzrə nəticələrə uyğunluq təşkil edən qərarlar qəbul etməklə, gələcəkdə müəssisə heyətinin idarə olunmasında onların şəxsi təcrübələri vasitəsilə heyətin idarəetmə göstəricilərini iqtisadi səmərəliyini yüksəltmək mümkündür.

İdarəetmə heyətinə namizədin qiymətləndirilməsində şəxsi göstəricilərdən başqa, kollektiv fəaliyyət vasitələrindən istifadə oluna bilər. Məsələn:

1. İdarəetmə fəaliyyətində yüksəliş və ya aşağı vəzifəyə köçürülmə, əmək müqaviləsinin uzadılması ilə bağlı işçinin qiymətləndirilməsi yeni idarəetmə qərarların qəbulu üçün aparılır (əmək müqaviləsinin pozulmasında da eyni qayda ilə tədqiqat və müşahidə - məlumatlardan istifadə olunur).

2. İşçinin qiymətləndirilməsində istifadə olunan məlumatlara əsasən çıxarılmış nəticə işçilərə onların iş nəticələri haqqında məlumat almaq imkanı yaradır. Burada işçilər öz əmək fəaliyyətinin güclü və zəif tərəflərini bilməklə, onlara öz gələcəklərini planlaşdırmağa daha çox sövq edir.

3. İdarəetmə heyətinə qəbul olunmaq və olunmamağa səbəb - əsas götürülməklə aparılan qiymətləndirmənin nəticəsi özündə heyət üzvlərinin davranışın motivasiyasının vacib amillərini əks etdirir. Eyni zamanda səbəb - idarəetmə sahəsində təcrübəli işçiləri müəyyən edib onları obyektiv

mükafatlandırmaqla idarəetmə əməyinin məhsuldarlığının artırmaq məqsədini güdür.

- xüsusi qabiliyyət, bacarıq və xidmətə görə vəzifədə yüksəlme haqqında idarəetmə qərarları qəbul etməklə, fərdi-inkışaf istiqamətində həmin işçini daha səmərəli əmək üsullarına keçməsi prosesi baş verir;

- idarəetmə heyəti tərkibində daha yüksək vəzifəni tutmaq istəyən iddiaçının qiymətləndirilməsi və seçilməsində şəxsi və texniki qiymətləndirməyə üstünlük verilir.

Bu sahədə texniki vasitələrin köməyilə heyətin qiymətləndirilməsi iki qrup tələbləri nəzərə alaraq həyata keçirilir, yəni birinci növbədə iddiaçının idarəetmə heyəti tərkibində növbəti irəliləyiş kimi seçdiyi vəzifəyə münasibət iddiaçının yalnız özüne ayındır (şəxsi inkişafı planlaşdırılması yə s.).

İkinci iddaçı vəzifə selahiyətlərini yüksək səviyyədə yerinə yetirilməklə, taktiki və stratetiji şəraitdə fəaliyyət göstərməyi bacarmalıdır.

İşçi yeni yüksək vəzifəyə keçməklə, idarəetmə heyətinin tərkib hissəsi kimi müəssisəyə olan münasibəti daha çevik və faydalı olmalıdır. Çünkü idarəetmə heyətində çalışanların her zaman müvəffeqiyyət qazanmaq bacarığı heyət üzvünün əmək fəaliyyətində əsas keyfiyyət kimi müəyyər edilməsi, təşkilatın inkişaf perspektivlərini düzgün qiymətləndirmək idarəetmə işlərini təkmilləşdirmək mümkündür.

8.3. NAMİZƏDİN SEÇİLMƏSİ PROSESİNİN TƏŞKİLİ

Kadr seçim fəaliyyətinin ən vacib hissəsi namızədin idarəetmə heyətinə üzv seçilməsi texnologiyasını nəzərdən keçirərək təşkilatın kadrlara tələbatını müəyyən etməkdir. Kadrlara tələbat altında əməkdaşların sayı, geləcək üçün istehsalat tapşırıqlarının vaxtında və məqsədyönlü yerinə

yetirilməsi başa düşülür.

İdarəetmə heyətinə daxil olan şəxsin inkişafının planlaşdırılması - bu idarəetmə kadrlarına tələbatların müəyyər edilməsi prosesində ibarətdir. Bu prosesin tərkibinə konkret işçinin nə vaxt, harada və hansı ixtisas üzrə hazırlanması işləri daxildir. Bütün bunları gələcəkdə müəssisənin inkişaf perspektivlərini daha geniş miqyasda təmin edə bilən idarəetmə heyətinin hazırlanmasının yekun mərhələsini tamamlayır.

Müasir şəraitdə iqtisadi sosial və ictimai münasibətlərin əvvik surətdə dəyişməsilsə bağlı olaraq müəssisənin idarəetmə heyətine olan tələbat müəyyən vaxt ərzində daxili və xarici faktorların təsiri altında dəyişir. Bu cür dəyişmələr köhnə iş rejiminin saxlanılmasından asılı olmayıb, istehlak bazarında marketing fəaliyyətinin təşkili və tənzimlənməsini həyata keçirə bilən idarəetmə heyəti hazırlamağı nəzərdə tutur.

Müəssisənin idarəetmə heyətinə olan tələbatın digər başlıca cəhəti həmin müəssisənin məhsullarına cəmiyyət üzvlərinin tələbatlarının kəmiyyəti və realize olunacaq məhsulların keyfiyyətinə ciddi tələbkarlıqla bağlıdır. İndiki iqtisadi şəraitdə müəssisə fəaliyyətinin onun idarəetmə heyəti tərəfindən son elmi-texniki nailiyyətlərə və müasir təsərrüfatlılıq qanuna uyğunluqlarına müvafiq olaraq idare olunması zəruri xarakterə çevrilir. Digər tərefdən müəssisə fəaliyyətinin geləcək inkişafı üçün lazımi məsələlərin məqsədyönlü yerinə yetirilməsi, keyfiyyət və kəmiyyət göstəricilərinin kollektiv idarəetmə üsulları vasitesilə artırıqlıdan ibarət olmalıdır.

Heyətin idarəolunma nəzəriyyəsində və təcrübəsində heyət üzvlərinə olan tələbatın müəyyən edilməsində bir sıra üsullardan istifadə edilir. Menecment fəaliyyəti üçün ən çox maraq doğuran üsul sosial-iqtisadi meylli layihələndirmə-

dən istifadə etməklə müəssisə fəaliyyətinə müvafiq gələn varianti işləyib hazırlamaqdır. Müəssisənin işçi qüvvəsinə olan tələbat gələcəkdə hər hansı bir dövrə fərz edilən təlabat səviyyəsindən irəli gəlməklə ekonometrik üsulun köməyi ilə müəyyən edilir.

İdarəetmə heyətinin tekmilləşdirilməsi tədbirlərin layihələndirilməsi üsulu vasitəsilə müəssisənin yaxın və perspektiv dövr üçün idarəetmə işlərində ideya dəyişikliklərini və onun əvvəller malik olduğu quruluşdan proqnozlaşdırılar dövrə görə dəqiqləşdirməni tələb edir. Bütün bu və ya digəri üsullar (normativ, ekspert) heyətin idarəetilməsi üzrə mütəxəssislərin vahid qaydada tədris mexanizminə malik olan baza məktəblərində xüsusi kurslar təşkil etməklə hazırlanmaq mümkündür.

İdarəetmə heyətinin hər bir üzvünün şəxsi inkişafının planlaşması prosesi kifayət qədər genişdir və hətta sistemli xassə daşımaqla ümumiləşdirilmiş şəkildə də verilə bilər. Kadrlara tələbati müəyyən edən üsullardan biri müəssisənin ştat cədvəllərinin tərtibində bütün maraqlı tərəflərin rəy və təkliflərin nəzərə alınmasında verilən təkliflərə əsasən idarəetmə heyətinin tərkibi müəyyənləşdirilməli olduqda, həmin kollektivlərdə istehsal və idarəetmə sahələrində kadrişəiminin düzgünüyü yüksək nəticəli göstəricilərin qazanılmasına səbəb olur. Müəssisənin idarəetmə heyətinin istehsal fəaliyyətinə tam uyğunluq təşkil etməsi ilk növbədə müəssisə rəhbərliyinin kadrişəindən aslidir.

Müəssisənin kadrişəti formalasdırıllarkən işgüzar prinsiplərin gözlənilməsi vacibdir: burada idarəetmə heyətinin tərkibinə qəbul edilən yeni üzvlərin əmək fəaliyyətinin formalarından asılı olaraq onlara vəzifə borcunu aydınlaşdırmaq, işçinin professional inkişafına təminat vermək, idarəetmə heyətinin hər bir üzvünün bütün idarəetmə işlərinin nəticələri üçün tam məsuliyyət daşıdığı əvvəlcədən

dərk edilməlidir.

Müəssisə fəaliyyəti ilə bağlı hər bir işçiyə onun cəlt edildiyi iş sahələrində asılı olaraq dinamik inkişafı ilk növbədə insan amilinin mühüm cəhətlərini nəzərə alaraq müəyyənləşdirilməlidir.

Bələ ki, konkret zaman kəsiyində müəssisə fəaliyyəti üçün nə qədər işçi qüvvəsi tələb olunacağı və həmin işçi heyətinin hansı mənbələr hesabına təmin olunacağı dəqiq hesablanmış texniki-iqtisadi göstəricilərdən ibarət qurumlai vasitəsilə əsaslandırılmışdır. Müəssisəyə işə qəbulun planlaşdırılması prosesi iki istiqamətdə - əmək kollektivlərinin yerli işçi ehtiyatlarından və bəzən bu mümkün olmadıqda xaricdən (kənardan) işçi qəbul etmək hesabına təmin oluna bilər. İdarəetmə heyətinin qarşısında olduqca mürəkkəb məsələləri, yəni yeni əməkdaşlar haradan, nə vaxt və hansı şərtlərlə işə qəbul ediləcəkləri əvvəlcədən müəyyənləşdirilməsi tələb olunur. Bu zaman nə qədər əməkdaşın hansı vaxt müddətinə və ya daimi olaraq başqa iş sahələrinə köçürülməsinin də düzgün planlaşdırılması idarəetmə işlərinin heyət tərəfindən nə dərəcədə düzgün qurulduğunu göstərəcək. Məlum həqiqətdir ki, bazar iqtisadiyyatı şəraitində müəssisənin heyət tərəfindən idarə olunması prosesinin düzgün və səmərəli təşkili bir sıra hallarda kadrişəinin planlaşdırılmasının aparılması vacibdir. Bu proses iqtisadi və sosial mahiyyət kəsb etməklə xüsusi yanaşma tələb edir. Məhz bu zaman hansı və nə qədər işçi qüvvəsinin müəssisədə qalması idarəetmə heyəti tərəfindən həyata keçirilən incə siyasetin düz istiqamətliliyi məlum olur. Kadrların seçilməsində və onların əməyinin ödənilməsinin düzgün və məqsədə uyğun planlaşdırılması gələcəkdə müəssisə fəaliyyətində idarəetmə heyətinin əsas vəzifə səlahiyyətlərini vaxtında və səmərəli icra olunması üçün böyük zəmin yaradır.

İdarəetmə heyətinə şəxslərin seçilməsində və inkişafında əsas maddələr üzrə xərclər əvvəlcədən nəzərdən keçirilərkən aşağıdakı mərhələlərdə aparılan hazırlıq prosesinin üstünlük verilməlidir:

- şəxsin professional öyrənilməsinin planlaşdırılması mərhələləri;
- işçi üçün hansı öyrətmə təlim tədbirləri lazımdır;
- şəxsin inkişafında vəzifə irəliləyişinin perspektiv istiqamətlərinin planlaşdırılması;
- hansı işçilər, nə vaxt idarəetmə heyətində rəhbər təyin ediləcəklər və s.

Göstərilən mərhələlər üzrə aparılan təşkilati işlər kimi idarəetmə fəaliyyətinə cəlb ediləcək şəxsin əvvəlcədən müəyyənləşdirilməsi vacibdir.

Bələ ki, müəssisənin fasiləsiz və səmərəli fəaliyyət göstərməsi üçün onum bütün kateqoriyalardan olan işçi təminatı maneəsiz ödənilməlidir.

İdarəetmə kadrlarına olan ümumi tələbatı hesablamaya imkan verən göstəriciləri müəyyən etmək üçün aşağıdakı nisbi tənlikdən istifadə etmək daha məqsədəyğundur:

$$K_{TN} = \frac{Q_i \cdot t_i}{NIV \cdot 60} \cdot VI$$

burada Q_i - i-plan dövründə iş eməliyyatlarının miqdarı, t_i - vahid i-məlumatına sərf edilən vaxtdır, dəq., NIV - plan dövrünün normativ (tarif) iş vaxtı, saat, VI - vaxt itkisi - məzuniyyət və xəstəlik dövrü. Hesablamada istifadə edilmiş indeks və riyazi hesablama müləqə mənaya malikdir, burada səhəbət yeni istehsalın təşkili və idarə edilməsi üçün əmək ehtiyatlarının seçilməsindən gedir. Müəssisənin yuxarı idarəetmə qurumu tərəfindən aparılan seçim prosesinin keyfiyyətli cəhəti ondan ibarətdir ki, idarəetmə heyətinə lazımi ix-

tisasi olan namizəd qısa müddətdə tapılsın. Bu işin qısa vaxt ərzində müsbət həlli üçün idarəetmə heyəti üzrə boş vəzifənin tam xarakteristikasını vermək vacibdir. Kontret müəssisədə boş idarəetmə vəzifəsi haqqında yerlərin mövcudluğu barədə elanlar aşağıdakı sxemdən istifadə etməklə məsələni qısa müddət ərzində həll etmək mümkündür.

Müəssisə haqqında məlumatların tərkibi

1. müəssisənin adı və müəssisə nişanı;
2. müəssisənin məlumatlar reklamının məzmunu;
3. müəssisənin yerləşdiyi ərazi, onun infaquruuluşu;
4. müəssisənin böyüklüyü, istehsal sahələrinin höcmi;
5. müəssisənin sahə üzrə tutduğu mövqə;
6. idarəetmənin stili - demokratik prinsiplər.
7. işçi heyətinə olaraq tələbatın səviyyəsi;
8. müəssisədə şəxsi inkişaf perspektivləri

8.4. İDARƏETMƏ HEYƏTİ İŞÇİLƏRİNİN EKSPERT QIYMƏTLƏNDİRİLMƏSİ

Müəssisənin idarəetmə fəaliyyətində rəhbər vəzifəye namizədin işgüzər keyfiyyətləri öyrənilməklə yuxarı idarəetmə təşkilatına yeni üzvlər ekspert qiymətləndirmə meyarları müəyyənləşdirməklə seçilir. Bu prosesdə subyektivlik və şərtlik əlamətlərin iştirak etməsi, fərdin qiymətləndirməsinin xeyli çətinləşdirir. Lakin qiymətləndirmə göstəricisinin düzgün seçilmesi və müsahibə məlumatları vəsitiylə iddiaçıları yüksək doğruluqla qiymətləndirmək olar. İddiaçının rəhbər vəzifə üçün keyfiyyət qiymətləndirməsinin mahiyyəti ondan ibarətdir ki, işçi fəaliyyətinin qiymətləndirilməsi ayrı-ayrı funksiyalar və keyfiyyət xüsusiyyətləri üzrə aparılır və hər biri ayrı-ayrılıqla müstəqil şəkildə qiymətləndirilir. Məsələn, qiymətləndirmə imkanlarından

asılı olaraq hər bir göstəriciyə müvafiq bal sistemi vasitəsilə seçimin düzgünlüyünün yekun göstəricisini hesablamaq mümkündür.

Müəssisənin idarəetmə heyətinin tərkibinə qəbul ediləcək yeni işçinin əmək fəaliyyətinin səmərəliyinin qiymətləndirilməsinin gedişində iki əsas tələbi yerinə yetirmək vacibdir:

a) idarəetmə heyətinin yeni üzvünü hansı meyarlara və göstəricilərə əsasən müəyyən etməli;

b) yeni işçinin idarəetmə əməyinin təsirliliyinin müəyyən edilməsi üsullarını dəqiqləşdirməli, bu ona görə vacibdir ki, bir çox hallarda inzibati komanda idarəetmə sistemi öz yerini iqtisadi və sosial psixoloji idarəetmə sistemine verməkdən çəkinir. Bu da öz növbəsində işçilər arasında istehsal daxili münasibətlərin pisləşməsinə götərib çıxarıır.

Bu sahədə aparılmış araşdırımlar göstərir ki, əmək kollektivini idarə edən heyət üzvlərini aşağıdakı ümumi meyarlara əsaslanmaqla qiymətləndirilməsi məqsədə uyğun sayılıb ilər:

1) İdarəetmə fəaliyyəti üzrə məsələnin qoyuluşu, qərarın qəbulu, planlaşdırma, proqnozlaşdırma, idarəetmə məlumatlarının işlənməsinin ağırlığının azaldılması, çox zəhmət tələb edən proseslərin mexanikləşdirilməsi və avtomatlaşdırılması və s.

2) Müəssisənin istehsal fəaliyyətini yüksək tələbkarlıq səviyyəsində idarə etməyi bacaran heyət üzvlərinin seçiləməsi və onlara hərəkət sərbəstliyinin verilməsi.

3) Müəssisədə idarəetmə fəaliyyətinə başçılıq edən rəhbərin kollektiv işdə demokratik üsullara malik olma səviyyəsi və təcrübədə ondan istifadə etmə bacarığı.

4) Rəhbərin şəxsi keyfiyyətləri, təşkilatçılıq qabiliyyəti və tabeliyində olanlara qarşılıqlı münasibəti.

Bazar iqtisadiyyatı şəraitində işləyən müəssisənin rəh-

bərinin əmək fəaliyyətinin öyrənilməsi bir sıra texniki-iqtisadi-sosial meyarların təhlili və müəssisə qarşısına qoyulmuş fəaliyyət proqramlarına əsasən aparılmalıdır. Bu prosesin tərkib hissəsi aşağıdakıların nəzərə alınmasını labüb edir:

1) Plan tapşırıqların yerinə yetirilməsi; 2) İşçi tərəfindən həyata keçirilən intizam normaları; 3) İdarəetmə heyəti işçilərinin fitri istedadı hər hansı bir sahədə dərin bilik, geniş məlumata malik olması; 4) Yerinə yetirilən idarəetmə işinin keyfiyyəti; 5) Yaradıcılıq təşəbbüsü, 6) İctimai tədbirlərin də iştirak etmək və onları yerinə yetirilmə keyfiyyəti; 7) Əmək intizamının saxlanılması tələbkarlıq; 8) Əmək nəticələrinə nəzarət; 9) Verilmiş güzəştli qaydadadan istifadə etmək bacarığı; 10) Rəhbərlik üslubu; 11) Münəqışlı məsələləri aradan qaldırmaq bacarığı; 12) Zəhmətsevərlik, düzgünlük; 13) Rəhbərlik etmə, kollektivi tərbiyə etmə bacarığı; 14) Prinsipiallıq, işgüzərlilik, mütəşəkkillilik, güzəştə getmək bacarığı; 15) Təmkinlilik müvazinətin saxlanması, insanlarla yola getmək; 16) Digərlərinə hörmət etmək hissindən malik olmaq, sayıqlıq, diqqətlilik və insanlara fərdi yanaşma istedadı; 17) İki bölüşdürmək və planlaşdırmaq bacarığı; 18) İstehlakçılarla danışq aparmaq qabiliyyəti; 19) İş vaxtından səmərəli istifadə etmək və əmək şəraiti yaratmaq bacarığı; 20) Zehni cəhətdən inkişaf səviyyəsi.

Sıralanmış meyarları faizlə və ya xüsusi qiymətləndirmə cədvəlindən istifadə etmək olar. Görünüşcə hər bir meyarın mənası eyni deyil, reallığın xüsusi çəkisi əmsalının məqsədə uyğunluğunu müəyyən etmək üçün ekspert qiymətləndirməsi əsasında 10 ballıq quruma görə hesablanması aparıb aşağıdakı nəticələrə gəlmək mümkündür:

1-ci meyar- 10 bal
 2-ci meyar- 8 bal
 3-cü meyar- 5 bal
 4-cü meyar- 10 bal
 5-ci meyar- 7 bal
 6-ci meyar- 6 bal
 7-ci meyar- 8 bal
 8-ci meyar- 7 bal
 9-cu meyar- 5 bal
 10-cu meyar- 6 bal

11-ci meyar- 7 bal
 12-ci meyar- 9 bal
 13-cü meyar- 8 bal
 14-cü meyar- 5 bal
 15-ci meyar- 6 bal
 16-ci meyar- 7 bal
 17-ci meyar- 9 bal
 18-ci meyar- 8 bal
 19-cu meyar- 10 bal
 20-ci meyar- 8 bal

İnteqral əmsallarının köməyilə yekun göstəriciləri hesablanıı və bu zaman təyin edilmiş meyarlara uyğun olaraq onları aşağıdakı düsturla hesablamaq olar:

$$\varepsilon_n = \frac{K_1 \cdot C_{11} + K_2 \cdot C_{12} + \dots + K_n \cdot C_{n1}}{C_{11} + C_{12} + \dots + C_{nn}}$$

harada ε_n - rəhbər vəzifə üçün namızədin əmək keyfiyyəti və işin səmərəliyinin yekun göstəricisi, K_1, K_2, \dots, K_n - namızədin işinin qiymətləndirmə meyari, $C_{11}, C_{12}, \dots, C_{nn}$ - işçi keyfiyyətlərinə uyğun gələn çəki əmsali.

İdarəetmə heyətinin tərkibindəki vəzifəni tutmaq üçün iddiaçının şəxsi keyfiyyətlərin qiymətləndirilməsi meyarları hər bir müəssisənin timsalında müxtəlif ola bilər, onlardan on səciyyəviləri seçilərək qiymətləndirilir:

1. Əməyin qiymətləndirilməsinin nəticələri.
2. İşgüzər və şəxsi keyfiyyətin qiymətləndirilməsi.
3. İdarəetmə heyətinin üzvünün işçiye direktiv təsir etməsinin qiymətləndirilməsi.
- 3a. Əməyin mürekkebliyinin nəzərə alınması şərti ilə.
4. Əməyin qənaətliyinə nail olmaq xüsusiyyətləri.
6. Xüsusi biliklərin səviyyəsinə malik olmaq.

6a. Şəxsi təcrübədən, nəzəri biliklərdən və keyfiyyətlərdən istifadə etməklə heyəti idarə etmək.

7. İdarəetmə heyətinin iş nəticələri nəzərə alınmaqla.

8. Müəssisənin təsərrüfat fəaliyyətinin nəticələrinin hesablanması və idarəetmə işinin qiymətləndirilməsi.

9. İdarəetmə əməyin yekunlaşdırıcı nəticələrinin əsas götürülməsi və heyətin rolunun dəyərləndirilməsi.

10. Heyətin ümumi qabiliyyət və hazırlığı səviyyəsindən, qazanılmış müvəffəqiyətlərin miqyasını genişləndirmək və s. göstəricilərdən geniş istifadə olunmalıdır.

Aşağıdakı hesablama üsulundan istifadə edib ümumi qiymətləndirmə səviyyəsini balla ifadə etmək olar:

$$U = 0,24x_1 + 0,24x_2 + 0,32x_3$$

harada x_1 - iddiaçının iqtisadi bilikleri, qavrama qabiliyyəti, (balla), x_2 - texniki ixtisas üzrə idarəetmə qabiliyyəti (balla), x_3 - inzibati təşkilatçılıq qabiliyyəti (balla)

Alınmış nəticələr iddiaçı haqqında verilənlər bankının doldurulması, idarəetmə heyətində yeni optimallı rəhbərin ilkin obrazının formalşaması və onun uğurlu fəaliyyətinin proqnozlaşdırılması üçün istifadə edilə bilər. İşin bu hissəsində məqsəd idarəetmə sahəsində rəhbər vəzifəyə seçiləmək istəyən bu və ya digər iddiaçılardan məqsədə uyğunluqları və perspektivləri haqqında həqiqətə daha çox uyğun olan məlumatlar toplamaqdan ibarətdir. Ekspert qiymətləndirilməsi alınmış nəticələrin normativlərlə tutuşdurulması ilə yekunlaşdırılır, misal üçün yüksək inkişaf etmiş keyfiyyətlər - 7 bal, orta- 4 bal və zəif - 1 bal. Bu hər alışka digər qiymətləndirmə göstəricisindən istifadə etmək olar, məs., kollektiv üzvülləri tərəfindən rəhbərin iş xüsusiyyətlərinin qiymətləndirilməsi (cədvəl XVI).

Kollektiv üzvləri tərəfindən rəhbərin xüsusiyyətlərinin qiymətləndirməsi

Cədvəl XVI.

Şəxsi və peşəkarlıq xassələri	Göstəricilər səfiyyəsi			
	asağı	orta	yaxşı	yüksək
1. Soriştəllilik	3,0	5,0	6,0	7,0
2. Kommunikabellilik	2,0	4,5	6,5	7,0
3. Emosional davamlılıq	2,5	4,0	6,0	6,5
4. Cəsaret (cürət)	2,0	4,0	4,0	6,0
5. Etibar (inam)	3,0	3,5	6,0	6,0
6. İnadkarlılıq, dönməzlik, əzəmətlilik	2,0	4,0	4,5	6,5
7. Şəxsi cəzibə qabiliyyəti	1,5	3,0	4,5	6,0
8. Əvvəlcədən qeydə qalmaq bacarığı	2,0	3,0	4,0	6,0
9. Natiqlik xüsusiyyətləri	2,0	4,0	5,0	5,5

İdarəetmə heyətinin qiymətləndirilməsi mərhələlərində bir-birini tamamlayan üsullardan vahid qurum kimi də istifadə edilə bilər; onların tərkibinə - şəxsi uyğunluqlar və əməyin nəticəsinin qiymətləndirilməsi prosesi daxildir. Bununla əlaqədar heyətin qiymətləndirilməsində şəxsi və texniki qiymətləndirmə vasitələrindən istifadə edilir. Şəxsin qiymətləndirilməsində əsas rolu birbaşa söhbət və ya müsahibə oynayır. Heyətin qiymətləndirilməsində əlaqələndirici vasitəsi iki istiqamət üzrə yəqinlik əldə etmek mümkündür: birinci, tutduğu vəzifəyə münasibətə görə, ikinci, çalışacağı təşkilata münasibətə görə. Heyətin ekspert qiymətləndirilməsi əsasında istifadə edilən qiymət amillərinin sayına görə də ifadə etmək olar, bunlara kənar vəziyyətdən asılı olaraq

diger amillər də daxildir.

İdarəetmə heyətinə yeni qəbul ediləcək işçilərin seçilməsində və ekspert qiymətləndirməsi ekspertlərdən, yüksək ixtisas və peşə tələb edir, yalnız belə olduqda iddiaçıya da-ha düzgün qiymət vermək mümkün olur. Bu isə gelecekde idarəetmə işləri ilə bağlı başa verə biləcək kadr çatışma-mazlığın əvvəlcədən həll etməyə geniş imkanlar yaratmaqla, rəhbərin əməyini əhəmiyyətli surətdə yaxşılaşdırır. Müəssisənin idarəetmə heyətinə qəbuletmə prosesi bütün mərhələlərin məntiqi davamı olmaqla bir sıra yekunlaşdırma və sənədləşdirməni nəzərdə tutur.

İdarəetmə heyətinə qəbul olunacaq namizədin qiymətləndirmə mərhələlərinə cəlb edilmiş namizədlər hər biri aydınlaşdırıldıqdan sonra, yüksək bal toplamış şəxslər müəssisəyə və ya təşkilata işə qəbul olunmaq haqqında heyəti idarə edən rəhbərin razılığı ilə tərəflər arasında qarşılıqlı razılaşmaya uyğun, xüsusi əhəmiyyət kəsb edən sınaq müddəti göstərməklə müqavilə bağlanır. Sınaq müddəti bitdikdən sonra tərəflərin heç biri onun pozulması haqqında təşəbbüs göstərmək fikrində olmazsa, müqafılə müddəti qeyri-müəyəyen müddətə qədər uzadılır.

Nəzərə almaq lazımdır ki, müqavilənin müzakirəsi işə qəbul olunma prosesinin bir hissəsi olub, işə qəbul etme haqqında rəhbərin imzalanmış əmri ilə ikinci hissə tamamlanır. Ümumiyyətlə, teklif və müsahibə gedisində deyilənlər işə qəbul olunma razılığının bir hissəsi hesab edilir. Menecer müsahibəni aparan zaman firmanın gələcəkdə işçiyə nə təklif edəcəyini dəqiq bilməlidir. İşə qəbul edənlə, işə qəbul edilən arasında bağlanan müqavilə iki tərəf arasında hüquqi cəhətdən rəsmiləşdirilməsi hər iki hüquqi və fiziki şəxsin mənafələri eyni sənədlə onların arzusuna uyğun olaraq tərtib etməklə, hər hansı tərəfin özünü istəyi və təşəbbüsü ilə qüvvədən salına bilər. İşə qəbul etmə haqqında

müqavilə şərtlərinə görə idarəetmə heyətində fəaliyyət sahəsində işin yerinə yetirilməsi haqqında təkliflər tərəfləri arasında bağlanan əmək müqaviləsinə əlavə xüsusi bənd ki mi daxil edilməsi mümkündür. İdarəetmə fəaliyyətinə başlayan fiziki şəxslər idarəetmə heyətinin üzvü kimi öhdəsinə düşən vəzifə səlahiyyətləri dairəsində işin yerinə yetirilməsinə müqavilə şərtlərinə uyğun formada icra edir. Firma fəaliyyətə bağlı tələb olunan hallarda idarəetmə heyətine tabe olan işçilərə lazımi göstərişlər verməklə vəziyyəti tam nəzarət altında saxlamaq lazımdır. İdarəetmə heyətinin aparıcı üzvü kimi təlim xassəli göstərişlər verməklə yanmış böhran vəziyyətini çəvik surətdə aradan qaldırmaq şəxsiyyətin zəruri keyfiyyətidir. Bu isə idarəetmə heyətinin hər bir üzvündən özünün fərdi keyfiyyətlərini daim dinamik inkişaf xəttinə malik olması, müəssisədə, sahədə və rəqabət dairəsində hökm süren bütün iqtisadi dəyişiklikləri nəzəre alması vasitəsilə həyata keçirilməlidir.

Müəssisə ilə idarəetmə heyətinə qəbul olunan fiziki şəxslər arasında bağlanan müqavilənin müddəti və şərtləri haqqında məlumatların minimal həcmi aşağıdakılardır özündə eks etdirir. Tərəflərin adı, işə qəbul edən firma və işə qəbul olunan fiziki şəxsin işə başlama vaxtı (müqavilənin qurtarma müddəti, əgər müqavilə müddətlidirsə); tarif əmək haqqı, səviyyəsi və ya göstərilən əməyin ödənilməsi üsulu; əməyin nəticələrinin ödənilməsinin dövrlülüyü (həftəlik, aylıq ödənişlər); bayram və istirahət günləri, işdə fərqlənmələrin ödənilməsi; bədbəxt hadisələrlə və ya xəstəliklərlə əlaqədar buraxılan iş günlərinin rəsmileşdirilməsi qaydası və onların ödənilməsi və s. müqavilə şərtlərində dəqiqləşdirilmiş formada göstərilməsi vacibdir. Bu, gələcəkdə müxtəlif səbəblərdən təreflər arasında mövcud ola biləcək hər növ münaqışların qısa vaxt içərisində həll olunması üçün istifadə oluna bilər.

9. HEYƏTİNİN YENİDƏN HAZIRLANMASI MƏRHƏLƏLƏRİ, ONLARIN ÖSASLANDIRILMASI

9.1. İDARƏETMƏ HEYƏTİNİN ŞƏXSİ INKİŞAF AMİLLƏRİ

İdarəetmə fəaliyyətində çalışan hər bir şəxs özünün yaxın gələcəkdən başlayaraq inkişaf perspektivi üzərində düşünür. Bu istiqamətdə işçi təkcə işlədiyi müəssisədə deyil, həm də digər idarəetmə sahələrinə aid məlumatlarla maraqlanır. Məsələn:

Müəssisə üzrə əsas məlumatların təsnifatını öyrənərkən boş vəzifə yerləri haqqında məlumatlar kompleksinə daxil olan digər amilləri aydınlaşdırmağa çalışır, o cümlədən:

- a) boş vəzifənin təxmini yaranma səbəbləri:
 - müəssisə daxilində, istehsalın yenidən təşkili, yeni idarəetmə həlqəsinin yaradılması, təqaüdə çıxma, müəssisədən kənar işlərin meydana gəlməsi; müəssisənin genişlənməsi, böyük bazar öhdəliyi ilə bağlı yeni satış ərazilərinin mənimsənilməsi;
 - b) əmək kollektivinin idarə edilməsi, idarəetmə heyətinə aid məsələlər dairəsinin genişlənməsi ilə əlaqədən yeni mərhələlərin yaranması;
 - c) müəssisənin idarəetmə heyətinin daxili və xarici səlahiyyətlərə uyğun iddiaçının seçim mümkünlüyü, müəssisə rəhbərinin sahənin digər idarəetmə pilləsinə görə statusu - birbaşa rəhbərliyə tabe olmaq xüsusiyətləri;
 - ç) müəssisədə işlədiyi müddət ərzində heyət üzvlərinin inkişaf imkanı: fərdi inkişaf üçün münasib yer, müəssisənin idarəetmə pilləsində konkret vəzifəni qazanmaq şansı və s.

Heyətin idarəetmə təcrübəsində ən geniş yayılmış üsulları içərisində iddiaçının şəxsi göstəriciləri əsas götürül-

məklə müvafiq qiymətləndirmə meyarlarından istifadə olunması qarşıya qoyulan məqsədlərə çatmayı daha çox dəqiqləşdirir. Məhz buna görə müəssisənin əsas idarəetmə rəhbərliyi tərəfindən hazırlanın və iddiaçıya ünvanlanan məlumatlar aşağıdakılardır müəyyənləşdirmək vəzifəsini daşıyır:

a) iddiaçının qəbul olunmaq istəyi, vəzifəni yerinə tətbiq üçün professional hazırlıq səviyyəsi;

b) idarəetmə heyətinə qəbul olunanların integrasiya imkanı, rəhbərlik xüsusiyyəti, müstəqil qərar qəbul etmək qabiliyyəti və s. nəzərə alınır.

İdarəetmə heyətinə yeni üzvün seçilməsində səhvə yol verməmək və seçimin optimallığının təmin olunması istiqamətində iddiaçıya müəssisənin üstünlükleri və hər bir işçiye təqdim olunan güzəştlər haqqında məlumatlar onlara əvvəlcəden çatdırıldıqda seçimin düzgünlüyü daha yüksək olur. Məsələn, həmin məlumatlara aid oluna bilər:

1. Müəssisə haqqında bütün zəruri məlumatlarla tam həcmidə malik olmaq, onların həqiqiliyini sübut edən materiallarla tanış olmaq.

2. Heyət üzvlərinin daimi əmək haqqının səviyyəsinin əvvəlcəden bilmək və onun kəmiyyətinin artırılması imkanlarını müəyyənləşdirmək.

3. Yeni qəbul edilmiş heyət üzvlərinə müxtəlif sosial-məişət yardımlarının edilməsi, iş vaxtı qrafikinin əvvəlcəden imkanlarının verilməsi və s.

Müəssisənin idarəetmə heyətinin tərkibindəki boş vəzifənin iddiaçı tərəfindən tutulması problemin həlli, işə qəbul etmə haqqında verilən qərarının imzalanması ilə başa çatır. İdarəetmə heyətinin gücləndirilməsi məqsədilə aparılan seçim problemini həll edərkən birinci növbədə müəyyən etmək lazımdır ki, iddiaçı həmin vəzifəyə uyğun gelir, ya yox? Bu mühüm işdə səhv etmək hər iki tərəf üçün çox

baha başa gələ bilər. Məsələn, işçi 3 aydan sonra özünü həmin vəzifəyə tam uyğun gəlmədiyini müəyyən edərək müəssisədən gedəcək. Neticədə həm müəssisə ona lazımlı olan zəruri iş vaxtı itirilməklə bərabər, həm də uğursuz seçim şəxsin özünü ruhdan salmış olacaqdır.

Məhz müəssisə üçün qiymətli vaxt itkilərinə yol verməmək məqsədilə heyətin tərkibinə yeni üzvlərin seçilib qəbul edilməsi prosesində müxtəlif mahiyyətli məlumatlardan istifadə edilməlidir. Belə zəruri məlumat mənbələri kadrların seçilməsində səhvdən qaçmaq üçün müəyyən konkret köməklik göstərməklə, gələcəkdə, nəzərdə tutulmuş izafə idarəetmə xərclərindən azad olmağa imkan yaratmış olacaqdır. Bu istiqamətdə müəssisə üzrə boş vəzifəni tutmaq iddiasında olan şəxslərin aşağıdakı ilkin sənədləri təqdim etmələri vacibdir.

İddiaçı haqqında məlumatlanma mənbələri:

- iddiaçının əsaslandırılmış qəbul ərizəsi;
- fotosəkil;
- tərcüməyi-hal;
- şəxsi anket vərəqi;
- ixtisas-təhsil səviyyəsi haqqında sənədin əslı;
- kənar hüquqi şəxslərin tövsiyələri, məktubları;
- qəbul edilənlə aparılan müşahibənin və ya səhbətin nəticələrini eks etdirən məlumat-arayış;
- sınaq işi üzrə əldə olunmuş nəticə-arayışı;
- idarəetmə heyətinə yararlıq üçün komissiyanın rəyi;
- psixoloji testdən keçmək haqqında nəticə-arayışı;
- əvvəlki iş yeriini təsdiq edən sənəd və ya əmək kitarbcasının əslı və s.

İddiaçı haqqında məlumatların tərkibinin dəqiqləşdirilmə əhəmiyyəti ondan ibarətdir ki, namizəd haqqında ilk ümumi təəssüratları sənədləşdirməklə gələcək heyət üzvünün "xarici" görünüşü haqqında təsəvvür yaranır. Bu isə id-

diaçının həmin vəzifəyə yararlığı haqqında düzgün obyektiv qərar çıxarmağa böyük yardım edir. Digər tərəfdən idarəetmə heyətinin üzvləri arasında uzun müddətli sağlam münasibətlərin davam etdirilməsinə xidmət edən aşağıdakı prosesləri həyata keçirməyə şərait yaratır:

- yeni iş yerində fəaliyyətin bərpası prosesinə sərf ediləcək vaxtı və şəxsin malik olduğu hissələri öyrənməyə imkan verir;
- vəzifəyə yeni qəbul edilən haqqında ən vacib məlumatlar toplanır, sistemləşdirilir, saxlanılır, onların yaddan çıxmاسına imkan verilmir;
- vəzifəyə uyğun seçilənin təhsili barədə məlumat verir professional ixtisasın əldə edilməsi haqqında inandırıcı fakt olur;
- yeni iş yerinə yararlılığın bütün aspektlərini işıqlandırmaqla, iddiacı digər əlavə məlumatlarla özünü tanıdır;
- vəzifəyə qəbul edilən haqqında konkret təəssüratları verir, köməkçi mənbələrdən istifadə etməklə onun yararlığını haqqında məlumatı tamamlamağa imkan verir;
- müəyyən edilmiş işi başqalarından daha tez və keyfiyyətli yerinə yetirmək bacarığı, xüsusi idarəetmə fəndlərinə və vərdişlərinə malik olmaqla böhrandan çıxməq hazırlığını və eləcə də şəxsi bacarığını göstərir.

Heyətin idarəetməsi fəaliyyəti həmcinin iddiaçının intellekt səviyyəsini, professional keyfiyyətini və xasiyyətinin bir sıra mühüm əlamətləri haqqında təəssürat yaratır. Nəzər almaq lazımdır ki, namizəd haqqında yazılmış və ilk baxışda mühüm əhəmiyyət kəsb etməyən faktlar iddiaçının ümumi xasiyyəti və vəzifəyə yararlılığının şəxsi aspektləri haqqında məlumat verir. Əgər namizəd rəhbər vəzifəyə iddia edirsə, onun tərəfindən yüksəlmış, lakin vəzifəyə qəbul üçün o qədər də əhəmiyyəti olmayan bütün məlumatları iddiaçının razılığı ilə ərizəyə əlavə etmək va-

cibdir və həmin məlumatlar ciddi faktə söykənməlidir.

Əvvəlki fəaliyyət dairəsini işıqlandıran tərcüməyi-həvəs vəsitsilə idarəetmə heyəti tərkibində namizədin özünü necə reallaşdıracağını və kollektiv idarə olunma prinsiplərinə uyğunlaşacağıni nisbi surətdə görmək mümkündür.

Şəxslərin seçiləməsi zamanı təklif olunan informasiya mənbələri müxtəlif görünüşlü karta və formulyarda doldurula bilər və onlarda hər şeydən əvvəl işçinin ixtisası əks olunmalıdır. Kartada misal üçün, işçiyə verilən əsas tələblər göstərməklə, çoxsaylı bal qurumu ilə qiymətləndirilə bilər. Belə yanaşma yeni işçinin malik olduğu keyfyyətlərə görə işə necə uyğun olduğunu aşkar etməyə imkan verir, namizədin testdən topladığı ballar və ona göstərilən tələbin qiyməti ilə müqayisə edilir. Yalnız bundan sonra idarəetmə heyətinin tərkibinə seçiləcək iddiaçı haqqında müəyyən nəticəyə gəlmək mümkündür. Uzun illərin təcrübəsi göstərir ki, iddiaçının seçiləməsində istifadə olunan bu üsul, digərlərinə nisbətən ən çox sinanılmış üsul sayılmaqla, öz etibarlılığı ilə daha çox diqqəti cəlb edir.

Real bazar münasibətləri şəraitində müəssisə iqtisadiyatının və onun işçi kollektivlərinin sosial-iqtisadi inkişafın ən başlıca məqsədi hər bir əməkçini gələcək dövr üçün daha sağlam ruhda yetişdirmək və onların müəssisə ilə bağlılığını geniş müstəvilər üzərində qurmaqdır. Məlumdur ki, kollektivdə çalışan hər bir işçi yer üzünün ən şüurlu varlığı olmaqla, bütün canlılıarda nisbətən daha yüksək düşüncə tərzinə, zəkaya, yaratmaq imkanlarına malik olduğu üçün özüne qarşı xüsusi yanaşmanı tələb edir.

Məhz bu səbəbdən konkret şəraitdən asılı olaraq müəssisə və ya təşkilatın idarəetmə heyəti tərəfindən hər bir işçiyə məxsus olan sosial-psixoloji xüsusiyyətləri bilməklə, özlərinin idarəetmə fealiyyətində həmin bilgilərdən məqsədönlü istifadə etməyi bacarmalıdır. Nəzərə almaq la-

zimdür ki, hər bir işçi yüksək yaradıcı əməyə və geniş hərəkət dairəsinə malik olan insandır. O konkret iş sahəsinə meyl göstərməklə, həmin ixtisas dairəsində böyük əmək potensialına malik olduğunu öz arzu, istək və fərdi bacarıq, ilə sübut etməyə həmişə hazırlıdır. Başlıca məsələ həmin strateji məqsədləri idarəetmə prosesində aşkar görmək, hiss etməkdən və mövcud imkanlar daxilində onları reallaşdırmaqdan ibarətdir. Deməli, müəssisəni idarə edən heyət üzvlərinin düşüncələri təkcə özlərinin malik olduğu səlahiyyətlər dairəsində reallaşdırmaqla bitməyərək, daha geniş diapazonlu olmaqdan ibarətdir. Yəni bilavasitə tabeliklərində onların hamı tərəfindən ola bilsin ki, bacarıq və istedadlarını üzə çıxarmaq, onları kollektiv inkişafə istiqamətləndirməklə, həmin fərdlərin içərisindən idarəetmə heyətinə layiqlilərini cəlb etmək lazımdır.

Müəssisənin idarəetmə fəaliyyətində bu hallar nə qədər tez-tez müşahidə olunarsa, heyətin idarəolunması prosesi bir o qədər asan və səmərəli olacaqdır. Bütün hallarda heyətin idarəetmə əməyi və onların hər birinin idarəetmə mədəniyyəti tabe olanlara qarşı nəzakətli olması ilə qarşılıqlı vəhdət təşkil edir. Idarəetmə heyətinə daxil olan fərd özünün sırf vezifə səlahiyyətləri çərçivəsində çıxış edən, məşhur olmayıb, tabe olan işçilər içərisində hem də öz yüksək intellektual səviyyəsilə kollektiv üzvləri ağır əmək situasiyalarında bədii yumoristik ifadələrdən istifadə etməklə yaranmış gərginliyi aradan qaldırmaq imkanını heç vaxt unutmalıdır. Bir sözlə idarəetmə heyətinə daxil olan hər bir şəxs sırf inzibatiqliq meyilləri ilə deyil, insanı hissələri əvvəlcədən duya bilmək qabiliyyətinə malik olmaları vacibdir. Çünkü bu hissələr vasitəsilə onlar rəhbərlik etdikləri iş sahələrində işçilərin gərgin (bu bəzən sünü surətdə tərədildiyi üçün xüsusi təhlükəli sosial mahiyyət daşıyır) vəziyyətdən çıxarılması üçün istifadə edilməlidir. Göründüyü

kimi idarəetmə heyəti, ilk növbədə onun rəhbəri çalışdıq; müəssisənin texniki xüsusiyyətləri bilməklə yanaşı, qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün tabeliklərində olanlar psixoloji xüsusiyyətlərini dərindən bilməklə bərabər, işçilərlə mənəvi-etiq və estetik münasibətlərin daima canlı olmasına çalışmalıdır. İdarəetmə heyəti ilə idarəolunanlar arasında normal işçi münasibətlərin yaradılmasında hər iki tərəfin şəxsi əlaqələri yalnız normativ sənədlər çərçivəsində deyil, ən əsası onların obyektiv əsaslar üzərində qurulmasına səy göstərilməsidir. Bu zaman idarəedənlər tərəfindən yüksək tələbkarlıq prinsipial mövqədən yanaşma ilə aparıldığda, idarəolunanlar tərəfindən həmin idarəetmə məqsədlərinin tam həcmdə yerinə yetirilməsi ehtimalı yüksək olmaqla, normal işçi münasibətlərinin uzunmürlüyünü təmin etmiş olacaqdır.

9.2. HEYƏTİN YENİDƏN HAZIRLANMASI ÜSULLARININ DİNAMİKASI

Hər bir konkret halda öyrətmə üsulları müxtəlif formalarda qəbul edilməklə şərh edilir. Öyrətmə üsulu köməkçi vasitə sayılmaqla tədris prosesinin aparılması qaydaları ilə müəyyən edilir. Belə ki, fəaliyyət sahələri ilə bağlı tətbiq edilən öyrətmə vasitələri əvvəlki hazırlıq planına uyğunlaşdırmaqla tərtib olunur. Hal-hazırda metod adı altında fəaliyyətin planlı şəklini başa düşməklə bərabər, işçinin tədris prosesinin təşkili formalarının köməyi ilə optimal surətdə öyrətmə problemləri həll olunur. Bununla bərabər yenidən hazırlanma prosesində qarşıya qoyulmuş məqsədə çatmaq üçün digər perspektiv üsullar da nezərdən keçirilməlidir, bunun üçün alternativ variant hazırlanmalıdır.

İdarəetmə heyətinin iş üslubunun dəyişməsi eyni zamanda öyrətmənin texniki vasitələri ilə əlaqədar olmaqla,

həm də onlardan asılıdır. Cəmiyyətdəki dəyişmə və peşəkar idarəetmə fəaliyyəti tam sərbəstlik şəraitində düzgün idarəetmə qərarları qəbul etmək bacarığını tələb edir. Bu keyfiyyətlərə malik olmaq üçün idarəetmə işçilərinin şüurundakı məqsəd aydınlığı, işçilərin əmək nəticələrində olan dəyişmələri vaxtında görməklə, yenidən hazırlığın məqsədləri haqqında tam təsəvvüre malik olmalıdırlar.

Hələ bu yaxınlara qədər belə bir fikir yaranmışdı ki. yaxşı idarəetmə heyəti tədricən əmək prosesində formalasılır. Lazımı təcrübələrin əldə edilməsi üçün öyrənmə ilə bağlı sahələrin yaradılması üçün xüsusi lüzum yoxdur. Lakin həyat özü göstərir ki, "Sınaq və sehv" üsludan alınmış biliyi heç bir dərs əvəz edə bilməz - fikri bazar iqtisadiyyatı mühütündə əsassız deyil. İdarəetmə heyəti üzvlərinin yenidən hazırlıq prosesində öyrətmənin passiv üsulunun özünü də iki müxtəlif istiqamətə meyl etmək xassəsi mövcuddur, onlar aşağıdakılardan ibarətdir (cədvəl XVII):

Cədvəl XVII.

passiv cavab yığımı	aktiv cavab axtarışı
nözarət altında öyrətmə; mərkəzləşmiş, simmetrik öyrətmə; məhdudlaşmış imkandan istifadə ilə hazırlanq; problemsiz məlumat almaq imkanı olmaması; qışaxlaşsəli məlumatata meyl etmək; keçmiş idarəetmə meyarlarının öyrənilməsi; köhnəlmış idarəetmə ifadələrini öyrənmo;	sərbəst öyrətmədən istifadə; qeyri-mərkəzdəşdirilmiş, differensiasiya edilmiş; öyrətməni açıq sistemə dəyişmək; problem və yaranmış vəziyyəti əlaqəli öyrətmə; ümumi, geniş bilik, vərdiş olmaq; bütün komplekslərin öyrənilməsinə soy göstərmək; inkişafla yönəlmüş yenilik axtarışı, öyrətmənin çəvik üsullarından böhrəlmək;

<p> yeni idarəetmə fəndlərini sistem kimi qəbul etməmək; standart biliklərə görə öyrətmə; idarəetmə işlərində kitab mənbələrindən istifadə.</p>	<p><i>Cədvəl XVII ardı</i> digər sahə üsuluna meyilli olmaq; bacarıq və vordişlə bağlı üsulların müxtəlifliyi; öyrətmənin texniki və əyani vəsitolorının müxtəlifliyi.</p>
--	---

İdarəetmə heyətinin yenidən hazırlığı müasir üsullardan və öyrətmənin müxtəlif texniki vasitələrindən istifadə etməklə aparıllarsa işçilərdə sərbəst qərar qəbul etmə qabiliyyəti də təkmilləşər. İdarəetmə heyətinin fəaliyyət dairəsində sərbəstliyin artması idarəetmə qərarlarının obyektivliyinə təsir etməklə işçinin özünün inkişafına ciddi təkan verir və bu inkişaf hər vasitə ilə genişlənməlidir.

Yenidən hazırlıq şəraitinin dəyişməsi ilə bərabər öyrənmənin daxili tələbatlarının dəyişməsi sayəsində kifayət qədər əlavə imkanlar yaranır. Bu zaman müəssisəsə həyatına yaxın təcrübə və nəzəri problemləri müzakirə etməklə, konkret situasiyanın baş vermə səbəbləri, onların həlli yollarını qeyd edirlər. Kadrların yenidən hazırlığında öyrənmənin fəal üsullarından istifadə, heyət üzvlərinin üzərinə düşən tapşırığı səmərəli və keyfiyyətli yerinə yetirmək imkanlarını artırır və heyətin idarəedilməsi sadələşir.

Heyətin idarəedilməsi problemlərini gözdən keçirməklə, aşağıdakı məntiqi nəticələrə gəlmək mümkündür:

- əmək prosesində insanın davranışını həmisişlik verilir, bu daxili və xarici təsirlərdən asılı olaraq dəyişilir;

- heyətin peşəkar inkişafı əsasında peşəkar səmtləşmə və kollektivə uyğunlaşmanın düzgün istiqamətlənməsi, işçi əməyinin nəticələrinin layiqincə qiymətləndirilməsi, xidmət üzrə irəliləyiş üçün təkzib edilməz mənbədir;

- işçinin peşəkar inkişafı ilə əlaqədar şəxsi planlarının məcmusu onun işə qəbul olunmasının başlıca amilidir;

- kadrların hazırlığı idarəetmə işlerinə öyrətmə vasitəsi ilə lazımi vəzifəyə yüksəlməklə və tapşırılan işləri keyfiyyətlə yerinə yetirmə prosesi ilə tamamlanır;

- idarəetmə heyətinin ixtisasın artırılması gələcəkdə əmək fəaliyyətinin tənzimlənməsi istiqamətində idarəetmə biliyinin yeniləşməsinin daimi prosesidir, bu isə yeni iqtisadi münasibətlərə uyğundur.

Bazar iqtisadiyyatına keçid yenidən kadı hazırlığının köhnə ölçülü təhsil sisteminin sahələrarası təhsil sistemi ilə dəyişdirilməsini tələb edir. Bu o deməkdir ki, heyətin peşəkar inkişafı prosesində prinsipcə, idarəetmə heyətinin hazırlanması üzrə məqsədin qoyuluşunda və ixtisasın yüksəlməsi prosesində mövcud münasibətlərdə də dəyişmələr baş verir.

Bazar münasibətlərinə keçid dövründə kadrların ixtisasının artırılması üçün dəqiq sistemləşmiş üsulların dinamiki surətdə dəyişdirilməsi adı hal kimi başa düşülməlidir. Bununla bağlı idarəetmə heyətinin yenidən hazırlığı yeni yanaşma prinsipinə əsaslanmalıdır. İdarəetmə üzrə məqsədin qoyulması sahəsində ölkədəki iqtisadi vəziyyəti nəzərə alan amillərlə bağlı müvafiq yenidən təşkil etmə işləri aparılmalıdır. Təcrübələr göstərir ki, iş günü ərzində idarə rəhbəri öz işinə və eləcə də tabeliyində olanların fəaliyyətinə bu və ya digər dərəcədə tə'sir edən 10 mindən 20 minə qədər sözdən istifadə edir. Rəhbərin işlətdiyi sözlərin, ifadələrin və işarələrin əbas yərə itirilməməsi üçün aşağıdakı amillərə ciddi əməl edilməsi olduqca vacibdir:

a) söhbət etdiyiniz, öz həmsöhbətinizi malik olduğu xassələri dərinlən və hərtərəfli öyrənməyə çalışın;

b) həmsöhbətinizin düz gözlerinə baxmaqla, söhbətinizi davam etdirin, belə etdikdə o, sizin sözlərinizə daha böyük maraqla qulaq asar və lazımı nəticələr çıxarmış olur;

c) göstəriş və digər xassəli söhbətlərdə əsas mövzu üzrə

istiqaməti müəyyənləşdirildikdən sonra, ondan yayılmamaga çalışmaqla daha yüksək nəticələr qazanmaq olar;

ç) həmsöhbət kimi seçdiyiniz şəxslər böyük hörmət və nəzakətlə yanaşın, çünki həmin şəxs onun üçün olduqca vacib olan məsələni həll etmək üçün gəlmışdır;

d) səbrli olmağa çalışın, həmsöhbətiniz olan şəxsi heç vaxt tələsdirməyin və onu əsəbləşdirməyə səbəb ola biləcək sözlərə, işarələrə, hərəkətlərə də qətiyyən yol verməyin. Göstərilən şərtlərə əməl etməklə idarəedən rəhbər, lider öz fəaliyyətində nəzərdə tutulandan da artıq yüksək nəticələrə nail ola bilər.

İdarəetmə mərhələsinin yüksək pilləsində duran rəhbərin gündəlik fəaliyyəti prosesində müxtəlif səbəblər üzündən bəzi uğursuzluqlar baş verə bilər. Belə uğursuzluqlar bir qayda olaraq təkcə idarə olunanların fəaliyyətinə deyil, ilk növbədə idarəedənin şəxsi əhval-ruhiyyəsinə və onur rəhbərlik etdiyi müəssisənin istehsalat nəticələrinə mənfi təsir göstərə bilər. Həmin uğursuzluqlar əsasən idarəedən tərəfindən aşağıdakı qrup hərəkətlərə yol verildikdə baş verir və onun ağır nəticələrini hesablamaya çətin olur:

a) idarəedən şəxsin fəaliyyət göstərdiyi sahədə yüksək iş aparma xüsusiyətlərinə malik olması;

b) idarəedən şəxsin fəaliyyət göstərdiyi sahələrin inkişaf perspektivliyini görməməsi və bu sahədə müstəqil mülahizələr apara bilməməsi;

c) idarəedən şəxsin - rəhbərin öz fəaliyyət dairəsində işlə əlaqədar yetkin fikirə malik olmaması və idarəolunanlar arasında istehsalatla bağlı aparıcı geniş miqyaslı təəssüratlar, məlumatlara malik olmaması;

ç) idarəedən rəhbərin özünü idarəolunanlar arasında nümunəvi apara bilməməsi, tabelikdə olanlarla kobud və nəzakətsiz hərəkətlərə yol verməsi, işçilərlə birləşməyi və birləşməyi qaydalarına ciddi əməl etməməsi və s.

İdarəetmə mərhələsinə başçılıq edən şəxs - rəhbər bir qayda olaraq bütün fəaliyyəti boyu unutmamalıdır ki, onun liderlik etdiyi əmək kollektivinin hər bir üzvünün əmək fəaliyyətinin son həddini keçdikdə, onların əmək məhsuldarlığını qaldırmağa çalışmaqdansa, daha ağıllı və uzaqqorənliklə idarəolunanların hər birinin qayğısına vaxtılı-vaxtında qalmalıdır. İşçilərdə müvafiq təsərrüfat və şəxsi maraqların yüksək səviyyədə təmin olunmasına rəhbər bütün bacarıqlarını və təcrübəsini sərf etməlidir. Bu sahədə müvəffəqiyətlərin daha çox və təsirli olması üçün idarəetmə qurumlarına başçılıq edən şəxsin özünün nüfuz dairəsini daha da genişləndirməyə, nəzəri və təcrübi biliklərini artırmağa borcludur, bu həm də həmin şəxsin özünün marağına uyğundur.

9.3. İDARƏETMƏ HEYƏTİNİN ƏMƏYİNİN TƏŞKİLİNİN İQTİSADI SƏMƏRƏLİYİ

Müasir dövrde firma fəaliyyətində idarəetmə əməyinin təşkilinin elmi əsaslar üzərində təkmilləşməsi məsələsi iqtisadi inkişafın ən mühüm tələblərindən birinə çevrilmişdir. Məhsullar qüvvələrin sürətli inkişafı qanuna uyğun olaraq idarəetmə əməyinin elmi təşkili üzrə qarşıya qoyulan perspektivə nail olmaq tələblərini genişləndirir. İqtisadiyyatın müasir inkişaf imkanları idarəetmə proseslərinə elmi yanaşmağı tələb edir və bu sahədə ən vacib imkanlardan biri, idarəetmə əməyinin təşkili səviyyəsinin iqtisadiyyatın inkişafının yüksəlməsi amilinə çevrilə bilməsidir. İdarəetmə heyətinin əməyinin elmi-texniki təşkilinin başlıca istiqamətindən və müəssisə fəaliyyətində asılı olaraq xüsusi təşkilati principlərə uyğun aralıq mərhələlərin yaradılmasıdır. Bu principlər aşağıdakılardır:

a) heyət üzvlərinin iş günü ərzində əmək fəaliyyətində bağlı olan hərəkətlərə qənaət prinsipi. Belə ki, iş üzrə tapşı-

rıqları yerinə yetirərkən artıq, lazımsız, tez-tez təkrar olunan hərəkətlərin qarşısını almaq və bu sahədə zəruri əmək vər-dişlərini təkmilləşdirməklə yaxşı göstəricilərə nail olunur.

b) idarəetmə heyətinə aid iş yerlərinə xidməti tənzimlədən əlaqələndirmə mərhələsi. Burada iş yerinə xidmətə sərf olunacaq vaxtı əvvəlcədən qeydə almalı, idarəetmədə ahəngdarlığın pozulmasına imkan verilməməlidir;

c) idarəetmə heyətinin rəhbərlik etdiyi sahəyə müvafiq ixtisaslı fəaliyyət sahəsinin seçilmesi, məsuliyyət çərçivəsində heyət üzvlərinin yerinə yetirdiyi işə uyğun gəlməsi prinsipinə ardıcıl əməl etmək;

ç) heyətin fəaliyyətində əmək normalarının idarəetmə sahəsində iqtisadi-texniki və psixoloji amillərə görə əsaslandırılması prinsipi və s.

İdarəetmə hər bir iqtisadi durum, müəssisənin təsərrüfat işlərində fəaliyyətin çevik idarəetmə qərarlarının işlənilək hazırlanmasını, qəbulunu və həyata keçirilməsini tələb edir. Məhz bu mərhələdə müəssisənin əsas idarəetmə heyətinin üzvlərinin özlərinin aktivlik dərəcəsi mühüm rol oynayır. Təcrübədə məhz bu kateqoriyadan olan heyət üzvləri əmək kollektivində işçi əməyinin səmərəli təşkilinə rəhbərlik etmək üçün çevik qərarlar və idəyalar verirlər. Bu prinsiplər mahiyyət etibarilə aşağıdakı amilləri əhatə edir:

a) elmlilik prinsipi. Burada elmi əsaslarla əməyin təşkili haqqında obyektiv məlumat almaq üçün hər bir cəhətdən əsaslandırılmış tədqiqat və təhlil üsullarının tətbiqini nəzərdə tutur;

b) məqsədyönlük prinsipləri dedikdə, mühəndis texniki işçilərin ƏET-nin əvvəlcədən düşünülmüş və cəmiyyət təlabatlarına uyğun inkişaf qanunundan irəli gələn yeni idarəetmə üsullarını tətbiq olunmasını nəzərdə tutur. Mühəndis-texnik işçilərin, qulluqçuların və fehlələrin əməyinin elmi təşkili məsələlərini müəssisənin texniki-sənaye maliyyə

planının xüsusi bölümündə göstərilməlidir.

c) heyətin idarə olunmasında komplekslik prinsipinə əməl edilməsi. Müəssisə fəaliyyətinin idarə olunmasında heyət üzvlərinin gərgin əməyinin yüksək səmərəliliyi yalnız komplekslik əsasında, əməyin təşkilinin ayrı-ayrı qurumlar üzrə təkmilləşdirilməsi aparılmalıdır. Bu sahədə istənilən müsbət irəliliyə məcmu işçi kateqoriyaları ilə tam yaradıcı əmək münasibətlərində əldə etmək olar. Heyətin idarə olunmasında komplekslik prinsipini bəzən vahid qurum daxili fəaliyyət prinsipi də adlandırırlar. İdarəetmədə komplekslik prinsipi əməyin elmi təşkilinin ayrı-ayrı istiqamətləri arasında sıx əlaqə olmasını tələb edir;

ç) heyətin idarə olunmasında aidiyyatı ixtisaslaşmə prinsipi. Bu prinsip heyət üzvlərinin idarəetmə əməyinin elə bir bölgüsünü aparılmasını zəruri hesab edir ki, burada işçilərin ayrı-ayrı iş yerlərində şöbə, büro, qurup tərkibində və müstəqil fəaliyyət göstərilməsi təmin edilsin və iş sahələrində ixtisaslarını yüksəltsinlər;

d) heyətin idarə olunmasında mütənasiblik prinsipi müəssisənin idarəetmə aparatının bütün bölmələrində, eləcə də ayrı-ayrı iş yerlərində və qurulplarda işçilərin əmək məhsuldarlığının bərabər səviyyədə olmasının təmin edilməsini nəzərdə tutur. Bu isə öz növbəsində bütün idarəetmə vəzifələrinin kompleks surətdə və vaxtlı-vaxtında heyata keçirilməsinə imkan verir. Qeyd edilənlərlə bərabər idarəetmə aparatının ayrı-ayrı həlqələrində çalışan işçilərin sayının normativə əsasən müəyyən mütənasibliyi təmin edən amillərin gözlənilməsi zəruridir;

e) heyətin idarəedilməsi ilə əlaqədar nəzərdə tutulan qərarların qəbulunda paralellik prinsipi vaxt etibarilə müxtəlif mərhələlərə aid işlərin qovuşması yolu ilə ayrı-ayrı proses və əməliyyatların eyni vaxtda və keyfiyyətlə yerinə yekrəndən təmin ediləcək olacaq. Bu prinsipin tələblərinə əməl olun-

ması idarəetmə işlərin icra edilməsi müddətinin əhəmiyyəti dərəcədə ixtisar olunmasına imkan verir;

ə) idarəetmə qərarlarının qəbulunda əsas istiqamət uyğunluğu prinsipi idarəetmə əməyi prosesinin elə qurulmasını tələb edir ki, burada idarəetmə mərhələlərinin ayrı-ayrı bölmələrinə aid və iş yerlərinə uyğun idarəetmə qərarlarının qəbulu və icra edilməsi üçün vaxtlı-vaxtında qatdırılması məqsədi ilə məlumatların birbaşa ötürülməsi təmin edilsin;

f) müəssisə fəaliyyətində yüksək texniki-iqtisadi səmərəlilik göstəricilərinə nail olmaq istiqamətində, heyətin idarə olunmasının heyata keçirilməsi məqsədi ilə qəbul olunan qərarlarda fasılışlıq prinsipinə ciddi əməl olunmalıdır. Bu prinsip idarəetmə funksiyasının yerinə yetirilməsində mütəxəssislərin iş vaxtı itkilərini, lazımi məlumatların daxil olmasının ləngidilməsini və işdə bütün qeyri-səmərəli vaxt itkilərinin və fasılələrin aradan qaldırılması ilə bağlı heyət üzvlərinin aktivləşdirici işi nəzərdə tutulur və onlar böyük iqtisadi əhəmiyyət kəsb edir;

g) müəssisə özlüyündə ayrı-ayrı istehsalat vahidlərində ibarət olduğunu nəzərə almaqla onun hər bir bölməsi üzrə qəbul olunan idarəetmə qərarlarında bərabərlik prinsipinə ciddi əməl olunması kollektiv menafe baxımından olduqca zəruridir. Bərabərlik prinsipi qarşıya qoyulmuş vəzifələrə, işlərə gələrək idarəetmə aparatının bütün həlqələrində işlər bərabər səviyyədə yerinə yetirilməsinə özündə əks etdirər vahid idarəetmə qərarlarının olmasını tələb edir;

ğ) ümumi müəssisə səviyyəsində heyətin idarəetmə işlərində qənaətçilik prinsipi. Qənaətçilik prinsipi optimallı xərclərlə maksimum nəticə əldə etməkdir. Bu prinsipin əsas mahiyyəti müəssisə fəaliyyətində idarəetmə işlərində çalışanlar tərəfindən hər cür itkilərin aradan qaldırılması ilə bağlı istehsalat nəticələrinin yüksəldilmesi istiqamətində

idarəetmə heyəti qarşısında duran məqsədlər dəyərləndirilir. İdarəetmədə heyətin əməyinin elmi təşkili idarəetmənir elmi təşkili ilə six əlaqəlidir. İdarəetmə əməyinin elmi təşkili idarəetmə heyətinə daxil olan qulluqquların, mühəndis-texniki işçilərin əməyinin məhsuldarlığının və səmərəliliyinin artmasına, əmək şəraitinin yaxşılaşmasına güclü tekar verir. İdarəetmə heyətinin əməyinin elmi təşkilinin əsas məqsədi müəssisə istehsalından bütün məhsulun yararlı və keyfiyyətli çıxması və istehlakçılarla daha tez çatdırılmasından ibarətdir. Heyət üzvlərinin idarəetmə əməyinin elmi təşkilində əmək şəraitinin yaxşılaşdırılması üzrə tədbirləri mühüm yer tutduğunu nəzərə alındığı bütün sahələrdə idarəetmə əməyi və istirahətin elmi əsaslandırılmış rejimi tətbiq edilməlidir. Bunun üçün idarəetmə işçilərinin ahəngdai əmək prosesi üçün əlverişli sanitar-gigiyenik, psixo-fizioloji və estetik şəraiti yaradılmalı, əmək mühafizəsi və təhlükəsizlik texnikası tələblərinə riayət edilməsi üçün geniş imkan yaradılmalıdır. Müəssisə işçilərinin idarəetmə əməyinin elmi təşkilində qabaqcıl əmək fəndlərinin və üsullarının tətbiqi böyük əhəmiyyətə malikdir.

İdarəetmə heyətinin əməyinin elmi təşkili hər şeydən əvvəl əmək prosesinin özünün səmərəli təşkilini və bütün istehsal sahələrində əmək məsrəflərinə qənaəti təmin edən əsas prinsiplərə əmel olunmasını tələb edir. Müəssisə fəaliyyətinin bütün sahələrində heyətin idarəedilməsi və idarəetmə əməyinin təşkili nəticələrinin iqtisadi cəhətdən qiymətləndirilməsi öz aktuallığına görə xüsusi əhəmiyyət kəsb edir. İdarəetmə əməyinin təşkili ilə əlaqədar yol vérilmiş məsrəflərə görə əməyin nəticələrinin ölçülməsi, ictimai əməyin tətbiqindən əldə edilən səmərənin hesablanması qaydalarının bazar iqtisadiyyatına uyğun olan və bir sıra zəruri cəhətdən işlənməsini tələb edir. Müəssisənin idarəetmə heyətinin əməyinin səmərəliliyinin müəyyən olunması üs-

lubu iqtisadi meyarların və göstəricilərin qurumunun seçil-məsindən asılıdır. İdarəetmə heyətinin əməyi, onun elmi təşkili, müəssisənin iqtisadi fəaliyyəti ilə bağlı mövcud vəziyyətin bütün sosial-iqtisadi qanuna uyğunluqla təmas təşkil etməsindən asılı olmaqla, digər ümumi sahə xüsusiyyətləri ni əhatə edən məlumatları nəzərə almaqla qiymətləndiril-məlidir.

Müəssisədə minimum zəruri məsrəflərlə maksimum məhsul istehsalının əsas prinsipinə cavab verən idarəetmə heyətinin əməyinin səmərəli təşkili yüksək əmək məhsul-darlığı əldə edilməsinə, mənfəətin yüksək seviyyəsinə nail olunmasına şərait yaradır. İstehsalın idarəedilməsi öz məhiyyəti etibarilə müəssisə işçilərinin idarə olunması, onların məqsədyönlü birgə əməyin təşkili üçün möhkəm əsas yaradır. Müəssisə üzrə hər bir funksional bölmə müəyyən fəaliyyət sahəsinə aid olan işin spesifik qiymətləndirilməsi üçün baza rolu yerinə yetirir. Məlumdur ki, bir çox hallarda idarəetmə əməyinin səmərəliliyinin artırılması istiqamətini yalnız idarəetmə üzrə işçi heyətinin sayının azaldılmışında görürələr. İdarəetmə işçilərinin optimal sayının müəyyənlendirilməsi müəssisənin özünün həll edəcəyi və sonrakı istehsal mərhələlərində çevik surətdə öyrənəcəyi ən mü hüüm məsələlərdən biridir.

Ümumiyyətlə, idarəetmə işçilərinin əməyinin xassələrinin düzgün müəyyən edilməsi müəssisə fəaliyyətə bağlı yuxarı idarəetmə təşkilatlarının qərarlarından asılı olaraq mühüm kəmiyyat və keyfiyyət dəyişikliklərinə məruz qala bilər. Yuxarı idarəetmə təşkilatlarının idarəetmə qərarları vasitəsilə müəssisənin cari idarəetmə fəaliyyətini gücləndirə bilər. İdarəetmə heyətinin üzrinə istehsal prosesinin fasiləsiz işinən, məhsulun keyfiyyətinin yaxşılaşdırılması, əmək məhsuldarlığının yüksəldilməsinin, mövcud material ehtiyatlarından və vasitələrindən maksimum istifadəsinin


təmin edilməsi kimi vəzifələr düşür. Ona görə də heyətir idarə olunmasından əldə edilən faktiki səmərə plan göstəriciləri ilə müqayisədə firmanın fəaliyyəti prosesində əldə etdiyi faktiki nəticələrin fərqi kimi müəyyən edilməlidir. Fasiləsiz, əcvik istehsalın planlaşdırılması, istehsalın bütün bölmələrində təsərrüfat hesabı və özünü maliyələşdirmə de idarəetmənin səmərəliliyinin artmasına şərait yaradır. İdarəetmənin yaxşılaşmasına və onun elmi təşkilinə yönəldilmiş kapital qoyuluşlarının ödənmə müddəti və onların səmərəliyinə gəldikdə isə göstərmək lazımdır ki, heyət üzvlərinin əməyinə sərf olunan bütün xərclər onların iqtisadi səmərəliyindən xeyli əvvəl müəyyənləşdirilmiş olur.

Iqtisadi səmərəliyin hesablanması həm gələcəkdə idarəetmə əməyi tekmilləşdirilməsi ilə bağlı tədbirlərinin layihələşdirilməsi mərhələsində, həm də onların tətbiq edilməsi mərhələsində aparılması özünü tamamilə doğrultmuş tədbirlərdən hesab olunur. Heyat üzrə idarəetmə işlərinin səmərəliyini müəyyən edərkən, yalnız pulla ifadə edilmiş səmərəni deyil, həmçinin əmək şəraitinin yaxşılaşması, işçilərin mədəni-texniki səviyyəsinin yüksəlməsi, kollektivdə səmimi-şəxsi münasibətlərin yaradılması və möhkəmlənməsi nəticəsində əldə edilən səmərəlik səviyyəsində nəzərə alınmalıdır. Müəssisənin idarəetmə heyətinin mütərəqqi iş üsullarından istifadə etməsi nəticəsində bütün sahələrdə kollektiv tərəfindən əldə edilmiş qənaeti nəzərə almağa imkan verən müxtəlif üsullar mövcuddur. Şübhəsiz ki, yaxşı idarəetmə heyətinin düşünülmüş əmək fəndləri məhsulun keyfiyyətinin yaxşılaşmasına gətirib çıxarı, bu isə müəssisə məhsulunun maya dəyərində, qiymətində və müvafiq olaraq mənfəətin artmasında öz əksini tapmalıdır. Iqtisadi səmərə eyni zamanda idarəetmənin özünün müəyyən mərhələlərində qəbul edilmiş qərarların yerine yetirilməsi ilə bağlı müxtəlif dərəcəli vaxt itkilərinin aradan qaldırılması nəticəsində

də əldə edilir. Müəssisə fəaliyyətini tənzimləyən idarəetmə heyətinin özünün işgüzar münasibətin artırılması sayəsində digər itqi növləri, qeyri-məhsuldar məsəflər azalır və ya tamamilə aradan qaldırılır, idarəetmənin bəzi həlqələrində daha yaxşı istifadə olunur. Müəssisə fəaliyyətinə aid məlumatların lüzumsuz axımı azalır, bu isə konkret mərhələdə ümumi səmərəlilik səviyyəsini əhəmiyyətli dərəcədə yaxşılaşdırmağa geniş imkan yaradır.

İdarəetmə heyəti üzvlərinin seçim prosesi əsas səciyyəvi cəhəti ondan ibarətdir ki, idarəetmə fəaliyyəti üçün lazımi ixtisası olan namizəd tapılsın. Burada başlıca məsələ sərbəst vəzifəyə uyğun məlumatların əldə edilməsidir. Müəssisənin idarəetmə heyətinə qəbul olunmaq üçün iddiaçılara aşağıdakı məlumatlar təqdim edilməlidir (şəkil 20):

Şəkil 20.



9.4. İŞÇİNİN ŞƏXSİ İNKİŞAFI XÜSUSİYYƏTLƏRİ, BOŞ VƏZİFƏNİN XASSƏLƏRİ VƏ QURULUŞU

Müəssisədə olan boş (vəzifələr) yerlər haqqında məlumatlar bankına aşağıdakılardaxil edilə bilər:

a) boş vəzifə yaranma səbəbləri, məsələn: müəssisə daxilində istehsal sahələrinin yenidən təşkili, yeni iş yerlərinin yaradılması, təqaüdə çıxma, müəssisələrin genişlənməsi, böyük bazar öhdəliyi;

b) idarəetmə heyəti üzrə istehsal dairəsinin genişlənməsi, yeni iş sahələrinin yaradılması;

c) iddiaçının komponentləri məsələn, daxili və xarici səlahiyyətlərə bölünmə qərarın mümkünlüyü, firma rəhbərliyinə münasibətə görə işçi statusu;

ç) inkişaf imkanı, şəxsi təminat üçün münasib yer, inkişaf şansı olan vəzifə və s.

Göstərilənlərlə yanaşı idarəetmə heyətinin tərkibində tələb olunan vəzifəni tutmağa layiq olan iddiaçının seçilməsində bir sıra mühüm qiymətləndirmə meyarlarından yer gəldikcə istifadə olunmalıdır. Belə ki, müasir şəraitdə müəyyən müəssisədə boş olan vəzifəni tutmaq üçün iddiaçının aşağıdakı şəxsi keyfiyyətlərinin olması vacibdir:

a) professional hazırlıq səviyyəsi;

b) şəxsi amillər - yaş tərkibi, iñteqrasiya imkanı, rəhbərlik qabiliyyəti, müstəqil qərarlar qəbul etmək bacarığı;

c) professional keyfiyyət - hazırlıq və təlim keçmək, ix tisas məktəblərində ixtisasın yüksəlməsi;

ç) əsas bilik və iş sahələrində fərdi istedadları aşkarlaməq və onlardan istifadə etmək bacarığı;

d) nəzəri və təcrübəvi meyarlardan vaxt-h-vaxtında istifadə etmək vərdişləri və s.

Müəssisənin idarəetmə heyətinə qəbul olunmaq üçün çalışan hər bir fiziki şəxs, üzv olmaq istədiyi işçi kollektiv-

lərile işləməyin üstünlükleri əvvəlcədən bilməsi faydalıdır. Bu idarəetmə heyətinin çalışdığı iş sahəsində daha məhsuldar işləməsinə güclü təsir göstərə bilər.

İşə götürən müəssisə haqqında məlumatlara daxildir:

- əmək haqqının yüksək olması və vaxtında ödənilməsi;
- işçilərə sosial və mədəni yardım göstərilməsi;

- iş vaxtı rejiminin işçilərin arzularına uyğun tənzimləməsi, işçilərin idarəetmə fəaliyyətinə cəlb edilməsi perspektivləri inandırıcıdır və s. Bütün bunlar iddiaçida dərin maraq doğurduğu halda vəzifəyə qəbulun şərtləri və namizəd haqqında məlumatlarla yanaşı, vəzifəyə namizədin qəbulunma müddətində onun vəzifəyə qəbul edilməsi sənədləşdirilir. İddiaçidan işə girmək üçün tələb edilən sənədlərə - ərizə, işə köçürülmə haqqında məktub, atestatsiya komissiyasının rəyi, sınaq işlərinin nəticələri haqqında arayış və firmanın ünvanı, onun şəhərdaxili kommunikasiya əlaqələrinin təsnifikasi haqqında məcmu məlumatlar daxildir.

Heyət üzrə işçilərin seçiləməsi problemin düzgün həlli qəbul edilmiş qərarının əhəmiyyətini artırmaqla işçi qüvvəsinin yüksək intellektual qiymətilə bağlıdır. Buna görə idarəetmə heyətinə seçim problemini həll edərkən birinci növbədə onların fərdi keyfiyyətlərini müəyyən etmək lazımdır. Göstərilən vəzifəyə məhz indi müəssisəyə həmin işçinin lazımlığı olması haqqında dəqiq müəyyənlilik olmalıdır. Çünkü tez-tələsik, heç bir dəqiqləşdirmə aparılmadan vəzifəyə qəbul edilmiş şəxs ixtisas və maraq dairəsinin onun maraqlarına tam uyğun gəlməməsi üzündən iş yerini deyişəcək. Məhz buna görə müxtəlif məlumatlarla zəngin olan mənbələrdən istifadə etməklə kadrların seçiləməsində sehvən qaçmaq üçün müəyyən konkret kömək göstərmmiş olacaqdır. Həmin istiqamət üzrə düzgün seçimin təşkili və həyata keçirilməsi üçün aşağıdakı məlumatlardan istifadə etmək məqsədəyəgündür.

Cədvəl XVIII.

Göstəricilər	Mənbələrin təsnifatlaşdırılması
Mənbə	İnformasiyanın tərkibi və onun əhəmiyyəti
İşə qəbul ərizəsi	Namizəd haqqında ilk ümumi təsəssüratlar
Şəxsi foto	Xarici görünüş haqqında təsəvvür verir.
Şəxsi tərcüməyi-hal	Şəxsin xüsusiyyətlərini öyrənməyə imkan verir.
Şəxsi anket üzrə məlumatlar	Qəbul edilən haqqında on vacib mərhələləri uçota alır, saxlayır, şəxs haqqında məlumatların yaddan çıxmamasına imkan vermir.
Yetkinlik və ya ixtisas-bilik şəhədnaməsi	Təhsil barədə və yüksək ixtisas haqqında məlumat verir.
Boş olan vəzifəni tutmaq üçün tövsiyələr	İşçi yararlığın bütün cəhətlərini işıqlandırır, vəzifəni tutmaq üçün əlavə zəruri məshəhətlər verilir.
Qəbul edilənlərlə fərdi və məxsusi mükalimə	Qəbul edilən haqqında şəxsi təsəssüratlar verir, digər mənbələrin köməyilə məlumatlar çatışmamazlığını tamamlamağa imkan verir.
Vəzifəni daimi tutmaq üçün ilk sınaq işləri	Müəyyən edilmiş işi yerinə yetirmək bacarığı, xüsusi əmək vərdişlərinə malik olmaq
Vəzifəyə yararlıq üçün xüsusi müayinədən istifadə	İntellekt səviyyə, professional keyfiyyət, şəxsi və fitri istedadda malik olmaq
Psixoloji test, qrafiki nəticə	Ümumi xasiyyətin və yararlığın şəxsi aspektləri haqqında məlumat. Əgər namizəd rəhbər vəzifəyə iddia edirse, onun tərəfindən yazılmış sənəd, əriyəyə daxil edilir
Əmək kitabçası üzrə çıxarışlar	Əvvəlki fəaliyyət dairəsinə işıqlandırmaqla, özü haqqındaki məlumatları təsdiqləyir

Heyət üzrə şəxslərin seçilməsi zamanı təklif olunan məlumatlar mənbələri müxtəlif görünüşlü karta və əyani vəsaitlərlə doldurula bilər və buradakı məlumatlarda hər şeydən əvvəl işçinin bilik və ixtisas səviyyəsi eks olunur. Məsal üçün həmin kartlarda işçiye təqdim edilən əsas tələblər göstərilir və bunlara əsasən vəzifəyə seçilən işçilər qiymətləndirilə bilər. Belə yanaşma yeni işçinin ümumi göstəricilərinə əsasən onun işə necə uyğun olduğunu aşkar etməyə imkan verir. Namizədin testdən topladığı nəticə onun iddiacı olduğu vəzifəyə təyin edilməsi üçün irəli sürülen tələblərə uyğunluq nəticəsi ilə müqayisə edilməkla vəzifəyə qəbul olunmaq haqqında həllədici qərar qəbul etməyə əsas verir.

9.5. İDARƏETMƏ HEYƏTİNƏ SEÇİLƏN ƏMƏKDAŞLARIN QİYMƏTLƏNDİRİLMƏSİ MEYARI

Müəssisə fəaliyyətinin səmərəli idarəolunması üçün seçiləcək idarəetmə heyətinə aşağıdakı tələblər irəli sürürlər:

1. Təhsil və istehsalat təcrübəsi: ixtisas və peşə təhsili-nə malik olmaq; nəzəri biliklərə əsaslanan istehsalat təcrübəsinin olması; içtimai zərurət şəraitində el qabiliyyətinin səviyyəsi; istehsal ahənginin pozulmasına görə məsuliyyət hissi; tabeliyində olan işçilərin- şəxsin idarə edilməsi prosesinə başçılıq etmək bacarığı; yuxarı və aşağı səviyyəli işçilərlə birgə iş aparmaq vərdişləri.

2. Şəxsi davranış (səbərli və mədəniyyətli olmaq): idarəetmə heyətinə daxil olan vəzifəli şəxsin zahiri görünüşü; öz gücünə inam (özünəinam, inandırıcılıq, sərbəstlik); humanistlik və xidməti əlaqələrə qoşulmaq bacarığı; şəxsi və xidməti işlərdə tarazlılıq yaratmaq bacarığı; ədalət və düzgünlük prinsiplərinə ciddi əməl etmək; həyatda yaxşı nə varsa, lazımlı geldikdə ovlardan kollektiv maraqlara uyğun şəkildə istifadə etmək.

3. Vəzifədə işlərkən məqsədyönlülük: xidmətə görə yüksəlmə arzusu, daha yüksək vəzifəyə sahib olmaq; nəzərdə tutduğu istiqamətdə müvəffəqiyət əldə etmək təşəbbüsü; yuxarı rəhbərliyin tapşırıqlarını yerinə yetirməyə hazır olmaq bacarığı; qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün daha ciddi səy göstərmək. Daha yüksək idarəetmə heyətinə keçməklə əlaqədar gələcəkdə təhsil almaq istəyi hər bir fiziki şəxs üçün normal hal sayılır.

4. Fitri qabiliyyətlər: idarəetmə işlərində daha çox diqqətli və fərasətli olmaq; fərasət (diqqət) və vəziyyəti düzgün qiymətləndirmə bacarığı; fikirləşmə qabiliyyəti (abstrakt fikirləşmə qabiliyyəti); feal hərəkətə qoşulma, mühəkimə aparmaq vərdişləri və etika səviyyəsi.

5. İctimai, fərdi və kollektiv danışq aparmaq qabiliyyəti; həzircəvablıq, obyektivlik qabiliyyəti; uzunçuluq (sözcüllük) məsələdən kənarlaşma meyli; fikrin aydın ifadəsi və məntiq uyğun qərar qəbul etmə.

6. Müəssisə fəaliyyətinin idarə olunması mərhələlərinə pəşəkar yararlılıq səviyyəsi: özünün şəxsi keyfiyyətləri ilə yaranmış vəziyyətlə bağlı xüsusi bacarıq nümayiş etdirmək və heyət üzvlərinə nümunə olmaq bacarığı.

7. Başqalarından fərqləndirici xüsusiyyətlərə malik olmaq və şəxsi nümunəyə uyğun hərəkət etmək.

İdarəetmə heyətinin üzvlərinin seçilməsinin səmərəliyini yüksəltmək üçün müxtəlif üsullardan istifadə olunur. Müasir şəraitdə müəssisənin idarəetmə heyətinə kadr seçilməsinin şəxsi hissələrə əsaslanma üsulundan istifadə bazar tipli əmək kollektivinin təşkili üçün qəbul edilməsi iqtisadi cəhətdən olduqca qeyri-səmərəlidir. Bu müasir şəraitdə baş verən mühüm iqtisadi-sosial dəyişiklərlə bağlı olmaqla, aşağıdakı hallarda və asılılıq şəraitində mövcud olur:

a) idarəetmə heyətinə şəxsin seçilmesi sahəsində kadr siyasəti dəyişilib və heyət üzrə yeni idarəetmə biliklərinin

olması zəruridir və onun əldə edilməsi imkanları;

b) idarəedici heyətə şəxsin seçiləcək ciddi plan əsasında aparılmalıdır və həmin planın tərtibinə qoşulmaq;

c) müəssisə üzrə əmək ehtiyatlarının planlaşması prosesində gələcək kadra tələbat müəyyən edilir və onların inkişaf programı hazırlanır;

ç) idarəedici heyətə kadrların seçiləcək ciddi plan əsasında daxili və xarici işçi qüvvəsi bazalarından məqsədə uyğun istifadə etmək zərurəti həmişəkindən indi daha çox məsuliyyətli yanaşmanı tələb edir.

İddiaçının seçiləcək amilləri

Cədvəl XIX.

Müəssisə daxılində tələbatların ödənilməsi	Müəssisə xaricində tələbatların ödənilməsi		
Ştat üzrə hərəkət etmədən	Kadr hərəkət etməklə	Passiv yığım şəraitində	Daha aktiv yığımda
Ümumi iş həminin artırılması	Rəhbərliyin təklifi ilə istehsalat daxili toynat	Namizədələ şəxsi tanışlıq	Müəssisə fəaliyyətinə elan vasitəsilə işçi cəlb edilməsi
İş vaxtının müəssisədə artırılması	Məqsədönlü kadr inkişafı (professional tominli iş yerinin dəyişdirilməsi)	Namizədin digər göstəriciləri: Rəhbərliyin köməyi ilə iş götürülmə	Reklam və plakatların köməyi ilə işə qəbul olunma
Məzuniyyət müddətlərinin dəyişdirilməsi	Bir iş yerindən digərinə keçirilmə	Müvəqqəti işlə tomin olunma	Dövrü mətbuatda elan
İşə qəbul olunmanın öyrədilməsi	Əmək müqaviləsi vasitəsilə işə qəbul	Yaxın tanışlıq vasitəsilə işə düzəlmə	

Cədvəl məlumatlarına daxil olan göstəricilər müəssisə fealiyyətindən və malik olduğu işçi heyətində asılı olaraq bir sıra xüsusiyyətlərə malikdir. Həmin əlamətlər real iş şəraiti ilə bilavasitə əlaqədar olmaqla, bu və ya digər səviyyə göstəricilərinə aid olan məlumatları əhatə edir (cədvəl XX).

Müəssisə daxilindən və kənardan heyət üzvlərinin seçilməsinin çatışmamazlıqları və üstünlükleri

Cədvəl XX.

Müəssisənin daxilindən		Müəssisənin xaricindən	
Üstünlükler	Çatışmazlıqlar	Üstünlükler	Çatışmazlıqlar
Vəzifədə yüksəlkən imkanı yaranır (istehsalatda iqlim yaxşılaşdırıcı)	Seçim imkanları azalır. İxtisasının yüksəldənlərə yüksək omok haqqı	Böyük seçim imkanı Müəssisədən yeni qəbul olunanlar digər müəssisədən bilik gətirir və çox tez tanınırlar	Yığında böyük xərclər konar-dan qəbulda yüksək pay (kvota) kadr axı-cılılığını səbəb olur Kollektivdə mü-hito mənfi təsir. Yeni işçidə bilik və bacarığı ol-mamasından vaxt itgisi çıxılır
İnkişafla bağlı əhəmiyyətsiz xərclər çökülmür	"İstehsalat korluğ"- müəssisədə hiss olunmayan çatışmamazlıqlar vaxtında gör-rünmür	İxtisaslı idarəetmə işçisinin adaptasiyası çox vaxt aparmır	İstehsal biliyi yoxdur (ümumi tanışlıq vacib olduğundan həd-dən çox xərclər və vaxt tələb olur)
İstehsal biliyinin və təcrübənin olmasının işçilərin biliyi və onların artırmaq imkanları genişdir	Homkarlar arasında möyusluq. Mos: rohbor vəzifəyə keçməyə minimum imkanın olması, gör-gin diqqət, rəqiblik.	İşə qəbul bilə-vəsito kadra tələbatı tomin edir	
Mükafatlandırma-nın səviyyəsi-nə riayət edilməsi konardan işci			

<i>Cədvəl XX ardı</i>			
qəbulu zamanı-bazar konyuktu-runu müvafiq yüksək omok haqqı vermək, tozə vəzifəyə to-yan etmək Gənclər üçün sorbəst inkişafatominat yaratmaq	Boş olan vəzifo-nin əvəz edilməsi, müəssisədə sakitlik üçün uzun müddət iş-ləmiş işçiyo "yox" demək istəmirlər Daha çox omok saatı olan işçi-lər yaşlarına görə foal ol-murlar	Güclü kolle-kial əlaqəyo-gırırlar, istoni-lon məsəlonun hollino "birgə" çalışırlar Müəssisə fəaliyyətino əvvəl idarəetmə hey-əti qoşulması nəticəsində vaxt itirilmir	olunur) Vəzifənin tutul-ması böyük vaxt sərfi tələb edir. Rəis tərəfindən toyin edilmiş idarəetmə işçisi-nin zoifliyi noti-cosindo müəssi-sədə iş günü iti-rilir

Müəssisənin idarəetmə heyətinin tərkibinə yeni işçilərin cəlb edilməsinə görə kompaniya keçirərkən, qəbul edilmiş ərizələrə görə iddiacıları qiymətləndirmək lazımdır. Hansı namizədin göstərilən iş yerinə layiq olduğunu müəyyən etmək xüsusi yanaşmanı tələb edir. Təcrübədə əgər maşın tələb olunan cisimi düzgün seçmirsə və ya cisimdən düzgün istifadə edilməyinə görə avadanlıq sınırsız, onda adətən bu-na işçilər cavabdehdirlər, avadanlıqlardan düzgün istifadə edilməyinə görə onlara qarşı müəyyən iqtisadi tənbehələr tətbiq edilməlidir. Hər halda, düzgün olmayan heyət seçilib-sə və həmin işçi müəssisədən gedirə, hər şeydən əvvəl onun müəssisə fealiyyətinə yararsız olması, itirilmiş vaxt və əldən verilmiş imkanlar iqtisadi göstəricilərin aşağı düşməsine birbaşa istiqamətdir.

Müəssisənin rəhbərliyi həmişə başa düşməlidir ki, onlar idarəetmə heyət üzvlərinin düzgün seçilmesinə cavabdehdirlər. Belə ki, yeni qəbul edilmiş işçilər firmaların strategiyalarını heyata keçirmə imkanlarına malik olmalı, idarəetmə heyətinin üzvləri özünü işdə yaxşı hiss etmələri şəxsi heyə-

tin imkanlarını əhəmiyyətli dərəcədə artırmış olacaqdır.

İdarəetmə heyətinin qiymətləndirilməsi iş yerine və vəzifə tələblərinə işçilərin müvafiq işgüzarlıq və şəxsi keyfiyyətinin müəyyən edilməsində sınaanmış üsullardan sayılmalıdır. İdarəetmə heyətin üzvlərinin qiymətləndirilməsi üslulları, üç əsas qrupda birləşdirmək olar:

- proqnozlaşdırma üsulu. Bu metoddan geniş istifadə olunur. Anket verilənləri; yazılı və şəfahi xasiyyətnamədən, şəxsi söhbətlər; psixoloji testlərdən ibarət olur;

- təcrübəvi üsul. Təcrübələrdə işin nəticəsi əsasında müəssisədə xidməti vəzifələrinin yerinə yetirilməsi prosesində işçinin yararlığı yoxlanılır;

- imitasiya üsulu. İddiaçıya idarəetmə məsələləri ilə bağlı konkret bir hadisəni həll etmək təklif olunur. Bəzən boş vəzifəni tutmaq üçün iddiaçıya qəbul ediləcək təşkilatda müəyyən işçi vəziyyətini nəzəri cəhətdən həll etməyi tövsiyə edirlər. Toplanmış yekunda ekspert qiymətinin və şəxsin işgüzar keyfiyyətinin öyrənilməsi aparılmaqla, müəssisənin idarəetmə heyətinə yeni üzvün qəbul olunması haqqında əsaslandırılmış qərarlar çıxarılır.

Hər bir konkret halda qiymətləndirmə meyarlarının hamısı gələcəkdə yeni işçi tərefindən yerinə yetirilmiş işin keyfiyyətindən və kəmiyyətindən asılı olacaqdır. Bütün hallarda seçilmək üçün üstünlük ya professional ya da şəxsi keyfiyyətə verilə bilər. İşçinin boş vəzifəyə qəbulu məsələnin həlli üçün sınaq təpşiriqlərinin müəyyən edilməsi üsulundan məqsədə uyğun istifadə olunmalıdır. Bu zaman iddiaçının səmərəli əmək göstəricilərinin yüksək səviyyəsi müəyyən edilir və iddiaçının seçilməsi ekspertlərdən obyektiv qiymətin alınmasından asılıdır. Ekspertlər tərefindən vəzifəni tutmaq üçün iddiaçının əmək fəaliyyətinin qiymətləndirilməsi bir sıra çətinliklə bağlı olduğunu nəzərə alaraq, xüsusi qiymətləndirmə üsulundan istifadə etmək olar.

İşçinin qiymətləndirilməsinin beş əsas cəhəti heyətin idarəetmə təcrübəsində önemlidir:

1. Yeni işçinin əməyinin kəmiyyətinə görə həcm, əməyin intensivliyi vaxtından istifadə edilməsi göstəricilərinin tədqiq edilməsi.

2. İdarəetmə heyətinin yeni üzvünün yerinə yetirdiyi işin keyfiyyəti - əmək fəaliyyətinin nəticələri və onun rəhbərlik etdiyi istehsal sahələrində hasil olmuş məhsulların kəmiyyət və keyfiyyətləri ilə müqayisə olunur.

3. Yeni işçinin vəzifə səlahiyyətləri dairəsində işə münasibəti - iddiaçının işdə böyük gərginliyə dözmək qabiliyyəti, müxtəlif hadisələrə uyğunlaşma imkanı, yeni şəraitə tez uyğunlaşmaq bacarığı, müxtəlif tapşırıqları müstəqil həll etmək istədiyi və s. araşdırılır.

4. İşdə çalışqanlıq - istehsal münasibətlərini in-kişaf etdirmək istiqamətində ictimai məraqlara üstünlük vermək, müəssisə vəsaitlərindən və materiallardan optimal istifadə, fəaliyyət sahələrində maddi məsəflərin dəqiq uçotunun aparılması və maksimum qənaət rejimi üçün tədbirlər işləyib hazırlanması bacarmaq və s.

5. Müəssisə daxilində əməkdaşlıqla hazırlıqla bağlı məsələlərin həllində işçinin fəal surətdə iştirakı, kollektiv münasibətlərin inkişaf etdirilməsi, ümumi işdə iştirak etmək bacarığı, kənardan edilən irada münasibət və digər şəxsi keyfiyyətlərin mütləq surətdə qiymətləndirməsi işinin xeyrinədir və bu gələcəkdə baş verə biləcək səhvlerin qarşısını almağa imkan yaradır.

Yuxarıda qeyd olunan mərhələlərdən əlavə aşağıdakı cədvəl göstəricilərini də əhəmiyyətli saymaq olar və ya hemin məlumatlardan istifadə oluna bilər (cədvəl XXI).

İddiaçı əməyin qiymətləndirilməsi sxemi

Cədvəl XXI.

Qiymətləndirmə göstəricisi	Meyarların inkişaf dərəcosu (bal ilə)				
	A	B	C	D	E
1. Əməyin kəmiyyəti (istehsalat)	8	6	9	8	10
2. Əməyin keyfiyyəti	10	10	6	6	8
3. İşə münasibət	6	9	8	9	7
4. İşdə çalışqanlıq qabiliyyəti	9	7	7	8	9
5. Əməkdaşlığı hazırlıq səviyyəsi	8	10	8	7	8

Qeyd: A - qiymət vermək kifayət deyil; B - qiymət vermə tələblərə uyğundur; S - qiymət vermə tam həcmdə tələblərə uyğundur; D - qiymət vermə daha böyük həcmdən irəli gəlir; E - qiymət vermə əhəmiyyətlilik dərəcosu kimi irəli gəlir. Hər bir müəssisə üzrə heyətin qiymətləndirmə balı müxtəlif (məs: 25, 50, 100) kəmiyyətlə ölçülü biler.

Göstərilən meyarlar işçinin qiymətləndirilməsi əsasını təşkil edir. Lakin bu o demək deyildir ki, onları genişləndirmək lazımlı deyil və ya bu sahədə bütün imkanlardan istifadə edilmişdir. Bəzi hallarda olduqca vacibdir ki, qiymətləndirmə prosesi bal səviyyəsində aparılsın. Bal qiyməti işçilərə verilmiş meyarların hansı dərəcəsinin düzgün müəyyən olunduğunu aydınlaşdırmağa imkan verir. Bu formadan istifadə zamanı təcrübəli ekspert üçün kifayətdir ki, uyğun qiymətləri sütunlara yazımaqla seçmə prosesinde iştirak etmiş iddiaçının hər bir göstəricisini nəzərə almaqla bütün parametrlərə uyğun gələn əmsal müəyyən etsin. Məsələn, əger əmək məhsuldarlığının artırılması məsələsi qoyulursa, onda bu parametr digərlərilə müqayisədə faktorun ən yüksək çəkisinə malik olmalıdır.

Müəssisədə idarəetmə heyətinə daxil olan işçinin qiymətləndirilməsi üç əsas məqsədə xidmət edir:

- heyətin qiymətləndirilməsi vasitəsilə layiqli namizədi aşkarlamaq və onu idarəetmə işlərinə cəlb etmək;

- inzibati idarəetmə məqsədləri üçün iddiaçını müəyənləşdirmək və işə qəbulunu tezləşdirmək;

- heyətin fəaliyyəti haqqında məlumat almaq üçün iddiaçının qiymətləndirilmə motovasiyası əsas götürülməklə, heyət üzvünün gələcək inkişafını planlaşdırmaq və işçi axının qarşısını almaq.

İdarəetmə heyətinin fəaliyyətinin qiymətləndirilməsinə də iştirak edən amillər özləri də belə təsnifatlaşdırıla bilər:

- heyətin qiymətləndirilməsinin fərdi vasitələrinin seçiləməsi və maksimum obyektivliyin gözlənilməsi;

- heyətə aid sənədlərin öyrənilməsi və təhlilin aparılması, təsadüfi səhvlərdən qaçılması və s.;

- ərizədə qeyd edilənlərin və şəxsin - şəkilinin öyrənilməsi; iddiaçı ilə ilkin tanışlığın və əsas təssüratın səviyyəsi, onun haqqında fikrin formalşaması;

- idarəetmə heyətinin tərkibinə qəbul olunmaq üçün şəxsi xasiyyətlərin yararlığın təyin edilməsi;

- müsahibə qaydasında aparılan söhbətlərdə iştirak etmək və iddiaçı haqqında tam məlumat almaq;

- öz fikrini ifadə etmək bacarığı və natiqlik istedadı, digərləri dirləmək qabiliyyətini göstərmək və s.

Heyət üzvünün texniki idarəetmə vasitələrdən istifadə etmək bacarığı, bu ona gələcəkdə çox böyük kömək etməklə, şəxsi nüfuz dairəsini genişləndirməsinə güclü təsir edəcək.

İstehsalat şəraitində heyət üzrə idarəetmə işin sınağı, sınav yerdəyişmələri, əmək prosesinin daha vacib mərhələlərinin qiymətləndirilməsinə şərait yaratmış olacaqdır.

Aparılmış sınaq mərhələlərinə uyğun neticəyə gəlmək

və alınmış nəticələrə görə idarəetmə heyətində məhz hansı vəzifəyə daha çox uyğun olması müəyyənləşdirilir.

Şəxsin idarəetmə işinə yararlılığın təhlili üzrə yekunlaşdırıcı qərarı qəbul etmək və müvafiq işlə təmin olunma prinsipləri xüsusi əhəmiyyət daşıdığını nəzərə alaraq, bu iş sahəsinə böyük həyat təcrübəsinə malik olan obyektiv insanları cəlb etmək lazımdır.

9.6. İDARƏETMƏ HEYƏTİ ÜZVLƏRİNİN İXTİSASININ ARTIRILMASI

Heyətin idarəetmə peşəkarlığının inkişafı müəssisə fəaliyyətinin bütün sahələrində xüsusi mahiyyəti və problemləri mövcuddur. İdarəetmədə peşəkar fəaliyyəti sosial-iqtisadi üsul kimi fərdi və əmək kollektivlərilə qarışılıq münasibət formasında nəzərdən keçirilir. Bu onunla əlaqədardır ki, peşəkar fəaliyyətin əsasını təşkil edən əlamətlərdən biri də onun sosial-iqtisadi xassəsidir, digər tərəfdən iqtisadi münasibətlərə söykənməklə rəhbərin şəxsi inkişafı ilə şərtləşən amillərlə bağlıdır.

Heyətin idarəedilməsi peşəkarlığı rəhbər şəxslərin özüne də müsbət təsir göstərir. İxtisası artırmaqla rəhbər yeni vərdiş və biliklərə yiyələnməklə əmək bazarında rəqabət qabiliyyətli olur və peşəkarlığının yüksəldilməsi üçün müəssisə daxilində olduğu kimi müəssisədən kənar geniş imkanlar əldə edir. Peşəkar hazırlıq prosesində əldə olunmuş yeni biliklər, insanın ümumi intellektual inkişafına kömək edir, onun fitri qabiliyyətini və ünsiyyət dairesini genişləndirir, özünə inamlılığını möhkəmləndirir. Buna görə də şəxsi firmalarda peşəkar inkişafın imkanlarını işçilər tərəfində yüksək qiymətləndirilir və ya digər təşkilatda rəhbər idarə heyətinə keçmək haqqında qərarların qəbuluna böyük təsir göstərir. İdarəetmə heyətinə daxil olan hər bir məsul vəzi-

fəli şəxsin firmadaxili peşəkar inkişafından bütün işçi kollektivi udaraq əlavə xərclər çəkmədən yüksək ixtisaslı işçi qüvvəsi cəlb etməklə əmək məhsuldarlığının artırılmasına nail olunur.

Bazar mühitinə daxil olma nə qədər dəyişmələrlə və iqtisadi mexanizmin bazar münasibətləri şəraitinə uyğunlaşmaqla bağlıdır, bir o qədər də idarəetmə kadrlarının hazırlığı ilə təşkilati-iqtisadi mexanizmin dəyişdirilməsi zəruri dir. Buna görə idarəetmədə əmək prosesinin intensivləşməsile yanaşı əsas diqqət birgə əmək fəaliyyətində şəxsin fəaliyyəti və davranışı müəyyən edən əsas göstəricilərin öyrənilməsinə verilməlidir.

İdarəetmə heyətinin fəaliyyətinin peşəkar inkişaf prosesinin özünməxsus mərhələlərə malikdir və həmin dövr ərzində heyət üzvü mühüm keyfiyyət dəyişikliklərinə uğrayır və onlar əvvəlkindən daha yaxşı vəzifə borclarını yerinə yetirirlər. Kadrların irəliləyişi onların hazırlığı və öyrədilməsi, ixtisasın yüksəldilməsi, kadr ehtiyatı, vəzifənin nizamlanması və s. əhatə etməklə, sonrakı idarəetmə işlərində heyət tərəfindən yerinə yetirilməli mərhələləri əhatə edir. Firmanın idarəetmə heyətinin vəzifə səlahiyyətlərini yerinə yetirmək istiqamətində öyrətmə - bu davranışın dəyişdirilməsi prosesi olmaqla heyət üzvlərinin intellektual, psixoloji, fizioloji cəhətləri özündə eks etdirir.

Heyət üzvünün hazırlanmasının məqsədi - bu təkcə məraqlı və işçilərin problemlə tələbatlarının güzgüdə əksi deyil, həm də əhatə sahələrinin şərtindən və tələbindən irəli gəlir. Firma mühitində baş verən dəyişikliklər, cəmiyyətdə, iqtisadiyyatda, istehsalatda avtomatik dəyişmələrə səbəb olur. Bununla əlaqədar idarəetmə heyətinin öyrədilməsi əsas və köməkçi məqsədləri qısa şəkildə və dürüst ifadə etmək tələb olunur. İdarəetmə heyəti üzvlərinin öyrətmə prosesində məqsədlərin aşkar ifadə edilməsi zamanı müxtəlif motivlər-

dən istifadə etmək lazımdır. Məqsədlərin qoyuluşu və planlaşdırılması, bu zaman məqsədlər tam strateji qurum kimi nəzərdən keçirilir, heyət üzvünün ixtisasının yüksəldilməsində rəhbər kadrların inkişaf meyli istiqamətlərinə daha çox üstünlük verilir.

İdarəetmə heyətinin yaşca böyük üzvünü necə öyrətməli, bu üsul ona görə əhəmiyyətlidir ki, yaşlılar həmişə böyük nəzəri təcrübəyə malik olan işçilərdir. Peşəkar inkişafda böyüklərin öyrədilməsinə görə baza hazırlıq sisteminde istifadə olunan üsullar modernizə olunmalıdır, çünkü öyrətmə prosesində böyüklərin davranışını müxtəlif faktlardan asılıdır, məsələn:

- öyrədilən yaşça nə qədər böyükdürse, bir o qədər ona fərdi yanaşmanı və dərs konsepsiyasının güclü inkişaf formalarını tələb edir;

- müasir idarəetmə üsulları baza hazırlıq dövründə böyüklərin idarəetmədə rolü ilə çox pis uzlaşır.

İdarəetmə heyəti üzvlərinin idarəetmə işində peşəkar öyrətmə prosesin özü də kompleks fasilesiz təhsil alma mərhələlərindən ibarətdir.

İdarəetmədə peşəkar inkişaf mövcud əlamətlər sırasına malik olmaqla yenidən öyrətmə davranışın daima dəyişməsi prosesidir, onlar qəbul edilmiş təcrübə və informasiyanın fəal işlənməsi ilə xarakterizə olunmaqla aşağıdakı kimi təsnifatlanır:

- öyrətmə subyektiv və ya obyektiv yeni şəraitlə bağlı materiallarının mənimsənilməsi prosesinin məqsədyönlü seçilmiş formalarında öz əksini tapmalıdır;

- yeni idarəetmə üsullarının öyrənilməsində beynəlxalq inkişaf və qeyri-dövlət qurumlarında kifayət qədər özünü doğrultmuş təcrübəni nəzərə almalı;

- heyət üzvlərinin öyrədilməsində mövcud əmək prosesi ilə əlaqədər hər bir təbii və psixoloji əhatə mühiti daimi

diqqət mərkəzində saxlanılmalıdır və s.

İdarəetmə heyətinin inkişaf konsensiyasının hazırlanması üçün aşağıdakı istiqamətlərə uyğun tənzimləmə həyatə keçirilməlidir:

- öyrədilmə - təhsil konsensiyası ictimai-sosial həyatda ki dəyişiklikləri nəzərə almaqla tərtib edilməlidir;

- kiçik qruplarda yeni idarəetmə fəndlərini mənimsəyənlər üçün kollegial işləmək imkanı yaradılmalıdır;

- problemlik - yəni öyrətmə prosesin çıxış nöqtəsinə uyğun gələn real fəaliyyətə görə öyrəniləcək məsələlərin qoyuluşu seçilmeli və yeni idarəetmə fəndlərini öyrənənlərin maraqları və tələbatları ciddi nəzarətdə saxlanmalıdır;

- öyrətmə məqsədlərində - yekdillik və sistemliyə çalışmaqla, fəaliyyət dairesinin dəyişməsinin başa düşülən formada (ışğuzar səriştəliliyin bütün cəhətləri) dinləyicilərə izah edilməlidir. Öyrədilənin davranışının dəyişdirilməsi o halda mümkündür ki, dəyişmələr onların şəxsi və ya kollektiv təşəbbüsleri nəticəsində həyata keçirilsin.

Heyətin idarəedilməsində, - mövcud tərbiyəyə əsaslanma səmərəli öyrətmə nəticələri yalnız öyrədilənlərin malik olduğu təcrübə və fitri qabiliyyətlər nəqdlaşdırıldıkda əhəmiyyətli rol oynayır. İdarəetmə heyətinin malik olduğu təcrübəni eks etdirməyə imkan verən öyrətmə konsepsiyasının əvvəklili tələb edir ki, sonrakı mərhələdə heyət üzvünün müstəqil iş rejimi şəraitində ilk sınaq tapşırıqlarını həyata keçirsinlər. Heyət üzvlərinin şəxsi təhsilinin yüksəldilməsi ilə rəhbərlik fəaliyyətində müasir idarəetmə prinsiplərini əhatə edən, təsərrüfat sahələrinə yeni iş üsullarını və fəndlərini ardıcıl tətbiq etmək bacarığının artırılması başlıca məqsəd olmalıdır, eks təqđirdə səmərəlik amili təmin olunmayacaqdır.

İdarəetmə təlim transferlərindən öyrətmə prosesi ümumi inkişaf konsepsiyasının mərkəzi mərhələsi hesab olunur.

Transferin belə gücləndirilməsi biliklərin öyrədilməsi prosesində əldə edilmiş təcrübəyə əsaslanmaqla, tətbiq etmə imkanları və istifade istiqamətləri daima genişləndirilməlidir.

Heyətin idarəedilməsi üçün hazır resept almaq sahəsinde təsəvvürlər mühüm amillərə əsaslanmaqla, aşağıdakı mərhələlərdən asılılıq şəraiti və yaranma səbəbləri üzrə aydınlaşdırmaq olar:

Birinci mərhələdə istehsal prosesini idarə edən heyət üzvlərinin iş yerləri dəyişilmir, yeni texnologiya tətbiq edilir, təşkilatın quruluşu əvvəllər olduğu kimi saxlanılır. Bunu nəticəsində işçilər həm idarə edənlər, həm də idarə olunanlar "köhnə qayda üzrə" işləməyə məcburdurlar və bu zaman işçilərin heyət üzvləri tərəfindən idarə olunması heç bir çətinliklə rastlaşır.

İkinci mərhələdə idarəetmənin öyrənmə prosesində əldə edilmiş yeni bilikler tezliklə istehsal şəraiti tətbiqinə yönəldilir. Buna görə təcrübəyə istiqamətlənmiş öyrətme həmin prosesin quruluşunun geniş və derin tanışlığı sayəsində baş verir. Bu zaman onların həmkarlarla, işçilərlə ünsiyətdə şəxsi davranışının universal formasının müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir.

Heyətin idarəolunması prinsiplərinə müxtəlif yanaşmalarla baxmaq vacibdir ki, peşəkar inkişaf prosesində hər bii əməkdaş üçün ixtisaslaşmanın yüksək həddin saxlanması və artırılması üzrə təşkilatın məqsədləri həyata keçsin, fərdin şəxsi inkişafı ilə bağlı indiki və ya gələcək vəzifə öhdəliklərini yerinə yetirmək onlar üçün çətin olmasın. Əmək proseslərinin dəyişilməsini nəzərə alaraq, əməkdaşların idarəetmə qabiliyyətinin inkişaf etdirilməsi həmişə vacibdir. Heyətin məqsədyönlü peşəkar inkişafı mövcud və ya əldə edilən məlumatların tamlığının dəqiqliyindən və aktuallığından asılıdır. O, müəssisənin inkişafı ilə bağlı tələbatlar arasında, idarəetmə heyətinin potensial inkişaf etmək istiqamə-

mətində məqsədlərə uyğun surətdə həyata keçirilir. İxtisasların yüksəldilməsinin əsasında peşəkarlıq və səriştəlilik durur, bunlar da tələb olunan hallarda, istehsalat şəraitindən asılı olaraq metodiki sosial və şəxsi səriştələr nəzərə alınmaqla təkmilləşdirilir.

Kollektivdə sosial uyğunlaşma və peşəkar səmtləşmə (istiqamətlənmə)

Müəssisəyə, təşkilata yeni gəlmİŞ heyət üzvü əvvəlki iş sahələrində əldə edilmiş müəyyən təcrübəyə, biliklərə, baxışlara malikdir ki, onlar müəssisə və təşkilatın daxili formasında yararlı cəhət kimi səciyyəvi əhəmiyyətə malikdir. Gözənləndiyindən daha tez idarəetmə fəaliyyətində müəyyən müvəffeqiyyətlərə nail olmaq üçün onlara konkret vaxt daxilində yeni işə, kollektiv üzvlərinə adətətmə, yaxınlaşmaq və uyğunlaşmaq lazımdır. Bunun nəticəsi olaraq təşkilatın işçidən nə istədiyini işçi yaxşı başa düşür, rəhbərlik işə öz növbəsində işçinin nəyə can atdığını və onun hansı inkişaf sahələrini seçdiyini əvvəlcədən müəyyənləşdirməlidir.

İşçinin adətətmə - adantasiya proseslərinin az zərərlə olması üçün müxtəlif fəndlər və üsullardan istifadə etmək olar. Ona görə şəxs haqqında həqiqi, məqsədə uyğun məlumatlar əldə etmək tələb olunur. Hər şeydən əvvəl əməyin ödənilməsi dərəcəsi haqqında, həmkarların işinə və müəssisəyə münasibətin önemli cəhətləri əsas tədqiqat obyekti olmalıdır.

Müəssisə və təşkilatın idarəetmə fəaliyyətə bağlı idarəetmə heyətinin iş təcrübəsindən asılı olaraq işlədiyi təşkilatın, müəssisənin xüsusiyyətinə uyğun məlumatla əsasən müxtəlif variantlar işləyib hazırlanmalı və həyata keçirməlidirlər (cədvəl XXII).

İşçinin şəxsi keyfiyyətlərinin inkişaf səviyyəsi

Cədvəl XXII.

№	İdarəetmədə iştirak edən mühüm amillər	Keyfiyyətin inkişaf dərəcəsi				Cəmi: bal- lar
		Güclü	Orta	Zəif	Müəyyən edilməyib	
		x ₁	x ₂	x ₃	x ₄	
1	Qarşılıqlı cavabdehlilik	9	53	34	4	100
2	Tələbkarlıq, obyektivlik	36	28	29	7	100
3	Qarşılıqlı münasibət	18	46	26	10	100
4	Üzürlülük halları	12	39	24	25	100
5	Maraqlar: o cümlədən: kollektivin işinə	25	42	18	13	100
	şəxsi iş üzrə	32	48	8	12	100
	həmkarlarla iş	19	36	34	11	100

Balların cəmi aşağıdakı düstura görə hesablanır:

$$V = x_1 + x_2 + x_3 + x_4$$

Alınmış nəticələr göstərir ki, hansı istiqamətdə işi gücləndirmək rəhbər şəxsin istehsalat şəraitinə və işçi kollektivlərinə daha tez uyğunlaşması istiqamətində səmərəli fəaliyyət sahəsi yaradıla bilər. İdarəetmə heyətinə daxil olan şəxsin fəaliyyət sahələrinə uyğun seçimi, həmin şəxsin növbəti inkişaf perspektivi üçün güclü baza olmaqla böyük sosial-iqtisadi əhəmiyyət daşıyır.

9.7. İDARƏETMƏ HEYƏTİNİN ÖYRƏDİLMƏSİ FORMALARI

Hər şeydən əvvəl insanın sosial uyğunlaşma və peşəkar sistemləşdirmə prosesində məlum olur ki, şəxsin üzərinə

düşən vəzifələri keyfiyyətlə yerinə yetirilməsi üçün onun fərdi bacarığı və biliyi kifayətedicidir. Bu tam normal düşüncə tərzi olmaqla, həm də qanunauyğun keyfiyyətdir. İdarəetmə heyətində çalışan işçinin bu gündü və sabahkı iqtisadi, sosial və ekoloji problemin öhdəsindən gəlməsi üçün, onların təkcə təfəkkür tərzini deyil, həmçinin idarəetmə heyətin yeni şəraitə uyğun formada öyrədilməsinə yanaşmanı dəyişməklə müasirlik səviyyəsinə qaldırmaq mümkündür. Qeyd etmək lazımdır ki, idarəetmə heyətinə daxil olan işçilərin peşəkarlığının artırılmasında istehsalatla bağlı, istənilən öyrətmənin məqsədi ondan ibarətdir ki, zəruri mühitdə rəhbər daha yaxşı və mütəşəkkil şəkildə səmtləssin və yeni mühitə müvafiq uyğunlaşma dövrü qısa olsun. Söhbət ondan gedir ki, mövcud idarəetmə sahəsində rəhbərin malik olduğu bılıklar əsasında hadisəni tez qiymətləndirmək və idarəetmə fəaliyyətin optimal variantlarını seçmək xeyli vaxt tələb edir. Başa düşmək lazımdır ki, idarəetmə fəaliyyəti fasıləsiz prosesdir və onun daima dəyişilmək ehtimalı müəssisə fəaliyyəti ilə bağlı olması bir tərəfdən, digər tərəfdən isə müəssisənin özüne kənar təsirlərin təkrar-təkrar ardıcıl sürətdə artması ilə əlaqədardır.

İdarəetmə heyətinə yeni qəbul edilmiş hər bir işçinin lazımi vərdişləri çatmır, bu zaman onun ya müəssisədaxili təhsil yerlərində, ya da iş yerlərindən kənarlıarda, mərkəzləşdirilmiş ixtisas artırma mərkəzlərində bılıklərini artırırlar. Məlumdur ki, yeni rəhbərin necə təhsil alacağı təbiət tərəfindən müəyyən edilməyib, təhsil alma üsulu isə dəyişilməzdir. Buna baxmayaraq, hər bir şəxsin fərdi öyrənmə strategiyası seçilməlidir, bunun üçün öyrətmənin şərti tərkib bölmələrinə nəzər salaraq, onların ardıcılığına diqqət yetirək:

- öyrətmənin şərti mərhələlərinin dəqiqləşdirilməsi və öyrətmə məqsədlərinə ciddi əməl edilməsi;

- antropogen-fitri amillərin müəyyənləşdirilməsi;
- sosial-mədəni amillərin kompleks formada nəzəre alınması və şəxsə bilavasitə təsirinin öyrənilməsi;
- şəxsin öyrənmə qabiliyyətinin müəyyənləşdirilməsi;
- şəxsin öyrənmək istəyinin sərhədləndirilməsi;
- təhsilə yanaşı, idarəetmə şəraitini müəyyən edən faktorlar;

- heyət üzvünün təhsil almaq və işləmək qabiliyyəti səviyyəsi və fərdi inkişafə meyilliyi;

- heyət üzvünün təhsil prosesinin qurulması xüsusiyyətləri, onun müəssisə fealiyyətinə uyğunluğu və s.

İdarəetmə heyəti üzrə peşəkar öyrətmə təşkilatda və ondan kənarda aparıla bilər. Çünkü hər şey öyrətmə proseslərinin məqsədlərindən asılıdır. Müəssisədə hər bir müvafiq məqsədlərə öyrətmənin əsas istiqamətləri müəyyən edilir. İdarəetmə heyətinin öyrətmə formaları olduqca çoxdur. Bu na görə hər bir idarəetmə heyətinin üzvünün tutduğu vəzifəyə uyğunlaşması lazımdır, həmçinin sonrakı mərhələdə öyrətmənin şəxsiyyətə və təşkilata aid olan xüsusiyyətlərə görə yaranmış vəziyyətlə bağlı hazırlıq dövrünü keçməlidirlər. İdarəetmə heyətinin hazırlanması üzrə hazırlıq dövrü aşağıdakı mərhələlərdən ibarət ola bilər.

Motivasiya. Öyrətmə üçün bütün hallarda öyrətmənin mativasiyası lazımdır, yəni gələcəkdə öyrətmə prosesi nəticəsində idarəetmə vərdişlərinə yiyələnməklə heyət üzvü özünə aid hansı iqtisadi-sosial amillər istiqamətində inkişaf edə biləcəkdir. İdarəetmə heyətinin iqtisadi mühitlə əlaqəli şəkildə yenidən hazırlanması vasitəsilə hər bir rəhbərin təsiretmə fəndlərilə öyrətməsini mütləq şərtlərini əvvəlcədən müəyyənləşdirilməlidir. Öyrətmənin ilkin şərti kimi öyrətmə üçün münasib şəraiti yaratmaq lazımdır, bunun üçün məxsusi ədəbiyyatlarla təchiz olunmuş xüsusi mərkəzlərdə nəzəri biliklərin əsaslandırılması yolu ilə onların tətbiqi sa-

hələrinə maksimum yaxınlaşdırmaqla sınaqdan keçirmək lazımdır. Yalnız bundan sonra o, məqsədyönlü sayıla bilər.

Öyrətmənin mərhələliyi. Öyrətmə prosesində əldə olunan bilikləri ardıcıl mərhələlərə ayırməq lazımdır. Heyət üzvünün öyrədilməsində nisbətən sadə məsələlərin həllindən başlayaraq getdikcə daha mürəkkəb idarəetmə məsələlərini və ya variantların həllini öyrətmək lazımdır.

Əks əlaqənin mövcudluğu. Bu mərhələdə öyrətmə prosesində və öyrətmə müddətindən sonra dinləyicilər əks əlaqəni hiss etməlidir, yeni idarəetmə heyətinin üzvü öyrətmə neticələrinə münasibətə görə konkret idarəetmə tapşırıqlarını həll etmək bacarığını təcrübədə nümayiş etdirməlidir. Müəssisə fealiyyəti ilə bağlı gözlənilməz vəziyyətlərdən qisa müddət ərzində çıxış yolları haqqında çevik idarəetmə qərarlarının qəbulunda heyət üzvü sərbəst və qətiyətli mövqə tutmaqla başqalarına nümunə olmalıdır.

Əgər söhbət sahibkarlardan gedirsə, onda öyrətmə prosesində onun maraqlarına daxil olan əsas amillər üzrə nəticələr çıxarmaq olduqca vacibdir. Təhlilin gedişində öyrədi-lənlərin peşəkar fealiyyətinin uğurluluğuna təsir göstərə biləcək bütün amillər diqqət dairəsində saxlanılmalıdır.

Ümumiləşmiş şəkildə idarəetmə heyəti üzvlərinin yeni istiqamətlər üzrə öyrətmə texnikası aşağıdakı tərkib hissələri əhatə edir və şəraitdən asılı olaraq həmişə deyisiş:

- a) yeni idarəetmə üsullarının öyrətmə texnologiyası;
- b) yeni fəndlərlə öyrətmənin məqsədləri;
- c) yeni şəraitdə öyrətmənin məzmunu;
- ç) təhsil prosesində öyrətmənin təşkili;
- d) istifadə olunan öyrətmənin texniki vasitələri;
- e) idarəetmənin öyrətmə formaları (tədris dövründə çevik öyrətmə formalarının tətbiqi).

Bu bölməyə qədər aparılan araşdırmalarla bağlı mərhələlərdə idarəetmə heyətinin işi ilə əlaqədar araşdırmalar

idarəetmə kadrların baza hazırlığı mahiyyətinə görə aparılır. Lakin hər zaman nəzərə almaq lazımdır ki, baza biliklər müntəzəm olaraq köhnəlmək meyllerinə malikdir. Bu idarəetmə heyətinin müasir şəraitlə bağlı məlumatlara olan ehtiyacı kimi meydana çıxır və burada ön planda rəhbərin ixtisasının yüksəldilməsi durur. Firma fəaliyyətinə və idarəetmə heyətinə başçılıq edən rəhbərin, eləcə də heyət üzvünür ixtisasının yüksəlməsi- hər bir fərdin şəxsi təcrübəsinin və biliyinin daima təzələnməsi prosesi nəzərdə tutulmalıdır. İctimai həyatda baş verən müxtəlif dəyişikliklər firma fəaliyyətində və iqtisadiyyatında, rəhbərin həyat tərzində, heyət üzvlərinin özündə də çəvik dəyişikliyi tələb edir. Bazı münasibətlərinin inkişafı heyətin idarə olunması istiqamətində yeni təşkilat formaların yaratmasına götərib çıxarıır. Bu idarəetmə heyətin hazırlanması səviyyəsinə olan yüksək tələbləri əhəmiyyətli dərəcədə səmərəli etməklə, istehsal nəticələrinə müsbət təsir göstərir.

Baş verən sosial-iqtisadi hadisələr fırmanın təsərrüfat istehsal fəaliyyəti ilə bağlı idarəetmə qərarlarının hazırlanması və qəbulu texnologiyasının idarəetmə heyəti üzvləri tərəfindən istiqamətlərin düzgün seçiləməsindən əsaslı surətdə asılıdır. Heyətin idarə edilməsi üzrə belə təşkilat quruluşlarının yaradılması firma işçilərinin əmək fəaliyyəti formasını tam qurum üzrə aparılmasını tələb edir. Bu o demekdir ki, cəmiyyət həyatında baş verən dəyişiklər, eyni zamanda fırmanın idarəetmə heyətinin fəaliyyətində kəmiyyət və keyfiyyət dəyişikliklərinin aparılmasını tələb edir və bu da öz növbəsində kadrların ixtisasının yüksəlməsinə münasibətlərin dəyişdirilməsinə səbəb olur.

Bazar şəraitində işləyən müəssisələr məxsusi xüsusiyyətlərindən asılı olaraq, mütəşəkkil sahələrarası təşkil olunmuş peşəkar heyətin hazırlığı üzrə mərkəzlərin yaradılması məqsədə uyğundur. Heyətin yenidən öyrədilməsi müəssisə

fəaliyyətində baş vermiş istehsal və reallaşdırma istiqamətləri ilə bağlı dəyişikliklərə çəvik surətdə adaptasiya edə bilən heyət üzvlərinin hazırlanması məqsədini daşıyır.

İdarəetmə heyətinin hazırlıq prosesinin motivasiyası ondan ibarətdir ki, dinləyicilər öyrənmə prosesində yeni biliklər əldə edir, idarəetmə sahəsində nəzəri biliklərini real müəssisə, təşkilat, idarə fəaliyyətinə yaxın şəraitdə tətbiq etmək imkanına malik olur.

İdarəetmə ixtisasının yüksəlməsi meyilləri olan dinləyicilərdə aşağıdakı şəxsi xüsusiyyətlərinin olması müşahidə olunur (cədvəl XXIII):

Cədvəl XXIII

A	Özünün inkişafına soy göstərməmək (Fərdi qaydada)	Fərdi yüksəlişi tömin edən amillorin təsnifatı
1	hazırkıda passiv iştirak	şəxsi inkişafa inamlılıq
2	perspektivsizlik, inamsızlıq	perspektivliyi hiss etmək.
3	öyrənmək prosesində ardıcıl olmamaq	öyrənmək prosesində özünü soñbor etmək bacarığı.
4	ixtisaslaşdırılmış iş təcrübəsindən əməyin tənzimlənməsində istifadə etməmək	tohsil sahələrini genişləndirmək istəyi
5	əsaslı öyrənmə vərdişlərinin olmaması	ixtisas dairəsində müasir idarəetmə üsullarını tətbiq etmək
6	kənar amillərə daha çox üstünlük vermək	məlumatlarla çəvik işləmə vərdişlərinə malik olmaq
7	geniş məlumatlar almaq istəyin olmaması	seçmək, konkret misala osaslanmaqla qorarları qəbul etmək
8	"mübəhisi" vəziyyətə meyilli olmaq, hedər vaxt itirmək	"sülh" məramlı xasiyyətə malik olmaq, somimiyətli yoldaşlıq
9	daxil olmuş məlumatata əhəmiyyət verməmək, vəziyyəti	yaranmış vəziyyətlə əlaqədər osaslandırılmış rəy vermek bacarığına malik olmaq

Cədvəl XXIII ardı

10	başladıcı işdə tələsikliyə adət etmək, özünü göstərmək	ziddiyətli qərarların təsirini azaltmaq, humanistlik göstərmək
11	öyrənmə prosesində əbəs yerə qıcıqlamma, əsəbləşmək, baş-qaları ilə mübahisə etmək	öyrətmə prosesində idarə edənin özünün malik olduğu nəzəri və təcrübəvi biliklər, bu sahədə digərlərin təcrübəsindən istifadə etmək
12	əmək fəaliyyəti dairəsini bütünlükle öyrənmək bacarığının olmaması	idarəetmə heyəti üzvünün müasir idarəetmə üsullarından daha səmərəli istifadə etmək
13	həzırlıq mərhələlərinə müvafiq öyrənmə prosesini qavramaq bacarığının olmaması	müasir şəraitə uyğun gələn mərhələlərə aid dinamik, çox variantlı hazırlanmaq vərdişləri
14	qısa müddətli fəaliyyət planını tərtib etmək vərdişlərinin olmaması	uzun müddətli, öyrətmə sistemi-nə səmtlənmək və digər sahə təcrübəsindən bəhrələnmək

İdarəetmə fəaliyyətində işçilərin təkmilləşdirmə prosesi bazarın artan bütün tələblərinə müvafiq olmalıdır. İqtisadi fəaliyyət sahələrində aparılan bütün islahatların əsas mahiyəti heyətin demokratik əsaslarla idarəedilməsi prosesində bazar münasibətlərinin əhatəli surətdə transformasiyasından ibarətdir. Tez-tez rast gəlinən və sınaqdan keçirilmiş fəndləri tətbiq edib, heyət üzvünün yenidən hazırlanması quruluşun dəyişməsini ardıcıl olaraq qurum formasında aşağıdakı şəkildə göstərmək olar (cədvəl XXIV).

növbəti ixtisas artırmağa ge-niş istiqamətlənmə	yeni ixtisas artırmağadək zoruri yenidən öyrədilmənin davam etdirilməsi
öyrətmə nəticəsinin yüksək olması üçün mərhələləri yeniləşdirmək tosadüfi sistemlənmiş bilik veriliş, öyrədilmə rəhbərlik edən işçilərin ixtisaslarının yüksəldilməsi analitik məlumatların yenidən hazırlanması və istifadəsi heyət üzvünün yenidən hazırlanmağı artan tələbatlar üzündən heyət üzvünün yenidən hazırlanmaq xərclərindən asılı olan alternativ variant	bilik səviyyəsinin yüksəlməsi daxili, sistemləşdirmə, öyrətmə (problemlərini həll etmək) bütün kateqoriyalardan işçilərin ixtisasının yüksəldilməsi yenidən hazırlanmanın əhəmiyyətini nozora almaq yenidən hazırlanmaya vəsait qoymuşunun həcmi öyrədilməyə qədər olan golirlə sonradan qazanılan golerin müqayisəsi öyrətmə xərclərindən asılı olaraq yeni üsulları tətbiq etmək

Qeyd edilən məlumatlar dəstinin genişliyindən göründüyü kimi idarəetmə heyətinin ixtisas səviyyələrinin artırılması təkcə qısa müddət üçün tələbatların ödənilməsinə istiqamətlənməməlidir. İdarəetmə heyətinin yeni iqtisadi-texniki və sosial şəraitə uyğun yenidən hazırlanması, daha müükəmməl idarəetmə fəndləri vasitəsilə, açıq bazar münasibətlərinə tam hazır olan əmək kollektivinin təşkili və idarəolunması nəzərdə tutulmalıdır. Bu sahədə yüksək nəticələr isə idarəetmə heyətinə daxil olan bütün işçilərin müntəzəm surətdə öz fərdi inkişafı üzərində məhsuldar çalışmaları tələb olunur.

10. HEYƏTİN İDARƏETMƏSİNİN PSİKOLOJİ XÜSUSİYYƏTLƏRİ

10.1. HEYƏTİN İDARƏETMƏ PSİKOLOGİYASI

İnsan amili ilə bağlı tətbiq edilən bütün fəndlər, üslublar hər şeydən əvvəl canlı insanlar tərəfindən bəyənilərək həyata keçirilir. Məhz buna idarəetmə işlərində rəhbər tip-lərini onların iş üslubundan asılı olaraq təsnifləşdirmək mütləq surətdə faydalıdır. Buna baxmayaraq, xalq təsərrüfatının bütün idarəetmə sahəsində real rəhbərlərin bütün çoxobrazlılığını əhatə edə bilən mükəmməl cədvəl qurmaq çətin ki, mümkün olsun. Ona görə də universallığa iddia etməyərək hazırda tez-tez rast gəlinən heyətin idarəolunma sahəsində mövcud olan formalardan istifadə edək.

İdarəetmə heyətinin üzvləri tərəfindən hər işin həndirilməsi. Bu cür rəhbərlik üslubunun idealı - vəzifə təlimatında, əmrlərdə, normativlərdə təbe olanların fəaliyyətinin tam reqlamentə uyğunlaşdırmaqdır. Bəzi idarəetmə rəhbərləri belə güman edirlər ki, bu ideyanın əldə olunmasından sonra idarəetmə maşını həmişəlik sazlanmış olacaq. Əlbəttə, rəhbərlərlə təbe olanlar arasında qarşılıqlı əlaqənin, həmcinin işçilərin hərəkətinin və iş əlaqələrinin formallaşması - idarəetmənin səmərəliyinin yüksəlməsini vacib hesab edir. Lakin uzun illərin təcrübəsi göstərir ki, tam reqlamentasiya əldə olunması qeyri-mümkündür, əmək kollektivlərinin fəaliyyətində gözlənilməz hadisələr meydana çıxdığı halda, istər-istəməz prinsipcə bu hal idarəetmə heyətindən xüsusi yanaşmani tələb edir. İdarəetmə heyətinin yaradıcı fəaliyyət üçün hər hansı bir problemin yaranması zamanı idarəedənlər bütün normativ sənədlərdə və əmrlərdə onlara cavab tapmağa can atırlar. Bu qeyri-standart situasiyalarda qəbul olunmuş qeyri-optimal (idarəetmə) qərarlarını

əmələ gətirir. Lakin yaddan çıxarmaq olmaz ki, heyət tərəfindən qəbul edilən idarəetmə qərarları təsərrüfat fealiyyətinin qiymətləndirilməsi qaydasında yol verilmiş kənarlaşmalara görə məsuliyyət hissini heç də azaltır. Bu təmamilə təsərrüfat münasibətlərinin təbiətinə uyğun olmaqla, idarəetmə heyətinin rəhbərindən daha bilik, bacarıq və çox enerji sərfini tələb edir.

İdarəetmə heyəti üzvlərinin müxtəlif mahiyyətli və məzmunlu idarəetmə qərarlarından ibarət kağızlar arxasında gizlənməyə, onlarda real idarəetmə prosesini dəyişdirməyə çalışan rəhbər - reqlamentator, adətən, insanlarla pis ünsiyətdə olur. Onun tərəfindən rəhbərlik edilən kollektivdə tez-tez arzuolunmaz psixoloji iqlim yaranır. Bu təbiidir: əgər düşünülmüş reqlamentasiya subyektiv amillərin kənarlaşdırılması hesabına idarəetmənin səmərəliyini artırırsa, həddindən artıq qeyri-real idarəetmə qərarları vəsítəsilə istehsalın idarəedilməsini pisləşdirir, hətta vacib psixoloji əhəmiyyət kəsb edən qərarların gücü belə təsirsiz qalır.

Həmrənglik və ya kollegiallıq. Rəhbərlərin bu tipi, idarəetmə qərarlarının səmərəliyinin təminatını bir qayda olaraq qərarların qəbulunun kollektiv iştirak formasında görür. İdarəetmə heyətinə rəhbərlik edən şəxs öz fealiyyətində təşkilatın ən vacib məsələlərində müxtəlif komissiyaların cəlb edilməsi, iclasların mütəmadi keçirilməsində bütün idarəetmə heyətinin bilik və təcrübələrindən maksimum istifadəyə üstünlük verir. Bu tipli şəxs adətən, demokratik rəhbərlik üsulunun tərəfdarı olmaqla yanaşı, onun iş aparma prinsipi istehsalın idarəedilməsinin əsas prinsiplərinə uyğundur.

Lakin idarəetmənin kollegial formasının mütləqiyətliliyi qəbul olunmuş qərarlar üzrə şəxsi məsuliyyəti azaldır. Tədqiqat göstərir ki, bir çox komissiyaların fəaliyyəti vacib deyil, çünkü onlar inzibati işlərin səviyyəsini azaldır. İxtisas

meyilliyyinə görə eyni müəssisələrdə kollegial qərarların qəbulu payı təxminən eyni olmalıdır. Əgər bu orta səviyyədən yüksəkdirsə, onda bu müəssisənin heyət üzvləri tərəfindən pis idarəetilməsini göstərir. Bunu müəyyən etməyin ən sadə forması keçirilən iclasları canlandırmış, daima fəaliyyət göstərən komissiyalar yaratmaq lazımdır.

Həmişə öndə olmaq. Sprinterlərin fəaliyyətinə ciddi yanaşmanı təqlid edən təsərrüfat adamının fikrincə: rəhbər səhnədəki aktyor kimidir, onun üzərinə işq şüası düşər, vaxt o, yaxşı oynamalıdır. Bu fəaliyyət üslübuna üstünlük verən rəhbərlər adətən, vaxtında qərar qəbul edirlər, əvvəl dəyişən idarəetmə hadisəsinə yaxşı reaksiya verirlər. Onlar, adətən, istənilən iş şəraiti düzəltməyə qadirdirlər. Hər hansı bir mürəkkəb problemin həlli üçün qüvvələrin səfərbərliyi lazımlı olduqda, bu tip rəhbərlər əvəzənilməzdır. Lakin bir çoxlarının taktikada üstün olmasına baxmayaraq, həmişə öndə olanlar strategiyada uduzurlar. Onların rəhbərlik etdikləri müəssisə qeyri-ahəngdar işləyir, kollektiv tərəfindən yerinə yetirilən hər cür təcili iş rejimi adı hala əvvəl mətbət təhlükəsi yaradır. Bu halda müəssisənin uzun müddətli perspektiv inkişaf planı olmur, hətta olsa belə, əmək kollektivləri müxtəlif xassəli çatışmazlıqdan əzab çəkirler və s.

Hər işdə obyektiv olmaq. Bu tip rəhbərlər idarəetmədəki uğursuluğu və müvəffəqiyyəti obyektiv amillərlə izah edirlər. Yəqinlik səviyyəsindən çıxış etməklə onlar belə deyirlər: planın yerinə yetirilməməsi qeyri-müntəzəm təchizatın nəticəsidir, müəssisədə kadrların axıncılığı yüksəkdir, belə ki, yataqxana çatdırır, yaşayış yeri az tikilir və s. Sözsüz, obyektiv amillər idarəetmədə vacib rol oynayır. Əgər hər şeyi onların üstünə yuxsaq, öz mövqeyimizi onlara müqayisə etməsək, onda idarəetmə heyəti nəyə lazımdır? Bu kimi amildən yüksək dərəcədə asılı olmaq - idarəetmə fəaliyyətinin səmərəsizliyini azaltmaqla, onun gələcək inkişaf

perspektivlərinə güclü maneə yaradır, işçi maraqlarına mənfi təsir göstərir.

Fəaliyyət sahələrində son dərəcə rəsmiyyətçi olmaq.

Rəsmiyyətçinin ilk şəhəri adətən, yalnız onun özü tərəfindən bəyənilməklə təxminən belə səslənir: hər bir kağız əvvəlki şəklini almalıdır. Belə yanaşma hər vasitə ilə idarəetmə problemlərinin həllini yubadır, hər bir problemin öz-özüne həll olunmasına cəhd edir. Rəsmiyyətçi yazılı sərençar, təsir etmir, yenicə daxil olan idarəetmə qərarları onun tərəfindən əhəmiyyətli dərəcədə başa düşülmədiyi üçün, bütün vasitələrlə onların icrasını süründürməyə çalışacaqdır. İlk baxışdan bu qəribə görünsə də, onun fəaliyyətində müsbət anılar da var: məsələn, hərdən münaqışlı hadisələrde istənilən həll etmə cəhdini münaqışını daha da sıxırdır. Belə hallarda rəsmiyyətçi hər şeydən əvvəl gözləmə mövqeyində dəyanmaqla yalnız bir şey haqqında düşünür. Hər şey və xələf keçidkən öz yerini tutacaqdır və onun üçün fərqi yoxdur bu nə vaxt baş verəcəkdir.

Digər "müsbət" cəhət ondan ibarətdir ki, belə münasibət lazımsız sənəd yiğimindən qaçmağa imkan verir. Belə tipli şəxsin kollektivə rəhbərliyi adətən, çox baha başa gəlir və müəssisə həmişə yerində saymalı olur.

Hər vəziyyətə ifrat yanaşma (ifratçı). Onlar adətən idarəetmənin "xırda" problemlərini qəbul etmir. O, problemin yüksək səviyyədə həll olunması ilə qane olmur, həmişə maksimum nəticə əldə etməyə cəhd edir. Maksimalistin vəcib keyfiyyətlərindən biri ideyanı geniş miqyasda tətbiq etmək qabiliyyətidir. Onlar hesab edirlər ki, yaxşı əsaslıdırılmış idəya özü-özlüyündə "idarəetmə gücüdür". Onlar tez-tez idarəetmədə maddi stimulların rolunu qiymətləndirmirlər, tabe olanların bilik və təcrübələrinin mükəmməl olmasınaşından şikayətlənirlər. Guya onlardan başqa hamı kiçik işlər haqqında düşünürler və iri miqyaslı problemləri başa

düşmək qabiliyyətində deyillər. "Maksimalist" çox enerjili olmaqla bərabər, həm də çevikdirlər və istənilən an qərarlarını dəyişə bilirlər. Təessüf ki, belə rəhbər tez-tez problemin axıçılığını, gələcəyini görmür, məsləhət eşitməyi sevmir, xırda məsələlərlə məşğul olmayı xoşlamır, bu da onun əmək kollektivinə rəhbərliyini zərbə altında qoyur.

"Təşkilatçı". Müəssisə, təşkilat və idarə qurumlarının rəhbərlik edənlərin bu tipi hesab edir ki, əmr, göstəriş və sərəncamlar vasitələrlə problemlərin həlli ən əsas məsələdir. Bu zaman, hər şeydən əvvəl səmərəli seçmə, idarəedici kadrların yerləşdirilməsi, maddi-texniki təchizatın düzgün qurulmasına nail olasan. "Maksimalist" dən fərqli "Təşkilatçı" açar rolunu oynayan problemləri başqa cür başa düşür. Bu hər şeydən əvvəl ideya, inkişafın məqsədi deyil, fəaliyyətin istiqamətidir. Belə problemlərlə "təşkilatçı" şəxsən özü məşğul olur onları heç kimə tapşırırmır ve hökmən onun "maddiləşdirilmiş" formada müsbət həllinə nail olur. O, təbelikdə olanları ideallaşdırmaqdan uzaqdır. "Təşkilatçı"nın gücü ondadır ki, o, çətinliklər, münaqışlər qarşısında dayanmamaqla cari problemlərin çoxluğundan çəkinmir və nəyin bahasına olursa olsun vacib problemlərin həllinə nail olmaq istəyir. Misal üçün onu yüksək kadr axıçılığına görə heç bir töhmət dayandırıa bilməz, əgər o, kadrların seçilməsi və yerləşdirilməsi üsulunu vahid çıxış yolu hesab edirse, o, bunu mütləq həyata keçirməlidir.

Maksimalist xasiyyətli olan idarəetmə rəhbərləri "Təşkilatçı" rəhbərlər kimi tez-tez cari idarəetmə problemlərini özləri həll etməyərək, onları müavinlərə və köməkçilərə tapşırırlar. Bu o demək deyil ki, onlar bunu vacib saymır, ona görə ki, bunları nisbətən kiçik məsələ sayaraq əvəzində daha mühüm idarəetmə işləri ilə məşğul olurlar.

İdarəetmə işlərində həddən artıq səy göstərən və ya çalışsan rəhbər. Onun şüarı təxminən belədir: "İdarəetmə

xırdalıqlardan ibarətdir". Onun idarəetmə sənədləri həmişə qaydasındadır, iclas dəqiqləşdirilmiş vaxtda başlayır, o öz vədlərini unutmur, qeyd edilmiş işlər adətən, iş gündündə yeriñə yetirilir. O, yaddaşında eyni vaxtda çox xırda işlər saxlayır. Çalışsan rəhbər intizamlılığı ilə fərqlənir və hesab edir ki, rəhbərlik o zaman səmərəli olur ki, obyektdə şəxsər özü rəhbərlik etsin. Hərdən bu "dəb" olur. Hesab edilir ki, misal üçün yaxşı ton, əgər müəssisə rəhbərliyi və onun müavini iş vaxtinin çoxunu iş yerlərində keçirirsə, öz kabine-tində isə iş gününün başlanğıcında ve axırında olduqda daha çox səmərəliyə nail olmaq mümkündür. Obyektle rəhbərliyin şəxsi tanışlığı fəaliyyət üçün vacib andır, amma onur müstəqil vaxt perspektivində cari işləri üstünlük təşkil edir, bu isə rəhbərin hədsiz surətdə yüklənməsinə səbəb olur. Bundan əlavə, bu cür idarəetmə üslubuna bağlılıq tez-tez yuxarı idarəetmə rəhbərlərin funksiyalarını tekrarlamaya gətirir. Nəticədə rəhbər sənədlər içərisində özünü itirir, əsas işi ikinci dərəcəlidən seçə bilmir. Onun iş vaxtı 8-10 saatdan çoxdur və heç kim işə onun kimi "yanmir", müəssisənin inkişafını heç kim onun qədər istəmir və təcrübə göstərir ki, bu çox yalnız nəticələrə getirib çıxarır.

Yuxarıda qeyd edilən idarəetmə rəhbərliyinin xülasəsi. Əlbəttə, aparılmış təsnifat tamlığa iddia etmir. Bundan əlavə haqqında danışılan rəhbər tipləri ümumi anlayışdır və nadir hallarda barəsində səhəbət açdığını rəhbər tiplərinə ("maksimalist" və s.) rast gəlmək olsun, gələcəkdə bəzəi iqtisadiyyati ilə formallaşan digər rəhbər tiplərinin əlamətini də görəcəyik. Nəzərdən keçirilən hər bir üslub özünün gücülü və zəif tərəfinə malikdir. Onlardan heç birini mütləqləşdirmək olmaz. Həyatın bütün ictimai-zəruri hadisələrində universal idarəetmə üslubu axtarmaq mənasızdır, sadəcə olaraq o yoxdur. İdarəetmə sənəti mahiyyət etibarı ilə müxtəlif idarəetmə fəndlərindən ibarətdir. Rəhbər tam idarəet-

mə prosesində hər bir idarəetmə üslubunun müsbət cəhətlərini araşdırmaq bacarığına malik olmaqla, bir üslubdan digər üsluba keçmə fəndləri, idarəetmə əməliyyatlarından asılı olaraq hər bir üslubun zəruri xüsusiyyətindən istifadə etmək qabiliyyətinə malik olmalıdır.

Təcrübə göstərir ki, hər şeydən əvvəl idarəetmə heyətinin tərkibini təşkilatçı-rəhbər seçir və o, mütləq perspektiv problemlərin həllinə ən səmərəli idarəetmə üsulları tətbiq etməyə üstünlük verəcəkdir. Bu isə, idarəetmə heyətindən bazar münasibətlərinin ciddi şəkildə qəbul edilməsini tələb edir. Ümumiyyətlə, maksimalist tipli idarəetmə heyətində rəhbərlik istehsal sahəsilə müqayisədə daha çox elmi-tədqiqat təşkilatları üçün yararlıdır.

İdarəetmə heyətinin işi o vaxt səmərəli hesab edilir ki, rəhbər hadisədən, müəssisə xüsusiyyətlərindən, idarəolunan heyət üzvülərindən asılı olaraq üslubu seçir, bunun əksinə fərdiliyə yol verildikdə hər cür münaqişə yaranma ehtimalı yüksəlir və normal idarəetmə prosesi pozulur.

Lakin onu da yadda saxlamaq lazımdır ki, idarəetmə üsullarının bütün incəliklərini bilən rəhbər uzun dövr ərzində yetişir. Hətta daha qabiliyyətli rəhbər öz fəaliyyətində hansısa üsluba, onun fərdi xüsusiyyətlərinə, xasiyyətinə uyğun gələn bağlılığı nümayiş etdirir. İnkişafa doğru meyilli olan yaxşı rəhbər öz adət etdiyi rəhbərlik üslubundan kənara çıxmış qabiliyyətinə malikdir. Əgər belə vaciblik heyətin idarəetmə şəraitində dikte olunursa, o, bunu mütləq edəcəkdir ki, kollektiv qarşısında öz nüfuzunu itirməsin və nəzərdə tutduğu məqsədlərə daha tez nail olsun.

10.2. RƏHBƏRLƏRİN HAZIRLANMASININ YENİ ÜSULLARI HAQQINDA

Bizlərdən kim həyatın bu və ya başqa dövründə digər insanların bizi necə gördüyünü, şəxsi xüsusiyyətlərimizin

ətrafdakılarda münasibətdə özünü necə göstərdiyini, insanları bizdən nə ilə kənarlaşdığını və əksinə, onların hörmətini qazanmağa nə kömək etdiyi haqqda fikirlərə düşməyib. Öz üzərində işləməyən, xasiyyətində məqsədönlü dəyişiklik aparmayan insan tapmaq çətindir. Yə'qin ki, müasir şəraitdə cəmiyyət üzvləri arasında özünüñkişaf qabiliyyətini qoruyub saxlamayan insan tapmaq o qədər də asan iş deyildir. Bizlərdən əksəriyyəti özümüzün malik olduğumuz iş keyfiyyətlərinin təhlililə kortəbi surətdə məşğul olur, bir qayda olaraq ancaq həyatın çətin mərhələsində biz özümüzə başqa gözlə baxırıq, daha doğrusu, buna bizi həyatın çətin gələn məqamları məcbur edir. Özümüzə və ətrafdakılara münasibətimizdə nəsə dəyişdirməyə çalışaraq (yaxın adamlarla mübahisə, işdə ugursuzluq və s.) həyatımızı yaxşılaşdırmağa bütün vasitələrlə səy göstəririk. Bunlarla bərabər, psixoloqların apardığı tədqiqatlarının nəticəsi sübut edir ki özünə və əks tərəfə aktiv münasibət, özünü dəyişmək üçün səmimiyyət, birgə fəaliyyət sahələrində yaxşı ünsiyətdə olmaq həmin insanlar üçün olduqca vacib şəxsi keyfiyyətlərdir.

Sosiologiyada bu, sənət nümayəndələri üçün hətta xüsusi adlar mövcuddur - "sosial işçi", bu fərqləndirici vəzifə sahibi istənilən sosial sahənin rəhbəridir. Onların hamisini ünsiyət bacarığı birləşdirir, insanlar arasında əlaqə yaratmaq onların fəaliyyətinin vacib mərhəlesi deyil. Əgər peşəkar biliyi mütəxəssis bir neçə illik öyrətmə ərzində əldə edirsə, ünsiyət vərdişinin əldə edilməsi son zamana kimi onların öz öhdəsinə verilmişdir. Bu, insanların davranış dairəsində onun fəaliyyətinin müvəffəqiyyəti həyat təcrübəsi və müvafiq bilik əldə edilməsində şəxsi təşəbbüs ilə müəyyən edilir. Lakin ünsiyət məhərətini kitablardan öyrənmək çətindir, həyat təcrübəsi isə heç də həmişə düzgün qərar vermir. Buna görə təcrübəvi üsullarla sosial sahənin

işçilərin öyrədilməsinə tələbatı meydana çıxmışdır.

Iqtisadi və sosial inkişaf istiqamətində. İdarəetməde yeni üsulun yaradıcısının konkret adını çəkmək çətindir. Şəxslərəsə hissiyyat treninqi adlı üsul tədqiqatçıların pedaqoqika və sosial-psixologiya sahəsindəki müştərək gücü nəticəsində meydana çıxb. Treninqin rəsmi yaranması 1947-ci il hesab edilir, çünki həmin ildə ABŞ-in Betel şəhərində Milli treninq laboratoriyası açılmışdır. Onun müştəriləri bütün sahələrin menecerləri, təhsil və səhiyyənin işçiləri oldu. Yeni üsul tez bir zaman içərisində olduqca böyük müvəffəqiyyətlər əldə etdi. Tezliklə o, keçmiş sosialist ölkələrində - Polşada, Çexoslovakiyada, Macarıstanda, Almaniyada da geniş istifadə olunmağa başladı. Rusiyada bu üsulun coğrafi ərazilərdə istifadəsi hələ lazımı qədər ciddi deyil. İlk dəfə bu üsul yalnız Bexterev adına Sankt-Peterburq psixiəsət xəstəlikləri institutunda psixoterapevtlərin hazırlanması üçün istifadə olunurdu. Lakin indi dünyanın iri psixoloji mərkəzlərində treninq qrupu rəhbərləri roluna psixoloq və psixoterapevtlərin hazırlanmasına başlanılmışdır. Yeni üsul yaxın illərdə bütün sahələr üzrə sosial işçilərin hazırlanması təcrübəsinə ayrılmaz hissə kimi daxil olacağı gözlənilə bilər, çünki bu istiqamət daha geniş perspektivə malikdir.

Şəxsiyyətin özünü dərkətmə prinsipi. Yeni üsul haqqında söhbətləri şəxsiyyətlərəsə hissiyyat treninqin əsasını təşkil edən suallardan başlamaq lazımdır. Treqin ilkin mərhəlesi özünə aktiv münasibət olub, bu sosial işçinin vacib keyfiyyətləridir, bunsuz işçinin uğurlu peşəkar fəaliyyəti mümkün deyil. İş ondadır ki, ünsiyyətdə əsas vasitə kimi öz şəxsiyyətindən istifadə edir. Onun şəxsi keyfiyyəti - ləyaqət və çatışmazlıqları - ünsiyyətdə fəaliyyət aləti olur və bu fəaliyyətin uğurlu olması üçün o həmin vasitənin xüsusiyyəti ni hərtərəfli bilməlidir.

Lakin özünüdərkətmədə sərhəd yoxdur ki, hətta bir an

da olsun özünü sakitləşdirmə prosesinə qapılmağa imkan verilməlidir. Məsələn, heç vaxt demək olmaz ki, indi mər özümü axıra kimi yaşadım, mən öz hərəkətlərimi ididən deyə bilərəm, özümün istenilən vəziyyətimi izah edə bilərəm, çünki bu proses sənsuzdur. Bu prosesdə dayanaraq özümüz haqqında köhne təsəvvürlərə varmaqdə böyük risq edirik. Özümüz haqqında təsəvvürlərin ətrafdakıların bizim haqqımızda fikirləri ilə üst-üstə düşməməsi qarşılıqlı anları və ünsiyyətin pozulmasına gətirib çıxaracaqdır, bunun özü də arzuolunmazdır.

Doğrudan da insanlar qarşısında çıxış edənin qabağında daha çətin tapşırıqlar durur, bu hər şeydən əvvəl şəxsiyyətin yenidən aktivləşməsi deməkdir. Belə bir sual meydana çıxa bilər ki, şəxsi problem və mübahisələrin həlli bacarığınır idarəetmə işi ilə nə əlaqəsi ola bilər? İş ondadır ki, daxili mübahisələrin öhdəsindən konstruktiv gəlmək qabiliyyətinin olmaması idarəetmə heyəti tərəfindən yaradılan emosional gərginlikdən müvəqqəti azad olmaq tələbatını əmələ getirir. Müəssisə şəraitində işçi bu məqsəd üçün qeyri-iradi olaraq ətrafdakı adamlardan istifadə etməyə başlayır. Məsələn, rəhbər bütün hallarda öz mövqeyini müdafiə edir, lazımlı oldu-olmadı öz üstünlüyünü nümayiş etdirir, bütün yollarla öz çatışmazlığını gizlətməyə çalışır. Nəticədə tam qiyəməli insan ünsiyyəti pozulur və idarəetmə fəaliyyəti xeyli çətinləşir, normal işçi münasibətləri gərginləşir. İşçini hərəkətə getirən səmimi münasibət, qayğı və ya digər insanın dərdində şərik olmaq, emosional gərginliyi götürmək tələbatı idarəetmə heyəti tərəfindən unudulur, diqqətdən yayılır. Beləliklə aydın olur ki, insanın şəxsi problemləri rəhbəri qəti maraqlandırırmır, o, işçinin nəzərində hissiyatsız olan digər insana çevirilir. İdarəetmədə daxili problem və münaqişələri konstruktiv üsulla həll etməyə qadir olmaq şəxslərəsə hissiyyat treninqinin əsas məqsədidir (ŞHT). ŞHT insa-

nin şəxsi problemlərinin ardıcıl həll etmə qabiliyyəti olar idarəetmə rəhbəri öz fərdi qabiliyyətilə işçiləri şəxsi inkişafə sövq edir. Bu psixoloji sistem tərəfindən çətin həll olunan tapşırıqlardan biridir. ŞHT qruplarında heç bir əmr, göstəriş, alqoritm verilmir, çünki şəxsi hissiyyat treninqi yaradıcı laboratoriyadır, burada hər bir kəs digərinin kömək və dəstəyindən istifadə edərək insanlara öz şəxsi yolunu göstərir və onlara həyatı daha yaxşı başa düşməyə səmtləşdirir.

Psixoloji "marafon". Şəxsi hissiyyat treninqi qrupunda hazırlıq ilk baxışdan adı görünür - burada mühazirə oxunmur, sorğu aparlımır, irad tutulmur. Hazırlıq qrupunda tanışlıq formasında qarşılıqlı münasibətlərə dair iş aparılır. Qrupda dərs keçən (məşqqi) - ixtisaslı psixoloqlar tədqiqat obyektiində elə mövqə seçirlər ki, hər bir iştirakçının heyətin irəli sürdüyü məsələlərə onların reaksiyalarını müşahide edə bilsin. Buna görə qruplar maksimum 10-12 adamdan ibarət olmaqla təşkil olunması məqsədəyündür.

Şəxsi hissiyyat treninq qrupunda nə baş verir? Treninqin iştirakçısı hazırlığın gedisini təhlil etməyə cəhd edir və məlum olur ki, bu heç də göründüyü kimi sadə deyil. Doğrudan da görünür yazıçı olmaq lazımdır ki, qrupda baş verər hadisənin xarici kasıblığı altındaqdan insan münasibətləri sərvətini aşkarla çıxarasın. Treninq qrupunda nə baş verdiyini başa düşmək üçün qrupun üzvlərinin yaşadığını yaşamalısan. Elə həyatda da ən vacib açılışları iti böhran anında. mənəvi yüksəliş zamanı aşkar edirik.

Şəxsi hissiyyat treninq zamanı insanın psixoloji vəziyyətini onun hazırlıq səviyyəsilə müqayisə etmək olar. Qrupun hər hansı üzvü tərəfindən göstərilən reaksiya, istenilən replika qeyd edilərək, sonradan onlar idarəetmə qərarlarının vacib açılış mənbəyinə çevirilir.

İdarəetmə heyətinə daxil olanların "öz duyğularını hiss etmək" bacarığının olması mühüm əhəmiyyət daşıyır. Şəxsi

hissiyyat treninq iştirakçıları "öz duyğularını hiss etməyi" öyrənməli və "öz emosiyalarını yaşamalıdır". Görünür, bizi lərden əksəriyyətimiz, treninq iştirakçılarının hiss etdiklərini deyil fikirləşdiklərini qiymətləndirməyə daha çox üstünlük veririk və nəticədə heyətin idarəolunmasında subyektiv çətinliklər yaranır. Misal üçün aşağıdakı müsahibə dialoq vasitəsilə idarəetmə sahəsində cavabdhə olan rəhbəri iş üslubunu qiymətləndirməyə çalışaq.

İdarəetmə heyətinə daxil olan psixoloq, qrupun bir üzvünə müraciət edir: rəhbər sizin verdiyiniz suala cavab verməyib jurnalı vərəqləyəndə siz hansı hissələri keçirdiniz?"

Treninq iştirakçısı: "Hiss edirəm ki, o yaxşı hərəkət etmədi."

Psxoloq: Siz belə fikirləşirsınız. Mən sizdən xahiş edirəm öz hissələrinizi təsvir edəsiniz.

Treninq iştirakçısı: Mən hiss edərəm ki, rəhbəri özündən başqa heç kim maraqlandırmır.

Psxoloq: Siz onu belə qiymətləndirirsınız. Özünüzə bii daha qulaq asın, siz rəhbərə qarşı nə hiss etdiniz?

Treninq iştirakçısı: Rəhbərin nəzakətsizliyinə nifrət və deyəsən düşməncilik hallarının getdikcə artması.

Şəxsi hissiyyat treninqin birinci dərsində iştirakçıların keçirdiyi hissələr, ətrafdakıların davranışları, əsasən də nəqətiv hallar - qəzəb, paxılılıq haqqında danışmaq çətindir. Belə bii fikir mövcuddur ki, belə hissələri yaşamaq pis və yersiz bir şeydir. Nəticədə insan onları nəinki ətrafdakılardan gizlədir, hətta öz şüurunda belə onları saxlamamağa çalışsa da, çox vaxt istənilən vəziyyətdən onu çıxartır. Unudulmuş ədəvət heç bir səbəb olmadan hərdən üzə çıxacaq və bu da öz növbəsində idarəedənlə idarəolunan arasında münaqişəni genişləndirecək və ümumi tarazlıq pozulacaqdır.

Öz-özlüyümüzdə belə bir hadisəni təsəvvür edək, sizin həmkarınız - mədəni, ağılli, cəzbedici insandır - maraqlı

ideya təklif edir. Siz onun cəlbediciliyinə paxılıq edirsiniz, onun kimi diqqət mərkəzində olmaq isteyirsiniz və onun ideyasının yaxşı olmasına baxmayaraq siz onun ideyasına gülürsünüz. Tutaq ki, treninq qrupunda siz özünüzdə yaranan paxılıq və rəqiblik hissini fərqləndirməyi və dərk etməyi öyrənmisiniz. Rəhbərə qarşı mənfi fikrdə olduğunuzdan bu məsələni (ideyanı) həmkarla müzakire etmək əvəzinə siz dayanıb ideyanın yaxşı və ya pis olması haqqında fikirləşirsiniz. Əgər siz başa düşsəniz ki, sizdə paxılıq, rəqiblik ruhu danışır, onda siz bu hissələri saxlayacaqsınız və sizin işiniz dalğa mübahisəli olacaqdır. Belə olduqda yaranmış vəziyyəti psixogimnastika vasitəsilə tənzimləmək tələb olunaqdır.

İdarəetmə fəaliyyətində tətbiq edilən psixogimnastika - əsas məqsədi qrupun üzvləri tərəfindən yaradılan hissələrin və onların hərəkətinin mahiyyətinin başa düşülməsi və həmcinin bu hissələrə olan reaksiyonu dərk etməkdir. Misal üçün qrupun hansı bir üzvünə sizdə qəzəb oyanır, bu zaman aşağıdakılari aydınlaşdırmaq vacibdir:

a) həmin vaxt öz müşahidənizi çox aydın ifadə edin və ya b) bu hissələrin qrupun üzvləri tərəfindən hiss olunmamasına cəhd edin və ya c) baş verəni görməməzliyə vürün və tezliklə yaddan çıxarıın və ya ç) bu hissələrin daha kim tərəfindən keçirildiyini müəyyynləşdirin və bundan asılı olaraq bu və ya digər şəkilde hərəkət edin. Beləliklə, öyrətmə prosesində şəxsi hissiyat treninqi ŞHT-nin iştirakçıları aydın ifadə edilməmiş özünü və özgənin hiss və münasibətlərə diqqətli olmaq vərdişi əldə edirlər, bu isə, şəxsi hərəkətlərə şüurlu nəzarəti gücləndirir.

Beləliklə, psixoloji təhlükəsizlik atmosferində, bilavasitə qarşılıqlı fəaliyyət prosesində idarəetmə hey'əti üzvləri ilə birlikdə insan öz hərəkətini, özünə və ətrafdakılara olan münasibəti formalasdırır.

Beləliklə, şəxsi hissiyat treninqi insanlara nə verir? Qişa belə cavab vermək olar: ünsiyyətlə bağlı bütün hadisələrdə özünü dərketmə, özünü tənzimləmə, özünə nəzarət qabiliyyətini yüksəldir və kollektiv daxili idarəetmə prinsiplərini möhkəmləndirir.

10.3. İDARƏETMƏNİN SOSIAL-PSİKOLOJİ CƏHƏTLƏRİ

Cəmiyyətdə baş verən dəyişikliklər indi ciddi şəkildə iqtisadiyyata da sırayət etmişdir. Bazar münasibətlərinə uyğun sərbəst iqtisadi sistemin qurulması inzibati-amırlıq idarəetmənin əvəzinə coxsayılı təsərrüfatçı subyektlərə arxalanan təsərrüfat mexanizminin formalaşmasını nəzərdə tutur. Bu məsələnin həlli isə ümumi təşkilati tipində sahibkarlığın təşkilati tipinə keçilməsindən aslidir. Sahibkarlığın təşkilati tipində özünəməxsus yeri idarəetmə kadrlarının səriştəliyi, işgüzarlığı, təşəbbüskarlığı, risketmə qabiliyyəti, işçiləri ruhlandırmaya bacarığı və s. tutur.

Elmi-texniki inkişafın sürətləndirilməsi və bazar iqtisadiyyatı idarəetmə işçilərindən fəal iş tələb edir. Bu iş hər şeydən əvvəl icra funksiyası ilə, daha sonra isə qabağı görmə əsasında təsərrüfat quruculuğuna, kompleks yanaşma əsasında və sözün geniş mənasında səmərəliliyə meyl etmə əsasında liderliyin reallaşdırılması ilə bağlıdır.

Müasir şəraitde istehsal rəhbərləri texniki cəhətdən sadlı olmalı və müəyyən peşə hazırlığı səviyyəsinə malik olmalıdır. Rəhbərlik etmək üçün selahiyətli olmaq, bütün istehsal şəraitini tam və dəqiqlik bilmək, istehsal texnikasını müasir bilişkər səviyyəsində menimsəmek və yeni idarəçilik təcrübəsinə malik olmaq lazımdır. İdarəetmə rəhbəri xeyli dərəcədə insan amili ilə bağlı zəruri bilişkərə və ehtiyatlara malik olmalıdır ki, dəyişən xarici şəraitə tez uyğun-

laşın. Məhz buna görə kollektiv fəaliyyətin məqsədönlü idarəetmə üsulları vasitəsilə həyata keçirilməsinə çalışmaq vacibdir. Həmin üsullar içərisində inzibati-sərəncam və ya təşkilati, iqtisadi və sosial-psixoloji amilləri nəzərə alan formalara üstünlük verilməlidir.

İdarəetmənin sosial-psixoloji üsulları öz növbəsində bir neçə aralıq mərhələlərdən ibarət olmaqla kollektiv fəaliyyətdə onların hər biri ayrı-ayrılıqda mühüm əhəmiyyət kəsb edir. Bu istiqamətlər təsnifat üzrə aşağıdakı sahələri əhatə edə bilər:

- kollektiv üzvlərinin sosial inkişafının planlaşdırılması; müəssisənin ümumi işinin tərkib hissəsinə əvəriləməsi, onun reallığının təmin edilməsi;
- kollektiv üzvlərinin istehsalat və yaradıcılıq fəallıqlarının və təşəbbüskarlıqlarının artırılması, o cümlədən onların səmərələşdiricilər və ixtiraçılar hərəkatına geniş miqyasda cəlb olunması;
- kollektivdə əlverişli psixoloji iqlimin yaradılması qarşıqliq əlaqə münasibətlərinin genişləndirilməsi vasitəsilə iş-ci fəallığın yüksəldilməsi;
- kollektiv üzvlərinin və fərdlərin mükafatlandırılmاسının müxtəlif formalarından istifadə edilməsi, əməyin neticələrinə görə işçiləri vəzifədə iştirak etmək, həvəsləndirmək;
- kollektivdə qrup özünüdərkinin tərbiyə edilməsi;
- kollektiv ənənələrinin, adətlərinin qorunması, inkişaf etdirilməsi və şəxsi təşəbbüskarlığın artırılması, birləşə yaradıcılıq meylinin artırılması;
- idarəetmədə kollektiv üzvlərinin fərdi-psixoloji xüsusiyyətlərinin nəzərə alınması və onlardan ictimai-zəruri sahələrdə istifadəyə etmək;
- kollektiv üzvlərinin əmək fəaliyyətinin motivlərinin planlaşdırılmasının öyrənilməsi və istiqamətləndirilməsi,

idarəetmədə onların nəzərə alınması və s.

İdarəetmə heyətinin rəhbəri idarəetmə üsullarını yalnız bilməməlidir, həm də onlara yiyələnməlidir. Uzunmüddəlli inkişaf perspektivini əsas istiqamət seçən idarəetmə heyəti üçün birinci yerde kollektivin sosial inkişafının planlaşdırılması durur. Müəssisənin sosial-iqtisadi inkişafı ilə bağlı planlaşdırımaya sosial normalaşdırmanın da aid etmək lazımdır, bunun da əsas məqsədi kollektivin üzvləri arasında və ayrı-ayrı kollektivlər arasında sosial münasibətləri qaydaya salmaqdır. Müəssisə çərçivəsində sosial normalaşdırmanın konkret tədbirlərinə aşağıdakı məsələlər aididir:

- ictimai təşkilatların nizamnamələrinin və əsasnamələrinin, daxili nizam-intizam və istehsalat etikası qaydalarının işləniləbilərlə hazırlanması və s. Eyni zamanda istehsalat ənənələrini, gündəlik iş rejimi pozanlara qarşı təsir formalarını kollektiv üzvlərinin özlərinin bilavasitə iştirakı ilə işləyib hazırlamaq lazımdır. Həmin tədbirlərin tərkib hissəsi kimi idarəetmə kollektivinin, sosial tələbatların - mənzil almaq, kurort, sanatoriya və istirahət yerlərinə getmək üçün göndərişlərin dəyərinin ödənilməsi qaydasını müəyyənləşdirərək bütün kollektiv üzvlərinin rəyləri nəzərə alınmalıdır.

İctimai və əmək fəallığının yüksəldilməsinin sosial amillər arasında ilk yerlərdən birini işçinin şəxsi planda inkişaf etmək məqsədi tutur. Bu məsələnin həllində başlıcası, elmin və təcrübənin irəli sürdüyü vasitə və üsulların hamisindən mümkün qədər geniş və hərtərəfli istifadə etməkdir. Yenilikçi olmaq, təşəbbüs göstərmək, təcrübə mübadiləsindən bəhrələnməklə təkcə kollektiv maraqların təmin edilməsi deyil, həm də şəxsin özünün mədəni və professional inkişafına səbəb olur. Heyət üzvlərinin fəallıq göstərdiyi bütün yarışlarda, müsabiqələrdə, səmərələşdirici işlərdə fəaliyyətləri təkcə mənəvi cəhətdən deyil, həm də maddi cəhətdən mükafatlandırılmalıdır, bu özü bazar münasibətləri-

nin genişlənməsinə güclü kömək edir.

İdarəetmədə maddi həvəsləndirmə və əməyin düzgün ödənilməsindən başqa, fərdi-əmək fəallığı üçün mükafatlandırma da nəzərdə tutulmalıdır. Bunun böyük stimullaşdırıcı əhəmiyyəti vardır, çünki o digər işçiləri yaradıcı fəaliyyətə, texniki və idarəetmə məqsədlərinin həllinə cəlb edilməsinə kömək edir.

Kollektivdə münasibətlərin tənzimlənməsi, yəni əlverişli psixoloji iqlimin yaradılması idarəetmənin mühüm vəsiyyəti sayılır. Kollektivin sağlam psixoloji iqliminin formallaşdırılmasında, rəhbərde şəxsi nümunə, sərishtelilik və ümumi mədəniyyət, özünə və kollektivə tələbkarlıq, əmək və istehsalat intizamı kimi keyfiyyətlərin böyük əhəmiyyəti vardır. Rəhbərin tənqidə obyektiv münasibəti, tabelikdə olanlara köməyi kollektivin işinin yaxşılaşdırılmasına böyük dayaq verir. İşçilər tərəfindən verilmiş təkliflərin müdafiə olunması, tapşırıqların düzgün bölündürülməsi və kollektiv üzvlərinin mükafatlandırılması zamanı idarəetmə heyətinin obyektivliyi psixoloji iqlimə böyük təsir göstərir.

Kollektivin üzvləri arasında və ayrı-ayrı kollektivlər arasındaki münaqışə hallarının aradan qaldırılmasında rəhbərin şəxsən iştirakı psixoloji mühiti əsaslı surətdə yaxşılaşdırmaqla bərabər, idarəetmə heyətinin nüfuzunu xeyli yüksəldir. İdarəetmə fəaliyyətinin daha səmərəli aparılması məqsədilehəyət üzvlərinin zəruri sayı mütləq surətdə ştatda müəyyən edilməlidir.

Ümumiyyətlə, kollektivin və onun idarəedici qruplarının komplektləşdirilməsi idarəetmənin təsirli üsuludur. Bu zaman şəxsiyyətin xüsusiyyətlərinin nəzərə alınması mühüm rol oynayır. Komplektləşdirilmiş qruplarda qrupdaxili şüuru, kollektiv ünsiyyət və kollektiv fəaliyyət, kollektivin hər bir üzvünün davranışını üçün məsuliyyət hissi tərbiyə etməyə xeyli kömək edir.

Əlverişli psixoloji iqlim yaradılmasında və əmək fəallığının yüksəldilməsində əməyin humanistləşdirilməsi, müsəqili müşayiət, rənglərin fonu, idman fasılələri, rahat istirahət yerləri kimi mərhələlərin də böyük əhəmiyyəti vardır. İnsanların idarəetilməsi - elm və sənətdir, bu fikir hələ çox-çox əvvəller insanları məşgul etmiş və onu həmişə öz yaradıcılıqları ilə zənginləşdirməyə çalışmışlar. İdarəetmə elmi dedikdə - onun aid olduğu sahənin məxsus olduğu nəzəriyyənin dərindən öyrənilməsi, aidiyyati qərarların elmi əsaslandırılması, rəhbərlik üsullarının və fəndlərinin işlənib hazırlanması başa düşülür. Təbii ki, idarəetmənin elmi xüsusiyyətləri mövcud nəzəriyyənin öyrənilməsinə əsaslanmaqla, idarəetmə fəaliyyəti təcrübə və intuisiya ilə sıx əlaqəli şəkildə həyata keçirilməlidir.

Dünya təcrübəsində idarəetmədə elmin və sənətin xüsusi çəkisi heç kim tərəfindən müəyyən olunmayıb, lakin kiçicik xəta ilə demək olar ki, onların əhəmiyyəti bərabərdir. Müəyyən şəraitdə elmin rolu arta və ya azala bilər, lakin elmin sənət üzərində və ya sənətin elm üzərində müvəqqəti üstünlüyü son nəticədə heç neyi dəyişdirmir. Nəzeriyyənin təhsil yolu ilə öyrənilməsi, heç kəsədə şübhə doğurmur. Sənətə gəlincə isə çox vaxt hesab edirik ki, bu iradə həmişə Allahdan gelir, yəni elmi dildə desək, genetik duyğularımızın hissiyatından ireli gəlir. Çünkü cəmiyyətdə fərdi və kollektiv inkişafla bağlı insanın ırsən aldığı hər şey yalnız əmək fəaliyyəti prosesində vərdiş və fəndlərin feal təkmilləşdirilməsi yolu ilə aşkar olur. Məhz bu istiqamətdə inkişafla doğru meyilli olan rəhbərin tabelikdə olanlara xeyir-xah münasibəti, başqa sözlə desək, münasibətlərin humanistləşdirilməsi mühüm psixoloji təsir üsulları kimi çox seviyyəvi olmaqla geniş yayılmışdır.

Bir sıra Yapon firmalarında töhmətdən, işçi davranışının açıq müzakirə edilməsindən və insanın psixoloji müvazinə-

tini pozan digər üsullarından istifadə olunması qəti surətdə inkar edilir. İnsanı xüsusiyyətlərə daha yaxşı bələd olan bir sıra yapon psixoloqları hesab edirlər ki, bu yolla mənfi emosiyaların yaradılması nəticəsində xeyirdən çox ziyan əldə edilə bilər. Bir neçə günə və hətta bir günə yaranmış mənfi emosiyalar insanın daxili psixoloji tarazlığını pozaraq, əlavə gərginlik yaradır ki, bu da sərbəst, azad işləməyə imkan vermir. Bu isə çox vaxt insanın iradəsindən asılı olmayıaraq, mənfi nəticələrə getirib çıxarır. Müvazinətdən çıxarılmış işçi yaxşı işləməyə səy göstərsə də, şəxsi hisslerin lazımı səviyyədə idarə edə bilməmək üzündən onda heç nə alınmir, nəticədə daxili gərginlik səhvlərə getirib çıxarır. Bilavasitə işçinin özündən asılı olmadan baş vermiş səhvlər nəticəsində yol verilmiş zay məhsul istehsalı, gecikmə və öz bacarıqsızlığına görə həmişə mütəəssir olur. Tənbeh etmək məqsədi ilə yox, sadəcə bu barədə ona demədikdə, onun fikrini buna yönəltmədikdə, o sakitləşir, normal işləyir. Bəzən idarəedən rəhbər buna etiraz edərək bildirir ki, bu tərbiyeli, intizamlı adamlar üçündür, eksər işçilər buna hər dəfə yol verəcəklərə, onda necə olsun? Buradə tələsmək lazımlı deyildir, çünki geniş təfəkkürə malik idarəetmə heyətinin üzvü tabeliyində olanlara nə qədər çox inanarsa, onlarda yaranmış şübhə hissələri bir o qədər tez yox olacaq. Lakin əgər kimsə humanist münasibəti başa düşmürsə, kollektivi həmin işcidən xilas etmək vacibdir, özü də bu işi edəbələ, nəzakətlə etmek daha yaxşı təsir bağışlayır.

Uzun bir dövr ərzində yalnız yuxarıdan hökm etmək prinsipi ilə fəaliyyət göstərən idarəetmə heyətinin qeyri-sabit fəaliyyəti üzündən bizdə qarşılıqlı münasibətlərin humanistləşməsi prosesi hələlik zəif gedir. İnzibati-sərəncam üsulları uzun müddət onun inkişafına imkan verməmişdir. Ona görə də çoxları həqiqətən inanır ki, uşaqlar kimi böyüklərə də davranışlarında hər hansı bir sərbəstlik vermək

olmaz. Hətta belə ağılaşığın nəticəyə gəlirlər ki, guya xalqımız müstəqillik, demokratiya üçün hələ yetişməyib. Bu inzibati-amirlik üsullarına tərəfdar olan fərasətsiz rəhbərlərin əsassız dəlilləridir. Cəmiyyət üzvlərinin məqsədönlü həyat təcrübəsi göstərir ki, məhrİbanlıq, insanı ünsiyyətlərin integrasiyası şəraitindən asılı olaraq, yaradılan psixoloji mühit həmişə müsbət nəticələr qazanmağa böyük imkanlar açır.

İstehsal kollektivinin sosial-psixoloji mühiti bir çox daxili amillərin təsirindən asılı olmaqla formalaşır, onlardan ən əsasları aşağıdakılardır:

- kollektivin işçi heyətinin quruluşu;
- kollektiv məqsədlərinin vahidliyi və üzvlər arasında əlaqəli iş səviyyəsi;
- kollektiv üzvlərinin qarşılıqlı əmək və şəxsi münasibətlər uyğunluğu;
- istehsal-texnoloji vəziyyət və işçi münasibətləri;
- istehsalat mühitinin mövcud durumu və s.

İstehsal kollektivi, briqadanın, sexin, sahənin və ya hər hansı qrupların kollektivi bir-birindən təkcə kəmiyyətcə deyil, həm də keyfiyyətcə, tələbat və məqsədlərin vahidliyi səviyyəsinə görə fərqlənirlər. Lakin bundan asılı olmayıaraq, hər bir istehsal kollektivi ümumi cəhətlərə malikdir və müxtəlif səviyyədə olsa da, konkret qanunlara tabelirlər.

İstehsal kollektivinin idarəetmə xassələri onların sosial-iqtisadi quruluş xüsusiyətlərindən asılı olmaqla, sosial-psixoloji iqlimə də böyük təsir göstərir. Burada formal və qeyri-formal qurumları bir-birindən fərqləndirmək lazımdır. Kollektivin formal quruluşu, kollektiv üzvlərinin hər biri üçün zəruri surətdə müəyyən edilmiş hüquq və vəzifələrinin maksimum tələblərinin ödənilməsinə müvafiq olaraq təşkil olunmalıdır. O, hər şeydən əvvəl rəhbər və tabelikdə olanlar arasındaki qarşılıqlı münasibəti müəyyən edir. Kol-

lektivin rəhbərləri, onların formal idarı olub, bütövlükde istehsalat fəaliyyətinin nəticələri üçün və kollektivin ayrı-ayrı üzvlərinin iş göstəriciləri üçün yuxarı rəhbər orqanları qarşısında cavabdehdirlər. Kollektivi idarə edən şəxs ona verilən səlahiyyətlər çərçivəsində idarəetmədə qərar qəbul etmək, həm də ona verilmiş vəzifələri yerinə yetirmək üçün zəruri hüquqlara da malikdir.

Müəssisə kollektivinin və ya işçi qruplarının qeyri-formal quruluşu onun ayrı-ayrı üzvlərinin şəxsi rəğbətləri və onlar arasındaki qarşılıqlı münasibətlərinin inkişaf xassələrini əsas götürməklə yeni tələblərə uyğun şəkildə formallaşdırılır. Kollektiv və qruplar öz qeyri-formal idarələrini iəli sürməklə qeyri-formal quruluşu - idarəedəni müəyyənləşdirirlər. Kollektivin istənilən üzvü, o cümlədən onun formal rəhbəri, qeyri-formal idarə də ola bilər. Qeyri-formal idarənin nüfuzu kollektiv üzvlərinin ona olan münasibəti ile müəyyən olunur. Bu münasibət, işçinin kollektivin ümumi işində şəxsi iştirakı ilə istehsalat daxili mühitdə nüfuzunun tanınmasına əsaslanır.

Qeyri-formal idarə, bir qayda olaraq, istehsal texnologiyasına dair biliklərə və təşkilatçılıq qabiliyyətinə malik olan, kollektivdə hörməti olan fəal insandır. Ona görə imkan olan yerde, qeyri-formal idarə kollektivin və ya qrupun rəhbəri təyin etmək lazımdır. Əgər briqadada və ya digər kollektivdə qeyri-formal idarə hər hansı bir səbəbdən rəhbər, yəni formal idarə təyin edilə bilmirsə, onda yeni rəhbər qeyri-formal idarə öz fikirlərinə, ideyallarına daha yaxın məsləkdaş saymaqla, onunla qarşılıqlı münasibətə əsaslanan heyət üzrə idarəetmə qərarları qəbul oluna bilər. Məsələn, idarəetmə rəhbəri formal idarə öz köməkçisi etməklə kollektivin idarəolunmasında olduqca səmərəli nəticələrin əldə edilməsinə bilavasitə səbəb olan qərarlar hazırlayırlar.

Müəssisədə hər bir istehsal kollektivinin məqsədi birdir

- tapşırıqları minimum xərclərlə yerinə yetirmək. Bu ərəvacıb məqsəd olmaqla, kollektivin bütün üzvlərinə addır və bu səbəbdən münaqışlı vəziyyətlər, bir qayda olaraq baş vermir. Kollektivi hər şəydən çox belə bir sual narahat edir ki, hər bir konkret halda stimullar məqsədə nə dərəcədə uyğundur. Ziddiyyətlər və münaqışlər hər şeydən əvvəl, stimulların məqsədə nail olmaq üçün həll edilməli olan tapşırıqlara cavab vermədiyi hallarda yaranır. Kollektivin bəzi üzvlərinə, heç bir iş görmədən digərləri ilə bərabər əmək haqqı, müxtəlif mükafatlar verildikdə münaqışə yaranma ehtimalı olduqca labüddür. Məsələn, bəzi təşkilatlarda mükafat almanın əsas meyari işə çıxməq sayılır. Məlumdur ki, işdə özünü müxtəlif cür aparmaq olar: bir hissəsi həqiqətən bacardıqları her şeyi edirlər, digərləri isə özlərini elə göstərirler ki, guya işləyirlər. Mükafatı bölüşdürünen zaman əməkde iştirak əmsalını nəzərə alan idarəedən şəxs və ya kollektivlər bir qayda olaraq daha səmərəli hərəkət edirlər.

Məqsədin və ona nail olma stimullarının ayrılması, kollektivin sosial-psixoloji iqliminə neqativ təsir edən ən xoşağalmaz amillərindən biridir. Onum kökləri birgə fəaliyyət sahələrində çalışan müxtəlif xasiyyətli işçilərin psixologiyasıdır. Əgər çalışqan və tənbəl işçilər bərabər əmək haqqı alırlarsa, onda az vaxtdan sonra çalışqan işçi öz fəallığını azaldacaq. Tənbəl işçi yalnız o halda yaxşı işləməyə çalışacaq ki, onun əməkhaqqı qabaqcıl işçinin qazandığından xeyli az olsun.

Kollektivin birliyi, yüksək əmək qabiliyyəti müəyyən dərəcədə onun üzvlərinin mənəvi-etik keyfiyyətlərindən, bir-birlərini qarşılıqlı surətdə başa düşmələrindən, onların psixoloji uyğunluqlarından asılıdır. Yüksək insanı hissəyyatlaşdırma malik olmaq keyfiyyəti, həmçinin şəxsiyyətin emosionallıq səviyyəsi psixoloji uyğunluğun əsasını təşkil edir. Kollektiv üzvləri arasında uyuşmazlığı yox etmək, onun

mənfi təsirini aradan qaldırmaq üçün özünütərbiyə yolu ilə, inkişaf səviyyəsinin artırılması üzərində müntəzəm işləməklə, kollektiv idarəetmə hissələrini feallaşdırmaq mümkündür. Buna görə kollektivin birliyinə nail olmasında aparıcı rol tərbiyəvi əhəmiyyətə malik olmaqla, idarəedən rəhbər tərəfindən həmin istiqamətdə bütün imkanlardan vaxtında və səmərəli istifadə olunmalıdır.

Müəssisədə fəaliyyət göstərən kollektiv üzvlərinin şəxsi uyğunluğunu bir neçə üsullarla müəyyən edirlər. Onlardır birinin məğzi ondan ibarətdir ki, hər bir işçiyə nümunə ola biləcək şəxslər seçilirsə, onların bütün cəhətləri öyrənilməklə kollektivin digər üzvləri onunla müqayisəli şəkilde öyrənilir. Kollektiv üzvləri arasında sabitliyin qorunmasında müsbət emosiyalar böyük rol oynayır, onlar zəruri əlverişli sosial-psixoloji iqlim yaradır. Kollektiv üzvlərinin yüksək işgüzar əlaqəsini möhkəmləndirməklə bir-birine mehriban münasibətini təmin edir. Bu isə idarəetmə ilə bağlı olan bütün məsələlərin vaxtında və keyfiyyətlə icra olunması deməkdir.

Mənfi emosiyaların müntəzəm olaraq yaranması kollektivdə çox tez qeyri-sabitlik yaradır, orada mərkəzdənqazmə qüvvələrinin inkişafına səbəb olan psixoloji gərginliyi daha da artır. Kollektivdə mənfi emosiyalar çox vaxt kollektiv üzvlərinin hər hansı bir tələbatının ödənilməməsi və iqtisadi-sosial ədalət prinsiplərinin pozulması əsasında yaranır və kollektiv maraqlara ciddi zərər vurur.

İnsanın həyata münasibətini ifadə edən, şəxsiyyətin psixi xassələrinin fərdi əlaqələrini xarakter adlandırırlar. Şəxsi xasiyyətin xüsusiyyətləri, hər şeydən əvvəl, insanın özünə, etraf mühitə, həyatın sosial amillərinə, çalışdığı əmək kollektivinə və istehsalat mühitinə olan münasibətində təzahür edir. Xasiyyətin meylliliyini məlum istiqamətlərdə, şərti adlar altında üç məna kəsb edən sahəyə bölmək olar: özü

üçün, kollektiv üçün, başqaları üçün. Əlbəttə ki, bunu hərfi mənada başa düşmək lazım deyil, çünki hər hansı istiqamət məqsədlər göstəricisi olmaqla, işçilərin malik olduqları sosial şüurun ölçüsü kimi çıxış edir. Bundan asılı olaraq, işçinin kollektivin digər üzvlərini, eləcə də şəxsən özünü istehsal fəaliyyətini, maddi və mənəvi dəyərlər aləmini qiymətləndirə bilmək üçün spesifik xüsusiyyətlər yaranır. İdarəetmə heyətinin fəaliyyətində digərlərinə münasibətdə xarakterik, qarşılıqlı anlama, hissiyat, humanizm və ya ciddilik, tələbkarlıq, ədalətli olmaq kimi əlamətlərə daha çox yer verilir. Onların əksi olaraq idarəetmə heyəti tərəfindən göstərilən hər hansı qəddarlıq, kobudluq, qeyri-obyektivliyin acı nəticələri heç bir inkişafa götərib çıxara bilməz.

İnsanın özünə münasibəti, onun xasiyyətinin digər zərərlə əlamətlər qrupunu - özündənrazılıq, egoistlik, dözümsüzlük, başqalarının rəyi ilə razılaşmamaq, özü haqqında yüksək fikirdə olmaq ideyaları aşkar edir. Subyektiv səbəblər üzündən idarəedən tərəfindən tabeliyində olanlarla heç bir əsaslı səbəb olmadan qeyri-sağlam münasibətlər mövcud olduqda işçinin özü-özündən razı olmaması kimi iradəsizlik xasiyyəti yaratmış olur. Bu isə rəhbər tərəfindən qəti yolverilməzdir, çünki yol verilmiş hərəkətlə özünə qarşı digərlərinin etimadını zəiflədə bilər. Məlumdur ki, insanın çevik fəaliyyəti çox şeyi yenidən dəyişdirir, zəruri həyatı şəraiti yaradır və bu istiqamətdə onun hələ istifadə olunmamış imkanları idarəetmə heyəti tərəfindən hər zaman aşkarlanmalıdır. Bunun üçün kollektiv imkanları nəzərə alaraq, hər şeydən əvvəl, əməyə və maddi nemətlərə olan tələbatları ön plana getirməklə, təşəbbüskarlıq və əməkseverlik (işgüzarlıq), işə məsuliyyətli yanaşma prinsiplərinin hər vasitə ilə müdafiə etmək tələb olunur. Digər tərəfdən tənbəllik, passivlik, məsuliyyətsizlik hallarına qarşı yönəldilən idarəetmə qərarlarının qəbuluna çalışmaqla həm

də, onların həyata keçirilməsinə nail olmaq vacibdir.

Hər bir şəxsiyyət fizioloji-anatomik cəhətdən də, məsələn, sağlamlığın vəziyyəti lə, bədən quruluşu ilə, dözümlülükə, fiziki qıcıqlanmala reaksiyanın sürətilə, yaddaşı, eşitmə və görmə qabiliyyətinin yüksək səviyyədə olması ilə fərqlənirlər. İnsanın malik olduğu nəzəri və təcrübəvi biliklərdən səmərəli istifadə edilməsi, onun fiziki və psixoloji vəziyyətin hərtərəfli qiymətləndirilməsini nəzərdə tutur. Bununla əlaqədar olaraq idarəedən heyət işçinin fəaliyyət istiqamətlərini müəyyən edən zaman, onun imkanlarını hərtərəfli testləşdirmə və müsbahibə yolu ilə obyektiv qiymətləndirmə bacarığına malik olması çox düzgün qərar qəbul etməyə kömək edir.

İnsanın bacarıqlarına uyğun olaraq fəaliyyət sahələrinin düzgün seçilməsi, işdə müvəffəqiyyət qazanmaq imkanlarını artırmaqla bərabər, işçinin özünə də məmənunluq və xoş təsir bağışlayır. Bu isə heyət üzvlərinin idarəetmə işlərini xeyli asanlaşdırır və müvəffəqiyyətləri artırır.

Təcrübədə istehsala müəyyən sosial hazırlığı olan, həyatda geniş dünyagörüşə malik olan təcrübəli adamlar və öz həyat yoluna təzəcə başlamış gənclər gəlirlər. Bununla əlaqədar olaraq, rəhbərin onlara yanaşması tamamilə müxtəlif olmalıdır. Buna görə rəhbərin başlıca vəzifəsi, işçinin təcrübəsindən daha yaxşı, səmərəli və faydalı şəkildə istifadə etmək istiqamətlərini aydınlaşdırmaqdır. İdarəetmə rəhbəri tərefindən yeni qəbul edilənlərə işin mahiyyətini başa salmaqla, istehsalın məqsəd və vəzifələrini ona etraflı izah etməklə, işçinin yerinə yetirəcəyi tapşırıqların da kəmiyyəti vaxtaşırı bildirilməlidir, bunun üçün dəqiq uçot aparılır.

Yeni işçini işə qəbul edərkən rəhbər anket üzrə məlumatlara əsaslanmaqla kollektiv üzvlərinin sosial inkişafı istiqamətləri planına uyğun olaraq ondakı bacarığın reallaşdırılmasına zəruri imkan yaratmalıdır. İşçinin müəssisə

fəaliyyəti üçün əhəmiyyətli olan fərdi imkanları aşkar etməli və buna uyğun olan səmərəli fəaliyyət sahəsi müəyyər etməkla, onun inkişafına hər vasitə ilə kömək edilməlidir. İşçi qarşısında real perspektiv açmalı, istehsalat həyatından baş çıxarmağa kömək etməkla, fəaliyyətinin yüksək nəticəli olmasına işcidiə inam yaratmalıdır. Bütün göstərilənləri istehsal mühiti şəraitində fərdi işçi psixologiyadan baş çıxaran rəhbər edə bilər. Bu keyfiyyətlər olmadan rəhbərə vahid iş qabiliyyətli kollektiv formalasdırmaq, özüne köməkçi seçmək, bölmələrin və idarəetmə heyətinin üzvlərini düzgür yerləşdirmək çətin olacaq.

Müsəir düşüncəli idarəetmə rəhbərinin ən mühüm vəzifələrindən biri də heyət üzrə idarəetmə qərarlarının qəbul edilməsidir, bu işdə liderdən xüsusi müdriklik tələb olunur. Kollektiv münasibətlərə bağlı vəziyyəti dərindən dərk etmək və tabelikdə olanları incəliklə başa düşdükdə, qəbul edilmiş idarəetmə qərarlarının icrası daha az vaxt aparır.

İdarəetmə qərarın qəbul edilməsindən rəhbərin aşağıdakı kollektiv münasibətlərə əməl etməsi əhəmiyyətli və məqsədönlü sayıyla bilər:

- idarəetmə qərarı qəbul edilməmişdən əvvəl ilk növbədə son məqsəd müəyyən edilməli, hər bir məsələyə dair veriləcək qərarlar qəti olaraq dəqiqləşdirilməlidir;

- kollektiv rəylə hesablaşmaqla, idarəedən özünün qəbul etdiyi səhv qərardan imtina etmək bacarığına malik olmalı və onları vaxtında leğv etməlidir;

- hər hansı səbəbdənse idarəetmə heyətinin rəğbet bələmədiyi əməkdaşların təkliflərini qiymətləndirməkdə obyektivlik prinsiplerinin gözlənilməsinə bütün vasitələrlə çalışmaq bacarığını nümayiş etdirmək;

- yoxlanılmamış, düzgün olmayan məlumatlara əsaslanmaqla qəbul edilmiş idarəetmə qərarları nəinki anlaşılmazlıq yaradar, həm də müəssisədaxili münasibətlərin nisbi

şəkildə pisləşməsinə gətirib çıxardığını nəzərə alaraq onların tezliklə leğv edilməsinə çalışmaq;

- müəssisədə baş vermiş mənfi nəticəli fəaliyyətə görə günahlandırılan işçidən vəziyyət haqqında şəxsi fikrini eşitməmiş, bilməmiş, heç vaxt qərar qəbul etməyə səy göstərilməməlidir, çünki bu qərar bəzən səhv nəticələrə səbət olmaqla, normal işçi münasibətlərini pisləşdirir;

- iqtisadiyyat hər şeyin əsasıdır və bütün qərarlar onun icraçıları ilə razılışdırılmalı və əldə edilən bütün nəticələr tutuşdurulmalıdır.

Müəssisədə birgə fəaliyyətin əsas məqsədi yüksək iqtisadi nəticələrə nail olan əmək kollektivini təşkil etməkdir. Məhz bu səbəbdən əmək kollektivinin üzvləri ilə bağlı bütün idarəetmə qərarlarının bilavasitə onların iştirakı ilə qəbul olunması hər bir cəhətdən önemlidir və bu xüsusən aralıq mərhələlərini, yəni:

- müasirlik ruhunda kollektivi idarə edən şəxs tərəfindən konkret məqsədlərə çatmaq istiqamətində qəbul edilən idarəetmə qərarların qəbulunda əvvəller mövcud olan, lakin kifayət dərəcədə səmərəli olmayan şablondan və tapdanmış üsullardan deyil, işgüzar riskdən istifadə etməklə heyət üzvlərinin hər birinə kifayət qədər yaxşı görünən amillərə əsaslanmaqla qəbul edildikdə;

- müəssisə fəaliyyətini sağlamlaşdırmaq məqsədilə qəbul edilmiş idarəetmə qərarları ilə bağlı icraçılara dərhal çoxlu tapşırıqlar vermək məsləhət deyildir, həmin qərarların icrası müddətini və ardıcılığını müəyyənləşdirməklə daha yüksək icra mexanizmini işə salmaq mümkün olduqda;

- idarəetmə heyətinin vahid rəhbəri kimi təklikdə qərai qəbul etməyin, onları tekçə kollektiv üzvlərilə deyil, həm də həmin sahəyə dair təcrübəli sahə, müəssisə miqyasında nüfuzu olan, sözü keçən şəxslərlə müzakirə etdikdə, nəzərdə tutduqda daha çox etibarlıdır.

İstehsal heyətinin tərkibində baş verən bir çox neqativ davranışların (zəif işin, əmək və texnoloji intizamın pozulmasının, firmanın mənafeyi üçün biganeliyyin və s.) əsasını işçilərin hiss və fikirləri, onların problemləri, insanların daxili aləmi ilə bağlı problemlər təşkil edir. Bir çox ölkələrdə əmək məhsuldarlığının yüksəldilməsində insan münasibətlərindən istifadə edilməsinin əhəmiyyətini artıq çoxdar dərk etmişlər. Hələ H.Ford öz istehsalını təşkil edərkən belə bir ideyanı irəli sürmüdüür ki, "hər bir kəsi əmək haqqı ilə elə təmin etmək lazımdır ki, onun həyat səviyyəsinin göstəriciləri cəmiyyətə göstərdiyi xidmətin səviyyəsinə tam uyğun gəlsin." Xarakterinə görə son dərəcə ziddiyyətli şəxsiyyət olan H.Ford XX əsrin əvvəllərində əmək məhsuldarlığını yüksəltmək üçün mühəndis yenilikləri ilə bərabər işçilərin maddi və mənəvi cəhətdən həvəsləndirilməsi zəruriyyini də dərk etdi. Keçən əsrin 30-cu illərində ABŞ-in sənayesində "insan münasibətləri" doktrinası meydana çıxdı. İşçilərin şəxsiyyətini inkar edərək sərt və formal əmək təşkilinə əsaslanan teylorizmi əvəz edən "insan münasibətləri" ideologiyası həm istehsal və həm də sosial aspektde öz əmək münasibətlərinə göstərdi. İndi heyətin idarəedilməsi funksiyası müdürüyyətin komanda-nəzarət qaydasında idarəetmə kompleksinə nisbətən daha genişdir. Hər yerde istehsal münasibətlərinin humanistləşdirilməsi meyli müşahidə olunur ki, bu da eyni zamanda idarəedən heyət tərəfindən əssassız olaraq idarəolunanlara qarşı kobud təsiretmə üsullarından imtina edilməsinə nəzərdə tutur. Bu şəraitdə rəhbərin işgüzar münasibətləri qurmaq bacarığı psixoloji mühiti tənzim etmək qabiliyyətli idarəetmə fəaliyyətinə müasir dövrdə yararlı olmasının başlıca amillərindən biri kimi qiymətləndirilə bilər. Bununla bağlı keçid iqtisadiyyati şəraitinə uyğun gələn idarəetmə heyətinin seçilmesi proses-

sində rəhbərin özünün məqbul saydığı psixoloji faktorlardar və səlahiyyətlərdən istifadə etməsi mümkündür və bu təsnifatlaşdırma aşağıdakı kimidir:

1. Heyət üzvləri ilə yüksək səviyyədə ünsiyyət yaratmaq üçün zəruri bilik və idarəetmə sahəsində vərdişlər kompleksinə yiyələnməklə rəhbərin heyəti ələ almaq bacarığı, səriştəliyi onların səmərəli fəaliyyət göstərməsi üçün ən etibarlı vasite sayılan digər üsullar.

2. İdarəedən tabeçilikdə olanların şəxsiyyətlərinə xələi gətirməməklə rəhbərlik etmək vəzifəsini reallaşdırmaç üçün özünün kifayət qədər yüksək səviyyəyə malik olar psixoloji durumu və başqalarına sirayət etmə qabiliyyətinin olması vacibdir.

3. Ümumi kollektiv əlaqələrinin möhkəmləndirilməsi, istehsal nəticələrinin yüksəldilməsini təmin edən işçi heyətinin psixoloji cəhətdən əvvəlcəden hazırlanması prosesini idarəetmə heyətinin fərdi istəklərinə uyğunluq təşkil etməsilə deyil, bu sahədə dövlət və kollektiv maraqları təmin edən qanunvericilik aktlarına əsaslanmaq lazımdır.

4. Özünü qiymətləndirmədə obyektivliyin gözlənməsi və şəxsi inkişafla əlaqədar olaraq özünə inamkarlığı kifayət qədər yüksək olmalıdır. Əks halda idarəetmə heyətinin yaxşı işləmək üçün heç bir mənəvi marağının olmayacaqdır. Eyni zamanda işçinin özünə qiymətvermə psixologiyası adekvat olmalıdır, çünki belə olmazsa, özünə həddən artıq inanmaq xəstəliyi baş verə bilər, bu da sonrakı dövrde işcidi qüsursuzluq kompleksinin yaranmasına gətirib çıxarar. Bütür göstərilənlərə əsaslanmaqla, bu nəticəyə gəlmək olar ki, ən yaxşı rəhbərlik üslubu sərbəst fikir mübadiləsi və qarşılıqlı münasibətlərdən töreyən və müasir sosial-iqtisadi dəyişiklikləri çevik surətdə nəzərə almaqla həyata keçirilməlidir.

10.4. KADR SİYASƏTİNİN APARILMASI

İstehsalın innovasiya xarakterli olması, onun yüksək elmə tutumluğunu, məhsul keyfiyyətinin daim yüksəldilməsi məsələləri işçilərə olan tələbatın dəyişilməsinə, əməyə olan yaradıcı münasibətin və yüksək peşəkarlığın əhəmiyyətinin artmasına səbəb olmuşdur. Bu da öz növbəsində heyətin idarə edilməsinin prinsip, metod və sosial-psixoloji məsələlər də əsaslı dəyişikliklərə gətirib çıxarmışdır.

Heyətin idarə edilməsinin prinsiplərindəki dəyişikliklər ilk növbədə mühüm əhəmiyyətə malik olan motivasiya siyasətinin həyata keçirilməsinə istiqamətlənmişdir. Motivasiya siyasəti - mülkiyyətin kollektiv formalarının inkişafı şəraitində ümumi məqsədlərə nail olmaq üçün heyətin inzibati idarəetmə mərhələləri (müdiriyət-rəhbərlik ilə) əməkdaşlığın genişlənməsi məqsədi daşıyır. Daha sonra isə inkişafə doğru meyilli olan idarəetmə heyətinin potensial imkanlarını üzə çıxarmağa, daha intensiv və məhsuldar əməyin bütün formalarına yaradıcı münasibətin inkişaf etdirilməsinə çalışmaq lazımdır.

İşçilərin istehsala yaradıcı yanaşması tələbi onların sərbəstliyi və gördüyü işə görə cavabdehliyin artması, idarəetmə qərarlarında aktiv iştirakdan və əməyin nəticələrindən birbaşa asılıdır.

Burada əsas məsələ müəssisədə çalışanların inkişafı ilə bağlı perspektivin düzgün müəyyən edilməsidir, bu isə əsasən aşağıdakı istiqamətləri əhatə edir:

1. Fərdi biliklərin genişlənməsi məqsədilə təcrübəli işçi heyəti ilə tez bir zamanda təmas yaratmaq.
2. Heyətin peşəkar ustalığının fasıləsiz artırılmasına daim səy göstərmək və yeni istiqamətlər axtarmaq.
3. İşçinin özünün qarşıya qoymuş olduğu məqsədə çatmaq istiqamətinin tapılması və inkişaf etdirilməsi.

4. Hər bir şəxsin müxtəlif şəkilli motivasiya maraqlarının istifadəsi və təşkilati mədəniyyətin inkişafının təmir edilməsi əsas məsələlərdən sayılmalıdır.

Bütün hallarda idarəedici heyət tərəfindən - təsərrüfat imkanlarının və işçilərinin aktivliyinin artırılması, idarəetmə xərclərinin azaldılması, istehsal və işçilərinin sayının ixtisarını əsas məqsəd kimi hər zaman diqqət mərkəzində saxlamalıdır. İdarəetmə heyətin seçilmesi və yerləşdirilməsi siyasetini həmişə cəmiyyətdə mövcud istehsal münasibətlərinə uyğun surətdə qurmaqla, onların dinamikliyi təmin olunmalıdır. Bazar iqtisadiyyatı şəraitində idarəetmə heyətin əsas aparıcı vəzifələrindən danişarkən aşağıdakı ümumişdirilmiş xüsusiyyətləri nəzərə almaq vacibdir:

- uğursuzluq hallarında rəhbərə tabe olanlara təsir etmədən şəxsi cavabdehlik daşımaq;
- əməkdaşların qabiliyyətinin və ixtisaslaşma səviyyəsinin yüksəldilməsini təmin etməyə səy göstərmək;
- əməkdaşların təfəkkürünə təzyiq etmədən, onlarla əmr formasında rəftar etmədən nəzərdə tutulan məqsədlərə nail olunmasını təmin etmək;
- itki və uğursuzluq hallarında əməkdaşlara qarşı münəsibətdə biganəlik göstərməmək;
- her bir əməkdaşı fərdi şəkildə öyrənmək, onların hər birinə özünəməxsus yanaşma fəndlərini tapmaq;
- əməkdaşlar qarşısında öz məsuliyyətini dərk etmək, onlara rəis kimi yox, əsl yoldaşlıq hissi ilə yanaşmaq;
- əməkdaşların əmək şəraitini yaxşılaşdırmaq və qoyulmuş məqsədlərə nail olmayı ardıcıl surətdə həvəsləndirmək və kollektivin digər üzvlərinə nümunə göstərmək;
- her bir əməkdaşa öz əməyinin nəticəsini hiss etməkdə gələcək inkişafda kömək etmək.

İdarəetmə heyəti üzvünün, eləcə də rəhbərin fəaliyyətində uğurun təmin edilməsi üçün işin aşağıdakı mərhələlər

üzrə təşkili ciddi əhəmiyyət kəsb edir:

- işçiləri birgə fəaliyyət göstərmək üçün hazırlamaq və onlar arasında səmimi, işgüzər münasibətlərin uzunömürlü lüyünə nail olmaq bacarığı;

- heyət üzvlərinin yaradıcı əməyinin nəticələrini və səmərəliliyini obyektiv qiymətləndirməyə həmişə hazır olmaq;

- fərdi xüsusiyyətlərə malik işçilərə yanaşmada qeyri standart fəndlərdən istifadə etmək bacarığı.

İdarəetmə heyəti həmçinin aşağıdakı hallara görə de məsliyyət daşıyırlar, bu halların özü də kollektiv inkişafla bağlıdır:

- əməkdaşların işinin vaxtında və düzgün qiymətləndirilməsi, yaxşı olar ki, bu onun iştirakı ilə edilsin;

- işin son nəticələrinə görə daha çox fərqlənən heyət üzvləri üçün təltiflərin müəyyən edilməsi;

- bütöv qrupların və işçi briqadalarının fəaliyyətinin nəticəsinin qiymətləndirilməsi;

- mübahisəli hallara yol verməməkələ tərəflərin hamısını təmin edən kompromis qərarların qəbul edilməsinə üstünlük verməkələ vəziyyəti nizamlamaq bacarığı və s.

Heyətin idarə edilməsi qabaqcadan hazırlanaraq qəbul edilmiş müxtəlif şərtlərin gözlənilməsini tələb edir. Buraya müəssisə fealiyyəti ilə bağlı olan məsələlərin həll edilməsi üçün tabeliyində çalışanlara hesabatların və ya planın yerinə yetirilməsi haqqında olan məlumatların və geləcəkda əmək fəaliyyətinin inkişafına aparan istiqamətlər göstərilir. Belə hesabatlar bütün idarəetmə səviyyələrində çalışan işçilər tərəfindən hazırlanır və firmada qəbul edilmiş qaydalarдан asılı olaraq: gündəlik, həftəlik, aylıq, illik tərtib edilir. Bu hesabatlar bir tərəfdən nəzarət aleti kimi çıxış edir və tapşırılmış işə görə cavabdehliyin artırılmasını təmin edir. Digər tərəfdən isə işçilərdə təşəbbüsün artmasına, fəaliyyətin tək-

10.5. KADR XİDMƏTİ FƏALİYYƏTİNİN TƏŞKİLİ

milləşməsində və müasirləşməsində işçilərin öz üzərlərinə konkret öhdəliklər götürməsinə təsir göstərir.

Mərkəzi idarəetmə heyətinin və istehsal bölmələrinin işçilərinin iştirakı ilə ali idarəetmə səviyyəsində həftəlik əməli məsləhətləşmələrin keçirilməsi idarəetlik təcrübəsində çox ənəmlidir. Belə məsləhətləşmələr cari anda aktual məsələlərə görə rəhbərin hesabatını dini ləməyə şərait yaratmaqla, konkret tədbirlərin və qəbul edilmiş idarəetmə qərarlarının müzakirəsini aparmağa imkan verir. İdarəetmə heyəti tərəfindən həmin qərarlar bəyənilədikdən sonra məsləhətləşmədə onların icrasına başlanma müddətləri dəqiqlik göstərilir. Çevik məsləhətləşmələrin yekunları firma rəhbərliyinə və ya baş inzibatiyyətə imkan verir ki, işlərin cari vəziyyəti ilə bağlı idarəetmə qərarlarını dərhal firmanın təsərrüfat fəaliyyətinə əvvəl surətdə tətbiq etməklə vəziyyəti sağlamlaşdırırsın.

İdarəetmə heyətinin üzvləri də öz növbəsində yuxarı idarəetmə həlqələri qarşısında hesabat verirlər. Məsələn, bəzi müəssisələr öz xətti idarəedicilərindən kadrların cari vəziyyəti və rəhbərlik etdikləri bölmələrinin inkişafı haqqında təkliflərdən ibarət hesabatların hazırlanmasını tələb edir. Bu hesabatlar kadrların sayını, işçi qüvvəsinin qiymətniliyi, işçilərin və avadanlıqların yerləşməsinin dəyər qiymətini özündə birləşdirir.

Kadrların tərkibini və heyətin idarə edilməsi üsullarının və prinsiplərinin işlənməsi probleminin təhlili üçün idarəetmə heyəti daim informasiya almalıdır. Həmin məlumatlara əsaslanmaqla idarəetmə heyəti yaxın gələcəkdə əmək kollektivlərinin iqtisadi-sosial inkişaf istiqamətlərinin genişləndirilməsi və istehsalat imkanlarının artırılması perspektivlərini dəqiqlik hesablamalara əsaslanmaqla müəyyənləşdirirlər.

Heyəti idarə edənlər - peşəkar mütəxəssislərin sərbəst qrupundan ibarətdir olmaqla onların əsas məqsədləri - işçilərin fəallığı, təşkilatın kadrlarının inkişaf programının hazırlanması və həyata keçirilməsi, yeni idarəetmə quruluşlarının yaradılması və istehsal fəaliyyətinin yüksəldilməsidir. Təşkilatın bazar tipinin yaradılması zərurəti meydana çıxır, bu bir tərəfdən innovasiya strategiyasının inkişafı, yəni məhsulların və idarəetmə quruluşlarının yaradılması arasında uyğunluğun aradan qaldırılmasını tələb edir. Digər tərəfdən isə əmək potensialının inkişafı və insan resurslarının idarəetilməsi üsullarının üzə çıxarılması məqsədi daşıyır. Bu işdə əsas rolu kadr xidməti oynamaqla, insan amilinin hərtərəfli öyrənilməsini nəzərdə tutur.

İnsan resursları şöbəsi müəssisənin funksional və köməkçi hissəsinin əməkdaşları məhsulun yaradılmasında vəsitsiz deyil, vasitəli iştirak edir. Bir qayda olaraq insan resursları şöbəsinin işçiləri (kadr xidməti) işə qəbul etmə və işdən azad etmə məsələlərinin həllində, yeni yəzifəyə təyin etmədə, əmək haqqının yüksəldilməsində xətti idarəetmənin ekspert məsləhətçiləri kimi lazımi səviyyədə çıxış edir. Mərkəzləşdirilmiş sistemin zəiflədilməsi idarəetmə qurumlarının yeni iqtisadi şəraitə uyğunlaşmaq istiqamətində iqtisadiyyatı idarəetmə təşkilatları tərəfindən yeni prinsipli idarəetmə heyəti yetişdirmək məsələsinin həllini tələb edir. Bu istiqamətdə sahədaxili işçi ehtiyatlarının idarə edilməsilə bağlı məsələlərə daha çox diqqət yetirilməsi vacibdir. Bu məsələlərin həlli müəssisə rəhbərindən tamamilə başqa qabiliyyət, bacarıq tələb edir. Yaxın keçmişdə müəssisədə müxtəlif sahələr üzrə sənədləşmənin aparılması, hesabatların tərtib edilməsi bir sıra obyektiv və subyektiv amillərin təsiri ilə qeyri real məlumatların, faktların düzgün əks olun-

masına bir o qədər də ciddi əhəmiyyət verilmirdi. Buna görə də bir çox idarəetmə işçiləri heyət üzvlərinin idarə edilməsi ilə bağlı problemlərin səmərəli həllini tapmaq - təklif etmək iqtidarından deyillər. Bununla əlaqədar olaraq yeni pəşə sahəsi xüsusi idarəetmə heyətinin meydana gəlmə zərurəti yarandı. Məsələ ondadır ki, kadr xidmətlərinin tədricən təşkilatın əmək ehtiyatları üzrə strategiyasının işlənilməsi və realizasiya mərkəzinə çevriləməsi günün ən vacib tələbidir. Yeni idarəetmə heyəti - menecerlər istehsalın aparılmasını əhatə etmeklə bərabər müəssisədə biznesin inkişafına yüksək dərəcədə ixtisaslaşmış işçiləri cəlb etmək vəzifəsini icra edirlər. Digər tərəfdən onlar müəssisədə istehsal fəaliyyətinin qiymətləndirilməsi və əməyin ödənilməsinin mükəmməlləşməsinə əsaslı kömək etmiş olurlar. İdarəetmə heyəti tərəfindən konkret halda kadr işi artıq təmiz inzibatiqliq kimi nəzərdən keçirilmir, əlaqədar idarəetmə funksiyalarından asılı olmayaraq müstəqil qurum kimi həyata keçirilir.

İdarəetmə heyəti təşkilatın təsərrüfat tələbatını bilməli və bununla əlaqədar fəaliyyətini digər quruluşlarla integrasiyada nəzərdən keçirməlidirlər. Bunun nəticəsində insanların istehsal və biznesə cəlb olunması, işçilərin öz üzərinə götürdükləri öhdəliklərin və məsuliyyətin dərk edilməsi, əmək potensialının inkişafı və xoş psixoloji iqlimin yaradılmasına hər vasitə ilə nail olmalıdır. Müxtəlif səviyyəli xətti idarəetmə quruluşları arasında qarşılıqlı fəaliyyəti infrastrukturunu yaradılır və onlar vasitəsilə kadrların yerləşdirilməsində və vəzifələrin seçilməsində operativ sənədləşməni təmin edir. İnsan resurslarını idarə edən heyət təsərrüfat qərarlarının qəbulunda passiv iştirakdan aktiv iştiraka keçir və təşkilatın fəaliyyətinə uyğun konsensusu formalaşdırır. Sadalanmış faktorlar təşkilatda kadr xidməti rolunu müəyən edən programın əsasını təşkil edə bilər. Bazar iqtisadiyyatlı müəssisələrdə kadr xidməti məsələləri bazarın tələbatlarına uyğun olan istehsal fəaliyyətinin dəsteklənməsi aşağıdakı amillərlə bağlıdır:

- şəxsin iş yerinə dair məqsədlərinin formalaşması, işə yaradıcı münasibət məsələlərində aparılan təhlillərin keyfiyyəti;

- əmək ehtiyatlarından istifadə dairəsində problemin aşkarlaşması və onlara uyğun qərarların qəbul edilməsində müxtəlif səviyyəli idarəetmə rəhbərlerinin cəlb edilməsi;

- yüksək məhsuldarlı idarəetmə fəaliyyəti üçün şəraitin yaradılması və yenilikçilərin dəsteklənməsi;

- işçi potensialından səmərəli istifadə edilməsi məqsədi lə təşkilatın idarəetmə heyəti üzvlərinin bilişlərinin təkmiləşdirilməsini ardıcıl surətdə davam etdirilməsi və s.

Heyətin idarə edilməsində əvvəlki xidməti funksiyasının saxlanılmasında başlıca əhəmiyyəti yeni idarəetmə formalarının yaradılması üçün maddi həvəsləndirmə üsullarının iqtisadi mahiyyətini yüksəltməkdir. Bu istiqamətdə müəssisə fəaliyyəti üçün yeni idarəetmə heyətinin hazırlanmasında əmək potensiallarına differensial yanaşma, xüsusile indiki bazar münasibətləri şəraitində geniş tətbiq edilməlidir. Sonrakı mərhələdə müəssisə qurumuna daxil olan söbələrin gündəlik fəaliyyətinin əlaqələndirilməsi və vahid kadr siyasetinin aparılması, təşkilatda ən çətin və məsuliyyətli sahələrə rəhbərlik etməyi bacaran idarəetmə işçilərin seçililib təyin edilməsi prosesi aparılmalıdır.

10.6. HEYƏT ÜZVLƏRİNİN AŞAĞIDAKI PSIXOLOJİ XÜSUSİYYƏTLƏRİ BİLMƏSİ ƏHƏMİYYƏTLİDİR

Görkəmli alman şairi Qôte vaxtilə qeyd etmişdir ki, "İnsanın üzündə onun düşüncələri, arzuları, sevdviyi kəslərə

münasibeti bütün aydınlığıyla öz eksini tapır". Bunu söyleyen adam bu nəticəyə gəlmək üçün çox çətin ardıcıl müşahidələr ve tedqiqatlar yolunu keçmiş və bu səbəbdən o, çox asanlıqla ətrafdakıları yerindəcə qavramaq və qiymətləndirmək kimi fitri qabiliyyətə malik olmuşdur. Bu sahədə elmi fizioqnomikanın esl yaradıcısı isə tamam başqa bir adam - 15 noyabr, 1741-ci ildə Sürixdə anadan olmuş İohann Kaspar Lafater oldu.

Onun "İnsanın qavranılmasında fizioqnomikanın yardımı" (Leipsiq, 1775-ci il) kitabını təkcə mütəxəssislərin diqqətini misilsiz dərəcədə cəlb etmiş bir əsər kimi yox, həm də uzun illər ərzində böyük dəyərə malik bir iş kimi qiymətləndirmək lazımdır. Avropanın o, vaxt tanınmış şəxsiyyətləri sayılan Hote, Herder, Yakob qardaşları və Merk bu kitabı yazarın və nəşr edənin canlı pərəstişkarları olublar. Eyni zamanda başqları məsələn, Lixyenberq, Nikolay qardaşları və Muzzus müəllifin fikirləriyle razılaşmayıblar.

Lafater sisteminin davamçıları, daha doğrusu, 1758-ci ildə Pfortsqeymdə anadan olmuş İosif Qall elmə bağışladığı "Frepologiya haqqında elm" də Lafaterlə eyni narahatlığı keçirmiş - təccüb və həyəcanla özünə qarşı kəskin təzadlar irəli sürmüdüdür. İ.Qall ən çox beyini öyrənməklə məşqul olub və fiziologiyani insanın bu ən vacib orqanıyla bağlı olan ciddi müşahidələriyle zənginləşdirib. O, təyin etmişdir ki, beyin mərkəzdən gələn liflərdən ibarət olmaqla, baş beynin onurğa beynin ətrafinə töküür.

Qall qəti şəkildə təyin etmişdir ki, beyinin bəzi hissələrinin tamamilə özünəməxsus psixi xüsusiyyətləri var. Daha sonra o, belə nəticəyə gəlir ki, beyinin bir hissəsi, məsələn, sol və ya sağ yarımküresi çox inkişaf edir və bununla da başqasının hesabına müəyyən yer tutur. Kellə sümüyündə də buna uyğun olaraq qabarılalar əmələ gəlir. Bu səbəbdən kellə sümüyünü yavaşça əlləməklə hər hansı bir adamın

beyin vəziyyətinə dəqiq bələdləşdirmək və qabarılara, şışlərə əsasən onun xasiyyətini təyin etmək olar. Buna görə də Qall göstərir ki, onun sistemiyle işləyənlər üçün heç bir psixi sərr və ya ümidsizləşməyə əsas qalmır. O, Vyanada həkim işlədiyi vaxtlar hökumət ona öz kəşflərini açıq şəkildə kütləyə çıtdırmağı qadağan etmişdir. Ona görə də Qall, Dunay sahilindəki paytaxtı terk edir, öz dostu və iş yoldaşı Şpurtsqeymlə birlikdə Berlinə yola düşür. Buranın elm adamları ona böyük diqqət yetirirdilər. Almaniyani gəzərkən o, demək olar ki, hər şəhərdə kütlə qarşısında nitqləri söyləyir, özünə saysız-hesabsız tərəfdarlar toplayırı. Bir çox hökmədarlar ona yardım etməyi təklif edirdilər, ancaq cəda Şpurtsqeym kimi Parisə getməyi daha üstün tutur. Parisdə Qall böyük hörmətlə qarşılanır və o, ömrünün sonuna kimi - 1828-ci ildə kimi burada işləyir. Onun vəfali dostu isə artıq 1814-cü ildə İngilterəyə və sonralar Amerikaya gəlin və burada da həmişə olduğu kimi Qallın təlimin bütün hücumlardan layiqincə qoruyur.

İngiltərə və Fransa frenologiyanın özünə ən çox tərəfdar topladığı ölkələrin sırasındaydı. Çoxsaylı xrenoloji cəmiyyətlər yaranır, bu sahədə yeni elmi kəşflər mətbuatda vaxtaşırı çap edildirdi. Ona görə də böyük Britaniyada kiminsə açıq şəkildə özünü Qallın və onun frenologiyasının ardıcılı sayması heç bir təccüb doğurmur. Bu elmə inandıqlarına görə müdrik valideynlər öz uşaqlarını bu sahədə işləyən mütəxəssislərə yoxlatdırıb gələcək tərbiyəsi üçün məsləhət alırlıdalar. Almaniyadasa əksinə, frenologiyaya və fizioqnomikaya maraq bir az arxa plana sıxışdırılmışdır. Ola bilər ki, Qallın, Lafeqərin tezisləri və təlimi çox asan anlaşılan olduğuna görə xalq arasında çəxnaşmaya, şairlər və mütefəkkirlərlə zidiyyətə, onların etinadsızlığını səbəb olurdu.

Aşağıda təqdim edilən məlumatlar əsasında insanın bədən quruluşuya onun şəxsi xasiyyətinin əlaqəsi və uyğun-

laşması haqqında mühakimə yürütülməyə imkan verir. Təqdim edilən məlumatlarda fizioqnomika (üzün quruluşu) haqqında təlim ön plana çəkilib. Bununla belə, kellə haqqında təlime de diqqət yetirilib və Qallın insanın psixi hüdudlarına kimi getdiyini göstərən iki dəqiq xəritə verilib. Bu xəritələri və ona əlavə edilmiş mətni diqqətə öyrənən hər bissə kəs bu biliklərə asanlıqla yiyələnə bilərlər. Mahiyyət etibarı ilə göstərilən məlumatlar elmi sayıla bilər, onun forması isə hamı üçün anlaşıqlıdır və buna görə də hər kəs onlardan istifadə etdikdə və öyrəndikdə çətinlik çəkməyəcək.

İnsani duyğular

Öncə Qallın özünün elmi işlərinə görə insanın fiziniyyası və beyni haqqında olan məlumatlarla tanış olmaqla, həqiqəti öyrənməyə çalışaq. Qall ruhun və ya duyğuların başlıca xüsusiyyətlərini üç yere böölür.

1. On aşağı qəbildən olan duyğular və onun başlıca xüsusiyyətləri (alçaq və ya heyvani duyğular).

2. İnsanın malik olduğu ilkin xasiyyətinin başlıca xüsusiyyətləri.

3. Fərdlərə məxsus anlama, dərkətmə duyğusu. Bu duyğunun özü də iki yere bölünür:

- a) aşağı səviyyəli düşüncə duyğusu;
- b) məlumatlara əsaslanan sonrakı duyğu.

Qeyri-insani duyğular

1) Uşaqlara sevgi duyğusu kişilərə nisbətən qadınlarda daha çox inkişaf edir. Bu duyğu hətta sərt, qasqabaqlı, soyuq təbiətli adamlarda da çox güclü olur.

2) Birlik, tamlıq, bütövlük və ya bir yerə toplama, yiğma duyğusu. Bu, insanlarda öz fikirlərini cəmləşdirib ümumi-

nəticə çıxartmaq qabiliyyətini yaradır. Bu, hissələr sözsüz ki, fikiri dağınıq adamlarda zəif olur.

3) Bağlılıq və ya dostluq duyğusu. Bunun sayəsində biz başqa adamlarda ünsiyyətdə olmağa tələbat duyuruq.

4) Çarpışma, mübarizə duyğusu. Bu, təkcə dalaşqan, öcəşkən, cəncəl, qızığın, coşqun adamlarda yox, həm də ideal sahədə çalışnlarda inkişaf edir.

5) Qurma, yaratma və ya dağıtma, yox etmə duyğusu; Qall bunu qətl, öldürmə duyğusu da adlandırıb.

6) Bildirməmək, gizlətmək duyğusu; bu, bir qayda olaraq özünü itirməyən, özünü saxlayan, soyuqqanlı, səbrli, döyümlü, iradəli adamlarda üzə çıxır. Bu duyğu adamların çoxunda zəif inkişaf etmiş olur.

7) Xüsusiyyətçilik, sahibkarlıq, yiyələnmək və ya qazanmaq, əldə etmə duyğusu. Bəzən oğrularда, simic və ac-göz adamlarda bu duyğunun həddindən artıq inkişaf etdiyini görmək olar. İsrafcıl, bədxərc adamların çoxunda bu duyğu zəif inkişaf edir və bəzən tamamilə inkişaf etmir.

8) Yemək duyğusu (başqalarına nisbətən daha çox qida qəbul etmək istəyi).

9) Ehtiyatlılıq və tədbirlilik duyğusu. Həddindən artıq əqli cəhətdən inkişaf edənlərin və kifayət qədər inkişaf etməyənlərdə bu əlamətlərin mənası, əhəmiyyəti eyni dərəcədədir. Birinci hal melonxoliklərdə müşahidə edilir. Özünə qədər edən adamlarda da bu hallara rast gəlmək mümkündür. Sonuncu hal yelbeyinlik, israfçılıq, bədxərcliklə birləşməklə, həmin adamları öz hərəkətlərində qeyri-müəyyənlik etməyə səbəb olur.

Xasiyyət duyğuları

1) Mənlik duyğusu. Bu insanların özünü ən çox təriflənməyi xoşlamasıyla, şöhrət düşkünlüyüyle, hamının xoşuna

gelmək, bəyənilimlik arzusunda olmasıyla müşahidə olunur.

2) Bərklik, möhkəmlik duyusu cəsarətli, qəti dönməz idarəliliyi göstərir. Həddindən artıq inkişaf etməyi və ya əksinə kütlüyü və tərsliyi bildirir.

3) Vicdan duyusu, düzlük, doğruluq, namus və sədəqət duyusunu həmin adamların yüksək amalıdır.

4) Ehtiram, hörmət və inam duyusu dindarlığa, möminliyə meyilliyyi gösterir və pak, nəcib duyğuları artırır; mis-tisizm, təsəvvür hissələri də belə insanlarda dərin kök salır.

5) Ümid duyusu başlıca olaraq, optimistlərə xasdır, bu keyfiyyətlər, çatışmayan yerdə insanlarda pessimizm xüsusiyyətləri yetişir.

6) Saflıq, sadədillik, yumşaqüreklilik və xeyirxahlıq duyusu - bütün həyatı boyu insan bu hissələrin təsirindən qurtara bilmir.

7) Yamsılama, təqlid etmə və gözünün qabağına gətirmə, təsəvvür və təsvir etmə, bacarıq duyusu. Bu, bizə öyrənmə qabiliyyətini verir və bunun köməyi bilən qabiliyyətini əldə edirik. Bütün biliklər bizə bu duyğunun vasitəsilə qismət olur.

8) Əcaib, qəribə, müəmmalı, sırlı, mistik və gurultulu, həyəcanlı, sensasion duyğular. Maraq, hər şeyi bilmək həvəsi və uydurma, fantaziya öz yaranışıyla bu duyğuya borcludur. Bu duyğusuz nəyisə araşdırmağa, nəyisə axtarmağa heç bir arzu, həvəs, cəhd edilməz, fəaliyyət göstərməyə insan səy göstərmir, bu duyğusuz bədii yaradıcılıq da yox olub gedərdi.

9) İdeal, ən yaxşı, mükəmməl, nümunəvi olmaq duyusu bizə həyatda ən gözəl olanları sevməyə və yüksəlməyə, ucalmağa aparır. Biz ona incəsənət sevgisi və ruh yüksəkliliyi yaratdığı üçün minnətdarlıq. İncə zövqlü, bədii təbiətli adamlarda bu duyğu həddindən artıq güclü olur.

10) Yumor, zarafatçılıq və hazırlıq duyusu vasi-

təsilə insanlar həm özlərini, həm də ətrafdakıları bacardığı qədər özünə cəlb edə bilirlər.

Adi düşüncə duyusu

1) Aşağı səviyyəli düşüncə duyusu.

2) Təbiyyə vermək bacarığı duyusu.

3) Forma duyusu təsviri bənzətmə və ya oxşatma duyğusudur. Bunsuz heç kim yaradıcı obrazlarla işləyə bilməz. Mühəndislərin, sənətkarların, rəssamların uğurları bu duygunu varlığından asılıdır.

4) Məkan və həcm duyusu vasitəsilə biz xarici aləmdəki bütün şeyləri düzgün qiymətləndirməyi öyrənirik.

5) Çəki, ağırlıq duyusu vasitəsilə biz bədənimizi öz istəyimizə müvafiq olaraq uyğunlaşdırırıq.

6) Rəngləri seçmə duyusu vasitəsilə mühüm sosial məsələlər həll edilir.

7) Yer duyusu, səmtini tapma, bələd olma duyusu.

8) Hesablama, sayılmə duyusu.

9) Nizam-intizam duyusu vasitəsilə insan davranışının tənzimlenir.

10) Zaman duyusu vasitəsilə insan vaxtdan səmərəli istifadəni öyrənir.

11) Səs duyusu vasitəsilə insan onu əhatə edən bütün ətrafa qiymət verir.

12) Gözəlliyi və incəliyi hiss etmək duyusu və bununla əlaqəli olan bütün qeyri-duyğular.

13) Söz duyusu bir çox məlumatları öyrənməyi asanlaşdırır və bizdə öz fikirlərimizi sözlə ifadə etmək qabiliyyətini yaradır.

Yüksək səviyyəli düşüncə duyğusu

1) Müqayisə etmə, tutuşdurma, qarşılaşdırma qabiliyyəti. Kimdə ki, bu qabiliyyət heç yoxdur və ya olduqca az inkişaf edib, onun məntiqi nəticə çıxarmaq bacarığı olmaya-çaq və buna görə de həmişə pis filosof kimi başqları ile fərdi münasibətləri qurmaqdə çətinlik çəkəcək.

2) Nəticə çıxarmaq qabiliyyəti bize müstəqil şəkildə fikirləşməyə, mühakimə yürütməyə imkan verir. Bu keyfiyyətlərdə çox tələbkar, dəqiq, aydın düşününcəli mütəfəkkirlər daha çox olmaqla, cəmiyyətin əsas qanunauyğunluqlarını müəyyənleşdirirlər.

Bütün yuxarıda sadalanan psixoloji anlayışlar həssas insanların daxili aləmində yaransa da, bir qayda olaraq xaric-görkəmində mühüm dəyişikliklər yaradır. Bu isə ilk növbədə insanların sifətində müxtəlif qıcıqlanmalar vasitəsilə müşahidə olunur.

Sifət

Sifət uzununa eyni həcmli üç dəqiq hissəyə bölünür: birinci hissə alından qaşlara kimi, ikinci hissə qaşlardan burunun altına kimi, üçüncü hissə burunun altından çənəyə kimi. Bəzi sifətlərdə kənara çıxmalar çox nadir hallarda olur və çox vaxt bize elə gelir ki, işin mahiyyətini də eله o təşkil edir. Bəzən adama elə gelir ki, en vacibî alının enliyi və ya darlığıdır, ya da çənə və ağız hissəsidir. Əger bir pərgar qo-yub yoxlasaq ayird edərik ki, gözümüz bizi ona görə aldadır ki, burun qığırdağının burunun ucundakı əlavə çıxıntısı ya çox uzundur və az qala ağızının içində girir, ya da çox yuxarı dərtlib. Belə ki, bundan asılı olaraq burun ya çox uzun, ya da çox gödək görsənir. Burunun üstü və boynun ardındaki əlavə çıxıntı üfüqi xəttin düz üstünə düşməli və qulaq isə,

sifətin orta hissəsi qədər böyük olmalıdır. Alının üstündən başın yuxarı hissəsinə qədər başın təpəsi qabarır. Bu, şimali avropanılarda sifətin bir hissəsinin yarısından böyük olur. Ancaq elə hallar olur ki, onu hündürlüyü sifətin hissələri ilə bir boyda olur.

Antik heykəllər və büstlər içərisində biz sonuncularla çox tez-tez rastlaşdığınıza görə boynumuza almalyıq ki, elinlərin kəlləsi bizimkindən bir qədər iri olub. Gözlər bir-birindən düz göz xəttində uzaqlaşdırılıb. Göz alması - demək olar ki, bəbək daşıyan gövdədir. Onun ancaq bir hissəsi göz qapığı yarığının arasından görünür. Göz özü-özlüyündə mənalı, ifadəli deyil, ancaq gözü əhatə etmiş əzələlərin oynaması onu olduqca mənalı, ifadəli görünməyə məcbur edir. Göz alması - göz yaşı vəzisi ifrazının həmişə yaş saxladığı şüşyəbənzər cisimdir - o, hər bir işiq şüasını əks etdirir və məhz bu cəhət gözü "canlı" və "danışan" edir. Gözə düşən işiq parıltısı kənardan gələn işığın güclü və ya zəif olmasından, gözümüzü qırpmağımızdan və bununla gözün buyuz təbəqəsi olaraq, fasilesiz dəyişkənlilikə uğrayır. Burun və burun pərələri gözlərin arasına uyğun olan dümdüz sahəni tutur. Kişilərdə burun pərələri bəzən bu sahəni aşmağa, qadınlarda isə əksinə, müəyyən sahədə yiğcamlamışmağa meylli olur. Sifətin aşağı hissəsinin özü də üç hissəyə bölünür. Birincisi burunun üstündən ağızacan uzanır; ikincisi oradan çənənin bükümüneçən və axırıncısı - bu bükümdən çənənin alt küçünəcən.

Xətlər sisteminin sübut etdiyi kimi bir-birinə nisbətdə tamamilə bərabər olan, ancaq gözümüzə hədsiz dərəcədə müxtəlif görünən üç insan başı şəklində baxdıqda uyğun sifətlər barəsində necə də asanlıqla yanıldığımızı görmək olar. Hətta, əger ortadakı başın burnu uc tərəfindən çəpinə cızılmış qırıq-qırıq xətlərəcən uzansayıdı belə başın əsas mütənasibliyi, nisbəti, uyğunluğu toxunulmaz qalardı. Ağı-

zin uzunluğu 1,5 göz eni boydadır və bu norma çox nadir hallarda pozulur. Əlbəttə, ağızın qıraqındakı qırışlar, ağızır, necə büzülməsi, həddindən artıq sışman və ya yekə dodaqlar çox vaxt ağızı olduğundan yekə göstərir.. Hər halda bəzən elə olur ki, ağızın uzunluğu 1,75-2,0 dəfə gözdən üzər olur.

Ağız sifətin ən mənalı, ifadəli və ən çox hərəkətdə olan hissəsidir. Hər bir göz də ağız kimi güclü həlqəvi əzələyle dövrələnib, göz və ağız bu əzələ vasitəsilə açılıb-yumulur. Gözün həlqəvi əzələsi ağızın həlqəvi əzələsiylə bir-birine çoxsaylı zolaqsəkilli əzələlər vasitəsilə birləşir və bu də ona gətirib çıxarır ki, ağızın bütün hərəkətləri gözün görünüşünə və ifadəsinə təsir edir.

Biz güləndə ağızımızı yana və eyni zamanda da yuxarıya darteriq. Bununla da gözün həlqəvi əzələləri yuxarıya doğru itələnir; bundan da göz yarığı daralır və göz sifətdə bir ciziç kimi görünür. Həddindən artıq bərk güləndə gözlər arabii tamamilə yumulur və bu zaman gözün görmə imkanı həddindən artıq məhdudlaşır. Ağızın hər iki qıraqının aşağıya - çənəyə tərəf əyilməsi ağrı və kədər nişanəsidir. Bundan - yəni ağız qıraqının aşağı əyilməsindən ağızın həlqəvi əzələsi aşağı basılır və ağız əzələlərini də özü tərəfə darter. Bunun nəticəsində göz özünün adı halından fərqli olaraq dəhə geniç açılır və ruhi ya da cismani ağrıları keçirən adamın gözləri daha çox açıla qalır, daha doğrusu ağız nahiyyəsi bağlanır. Yanıqli-yanıqli fəryad edib ağlayanda insanın ağızı gah aşağı əyilir, gah sıxılır, gah genəlir və bunlardan asılı olaraq göz ya geniç açılır, ya da bərk yumulur. Uşaqçığranda da bu cür olur: uşaq ağlayanda ağızı genəldiyi üçün onun gözləri örtülürlər. Eninə uzanan çizgiler üzə şən, dinc ifadə verir, ancaq bununla belə, çox vaxt bir sıra təbii çizgilər də mövcud ola bilər.

Uzun və ensiz forma üzə ən çox lovğa, dikbaş və ya na-

razi ifadəsini verir. Enlisifət adamlar adətən, mənəvi cəhətdən nüfuzsuz adamlar olur, sıfəti uzunsov olanlarsa, iti ağıllı adamlardır. Başın təpə hissəsi, alın və burun güclü inkişaf edibsə, ümumiyyətlə, ruhi vəziyyətin yaxşı olduğunu demək olar. Yekə burun hələ qədim zamanlarda müdriklik əlaməti hesab edilirdi. Doğurdan da qeyri-adi adamların demək olar ki, hamisinin burnu yekə olub. Əger üstəlik, burnu düz və yaxşı formadadırsa, bu adam nəcib, alicənab, mərc xasiyyətə malikdir.

Mənəvi dünyamızın iki qüdrəti dahlərinin - Sokrat və Mikelanjenlonun eybəcər, çəlimsiz burunlarını böyük insana xas olan istisnalıq kimi qeyd etmək lazımdır. Sokratın öz səciyyəvi xüsusiyyətləriylə seçilən burnunun onda elə andangəlmə bu cür olduğunu, yoxsa sonradan bu şəkile düşdüyüünü söyləmək çətindir. Mikelanjelo isə yalnız təsadüf nəticəsində - burun sümüyünün sınmasıyla "gödək burunlu adam" olub.

İradəsinin qəddarlığamı, yoxsa düşünceli fəaliyyətəmə tətbiq edilməsindən asılı olmayaraq, sərt cizgili çənə - güclü iradəyə malik olan insanın əlamətidir. Ensiz çənəli - yəni çənəsi az inkişaf etmiş və ya heç inkişaf etmemiş adamlarsa heç vaxt iş adamı, yaxud da qətiyyətli adam ola bilməzlər. İri çənəli adamların demək olar ki, hamısı qəddar, zalim, amansız olur. Elə buna görə heç də əbəs yera demirlər ki həddindən artıq iri çənəli adamın sifətdə heyvani bir ifadə olur. Çənənin aşağı hissəsi, yuxarı hissəsinə nisbətən həddindən artıq çox inkişaf edərsə, həmin adamın mənəvi duygularında zəruri çatışmamazlıqların olduğunu demək olar.

Dolğun, iri, həm də tünd rəngli dodaqlar həmişə şəngülərz və hər kəsə inanan sadəlövh adamlarda, nazik və sapaoxşar dodaqlarsa qaradınməz, adamayovuşmaz, xırdaçı, bəzən də xəyanətkar adamlarda olur. Çox yekə ağız eybə-

cərliklə yanaşı sıfəti adı və tamamilə gözəçarpmaز gösterir. Ancaq çox balaca ağız bundan min dəfə betərdi, çünkü o, sıfətə axmaq bir ifadə verir. Qulaq insan bədəninin yeganə hissəsidir ki, öz səciyyəvi formasını beşikdən qəbrə kimi dəyişməz saxlayır. Artıq südəmər uşaqlarda qulağın bütün forması aydın görünür, ancaq ağız, burun, gözlər, əllər, ayaqlar, bədən quruluşu sonradan formasını dəyişir. Balaca qulaqlar, xüsusən aydın inkişaf etmiş şəkildə olanda, yaxşı əsil-nəcabətin və alicənab, mərd, nəcib xasiyyətinin əlaməti sayılır. Əgər qulaq yekə və yastıdırsa, onun forması qeyri-müəyyən və ya hamarlanmış kimi görünürsə, onun sahibində mənəvi və ya əxlaqi çatışmamazlıqların olduğunu göstərir.

Fransız antropoloqları insanın xasiyyətinin müəyyən edilməsində qulağın rolunu insan bədəninin və sıfətin bütün başqa hissələrinindən daha çox qiymətləndirmişdir. Onlar da-ha dərinə gedərək demisərlər ki, qulaq Allahın yol gedən insana bağlılığı pasport və möhürüdür.

Fiziqnomik tədqiqatların qadınların deyil, kişilərin arasında və sıfətində aparılması daha asan və daha faydalıdır. Kişilərin sıfəti daha sərt və zərif şəkildə formallaşdır və həmişə demək olar ki, daha çox təbii ifadələri göstərir.

11. İŞ ADAMININ ON İKİ TÖVSIYYƏSİ

Bir çox xarici ölkələrdə ilk dəfə sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər üçün xüsusi agentliklər məsləhət xidməti göstərirler. Bu agentliklər əsasən sahibkarlara ilkir və sonrakı təsərrüfat fəaliyyəti proseslərində qarşıya çıxan çətinlikləri aradan qaldırılması üsullarını öyrədirlər. Xaricə ölkələrdə müəssisə fəaliyyətin ilkin dövrlərində qarşıya çıxan problemlər əsasən sahibkarın şəxsi keyfiyyətini xarakterizə edən problemdir. Məhz buna görə də inkişaf etmiş ölkələrin tədqiqatçılarının əsərlərinde şəxsi keyfiyyət məsələləri əsas yer tutur. Məhz bu baxımdan hər bir sahibkara şəxsi biznesdə müvəffəqiyətlərin əsası kimi aşağıdakı şərtlərə riayət olunması məsləhət görülür.

1) Gözlənilən gəlir səviyyəsinin müəyyən edilməsi və onun daxil olma üsulunun işlənib hazırlanması. Bu zaman sahibkarın həm qoysuğu sərmayədən əldə etdiyi gəlir, həm də onun sərf etdiyi əməyin müqabilində əldə edəcəyi əmək haqqı gözlənilən gəlirlərə aid edilir. İlk növbədə arzu edilən gəlir səviyyəsini və onu təmin edən satış həcmi müəyyən etmək lazımdır.

2) Gözlənilən gəliri əldə etmək üçün konkret bazar seqmentlərinin təqdim olunması. Birinci şərtdə arzu edilən gəlir səviyyəsi və onu təmin etdən satış həcmi müəyyən edildikdən sonra konkret bazar seqmenti təhlil edilir. Əgər tədqiqat prosesi nəticəsində məlum olsa ki, bazarda gözlənilən gəliri əldə etmək üçün satış həcmi kifayət etmir, həmin bazarlarda satış planlarına sərf edilən vaxt və vəsait boş yere sərf olunacaq. Bazarın tədqiqi sahibkara gözlənilən gəliri əldə etmək üçün məhz hansı biznes sahəsi ile məşğul olmayı aydınlaşdırır. Ona görə də ikinci şərt sahibkarın bizneslə məşğul olub-olmaması üçün əsaslandırıcı amildir.

3) İstifadə olunacaq ilkin aktivlərin siyahısını və onların dəyərini eks etdirən balans formasından müvəffəqiyəti

mövcud istehsal fondlarının həcmindən birbaşa asılıdır. Ona görə də biznesə başlamazdan əvvəl lazımla olacaq bütün aktivlər öz dəyərlərilə birlikdə xüsusi balans formasında göstərilməlidir.

4) İlk cari xərcləri ödəmək üçün investisiya kapitalı mənbələrinin müəyyən edilməsi. İstifadə olunacaq aktivlərin siyahısını və dəyərini müəyyənləşdirildikdən sonra onların mövcudluğunu təmin etmək lazımdır. Zəruri təminatı həyata keçirmək üçün şəxsi vəsaitlərdən və başqa maliyyələşdirmə mənbələrindən (sərmayədarlar, borc kapitalı və s.) istifadə etmək olar. Əger sərmayəçilər biznesə maliyyə vəsaiti qoyarlarsa, bu zaman enlər müəssisənin mülkiyyətində müəyyən paya malik olmağa üstünlük verirlər. Firma mülkiyyətinin sərmayəçilərlə sahibkar arasında bölüşdürülməsi bir çox sahibkarlar üçün arzu olunmaz hal kimi qiymətləndirilir. Ona görə də sahibkarlar əsasən borc kapitalına üstünlük verir. Kredit götürülməzdən əvvəl şəxsi vəsaitlərin həcmi qiymətləndirilməli və götürüləcək borcun səviyyəsi müəyyənləşdirilməlidir. Bundan əlavə götürüləcək kredit ilə firmanın şəxsi vəsaiti arasında mütənasiblik də nəzərə alınmalıdır. Belə ki, əger maliyyə təşkilatı az həcmli vəsaitə malik sahibkarlara kredit verilməsindən ehtiyatlanır və bir çox hallarda isə tamamilə imtina edirlər. Aktivlərin təminatı əsasında bir cəhətə də fikir vermək lazımdır. Belə ki, əsas fondların şəxsi vəsait hesabına ödənilməsi məqsədə uyğun hesab edilir. Təşkilati-hüquqi formaların seçilməsi tələbatı, bazar seqmentini və investisiya həcmini müəyyənləşdirildikdən sonra hüquqi-təşkilat forma seçilir. Forma seçilərkən mövcud iqtisadi durumda müəssisənin təşkilati-hüquqi formalarının üstün və çatışmayan cəhətləri öyrənilirlər. Bu zaman fərqlənmə meyarı kimi iqtisadi amillərlə yanaşı vergi yüksümlərinin sadəliyi, qeydiyyat üsullarının asanlığı və s. amillərlə nəzərə alınmalıdır. Firmانın düzgün yerləşdiril-

məyi ərazinin düzgün seçilməsi - firmanın təsərrüfat fəaliyyətinin xüsusiyyətlərindən asılı olaraq müəssisənin müvəffeqiyyətli fəaliyyətinə təsir edir. Ərazi seçilməsinin, əmək ehtiyatı miqyaslarını satış bazalarına yaxınlaşdırmaq və s. amilləri də düzgün qiymətləndirilməlidir. Ümumiyyətlə, firmanın ən yüksək işgüzar imkana malik ərazidə yerləşməsi məqsədə uyğun hesab olunur. Satış planlarının hazırlanması hər bi alıcıının alacağı məhsul haqqda ətraflı məlumatının olması ilə six əlaqədardır. O, bilməlidir ki, istədiyi məhsulu neçəyə və haradan alacaq. Ona görə də sahibkar istehlakçının arzularına uyğun, məhsulu müəyyənləşdirməli və onun səmərəli yayımını təmin etməlidir. Firmanın satış planında reklam edilən məhsulun həyat tsikli, bazar tendensiyası, məhsulun geri qaytarılma şərtləri, istehlakçı iddiaları və s. bu ki mi digər məsələlər öz əksini tapmalıdır.

5) Biznes-plan işləyib hazırlanmasında alıcıların psixologiyalarının nəzərə alınması. İstehsal fəaliyyətinə insan psixologiyasının nəzərə alınması müasir dövrdə mühüm əhəmiyyət kəsb edir. Topdan və pərakəndə satışı ticarət müəssisələrində satılan məhsulların yerləşdirilməsi ardıcılığının sadəliyi və ümumiyyətlə firmanın ümumi dizaynı birbaşa olaraq satış həcmində təsir edir. İstehsal müəssisəsində işə istehsal quruluşunun düzgün seçilməsi, işçi heyətinin işinin psixoloji baxımdan (rəng çalarları, təmiz hava, xoş münasibət və s.) yüngülləşməsi və əmək məhsuldarlığının artmasına səbəb olur.

6) İşçi heyətinə qarşı işgüzar siyasetin müəyyən edilməsi və etik normalarının işlənib hazırlanması. Kiçik müəssisədə ixtisaslı kadrla əlaqədar problemlər həddindən artıq çoxdur. Buna görə də belə tip müəssisələrə işçi heyətinə qarşı düzgün siyaset işlənib hazırlanması xüsusi əhəmiyyət kəsb edir.

7) Müəssisədə sosial siyasetin aparılması. Sosial siyaset

hazırlanarkən işçilərin sosial təşkilatı, ekoloji məsələlər və digər sosial xassəli məsələlər nəzərdə tutulan tədbirlərdə öz əksini tapmalıdır.

8) Planın yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi, firmanın müvəffəqiyyətli fəaliyəti üçün ilk növbədə planlaşdırma və nəzarət qarşılıqlı surətdə həyata keçirilməlidir. Planın yerinə yetirilməsinə nəzarət həyata keçirmək, üçün ilk növbədə plana nəzarət prosesinin monitorinqi, yeni dəyişikliklərin tətbiqi həyata keçirilməlidir.

9) Kredit verilməsinin qiymətləndirilməsi. Fəaliyyət prosesi nəticəsində hərəkətsiz qalmış pul vəsaitinin səmərəli istifadə edilməsi sahibkar üçün mühüm məsələdir. Sahibkar həmən vəsaitini biznesə sərmayə şəklində qoyulması və ya borc kapitalından istifadə etməyin seçimi qarşısında qalır. Borc kapitalı kimi hərəkətsiz qalmış pul vəsaitinin kredit qismində verilməsi nəzərdə tutulur.

10) Uyğun uçot-hesabat qurumlarının yaradılması. Müəssisənin ümumi fəaliyyətini təhlil etmək üçün gündəlik olaraq bütün məlumatlar qeydə alınır. Uyğun uçot-hesabat qurumunun yaradılması və proqnozlaşdırılması bazar iqtisadiyyatı şəraitində mühüm rol oynayır.

11) Biznesdə risklərin qiymətləndirilməsi. Kiçik biznes çoxlu sayıda risklərlə qarşılaşırlar. Risklərin öyrənilməsi vaxtlı vaxtında biznesdə həmin risklərdən qorunmağa imkan verir.

12) Biznesdə aidiyyatı olan qanun və təlimatların öyrənilməsi. Qanun və təlimatların öyrənilməsi sahibkarın hüquqi aspektdə bir sıra problemlərin vaxtında və səmərəli həll edilməsinə köməklik edir.

12. ELMİ KOLLEKTİVİN RƏHBƏRİ KİM OLA BİLƏR

Elmi-texniki tərəqqinin səmərəliyi ilk növbədə yüksək dərəcədə konstruktiv hazırlıq işlərinin bütün mərhələlərinin idarəedilməsi keyfiyyətindən asılıdır. Yeni məhsulun kütləvi istifadəsi ideyasından və ya istehsal və istehsaldakı texnologiyadan başlayaraq bütün xərclər ödənilir. Tədqiqat xərclərinin birdən artmasını, elmi-texniki heyətin kənarlaşmış hissəsinin çəkisinin və mütləq çəkisinin artımını nəzərə alsaq konstruktiv hazırlıq işləri rəhbərinin rolunu xüsusilə görmək olar. Bu əlaqədə konstruktiv hazırlıq işləri rəhbərinin peşəkar səriştəsinin artması, idarəetmədə şəxsiyyət faktorunun möhkəmənməsi hesabına tədqiqat fəaliyyətinin stimullaşdırılmasının xarici təcrübəsi maraq doğurur.

Yaradıcı təşkilatın əsas resursu yaradıcı mütəxəssislər olsa da, təşkilatda istedadlı insanlara malik olmaq azdır. Təşkilatın iqlimyaradıcı ideyanın qavranmasına kömək etməyə şərait yaratmalıdır. Əks halda mütəxəssislər yeni təklifləri dayandırırlar, ya da daha münasib şəraitli təşkilata gedərlər. Burada elmi avadanlığı nə kapital qoyuluşu, nə də elmi işləmələrə görə verilən pul mükafatının artımı kömək etmir. Kifayət qədər misallar məlumdur. Bəzən yaxşı təchiz edilmiş dövlət laboratoriyası işin qeyri-səmərəsizliyindən fəaliyyətini dayandırmağa məcbur olmuşdur. Bunun əsas səbəbi həmin tədqiqat laboratoriyaların idarə edilməsi və təşkilati sisteminin bürokratik qaydalarla aparılmasıdır. İdarəetmə fəaliyyəti son məqsədə deyil, istehsal və istehlak proseslərinə istiqamətlənməlidir. Bu zaman direktiv idarəetmə üsullarından istifadənin genişlənməsinə, ikinci dərəcəli göstəricilərin tələblərinin ödənilməsilə yanaşı digər problemlərin mütəxəssislər tərəfindən həll edilməsi tələb olunur.

Elmi-tədqiqat layihə-konstruktiv işlərini aparan təşkilatın, müəssisənin idarəetmə fəaliyyətinin təhlili vasitəsilə yerinə yetirən təşkilatların rəhbərlərinin ümumi funksiyalarını təsnifatlaşdırmaq mümkündür:

- sahələrin məqsəd və strategiyalarına uyğun məqsəd və inkişaf istiqamətlərinin formalasdırılması;
- axarmaq, seçmək və daha istedadlı mütəxəssisləri saxlamaq, onların ixtisaslarının artırılması və yaradıcı potensialın inkişafı, ondan maksimal istifadə etmək imkanlarını artırmaq;
- yeni ideyalar üçün münasib mikroiqlimin yaradılması vasitəsilə hər bir mütəxəssisin yaradıcı potensialından maksimum istifadəni stimullaşdırır;
- təşkilatın maliyyə resursuna uyğun layihə və tədqiqat proqramlarının seçilməsi sisteminin hazırlanması;
- təşkilatın çevik idarə edilməsi, bütün mərhələlər üzrə xətti idarəetmə ilə tədqiqat funksiyalarının qarşılıqlı əlaqələndirilməsi və informasiya axınının temin edilməsi;
- hər bir mütəxəssisin yaradıcı aktivlərini stimullaşdırın yeni üsullarının hazırlanması.

Yaradıcı kollektivin idarəetməsində maraqlı məqamlarda daha ətraflı dayanaq. Şübhəsiz, elmi-texniki yaradıcılıqda həllədici rolü şəxsiyyət faktoru oynayır. Bunlar işçinin - aktiv yaradıcılıq, ixtisas və maraq dairəsindən, həmçinin - mütəxəssislərin işlədiyi mikromühitdən aslıdır. Bu səbəbdən elmi-tədqiqat işləri yaradıcı təşkilatın rəhbərinin vacib vəzifəsi təkcə istedadlı mütəxəssislərin seçilməsi deyil, da-ha sağlam mühitin və iş şəraitin əmək kollektivləri üçün yaradılmasıdır. Bu hazırlıq mərhələsi digər funksiyalardan fərqli olmaqla daha əhəmiyyətlidir. Elmi-tədqiqat təşkilatına aktiv yaradıcılığa malik olan zəruri məlumatlar çatışmazlığı şəraitində sistemli əlaqəni qura bilən mütəxəssislər - idarəetmə heyəti lazımdır.

Bununla yanaşı idarəetmə rəhbər, yaradıcılıq aktivliyinə malik olan insanların xüsusiyyətlərini bilməlidir. Məsələn ən kiçik detallara dərin maraqlı, həssaslıq və s. Elmi-tədqiqat təşkilatının rəhbərinin yaradıcılıq aktivliyinin dərəcəsinə müəyyən edən meyarlara xüsusi seçimlə yanaşa bilməsi xüsusi əhəmiyyət kəsb edir. Müşahidə nəticəsində ən çox rast gəlinən şəxsi xarakteristikalar sırasına fəaliyyət dairəsində yüksək vəzifə və hakim mövqə tutmaq cəhdli, ziyanlılıq, başqalarından fərqlənmək, heyət üzvlərinin bəzilərində emosionallıq hissələri diqqəti cəlb edir. Yüksək aktivlik dərəcəsi və adı çəkilən şəxsi xəssələr arasında yüksək korrelasiya əlaqəsinin olmasını sübut edir.

Elmi-tədqiqat təşkilatında idarəetmə fəaliyyətinə başçılıq edən vacib funksiyalarından biri yaradıcı istedadın stimullaşdırılmasıdır. Elmi yaradıcılığın kollektiv xüsusiyyəti-nə baxmayaraq, yeni ideyalar bir qayda olaraq kollektiv tərəfindən deyil, müəyyən şəxs tərəfindən irəli sürürlür, lakin bu kollektiv iş prosesində baş verə bilər. Buna görə də tədqiqat kollektivlərində daha zəruri fərdi nəticələri görmək və genişləndirmək lazımdır. Elmi-tədqiqat kollektivlərinin rəhbərləri tez-tez innovasiyanın tərəfkeşləri ilə rastlaşmalıdır. Bəzən tədqiqat rəhbərləri və mütəxxəssisləri unudurlar ki, yeni texnologiyanın, yeni quruluşun yaradılması, ixtisasın artırılması ilə yanaşı fikirləşmə sisteminin özünü dəyişilməsini tələb edir. Buna görə elmi-tədqiqat rəhbəri təşkilatın idarəetmə işlərində həmişə eks təsir dəyişikliyinə hazır olmalıdır.

Yeni ideya heç vaxt realizə edilməsə də, həmişə yaxşı ideya kimi qiymətləndirilməlidir. Yaradıcı proses ideyalara pozitiv yanaşmanı tələb edir. Coxsayılı sınaqlar göstərir ki, əgər rəhbər ideyaların əmələgəlmə prosesində onların istenilən qiymətləndirilməsindən imtina edirsə, onda maksimal variant əmələ gəlir, bu zaman idarəetmə üzrə son qərarın

qəbulu üçün imkan əldə edilir. Hətta şübhəli görünən ideyada belə rəhbər mümkin pozitiv elementləri tapmalı və bununla yaradıcılıq prosesinin davamını genişləndirməlidir. Əgər yaradıcı şəxsin ideyası vaxtında rəhbərlik tərəfindən geniş müdafiə olunarsa, fərdi yaradıcılıq prosesi yüngülləşər.

Ümumiyyətlə, idarəetmə heyətinin fəaliyyəti ilə bağlı fikirlərə, dəyişikliklərə rəhbərin səbrlə yanaşması yüksək qiymətləndirilir. Çünkü səbirsiz rəhbər buraxılmış səhvə iddianı heç edir. Məhz belə zərərli hallara yol verməmək üçün kollektivin idarəedilməsində müxtəlif fikir və təzadların nəzərə alınması idarəetmə rəhbərinin idarəolunanlar tərəfindən düzgün başa düşülməsinə kömək edir.

Elmi-tədqiqat konstruktiv hazırlanmış işləri peşkar hazırlanmış rəhbəri yaradıcı aktivliyi stimullaşdırır. Çoxsaylı, yaxşı hazırlanmış fəndlərə malik olmalıdır. Elmi-tədqiqat təşkilatının idarəedilməsində 3 əsas yanaşma maraqları doğurur. I - ideya və konsepsiyanın hazırlanmasına səmtləşmə; II - elmi məhsulun istehsalına və III - bazara, konkret tələbatların öyrənilməsinə və ödənilməsinə. Məhz III yanaşma daha məqbul hesab edilir, bu mərhələdə bazarın tədqiq olunması daha geniş mənada konkret məhsulun növünü, onun xarakteristikasını, qiymət və texniki parametrləri müəyyən etməyə imkan verir. Ancaq bu baza əsasında lazımi texnika və texnologiya qurulmalıdır, təkmilləşdirme prosesi isə yeni ideya və konsepsiyanı düzgün stimullaşdırılmalıdır.

Yeni tədqiqat programlarının uğurunun vacib amillərindən biri tədqiqat rəhbərinin öz işçiləri üçün "müsəfiə" funksiyasını səmərəli həyata keçirməsidir. O, kollektivi xarici təsirlərdən və dəyişikliklərdən qorumaq üçün "müsəfiə zolağı" və ya "amartizator" rolunu oynayan zonalar yaratmalıdır. Xarici təsirlər isə bunlardır: çoxsaylı sənədlərin ha-

zırlanması haqqında tələblər, arayış və hesabatlar, tədqiqatlar prosesində bəzən istehsalata adı olmayan funksiyaların qoyulması və s. Yaradıcılıq prosesi dəqiqə, saat üzrə ətraflı, qeydə alınır, bu səbəbdən hərdən belə təsəvvür yaranır ki, elmi-tədqiqat heyəti təşkilatda on az məşquşluğunu olan insanlardır. Bu da bəzi inzibatçılarda idarəetmə heyətinin əsas fəaliyyətinə adı olmayan funksiyaları zorla qəbul etdirmək istəyini genişləndirir. Mütəxəssislər tərəfindən programın yerinə yetirilməsinə sərf olunan vaxtın ciddi uçotu elmi-tədqiqat rəhbərinin öz vaxt büdcəsini müdafiə etməyə imkan verir və onu həmişə inkişaf etdirmək lazımdır.

ETK İdarəetmə üslubu

Hər bir rəhbərin öz idarəetmə üslubu var və bunlar da kollektivin gündəlik fəaliyyətinə mane olur, ya da kömək edir. On vacibi odur ki, rəhbərin şəxsiyyəti kifayət qədəri ciddi təbiətli olsun və özünü istehsalda olduğu kimi tədqiqatda da inamlı hiss etsin. Misal, tədqiqat bölməlerinin başında duran istehsalın xətti rəhbərləri tədqiqatçıların davranışını və maraqlarını çox çətin başa düşürər. İstehsal və innovasiya prosesinin idarəedilməsində istehsal və elmi-tədqiqat konstruktiv hazırlanmış işlərinin rəhbəri arasında mövcud olan mübahisə istisna deyil, normadır. Elmi-tədqiqat kollektivinin özündə meydana çıxan mübahisəli situasiyalar normaldır, məsələn, müxtəlif nəzər nöqtələri, eyni problemin müxtəlif həlli yolları və s. Elmi-tədqiqat kollektivi rəhbərinin qiymətli keyfiyyəti - azad yaradıcılıq şəraitinin və müxtəlif fikirlərə (münasibətlərə) düzümlülüğün artırılması və baş verə biləcək anlaşılmazlıqların idarə olunması qabiliyyətidir.

İdarəetmə formaları içərisində matrisa forması da özü-nəməxsus yer tutur. Matrisalar vasitəsilə ayri-ayrı ixtisaslı

peşəkarlar deyil, həm də şəxsiyyətin vacib insani keyfiyyətlərini inkişaf etdirir, onu psixoloji cəhətdən daha da çevik etməklə son nəticəyə doğru səmtləşdirir. Lakin təkcə matri-salar vasitəsilə təşkilatın yaradılması qeyri-mümkündür. Bunu üçün yeni məqsədlər, yeni fikirləşmə tərzi, idarəetmənin yeni texnikası lazımdır. Elmi əsaslandırılmış seçim və bu sahədə çalışanların geniş peşəkarlığı və fərdi-psixoloji hazırlığı lazımdır. Belə təşkilat rəhbəri özü xüsusi elmi-tədqiqat təcrübəsinə, yaradıcılıq qabiliyyətinə malik olmalıdır.

Rəhbərin qiymətli keyfiyyətlərindən biri də təşəbbüskarlığıdır. Elmi-tədqiqat programının təşəbbüskar rəhbəri - texniki innovasiyanın əsas hərəkətverici qüvvəsidir. Bir qayda olaraq, tədqiqat programının təşəbbüskar rəhbərləri məhsulun buraxılışına qədər ideyaya rəhbərlik edirlər. Yaxşı rəhbər konstruktiv hazırlıq işlərinə nə vaxt başlamaq lazımlığını bilir, ilkin mərhələdə uğursuzluğunu qısa müddədə aradan qaldırmaqla perspektivsiz layihələrin davam etdirilməsinə qəti yol verilmir.

Elmi-tədqiqat kollektivinin rəhbərinin vacib keyfiyyəti - tabeliyində olanlara peşə biliyi sahəsində öz çatışmazlıqlarını başa salmaqdır. Qabiliyyət və imkanları çatmayanları üçün o, vaxtında vəkalət göndərməlidir. Planlaşdırmanın rolunun yüksəlməsi elmi-tədqiqat programının idarə edilməsi üslubunun modifikasiyasını teləb edir. Elmi-tədqiqat nə qədər çox problem xarakteri daşıyarsa, heyətin idarəetmə üslubu bir o qədər az formal olmalıdır.

Elmi-tədqiqat konstruktiv hazırlıq işlərində idarəetmə heyəti rəhbərinin vaxtının çox hissəsi səriştəsi olmayan problemlərə sərf olunur. Ona görə də tədqiqat təşkilatlarında tədqiqatçıların özlərinin qərarların hazırlanmasında və qəbulunda iştirak etmələri vacibdir. Məhz belə situasiya tədqiqat kollektivlərində irəlicədən demokratik idarəetmə üslubunun imtiyazlarını (üstünlüklerini) müəyyən edir. El-

mi-tədqiqat konstruktiv hazırlıq işləri rəhbərinin vacib keyfiyyətlərə malik olmaqla, aşağıdakı cəhətlər xüsusilə əhəmiyyətlidir:

- bütün sahələrə aid olan biliyi həvəs göstərmək və ən müasir elmi yenilikləri heyətin idarəedilməsi sahələrinə çəvik surətdə tətbiq etmək;
- işçinin fərdi intellektinin orta səviyyədən yüksək olması;
- başqaları tərəfindən əvvəlcədən görülməyən problemin müəyyən edilməsi və onların həlli istiqamətlərinin dəqiq qoyuluşu;
- tələbatların başa düşülməsi (kollektivin, təşkilatın, bazarın), onların digərlərindən əvvəl aşkarlanması;
- proseslərin mürəkkəb əlaqəsini görmək bacarığı;
- özünü işə həsr etmək və intensiv işləmək qabiliyyəetine hər zaman malik olmaq;
- xarici imkanlardan istifadə etmək bacarığı;
- qeyri-müəyyənlik və yüksək risk şəraitində işləmək bacarığı;
- təşəbbüskarlıq və nəzərdə tutulan məqsədlərə çatmaq bacarığını nümayiş etdirmək.

Uzun illərin təcrübəsi sübut edir ki, öz üzərində, hətta qısa dövr ərzində çalışmayan mühəndisin və ya tədqiqatçının biliyi demək olar ki, ən gec 10 il ərzində köhnəlir. Daha xeyirli biliyi yarısını onların tam köhnəlməsi səbəbindən göstərilmiş müddətin axırına kimi istifadə edilmir. Mühəndis psixologiyası üzrə professor X. Levitin çıxardığı nəticə maraqlıdır, o, göstərir ki, hər bir bilik sahələrində təcrübənin üstünlükleri onun köhnəlməsi tempinin artım sürətindən xeyli geri qalır. Təsadüfü deyil ki, mütəxəssislərə daim, fasiləsiz təhsil vermə təşkilati elmi-tədqiqat konstruktiv hazırlıq işləri rəhbərlərinin funksiyaları arasında ilkin yer tutur.

Elmi-tədqiqat konstruktiv işlərində idarəetmənin peşə-

karlaşdırılmasının vacib göstəricisi sənaye kompaniyasınır təqribən 30% bütün alım və mühəndislərin bu və ya digər formada idarəetmə ixtisasının artırılmasıdır.

Milli elm fondunun göstəricilərinə görə ABŞ-da 80%-dən artıq sənaye və dövlət təşkilatları təhsil vermənin bu və ya digər formasını dəstəkləyərək onun dəyərini tam və ya qismən ödəyirlər. Qeyd etmək maraqlıdır ki, bu ümumiyyətlə qrafik üzrə ixtisasın artırılması deyil, ciddi tamlashdırılmış, konret vaciblikdən irəli gələn dəyişiklərdir. Misal, sənayedə mikroprosessorlardan istifadənin birdən artması ilə əlaqədar ABŞ korporasiyaları genişlənen elektron informasiya əlaqəsini idare edən rəhbərlərin səmərəli öyrədilməsi formalarını fəal axtarırlar. Coxlu sayda öyrədici, 2. illik, "texnoloji tərəqqi və insanlar" devizi altında təlim programalar meydana gəlmışdır. Bu öyrətme üsulu maraqlıdır: yeni programın öyrənilməsi üçün iştirakçılar hər 6 aydan bir həftəlik toplaşırlar. İşə qayğıyla əlaqədar onlar telekommunikasiya vasitəsilə sınıflarə baş çəkməyi davam etdirirlər. Bu cür öyrətme növü təcrubi xarakter daşıyır, bu işə iş yerində EHM-lə dialoq aparmaq imkanı yaradır. Konkret problemi həll etmək üçün idarəetmədə optimal qərar qəbul etmək, onlardan öz fəaliyyətində səhvleri düzəltməyə və idarə fəaliyyətini daha geniş öyrənməyə imkan verir.

İstedadlı tədqiqatçının xüsusi hazırlıqsız idarəedici vəzifəye irəli çəkmək anaxronizm hesab olunur və yaxşı olar ki, gələcək rəhbərin intellektual səviyyəsi kollektiv üzvlərinin səviyyəsindən yüksək olsun.

ABŞ sosioloqu X. Levitt göstərir ki, elmin və təcrübənin köhnəlməsi idarəetmə əməyinin ümumi gərginliyinin və məsuliyyətinin artımı ilə müşaiyət olunur. Buna görə o, hesab edir ki, elmi-tədqiqat konstruktiv işlər idarəsinin rəhbəti öz məsuliyyətinin zirvəsinə xidməti karyeranın daha erkən mərhələsində nail olduqda, onda inkişaf meyli azalır.

Elmi-tədqiqat konstruktiv layihələndirmə işlərinin müxtəlif mərhələlərinə idarəetmə rəhbərliyi bilavasitə özü iştirak etdikdə seçilmə və öyrədilmə prosesi xeyli yüngülləşir. Lakin belə yanaşma integrasiyamı, işçi programının kompleksliliyini pozur, kommunikasiya maneələrini artırır. Bu maneələrin aradan qaldırılması üçün birləşdirilmiş ixtisasartırma təşkilatlarından geniş istifadə olunmalıdır.

ӘДӘВІYYAT SİYAHISI

1. Azərbaycan Respublikasının Konstitusiyası. - B., Qanun, 1996.
2. Ансофф И. Стратегия управления. М., Экономика, 1989.
3. Аксимов А.Г. Экономический анализ развития КНР. М., 1991.
4. Афанасьев С.В., Яропенко В.Н. Эффективность информационного обеспечения управления. М., 1987.
5. Авдеев В.В. Психотехнология решения проблемных ситуаций. М.: Феликс, 1992.
6. Акбердин Р.З., Кибанов А.Я. Совершенствование структуры, функций и экономических взаимоотношений управленческих подразделений предприятий при разных формах хозяйствования. Учеб. пособие. - М.: Гау, 1993.
7. Акофф Р. Планирование будущего корпорации. - М.: Прогресс, 1985.
8. Андреев Г.М. Социальная психология: Учеб.-М.: Издво МГУ, 1988.
9. Ансофф И. Стратегическое управление./Пер. с англ. М.: Экономика, 1989.
10. Аппак М.А. Автоматизированные рабочие места на основе персональных ЭВМ. М.: Радио и связь, 1989.
11. Асеев В.Г. Нормативное управление социальными процессами. М.: Профиздат, 1988.
12. Афанасьев В.Г. Общество: системность, познание и управление. М.: Политиздат, 1981.
13. Афанасьев В.Г. Системность и общество. М.: Политиздат, 1980.
14. Барнетт Дж.Х. Стратегическое управление в странах Восточной Европы// "Проблемы машиностроения и автоматизации", 1992, N2.
15. Баткаева И.А., Митрофанова Е.А. Управление занятостью населения. Учеб. пособие. - М.: ГАУ, 1995.
16. Баткаева И.А. Организация оплаты труда в условиях перехода к рыночной экономике. - М.: ГАУ, 1994.
17. Базаров Т.З., Беляев С.Г. Основы антикризисного управления. М., 1996.
18. Базаров Т. и Еремин Б. Управление персоналом. М., 2001.
19. Беспалов В.А. Наука и искусство принятия управленческих решений. К., 1985.
20. Багриловского К.А., Прокопова В.С. Имитационные системы принятия экономических решений. М., 1989.
21. Беляева И.Ф. и др. Кризис труда и его последствия./Сб. "Изменение мотивации труда в новых условиях". М.: Институт труда, 1992.
22. Берн Э. Игры, в которые играют люди. Психология

- человеческих взаимоотношений. Психология человеческой судьбы. СПб., Лениздат, 1992.
23. Бородкин Ф.М., Коряк Н.М. Внимание: конфликт. Новосибирск, Наука, 1989.
 24. Бушманин И.В. Современные требования к использованию трудовых ресурсов.//Общество и экономика. М.: 1991, N1.
 25. Вейл П. Искусство менеджмента./Пер. с англ. М.: Новости, 1993.
 26. Венедиктова В.И. О деловой этике и этикете. М.: 1994.
 27. Веснин В.Р. Менеджмент для всех. М.: Юрист, 1994.
 28. Виханский О.С. Стратегическое управление: Учебник для студентов и аспирантов вузов по спец. "Менеджмент". М.: МГУ, 1995.
 29. Волгин А.П., Матирко В.И. и др. Управление персоналом в условиях рыночной экономики (Опыт ФРГ). М.: Дело, 1992.
 30. Волкова К.А., Казакова Ф.К., Симонов А.С. Государственное предприятие: структура, положения об отделах и службах, должностные инструкции. Справочное пособие./Под ред. А.И.Бужинского, В.Ф.Полия.-2-е изд., доп. М.: Экономика, 1990.
 31. Ворожейкин И.Е. Соревнование: от прошлого к настоящему. М.: Советская Россия, 1990.
 32. Ворожейкин И.Е. История труда и предпринимательства./Учеб. пособие/М.: ГАУ, 1995.
 33. Васильев Ю.П. Управление внутрифирменной системой информации. М., Экономика, 1984.
 34. Вандер В.Р. и Палый В. - Управленческий учет. - М., Инфра, 1997.
 35. Веббер Р., Горемыкина Л.К., Казакова Ф.К. Организационные поведение. М., ИНФРА, 1996.
 36. Волков А.М. Швеция, социально-экономическая модель. М., 1991.
 37. Вуздок М., Фрэнсис Д. Раскрепощенный менеджер. - Для руководителя практика./Пер. с англ. М., Дело, 1991.
 38. Quliyev T.Ə. İdarəetmənin əsasları. B., 1993.
 39. Quliyev T.Ə. Menedjmentin əsasları. B., 2001.
 40. Гаузнер Н. Инициационная стадия развития: новая модель использования "человеческих ресурсов".//Проблемы теории и практики управления. М.: 1994, N1.
 41. Гаузнер Н., Иванов С. Повышение гибкости - актуальная проблема совершенного рынка труда.//Мировая экономика и международные отношения. М.: 1991, N10.
 42. Голын Г. Рабочие станции и информационные сети. Пер. с англ./Под ред. П.В.Несторова. М.: Машиностроение, 1990.
 43. Горелов Н.А. Экономика трудовых ресурсов: Учеб. пособие. М.: Высшая школа, 1999.
 44. Грачев М.В. Суперкадры: управление персоналом и международные корпорации. М.: Дело, 1993.

45. Грачев М.В. Управление трудом. (Теория и практика капиталистического хозяйствования). М.: Наука, 1990.
46. Грейсон Дж. (мл.), О'Делл К. Американский менеджмент на пороге XXI века./Пер. с англ. М.: Экономика, 1991.
47. Герчикова И.Н. Менеджмент. М., 1995.
48. Гелбрейт Дж. К. Экономические теории и цели общества. М., 1976.
49. Герчикова И.Н. Маркетинг и международное коммерческое дело. М., 1991.
50. Громова О.Н., Мишин В.М., Свищунов В.М. Организация управленческого труда. Учеб. пособие. - М.: ГАУ, 1993.
51. Громова О.Н. Конфликтология. М.: ГАУ, 1993.
52. Гунин В.Н., Ивановская Л.В. Методические основы нормирования и регламентирования инженерно-управленческого труда. М.: МИУ, 1985.
53. Дикарева А.А., Мирская М.И. Социология труда. Учеб. пособие. М.: Высшая школа, 1989.
54. Драккер П. Управление, нацеленное на результаты./Пер. с англ. М.: Технолог. школа бизнеса, 1992.
55. Зайцев А.К. Социальный конфликт на предприятии. Калуга, 1993.
56. Зайцев Г.Г., Файбушевич С.И. Управление кадрами на предприятии: персональный менеджмент. СПб.: Изд-во Санкт-Петербургского университета экономики и финансов, 1992.
57. Иванов П.И. Программы повышения квалификации - главный регулятор развития персонала фирм./Труд за рубежом. М.: 1993, №4.
58. Ивановская Л.В. Анализ и проектирование кадрового обеспечения системы управления машиностроительным предприятием. - Учеб. пособие. М.: МИУ, 1989.
59. Ивановская Л.В., Свищунов В.М. Обеспечение системы управления персоналом на предприятии. М.: ГАУ, 1995.
60. Иванцевич Дж. М., Лобанов А.А. Человеческие ресурсы управления: основы управления персоналом. М.: Де-ло, 1993.
61. Изменения в мотивации труда в новых условиях М.: НИИ труда, 1992.
62. Исаенко А.Н. Кадры управления в корпорациях США, М.: Наука, 1988.
63. Кадровая служба рыночной экономики. Вып. 3: Работа с кадрами на предприятии (Документы и рекомендации). М.: 1991.
64. Как добиться успеха: Практические советы деловым людям. М.: Политиздат, 1991.
65. Карлоф Б. Деловая стратегия: концепция, содержание, символы. М.: Экономика, 1991.
66. Квалификационный справочник должностей руководителей, специалистов и служащих./Вып. 1. М.: Экономика, 1986.

67. Кибанов А.Я. Управление машиностроительным предприятием на основе функционально-стоимостного анализа. М.: Машиностроение, 1991.
68. Кибанов А.Я. Комплексное проектирование актам управления в машиностроении. М.: МИУ, 1987.
69. Кибанов А.Я. Оценка экономической эффективности совершенствования управления машиностроительным предприятием. М.: МИУ, 1990.
70. Кибанов А.Я., Захаров Д.К. Организация управления персоналом на предприятии. М.: ГАУ, 1994.
71. Кибанов А.Я., Захаров Д.К. Формирование системы управления персоналом. М.: ГАУ, 1993.
72. Корнелис Х., Фейр Ш. Выиграть может каждый. М.: Стрингер, 1992.
73. Котрял З.А. Структура занятости населения, проблемы совершенствования. М.: Наука, 1989.
74. Котляр С. Методология оценки безработицы. М.: Человек и труд. 1995, N8.
75. Коханов Е.Ф. Отбор персонала и введение в должность. М.: ГАУ, 1996.
76. Кравченко А.И. Трудовые организации: структура, функции, поведение. М.: Наука, 1991.
77. Краткий словарь по социологии. М.: Политиздат, 1989.
78. Кричевский Р.Л. Если Вы - руководитель... М.: Дело, 1993.
79. Кунц Г.Л., О'Доннел С. Управление: системный и ситуационный анализ управленческих функций. М.: 1981.
80. Кобаков В.С., Порховник Ю.М. Менеджмент: проблемы-программа решения. Л.: 1990.
81. Карлова Т.Л. Управленческий учет. М.: 2000.
82. Кесичук Е.В., Киянова М.К. Технология успеха. М.: Дело, 1993.
83. Лучшие психологические тесты./Пер. с англ. Е.А. Дружининой. Харьков, 1994.
84. Макаров В.И. Менеджер за работой. М.: Молодая гвардия, 1989.
85. Мастенбрук В. Переговоры. Калуга: КИСИ, 1993.
86. Менеджмент организаций, Учеб. пособие/Под ред. З.П.Румянцевой, Н.А.Саломатина. М.: Инфра - М., 1995.
87. Мескок М.Х. и др. Основы менеджмента. М.: Дело, 1992.
88. Мирзаджанзаде А.Х. Введение в специальности. Б., Маариф, 1997 г.
89. Монден Я.Е. "Теота" методы эффективного управления. М.: 1998.
90. Мильтнер В.З. Организация програмно-целевого управления. М.: 1991.
91. Мильтнер В.З., Евенко Л.И., Рапонф В.С. Системный подход к организации управления. М.: 1983.
92. Минкин В.М. Управление качеством. М.: 2000.
93. Мясоедов С.Д., Фединский Ю.А. Общество на полях.

М.: 1991.

94. Мусаев В.Ф. Милли итисадијатин қолоџи. Б., 1997.

95. Марцинкевич В.И. США человеческий фактор и эффективность экономики. М.: Наука, 1991.

96. Научная организация и нормирование труда в машиностроении. Учеб. пособ. М.: Высшая школа, 1984.

97. Научная организация труда в управлении производственным коллективом. Общетаслевые научно-методические рекомендации. М.: НИИ труда, 1991.

98. Ниессен И. Версия руководителя: эффективность использования. М.: Экопомика, 1988.

99. Основы управления персоналом./Под ред. акад. О.Е.Кутафина. М.: Юрист, 1994.

100. Основы государства и права./Под ред. акад. О.Е.Кутафина. М.: Юрист, 1994.

101. Организация управления в фирме "Контакт лайта". М., 1994.

102. Организация и управление на комбинатах ГДР. М., 1987.

103. Оппель П.К. Информационная технология - миллиардные прибыли.. М., 1995.

104. Файоль А. Учене об управлении. М., 1965.

105. Чебышева В.В. Психология трудового коллектива и обучения. М., 1969.

106. Цыгичке В.Н. Руководителю - о принятии решений.

М., 1991.

107. Планкет Л., Хейл Г. Выработка и принятие управленческих решений, опережающее управление. М., 1984.

108. Попов Г.Х. Комплексная рационализация управление производством. М., 1992.

109. Пронников В.И., Ладанов И.Д. Управление персоналом в Японии. М., Наука, 1989.

110. Попов Г.Х. Оценка работников управления. М., 1976.

111. Попов Г.Х., Джавадов Р.З., Козлова Е.Н., Омаров А. Организация управления общественным производством. М., 1994.

112. Питрес Т., Уотерман Р. В поисках эффективного управления. М., Прогресс, 1986.

113. Петровский В.А. Личность: феномен субъективности. Ростов-на-Дону, 1993.

114. Платонов О.А. Обогащение социально-экономического содержания труда на предприятиях США//Труд за рубежом. М.: 1989, N2.

115. Поршинев А.Г. Управление инновациями в условиях перехода к рынку. М.: РИЦ ЛО "Мегаполис-Контакт", 1993.

116. Практикум по экономике организации и нормированию труда./Под ред. Л.И.Жукова. М.: Экономика, 1991.

117. Робер М.-А., Тильман Ф. Психология индивида и группы. М.: Прогресс, 1988.

118. Роик В.Д. Роль условий труда в активизации чело-

вческого фактора напримере развитых капиталистических стран//Труд за рубежом. М.: 1990, №1.

119. Секреты умелого руководителя. М.: Экономика, 1991.

120. Система управления персоналом на предприятиях М.: Всероссийский центр производительности, 1993.

121. Скотт Дж. Конфликты: пути их преодоления. Киев: Внешторгиздат, 1991.

122. Скривен Ричард. "Циклы обучения", журнал Европейского и промышленного обучения, 1984.

123. Словарь-справочник для работника кадровой службы: А-Я:/Под ред. И.М.Романовой. М.: 1989.

124. Служба социального развития предприятия./Практ. пособие/М.: Наука, 1989.

125. Ступкий Г.В. Управление социальным развитием персонала предприятия. Учеб. пособие. М.: ГАУ, 1994.

126. Смирнов Б.М. Кадровые нововведения в системе управления персоналом. М.: ГАУ, 1996.

127. Социальные конфликты. М.: РАН, 1994.

128. Справочник директора предприятия. М.: Инфра-М, 1996.

129. Справочное пособие директору производственного объединения, предприятия. М.: Экономика, 1978.

130. Старобинский Э.Е. Как управлять персоналом. АО "Бизнес -никола", "Интел-Синтез", 1995.

131. Стэрр М. Управление производством./Пер. с англ.

М.: Прогресс, 1968.

132. Страсман Поль А. Информация в век электроники (Проблемы управления): Пер. с англ./Науч. ред. и авт. предисл. Б.З.Мильнер, М.: Экономика, 1987.

133. Сумарков Л.Н., Тимофеева О.В. Если нет компьютера: Методы организации работы руководителя. М.: Изд-во стандартов, 1990.

134. Симmons Д.Ж., Мэрс У. Как стать собственником. Американский опыт участия работников в собственности управления. Пер. с англ. М.: 1993.

135. Советы управляющему. Свердловск, 1991.

136. СЕС КК - Управленческая экономика. М.: 1997.

137. Скрипник К.Д. Управленческая деятельность. М.: 1999.

138. Стояров И.И. Государственная регулирования рыночной экономики. М.: 2000.

139. Сроцкин И.М. Планомерность, планирование, план. М.: 1986.

140. Дейнеко О.А. Современный организатор производства. М.: 1987.

141. Донченко Е.А., Татаренко Т.М. Личность, конфликт, гармония. К., 1989.

142. Евланов Л.Г. Основы теории принятия решений. М.: 1979.

143. Евланов Л.Г. Теория и практика принятия решений. М.: 1984.

144. Голубинов Е.П. Какое принять решение (практикум хозяйственника). М.: 1990.
145. Татарников А.А. Управление кадрами в корпорациях США, Японии, Германии. М.: 1992.
146. Травин В.В., Дятлов В.А. Основы кадрового менеджмента. М.: Дело, 1995.
147. Труд за рубежом. М.: 1993, N4.
148. Труд за рубежом. М.: НИИ труда, 1995, N1-2.
149. Управление трудовыми ресурсами: справ. пособие/Под. ред. Л.А.Костина. М.: Экономика, 1987.
150. Федотов В.В. Рациональная организация умственного труда. М.: Экономика, 1987.
151. Хизрич Р., Питерс М. Создание и развитие нового предприятия. М.: Прогресс-Универс, 1992.
152. Хучек М. Стратегия управления трудовым потенциалом предприятий. М.: РАУ, 1993.
153. Цанлер Эрик. Практика управления.- Обнинск: Титул, 1992.
154. Человек и труд. М.: 1993, N1.
155. Швальбе Б., Швальбе Х. Личность, карьера, успех. Пер. с нем. М.: Прогресс, 1993.
156. Шенель В.М. Настольная книга бизнесмена и менеджера. М.: Финансы и статистика, 1992.
157. Шмидт Г. Основы кадрового планирования./Материалы международного семинара "Теория и практика управления человеческими ресурсами в условиях социально-ориентированной рыночной экономики". М.: Международное бюро труда, 1992.
158. Шумахер П. Издержки и персонал//Кадры, персонал. М.: 1994, N6.
159. Щекин Г. Профессия - менеджер по кадрам//Кадры, персонал. - М.: 1993.
160. Шамхалов Ф.И. Американский менеджмент - теория и практика. М.: Наука, 1992.
161. Жланова Л.А. Организация и управления капиталистической промышленной фирмой. М.: 1987.
162. Экспертиза инвестиций. В помощь предпринимателю и банкиру. М.: Дж. ИПЛА лимитед, 1992.
163. Энциклопедия предпринимателя./Сост. Синелков С.М. и др. СПб: Компания "Олбис", "Сатисъ", 1994.
164. Янокка Ли. Карьера менеджера. Пер. с англ/Общ ред. и предсл. С.Ю.Медведкова, М.: Прогресс, 1991.
165. Ярочкин В.И. Предприниматель и безопасность. Часть II. М.: Экспертное бюро, 1994.

M Ü N D Ö R İ C A T

Səh.

Müqəddimə	3
-----------------	---

1. İdarəetmə anlayışı, vəzifələri və prinsipləri

1.1. İdarəetmə heytinin vəzifələri və iş prinsipləri	5
1.2. Heyət üzrə idarəetmə fəaliyyətinin mahiyyəti	9
1.3. İdarəetmə nəzəriyyələrinin yaranması və əsas idarəetmə məktəbləri	12
1.4. İdarəetmənin ümumi prinsipləri	24
1.5. Heyətin idarəetmə prosesinin elementləri	26
1.6. İdarəetmə fəaliyyətinin təşəkkül prosesi	31
1.7. Heyətə işin planlaşdırma prinsipləri və texniki	37

2. Heyətin idarəedilməsinin təşkili prinsipləri və elementləri

2.1. Heyətin idarəetmə prosesinin təşkili	59
2.2. Heyətin idarəetmə qurumunun əsas elementləri	62
2.3. İdarəetmə qurumlarının formalşılması	64
2.4. Heyətin idarəetmə quruluşunun yaradılması prinsipləri	67
2.5. İdarəetmə prosesinin təşkilinə sistemli yanaşma	78
2.6. İdarəetmə fəaliyyətinə namizədlərin qeymətləndirilməsi və qəbulu	82
2.7. İdarəetmə heyətinə şöxslərin seçilməsi	85

3. Heyətin idarəedilməsinin təşkilati quruluşu

3.1. Heyətin idarəedilməsinin təşkilatlı formaları	91
3.2. İdarəetmə heytinin təşkilati quruluşu növləri	95
3.3. İdarəetmənin matriksli təşkilatçılıq quruluşu	101
3.4. Heyətin təşkilati quruluşuna olan tələblər və onların layihələndirilməsi	105

3.5. İdarəetmənin təşkilatı quruluşunun səmərəliyinin qiyamətləndirilməsi	110
--	-----

4. Heyətin idarəetmə həddləri, idarəetmə əməyinin formalıları

4.1. İdarəetmənin təşkilatı prosesləri və elementləri	114
4.2. Təşkilatın ümumi xassələri	118
4.3. Formal və qeyri-formal rəqəmlər	126
4.4. İdarəetmədə əməyin üfüqi və şəxsi istiqamətləri	134
4.5. Heyət üzrə idarəetmə həddləri	137
4.6. İdarəetmə heyətin yenidən hazırlanmasında məqsədlərin dəyişdirilməsi	142

5. İdarəetmə qərarları və onların səmərəliliyinin öyrənilməsi

5.1. Heyətin idarəetmə qərarlarının xüsusiyyətləri	150
5.2. Heyət üzrə idarəetmənin quruluşu və təşkili	165
5.3. Heyətin təşkilati quruluşunun iqtisadi səmərəlik göstəriciləri	169
5.4. Heyətin idarəetmə quruluşun səmərəliyinin təyini	177
5.5. İdarəetmə fəaliyyətinin səmərəliyinin tömin olunmasında kadrların rol	188

6. Heyətin idarəolunma üsulları və mexanizmləri

6.1. Heyətin idarəedilmə üsullarının təsnifatı	192
6.2. İdarəetmənin iqtisadi mexanizmi	194
6.3. İdarəetmənin təşkilati-inzibati üsulları	198
6.4. İdarəetmənin iqtisadi üsulları	203
6.5. Heyətin idarəedilmənin sosial-psixoloji üsulları	207
6.6. İdarəetmədə heyəti zünüstədə üsulu	210

7. İşçi qüvvəsi bazarı, kadrların peşkarlığının inkişafı istiqamətləri	
7.1. İşçi qüvvəsi bazarı	2
7.2. İdarəetmə heyətinə seçilmək üçün iddaçılarla müsahibələrin aparılması qaydaları	22
7.3. İdarəetmə heyətinə qəbul etmə prinsipləri və peşkar inkişaf problemləri.....	237
7.4. Kadrların peşkar inkişaf istiqamətləri	244
7.5. Heyətin öyrənilməsi formaları.....	248
7.6. İdarəetmə heyətin ixtisasının artırılması dinamikası və təkmilləşdirilməsi.....	253
8. Heyətin seçilməsində qiymətləndirmə meyarları	
8.1. Heyətin qiymətləndirilməsi texniki vasitələri.....	258
8.2. İdarəetmə heyətinə namızədin seçilməsi xüsusiyyətləri	261
8.3. Namızədin seçilməsi prosesinin təşkili	268
8.4. İdarəetmə heyəti işçilərinin ekspert qiymətləndirilməsi	273
9. Heyətin yenidən hazırlanması mərhələləri, onların əsaslandırılması	
9.1. İdarəetmə heyətinin şəxsi inkişaf amilləri	281
9.2. Heyətin yenidən hazırlanması üsulları dinamikası	287
9.3. İdarəetmə heyətinin əməyinin təşkilinin iqtisadi səmərəliyi.....	292
9.4. İşçinin şəxsi inkişafı xüsusiyyətləri, boş vəzifənin xassoləri və quruluşu.....	300
9.5. İdarəetmə heyətine seçilən əməkdaşların qiymətləndirilməsi meyari	303
9.6. İdarəetmə heyəti üzvlərinin ixtisasının artırılması	312
9.7. İdarəetmə heyətinin öyrədilməsi formaları	318
10. Heyətin idarəedilməsinin psixoloji xüsusiyyətləri	
10.1. Heyətin idarəetmə psixologiyası.....	326
10.2. Rəhbərlərin hazırlanmasının yeni üzülləri haqqında.....	332
10.3. İdarəetmənin sosial-psixoloji cəhətləri	339
10.4. Kadr siyasetinin aparılması.....	355
10.5. Kadr xidməti fəaliyyətinin təşkili	359
10.6. Heyət üzvlərinin aşağıdakı psixoloji xüsusiyyətləri bilməsi əhəmiyyətlidir	361
11. İş adəminin on iki tövsiyyəsi	373
12. Elmi kollektivin rəhbəri kim ola bilər	377
Ədəbiyyatların siyahısı	386

İsgəndərov Rafiq Əlisgəndər oğlu

Heyətin idarə edilməsi ***(Dərslik)***

Nəşriyyatın direktoru: F.F. Əzizov
Redaksiya müdürü: H.C. Əmrullayeva
Komputer tərkibatçısı: Ə. Kərimov
Redaktoru: İ.I. Səfərov
Bədii redaktoru: Q.T. Məmmədova
Texniki redaktoru: F.S. Bəylərova
Korrektor: İ.N. Quliyeva

Yığılmağa verilmişdir: 28.10.2002

Çapa imzalanmışdır: 29.12.2002

Nəşr formatı 60x84 1/16.

f.q.v. 25,3

tiraj 1000

Qiyəti müqavilə yolu ilə

Bakı Biznes Universitetinin nəşriyyatı

Bakı-370122, H.Zərdabi küç. 88^a